


DÜNYA EDEBİYYATI



JÜL VERN
ARXİPELAQ ALOVLANIR
~~~~~  
KLODÍUS BOMBARNAK

11/9/4  
V-41

JÜL VERN

# ARXİPELAQ ALOVLANIR

---

---

## KLODIUS BOMBARNAK

246949.

M.F.Akundov adına  
Azərbaycan Milli  
Kitabxanası  
“ŞƏRQ-QƏRB”  
BAKİ-2006

*Bu kitab "Jül Vern. Arxipelaq alovlanır. Klodius Bombarnak"  
(Bakı, Gənclik, 1989) nəşri əsasında təkrar nəşrə hazırlanmışdır*

Rus dilindən tərcümə edəni və  
ön sözün müəllifi:

Əkbər Ağayev

843.8-dc22

AZE

Jül Vern. Arxipelaq alovlanır. Klodius Bombarnak. Bakı, "Şorq-Qərb",  
2006, 416 sah.


Elmi-fantastik əsərləri ilə tanınmış məşhur fransız yazıçısı Jül Vernin  
"Arxipelaq alovlanır" romanı XIX əsrin iyirminci illərində yunan vətənper-  
vərlerinin Yunanistanın istiqlaliyyəti naməne göstərdikləri qəhrəmanlıq həsr  
olunmuşdur.

"Klodius Bombarnak" romanında isə əserin qəhrəmanı Tiflisdən başla-  
yaraq Pekinə qədər dəməryolu ilə səyahət zamanı gördüyü yerləri, şahidi  
olduğu hadisələri təsvir edir. Roman yol qeydləri formasında yazılmışdır.

ISBN10 9952-34-089-3

ISBN13 978-9952-34-089-1

© "ŞORQ-QƏRB", 2006



## ÖN SÖZ

Elmi-fantastik romanları ile bütün dünyada moşhur olan fransız yazarı Jül Vernin "Arxipelaq alovlanır" romanı – XIX əsrin 20-ci illərində yunan vətənpərvərlərinin azadlıq uğrundakı mübarizələrinə, onların Yunanistanın istiqlaliyyəti namına göstərdikləri qohromanlığa həst olunmuşdur. Bu əsər Jül Vernin on yaxşı tarixi romanlarından biri kimi 1884-cü ildə Parisdə çap olunmuşdur.

Məlumudur ki, Jül Vern həmisi öz elmi-fantastik və tarixi romanlarında təsvir etdiyi ölkələrin, xalqların hayatı haqqında maraqlı məlumat verməyi də unutmur. Aslı və ya müstəmləkə vəziyyətində olan ölkələr, öz azadlığı və istiqlaliyyəti uğrunda işğalçılara qarşı mübarizə aparan xalqlar haqqında danışanda Jül Vern milli-azadlıq hərəkatına rəğbətini, zülmkarlara qarşı nifretini gizlətməmiş, bütün varlığı ilə azadlıq carxısı olan, xalq işi uğrunda mətanətlə vuruşub qohromanlıqlar göstərən surətləri xüsusi məhərətli təsvir etmişdir. "Arxipelaq alovlanır" əsərində də müəllifin yunan xalqının tarixi qohromanlıq mübarizəsinə demokratik mövqəden yanaşığı və Osmanlı imperiyasının Balkanlardakı siyaseti əleyhina olduğu aydın hiss olunur.

Roman da təsvir olunan hadisələr Yunanistandakı azadlıq mübarizələrinin, demək olar ki, son mərhəlesi ilə bağlıdır və toxminən birillik dövrü əhatə edir (1827-ci ildə oktyabrından 1828-ci ildə sentyabrına qədər). Jül Vern bu dövrü məhz ona görə seçmişdir ki, Yunanistanın istiqlaliyyəti uğrundakı vuruşmaların on maraqlı, on dramatik lövhələrini qələmə alıñ və hadisələrin inkişafının yüksək zirvəsini göstərə bilsin. Müəllif bu məqsədənə nail olmuşdur. Onun yaratdığı osas və ikinci dərəcəli (ham tarixi şəxsiyyətlər, ham də müəllifin uydurduğu) surətlər arasındaki mürəkkəb və gərgin konflikt tarixi hadisələrin osas istiqamətinə uyğun olmaqla bərabər obrazların xarakterinin açılmasına imkan verir.

Keçən əsrin 20-ci illərində baş vermiş Yunanistan hadisələrinə o dövrün mütərəqqi adamları, qabaqcıl yazıçılar və sonətkarlar öz münasibətlərini bildirmişdilər. Bayron, Puşkin və Hüqo əsərlərində yunan

xalqının azadlıq mübarizəsini tərənnüm etmişlər. Məşhur fransız rəssamı Ejen Delakruanın "Xiosda qırğın" adlı lövhəsi Yunanistanda baş vermiş həmin hadisələrin təessüratı altında yarammışdı. Bayron özü bu hadisələrin şəxşən iştirakçısı olmuş və 1824-cü ilin 19 aprelində türkər tərəfindən mühasirədə olan Missolongi şəhərində vəfat etmişdir. Jül Vern öz romanını həmin hadisələrdən toxminən elli il sonra yaratmış olsa da, yunan xalqının öz milli istiqlaliyyəti və azadlığı uğrundakı mübarizəsinin pafosu romandakı obrazlarda və ustalıqla yaradılmış səhnələrdə yaşayır və Yunanistanda baş vermiş hərbi əvvəlilişdən sonra xalqın demokratik hüquqları uğrunda mürtəcə hərbi xuntaya qarşı mübarizəsi ilə səslesir.


"Klodius Bombarnak" əsəri də müyyəyen dərəcədə tarixi əsər sayıla bilər, çünki burada təsvir olunan hadisələr artıq çoxdan tarixə qovuşmuşdur, lakin əsasən macəra üslubunda yazılmış bu roman başqa bir cəhətdən əhəmiyyətlidir. "Klodius Bombarnak" romanında Jül Vern köhnə qitənin şorq torofinə – Rusiyaya, Zaqafqaziya və Orta Asiyaya nəzər salmış, bu ölkələrin heyati ilə əlaqədar olan bəzi hadisələri işqalandırılmışdır.

Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, Jül Vernin bu romanının taleyi, müəllifin o biri əsərlərinə görə, bir qədər qəribə olmuşdur. Onun bütün əsərləri fransızca noş olunandan sonra digər dillərə tərcümə olunduğu halda, "Klodius Bombarnak" uzun müddət bəşər oxucusu üçün naməlum qalmışdır. Əsərin fransızcası 1892-ci ildə ayrıca kitab halında buraxılmışdır.

Əsər yol qeydləri formasında yazılmışdır. Onun qohromanı Tiflisdən başlayaraq Pekino qədər dəmiryolu ilə soyahət edir, gördüyü yerləri – Gürçistanı, Azərbaycanı, Bakını, Xəzər denizini, Krasnovodski, Orta Asiyadan bir çox şəhərlərini öz qeydlərində təsvir edir. Jül Vern bu əsərində XIX əsrin axırlarında Zakaspi dəmiryolu xəttinin çökilməsinə, mühəndis və texniklərin işinə yüksək qiymət verir, bunu böyük elmi və modəni bir hadiso kimi sociyyətləndirir. Bu əsər yarandığı zaman Zakaspi dəmiryolu yalnız Səmərqəndə qədər çökülmüşdi, lakin yazıçının öz yaradıcı fantaziyasının gücü ilə əsərdə bu yol artıq tamamilə çökülib qurtarmış və hətta Pekino qədər gedib çatan xətt kimi təsvir edilir. Həmçinin əsərdə Semipalatinskən keçib Orta Asiyani Sibirle birləşdirən dəmiryolu xəttinin çökilməsindən danışılır (halbuki o zaman

bu xəttin – golocək Türksibin! – heç layihəsi də tutulmamışdı). Lakin bütün bu fantaziya müəyyən elmi, həyati və mümkin ola biləcək həqiqətlərə əsaslandığı üçün romanda tobii və inandırıcı səslənir.

Əsərdə texniki tərəqqi ideyası əsas yer tutsa da, romanın ictimai mənali dolğun sohifələri də az deyildir və əsərdə burjua cəmiyyətinin bir çox cizgiləri satirik qələmle işə olunur. Romanın müxtəlif şəhərlərin, xalqların və tayfaların həyatına, möişətinə həsr olunmuş səhifələrində nəzərə çarpan yanlışlıqlar və qeyri-dəqiq məlumat göstərir ki, Jül Vern bəzən istifadə etdiyi mənbələrə tam etibarlı mənbələr kimi baxmışdır, ayrı-ayrı alim və səyyahların məlumatına inanmışdır. Belə yanlışlıqlar haqqında qeydlərdə məlumat verilmişdir. Bununla birlikdə, müəllisin bir çox müşahidə və noticələri, habelə təsvirləri tarixi cəhətdən həqiqətə uyğun gəlir.



## BİRİNCİ FƏSİL

### AÇIQ DƏNİZDƏ GƏMİ

1827-ci il oktyabrın 18-də, axşam saat beşə yaxın kiçik bir Levant<sup>1</sup> gəmisi, küləyə tam eks istiqamətlə üzərək, qaranlıq düşənə qədər Koronsk körfəzinin girocayındə yerləşən İtilon limanına çatmağa toləsirdi.

Vaxtilə Homer bu limanı Etil adlandırmışdır. Bu liman İoni və Egey donizlərinin əmələ gotirdiyi və öz cizgiləri ilə Cənubi Yunanistanı çınar yarpağına oxşadan üç dərin şırımdan birinin üzərində yerləşmişdir. Dişli yarpağa oxşayan bu yer qədim Peloponnes – indiki Moreyadır. Həmin şırımlardan birincisi, Koronsk körfəzi – Messina ilə Mani arasındadır, ikincisi, Marafon körfəzi – böyük bir yarımadaiə şəklində Lakoniyanın sərt sahillərinə qıslılmışdır, üçüncüüsü, Navpliysk isə – Lakoniya ilə Arqolidanı bir-birindən ayırrı.

İtilon limanı da həmin körfəzlərin qərbində yerləşən Koronsk körfəzi üzərindədir. Bu liman Mani diyarındaki dağ silsiləsinin qolu olub, şərqi sahilini əyri-üyri şəkildə dövrəye alan Tayget qayalarının ortasında əmələ gəlmış dərin çökəklikdə gizlənmişdir. Etibarlı dayanacaqlar, suyun olverişli dərinliyi, İtilonu hər tərəfdən əhatə və müdafiə edən təpələr bu limanı Aralıq dənizi küləklərinin həmişə əsib-coşduğu bu sahillərdə ən yaxşı sığınacaqlardan birinə çevirir.

İtilon körpülərindən baxanda, şimal və şimal-qərb tərəfdən osən şiddətli küləyə eks istiqamətlə yan alan gəmini görmək olmazdı. Gəmi hələ sahildən altı-yeddi mil məsafədə idi. Səma çox aydın olsa da, ən uca dorlu yelkənlərin ucları üfüqdə güclə seçilirdi.

Lakin sahilin aşağı tərəfindəki gəmini heç kos görə bilməsə də, yuxarıdan, kəndin üst tərəfindəki hündür qayalıqdan gəmi çox yaxşı görünürdü. İtilon qədim Kelafanın qala hasarlarının ölçətməz etəklərindəki ucurumlar üzərində amfiteatr şəklində yüksəlir. Kəndin üzərində bir neçə köhno qüllo görünür – bunlar köhno xarabalardır,

<sup>1</sup> İtalyanca Şorq deməkdir. Bir zamanlar Aralıq dənizinin şorq sahillərindəki ölkələr və Yaxın Şorq belə adlanırdı (*tərcüməçinin qeydi*).

lakin ionik sütunları və kapitelləri indi də İtilon kilsəsini yarısaqlı göstərən Separis məbədinin maraqlı və diqqəti cəlb edən xarabaları qədər də qədim deyildir. Bu qüllələrdən bir az kənarda sade rahiblərin kilsə ibadətinə yığışdıqları yarınudulmuş iki-üç kiçik kilsə vardır.

Burada "kilsə ibadəti" sözlerini necə başa düşmək lazımlı geldiyini, həmçinin "kalugerlər" adlanan Messina rahiblərinin kimlər olduğunu izah etmək də yerinə düşər. Budur, həmin rahiblərdən biri elə indicə kilsədən çıxmışdır və biz onun görkəmini eynilə təsvir edə bilerik.

O zamanlar Yunanistanda din hələ bütürəstlik əfsanələri ilə xristian ehkamlarının çox qəribə qarışığından ibarət idi. Çox zaman, dənə inanan adamlar antik allahların özünü də yeni dinin müqəddəsləri hesab edib, onlara səcəd edirdilər. Hətta indi, canab Anri Bellin qeyd etdiyi kimi, onlar "qədim dövrün yarimallahlarını appostollarla, vadilərin pərilərini cənnatın mələkləri ilə ceyniləşdirir, dəniz pəriləri və hurilərlə Məryem ana arasında heç bir fərq qoymurlar". Bəzi qəribə dini ayinlərin və mənasız adətlərin də kökü elə buradan başlanır, ruhanıllar isə çox vaxt dənə inanan adamların bu yaribütürəst və ya xristian görüşlərin qarmaqarıqlığından baş çıxarmalarına yalnız mane olurlar.

XIX əsrin birinci iyirmi beş ilində nağıl etdiyimiz əhvalatdakı hadisələr isə əlli il bundan əvvəl başlanır, – Ellin yarımadasının ruhanılları daha cahil idilər, bir o qədər də gözüaçıq olmayan tənbəl və yalqaq rahiblər isə, ayındır ki, avam və mövhumatçı camaata səmərəli təsir göstərə bilmirdilər, çünki elə özləri də, həmin camaat kimi avam, mövhumatçı idilər.

Kaş bu kalugerlər elə təkcə cahil olub qalayırlar! Lakin Yunanistanın bəzi əyalətlərində, xüsusilə Maninin uzaq və ucqar yerlərində, aşağı təbəqələrdən çıxmış bu rahiblər görünməmiş dərəcədə zəhlətökən diləncələrdir, öz təbiətlərinə görə və həm də ehtiyac üzündən ürəyişumşaq səyyahlardan dırham qoparmağın böyük ustalarıdır; bunlar elə tüfəyli adamlardır ki, iş-gücləri yalnız Allaha ibadət edənlərin qarşısında vurmuxub, sarsaq dini təsvirləri öpməyə təqdim etmək və ya məhrabda təsvirlərin qarşısında yandırılmış qondillərin əlavunun sənməməsini qəlişməqdır; bir desyatın yerdən, etiraf ayinlərindən, dəfn və xəç suyu mərasimindən əllərinə golən çox cüzi

qazancla dəhşətli yoxsulluq dərəcəsinə çatmış bu rahiblər hətta sahilde yaşayan adamların yanında maaşla gözetçi olmağın özündən də imtina etmirler.

Ele buna görə də öz adətləri üzrə həmişə bir dəqiqli işleyib bir saat istirahət edən latsaronlar<sup>1</sup> kimi sahilde tənbəl-tənbəl uzanmış İtilon dənizçiləri öz dostları kalugerin həyocanlı halda, əllərini oynada-oynada sürətlə kəndə tərəf endiyini görəndə, o saat ayağa qalxdılar.

Bu gələn əlli-əlli beş yaşlarında, çox kök, daha doğrusu, bütün avaralar kimi yekəpor bir adam idi; onun hiyləgər görkəmi elə idi ki, beləsinə heç etibar etmək olmazdı.

Dənizçilərdən biri gələn rahibə tərəf qaçaraq qışkırdı:

– Ey, atakan, orada ne olub?

İtilon dənizçisi tuntın adam idi (görünür o öz aləmində Veneraya, məhəbbət müğənnisi Ovidi Nazondan daha böyük bir əda ilə səcəd edirdi), özü də maniot ləhcəsində danışırı – yunan, türk, italyan və alban dillərinin qarışığından ibarət olan belə bir ləhcə, yalnız Babilistan mərəkəsi zamanı yarana bilərdi.

– Olmaya, İbrahimin əsgərləri Taygetin zirvəsini tutmuşlar? – başqa bir dənizçi soruşdu və öz sözlerini çox sadə bir vətənpərvərlik hissini bildirən laqeyd horəkətlərle müşayiət etdi.

– Kim tutur tutsun, təkcə fransızlar tutmasın, onlardan elə bir fayda yoxdur! – birinci dənizçi cavab verdi.

– Onların ikisi də bir-birinin tayıdır... üçüncü dənizçi söze qarışdı.

Bu səhbətdən aydın olurdu ki, azadlıq mübarizəsi, hətta özünün ən ağır dövrlərində bəla, Peloponnesin ən ucqarında yaşayan sakınlorun fikrini bir o qədər də məşğul etmirdi və bu cəhətdən onlar öz vətənlərinin istiqlaliyyəti uğrunda mərdliklə döyüşən şimali Mani sakınlarına qətiyyən oxşamırdılar.

Lakin kaluger cavab verə bilmirdi. O, yoxusdan üzüaşğı goləgələ tövşüyürdü. Onda təngnəfəsilik var idi, əbəs yero danışmağa cəhd edirdi. Doğrudur, onun ulu babalarından biri, Marafon döyüşünün iştirakçısı, ölümündən bir dəqiqli əvvəl Miltiadın qəlebosunu xəber verməyo özündə qüvvə tapmışdı. Lakin indi burada Miltiad

<sup>1</sup> Italyanca Neapol şəhərinin lumpenproletar və yoxsul toboqolorino verilon köhnə addır (fərcüməçinin qeydi).

və ya yunan-İran müharibələri haqqında söhbət getmirdi. Həm de Maninin bu ucqar yerlərinin azğınlaşmış sakinlərini ümumiyyətlə Elladanın övladları saymaq da çətin idi.

— Ha, dillən, atacan, uzatma, de görək nə olub! — rahibin nə xəbər gətirdiyini sanki fəhmlə başa düşən, özü də çox hövseləsiz adam olan Qodzo adlı qoca onun üstünə qışqırdı.

Kök adam, nəhayət, nəfəsinə dərib sakitleşdi. Əli ilə üfüqü göstərək xırıltılı səsle dedi:

— Orada gəmi görünür!

Bu sözləri eşiən kimi avaralar sıçrayıb ayağa qalxdılar, əl vuravura limanın üstünü almış qayaya sari yüyürməyə başladılar, qayadan açıq dənizin ən uzaq yerləri görünürdü.

Əgər konar adam onların belə hay-küy qaldırıb həyəcanlanmalarını görsəydi, şübhəsiz ki, buna sahilde yaşayan adamların təbii marağı ilə izah edərdi, çünkü adətnən belə adamlar dənizlə eləqədar olan hər şəxə fanatik münasibət bəsləyir və üfüqde görünən hər bir gəmi onların diqqətini celb edir. Lakin bu dəfə iş belə deyildi, daha doğrusu, yerli sakinlərin həyəcanının səbəbi onların tamamilə başqa marağıl ilə izah oluna bilərdi.

Qeyd etməliyik ki, hətta bu əhvalatı qəleme aldiğimiz günlərdə də (mən hələ həmin əhvalatdakı hadisələrin baş verdiyi dövrü demirəm), 1829-cu ildə Adrianopol müqaviləsini imzalamış Avropa dövlətlərinin iradəsi ilə müstəqil krallığa çevrilmiş Yunanistanın bütün digər əyalətləri arasında Mani yene də xüsusi bir vəziyyətə malikdir. Maniotlar, yaxud bu ad altında körfəzlərin yaratmış olduğu sıvrimuclu şirəm torpaqlarda yaşayanlar, yənə də əvvəlki kimi yarımvəhi həyat tərzini keçirirlər, həm də şəxsi azadlıqlarını öz vətənlərinin istiqlaliyyətindən daha çox qiymətləndirir və bu barədə daha çox düşünürler. Elə buna görə də Aşağı Moreyanın sıvri sahillərini işgal etmək təşəbbüsleri heç bir istənilən nəticəni verməmişdir. Bu yerləri işgal etmək nə türk yeniçerilərinə, nə də yunan jandarmlarına mümkün olmamışdır. Bu yerin sakinləri deyinən, davakar, intiqamçı, korsikalılar kimi qan ədəvətini nəsildən-nəsle ötüren və intiqam almayıncə sakitleşməyən anadəngəlmə quldurlardan ibarətdir, lakin bununla belə, bu quldurlar həm qonaqpərvəstlik qanunlarını çox müqəddəs sayıb qoruyur, həm də əger adamı öldürmədən var-yoxunu almaq mümkün deyilsə, öldürməyə hazır olan bu qəzəbli

dağlılar belə hesab edirlər ki, onlar qədim spartalıların nəslindən töremişlər; onlar yüzlərlə qayalığı olan və bunların hər biri alınmaz qaladan ibarət Tayget silsilesinin təpələri arasında möhkəm məskən salmışlar, burada onlar məmənuniyyətlə orta əsrlərde yolların üzerinde qəsərlər tikdirmiş və feodallıq hüquqlarını yalnız xəncər və dayandoldurun silahı ilə müdafiə edən qəsər sahiblərinin ikimənalı rolunu oynayırlar.

İndi ki, maniotlar hələ bu günə qədər də vəhşidirlər, onların yarım əsr bundan əvvəl kim olduqlarını başa düşmək daha asandır. XIX əsrin birinci rübündə, yəni nə qədər ki, müntəzəm gəmiçilik əlaqəsi bu dənizlərdəki quldurluğu qəti surətdə ləğv etməmişdi, maniotlar ən cəsur dəniz quldurları — Levant sahiləri yaxınlığından keçib-gedən bütün ticaret gəmiləri üçün dəhşətli tehlükə idilər.

Peloponnesin ən ucqar qurtaracağında, iki dənizin giricəyində, dəniz quldurlarının çox sevdikləri Çeriqotto adasının yaxınlığında olan İtilon limanı Arxipelaqın sularında və onun qonşuluğunda — Aralıq dənizinin sahilərində ağlıq edən dəniz quldurları üçün olduqca əlverişli və yaxşı bir siyinacaq idi. Onlar Maninin əhalisi yaşayan hissəsinin ən ucqar yerini teşkil edən və o zaman Kakovoniya ölkəsi adlanan Matapan burnunu xüsusilə qiymətləndirirdilər. Çünkü onlar bu burun üzərində özlərinə məskən salıb, ya gəmilərin üzərinə dəniz tərəfdən hückum edir, ya da yalançı və aldadıcı sıq-nallarla gəmiləri yoldan azdırıb öz sahillerine tərəf yönəldirdilər. Sonra isə elə keçmiş gəmiləri talan edir və yandırırdılar. Gəmi komandasının heyətine daxil olanların hamısını, ister bunları türk, maltalı, misirli və hətta yunan olsun, fərqi yoxdur, hamısını rəhm etmədən öldürür və ya Afrika sahilərinə aparır orada qul kimi satırırdılar. Əgər bu quldurların həyatında məcburi bir sakitlik və ya bekərçılıq baş verərdi, əgər Koronsk və Marafon körfəzlərinin yaxınlığında, yaxud Çeriqo adasının və Qallo burnunun qarşısında açıq denizdə ticaret gəmiləri çox nadir hallarda görünərdi, o vaxt İtilon limanının sakinləri böyükden kiçiyə qədər hamısı bir yere yiğilir və firtına allahına dua edib yalvarırdılar ki, dənizdə qabarma qurtararkən geri çəkilən sularla birlikdə çoxlu və qiymətli yük olan hər hansı bir gəmini onların limanına tərəf yönəltsin; kalalugərlər də, işin xeyrini nəzəre alaraq dinə inananların bu cür adətlərini heç vaxt qadağan etmirdilər.

Bizim danişdığımız bu hadiseler baş veren zaman bir neçə həftə idi ki, İtilon sahilərinin əllərinə heç nə keçmirdi. Bu müddət ərzində Mani sahilino bir gəmi da galib çıxmamışdı. Elə buna görə də təsadüfi deyildi ki, qoca rahibin təngnəfəsliliklə verdiyi bu xəber onlarda belə bir sevinc dalğası əmələ gətirmişdi.

Bu xəbər alınan kimi o saat hər tərəfdən simandrların boğuq səsi eşidilməyə başladı – simandrlar taxtadan qayırılmış və dəmir dilli zənglər idi (Yunanistanın işgalçı türkler tərəfindən alınmış və metal zəng çalınması qadağan edilmiş əyalətlərdə bu cür taxta zənglərdən istifadə edirdilər). Lakin limandakı bütün kişilərin və qadınların, bir sözlə, ova susamış və buna görə də talana və adam öldürməyə can atan hamının bir an içinde sahilə qaçıb toplaşması üçün ele bu taxta zənglərin boğuq və cansızçı səsi de kifayət idi; bu səsi eşidən böyük-lərlə birlikdə uşaqlar, hətta sert itlər de sahile tərəf yürüdürlər.

Qayanın üstündə dayanıb gözlayan dənizçilər isə bu zaman ucadan və qızığın mübahisə edirdilər. Onlar yaxınlaşmaqdə olan gəminin nə cür gəmi olduğunu tapmağa çalışırdılar.

Gecənin düşməsili dənizdən gülənən şimal, şimal-qərb kükəyinin qovduğu gəmi isə sürətlə sol səmt ilə irəliliyirdi. Gözləmək olardı ki, gəmi bəlkə, Matapan burnuna tərəf döñəcək. Bütün əlamətlərdən belə görünürdü ki, bu gəmi Krit adasından gelir. Suyu yara-yara və arxasında dənizdə köpüklu iz buraxaraq irəliliyən gəminin gövdəsi yavaş-yavaş görünməyə başlayırdı, lakin onun yelkənlərinin hamısı bir-birinə qarışır, aydın olmayan böyük bir ləkə kimi görünürdü. Buna görə də gəminin hansı növdən olduğunu müəyyən etmək çətin idi və bu barədə mübahisə edənlər arasında dəqiqəbaşı bir-birinə zidd mülahizələr doğdurdu.

– Bu, şebəka gəmisidir, – dənizçilərin biri inandırmağa çalışırdı.  
– Odur, baş dordakı əsas yelkənlər göründü.

– Yox canım! – o biri dənizçi etiraz edirdi. – Bu, pinka gəmisidir. Sən bir gəminin yuxarı qalxmış arxa tərefinə və çökək hissəsinə yaxşı bax!

– Şebəka gəmisidir, pinka gəmisidir! Guya bu uzaqlıqda məsa-fədən onun hansı gəmi olduğunu təyin etmək asan imiş! – Üçüncü dənizçi etiraz etdi.

– Bu cür düzgün qabaq yelkənləri olan gəmi polakra növündən də ola bilər! – iki yumruğunu durbin kimi gözlərinə tutmuş hansı dənizçi isə səhbətə qarşıdı.

– Allah eləsin! – qoca Qodzo səsləndi. – İstər polakra olsun, istəse də şebəka və pinka, bizim üçün nə fərqi var, – axı bu cür gəmilerin hamısı üçdorlu olur, siz də yaxşıca bilirsiniz ki, əgər Kandiysk şərabından, yaxud İzmir parçasından ibarət yaxşı yüksü olan bir gəmi haqqında səhbət gedirse, əlbəttə, belə məqamda üçdorlu gəmi ikidörlü gəmidən daha yaxşıdır.

Qoca dənizçinin bu müdrik sözləri hamını daha diqqətlə uzaq dənizə baxmağa məcbur etdi. Gəmi yaxınlaşdıqca böyüyürdü, lakin küleyin əsdiyi istiqamətlə irəliliyinə görə, gəmini yan tərəfdən görmək olmurdu, buna görə də heç kəs bu gəmidə bir və ya iki dorun olduğunu deyə bilməzdə, deməli, gəminin böyük və ya kiçikliyi haqqında da müləhizə söyləyib, müəyyən ümidi bağlamağa imkan yox idi.

– O yerde ki şeytan işə qarşıdı, ordan xeyir gözləmə! – qoca Qodzo donquldandı və öz sözlərini müxtəlif xalqların dillerindən alılmış söyüşlərə bəzədi. – Bu gəmi vir-tut balaca bir felyuqadır...

– Felyuqa olsa yaxşıdır, bu ondan da pisdir, speronaradır! – ümidiyi öz başçısından daha çox boşça çıxmış kaluger qışkırdı.

Bu barədə söz ola bilməzdə ki, sahilde toplaşmış camaat hər iki qeydi təsəssüf bildirən səslerənə qarşılıdı. Lakin bu gələn gəmi hansı tipdən olur olsun, hər halda onun su basımı yüz-yüz iirmi tondan artıq deyildi. Əlbəttə, burada gəminin həcmi əsas ola bilməzdə. Hər şeydən əvvəl, gəminin su basımı yox, onun yükünün qiymətli olub-olmaması zerüri idi. Bəzən belə olur ki, adı felyuqa və hətta speronar gəmilərindən qiymətli şərabların, etirli yağların, qiymətli parça və qumas malların daşımasına istifadə olunur. Belə hallarda həmin gəmilərə basınq etmək özünü tamamilə doğruldur – cünki əziyyəti az olur, xeyri çox! Deməli, həle tez idı, ümidi itirməyə əsas yox idi. Həm də quldurlar dəstəsinin dənizçilik işində püxtələşmiş başçıları belə hesab edirdilər ki, yaxınlaşmaqdə olan bu gəminin hərəkətində nə, isə bir qəşənglik vardır, bu isə yaxşı əlamət sayılırdı.

Güneş yavaş-yavaş qərb tərəfdə üfüqün arxasında gizləndirdi, lakin ioniy dənizində oktyabr ayının belə axşam toran qovuşması bir saata qədər çəkir – bu isə tam qaranlıq düşənə qədər gəmiyə baxmaq üçün tamamilə kifayət idi. Həm də gəmi bu zaman körfəzə daxil olmağa hazırlaşaraq Matapan burnunu herlənib keçmiş, iki dörəcə yana burularaq elə bir vəziyyət almışdı ki, indi tamaşaçılar onu yan tərəfdən görə bilirdilər, bu da çox əlverişli idi.

Bu manzorəni görən qoca dənizçi Qodzo o saat dillondı:

- Sakolevadır!
- Sakoleva gəmisi dır, - toplaşanların hamısı bir səslə ucadan tekrar etdilər və bu vəziyyətə lənət yağıdırmağa başladılar.

Lakin heç kəs mübahisəyə girişmədi, çünki burada heç bir səhv olara bilməzdii. Koronsk körfəzinin girocayındə hərəkət edən gəmi doğrudan da sakoleva gəmisi idi. Lakin İtilon sahinkərələri nəhaq yərə mühəvəffəsiyyətsizlikdən şikayətlənləridər: belə gəmilərdə qıymətli yükün gelib çıxmazı qətiyyən nadir hadisə deyildi.

Yaxın Şərqdə orta tonnajlı belə gəmilərə sakoleva deyirlər, bu gəmilərin gövərtəsinin dal tərəfi bir qədər yüksək olur, bu isə gəminin orta çökək yerini xeyli genişləndirir. Belə gəmilərin bütün mühəlləfatı üç adəd qıraqac və uzun yelkən sallanan tekağaclı dordan ibarət olur. Gəminin orta hissəsindəki əsas dor, adətən xeyli qabağa əyilmiş olur. Bu dorun üstündə bir latin yelkəni asılır. Qabaq dorda və arxa dorda üçüncü qıraqac yelkənlər, burun tərəfdə iki qıraqac yelkən və ön hissədə müxtəlif hündürlükdə kiçik dörlərdən asılmış iki sıvır yelkən sakoleva gəmisinin bütün quruluşunu tamamlayır və ona isə xüsusi bir görkəm verir. Gövdənin parlaq rəngi, burun tərəfə yaxın yerinin enli hissəsi, dörlərin müxtəlifliyi və yelkənlərin qaribə bir şəkildə kəşfəsi – bütün bunları sakolevanı Arxipelaqın dar körfəz və keçidlərində o tərəf-bu tərəfə hərəkət edən yüzlərlə qəşəng gəminin ən maraqlı nümunələrindən birinə çevirir. Bu gəmi dəlgələrin təzyiqi altında əmələ gatıldıyi köpükli cığırla irəliliyərək gah yuxarı qalxır, gah aşağı enir və çox asanlıqla dalgaların təpəsi üzərindən atıla-atıla keçərkən qanadları qırıb gunoşının vidasızları altında alovlanıb yanın, suya ehmələ toxunan böyük bir quşa bənzəyir. Belə yüngül gəmidən daha qəşəng bir gəmi təsəvvür etmək mümkün deyildi.

Külək getdikcə güclənib, göyün üzünü qara buludlar örtəsə də (Yaxın Şərqdə bunları qasırga buludları adlandırmırlar), sakoleva gəmisi yenə də əvvəlkə kimi bütün yelkənlərini qabardaraq irəliliyirdi. Hətta tez qabarən bramsel yelkənlərini də yiğmamışdılar, halbuki belə havada on bacarıqsız dənizçi də bu yelkənləri yiğməyi unutmadı. Görünür, gəminin kapitani tezliklə sahile yan almağa tələsirdi, həm də gecəni açıq dənizdə keçirmək meylində deyildi, onuz da dənizdə dalgalar artırdı və firtına başlaya bilərdi.

Lakin itilonlar sakoleva gəmisinin körfəzə tərəf gəldiyinə inanısalardır, hələ gəminin İtilon limanına daxil olub-olmayağına əmin deyildilər.

- Eh! – onlardan biri ah çəkdi. – Bu işdən belə görünür ki, o gəmiyə liman yox, semt küloyi lazımdır!

- Kaş şəytan özü bu gəmini yedəyə alıb bize tərəfə çəkəydi! – kimse donquḍaldı. – Bəlkə, o yeno dənizə tərəf dönmək istəyir?

- Bəlkə də, bu gəmi Koroni limanına gedir?

- Bəlkə də, Kalamaya gedir?

Bu hər iki müləhizə doğru çıxa bilərdi. Levant ticarət gəmiləri Mani sahilində Cənubi Yunanistandan zeytin yağı aparılan əsas liman olan Koroni tez-tez gəlirdilər. Körfəzin lap içəri tərəfində yerləşən Kalama şəhəri isə öz bazarları ilə məşhur idi, buraya Qəribi Avropanın hər tərəfindən müxtəlif mallar – parça və kuzucılık məmulatı getirilirdi. Ola bilər ki, indi sakoleva gəmisi də homin bu limanlardan birinə gedirdi, əger belə olardısa, yüngül qazanc axtaran itilonların bütün ümidiyiňərə boşa çıxa bilərdi!

Lakin acıq nezərlərin müşayiəti altında sakoleva gəmisi sürətə irəliliyirdi. Budur, gəmi indi lap İtilonla üzbozü çatmışdır. İndi həlledici dəqiqi də gəlib çatdı. Əgər gəmi əvvəlkə kimi körfəzin içərisinə tərəf irəliliyərsə, qoca Qodzo və onun bütün əlaltıları bu gəminin ələ keçirmək haqqındaki arzularının hamisindən əl çekməlidilər. Doğrudan da, əger belə olardısa, on iti gedən qayıqlar belə böyük və güclü yelkənləri olan və buna görə də böyük sürətə irəliliyən gəmiyi arxadan çata bilmezdiłər.

- Gəmi dönür! – qoca dənizçi birdən qışkırdı və onun qarmaqvari barmaqları olan oli, dəstəli çəngol kimi gəmiyə tərəf uzandı.

Qodzo yanılmırdı. Sakoleva sükana tabe olaraq birbaşa İtilona tərəf gedirdi. Bu zaman gəmidəki uzun yelkəni və ikinci qıraqac yelkəni endirdilər, bir az sonra isə üçüncü qabaq yelkəni də endirdilər. İndi yelkənlərin salınmasından bir qodor yüngülləşmiş gəmi, sükəncəndən dəhə asılı idi.

Qarənq düşürdü. Vaxt o qodor az qalmışdı ki, gəmi gecəyə qodor İtilon limanının yalnız dərin su yoluна golub çıxa bilərdi. Burada dənizin bəzi yerlərində, gəmiləri folakotlu hədəloyon sultu daşlara təsadüf olunurdu. Lakin bu kiçik gəmi orta dorda boloduq bayrağını da qaldırmadı. Görünür, qoçaq kapitan bu tohlükəli yelərini bütün

inciliklerinə qədər tanıydırdı, ona görə də bələdçiyo ehtiyacı yox idi. Daha doğrusu, ola bilərdi ki, kapitan həddindən çox təcrübəli İtilon dənizçilərinə etibar etmirdi, çünki bu dənizçilər gəmiyə bələdçilik etsəyidilər, bir sıra gomiləri folakətə uğratdıqları kimi bu kiçik gəmini də hər hansı bir sualtı daşa çırpmaqdən qətiyyən qəkinməzdilər.

Onu da deyək ki, o zamanlar Mani sahilərinin bu hissəsini işqalandırın heç bir mayak yox idi. Yalnız limanda asılmış sada bir fənər gəmilərə körfəzin gəmi keçə biləcək ensiz yolunu göstərirdi.

Sakoleva isə yaxınlaşırı. Bir az da irəliləsəydi, İtilon limanının yarımmilliyyinə çatardı. Gəmi inamla sahilə yan alırdı. Hiss olunurdu ki, bu gəminin sükanı bacarıqlı əllərdədir.

İtilon quldurları isə bu vəziyyətdən narazı idilər. Onlar istəyirdilər ki, gəmi sualtı daşlarından hər hansı birinə toxunub parçalansın. Bu sualtı daşlar isə, quldurlar dəstesinin köməkçiləri kimi həmişə onlara xidmet etməyə hazır idi. Bu daşlar işi başlayır, quldurlar isə başlanan işi yalnız sona çatdırırlar. Əvvəlcə, gəmi daşlara toxunub dağılır, sonra talan başlanırı, – bütün hadisələr həmişə bu qaydada davam edirdi. İşin belə olması quldurları silahlı mübarizədən xilas edirdi, çünki onlar silahlı hücumu keçəndə özləri də tələfat verə bilərdilər. Dəfələrlə elə olmuşdu ki, talan edilən gəmilərin qoçaq dənizçiləri quldurlara keşkin müqavimət göstərmışdır.

Bu zaman qoca Qodzo başda olmaqla, quldurlar dəstəsi müşahidə məntəqəsini tərk edib, belə dəqiqə də itirmədən yenidən dənizin kənarına endilər. Onlar buraya Şərqiñ və Qərbiñ bütün dəniz quldurlarına məlum olan bir hiyləni həyata keçirmək üçün gəlmışdır.

Qarantılı tamamile düşməsə də, lakin gəminin hərəkətini çətinlaşdırıb bilərdi, belə bir vaxtda yanlış siqnallar verərək körfəzin ensiz və dar keçidlərində gəmini azdırmaq və saya oturtmaq çətin iş deyildi.

– Fənərin yanına! – deyə Qodzo komanda verdi, bütün quldur dəstəsi bu qoca dənizçinin əmirlərinə sözsüz tabe olmağa adət etmişdi.

Qoca dənizçinin əmriñi dərhal başa düşdülər. Bir dəqiqədən sonra alçaq təpədə uzun dirəyin başında yanmış adı fənər qəflətən səndü. Fənər sənən kimi həmin dəqiqə onun evəzində başqa bir fənər yandı, lakin öz yerindən tərənnüməyən birinci fənər dənizçilərə düzgün yol göstərirdi, tez-tez yerini dəyişən ikinci fənər tamamilə bunun əksinə olan məqsəd güdürdü: o, gəminin yolundan azdırmağa və sualtı daşlardan biri ilə toqquşdurmağa cəhd edirdi.

Bu ikinci fənər də cynilə birincinin tayı idi, lakin quldurlar onu keçinin buynuzlarına bağlamışdır və heyvanı sahilin aşağı yamacı boyunca yavaş-yavaş gəzdirirdilər. Fənərin işığı keçi ilə birlikdə yerini tez-tez dəyişməklə, gəmi üçün yalançı mayak rələnə oynamalı idi.

Yerli sakinlər, əlbəttə, dəfələrlə belə sırlıda qışlatmışdır. Həm də belə cinayətkar hiylələr onları, demək olar ki, həmişə arzu etdikləri məqsədə çatdırmışdı.

Lakin bütün bunlara baxmayaraq, sakoleva keçid yolunda düzgün irəliliyordı. İndi gəminin əsas dorundakı yelkənlər yığılmışdı, gəmi yalnız arxa torəfdəki qıqqac və latin yelkənləri ilə hərəkət edirdi. Sahila yox almaq və lövbər salmaq üçün əslində gəmiyə bundan artıq yelkon də tələb olunmurdur.

Bu kiçik gəmiyə İtilon sakinleri tövəccüble tamaşa edirdilər.

Körfəzin ayri-ayrı keçidlərindən ağlaşılmaz çevikliklə öten və heç yərə toxunmayan sanki bu kiçik gəmi keçinin buynuzlarına bağlanmış və yerini tez-tez dəyişən fənərin işığına heç əhəmiyyət də vermirdi. Hətta günün günortaçağı yenə də bu sualtı daşların arasından belə dəqiqliklə üzüb keçmək mümkün olmazdı. Görünür, gəminin kapitani dəfələrlə İtilon körfəzinin girəcəyindəki bu manələrdən keçmişdir və bu sualtı daşları o qədər yaxşı bilirdi ki, hətta gecənin qaranlığında da bu manələr onu qorxutmurdu.

Gəminin burun tərafında dayanmış bu qoçaq dənizçini indi artıq sahildən də görmək mümkün idi. İndi kapitanın silueti todrıcı qaranlıqdan çıxıb seçilməyə başlayırdı. Kapitan başdan-ayağa qədər yun parçadan tikilmiş enli qırçını və başlıqlı əbaya bürünmüştü. Doğrudur, bu adam qətiyyən öz gəmisini daşların arasından keçirəkən iri təsbeh əvərib dua edən ticaret gomilörinə təvəzükər sahiblərinə oxşamırdı. Arxipelaqın sularında üzən heç bir dənizçik bunsuz keçinmirdi. Lakin, bu kiçik gəminin kapitani, hətta sosini ucaltmadan, tamamile sakit halda sükançya əmrlər verirdi. Sahilde öz yerini dəyişə-dəyişə üzən fənər də qəflətən səndü. Lakin fənərin sönməsi sakoleva gəminin öz yolunu inadla davam etdirməsinə yenə də mane ola bilmədi. Birdən-biro gəmi keşkin hərəkətlə yana buruldu və bir anlığa tohluko doğdu, gəmi zil qaranlıqda limanın girəcəyində su altından baş qaldırmış daşlardan birinə toxuna bilərdi. Lakin o saat sükan azacıq hərəkət etdi və gəmi istiqamətini dəyişdirərək sualtı daşın yanından chmalca keçdi, az qaldı ona toxunsun.

Sükançı körfəzin qabağındaki keçidin karşısını kəsmiş gəminin hərəkəti üçün çox ensiz bir yol qoymuş ikinci sualtı daşın yanından da ehməlca keçdi; burada, bu arzu olunan dayanacağına ləp yaxınlığında dəfələrlə bir çox gəmi, hətta bu gəmilərin bələdçilərinin İtilon quldurları ilə sözleşib-sözleşməməyindən asılı olmayaraq, parçalanıb məhv olmuşdu.

Bələliklə, indi quldurlar daha ümid edə bilməzdilər ki, müdafiəsiz sakoleva, daşlara dayıb parçalanacaq və onların elinə keçəcəkdir. Bir neçə dəqiqə de keçsəydi, gəmi limana çatıb lövbər atacağı. İndi bu gəmini elə keçirmək üçün ona qayıqlara dörd tərəfdən hücum etmək lazımdı.

Bir-biri ilə məsləhətləşdikdən sonra dələduzlar işə başlamağı qət etdilər. Qatı qaranlıq onların planları üçün çox əlverişli idi.

— Qayıqlara doluşun! — qoca Qodzo əmr etdi, onun əmirləri heç zaman, xüsusiylə quldurları talana çağıranda etirazla qarşılanmadı.

Tapança, xəncər və balta ilə silahlanmış otuza qədər sağlam bədəni başkəsnən quldur, limanın önünde bağlanmış qayıqlara doluş gəmiyə tərəf üzəmeye başladılar; quldurlar, heç şübhəsiz ki, sayca gəmi heyatından üstün idilər.

Həmin an sakoleva gəmisindən qırıq-qırıq komanda səsləri eşildi. Gəmi keçidən sağ-salamat ölüb limanın ortasına çatmışdı. İp verildi, lövbər atıldı və lövbərin atılmasından əmələ gələn zərbədən gəmi azacıq titrəyib hərəkətsiz dayandı.

İndi quldurların qayıqları gəmidən bir neçə sajenlik məsafədə idilər. Belə hallarda İtilon quldurlarının xasiyyətinə bələd olan ən laqeyd gəmi heyatı də o saat silaha sarılar və müqavimətə hazırlaşdı.

Lakin bu gəmidə hər şey əvvəlki vəziyyətində idi. Gəmi lövbər atan kimi kapitan gəminin burun tərəfindən arxa tərəfinə keçdi, dənizçilər isə yaxınlaşmaqdə olan qayıqlara qətiyyən əhəmiyyət vermədən gəminin yelkənlərini yığmağa başladılar və tələsik göyrəni təmizləməye girişdilər.

Ancaq hiss olunurdu ki, onlar yelkənləri yığarkən bir o qədər də möhkəm bağlamırdılar, belə ki, iplər açılsayıdı, yelkənlər o saat asanlıqla öz yerlərinə qaldırıla bilərdi.

Birinci qayıq gəmiyə sol tərəfdən yanaşdı. Sonra o biri qayıqlar da hər tərəfdən gəmiyə yan alıb onu əhatə etdilər. Gəminin orta

hissəsindən böyürləri bir o qədər yüksək olmadığına görə, hücum edən quldurlar onun üstündə asanlıqla aşib qorxulu bağırıtları gəminin göyertəsinə səpələndilər.

Quldurların on ağınları gəminin arxasına qaçırlar. Onlardan biri fəneri qapıb işığını kapitana tərəf çevirdi.

Bu zaman kapitan cəld hərəkətə başındakı başlığı siyirib arxasına saldı və onun aydın işıqlanmış sıfəti qaranlıqdan göründü.

— Eh, itilonlar, ecəb işe başlamışınız! — deyə kapitan onları danlamaya başladı. — Məgər siz öz həmyerliniz Nikolay Starkosu tanımırıınız?

Bu sözləri deyib kapitan əllərini sinəsində sakitcə çarpzadı. Bir dəqiqə keçməmiş quldurlar qayıqlara doluşdular və gəmidən uzaqlaşaraq sahile tərəf üzdülər.

## İKİNCİ FƏSİL

### ÜZ-ÜZƏ

On dəqiqədən sonra sakoleva gəmisindən avarlı yüngül bir qayıq sahile tərəf yönəldi və gəlib bəndin yanında dayandı, qayıqdan heç kəsin müsəyət etmədiyi, bir az bundan əvvəl İtilon quldurlarını qamaşağın məcbur etmiş silahsız bir dənizçi düşdü.

Bu adam "Karista" gəmisinin kapitani idi, bir az əvvəl limanın qarşısında lövbər salıb dayanan yelkənlə gəmi belə adlanırdı.

Nikolay Starkos ortaböyü, enlisinəli, qolları və qıcıları möhkəm əzələli bir adam idi. Onun başında kip dənizçi papağı var idi; papağı başına ele möhkəm qoymuşdu ki, yalnız qabaq tərəfdən hündür alını görünürdü; qara saçları helqə kimi qırılb çıyınlarına tökülmüşdü. Itigözlü və sərt baxışlı idi. Kleftlər kimi öz uzun və yoğun bişələrinin uclarını burmamışdı. Kapitan Starkosa otuz beş yaşdan bir az artıq vermek olardı. Lakin onun küləkdən yanıb qaralmış dərisi, üzünün sərt ifadesi, alnındaki dərin qırışları — bütün bunlar onu çox qoca gəstirirdi, həm də bunlar onun bəd niyyətlərini sübüt edən əlamətlər idi.

O, əyninə nə gödəkçə, nə jilet, nə də o yərlərin camaatının ənənəvi paltarı olan fustanella geyirdi. Onun qəhvəyi rəngdə tutqun

saplarla köbelənmiş başlıqlı kaftanı, uzunboğaz çəkmələrinin içində salmış gen yaşıł şalvari daha çox Berberi sahilindən gəlmış dənizçinin paltarını xatırladırıdı.

Lakin Nikolay Starkos əsil yunan olmaqla bərabər İtilon limanının sakinlərindən idi. O öz uşaqlıq illərini bu limanda keçirmişdi. Yeni-yetmə çağında və daha sonra gənclik illərində o bu yerlərin qayalıqları arasında gəzib-dolaşmış, deniz həyatını öyrənmişdi. O, dəfələrlə bu sahillerin yaxınlığında üzümüş, dəfələrlə taleyini küleyin və dəniz axınlarının iradəsinə təpsirmişdi. O ətrafda elə bir kiçik körfəz yox idi ki, Nikolay Starkos onun dərinliyini və sahillerinin dərinliyini ölçüb öyrənmişin, elə bir sualtı daş, elə bir daşlı dayaz yer qalmamışdı ki, onun harda olduğunu bilməsin. O yerlərdə elə bir dəniz keçidi tapılmazdı ki, Starkos kompassız və heç bir bələdçinin köməyinə ehtiyacı olmadan hər hansı bir gəmini sağ-salamat ordan keçirə biləməsin. Buna görə də qətiyyətən təccübülu deyildir ki, öz həmyerilərinin uydurma siqnalları ona sakoleva gəmisi keçidlərden və eyri yollardan inamlı aparmağa mane olmamışdı. Həm də o çox gözəl biliirdi ki, İtilon camaatına qətiyyət etibar etmək olmaz: o bunu dəfələrlə işdə görmüşdü. Əslində, bu limanın camaatı anadangəlmə vəhşilər idi, Nikolay Starkos isə öz həmyerilərini bu vəhşiliklərinə görə qətiyyən danlamırdı, çünki ona toxunmurdular!

Əgər Starkos, İtilon camaatını yaxşı tanıydırsa, bu camaat özü də Starkosa yaxşı bələd idi. Onun atası minlərlə başqa vətənpərvər kimi türklərin qəddarlığının qurbanı olanlardan sonra Nikolayın anası intiqam hissi ilə coşaraq Osmanlı zülmü əleyhinə başlanacaq on birinci üsyanda iştirak etmək üçün fursət gözləyirdi. Starkos özü isə, on səkkiz yaşlı yenicə tamam olan kimi Manidən çıxıb getmiş və on çox Arxipelaq sularında keçirdiyi ilk dəniz səyahətləri onun üçün yalnız dənizçilik sənəti məktəbi deyil, həm də quldurluq sənəti məktəbi olmuşdu. Həyatının həmin dövründə onu hansı gəmilərdə qulluq etdiyini, on məşhur dəniz quldurlarından kimin ona rəhbərlik etdiyini, hansı bayrağın altında onun ilk dəfə vuruşduğunu, kimin qanını tökdüyü - Yunanistanın düşmənlərinin, yaxud öz həmvətənlərinin - heç kəs bilmirdi və bütün bu suallara Starkosun özündən başqa heç kim cavab verə bilməzdi. Onunla dəfələrlə Koronk körfəzinin müxtəlif limanlarında qarşılışmışdır. Buna görə də həmyerilərindən bəziləri Starkosun özü ilə birlikdə bir sira

işlərde iştirak etdikləri üçün onun quldurluqdakı qəhrəmanlıqları, ələ keçirilmiş və dənizin dibinə batırılmış ticarət gəmilərinin haqqında, onların elinə keçən qiymətlə ov haqqında bəzi məlumatlar vera bilerdilər. Lakin bu barədə heç kim bir söz danışmırı və Nikolay Starkosun adı ətrafında nə ise qəribə bir sırr pərdəsi var idi. Bununla belə Starkos bu yerlərdə o qədər məşhur olmuşdu ki, bütün Mani əyaləti onun qarşısında təzim edirdi.

İtilon sakinləri bu adamdan qorxuduqları üçün ona hörmət və qulluq göstərmişlər. Sakolevaya onun komandanlıq etdiyi məlum olanda, buranın sakinlərində gəmini ələ keçirib qarət etməyə olan bütün həves də sönümüşdü.

"Karista" gəmisinin kapitani sahile çatıb bəndin yanında dayanan kimi bütün kişi'lər və qadınlar oraya yürüdü və bu adamı hörmətlə qarşılamaq üçün cərgəyə düzüldülər. Starkos körpüyə düşəndə camaatın içindən heç bir səs eşidilmədi. Sanki Starkos eczakar bir hökmə malik idi; o görünən kimi hər yerde səs-küy kesildi, tam səkitlik hökm sürdü. İtilon sakinləri onun nə deyəcəyini gözləyirdilər, lakin o, adəti üzrə dinnir və süküd edirdi, belə vəziyyətdə heç kəs qabağı düşüb onunla birinci olaraq danışmağa cəsarət etmirdi.

Nikolay Starkos dənizçilərə sakolevaya qayıtmayı əmr etdi, özü isə körpünün qurtaracağındakı döngə tərəfə getdi. Təxminən iyirmi addım atıldıqdan sonra dayandı. Qoca dənizçi Qodzo da, sanki onun nə əmr edəcəyini gözləyirmiş kimi, Starkosun ardınca gedirdi, kapitan da onu tanıyb dedi:

- Qodzo, mən gərək öz komandama on nəfər möhkəm bədənli cavan oğlan götürəm.

- O cavanlar sənə veriləcdirdir, Nikolay Starkos, - deyə Qodzo cavab verdi.

Əgər "Karista"nın kapitanına yüz nəfər lazımlı olsaydı, onların hamisini yene də bu dənizçi qəsəbəsindən tapıb seçərdi. Seçilən adamlar isə qətiyyən özlərinin hara getdiklərini, nə iş görəcəklərini, kimin hesabına dənizə çıxacaqlarını, kimin xeyrinə vuruşacaqlarını soruşmadan öz həmyerilərinin ardınca gedidilər, onun taleyinə şərki olmağa həmişə hazır idilər, çünki onlar çox yaxşı biliirdilər ki, necə olur olsun, hər halda előbəş geri qayitmayacaqlar.

- Həmin adamlar bir saatdan sonra "Karista"nın göyərtəsində olmalıdırlar!

– Onlar orda olacaqlar, – Qodzo əmin etdi.

Nikolay Starkos əli ilə işarə edib, müşayiətçinin lazım olmadığını bildirdikdən sonra bəndin axırında hərlənib qurtaran körpüdə öz yoluna davam etdi və tezliklə limanın dar küçələrindən birinə tərəf yollandı.

Kapitanın emrinə itaat edən qoca Qodzo öz adamlarının yanına qayıdı və sakoleva üçün lazım olan dənizçiləri dərhəl seçməyə başladı.

Nikolay Starkos isə bu zaman yavaş-yavaş İtilon qəsəbəsinin yerləşdiyi sahilin dik yoxusu ilə yuxarı qalxırdı. Qəsəbənin bu tərəflərinə yalnız, doqquz dəhşətli ağızı olan sərt itlərin hürüməsə səsi gelib çatıldı: çox qorxulu olan bu itlərdən yolcular çağqal və canavarдан qorxan kimi çəkinir, ehtiyat edirdilər. İki-üç qağayı, geniş qanadlarını asta-asta yelləyərək havada hərlənir və sahil qayalarındaki yuvalarına enmeye hazırlaşdırırdılar.

Tezliklə İtilon qəsəbəsinin en axırıcı evləri da arxada qaldı. Nikolay Starkos bir qədər də irəliləyib Kelaf qalasının etrafında burulan yoxus çıçıra çıxdı. Bir zamanlar səlibçilər Poleponnesin müxtəlif yerlərini elə keçirərkən Vill-Arduen tərəfindən tikilmiş qala divarlarının yanından öterək hələ də sahilin üstündə ucalan qədim qüllələrin xarabaliqlarının yanından burulub keçdi. Buraya çatanda Starkos dayandı və boylanıb etrafə baxdı.

Ayparanın Qalio burnunun arxasına keçərək İoni dənizinin sularında sönməyə hazırlaşlığı saat yaxınlaşırırdı. Gecənin sərin küleyinin qovub götürdüyü buludların arasındakı ensiz şırımlardan göydə bir neçə ulduz parlayıb söndürdü. Külək bir qədər sakitleşsəndə qalanın etrafında dərin bir süküt əmələ gəldi. Bu zaman yelkenləri güclə seçilən iki-üç qayıq körfəzin sinəsini yarır, Koroni istiqamətində və ya Kalamaya tərəf irəliləyirdi. Əgər dorlarında yellənən fənerler olmasayıdı, bu qayıqlar yəqin ki, qaranlığa qovuşar və görünməzdi. Aşağıda dənizin dalğadəyin yerində, gah burda, gah da orda yeddi və ya sakız işıq yanıb-sönürdü; bu işıqlar suda eks edərək titrəyir və ikiləşirdi. Bunlar balıqçı qayıqlarının, yaxud sahilə yaxın evlərin pəncərəsindən görünən işıqlar idimi? KİM bilsər.

Nikolay Starkos qaranlığa vərdi etmiş nozərləri ilə sahili görünməyən genişliyi tamaşa edirdi. Dənizçinin gözü qeyri-adi dərəcədə iti olur, o başqalarının görə bilmədiyi şeyləri də görür. Lakin həmin

bu dəqiqədə "Karista"nın kapitani üçün sanki etrafda heç nə yox idi, onun qarşısında, şübhəsiz ki, tamamilə başqa lövhələr və mənzərələr canlanırdı. Bəli, indi o yalnız fikirləşir və öz-özü ilə səhəbə edirdi. O, doğma yerlərinin – vətənin havası ilə bol-bol nəfəs alırdı. Əllərini sinəsində çarpanlayaraq Starkos xeyli müddət fikrili halda dayandığı yerde durub qaldı, indi onun başlığı sürüsüb ciyinə düşmüştü. Başı sanki daşdan yonulub qayırılmışdı.

On beş dəqiqə bu veziyət davam etdi. Nikolay Starkos nəzərlərini yayındırmadan qarba tərəf, dənizin üfüqdə göylə birleşdiyi yerə baxırdı, sonra o bir neçə addım kənarə çəkildi və kəsə yolla qaya yuxarı dirilmişməğə başladı. Onun çıçırdan çıxıb, belə kəsə yolla yuxarı qalxması təsadüfi deyildi. Gizli bir fikir onun yaxasından dərtib haraya isə aparırdı; lakin o, sanki İtilon qayalarından qalxaraq görmək istədiyi şəyə baxmağın cesərət etmirdi.

Onu da deyək ki, körfəzin Matapan burnu sahillərində başlamış en axırıcı limanına qədər boş bir yer təsəvvür etmək çətinidir. Bu yerlərə portağal və ya limon pöhralıkları yoxdur, burada nə itburnu, nə oleandr, nə də Arqolid yasəməni bitir, burada nə ayıqulağına, nə əncir, nə də tut ağaclarına təsadüf edərsən – bir sözələ, Yunanistanın bəzi əyaletlərinə gözəllik verən zəngin yaşıllıq burda yoxdur. Heç yerde sərv ağaclarının kölgəliyi fonunda nə çinar, nə də nar kollarına təsadüf etməzsən. Bu yerlər başdan-başa ilk yeraltı təkəndən körfəzin sularına tökülməyə hazır olan vulkan daşlarından ibarətdir. Öz oğullarını yarıac dolandıran Mani əyaletinin hər yerində torpaq beləcə sort və xəsisidir. Yalnız, yağı çıxarıldığına görə, oyılıb çox qorıba şəkər düşmüş bir neçə çılpaq və uca şam ağacının gövdəsindəki dərin yaralar görünürdü. Arabir yarıqabıqdan çıxmış kiçik kirpilərə bənzəyən bir neçə nazik qanqal tikanlı maldılı kimi görünürdü. Qurumış kolluqlar və içində çürtüntüdən daha çox qum olan torpaq, hətta çox az yem tələb edən və dözdümlü olan keçiləri də doyuzzura bilmirdi.

Nikolay Starkos on-on beş addım da irəliləyib yenidən dayandı. Sonra üzünü şimal-sərqi tərəf çevirdi, orada göyün daha çox işıqlı hissəsinin fonunda uzaq Tayget dağlarının silsiləsi görünürdü. Bu vaxt göy üzündə doğan iki-üç ulduz hələ də böyük atəşböceği kimi üfüqün üzərindən asılıb qalmışdı.

Nikolay Starkos yerindən quruyub qaldı. O, gözlərini əlli addım-likdəki qayanın çıxıntısına söykənmiş alçaq taxta evdən çekmirdi.

Yoxuşa qalxan cığırlar, kəndin ən yuxarı tərəfində, kollardan və tikanlardan əmələ gəlmış töbii çəpərlə dövrələnmiş həyətdə, yarı-paqsız ağacların arasında yetim kimi dayanmış sadə malikanəyə tərəf uzanıb gedirdi. Hər şeydən aydın olurdu ki, bu ev çıxdan tərk edilmişdi. Heyatın ətrafindakı çəper köhnəmişdi, ayrı-ayrı yerlərini kol-kos basmış, bəzi yerləri lap seyrəlmüşdi, bu çəpərə daha etibar etmək olmazdı. Bəzən bura gələn yurdsuz itlər və çəqqallar Mani torpağının bu tərk edilmiş guşəsini dəfələrlə ayaqlayıb viran qoymuşdular. İnsan əli deyməyəndən bəri təbiət bu boş yerə yalnız alaq otları və kol-kosdan başqa heç nə bəxş etməmişdi.

Axi bu yerlər nə üçün tərk edilmişdir? Ona görə ki, bu malikanənin sahibi artıq bir neçə il bundan əvvəl vəfat etmişdi, onun dul arvadı Andronika Starkos öz doğma yurdunu atıb, istiqlaliyyət uğrunda mübarizə aparan şəraflı və igit qadınların sıralarına daxil olmuşdu, onun yeganə oğlu isə ata evini tərk etmiş və bir dəfə də olsun ora qayıtmadı.

Nikolay Starkos həmin bu evdə anadan olmuş, özünün ilk uşaqlıq illerini burada keçirmişdir, namuslu dənizçi olan atası uzun illər dənizdə üzüldükən sonra gəlib bu yerde özüne məskən salmışdı, həm də o, İtilonun sakinlərindən kənarda yaşayır, onlarla qaynayıb-qarışmırı, çünki onların quldur xasiyyətinə nifrat edirdi. Bununla birləşdə, ağlı və kifayət qədər varidatı ilə İtilon camaatından fərqlənən bu adam, özü üçün, arvadı və oğlu üçün burada nə isə xüsusi bir həyat terzi yarada bilməşdi. O öz günlərini beləcə, hamı tərəfindən unudulmuş, teklik və tənhalıq içinde keçirmişdi, bu vəziyyət onun qəzablanıb zülməleyhinə üşyan qaldırmaga cəsarət etdiyi saatə qədər davam etmiş və bu cəsarətinə görə da öz həyatını qurban vermişdi. Portanın casuslarından, hətta bu yarımdayanın ən uzaq guşəsində da gizlənmək mümkün deyildi!

Atası ölümdən sonra Nikolay baxımsız qalmışdı – anası onun öhdəsindən gəle bilmirdi. O, tez-tez evdən qaçırdı, dənizlərdə seyahətə çıxırdı, özünün fitri dənizçilik bacarığını quldurlara və quldurluğa sərf edirdi.

Bələliklə, oğlunun doğma evdən çıxıb getdiyi vaxtdan on il, ananın isə evi tərk etdiyi vaxtdan altı il keçirdi. Lakin İtilonda belə şayə yayılmışdı ki, guya Andronikanı kəndin ətrafinda bir neçə dəfə görənlər olub. Hər halda, bu şayılərə inanılsa, deməli, ana uzun

fasilələrlə çox qısa müddətə bəzən bu yerlərə gəlmiş, lakin İtilon camaati ilə yaxnılıq etmirmiş.

Seyahət zamanı başına cürbəcür hadisələr gələn və nadir hallarda Maniye gelib çıxan Nikolay Starkosun taleyi elə gotirmişdi ki, o bu günü qədər bir dəfə də olsun sərt qayanın başındakı öz kiçik evlərini görmək istədiyini bildirməmişdi. Tərk etdiyi evinin salamat qalıb-qalımadığı haqda heç zaman və heç kəsdən bir söz soruşturmurdur. O heç vaxt, hətta uzaqdan-uzağda anasının boş qalmış evə gelib-gəlmədiyini bilməyə təşəbbüs göstərmirdi. Ola biler ki, Yunanistanı qana boyamış qorxunc hadisələr baş verdiyi zaman, Andronikanın haqqında Starkosun da qulağına bəzi xəbərlər çatmışdı. Əgər onda vicdan vardısa, onu hərəkətə götürüb oyada biləcək yegane bir ad – anasının adı ola bilerdi.

Lakin Nikolay Starkos bu dəfə İtilon limanına yalnız öz komandasına on nəfər yeni dənizçi götürmək məqsədi ilə gəlməmişdi. Onu buraya götirən arzu başqa idi, bu – arzudan da böyük olan bir istək – elə bir istək idi ki, hətta o özü də, yəqin ki, bunun nodən ibarət olduğunu bir o qədər də ətraflı başa düşə bilmirdi. Nikolay Starkosda qarşılaşılınmaz bir hissə əmələ gəlmışdı, o istəyirdi ki, hər neçə olur olsun, heç olmazsa, axırıncı dəfə, yanıb küle dönmüş doğma torpağı ayaq bassın, özünün ayaq tutub yeriməyə başlığı yerləri görsün, divarlarında onun ilk nefəsinin və çəkdiyi ahın eks etdiyi, ilə dəfə dil açıldığı doğma evin havasını bir də udsun. Bəli! Nikolay Starkosu yoxuşa qalxan cığırla yaxşica tanış olduğu qayanın üstüne tərəf çıxmaga məcbur edən bu id, elə buna görə do o, gecənin bu vaxtında gəlib kiçik malikanənin çürtüyüb-tökülən çəperinin yanında dayanmışdı.

Birdən-birə onun hali dəyişdi, sanki adət etdiyi sakitlik də ondan üz döndərdi. Uşaqlıq xatırolarının birdən-birə yada düşdüyü zaman döyünməyə başlaya bilməyəcək rəhəmsiz bir ürək kimdə tapılır. Dünyada elə bir adam yoxdur ki, özünün doğulduğu, anasının ona layla çaldığı doğma evə baxarkən səkit və laqeyd ola bilsin. İnsanın qəlbini heç zaman o qədər sərtləşə bilməz ki, keçmişin səsi onun qəlbində, heç olmazsa, bir neçə simi cıhtıza getirib dilləndirə bilməsin.

İndi həm bayır, həm də içərisi tamamilə cansız görünen bu qədər qəmili və dilsiz malikanənin qarşısında dayanarkən Nikolay Starkos bütün bunların hamisini hiss edir və eyni vəziyyəti keçirirdi.

- İçeri girmi mi?.. Beli!.. Girmek lazımdır!

Uzun müddet dinməzcə dayanıqdən sonra Nikolay Starkosun öz-özünə piçilti ilə dediyi bu sözler elə səsləndi ki, sanki qorxurdu onun səsini eşidərlər, keçən günlərin hər hansı bir dəhşətli kölgəsi gəlib onun qarşısında dayanar.

İçeri girmək sanki çox asan və sadə bir iş idi! Çəpər yarıncımuş bir vəziyyətdə idi, payalar yero yixilmişdi, hətta balaqapını açmağa və ya qapının siyirməsini kənara çəkməyə belə ehtiyac yox idi.

Nikolay Starkos həyətə girdi və yağışdan taxtapuşu yarıçırumüş, yalnız sıniq və paslı dəmirlərdən sallanıb dayanan evin qarşısında gəlib dayandı.

Elə bu anda qapının lap ağzında bitmiş mastika ağacının six yarpaqları arasından dəhşətli bir səsle qalxan bayquş uçub havalandı.

Starkos bunu görəndə yenə de tərəddüd etdi. O, kǔnc-bucaga qədər hər şeyə baxmayı qəti qərara almışdı. Lakin qəlbində əməlo gələn və kükriyib coşan peşmançılıq hissi, nə isə onda böyük bir nifrat duyğusu da əməlo gətirmişdi. Starkos həm həyəcan keçirir, həm də sarsılırdı. Ona elə gəlirdi ki, bu doğma ev onu konara itələyir, rədd edir, ona ən dəhşətli lənətlər yağıdır!

Bu hissələrin təsiri altında, Starkos, evə girməmiş, əvvəlcə evin ətrafını herlənib dolaşmayı qət etdi. Gecə çox qaranlıq idı. O, insanın hətta öz-özünü görə bilmədiyi bu qaranlıqla irolılıyır və evin ətrafına herlənirdi. Başqa cür də ola bilməzdi. Çünkü o, gündüz yəqin ki, heç buraya gəlməzdi də! Gecənin qaranlığında təessüratlardan uzaqlaşmaq, olub-keçəni unutmaq bir qədər asan idi.

Budur, oğurluğa gəlmİŞ adam hansı tərəfdən evə girməyin daha olverişli olduğunu yoxladığı kimi, Starkos da çatlamış divarların yanına ilə ehmalca gedir, daşlarının ucları çürüyüb tökülmüş və mamırla örtülmüş künlərdən burulur, laxlamış daşları eli ilə yoxlayır, sanki bir ölçüya çevrilmiş bu evdə həyat əlaməti qalib-qalmadığını öyrənmək istəyir, bu ölümün heç olmazsa qəlbinin on son və zəif döytüsünü dirləməyə cəhd edirdi. Evin dal tərəfindəki kiçik həyət tamamilə zülmətə bürünmüştü. Göydəki təzə Ay batmaq üzrə idi, onun zəif və maili ziyanları bu həyəti işiqləndirə bilmirdi.

Nikolay asta addimlarla malikanının ətrafını gezib-dolaşdı, bu qaranlıq ev başdan-başa höycənlər bər süküt içinde idi, sanki indi bura

cin-şeyatin yuvası idi. Nikolay yenə də gəlib evin qərb tərəfə baxan fasadı öününe çatdı, qapıya yaxınlaşdı, onu açmağa hazırlaşdı, əgor qapı siyirtmə ilə bağlı olardısa, onu güclü tekanla, qifilli idisə sindirib açmaq lazımlıydı.

Lakin birdən-birə Nikolayın vəziyyəti dəyişdi, qan beyninə vurdur, necə deyərlər, elə bil başına qaynar su ənderdirilər; evin içində işq gördü. İndi o, bir daha görmək istədiyi bu doğma evə girməyə cesareti etmirdi, ona elə gəlirdi ki, indicə atası və anası astanaya çıxacaq və əlləri ilə həyət qapısını göstərib onu öz oğulluq və vətəndaşlıq borcunu unutmuş bir aile xaini, vətən xaini kimi qovacaq və lenətleyəcəklər!

Həmin dəqiqə evin qapısı ehmalca açıldı. Astanada bir qadın göründü. O, maniot qadınlarının geydiyi adı paltarda idi – qara çitdən olan tumanının ensiz qırmızı köbəsi vardi, qara və qolsuz koftası onun içine salılmışdı, başında isə yunan bayraqı rəngində ipək dəsmallı çalma kimi sarılmış qehvəyi papağı vardi.

Bu qadının sahil yerlərində yaşayış baliqçılardan sıfətini andiran üzü küləkdən qaralıb yanmışdı, lakin onun qaralmış sıfətində daxili bir qüvvənin ifadəsi, böyük və qara gözlerinde azacıq qəmli təsir bağışlayan canlı bir parıltı var idi. Bu ucaboylu və düzgün qamətli qadına baxanda heç kəs inanmadı ki, onun yaşı altmışlı ötmüşdür.

Bu qadın Andronika Starkos idi. Uzun illərin ayrılığından və bir-birinə tamamilə yadrigıdən sonra ana ilə oğul indi üz-üzə dayanmışdır.

Nikolay Starkos anası ilə görüşəcəyini qətiyyən gözləmirdi... İndi anasının qarşıya çıxmazı onu bütünlükle sarsıtmışdı.

Andronika amirane bir hərəkətlə oğlunun yolunu kəsdi və onun dediyi bir neçə kelmə söz yənələndi. Andronikaya məxsus qorxunc bir qüvvə ilə səsləndi:

- Nikolay Starkos heç bir zaman bu ata evinin astanasından içəri keçməyəcəkdir!.. Heç bir zaman!

Ananın verdiyi qadağanın ağırlığı altında oyılmış oğul, addim-addim geri çəkilirdi. Bir zamanlar onu öz bətəndən gəzdiren bu qadın indi oğlunu bir xain kimi qovur, rədd edirdi. Yox, nə olur olsun, hər halda Nikolay ona yaxınlaşacaqdır... Lakin bu zaman ananın daha qəti hərəkəti, onun süküta dalmış üzündən yağan lənət Nikolayı dayandırıdı.

Nikolay Starkos yerindən sıçradı. Sonra dönüb qaçaraq çəperin o biri üzünə keçdi, çevrilib geriyə baxmadan iri addımlarla cığırla təpədən enməyə başladı, sənki kiminsə görünməyən əli onu arxadan itələyirdi.

Andronika astanada hərəkətsiz dayanıb onun ardınca baxırdı, Nikolay gecənin qaranlığında gözdən itincəyə qədər o beləcə dayanıb baxdı.

Bir neçə dəqiqədən sonra Nikolay Starkos keçirdiyi həyəcanlı vəziyyətdən sənki ayıldı, özünü ələ aldı; limana çatan kimi qayıq çağırıldı və minib sakolevaya tərəf üzdü. Qodzonun seçib topladığı on nəfər dənizçi bu zaman gəmidə Starkosu gözləyirdilər.

Starkos dinməz-söyləməz "Karista"nın göyərtəsinə qalxdı və ləvbərləri qaldırmaq üçün işarə verdi.

Onun əmri dərhal yerinə yetirildi. İndi yalnız yola düşməyə hazır olan gəminin yelkənlərini sürətlə dor ağaclarına qaldırmaq lazıim gəldi. Sahil tərəfdən əsən külək gəminin limandan çıxmasını asanlaşdırırdı.

Beş dəqiqə də keçməmişdi ki, "Karista" inamlı və tam sakitlik içində limanın ayrı-üyrü keçid yerlərində üzürdü; gəminin komandası və İtilon sakinləri dinib-danişmadan və bir-biri ilə vidalaşmadan ayrıılırdılar.

Sakoleva açıq dənizdə cəmi bir mil belə yol getməmişdi ki, güclü alov sahiləki qayaların başını işıqlandırdı.

Başdan-başa od tutub yanın, Andronika Starkosun evi idi. Ana öz əli ilə evi odlamışdı. Ana öz oğlunun doğulduğu bu evi tamamilə məhv etmək isteyirdi.

Bu zaman Mani torpağı ilə "Karista" gəmisi arasında üç millik bir məsafə var idi, lakin gəminin kapitanı hələ də gözlərini sahiləki alovdan ayıra bilmirdi, zülmət içinde yanğının son alovu sənənə qədər o beləcə dayanıb baxdı.

Andronikanın dediyi sözleri xatırladı:

- Nikolay Starkos heç bir zaman bu ata evinin astanasından içəri keçməyəcəkdir!.. Heç bir zaman!..

## ÜÇÜNCÜ FƏSİL

### YUNANLAR TÜRKLƏR ƏLEYHİNƏ

Tarixdən evvelki dövrə Yer kürəsi daxili neptun, yaxud pluton qüvvəsinin təsiri altında six qabığa bürüñərək, qüdrotli bir kataklizm indi Yunanistan adlanan torpaq parçasını suyun üzərinə qaldırmış və yenə də həmin kataklizm nəticəsində Arxipelaqın quru hissəsinin bir qismi su altında qalmış, su üzərində qalan hissəsi isə adalarə çəvrilmişdir. Yunanistan doğrudan da Kipr adasından Toskanaya<sup>1</sup> qədər uzanan vulkan xətti üzərində yerləşmişdir.

Görünür, ellinlərde olan fitri fiziki və mənəvi çılçınlıq, vətən torpağındaki səbatsızlıq ırsən onlara keçmişdir ki, bu da ellinləri misilsiz qəhrəmanlıq qabil olan bir xalq etmişdir. Bu da doğrudur ki, onlar öz təbii keyfiyyətləri sayesində hədsiz qoçaqlıq, dərin qəhrəmanlıq və azadlıq aşiqlərinə çəvrilmişlər və buna görə də bir neçə əsr türklərin hakimiyəti altında qalmış ayri-ayrı əyalətləri birləşdirək müstəqil bir dövlət düzəldə bilmişlər.

Qədim zamanlar Yunanistan əhalisi Asiya qəbilələri olan pelasqlardan ibarət idi; əsatir dövründə, yeni arqonavtların, heraklidlərin və Troya mühərribələrin dövründə, eramızdan evvel XVI əsrle XIV əsr arasındaki mərhələdə, Yunanistan əllin qəbilelərinin meydana gəlməsi ilə əllin ölkəsi olmuşdur, həm də bu qəbilelərdən birinin – qrayi qəbilesinin – adı sonralar Yunanistanın adına çəvrilmişdir; daha sonra yarıfsanəvi şəxsiyyətlər olan Likurq, Miltiad, Femistokl, Aristid, Leonid, Esxil, Sofokl, Aristofan, Herodot, Fukidid, Pifaqor, Sokrat, Əflatun, Ərestun, Hippokrat, Fidiy, Perikl, Alkiviad, Pelopid, Epaminond, Demosfen kimi adamlar tədriclə bu ölkəni əsil yunan dövlətinə çəvirmişlər; bir qədər sonra Filipp və Aleksandr bu dövləti Makedoniya dövləti etmişlər, nəhayət, xristianlıq erasının başlanmasına yüz qırq altı il qalmış, Yunanistan Axeyler adı altında Roma dövlətinin bir əyalətinə çəvrilmiş və dörd yüz il bu vəziyyətdə qalmışdır.

O vaxtdan başlayaraq, vestqotlar, vandallar, ostqotlar, bolqarlar, slavyanlar, ərəbler, normanlar, siciliyalılar bir-birinin ardınca növbə

<sup>1</sup> Bizim bu povestdə nağıl edilən hadisələr başlanan zamandan etibarən Santorini adası bir neçə döfə yeralı tokanların qurbanı olmuşdur. 1661-ci ilde Vostets və Fivlər, sonra isə Sen-Mor zolzələ noticosindo dağlımışdır (*mülliñin qeydi*).

ilə bu ölkəyə hücum etmişlər, XIII əsrin başlanğıcında səlibçilər bu ölkəni almış. XV əsrde isə xeyli kiçik feodallıqlara bölünən, antik dövrdə və orta əsrlərdə olmazın imtahanlardan çıxmış bu ölkə ən axırdı türklərin əlinə keçmiş və müsəlmən zülümünün bütün ağırlığı həmin ölkə camaatının üzərinə düşmüştür.

Demək olar ki, Yunanistanın siyasi həyatı təxminən iki yüz il tamamilə dayanmışdır. Bu ölkəni idarə edən Osmanlı hökmənlərinin zülümünün həddi-hüdudu olmamışdır. Yunanlar, öz vəziyyətlərinə görə, heç bir zaman nə birləşdirilmiş, nə işgal olunmuş, nə de möglüb edilmiş xalqlarla bərabər tutulmamışdır; yunanlar qul vəziyyətinə düşmüşlər və sağ əli ilə müqəddəs ruhaniyyət, sol əli ilə cəlladlıq edən imamlı paşanın dəyənəyi heç bir zaman bu qulların başının üstündən eskik olmamışdır.

Lakin ölmək üzrə olan bu ölkədə hələ həyat əlaməti var idi. Dəhşətli ağrı bu ölkəni yenidən yaşamağa və öz varlığını qorumağa qaldırdı. Əvvəlcə, 1766-ci ildə qaradağlılar Epirdə, 1769-cu ildə isə maniotlar, daha sonra sumetlər üşyan qaldırmış və istiqlaliyyət elan etmişdilər; lakin 1804-cü ildə Yanina paşası Əli Təpəli bu üşyan təşəbbüslerini həmisişlik əzib məhv etmişdir.

Elə bu zaman Avropa dövlətlərinin hadisələrə qarışmaq növbəsi gəlib çatmışdı, əgər onlar Yunanistanın tamamilə məhv olmasının şahidi olmaq istəmirdilərsə, gərək işə qarışydılar. Əks halda, Yunanistan, özbaşına buraxıllandısa, öz istiqlaliyyəti uğrunda səmərəsiz yərə mübarizə apara-apara tamamilə məhv ola bilərdi.

1821-ci ildə Əli Təpəli öz növbəsində Soltan Mahmudun əleyhinə üşyan qaldırdı və yunanları özüno köməkçi çağırıldı, qalib gəldikdən sonra əvəzində yunanlara azadlıq verəcəyini vəd etdi. Yunanlar, bir nəfər kimi ayağa qalxdılar və üşyan etdilər. Avropanın hər tərəfindən bu zaman filellinlər yunanların köməyinə arixib göldi. İtalyanlar, polyaklar, almanlar və başlıca olaraq fransızlar zülmkarların əleyhine yunanların tərəfində mübarizəyə girdilər. Gi de Sent-Elen, Qayar, Şovasen, kapitan Balest və Jürden, polkovnik Favye, eskadra komandiri Renyu de Sen-Jan-d'Anjeli general Mezon, həmçinin lord Kokren, lord Bayron və polkovnik Qastinqsden ibarət üç ingilis vuruşmaq və ölmək üçün gəlmış olduqları bu ölkədə silinməz xatirə qoymuşlar.

Bu adamların qəhrəmanlığına, zülm altında inlöyenlərin azadlığı işinə hədsiz sədəqətlərinə Yunanistan öz milli qəhrəmanlarını, qədim nesillərdən olan nümayəndələrini mübarizəyə çəkməkle cavab verdi. Üç nəfər hidriotlu – Tombazis, Teamados, Mialis, daha sonra Kolokotronis, Marko Botsaris, Mavrokordato, Mavromixalis, Konstantin Kanaris, Neqriss, Konstantin və Dmitri İpsilanti, Odissey və bir çox başqa qəhrəmanlar mübarizəyə qoşuldular. Bu mübarizə və üşyan lap başlanğıcdan ölüm-dirim müharibəsinə çevrildi: bu müharibənin devizi belə idi: qana-qan, ölüme-ölüm! Bu isə hər iki tərəfdən dəhşətli fəlakətlərə və rəhmsizliyə gotirib çıxardı.

1821-ci ildə suliottlar və maniotlar üşyan qaldırdılar. Patrasda yepiskop Germanos əline xac götürərək hamidən evvel üşyançılar müraciət etdi. Moreya, Moldaviya, Arxipelaq istiqlaliyyət və azadlıq bayrağı altında toplaşdırılar. Deniz müharibələrində qəlebə çalmaqdə bişib püxtəloşmış ellinlər Tripolitsiyani aldılar. Yunanların böyük müvəffəqiyyətlərinə türklər o zaman onların İstanbulda olan həm-yerlilərini döyüb ezişdirməklə cavab verdilər.

1822-ci ildə Yanin qalasında mühəsirəyə alınmış Əli Təpəli, türk generalı Xurşudun ona teklif etdiyi danışçılar zamanı xaincesinə öldürdü. Sonra isə Mavrokordato və filellinlər Arta vuruşması zamanı möglubiyətə uğradılar, lakin əvəzində Ömər-Vrionun qoşunlarını, o qədər də az tələfat vermədən, Missolongini ilk mühabirədən qurtarmağa məcbur etdilər.

1823-cü ildə xarici dövlətlər Yunanistanın işlərinə qarışmaq cəhdlerini xeyli gücləndirdilər. Onlar türk sultanına danışçılar üçün vasitəçilik teklif etdilər. Türk sultani bu teklifi redd etdi və öz redd teklifini daha da möhkəmlətmək üçün Evbeyə on min nəfər asiyalı əsgər çıxardı. Sonra sultan misirli Məhəmmədəli paşanı öz türk qoşunlarının baş komandanı təyin etdi. Həmin ilin vuruşmalarından birində məşhur qəhrəman Marko Botsaris helak oldu. Bu adam haqqında ancaq belə demək olardı: "O, Aristid kimi yaşadı, Leonid kimi öldü".

1824-cü ildə istiqlaliyyət uğrunda vuruşan mübarizlər xeyli tələfat verdilər, həmin il yanvarın 24-də böyük ingilis şairi Bayron Missolongiyə gəldi, bir az sonra isə, pasxa günü, Lepanto yaxınlığında, öz arzularının həyata keçməsini görmedən vəfat etdi. İpsarıotlar türklər tərəfindən məhv edildi, Krit adasındaki Kandia şəhəri isə öz qapılarını Məhəmmədəlinin əsgərlərinin üzənə döyüşsüz açıb,

onları içeri buraxdı. Bu hadisələr zamanı ağır fəlakətlər keçirərkən yunanlar yalnız dəniz vuruşmalarındaki qələbələri ilə azacıq təselli tapa bilirdilər.

1825-ci ildə Məhəmmədəli paşanın oğlu İbrahim paşa on bir minlik qoşunları Moreyada Modona limanına gəlib çıxmışdı. O öz qoşunları ilə Navarin işgal etmiş və Tripolitsideki Kolokotronisi məğlub etmişdi. Bu zaman yunan hökuməti nizami qoşun korpusunun komandanlığını iki nəfər fransız - Favye və Renyu de Sen-Jand'Anjeliye tapşırıldı. Lakin yeni təyin olunmuş komandalar qoşunu döyüşə hazır vəziyyətə gətirib çıxarıra qədər İbrahim paşa Messinanı və Manini çapılı talaş edirdi. Əgər o bir müddət öz basqınlarına ara vermişdisə, bu yalnız ona görə idi ki, Missolonginin ikinci dəfə mühəsirəsində iştirak etmək və general Kiutaki ilə birleşmək isteyirdi, çünki bu general nə qədər çalışırdı, həmin şəhəri təslim edə bilmirdi, səltan isə ona demişdi: "Ya Missolongini almalı, yaxud öz başını verməlisən!"

1826-cı il yanvarın 5-də İbrahim paşa Pirqosu atəşə tutub Missolongiyə yaxınlaşdı. Üç gün ərzində - yanvarın 25-dən 28-nə qədər - o, mühəsirəyə alınmış şəhərin üzərinə səkkiz min top güllesi və qumbara yağırdı, üç dəfə şəhəri həmlə ilə almağa cəhd etdi, lakin şəhəri cəmisi iki min beş yüz nəfər acıdan əldən düşmüş döyüşçünün müdafiə etməsinə baxmayaq, o yənə də şəhəre gira bilmədi. Bununla belə üstünlük türklər tərəfində idi, xüsusi ilə üstünlük, şəhərdə mühəsirədə qalanlara kömək etmək üçün gelən Miaulisin eskadrası türklər tərəfindən geri oturulduqdan sonra daha aydın hiss olunurdu. Yalnız aprelin 23-də, min doqquz yüz yunanların həyatı bahasına başa gəlmış gərgin mühəsirə vəziyyətindən sonra İbrahim paşa Missolongi şəhərinə ala bilmiş, ağına-bozuna baxmadan - kişişiləri, qadınları və uşaqları - bir sözlə, şəhərin doqquz minlik əhalisindən sağ qalanların hamısını qılıncdan keçirən əsgərlərinin öhdəsinə vermişdi. Elə həmin ildə türk qoşunları, Kiutagının sərkərdəliyi altında Fokidani və Beotiyani talaş etdikdən sonra Fiv şəhərinə yaxınlaşmışdılar. İyulun 10-da onlar Attikaya çıxmış, Afina şəhərinə cərimə yüklemiş və orada möhkəmləndikdən sonra xüsusi hərbi qarınzonu yalnız min beş yüz nəfərdən ibarət olan Akropolu mühəsirə etmişdilər. Yunanistanın açarı olan bu qalanın mühəsirədən azad edilməsi üçün yeni yunan hökuməti Missolongi qohrəmanlarından

birini - Karayskakisi və polkovnik Favyeni öz nizami qoşun korpusu ilə oraya göndərmişdi. Onlar Heydəriyyə yaxınlığında türklərə vuruşmuş və vuruşmada məğlub olmuşdular; bundan sonra Kiutagi yenə də geri qayıdır, Akropolu mühəsirəyə almışdı. Bu müddət ərzində Karayskakis öz qoşunları ilə Parnas dərəsindən keçərək, dekabrın 5-ə Araxova yaxınlığında türkləri ezmış və döyüş meydanında üç yüz kesilmiş düşmən başından böyük bir təpə düzəltmişdi. Beləliklə, demək olar ki, bütün Şimali Yunanistan yenidən azad edilmişdi.

Bədəbəxtlikdən, bu mübarizə Arxipelaq dənizlərində talançılıqla məşğıl olan ən dəhşətli dəniz quldurları üçün Arxipelaqa yol açdı. Bu deniz quldurları arasında ən çox qanicəni və bəlkə də ən çox cesaretlisi quldur Sakratif idi, onun adı gələndə bütün Levant sahil-lərində yaşayışlarının canına qorxu düşürdü.

Bizim nağılı etdiyimiz hadisələrin başlanğıcına yeddi ay qalmış, türklər Şimali Yunanistanın bəzi istehkamlarında gizlənməyə məcbur olmuşdular. 1827-ci ilin fevralında yunanlar Amoraki körfəzindən Attika sərhədlərinə qədər bütün ərazidə istiqlaliyyət qazanıb azadlığa çıxmışdır. Türk bayraqı indi yalnız Missolongi, Voniça və Lepanto üzərində dalgalanır. Martın 31-də lord Kokrenin təsiri altında Şimali Yunanistan ilə Peloponnes arasında gedən daxili mühərribəni dayandırdılar və Trezende vahid milli məclisə seçilmiş xalq nümayəndələri ali hakimiyyəti bir əldə mərkəzdəşdirməyi qərara aldılar; milliyyəti etibarilə Korfu adası yunanlarından olan rus diplomatı Kapodistari ölkənin prezidenti seçildi.

Afina şəhəri hələ də türklərin hakimiyyəti altında idi. Mühəsirədə olan Akropol iyunun 5-də təslim oldu. Şimali Yunanistan yenidən Türkiyəye tabe olmaq məcburiyyətində qaldı. Doğrudur, iyulun 6-da Fransa, İngiltərə, Rusiya və Avstriya Portanın suverenliyini qəbul etməkə, yunan millətinin varlığını və müstəqilliyini elan edən müqavilə imzalamaşdılar. Bundan əlavə, müqaviləni imza edən dövlətlər xüsusi gizli maddədə öz üzərlərinə belə bir təəhhüd götürmüştürlər ki, əgər Türkiyə yunan məsələsini sülh yolu ilə həll etməkdən intinta edərsə, səltanın əleyhine birləşdə çıxış etsinlər.

Bu qanlı mühərribənin ən əsas və başlıca mərhələləri bundan ibretdir; oxucu bu hadisələri mütələq yadında saxlamalıdır, çünki həmin hadisələr bundan sonra nağılı edəcəyimiz əhvalatlarla bila-vasitə əlaqədardır.

İndi biz tarixi hadiselerden ayrılib həmin hadiselerlə əlaqədar olan tarixi şəxsiyyətlərə qayıdaq, həm haqqında danışığımız, həm də nağıl etdiyimiz dramatik tarixin bundan sonrakı səhifələrində iştirak edəcək adamlar haqqında danışaq.

Hər şeydən əvvəl, vətonpərvər Starkosun dul qadını Andronika haqqında məlumat verək.

Yunanistanın istiqlaliyyəti uğrunda gedən müharibə yalnız kişi qəhrəmanları deyil, eyni zamanda şöhrətli adları həmin günlərin parlaq hadiselerində əbədi yer tutmuş qohrəman qadınları da yetişdirmiştir.

Budur, Navpliy körfəzinin giricəyində kiçik bir adanın sakini olan Bobolina bizim qarşımızda dayanmışdır. Onun əri 1821-ci ildə tutulmuş, İstanbulda aparılmış və orada sultanın əmri ilə payaya keçirilmişdir. Türklerin zülmü əleyhinə mübarizəyə qalxmaq üçün ilk çağırış səsləndi. 1821-ci ildə Bobolina öz vəsaiti ilə üç gəmi hazırlayıb təchiz etdi, cənab Anri Belli, qoca bir dənizçinin dediklərinə əsasən nağıl etdiyinə görə, bu qadın həmin gəmilərin üzərində Sparta qadınlarının vaxtile şəhəri olmuş "Qaləba, yaxud məlubiyyət" sözleri yazılmış bayraqlar qaldıraraq Kiçik Asiyənin sahilərinə tərəf yola düşmüş və qorxu bilmədən, Temadosa, yaxud Kanarisə layiq bir qəhrəmanlıqlı qarşısına çıxan türk gəmilərinin hamisini əla keçirmiş və od vurub yandırmışdır; sonra alicənəbləq göstərərək öz gəmilərini yeni yunan hökumətinə bağışlayan bu qadın Tripolitsanın mühəsirəsində iştirak etmiş, Navpliyani mühəsirəyə almış, bu mühəsirə on dörd ay davam etmiş və on nəhayət, qala təslim olmaq məcburiyyətində qalmışdır. Bütün hayatı bir əfsanəyə bənzəyən bu qadın çox qaribədir ki, ailədə baş verən on adı və kiçik bir dava vaxtı öz qardaşı tərefindən xəncərlə vurulub hələk olmuşdur.

Yunanistanın başqa bir qəhrəman qızının əzəmətlə obrazı da bu casarətli və mərd hidriot qızının adı yanında dayanmağa tamamilə layıqdır. Adətən eyni səbəblər həmişə eyni nəticələri doğurur. Sultanın əmri ilə İstanbulda Modena Mavroycynis adlı qadının atası boğulub öldürülmişdə; gözəlliklə nəcabat bu qadının varlığında birləşirdi. Atasının ölümündən sonra Modena o saat üşyanın alovları içine atılır, üşyankarlarla birlikdə mübarizəyə başlayır, Mikonos camaatını üşyana dəvət edir, gəmilər hazırlayır və təchiz edir, özü həmin gəmilərlə üzərək mübarizə aparır, partizan dəstələrinin

basqınlarını hazırlayır və onlara rehbərlik edir, Səlim paşanın qoşunlarını Pelionun dar dərələrində dayandırıb onunla vuruşur, mühəribənin axırına qədər qəhrəmanlıqla döyüşərək Ftiotid dağlaşının keçidlərində türklərə aman vermır.

Burada həm də Vili divarlarını partlatmış və müqəddəs Venəranda monastırında qorxmaz bir qəhrəmanlıqla düşmənlərə qarşı vuruşmuş Kaydosun da adını qeyd etmək lazımdır; onun öz əri ilə yanaşı vuruşmuş anası Moskos türkləri daş-qalaq altında dəfn etmişdir. Despo adlı qadını da unutmaq olmaz, o da müsəlmanların əline keçməmək üçün özünü öz qızları, gəlinləri və nəveləri ilə bir yerde bir damın altında partladıb möhv etmişdir. Salamində məskən salmış və yeni yunan hökumətini müdafiə edən Suliot qadınları isə donanmanın komandanlığını öz əllərinə almışdır. Lakonianın düzənlərində üşyan qaldırmağa işarə veren Konstantsiya Zaxarias beş yüz nəfər kəndli dəstəsinin başında dayanaraq Leondariya hücum etmişdi. Bütün bunlar və müharibədə iştirak etmiş bir çox digər yunan qadınları Elladanın nocib və qəhrəman qızlarının neyə qadir olduğunu öz qanları ile sübut etmişlər!

Dul qalmış Starkos da həmin bu qadınlar kimi hərəkət etmişdi. Öz oğlunun biabır etdiyi familyasından ol çəkon Andronika intiqam hissi və azadlıqə bəslədiyi möhəbbətən qüvvət alaraq bütün ömrünü istiqlaliyyət uğrunda gedən mübarizəyə həsr etmişdi. Andronika əzabkəs vətonpərvərin dul qadını Bobolina, Modena və ya Konstantsiya Zaxarias kimi gəmilər hazırlayıb öz hesabına onları silahlandırma bilməzdə, — o yalnız bu üşyanın böyük hadisələrində iştirak edərək özünü fəda edə bilərdi!

1821-ci ildə Andronika türklər tərəfindən ölüm cəzasına məhkum edilmiş İoni dənizindəki adalarda gizlənərək yanvarın 18-də Skardamul adasına çıxan və üşyan etmiş maniolları öz bayraqı altında birləşməyə çağırın Kolokotronis qoşulmuşdu. Andronika Fessaliyada baş vermiş birinci böyük vuruşmada iştirak etmişdi, burada Rusi sahillərində türklərə qoşulmuş Fonarı və Karitenə şəhərlərinin sakinləri üzərinə Kolokotronis hücum etmişdi. Mayın 17-də Valtezio yaxınlığında vuruşma zamanı bu qadın Mustafa boyin qoşunlarını darmadağın etmiş döyüşçülərin sırasında idi. Andronika Tripolitsanın mühəsirəsi zamanı döyüşlərdə xüsusi ilə forqlənməmişdi, Tripolitsada spartalılar türkləri — "riyakar iranlılar", türklər isə spartalıları —

"Lakoniyanın qorxaq dovşanları" adlandırdılar. Lakin budəfəki mübarizədə dovşanlar qalib gəlmışdır. Oktyabrın 5-də Peloponnesin paytaxtı təslim oldu, çünki türk donanması mühəsirə halqesini yarib çıxa bilməmişdi. Əldə edilmiş razılığın eksinə olaraq, Tripolitsa üç gün ərzində oddan və qılıncdan keçirildi. Bunun nəticəsində həm qalanın içinde, həm də şəhər divarlarından kənarda her iki cinsdən və müxtəlif yaşdan olan on min nəfər türk məhv oldu.

Gələn ilin mart ayının 4-də Andronika admiral Miaulisin komandanlığında olunan gəmilərdən birində idi və beş saatlıq deniz vuruşmasından sonra türk gəmilərinin Zante limanında sığınacaq axtarmaq üçün necə dönbə geri qaçıqlarını görmüşdü. Bu zaman o, düşmən gəmilərindən birində bələdçilik edən losmanlardan birini tanmışdı. Bu onun öz oğlu idi; osmanlı donanmasını Patrask körfəzində keçirirdi.. Həmin gün, biabırçılığın ağır təsiri altında Andronika özüna ölüm arzu edirdi, həm də on təhlükəli vuruşmalardan birində iştirak edib ölmək isteyirdi... Lakin ölüm hələlik ona yaxın düşmürdü.

Nikolay Starkos isə düşmüş olduğu bu xəyanət yoluna hələ bir müddət davam etməli idi. Bir neçə həftədən sonra o golub Xaos adasındaki eyni adlı şəhəri top atəşinə tutan Qara Əlinin qoşunları ilə birləşmişdi. O, Smirna bazارlarında qul kimi satılmış qırx yeddi min nəfər hesaba alınmazsa, iyirmi üç min xristianın məhv olduğu vəhşi qırğında iştirak etmişdi. Bədəxət insanları Berberi sahilinə aparan gəmilərdən birinə məhz o komandanlıq etmişdi; bu yunan Andronikanın oğlu öz qan həmvətənlərini qul bazarlarında satmışdı.

Sonralar ellilər türklərlə misirlilərin birləşmiş orduları əleyhinə vuruşmalı olarkən, Andronika oxuculara molum olan qəhreman qadınların votənpərvərlik yolu ilə getmiş və bir an da bu yoldan kənarə çəkilməmişdi.

Bütün Yunanistan üçün xüsusilə Moreya üçün ağır zamanlar gelib çatdı. İbrahim paşa türklərdən də qudurğan olan öz qaniçən ərab qoşunlarını bu yerlərə yenicə getirib tökmüşdü. Peloponnes qoşunlarının baş komandanı adını almış Kolokotronis öz ətrafına dörd min nəfərlik qoşun cəmləyib təşkil edərkən, Andronika da onların sırasında idi. İbrahim Messina sahilinə on bir minlik qoşun çıxarandan sonra hər şəydən əvvəl, Korona və Patrasa şəhərlərini mühəsirədən xilas etməklə məşğul oldu, sonra isə Navarin şəhərini aldı, bu şəhər

türklər üçün dayanacaq bazası olmalı, şəhərin limanı isə – türk donanması üçün en əlverişli bir sığınacağa çevriləməli idi. Sonra İbrahim Arqos şəhərini odlayıb yandırdı və Tripolitsanı yunanlardan geri aldı, bu isə ona qış fəsiləne qədər bütün qoşun əyalətlərə soyğunuluq basqınları etmək üçün imkan yaratdı. Bu dəhşətli basqınlara hamidən çox Messina məruz qaldı. Buna görədir ki, Andronika, orəblərin əlinə keçməmək üçün dəfələrlə Maninin uzaq yerlərinə gedib oralarda gizlənməli olurdu. Lakin bu qadın qətiyyən sakitləşmək və mübarizədən əl çəkmək fikrində deyildi. Doğma vətən torpağı zülüm boyunduruğu altında inləyərkən, sakit yaşamaq mümkündürmü? Andronikanı 1825 və 1826-ci illərin hərbi səfərlərində görmüşdülər, o Veriysk dərələrində vuruşmuşdu. İbrahim Poliaravos tərəfə çəkilməyə məcbur edən məşhur döyüşdə iştirak etmişdi. Şimali Maninin sakinləri isə İbrahimini sonra oradan da uzağ qovmuşdular. Daha sonra Andronika polkovnik Favyenin nizami qoşunlarına qoşulub 1826-ci ilin iyulunda Heyderiyyə yaxınılığında vuruşmada iştirak etmişdi. Həmin döyüşdə ağır yaralanan Andronikanı filellinlərin bayraqı altında vuruşun gənc və fədakar bir fransız xilas etmiş, onu Kiutagının amansı və rəhməsiz əsgərlərinin əlindən qurtarmışdı.

Bir neçə ay Andronikanın həyati tükdən aslı qalmışdı. Lakin bədəninin möhkəmliyi onu xilas etdi; buna baxmayaraq, 1826-ci il artıq çoxdan qurtarmışdı, lakin Andronika hələ yena də tamamilə sağalıb mübariza cəbhəsinə qayıda bilməmişdi.

Andronika belə bir vəziyyətdə 1827-ci ilin avqustunda qayıdır Maniə gəlməşdi. O yenidən İtilondakı doğma evini görmək istəyirdi. Çox qəribə bir təsadüf elə həmin gün onun oğlunu da oraya götərib çıxarmışdı... Biz isə Andronika ilə Nikolay Starkosun görüşünün nə ilə qurtardığını, ananın doğma evin astanasından öz oğluna necə dəhşətli lənətlər yağırdığını bilirik.

İndi isə Andronika, onu öz vətənənə bağlayıb saxlayan heç bir şeyin mövcud olmadığı bir zamanda qərara almışdı ki, Yunanistan yenidən öz istiqlaliyyətini qazanana qədər o da öz mübarizəsini davam etdirsin.

1827-ci ilin payızında dul qadın Starkos öz torpaqlarını addım-baaddım İbrahimin əsgərlərindən geri alan Peloponnes sakinləri ilə birləşmək üçün Mani yolları ilə aşağıya tərəf baş alıb gedərkən Yunanistanda işlər bu vəziyyətdə idi.

## DÖRDÜNCÜ FƏSİL

### VARLININ MƏYUS EVİ

"Karista" şimala tərəf gedirdi, onun getdiyi yer yalnız gəminin kapitanına məlum idi, lakin bu zaman Korfu şəhərində baş verən xüsusi bir hadisə, hamının diqqətini bizim naşıl etdiyimiz bu hekayətin baş qəhrəmanlarına tərəf çevirdi.

Xatırlatmaq lazımdır ki, 1814-cü ilə qədər Fransanın himayəsi altında olan İoni adaları qrupu 1815-ci il müqaviləsinə əsasən İngiltərənin hakimiyyəti altına keçmişdi<sup>1</sup>.

Burada səhbət Çeriqo, Zanta, İtaki, Kefallina, Levkas, Pakso斯 və Korfu adaları haqqında gedir, həm de yadda saxlamaq lazımdır ki, bu adalardan ən şimaldakı və ən vaciblisi Korfu idi, qədim zamanda bu adaya Korkira deyilirdi. Yazonun və Medeyanın güllərlüzü sahibi, Troya müharibəsindən sonra hiyləgər Odisseyi gizledib saxlamış padşah Aliginoyun itaetində olan bu ada, doğrudan da antik tarixdə mühüm rol oynamışdır. Frankların, bolqarların, sarasinlərin, neapoluların mübarizəsinə davam gətirmiş XVI əsrə Barberosa tərəfindən talan edilmiş, XVIII əsrə qraf fon Şullenburqun himayəsi altında olmuş, Birinci imperiyanın sonunda isə general Donzelonun tabeliyinə keçmiş Korfu adası, nəticədə ali ingilis komissarının iqamətgahı olmuşdu.

O zaman İoni adalarının ali komissarı və qubernatoru ser Frederik Adam idi. Yunanların türklər əleyhinə mübarizəsi bir çox gözlenilməz hadisələrlə müşayiət olunduğuna görə, bu adaların ali komissarının ixtiyarında Arxipelaq dənizlərdə polis xidməti üçün nəzərdə tutulmuş bir neçə freqat gəmisi var idi. Yalnız belə yüngül gəmilər yunan və türk donanmaları üçün açıq olan və əllerində rəsmi şəhədətnamələri olan gəmilərin azad gəlib-getdiyi həmin dənizlərdə qayda-qanunu gözləyə bilərdi. Biz hələ, ağına-bozuna baxmadan, hər cür gəmini talan etməyi özləri üçün vəzifə və borc sayan dəniz quldurlarını demirik.

O zamanlar Korfu adasında xaricilərə az təsadüf olunmurdı; onların xüsusişlə son üç-dörd ildə adaya gətirib çıxaran, azadlıq müha-

ribəsinin doğurduğu müxtəlif hadisələri id. Həmin xaricilərin bəziləri adaya geldikdən sonra buradan müharibə meydanına gedirdilər. Bəziləri isə çox böyük qəhrəmanlıq göstərib yorulduğandan sonra bu adaya istirahətə gelirdilər.

Öz qüvvəsini bərpa etmək və bir qədər cana golmək üçün Korfu adasına gənc bir fransız da gelib çıxmışdı. Yüksek məqsədlərə aludə olan bu gənc beş il ərzində bütün yunan yarımadasını əhatə etmiş mübarizənin başlıca və əsas hadisələrində mərdlik və fədakarlıqla iştirak etmişdi.

Fransa kral donanmasının ən gənc leytenantlarından biri olan Anri d'Albare o zaman müddətsiz məzuniyyətde idi. Yunanistan mübarizə bayrağını qaldırıb uşyan edərkən, o öz ölkəsini tərk etdi və filellinlərin bayrağı altına gəldi. Ortaböylü, möhkəm bədənlə Anri d'Albare sanki donanmadan dəniz xidmətinin eziyyətləri üçün yaramıdı; gözəl tərbiya almış bu otuz yaşlı zabitin mülayim xasiyyəti, gözəl zahiri görkəmi, ağıllı aydın baxışları və bütün banlarının hamisini tamamlayan başqa bir xüsusiyyəti – cəmiyyətdə gözəl rəftar ilk dəfə onunla tanış olan hər kəsə bu zabitin sevdirirdi; onu yaxından tanrıqla, bir o qədər çox sevirdilər.

Anri d'Albare varlı parıslı ailəsində böyük tərbiyə almışdı. Anasını xatırlaya bilmirdi, denizçilik məktəbini qurtaranın iki il sonra yenice heddi-bülüğə çatarkən atasını da itirmişdi. Valideynindən ona çox böyük irs qalmış olsa da, Anri yenə də öz əsas sənətindən imtina etmək fikrində deyildi. Əksinə, o öz təbiətinə və dünyada ən gözəl istedad olan dənizçilik istedadına xəyanət etmədi, Şimali Yunanistanın və Peloponnes, yunan bayrağı altında türk ayparası əleyhinə mübarizəyə qalxarkən, Anri artıq dəniz donanmasının leytenantı idi.

Anri d'Albare qətiyyən tərəddüd etmirdi. Azadlıq mübarizəsinə can atan qarşısalılmaz gənc igidlərin əksəriyyəti kimi o da zabitlərin başçılığı altında Şərqi Avropa sərhədlərinə tərəf gedən könüllülər dəstəsinə qoşulmuşdu və Yunanistanın istiqlaliyyəti uğrunda öz qanlarını axıdan filellinlərin ilk cərgələrində idi. 1822-ci ildə o, Arte yaxınlığında məşhur vuruşmadə iştirak etmişdi və Mavrokordatoğlunun məğlub olmuş qəhrəmanlarının arasında idi, Missolonginin birinci mühäsirəsində isə o qaliblərin cergəsində idi. Bir il sonra Marko Bosaris təslim olarkən, Anri yenə də döyüş meydanında idi.

<sup>1</sup> Öz istiqlaliyyətini barpa etdikdən sonra üç əyalətə bölünmüş İoni adaları 1864-cü ildə Ellin krallığına birləşdirilmişdi (*müəllifin qeydi*).

O. 1824-cü ildə yunanların, Məhəmmədəlinin qəlobələrinə əvəz olaraq türklerlə etdikləri dəniz vuruşmalarında bir neçə dəfə fərqlənmişdi. 1825-ci ildə, Tripolitanın alınmasından sonra Anri d'Albare polkovnik Favyenin sərkərdəliyi altında olan nizami qoşun bölmələrində komandanlıq etmişdi. 1826-ci ilin iyulunda filellinlərin xeyli tələfat vermiş olduqları Heydəriyyə yanındakı qanlı döyüşdə o, Andronika Starkosun hayatını xilas etmişdi. Kuitaginin atlaları az qala Andronikanı tapdalarayıb məhv edəcəkdi.

Anri d'Albare öz rəisində sadiq qalaraq, Metendə tezliklə yena də ona qoşulmuşdu.

O zaman Afina şəhərinin Akropolunu komendant Quras müdafiə edirdi, qalanın min beş yüz nəfərlik qarnizonuna da o başçılıq edirdi. Türkler şəhəri almazdan avval şəhərdən çıxıb qaça bilməmiş beş yüz nəfər qadın və uşaq da qalada sığınacaq tapmışdı. Qurasın qalada bir illik ərzəq ehtiyatı, on dörd topu, üç uzaqvuran topu var idi, lakin hərbi sursatdan korluq çökirdi.

Favye Akropolu hərbi sursatla təmin etməyi qərara aldı. Bu cəsərtli tədbirdə ona kömək etmək üçün öz əsgərlərinə müraciət etdi. Beş yüz otuz nəfər könüllü onun bu çağırışına səs verdi; onların arasında başda Anri d'Albare da olmaqla qırıq nəfər filellin var idi. Hər biri dalına bir kisə barıt yükləmiş igit döyüşülər Favyenin komandası ilə Metanda gəmilərə mindilər.

Dekabrın 13-də dəstə demək olar ki, lap Akropolun ətəyində sahilə çıxır. Lakin aylı gecənin işığında onların sahilə çıxdıqlarını görürələr. Türkler bu igit qəhrəmanları tüfəng atəsi ilə qarşılıyır. Polkovnik Favye "İralı!" deya komanda verir, dəstədəki adamlardan heç biri dalındaki barı kisəsini tullamadan və hər dəqiqə partlayıb göyə sovrımaq təhlükəsi altında qanovlardan keçərək, qalanın onlar üçün açılmış qapılardan içəri girirlər. Mühasirəyə alınmış adamlar türkəni müvəffəqiyətə geri qovurlar. Lakin vuruşmada Favye yaranır, onun köməkçisi öldürülür. Anri d'Albare da yaranılır. Afinalar casur xilaskarlarını özlərindən kənarə buraxmırlar və bütün dəstə, komandirləri ilə birlikdə qalada qalır.

Gənc zabit, xoşbəxtlikdən, bir o qədər də təhlükəli olmayan yaradan əziyyət çəkdiyinə görə orada qalmağa və mühasirə vəziyyətində gündə yalnız bir neçə ovuc arpa alan adamların bütün əzab və məhrumiyyətlərinə şərık çıxmaga məcbur olur. Akropol təslim

olana və Anri azadlıq çoxana qədər yarımlı keçdi. Yalnız 1827-ci il iyunun 5-də Favye, onun könüllüləri və mühasirədə olanlar, Kiutaki ilə əldə edilmiş razılığla görə Afina qalasından çıxıb gəmilərə minə bildilər, bu gəmilər onları Salamine getirdi.

Özünü çox zoif hiss edən Anri d'Albare Salamin şəhərində qalmış istəməyib, Korfu adasına getdi. Orada Anri iki ay istirahət etdi, yaraları sağaldı və yenidən ön cəbhəyə qayıtmaya hazır oldu, lakin bu zaman baş verən gözənlənməz bir hadisə onun o vaxtadək əsgerlikde keçən həyatını tamamilə dəyişirdi.

Korfuda Reale küçəsinin lap qurtaracağında yunan və ya italyan memarlığı qaydasında tikilmiş köhnə və görkəmsiz bir ev var idi. Burada bir nəfər yaşıyır, onu çox az adam görmüşdü, lakin onun haqqında çox danışıldır. Bu adam bankir Elizundo id. Onun altmış, yaxud yetmiş yaş olduğunu heç kim deye bilməzdi. İyirmi il idı ki, o özünün bu görkəmsiz evində yaşıyır, demək olar ki, heç bir yana çıxmır. Lakin özü evdən kənarə getməsə də onun kontoruna müxtəlif milletlərdən və təbəqələrdən olan xeyli adam galib-gedirdi, bunlar onun daimi müştəriləri id. Görünür, bankir, yaxşı ad çıxarıdıqına görə çox böyük alverə möşəkul olurdu. Lakin arada belə şayiələr gezirdi ki, Elizundo çox varlı adamdı. Nəinki ioni adalarında olan bankir evlərinin heç biri, hətta onun Zara və Raquzada olan Dolmasiya həmkarları da borc ödəyə bilmək qabiliyyətində onunla rəqabət etməyə qadir deyildilər. Elizundonun hesabla alıb qeyd etdiyi qəbzələr qızıl bərabəri qiymətləndirilirdi. Aydır ki, bu qoca hər yətonə etibar etmirdi. O öz maliyyə işlərində çox səriştəli id, borc verdiyi adamdan etibarlı təqdimat və tam təminat tələb edirdi, elə ki kassası açıldı, adama elo gelirdi ki, onun huşu bitib-tükənməzdir. Onu da demək lazımdır ki, Elizundo maliyyə işlərinin hamisini özü idarə edir, yalnız nadir hallarda kağızların, həm də cüzi əhəmiyyəti olan kağızların surətinin çıxarılması ev adamlarından birinə tapşırırdı ki, həmin adamin kim olması haqda irolidle səhəbat gedəcəkdir. Qoca bankir öz-özünün həm kassiri, həm də hesabdarı id. Bütün qəbzələri şəxsən özü imzalayır, hər bir məktubu öz əli ilə tərtib edib hazırlayırdı. Onun kontorunda kənar qulluqçu yox idi. Buna görə də təccübəli deyildi ki, Elizundonun bütün maliyyə işləri hamı üçün bir sərr olaraq qalırdı.

Bu qoca bankir haralı idi? Bəziləri deyirdilər ki, illiriyadandır, bəziləri də onu dalmasiyahi hesab edirdilər, lakin düzünü heç kəs deyə bilmirdi. Elizundo özü heç zaman nə öz keçmiş, nə də indiki vəziyyəti haqqında bir kəlmə də danişmirdi. İoni adaları qrupu İngiltərənin nəzarəti altına keçəndən sonra da bu qoca bankirin həyatı elə əvvəl, fransızların ağılahı dövründə olduğu kimi qaldı. Şübhəsiz ki, onun yüz milyonlarla hesablanan variyyəti haqqındaki şayieler xeyli şıxıldımlıydı, lakin bütün bunlara baxmayaraq, onun yəqin ki, xeyli pulu vardı və olmalı idi, hərçənd o özü çox sadə bir həyat tərzini keçirirdi.

Elizundo hələ iyirmi il bundan əvvəl dul qalmışdı. Bu hadisə onun əz iki yaşı kiçik qızı ilə Korfuya gəlməsindən əvvəl baş vermişdi. Onun qızının adı Xacina idi. İndi Xacinanın artıq iyirmi iki yaşı tamam olmuşdu və demək olar ki, evin bütün təsərrüfat işləri onun elində idi.

Burada, qadınların çox qəşəng olduqları Şərqdə də, Xacina Elizundo öz nadir gözəlliyi ilə seçilirdi; hətta onun sıfətinin bir qədər ciddi və azca kədərli ifadəsi də bu gözəlliyi pozmurdu. Uşaqlıq illerində keçirdiyi yetimlik, onun qızılıq arzularına yaxından bələd olan və bir məsləhətçi kimi ona məhrəm yanaşan xeyrəxanın olmaması ona təsir etməyə bildirdi. Xacina ortaböylü və fəvqələdə mütənasib bədən quruluşuna malik idi. Ana tərəfdən yunan olan bu qız Lakoniyanın gənc qızlarına bənzəyirdi, məlumdur ki, bu təpədən olan qızların zahiri görkəmi bütün Peloponnes yarımadasında gözəllik nümunəsi sayılır.

Ata ilə qız arasında heç bir həqiqi yaxınlıq yox idi və ola da bilməzdı. Onun bankir atası qaradınmaz idi, evdən bayırə çıxmazdı, adamlarla yaxınlıq etməzdi, gur işçidən gözleri qamaşan adamlar kimi hər şəydan və hər kədən üz dönderər, heç nəyə çevrilib baxmazdı. Öz şəxsi həyatında və rəsmi işgüzər münasibətlərində ünsiyyatə çox az meyil göstərən bu kişi həmişə, hətta öz daimi müştərilarının yanında da, özünü çox zabitli və quru tutardı. İndi özünüz fikirləşin, dörd divar arasında qalmış və atasının qəlbini heç cür yol tapa bilməyən Xacinanın həyatı nəşəli keçə bilərdimi?

Xoşbəxtlikdən, Xacinanın yanında onun on sadiq və sevimli bir dostu var idi ki, o bütün varlığını bu gənc xanının yolunda fəda

etməyə hazır idi; elə bir dost idi ki, Xacina kədərlənəndə o da kədərlənir, qızın dodaqlarında təbəssüm ifadəsi görünəndə, o da gülür və şadlanır. Bu dəst yalnız Xacinanın yanında və onun ünsiyyəti ilə yaşayır. Mənim verdiyim bu təsvirə əsasən oxucu birdən belə qərara gələ bilər ki, yəqin, burada mehbərbən və sədaqətli bir it haqqında söhbət gedir, o itlərin haqqında ki, onlardan birini Mişle vaxtilo "lap adamdır" deyə təsvir etmiş, şair Lamartin isə "sadiq dost" adlandırmışdır. Yox, elə deyildir, mənim təsvir etdiyim dəst it deyil, insandır, lakin heç bir it dostluqda onun qədər sədaqətli ola bilməzdil! Xacina onun gözələri qarşısında anadan olmuş və böyümüştür, o heç bir zaman Xacinanın ayrılmamışdır, həmişə onunla oynamış, onun nazını çekmiş, uşaqlıq illerini onunla birlikdə keçirmişdir, qız büydükdən sonra da ona sədaqətə xidmət etməyə başlamışdır.

Bu adam Ksarisi adlı yunan idi. Xacinanın anasının süd qardaşı idi, qız əra gedəndə onunla birlilikdə Korfuya gelib, onların evlərində qalmışdır. Ksarisi, demək olar ki, iyirmi beş il Elizundonun evində qalmışdı, o bu evdə adı xidmətçidən yüksək tutulurdu, hətta bankirin bəzi kağız-kuğuzlarının surətini də o kökürib hazırlayırdı.

Hündür boylu, geniş kürekli, pəhləvan cüssəlli Ksarisi lakoniyalıların klassik tipini özündə təcəssüm etdirirdi. Onun gözəl üzü, qəşəng gözələri, aydın baxışları, bir azəciq qabarlıq uzun burnu, üstündə əla qara bığları olan ince ağızı vardi... O həmişə başına yun parçadan tikilmiş qara papaq qoyurdu, əyninə qəşəng milli geyim olan fustanella geyirdi.

Xacina Elizundo bir şey almaq və ya müqəddəs Spiridion katolik kilsəsinə ibadətə getmək, ya da, sadəcə olaraq, Reale küçəsindəki bu eve gelib çatmayan təmiz dəniz havası almaq üçün evdən bayırə çıxanda, Ksarisi həmişə onu müşayiət edirdi. Korfunun gəncləri Xacinanın onunla birlikdə Esplanada meydanında və ya eyni adlı kiçik körfezin sahilini ilə uzanan Kastrades qəsəbosının küçələrində necə gozib-dolandıqlarını dəfələrlə görmüşdülər. Bu gənclərin çoxu həmin qızın atasının evinə yol tapmağa çalışırdılar. Bu qızın gözəlliyi, bəlkə də onun bankir atası Elizundonun milyonları kimin nəzərini cəlb etməzdil? Lakin Xacina her dəfə belə təşəbbüsleri qotiyətə rədd edirdi, atası isə heç bir zaman qızın qəbul etdiyi hər hansı qorara təsir göstərməyə cəhd etmirdi. Ksarisi isə öz gənc sahibosinin bu dünyadakı xoşbəxtliyi namıno özünün o dünyadakı səadətindən,

hədsiz sədaqəti sayesində qazanmış olduğu səadətdən tərəddüd etmədən əl çəkməyə və özünü qurban verməyə həmişə hazır idi!

Qədim Korkira paytaxtının kənarındaki bu təkcə, hüznü və kədərləi evin vəziyyəti belə idi; təsadüf nəticəsində Anri d'Albarenin gəlib çıxmış olduğu bu sırlı evdə yaşıyanların məşəti belə keçirdi.

Əvvəllər bankirle fransalı zabit arasında yalnız rəsmi və maliyyə işləri ilə əlaqədar işgüzar münasibət var idi. Gənc zabit Parisden Yunanistana gələrkən ehtiyat üçün xeyli böyük məbləğdə pul çekləri götürmüş və bu çeklərin hamisini Elizundonun kontorunun adına yazdırılmışdı. Həmin çeklər üzrə pul almaq üçün o, Korfuya gəlib gedirdi. Filellin sefərləri zamanı zabit lazımlı olan bütün vəsaitin hamisini xərcələyib qurtarmışdı. O bir neçə dəfə bu adaya gəlmİŞdi və gəlisişlərindən birində Xacina Elizundo ilə tanış olmuşdu. Qızın gözəlliyi onu məftun etmişdi. Bu gözel qızın siması zabitin gözünün qabağından getmir, hətta Moreyada və Attikada döyüş meydalarında olarkən yene də onu teqib edirdi.

Akropol teslim olandan sonra Anri d'Albare belə hesab etdi ki, Korfu qayıtsa yaxşı olar, cüñki yaraları hələ incidiirdi. Qalada mühəsirədə keçirdiyi çətin aylar onun bədənini zəiflətmış və gündən salmışdı. Korfu adasına gələndən sonra indi hər gün vaxtının bir neçə saatını bankir Elizundonun evində keçirirdi, bu evdə ona ele bir qonaqpərvər münasibət göstərilirdi ki, hələ indiye qədər heç bir kənar adam həmin evdə bu cür qarşılınmamışdı.

Təxminən üç aya qədər bu cür keçdi. Fransalı zabitin Elizundonun evinə əvvəlcə, yalnız rəsmi işlər üçün başlanan bu gəlİŞ-gediŞi, gündən-günə dostluğa çevrilməyə başladı. Xacina fransalı zabitə çox güclü təsir etmişdi. Anri d'Albarenin ona necə bir perəstiŞ və məftunluqla baxdığını, onun hər hərəkətinə diqqət etdiyini görən qız, yəqin ki, zabitin ona vurulduğunu hiss etmemiş deyildi! Qız da zabitin pozulmuş səhətinin yaxşılaşması üçün qayğı göstərməyi öz üzərinə götürmüdü. Qızın himayəsi zabitə kömək etdi.

Hətta Ksarisi də indi gizlətmədən Anri d'Albareyə yaxınlaşır, onunla dostluq edirdi, zabitin açıq və xeyirxah xasiyyəti getdiyek onun daha çox xoşuna gəlirdi.

— Sən düzgün hərəkət edirsən, Xacina, — deyə Ksarisi dəfələrlə qızı xatırlatmışdı. — Yunanistan bizim vətənimizdir və biz gərək

həmişə bu zabitin Yunanistan uğrunda vuruşarkən keçirdiyi əzabları yadımızda saxlayaQ.

— O məni sevir! — deyə qız bir dəfə Ksariso bildirmişdi. Gənc qızın bu etirafı onun bütün dedikləri və etdikləri kimi Ksariso yene də çox sadə görünmüdü.

— Nə olsun ki! Onun məhəbbətini qəbul et! — deyə Ksariso cavab vermişdi. — Xacina, sənin atan qocalı! Mən də əbədi yaşayış deyiləm!.. Sən özün üçün Anri d'Albarendən etibarlı və yaxşı bir arxanı hərdən tapa bilərsən!

Xacina dinmədi. İstəyirdi desin ki, o da Anrinin hissələrinə şərkdir. Lakin qızın temkinli olması, hətta özünə ən yaxın adam olan Ksariso də bu barədə danışmağa mane olurdu.

Xacina ilə Anri həqiqətən bir-birini sevirdilər. Onların qarşılıqlı yaxınlığı və hətta cəmiyyət içinde də daha gizli deyildi. Bu barədə hələ heç bir rəsmi addım atılmamışdı, lakin şəhərdə onların toyu haqqında, artıq tamamilə həll olunmuş bir məsələ kimi danışrdılar.

Qeyd etmek lazımdır ki, bankir Elizundo gənc zabitin niyyətinə rəğbətlə və xeyirxahlıqla yanaşırdı. Ksarisin dediyi kimi, qoca hiss edirdi ki, o getdikcə daha tez qocalı və əldən düşürdü. Qocanın qəbili ne qədər sərtləşmiş olsa, hər halda o, Xacina haqqında, özündən sonra böyük dövlətə sahib olub, dünyada tək qalacaq bu qızın gələcəyi haqqında fikirləşməyə bilməzdii. Bu fikir həmişə onu narahat edirdi. Onu da deyək ki, Anri d'Albare bu işlə əlaqədar olaraq, heç vaxt pul barədə düşünmürdü. O heç bir zaman bankirin qızının varlığı olub-olmadığını fikirləşməmişdi. Onun bu qızla bəslədiyi hiss, çırkıñ haqq-hesabdan yox, qəlbinin istəyindən doğmuşdu. Bu qızın həyatının atası evində ne qədər solğun və nəşəsiz keçdiyini görəndə, Anri əzab çəkirdi. Anri onun zahiri gözəlliyi qədər, mənevi gözəlliliyinin də əsiri olmuşdu. O bu qızı fikirlərinin nəcibliyinə, həyata baxışlarının genişliyinə görə, əgor vəziyyət tələb edərse, hər cür məhrumiyyətə davam gətirə biləcək güclü xarakterinə və fədakar qəlbine görə sevirdi.

Bunu yoxlamaq bir o qədər də çətin deyildi. Zülm altında inləyən Yunanistan haqqında və bu ölkənin azadlığını özünə qaytarmaq uğrunda vuruşan övladlarının çəkdiyi olmazın əzablар haqqında Xacinanın necə hərəkətə danışdığını qulaq asmaq kifayət idi, belə hallarda Anri həmişə gənc qızın bütün fikirlərinə şərık olurdu.

Xacinanın ana dilinde saatlarla qızığın söhbət edirdilər, Anri indi həmin dili mükəmməl bilirdi! Moreyada və Attikada məğlubiyyət əvəzində, indi yunanlar deniz vuruşmalarında qəlebə qazanarkən, onlar nə qədər derin sevinc hissi keçirirdilər! Anri d'Albare heç bir şeyi unutmadan, özünün iştirak etdiyi və yanında qalan bütün vuruşmaları təsvir edib danışındı. O, dəfələrlə qanlı vuruşmalarda fərqlənmiş yunan qəhrəmanlarının və xaricilərin, qəhrəman qadınların adlarını sadalamalı olurdu. Əgər Xacina mümkün edə bilsəydi, həmin qəhrəman qadınların taleyine məmənuniyyətlə şərık olardı; Anri hər dəfə yenidən Bobolina, Modena, Zaxarias, Kaydos və özünün Heydəriyyə qırğınındə xilas etdiyi qəhrəman qadın Andronika haqqında danışındı.

Bir dəfə Anri d'Albare həmin qadın haqqında danışarkən Elizundo evdə idi və bu qadının adını eşidəndə bankirin göstərdiyi qeyri-iradi hərəkət onun qızını tövəccübləndirmişdi.

— Sizə nə oldu, ata? — qız soruşdu.

— Heç, — bankir cavab verdi.

Sonra özünü laqeyd göstərən bankir, zabitə müraciət etdi:

— Siz bu Andronikanı tanıydırınız?

— Bəli, cənab.

— Onun başına sonra nə gəldiyini bilirsinizmi?

— Xeyr, — Anri d'Albare cavab verdi. — Mənə elə gəlir ki, Heydəriyyə yaxınlığında vuruşmadan sonra o, yenə də öz doğma yerləri olan Maniya qayıtdı. Lakin əminəm ki, gec-tez yenə döyüş meydandalarından birində həmin qadına rast geleceyəm...

— Bizim hamımızın getməli olduğumuz meydanda! — Xacina onun sözlərinə əlavə etdi.

Elizundo nə üçün Andronika ilə maraqlanır və onun haqqında soruşdur? O zaman heç kəs ona belə bir suali verməmişdi. O özü də yəqin ki, buna cavab verməkdən boyun qaçırdı. Xacina bu məsələ haqqında heç fikirləşməmişdi, qoça bankirin kimlər və nə cür əlaqələri olduğunu o bilmirdi. Bir də ki, Xacinanın bu qədər pərəstiş etdiyi Andronika ilə onun atasının nə əlaqəsi ola bilərdi?

Elizundo azadlıq müharibəsi ilə əlaqədar olan işlər haqqında indiyə qədər bir kəlmə də danışmamış və bu baredə heç kəsə heç nə deməmişdi. Onun kimin tərəfində — zülmkarların, yaxud zülm edilənlərin tərəfində olub-olmadığını heç kəs bilmirdi; həm də

belə bir adam, çətin ki, bu işdə bu və ya digər bir adamın və ya məsələnin tərəfini saxlayaydı. Aydın məlum olan yalnız bu idi ki, bankirə Yunanistandan nə qədər məktub gölərdi, Türkiyədən də o qədər məktub gölərdi.

Bununla belə xatırlatmaq lazımdır ki, gənc zabit yunanların azadlıq mübarizəsinə xidmət etsə də, hər halda Elizundo onu öz evində hörmetlə qarşılayırdı.

Hədisələr elə gətirdi ki, Anri d'Albare Korfu'da daha bundan artıq qala bilmezdi. Yaraları sağalandan sonra özünə bir vəzifə hesab etdiyi işi axıra çatdırmağı qərara almışdı. O öz planlarını tez-tez qız'a söyləyirdi:

— Siz haqlısınız, Anri, öz borcunu yerinə yetirmək insan üçün hər şeydən artıqdır! — Xacina onunla razılışındı. — Hərçənd ki, sizsiz mənim üçün çox ağır keçəcək, lakin bununla belə, mən başa düşürəm ki, siz öz silah və cəbhə yoldaşlarınızın yanına qayitmalısınız! Bəli, qayitmalısınız! Nə qədər ki, Yunanistan azad edilməyibdir, onun uğrunda vuruşmaq lazımdır.

— Xacina, yaxın günlərdə mən gedəcəyəm, — Anri bir dəfə ona xəber verdi. — İndi mənə təsəlli ola biləcək bir söz deyin, vidalاشarkən mənə deyin ki, siz mənim üçün əziz və qiymətli olduğunuz kimi mən də sizin üçün əzizəm...

— Anri, — Xacina onun sözünü kəsdi, — öz hissərimi sizdən gizlətməyə heç bir lüzum yoxdur. Mən uşaq deyiləm və gələcəyə də kifayət qədər ciddi baxıram. Mən sizə inanıram, — qız əlini ona uzadaraq əlavə etdi, — siz də mənə inanın. Siz geri qayiadarkən, mənim qəlbimi necə görürsünzsə, eləcə də tapacaqsınız, o dəyişmeyəcəkdir!

Anri d'Albare Xacinanın ona tərəf uzadılmış əlini məhəbbətin rəhni kimi sıxıdı və dedi:

— Sizə ürəkdən təşəkkür edirəm! Elədir! Biz... artıq bir-birimizinik. Ayrılıq, bizim üçün kədərləi və acı olacaqdır, bilirom ki, siz məni sevirsinizlə.. Lakin getməmişdən əvvəl mən sizin atanızla da danışmaq istəyirəm! Mən əmin olmaq istərdim ki, o da bizim bu məhəbbətimizə xeyir-dua verəcək və bu məhəbbətə mane olmaq yaxıqdır...

— Mən razıyam, Anri, — qız cavab verdi. — Mənim razılığımı aldığınız kimi, onunla da danışın, razılığını alın.

Anri d'Albare bir gün də olsun gecikə bilməzdi, çünkü polkovnik Favjenin dəstəsinə yenidən qoşulmağı o əvvəlcədən qərara almışdı.

İstiqlaliyyət uğrunda vuruşan mübarizlərin işləri gündən-günə pişəşirdi. London müqaviləsi hələ onlara heç bir hiss ediləcək fayda getirməmişdi. Buna görə də istor-istəməz belə düşünmək olardı ki, Avropa dövlətləri sultanın qarşısında xeyirxah və tamamile platonik arzular ifadə etməkdən irəli getməyə cəsarət göstərməyəcəklər.

Həm də türklər bu zaman öz qələbələrindən sərxos olmuşdular və belə görünürdü ki, onlar qətiyyən güzəştə getmək niyyətində deyildirlər. O zaman Egey dənizində iki donanma var idi – bunlardan biri admiral Kodringtonun sərkərdəliyi altında ingilis donanması, o birisi isə admiral de Rinyenin sərkərdəliyi altındaki fransız donanması idi, yunan hökuməti isə Egin adasına köçmüdü və orada tamamile təhlükəsiz bir vəziyyətdə uzun-uzadı müşavirələr keçirirdi, lakin bütün bunların hamısı baxmayaraq, türklər möhkəm inad göstərildilər və onların bu inadında həqiqətən böyük təhlükə vardi.

Lakin tezliklə, sentyabrın 7-də doxsan iki türk Misir və Tunis gəmilərindən ibarət böyük bir donanma Navarinsk reydinə daxil olanda, hər şey aydınlaşdı. Bu donanmanın böyük ehtiyatı vardı, – İbrahimin hidroyotlar əleyhinə hazırladığı ekspedisiya üçün lazım olan her şeyi bu donanma aparırdı.

Anri d'Albare məhz Hidrada könüllülərin dəstəsinə qoşulmağı qərara almışdı. Arqolidanın lap qurtaracağına yaxın olan Hidra adası Arxipelaqda ən zəngin adalardan biri idi. Bu adanın sakinləri yunanların ümumi işi naminə xeyli tələfat vermiş və pul sərf etmişdilər, türklərin canına lərzə salan Tonbazis, Miaulis, Tsamados kimi qəhrəman dənizçi-döyüşçülər bu adadan çıxmışdilar, lakin ən axırda Hidra adasının sakinləri çox dəhşətli bir intiqam təhlükəsi altına düşmüşdülər.

Elə buna görə də, Anri d'Albare, əgər İbrahimin əsgərlərindən qabaq Hidra adasına gəlib çıxməq istəyirdi, daha Korfuda gecikə bilməzdi. Buna görə o öz səfərini qəti olaraq oktyabrın 21-nə təyin etmişdi.

Yola düşməzdən bir neçə gün əvvəl gənc zabit, qərara alındığı kimi, Elizundonun yanına gəldi və onunla qızı haqqında səhbət etdi. Xacina ilə danışdığını zabit qoca Elizundodan gizlətmədi və izah etdi ki, indi yalnız onun razılığı lazımdır. Anri əlavə edib dedi ki,

əger atası qızın razılığını təqdir edərsə, Xacina xoşbəxt olacaqdır, toyları isə qayıdanın sonraya qalar. Həm də ümid etmək olar ki, bu ayrılıq uzun sürməyəcəkdir.

Bankir özü Anri d'Albarenin işlərinin sahmanına bələd idi və zabitin tərbiyeli bir ailədən çıxdığını da bildirdi. Burada əlavə heç bir izahat tələb olunmurdu. Qoca özü də nüfuz sahibi idi və onun ailəsi haqqında heç bir mənfi müləhizə və ya şayiə yox idi. Zabit cəhiz məsələsi haqqında heç bir söz demədiyinə görə bankir də bu barədə susdu. Teklifin özüne isə Elizundo razılıq verdi. Onun qızına mütləq xoşbəxtlik göstərəcək belə bir nikaha qoca çox şad idi.

Bütün bu məsələlər haqqında səhbət çox soyuq keçdişə də, hər halda Elizundo öz qızını Anri d'Albareyə verməyi və etdi və qızının razılığını da özünəməxsus bir təmkinlə qəbul etdi.

Bütün işlər sanki gənclərin arzu etdiyi kimi və hətta Ksarisin arzu edo biliçcəyi qaydada düzəldirdi. Xeyirxah Ksaris bütün bunları xəber tutsaydı, uşaq kimi ağlayar və zabitin məmənuniyyətlə qucaqlayıb ağuşuna sixardı!

Anri d'Albare isə indi öz nişanlığının yanında çox az qala bilərdi. O, oktyabrın 21-də Korfudan Hidra adasına gedəcək Levant gəmisi ilə yola düşməyi qərara almışdı. Anri ilə Xacinanın özlərinin son günlərini Reale küçəsindəki evdə necə keçirdiklərini sözsüz də başa düşmək asandır. Zabit və qız bu günlərdə bir saat da olsun bir-birindən ayrılmırdılar. Onlar bu kədərli evin birinci mərtəbəsindəki alçaq tavanlı qonaq otağında oturub uzun-uzadı səhbət edirdilər. Yüksək məhəbbət hissi onların bir o qədər də nəşəli olmayan bu səhbətlərinə həyəcanlı bir gözəllik verir, bu səhbətlərə gözəl və aydın fikirlər aşılıyırırdı. Nişanlılar onunla təsəlli tapırdılar ki, əgər bu indiki günlər tezliklə qurtaracaq və onların əlindən çıxacaqsı, hər halda gələcək – onların əlindədir. Öz hazırlı vəziyyətləri haqda isə onlar mümkün qədər sakit danışmağa və fikir söyləməyə çalışırdılar. Onlar özlərini ələ alaraq təmkinli və qıvrıq görünür, həyatlarında baş vere biləcək bütün yaxşı və pis cəhətlərin hamısını ölçüb-biçir, bunların hamısı haqqında sakit səhbət edirdilər. Onlar Anri d'Albareni özüne tərəf cəlb edən o yüksək və nəcib məqsəd haqqında danışanda isə, yenə əvvəlki kimi həyəcanlı görünürdülər.

Oktyabrın 20-si axşamı gəlib çatdı, nişanlılar bir-birinə dəfələrlə demis olduqları əvvəlki sözləri yenə də təkrar-tekrar deyir və

xaturladırdılar, lakin bu dəfə onlar həmişəkindən daha çox həyəcan keçirirdilər. Anri sabah yola düşüb getmeli idi.

Elə bu zaman Ksar is qəfletən qonaq otağına daxil oldu. Onun dili söz tutmurdu. Tez-tez nəfəs alırı, təngimışıdı. Görünür qəçmişdi, özü də çox bərk qəçmişdi. Cəld ayaqları bir neçə dəqiqənin ərzində onu qaladan şəhərin o biri qurtaracağında olan Reale kütçəsinə gətirib çıxarmışdı.

— Nə olmuşdur?.. Nə var, Ksar is, sənə nə olmuşdur?.. Nə üçün belə həyəcanlanmışsan?.. — Xacina onun qabağına qaçıdı.

— Mən elə indicə... eşitdim! Tezə xəbor eşitdim!.. Çox vacib... Fövqəladə xəbərdir!

— Danışın!.. Danışın!.. Ksar is, — onun gətirdiyi bu xəbərə şadlanmaq, yaxud narahat olmaq lazımlılığını bilməyən d'Albare də öz növbəsində ona müraciət etdi.

— Yox, deyə bilmirəm!.. Deyə bilmirəm!.. — Ksar is cavab verdi, həyəcandan sanki onun nəfəsi kəsilsər və boğulurdu.

— Bəlkə, hərbi vəziyyətə dair bir xəbər götərmisən, — Xacina onun əlindən yapışdı.

— Elədir!.. Elədir!..

— Elə isə danış!.. Əziz Ksar is, tez danış, görək nə olub? — qız xahiş etdi. — Nə baş vermişdir?

— Türkler... bu gün... Navarina yanında... darmadağın etmişlər!

Oktyabrın 20-də baş vermiş dəniz vuruşması haqqında Anri ilə Xacina bu cü xəbər tutdular.

Ksar isin hay-küylə gəldiyini eşidən qoca bankir də qonaq otağına geldi. Yeni xəbəri öyrəndikdən sonra qoca bu hadisədən nə razi qaldığını, nə də kedərləndiyini bildirdi, yalnız dodaqlarını qeyri-ixtiyari sıxdı və alını qırışdırıldı. Genclər isə bu zaman yeni xəbərə ürəkdən şad olub sevinirdilər.

Navarinsk yaxınlığındakı vuruşma haqqında xəbər Korfuya yenica gəlib çatmışdı. Lakin yeni xəbər hələ şəhərə yayılmamış, bu dəniz vuruşmasının təfərrüatı haqqında Albaniyadan hava teleqrafi ilə məlumat verilmişdi.

İyirmi yeddi gəmidən ibarət ingilis, fransız və onlara qosulan başqa donanma cəmi min iki yüz yetmiş altı topla Navarinsk reydinin qarşısını atəşə tutub kosmiş və osmanlı donanmasına hücumla

keçmişdi. Türkler, sayca üstün olsalar da (onların min doqquz yüz doxsan dörd topla silahlanan müxtəlif höcmli altmış gəmiləri var idi), darmadağın edilmişdilər. Onların gəmilərinin çoxu batırılmış, bir hissəsi gəmi heyetleri ilə birləşdə partladılıb göye sovrulmuşdu. İndi Hidra adasının üzərinə gelen İbrahim soltanın dəniz tərəfdən ona kömək edəcəyinə daha arxayın ola bilməzdilər.

Bu, olduqca böyük əhəmiyyətə malik bir hadisə idi. Navarinsk döyüşi Yunanistanın tarixində yeni dövrün başlangıç nöqtəsi oldu. Üç müttefiq dövlət Portanın darmadağın edilməsindən özlərinə ərazi qazanmamağa əvvəlcəden söz vermişdilər, buna görə də gözlemek olardı ki, onların birgə hərəketinə neticəsində ellinlər, ən nəhayət, türk zülmü boyunduruğundan xilas olacaq və bir müddət sonra isə Yunanistan krallığının istiqlaliyyəti təsdiq ediləcəkdir.

Bankir Elizundonun evindəkiler də bu fikirdə idilər: Xacina, Anri və Ksar is sevinirdilər. Bütün Korfu sakinləri də onlara birləşdə sevinirdi. Navarinsk vuruşmasında atılan topların gurultusu Yunanistanın övladlarına azadlıq xəbəri getirmişdi.

Müttefiq dövlətlərin qəlebəsi — daha doğrusu türk donanmasının möglübliyyəti — Anri d'Albarenin planlarını tamamile deyişdirdi. İndi, İbrahim Hidra adası üzərinə hücum fikrindən imtina etməyə mecbur olmuşdu. Bundan sonra belə bir hücum haqqında heç söhbət də ola bilməzdilər.

Deməli, Anri d'Albare indi öz işlərini başqa cür qura bilərdi. Hidra adası sakinlərinə köməyə tələsən könüllülər dəstəsinə qoşulmaq zərureti aradan qalxmışdı. Buna görə də gənc zabit Korfu adasında qalmağı və hadisələrin sonra öz təbii yolu ilə necə inkişaf edəcəyini gözləməyi qərara almışdı.

Hər nə olur olsun, indi artıq məlum idi ki, Yunanistanın taleyi qeyri-müəyyən şəkildə qala bilməzdilər: Avropa bu ölkənin əzilməsinə yol vermezdi! Tezliklə bütün Ellin yarımadasında istiqlaliyyət bayrağı ucalacaq və bu bayraq türk ayparasını sıxışdırıb aradan qaldıracaqdı! İndi yalnız mərkəzi hissə və Peloponnesin sahil şəhərləri İbrahimin əlində idi, tez-gec o bu sonuncu dayaq məntəqələrindən də çıxıb getməli idi.

Bes indi Anri d'Albare yarımadanın hansı hissəsində xidmət edə bilərdi? Onun köməyinə harada ehtiyac var idi? Polkovnik Favye,

görünür, Xios adasında məskən salmış türklərin üzərində hücuma keçmək üçün Mitilina adasını tərk etməyə hazırlaşırı, lakin sofranın lazımlığı olan bütün hazırlıq hələ görülüb qurtarmamışdı ve bunun üçün vaxt tələb olunurdu. Deməli, Korfu adasından çıxıb getməyə tələsmək də lazımdı.

Anri d'Albare bu cür fikirləşirdi. Xacina da məlumdur ki, tama-milə onunla razı idi. Onlar toyu gecikdirməməyi qət etmişdilər. Qoca Elizundo da bu fikrə etiraz etmirdi. Kəbin kəsilməsi on gündən sonra, yəni oktyabrın axırına təyin edilmişdi.

Nikahdan əvvəl sevgililərin nə kimi hissler keçirdiyini təsvir etmək çətindir. İndi daha Anrinin həyatı üçün töhələkeli olan mühabibə səfəri haqqında heç bir söhbət getmirdi! İndi daha Xacinanın oturub günləri və saatları sayacağı kədərləri ayrıraq haqqındakı söhbətlər də həmişəlik qurtarmışdı! Lakin bu evde adaxlıdan və gelindən dənə xoşbəxt bir adam ola bilərdi, şübhəsiz ki, o da Ksaris idi. Ksaris o qədər sevinirdi ki, elə bil özü evlənməyə hazırlaşırı. Bir sözlə, evde hamı bu vəziyyətdən razı idi, hətta, adı soyuqqanlığının əksinə olaraq, qoca bankirin də eyni açılmışdı, razılığını bildirirdi. Onun qızının göləcəyi etibarlı allarda idi.

Nişanı mümkün qədər yiğcam keçirməyi qərara aldılar və bütün şəhəri də dəvət etməyi artıq hesab etdilər. Xacinanın və Anrinin sədətindən həddindən çox şahid yiğməga chtiyac yox idi. Lakin tətənə üçün yənə də bəzi hazırlıq işləri görmək tələb olunurdu, bu işlərlə məşğul olarkən yənə həddindən artıq təmtərağa uymadılar.

Oktaybrın 24-ü gəlib çatdı. Toy mərasimini cəmi bir həftə qalırdı. Vəziyyət elə idi ki, hər cür qorxu və şübhə hissi ilə sanki həmişəlik vidalaşmış olardı. Lakin bu zaman elə bir hadisə baş verdi ki, əgər Xacina və Anri ondan xəbor tutsaydılar, onların hər ikisini, şübhəsiz ki, sarsırdı.

Həmin gün səhər-səhər gələn poçt arasında Elizundo elə bir məktub tapmışdı ki, bu onu qəşfəton sarsıtmışdı. Bankir məktubu əlində əzmiş, cırmış və hətta yandırılmışdı, bu göstərirdi ki, heç zaman özünü itirməyən bir adam, bu məktubdan son dərəcə qəzəblənmişdi.

Qoca bu vəziyyətdə güclə eşidilən səsən piçildamışdı:

— Kaş bu məktub bircə hafta gec gələydi. Bu məktubu yazanı lənətə gəlsin!

## BEŞİNCİ FƏSİL

### MESSINA SAHİLİ

İtilon limanından çıxandan sonra "Karista", Koronsk körfəzindən keçərək, bütün gecəni cənub-qərbə tərəf getdi. Nikolay Starkos öz kayutuna düşdü və səhərə qəder orada qaldı.

Əlverişli somt kələyi əsirdi, — bu, yayın axırında və yazın əvvəlində bu yerlərin dənizlərində çox tez-tez təsadüf olunan və Aralıq dənizinin buxarlanmasından əmələ gələn yağışlarla birlikdə əsən güclü cənub-şərqi küləyi idi.

Səhər açılanda "Karista" Messinanın qurtaracağıını təşkil edən Qallo burnunu hərələnib keçdi və tezliklə uğurumlu dərələrlə birləşdirən uzun sıratı aşırımlar şəklində görünən Tayget dağlarının son zirvələri günəş çıxmazdan əvvəl dənizə çökmiş duman içərisində batıb yox oldu.

Qallo burnunun ucu uzaq arxada qalandı, Nikolay Starkos yene də gəminin göyərtəsində göründü. O, hər şeydən əvvəl, Şərqi tərəfə nəzər saldı.

Mani torpaqları artıq gözəndən itmişdi, indi onun yerində, burundan bir az arxada, Agios – Dimitrios dağlarının qüdrətli və hündür silsiləsi ucalırdı.

Kapitan əlini Mani tərəfə uzatdı. Bu hərəkəti o, həmin yerləri hədələyirdimi? Yoxsa öz doğma yeri ilə əbədi vidalaşdırı? Kim bilir! Yalnız burası məlumdur ki, Nikolay Starkosun həmin dəqi-qədəki baxışlarından heç bir xeyirxah nəticə gözləmək olmazdı!

Sakoleva gəmisi latın yelkənlərini qabardıb düz gedir və sağ böyrü üstündə sürətli şimal-qərbe tərəf irəlileyirdi. Külök sahil tərəfdən əsirdi. Odur ki, dəniz gəminin üzməyinə kömək edirdi, gəmi sürətini getdikcə daha da artırırdı.

"Karista" irəliyərək Enus, Kabrera, Sapiyensa və Venetiks adalarını sol tərəfdə buraxdı, Sapiyensa ilə qitə arasındaki dar boğazdan sürətli keçdi və Modona adasının yanına çıxdı.

İndi başdan-başa vulkanlar nəticəsində əmələ gelmiş dağların gözəl mənzərəsi ilə diqqəti cəlb edən Messina sahili "Karista"nın qarşısında idi. Sonralar, krallıq təşkil ediləndən sonra Messina, İoni dənizindəki adalar da daxil olmaqla, müasir Yunanistanı təşkil edən

on üç nomun, yaxud əyalətin tərkibinə daxil oldu. Lakin haqqında danışdığımız dövrədə Messina, hərbi vəziyyətin kimin üçün əlverişli olmasından asılı olaraq, gah İbrahimin, gah da yunanların elinə keçirdi və bir zamanlar Spartanın əleyhinə aparılan müharibələr dövründə üç dəfə döyüş meydanına çevrildiyi, Aristomenin və Epaminondun adları məşhurlaşlığı vaxtdakı kimi, indi da dəfələrlə müharibə meydanlarına çevrilirdi.

Nikolay Starkos kompasla gəminin getdiyi yolu düzgülüünü yoxladı və havanın deyişilə bilcəyini göstərən heç bir əlamətin yoxluğuna əmin olandan sonra kecib gəminin arxa tərəfində oturdu.

Bu zaman "Karista"nın bir az əvvəl səfərberliyə alınışmış on nəfər dənizçisi ilə bir yerdə təxminən iyirmi nəfərdən ibarət olan və Starkosun rəhbərliyi altında sada bir bosmanın komandanlıq etdiyi bütün heyti gəminin burun tərəfinə yığıldıraq, orada öz aralarında astaca səhbət edirdilər. Kapitanın köməkçisi bu dəfə sahilde qalmışdı.

Dənizçilər bu kiçik gəminin hara getdiyi və hansı məqsədlə Yunanistanın sahiləri boyunca irəliliydi haqqında danışır və hərə bu barədə bir fikir söyləyirdi. Aydır ki, gəmiyə təzə götürülmüş dənizçilər daha çox sual verib soruşur, gəmidə çıxdan qulluq edən köhnə dənizçilər isə cavab verirdilər.

— Sizin bu kapitan Starkosun, deyəsən, danışmaqla heç arası yoxdur!

— Elədir, o havayı danışmağı sevməz; amma elə ki dilləndi, gəl qabağında dayan, görüm necə dayanırsan.

— Yaxşı, bəs "Karista" hara gedir?

— Bunu heç kəs və heç vaxt bilmir!

— Nə etmək olar! Hara gedir getsin, bizi yüksəndə danışib şərt kəsməmişik, isteyir lap dünyanın o biri başına getsin!

— Bax bunu yaxşı dedin! Kapitan hara, biz də ora!

— Yaxşı, getməyinə gedirik, axı bəs bu "Karista" burun tərəfdəki iki balaca topla Arxipelaqın ticarət gəmilərinə necə basqın edəcəkdir!

— Bu gəmi heç vaxt basqın etmir! Dənizdə ov etmək üçün kapitan Starkosun başqa gəmiləri var, o gəmilərdə isə lazımlı olan hər şey öz yerindədir: silah da var, levazimat da. "Karista", bir növ, necə deyərlər, gəzinti üçündür. Elə buna görə onun görkəmi da heç bir şübhə doğurmur: fransız, ingilis, yunan və türk kreyserlərini bu cür aldatmaq daha asandır!

— Bəs elə keçən ov necə olur?..

— Ovu ovlayanə verirlər. Səferin axırında sizi də unutmayacaqlar! Qorxmayıñ, hamı üçün iş tapılar, tehlükə olan yerdə həmişə qazanc da vardır!

— Deməli, belə çıxır ki, nə qədər biz Arxipelaqın sularındayıq, elə bir iş olmayaçaqdır?

— Bolı, olmayacaqdır... Əgor kapitanın ağlına gəlse və bizi keçirib Adriatiq sularına aparsa, orada da elə bir iş olmayaçaqdır! Yəni, nə qədər ki, təzə bir əmr verilmeyib — biz en namuslu gəminin göyərtəsində, en namuslu dənizçilər və İoni dənizində namuslu üzürük! Lakin bu vəziyyət dəyişməyəcəkdir!

— Nə qədər tez dəyişsə, bir o qədər yaxşıdır!

Beləliklə, "Karista"nın yeni dənizçiləri gəmideki köhnə dənizçilərə qoşulur və heç bir şəxsi onlardan geri qalmırıdlar. Nə peşmanlıqlı, nə təessüf, nə də həttə sadə mövhümü fikirler aşağı Maninin dəniz sahilərində yaşayan bu sakinləri qorxuzmurdur. Düzünü desək, onlar komandırları olan adama tamamilə layiq idilər, o həmin adam isə yaxşı bilirdi ki, bu dənizçilərə arxalanmaq olar.

Lakin itilənlər kapitan Starkosu yaxşı tanışalar da, onlar bütün varlığı ilə kapitana sədəqətli, eyni zamanda yaxşı dənizçi və iş bacaran adam olan kapitan köməkçisini qətiyyən tanımlarırlar. Kapitan köməkçisinin adı Skopelo idi, o, Arxipelaqın cənub sərhədində Çeriqo ilə Krit adası arasında yerləşən və adı pisliye çıxmış kiçik Çeriqotto adasından idi. Gəmideki yeni dənizçilərdən biri "Karista"nın bosmanına müraciət edərək soruşdu:

— Bu kapitanın köməkçisi hardadır?

— O, gəmidə yoxdur, — bosman cavab verdi.

— Bəs biz onu heç görməyəcəyik?

— Görəcəksiniz.

— Nə vaxt?

— Nə vaxt lazım olsa, onda!

— Bəs o hardadır?

— Harda ki, olmalıdır, ordadır!

Bu ötəri cavabla kifayətlənmək lazım geldi. Çünkü bu zaman bosman fit çalıb bütün gəmi heyətini yuxarıya, ipləri dartmağa çağırıldı. Buna görə de kapitan köməkçisi haqqında səhbət açan dənizçi, sual-cavabı kəsməli oldu.

İş bunda idi ki, Messina sahil boyunca bir mil daha yol getmek üçün ipleri borkitmak ve gemini küləyə qarşı çevirmek lazımdı. Gündorta vaxtı "Karista" Modona şəhərinin qarşısından keçdi. Lakin gəmi ora getmirdi. Qayalıdan ibarət olan qurtaracaq tərəfi Sapiyens adasına qədər uzanan burunun uc tərəfində qədim Mefana şəhərinin xarabalıqları üzərində tikilmiş bu şəhərin yanında gəmi dayanmadı. Tezliklə limanın giricəyindəki mayak sahil qayalarının və təpələrin arxasında qalıb, gözdən itdi.

Bu zaman sakoleva sıqnal verdi. Üzerinde qırmızı aypara olan qara vimpel orta dorun başında yellenmeye başladı. Bu sahildən cavab verilmədi. Buna görə də "Karista" şimala doğru öz yolunu davam etdi.

Axşama yaxın gəmi Navarinsk reydinə gəlib çatdı, - bura hündür dağlarla əhatə olunmuş, bir növ, böyük dəniz gölü idi. Bir anlığa nəhəng qayanın arxasından şəhər göründü, şəhərin üst tərəfində isə bir o qədər də aydın seçilməyen böyük qala ucalırdı. Coşqun şimal-qərb küləklərinin qarşısını alan təbiəti bənd burada qurtardı. Adriatik dənizi, ela bil bu küləkləri qovub İoni dənizinə göndərirdi.

Qürub edən günəşin son ziyanları şərqi tərəfdəki dağların başını hələ də işıqlandırırdı; lakin aşağı tərəfdə olan geniş reyd artıq qaranlıqlaşmağa başlamışdı.

Bu dəfə "Karista"nın heyəti elə düşünə bilərdi ki, indi gəmi Navarin limanına girməyə hazırlaşır. Doğrudan da sakoleva birbaşa, demək olar ki, dörd min metr uzunluğunda olan uzunsov Sfakteri adasından cənubdağı Meqalo-Furo boğazına tərəf gedirdi. Orada, müharibədə həlak olmuş iki alicənabın qəbri üzərində tikilmiş iki abidə yüksəlirdi: bu abidələrdən biri 1825-ci ilde həlak olmuş fransız kapitanı Mallenin qəbri üzərində, o birisi isə hasarın içəri tərəfində həmin ildə və eyni iş uğrunda öz heyatını qurban vermiş sabiq Pemont naziri, italyalı Filellin qraf de Sant-Rozun qəbri üzərində tikilmişdi.

Sakoleva şəhərin on kabeltlilik məsafəsində olarkən, küleyin esdiyi böyür tərəfa azacıq meyillənərək dayandı. İndi onun orta doruna fənər qaldırılmışdı - özü də bu dəfə sıqnal qara yox, qırmızı idi. Lakin sahil tərəfdən yenə də heç bir cavab gəlmədi.

"Karista"nın o zaman xeyli türk gemilərinin dayandığı bu reyddə dayanıb qalmağına heç bir ehtiyaç yox idi. Gəmi cold hərəkət edərək, demək olar ki, limanın lap orta hissəsində düşmüş kiçik və ağ

Kuloneski adasını hərlənib keçdi. Sonra bosmanın komandası ilə yelkənlərin ipleri azacıq dərtləb tarım vəziyyətə getirildi, sükən sağa çevrildi və gəmi Sfakteri sahilinə tərəf burulub üzməyə başladı.

Mühəribənin başlangıcında, 1821-ci ilde, yunanlar bu kiçik Kuloneski adasında bir neçə yüz türk acıdan ölməyə məhkum etmişdilər, hərçənd ki, türkler özlerinin vətənə aparılacağı haqqında zəmanət alandan sonra əsir düşmüştürlər.

Sonralar, 1825-ci ilde, Mavrokordatonun özünün müdafiə etdiyi Sfakteri adası mühasirəyə alınan zaman İbrahimin orduları, türkərin intiqamını almaq məqsədilə orada səkkiz yüz yunanı qılıncdan keçirib qırmışdır.

İndi sakoleva Kuloneski adasının şimal sahilini Korifazion burnu arasında eni iki yüz metr olan Sikia keçidinə tərəf irəliləyirdi. Yalnız bu keçidin derinliyinin su basımı çox olan gemilər üçün demək olar ki, yaramadığını yaxşıca bilən adam oraya girməyə cəsarət edə bilərdi. Lakin Nikolay Starkos cesaretlə, təcrübəli losman məharəti ilə adanın eyri-ütrüyə ve qayalı sahilərini arkada qoyub Korifazion burnunu hərləndi. Sonra, açıq dənizdə lövbər atıb dayanmış xeyli xarici donanma gemilərini - otuza qədər fransız, ingilis və rus gəmisi - görüb, ehmalca donanmanın yanından ötüb keçdi və geconin qaranlığında qıtış ilə Prodan adası arasından sıvişərək, yeno də Messina sahilini boyuna çıxıb, irəliləməyə başladı; şəhər açılanda güclü cənub-şərqi küləyi altında irəliləyən "Karista" artıq sakit Arkadiya körfezinin girintili-çixıntılı sahilini boyunca üzürdü.

Günəş artıq İtomanın zirvəsi ardından qalxıb öz ziyasını ətrafa saçırı. İtoma dağının başından baxanda qədim Messina ərazisinin hamısı, həmçinin Koronsk körfezinin ucsuz-bucaqsız parlaq sinisi və habelə sahilindəki Arkadi şəhərinin adı ilə adlanan digər körfezin - Arkadsk körfezi sularının gözəl mənzərosu görünürdü. Təzəcə açılan şəhər günəşinin ziyanları suların ayna sinosino uzun saçqlar salmışdı, xəzif meh suyun üzünü azacıq titredib qırçınladanda, bu saçqlar her dəfə par-par parıldayırlar, qırıq-qırıq olurdu.

Nikolay Starkos şəhər açılan kimi gəminin manevr etdirir və mümkün qədər çalışırı ki, dövrələnib, geniş bir liman yaratmış sahilin en içəri yerləndən birindəki şəhərin qarşısına çıxsın.

Şəhər saat onda bosman sakolevanın arxa tərəfində göründü və kapitanın qarşısında hərəkətsiz dayanıb əmr gözlədi.

Bu zaman artıq şərq tərəfdə Arkadi dağlarının böyük silsilesi görünürdü. Yastı təpələrin üstündəki kəndlər, bağların yaşılılığı içində, zeytin və badam pöhrəliklərinin sıx kölgəsində gizlənmişdi. Dağlardan axıb gelən bulaqlar mərsin ağaclarının və oleandr kollarının arasında şirildiyir, çaylara qovuşmaq üçün özlerine yol axtarırdılar; məşhur Korinf tənəkləri hər kola, ağaca sarmayıb ətrafa zoğ atmışdı və onların saysız-hessabsız salxımları bir qarış da olsun açıq yer qoymadan təpələrin dikdirlərini örtmədü; bir az aşağıda, lap dənizin kənarında isə qırmızı rəngli şəhər evləri parıldayırdı, bu evlər sərv ağaclarının tünd-yasıl fonunda parlaq ləkeler kimi görünürdü: Peloponnesin tən gözel güşələrindən biri olan bu yerlərin gözel mənzərəsi belə idi.

Lakin Epaminondun zamanında Messinanın əsil liman şəhəri, səlib müharibələrindən sonra isə fransız Vill-Arduenin feodal maliyənəsi olan Arkadi – qədim Kiparissa şəhərinə yaxınlaşdıraqa, keçmişin xatırılerni müqəddəs sayan her kəsin gözleri qarşısında kəderli bir mənzərə açılır və insanın qəlbində acı bir təəssüf hissi doğururdu.

İki il əvvəl İbrahim bu şəhəri dağıtmış, uşaqları, qadınları və qocaları qılıncdan keçirib qırmışdı! Qədim Akropolun yerində tikilmiş gözel qəsr xarabalığa çevrilmişdi, mövhumatçı müsəlmanların talan etdiyi müqəddəs Georgi kilsəsi də viran edilmişdi. Şəhərin evləri və ictimai tikililəri tamamilə dağılıb yerlə yeksan olmuşdu!

– O saat görünür ki, bizim misirli dostlarımız burada olmuşlar! – bu dağıntıları görərkən hətta qəlbində təəssüf və kədər hissi əməle gəlməyən Nikolay Starkos öz-özünə donquydandı.

– İndi türklər burada ağılıq edir! – bosman onun sözünə qüvvət verdi.

– Elədir... elədir... hələ onların ağılığı uzun sürəcəkdir... Ümid etmək olar ki, həmişəlik burada ağa olacaqlar! – kapitan əlavə etdi.

– Burada dayanaq, yoxsa irəli gedək?

Nikolay Starkos diqqətlə limana tərəf baxdı, indi gəmi ilə liman arasında bir neçə kabeltlük məsafə qalmışdı. Sonra o, bir mil uzaqda Psixro dağının lap etəyində düşmüş şəhərə nəzər saldı. Görünür, Arkadi şəhərinə yaxınlaşarkən nə etmək lazıim göldiyini kapitan hələ qət etməmişdi; o hələ bilmirdi ki, bəndə yaxınlaşın, yoxsa qayıdır yənə o açıq dənizə çıxsın.

Bosman əvvəlki kimi hələ də cavab gözləyirdi.

– Sıqnal verilsin! – nəhayət, Nikolay Starkos komanda verdi.

Üzərində gümüş aypara olan qırmızı vimpel orta dorun başına qaldırıldı və havada yellənməyə başladı.

– Bir neçə dəqiqədən sonra bəndin üstündəki uzun dirəkdə də eyni vimpel yellənməyə başladı.

– Sükəni sağa hərlə! – kapitan komanda verdi.

Sükən azacıq sağa hərəkət etdi və sakoleva küleyin istiqamətində dönməyə başladı. Limanın yolu açılan kimi gəmi arxayınlıqla oraya daxil oldu. Yelkənləri yiğdilar, əvvəlcə orta dorun, sonra yan dorların yelkənləri yiğdıldı. “Karista” qıyqac və uzun yelkənlərin köməyi ilə hərəkət etdi. Azacıq sürətə irəliyən gəmi gəlib limanın ortasına çatdı. Burada lövber salındı və denizçilər körpüye çatmaqla əlaqədər hazırlıq işləri görməyə başladılar.

Kapitan üçün dərhal suya qayıq sallandı; iki cüt avarın zərbələri altında sakolevadan ayrılan qayıq tezliklə gəlib daşlı sahilində qalın daşdan çapılıb düzəlmüş kiçik pillekənə yanaşı. Orada kim isə dayanıb gözləyirdi; o adam salam əvəzinə dedi:

– Skopelo, Nikolay Starkosun qulluğunda tam hazırlıdır!

Kapitan səmimi hərəkətlə cavab verdi. O, birinci olaraq daş pillekənə qalxdı və şəhərin giriçeyi hesab olunan yaxınlıqdakı evlərə tərəf yönəldi. O, son mühəsirenin noticəsi və izləri olan xarabalıqların yanında ötüb türk və əreb aşqorları ilə dolu küçələrdən keçərək üzərində “Minevra” lövhəsi olan dağlılmamış meyxananın yanında dayandı və yol yoldaşı ilə birləşdə ora daxil oldu.

Bir dəqiqədən sonra kapitan Starkos və onun köməkçisi Skopelo içəridə onlar üçün ayrılmış xüsusi otaqda kiçik masanın arxasında əyləşmişdilər, masanın üstündə iki stəkan və bir butulkə “raki” – türd spirti var idi. Müsahiblər etirli Missolonqa tütünündə siqaret eşib yandıraraq çəkməyə başladılar; sonra onların arasında səhəbet qızışdı, həm də səhəbet edənlərdən biri özünü məmənuniyyətlə o birinin yanında çox müti göstərirdi.

Skopelonun görkəmi insanda ikrəh hissi oyadırdı; – boyu balaca, sıfəti hiyləger, lakin gözüəç qırmızı adam idi. Onun yəqin ki, elli yaşı olardı, lakin yaşıdan böyük görünürdü. Tez-tez hiyləger hərəkət edən, saçları qısa vurulmuş, qarmaqvari burnu, öyrə barmaqları, yekə pəncələri olan möhtəkir sıfəti təsəvvür edin. Belə adamlar haqqında Albaniyada deyirlər: “Dabanı Beotide olanda, baş barmağı

Makedoniyaya çatır". Bütün bunların hamısına əlavə olaraq, bu qıسابolu, kök adamın yekə daz başı və ağ saqqalı, girdə sıfəti vardı; bığ saxlamırdı. Əslən xristian kimi dünyaya gəlmış zahiri görkəmində isə ərəb yəhudisi olan Skopelo çox sadə bir paltar geyinmişdi: onun əynində gödəkcəsi, levant dənizçilərinin şalvari və gen yol plası vardı.

Skopelo Arxipelaq quldurlarına lazım olan işbaz adamlardan idi. Talan edilmiş malları heç kəs onun qədər yaxşı satıbsovura bilməzdi, heç kəs türk bazarlarında satılan qulları onun qədər ucuz ala bilməzdi və heç kəs alınmış qulları Berberi sahilində onun qədər baha və mənfaətli satmağı bacarmazdı.

Nikolay Starkosla Skopelonun öz aralarında ne barədə danışdırularını, hansı məsələni müzakirə etdiklərini, o zaman mühabibənin qızığın çağında baş verən hadisələrə necə qiymət verdiklərini, bütün bu hadisələrdən nə cür faydalanaq haqqında fikirləşdiklərini anlamış bir o qədər çətin deyildi.

— İndi Yunanistanda nələr baş verir? — kapitan soruşdu.  
— Siz gedəndən sonra demək olar ki, vəziyyət dəyişməmişdir, hər şey əvvəlki kimidir, — Skopelo dedi. — Bir aya yaxındır ki, getmişiniz, görünür, "Karista"nın Tripolitan sahilləri yanında üzdüyü bu müddət ərzində siz heç bir yeni xəber almamışınız?

— Doğrudan da heç bir yeni xəber almamışam.  
— İndi ki elədir, kapitan, mən sizə xəber verim ki, türk gəmiləri İbrahimin qoşunlarını Hidra adasına aparmaq üçün tamamile hazırlıdır.  
— Bunu mən bilirom, — Starkos cavab verdi. — Dünən axşam həmin gəmiləri Navarinsk reyində görmüşəm.

— Siz Tripoli'dən çıxandan sonra heç yerde dayanmamışınız?  
— Skopelo soruşdu.  
— Dayanmışsam... bir dəfə! Bir neçə saatlığa İtilonda dayanmışam... "Karista"nın komandasına adam toplayırdım. Lakin Mani sahilləri gözdən itəndən sonra ləp Arkadi adasına qədər heç yerde mənim sinyallarımı cavab verən olmadı.

— Görünür, sizə çatdırılışı bir xəber yox imiş, — Skopelo qeyd etdi.  
— De görüm, Miaulus və Kanaris indi nə ilə möşguldurlar?  
— Nikolay Starkos sözüne davam etdi.  
— Kapitan, onlar yalnız qəfləti basqınlarla möşgül olurlar, belə basqınlar isə yalnız xırda və kiçik müvəffəqiyyətə nəticələnər, hər

zaman tam qəlebə getirməz! Nə qədər ki, türk gəmilərinin ardınca düşür və onlara basqın edirlər, əlbəttə, dəniz quldurları Arxipelaqın sularında özlerini tamamilə serbest hiss edirlər.

— Bəs indi nə danışırlar, yene de əvvəlki kimi...  
— Əvvəlki kimi yene de Sakratif haqqında danışırlar, hə?  
— Skopelo azacıq söhəni alçaldıb onun sözinü kəsdi. — Bəli! ... Həmişə və hər yerdə danışırlar, Nikolay Starkos, kaş bundan da çox danışınlar!

— Danışarlar!  
Nikolay Starkos Skopelonun yenice doldurduğu stekani birməfəsə başına çekib ayaga qalxdı. O bir neçə dəfə otaqda var-gəl etdi, sonra pəncərəyə yaxınlaşdı, əlini sinəsində çarpaylaçıb türk əsgərlərinin uzaqdan eşidilən kobud mahni söhələrinə uzun-uzadı qulaq asdı.

— Nehayət, o yene de masaya yaxınlaşıb, Skopelonun qarşısında oyləşdi və səhbəti birdən-birə deyişib soruşdu:

— Sənin sinyalindan belə başa düşdüm ki, burada xeyli əsir yığılmışdır.

— Eledir, Nikolay Starkos, onların hamısını götürmək üçün dörd yüz ton su basımı olan gəmi lazımdır! Təslim olmuş Kremmida qalasındaki qırğından sonra sağ qalanların hamısı burdadır! Şeytana and olsun ki, doğru deyirəm! Türkler bu dəfə həddindən artıq səy göstəridilər! Əger bacarsayırlar əsirlerdən bir nəfər də salamat qalmazdı!

— Onların arasında kişi də var, qadın da?  
— Bəli, ləp uşaq da var... Bir sözle hamisindən var!

— Onlar hardadır?  
— Arkadi qalasında dirəklər.

— Onlar sənə bahamı başa gəlib?  
— Hə de! Bir az baha başa gəlib! Paşanı yola getirmək bir o qədər də asan deyildi, — Skopelo cavab verdi. — O belə hesab edirdi ki, istiqlaliyyət uğrunda aparılan müharibə sona çatı... Bədbəxtlikdən, bu doğrudan da belədir! Elə ki müharibə qurtardı — vuruşma da qurtaracaqdır! Neçə ki, Berberidə deyirlər: müharibə olmasa — basqınlar və talanlar da olmayacaqdır, basqın və talan olmadıqda isə — nə canlı, nə də başqa mal elə keçəcək. Aydın məsələdir ki, əsir azalanda — qiyməti bahalanır! Lakin kapitan, zerəri ödəmək üçün başqa bir yol da vardır! Mən etibarlı mənbələrdən öyrənmişəm ki,

indi Afrika bazarlarında köləyə çox böyük ehtiyac vardır və biz əlimizdə olan əsirləri yaxşı qiymətə sata bilərik!

— Yaxşı! — Nikolay Starkos cavab verdi. — Sənin işlerin yerində dərim, hazırlısanı? İndi mənirnlə “Karista”da gedə bilərsənmi?

— Bəli, bütün işlər qurtarmışdır, mənəm burda heç bir işim yoxdur.

— Yaxşı, Skopelo! Bir həftədən, uzaqbaşı on gündən sonra Skarpantodan göndəriləcək gəmi bizim malı götürəcəkdir. Buradan gəmini manəsəz çıxmaga qoyacaqlarını?

— Maneasız. Mən bu barədə əvvəlcədən möhkəm danışib şərtləşmişəm, — Skopelo onu əmin etdi. — Pulu verən kimi hər şey hazır olacaq. Buna görə də bankir Elizundo ilə əvvəlcədən görüşmək lazımdır ki, bizim qəbzərimizi nəzərə alınsın. Onun imzasından çox şey asılıdır: onun qol çekdiyi kağızı, paşa qızıl pul kimi qəbul edər.

— Mən bu saat Elizundo ya məktub yəzib xəbər verərem ki, tezliklə Korfuya gelirəm və orada bu işi yoluna qoyaram...

— Həm bu işi... həm də bundan az əhəmiyyətli olmayan o biri işi yoluna qoyarsınız, elə deyilmi, Starkos? — Skopelo əlavə etdi.

— Ola bilər!.. — kapitan cavab verdi.

— Düzünə qalsa, elə ədalət də bunu tələb edir! Elizundo varlıdır... Deyildiyinə görə, həm də çox varlıdır!.. Öz alverimizlə onu varlanırdıb dövlətli ədən biz deyilikmi?.. Bəli, özümüzü dəfələrlə təhlükəyə atmışq, bosmanın fiti ilə dor ağacından asılı bilərdik!.. Eh, indiki zamanda Arxipelaq quldurlarının bankiri olmaq çox faydalı işdir! Bəli, təkrar edirəm, Nikolay Starkos, bunu ədalət tələb edir!

— Ədalət nəyi tələb edir? — Nikolay Starkos öz köməkçisinin gözlərinə diqqətlə baxıb soruşdu.

— Eh, guya ki, özünüz bilmirsiniz? — Skopelo dilləndi. — Siz, kapitan, əlinizi ürəyinizin üstünə qoyub etiraf edin ki, eyni şeyi yüzündü dəfa eşitmək istəyirsiniz.

— Ola bilər!

— Deməli, bankir Elizundonun qızı...

— Ədalətli iş yerinə yetirilecekdir!.. — Starkos masanın arxasından qalxbı, onun sözünü kəsdi.

Sonra o, meyxanadan çıxdı və Skopelonun müşayiəti ilə körpüye tərəf yönəldi, qayıq orada onu gözləyirdi.

— Min, — Nikolay öz köməkçisi Skopeloya müraciət etdi.

— Korfuya çatan kimi biz qəbzələr haqqında Elizundo ilə danışib

razılığa gələrik. Bu iş yoluna qoyulan kimi sən Arkadiyə qayıdar və yükü alırsan.

— Baş üstə! — Skopelo cavab verdi.

Bir saatdan sonra “Karista” artıq körfəzdən çıxırdı. Hələ günəş batmamışdan əvvəl Nikolay Starkos uzaqdan göy gurultusunun səsini eşitmışdı. Bu səs canub tərəfdən gəlirdi.

Öslində bu, mütəfiqlərin Navarinsk reydindəki donanmalarında atılan topların gurultusu idi.

## ALTINCI FƏSİL

### ARXİPELAQ QULDURLARININ İZİNCƏ!

Şimal — şimal-şərq küləyi istiqamətində yoluna davam edən sakoleva bir-birini əvəz edən və gözəl təbii manzərəsi olan İoni adalarının yanından ötüb-keçirdi.

“Karista”nın xoşbəxtliyindən, gəzinti gəmisine və ya ticarət gəmisinə oxşadığından, yoxsa nadənse, bu xeyirxah Levant gəmininin görkəmi ele idi ki, onun həqiqi xarakterini tamamilə gizlədirdi. Əks-təqdirde, özünü Britaniya bəndlərində qoyulmuş topların atəsi altında salmaq, yaxud Birleşmiş Krallıq freqatlarının iradesinə tabe olmaq kapitan tərəfindən çox təhlükəli bir iş ola bilərdi.

Arkadi adasını italyanların çox poetik şəkildə “Levantçıçayı” adlandırdıqları Zante adasından cəmi on beş dəniz lyesi ayırrırdı. Uzaqlarda, “Karista”nın getdiyi körfezin arxasında Skopos dağlarının yaşıl zirvələri görünürdü; bu dağların derələrində bir zamanlar Homer və Vergilinin terənnüm etdiyi qalın meşələrin yerində indi zeytun və portağal ağacılarından ibarət sıx pöhrəliklər boy atmışdır.

Sahil tərəfdən, canub-şərqdən olverişli səmt küləyi əsirdi və sakoleva Zante adasının ətrafında həmin saatda sakit bir göl kimi görünən dənizin sularını süretlə yarış gedirdi.

Axşamtərəfi “Karista” Zante adasının eyniadlı paytaxtının qarşısından keçib-getdi. Bu — troyalı Dardanın oğlu Zakinfin torpaqlarında böyüyüb artan gözəl bir italyan şəhərciyidir. Gəminin göyərtəsindən baxanda, yalnız dairəvi limanın yarım mildən artıq

sahili boyunca uzanan şehrin işıqları görünürdü. Sahildeki köprüden başlamış deniz səthindən üç yüz fut hündürlükde tıkkılmış Venetsiya qəsrinin taxtaspusuna qədər uzanan və müxtəlif hündürlüklerde yanan bu işıqlar böyük bir ulduz topası əmələ götirmişdi, həm də bu ulduz topasındaki on parlaq ulduzlar şəhərin baş küçəsində yerləşmiş və əntibah dövründə tıkkılmış sarayların, bir də müqəddəs Zakinf Dionisi məbədinin işıqları idi.

Zante adasının sakinləri venetsiyalılar, fransızlar, ingilisler və ruslarla görüşüb əlaqə saxlayandan sonra xeyli dayışmışdilar; bu adanın sakinləri Pelokonnesdə möhkəm yerləşmiş türklərdən fərqli olaraq, Nikolay Starkosla qul alveri etmirdilər. Elə buna görə də Nikolay Starkos üçün körpüdəki keşfiyyatçılara signal verməyə heç bir ehtiyac yox idi, həm də iki məşhur şairin: XVIII əsrin axırlarında yazış-yaratmağa başlamış italiyalı şair Uqo Foekolonun və müasir Yunanistanın iftixarı şair Salomosun vətəni olan bu adada qalmağın da mənası yox idi.

"Karista" Zante adasını Akeyadan ve Elidadan ayıran dar dəniz qolunu kəsib keçdi. Şübhesiz ki, küləyin qovub getirdiyi mahni səsləri, habelə, Lido havası üzərində oxunan barkarolla nəğmələri sakoleva gəmisiñə olan bəzi adamların ürəyinə yatmadı. Lakin bu vəziyyətlə razılışmaq lazımdı. O biri gün gəmi italyan nəğmələrinin əsarətindən yaxa qurtarır, qitənin dərinliklərinə tərəf xeyli uzanan Patrask körfəzinin yanından üzüb keçirdi: Korinf bərzəxinə qədər uzanan Lepant körfəzi isə onun davamı idi.

Nikolay Starkos "Karista"nın burun tərəfində dayanıb körfəzdən şimal tərəfdə yerləşən Akarnaniya sahilərinə tamaşa edirdi. Bu yer böyük və heç bir zaman unudulmayan xatirələrin mənbəyi idi, bu xatirələr isə Yunanistanın hər bir həqiqi oğlunun qəlbini riqqətə gətirə bilərdi, bu xatirələr yalnız öz ana vətənini çıxdan satmış olan xain və mürtdəd bir insanın qəlbinə təsir edə bilməzdi.

— Missolongi! — Skopelo əli ilə şimal-şərq tərəfi göstərdi. — Bu yerin yamanca pis camaati var! Yerlərinin darmadığın edilib, özlerinin kül kimi göyə sovrulmalarına razıdlılar, təki düşmənə təslim olmasınlar!

İki il əvvəl Skopelo bu yerlərdə əsir alveri edərkən işləri qətiyyən düz gətirməmişdi. On aylıq mübarizədən sonra yorğunluqdan və achiqdan əldən düşən Missolonginin müdafiəçiləri, İbrahimin qarşısında təslim olmaq istəmədiklərinə görə şəhəri və qalanı partlat-

mışdılar. Şəhərdəki kişilər, qadınlar, uşaqlar hamısı məhv olmuşdu, hətta qalib gələnlər də salamat çıxmamışdır.

Bir il əvvəl isə, Marko Botsarisin dəfnindən bir qədər qabaq, istiqlaliyyət uğrunda aparılan müharibənin qəhrəmanlarından biri — indi sümükləri Vestminsterde yatan, arzuları daşa dəymiş şair Bayron, ruhen əzgin və ölümcül vəziyyətdə bu yerlərə gəlib çıxmışdır. Şairin yalnız ürəyi onun sevdiyi və vəfatından sonra azad edilmiş Yunanistanda qalmışdır! Nikolay Starkos sərt hərəkətə Skopelonun sözlərinə cavab verdi. Bu zaman sakoleva Patrask körfəzini keçib Kefalinaya tərəf irəlileyirdi.

Səmt küleyi əsəndə Zante adasından Kefalinaya qədər olan yolu keçib getmek üçün bir neçə saat tamamilə kifayətdir. Həm də "Karista" bu adanın paytaxtı olan Arqostoliona — yalnız kiçik və orta tonnajlı gəmilər üçün əla dayanacaq yeri olan, böyük gəmilər üçün isə bir qədər dayaz olan limana girmədi; "Karista" dar keçiddən cəsəratla üzərək, adanı şərq tərəfdən hərləndi və axşam saat altıda qədim İtaka adasının Biaki adlanan sıvı ucuna yaxınlaşdı.

Uzunu səkkiz və eni bir yarım lye<sup>1</sup> olan bu ada çox daşlı və kəsəkli bir yer idi və buna görə də öz ibtidai vəhşi halında çox qəribə görüñürdü; bu ada yağ və şərabla çox zəngindir, özünün de cəmi on min nəfərə qədər əhalisi vardır. Tarixdə heç bir rol oynamayan İtaka adası antik dövrde çox böyük şöhrət qazanmışdır. Bu ada məşhur Odisseynin və onun qadını Penelopanın vətəni olmuşdur, onların adları ilə bağlı olan xatirələr hələ indi də Anoki dağının zirvələrində, müqəddəs Stepan dağının dərin mağaralarında, Etos dağının uçurumları arasında, Evmey düzənlərində, Qarra qayاسının altında yaşayır və poetik əfsanəyə görə guya həmin qayayıñın altından çıxan Aretuya bulağının suyu indi də qurumamışdır.

Gecənin düşməsi ilə Laertin oğlunun torpaqları on beş lye uzaqda qaldı, yavaş-yavaş Kefalinanın axırıcı burnunun arxasında qaranlığa qovuşub gözdən itdi. Geca vaxtı bir qədər açıq dənizin içərilərinə tərəf uzaqlaşmış "Karista", İtaka adasının şimal qurtaracağı ilə Sen-Mor adasının cənub çıxıntısı arasındaki dar və təhlükəli yerdən keçməmək üçün, hərlənib həmin adanın şərq sahilinin iki milliyindən ötdü.

<sup>1</sup> Lye — fransız uzunluq ölçüsüdür. Fransada metr sistemi həyata keçirilənə qədər lye, meridian dərəcəsinin iyimiş beşdəbir hissəsinə deyilirdi. Bu isə 4,445 metrə bərabərdir.

Dənizin üzerinde yüz həstəd futluq yüksəklikdə ucalan nəhəng uğuruma bənzər bir şey Ay işığında güclə seçilirdi: bu, bir zamanlar şair Safo və Artemiza tərəfindən terənnüm olunmuş Levgida qayası idi ki, belə ağarırırdı. Lakin səhərin açılması və Günəşin doğması ilə qədim zamanlarda Levgida adlandırılmış adanın özü də cənub tərəfdə tamamile gözdən itdi və sakoleva Albaniya sahilinin yanınca üzərək, bütün yelkənlərinin gücü ilə Korfuya tərəf irəliliydi.

Həmin gün gəmi hələ iyirmi lyelik yolu da qət etməli idi, çünki Nikolay Starkos toran qovuşmamış adanın paytaxtının limanına çatmaq isteyirdi.

Bu yolu tez getmek üçün "Karista"nın heyəti yelkənləri elə bir səmətde düzəltdi lər ki, sakolevanın böyük tərefi əyilib lap suya dəyirdi. Külek hiss olunacaq dərəcədə güclənmişdi. Sükənci bu güclü küləyin altında bütün yelkənlərini qabartmış gəminin tamamilə əyilib çevriləməsi üçün dörd gözəl irəli baxır və gəminin diqqətə idarə edirdi. Xoşbəxtlikdən, gəminin dorları çox möhkəm, yelkənləri və digər ləvazimati da, demək olar ki, lap təzə və çox davamlı idi. Gəmidə heç bir ipin ilməyi açılmamış, yan yelkənlərdən isə heç biri yığılmamışdı.

Sakoleva elə bir sürətlə ucurdu ki, sanki beynəlxalq yarışlarda iştirak edirdi.

Gəmi belə bir sürətlə Paktos adasının yanından ötüb-keçdi. Şimal tərəfdə Korfu adasının ilk təpələri artıq görünməyə başlamışdı, sağ tərəfdə, üfüq xətti üzərində, Albaniya sahili səmtində Akrokeronien dağlarının silsiləsi görünürdü. İoni dənizinin gediş-geliş çox olan bu hissəsində ingilis, yaxud türk bayraqı altında üzən hərbi gəmilər bir neçə dəfə onların qabağına çıxdı. "Karista" bu gəmilərin heç birindən qorxub istiqamətini dəyişmedi. Əgər hərbi gəmilər "dayanın" deyə işarə versəydi lər, "Karista" bu tələbə tabe olub dayanardı, çünki gəmidə onları elə vera biləcək heç bir şübhəli yük və ya kağız sənəd yox idi.

Günortadan dörd saat keçmiş sakoleva bir qədər küləyə eks istiqamətlə irəliləməyə başladı, çünki gəmi Korfu adasını qitedən ayıran boğaza girməyə hazırlaşırıldı. Bu zaman dörlərdəki böyük yelkənləri yığıdlar və adanın cənub qurtaracağıını təşkil edən Biano burnunu hərlənib keçmək üçün sükançı gəminin istiqamətini bir dərəcə dəyişirdi.

Şimala tərəf boğazın kecid yeri bir o qədər də celbedici deyildir. Lakin boğazın cənub hissəsi insanların gözlerini dincəldir və o zamanlar, demek olar ki, becerilməyen və yarımvəhi veziyətdə qalan alban sahili ilə çox qəribə bir ziddiyət təşkil edirdi. Bir neçə mil getdikdən sonra boğaz genişlənir və adanın sahilinə at nəli kimi yapışmış kiçik bir liman emələ getirir. Sakoleva bir qədər sürətini artırıb həmin limanı da keçdi. Korfu adasının sahilləri girintili-chıxıntılı olduğuna görə onun həndəveri altmış beş lye qədərdir, halbuki adanın uzunluğu cəmi iyirmi lye, eni isə altı lyedən artıq deyildir.

Saat beşə yaxın "Karista" Kalikiopulo gölünü – qədim illaik limanını – dəmizlə birləşdirən qoldan keçərək Uliissa adasının yaxınlığından ötdü. Sonra gəmi gözəl bir sildirilmiş dərə boyunca üzməye başladı. Bura dar və uzun bir dərə idi, dərənin sahilə yaxın və sahərdən bir lye cənubda olan hissəsinə adəten temiz deniz havası alımaq və boğazın biri tərefində alban dağları ilə qurtaran gözəl mənzərəyə baxıb tamaşa etmək üçün gelen şəhərlilər aloy və aqava ağacları pöhrəlikləri arasında arabalarda və ya at üstündə gəzirdilər. "Karista" irəliləyib Kardakio limanının və onun sahillərindəki xarabaliqların ali rod – komissarın yay sarayının yanından ötüb-keçdi, Kastrades limanını və onu əhatə edən eyniadlı sahəni, geniş xiyanabana bənzəyən Marina küçəsini, daha sonra həbsxananı, qədim Salvador qalasını və adanın paytaxtının ilk evlərini arxada buraxdı. Gəmi, üzərində qala yüksələn – daha doğrusu, içində komendaturanın, zabit mənzillərinin, ingilislər tərefindən protestant kilsəsinə çevrilmiş sabiq yunan məbədinin olduğu çox geniş və özünməxsus bir hərbi şəhərcik olan Sidero burnunu da keçdi. Nəhayət, birbaşa qərbə tərəf irəliləyərək, kapitan Starkos adanın San-Nikolo adlanan qurtaracağını da buruldu və şəhərin şimal hissəsi boyunca üzüb bəndin yarımkəbelətiyində lövbər saldı.

Qayıq salladılar, Nikolay Starkos və Skopelo qayıqə mindilər, həm də kapitan Messinanın müxtəlif vilayətlərində çox geniş yayılmış silah hesab olunan qısa, lakin enli tiyəli buçağı kəmərinə sancıağlı unutmadı. Qayıqdan düşüb onlar karantin məntəqəsinə getdilər, orada gəminin sonədlərini göstərdilər, kağızların hamisi tam qaydasında idi. İndi hər ikisinin boş vaxtı vardi və istedikləri yero çıxıb gedə bilərdilər, onlar birlikdə sakolevaya qayitmaq üçün gecə saat on birdə görüşəcəklərini şərtləşib ayrıldılar.

Həmişəki kimi indi də "Karista"nın işləri ilə məşğul olan Skopelo bu şəhərin adları italyanca olan əyri-ürrü küçələri, tağbönd dükanları ilə Neapol kvartalını xatırladan ticarət məhəlləsinə getdi.

Nikolay Starkos həmin axşam, necə deyərlər, "qulaqlarını şəkəlməyi" qorara aldı. O bu məqsədlə, Korfu paytaxtının ən kübar yeri hesab olunan Esplanadaya getdi.

Esplanada – yan tərəflərində gözəl ağaclar əkilmış şənlik meydani – şəhərlə qalanın arasında yerləşmişdir, qala ilə onun arasında isə geniş xəndək vardır. Hərçənd ki, bayram günü deyildi, buna baxmayaraq meydanda yerli sakinlər və xaricilər iki cərgədə ardıcılığı kəsilməyən dəstələrlə üzbəüz gəlib dolanırdılar. Meydanın şimal tərəfində general Metland tərəfindən tikdirilmiş müqəddəs Georgi və müqəddəs Mixail sarayının ağ daşlı fasad hissəsinin hər iki tərəfinə açılan darvazalarından tez-tez xidmətçilər girib-çıxırırdılar. Beləliklə, qubernatorun sarayı ilə qala arasında fasileşis əlaqə yaradıldırdı; qalanın feld-marşal Şullenburq heykəlinin qarşı tərəfindəki qaldırma körpüsü həmişə salınmış vəziyyətdə olurdu.

Nikolay Starkos qeyri-adi bir həyəcan keçirən camaata qarışdı. Starkos başqalarına yaxınlaşış sorğu-sual etməyi sevən adamlardan deyildi, o qulaq asmağı daha üstün tuturdu. Onu heyrətləndirən bu idi ki, camaat arasında hamı eyni bir adı – Sakratifi tez-tez təkrar edir və bu ada ən pis ləqəb qoşurdular.

İlk dəqiqədə Starkosun marağına sanki bir qədər toxunulmuşdu, lakin sonra o, ciyinlərini azacıq dərtib, esplanada ilə denizin üzərinə çıxan sekiya təref enməyə başladı.

Burada bir dəstə avara bu yaxınlarda ser Tomas Metlandın xatirəsinə abidə olaraq tikilmiş kiçik dairəvi kilsənin yanında toplılmışdı. Elə buradaca onun xələfliyindən birinin – ser Hovard Duqlaşın şərəfinə – bir neçə il sonra qubernator sarayının qarşısında yüksələn o zamanki ali lord – komissar Frederik Adamin heykəline bir cüt xatirə lövhəsi vurdular. Əgər İngiltərənin bu yerlərdəki nəzarəti hələ bir müddət uzansayı və İoni adaları Ellin krallığının tərkibinə daxil olmasayı, yəqin ki, Korfunun bütün küçələri başdan-başa bu adaların qubernatorlarının heykəlləri ilə doldurulardı. Bununla belə, Korfu sakinlərindən çox az adamin ağılna gəlirdi ki, küçələrdə qoyulmuş tunc və mərmər heykəllerin ehəmiyyətini inkar etsin və

hətta ola bilər ki, indi də, köhnə qayda-qanunun çox uzaq keçmişdə qaldığı bir vaxtda, bəzi adamlar yenə də, Birləşmiş krallığın bir çox inzibati tədbirləri haqqında olduğu kimi, həmin bu heykəllərin özünü də rəğbət hissi ilə xatırlayırlar.

Lakin, əgər bu və bir çox başqa məsələlər barədə fikirlər ayrıılır və müxtəlif mülahizələr söylənirdi, bu təbii idi, zira qədim Korkiranın yetmiş minlik əhalisinə (bunun iyirmi min nəfəri adanın paytaxtında yaşayırırdı) hem katoliklər, hem pravoslavlar, hem də o zamanlar xüsusi bir qəbile kimi ayrıca yaşayın bir çox yəhudilər daxil idi; əgər müxtəlif irqlərin və dinlərin nümayəndələrinə məxsus müxtəlif mənafələr çox çətinliklə birləşdirilə biləcək ideyalar mübarizəsində özünü tamamilə aydın göstərirdi, – həmin axşam vəziyyət sanki dəyişmişdi, elə bil mövcud olan bütün münəaqişlər ümumi bir fikrin qarşısında geri çəkilib arxa plana keçmiş və adı müxtəlif şəkildə dəfələrlə çəkilən bir adamin ünvanına göndərilən lənətlər içerisinde əriyib yoxa çıxmışdı. Hami bir ağızdan deyirdi:

"Sakratif! Sakratif! Quldur Sakratife ölüm!"

Bu iyrən ad hansı dildə – ingilis, fransız, yaxud yunan dilində, – deyilir deyilsin, hamı eyni bir nifret hissi ilə bu adı lenətleyirdi.

Nikolay Starkos yenə də əvvəlki kimi yalnız qulaq asır, danışmirdi. Səkinin üstündən, o, Korfu adasından başlamış, qürub edən günəşin şüaları altında zirvələri qızılı çalan Albaniya dağları silsiləsinə qədər sakit göl kimi dayanıb duran boğazı asanlıqla görə bildirdi.

Sonra körpüyə təref dönerək, kapitan oradakı canlanmaya diqqət etdi. Xeyli qayıq körpünün yanında hərbi gəmilərə təref üzürdü. Gəmilərin dor ağaclarında, topları və hebsxanaları nəhəng aloe ağaclarının yaratdığı divarın arxasında gizlənən qalanın uca bürclərindəki bayraq dırəklərində tez-tez cavab siqnalları parlayıb sönürdü.

Bütün bu vəziyyətdən aydın görünürdü ki, – təcrübəli dənizçinci isə aldatmaq mümkün deyildir, – bir və hətta ola bilər ki, bir neçə gəmi Korfu limanını tərk etməye hazırlaşır və etiraf etmək lazımdır ki, Korfu sakinləri yola düşməyə yiğisan bu gəmilərlə çox maraqlanırlar.

Budur, günsər artıq adanın zirvələri arxasında gizlənib gözdən itdi və bu en dairələrində bir o qədər də uzun sürməyən axşam qaranlığının ardınca tezliklə gecə düşməli idi.

Nikolay Starkos fikirləşdi ki, daha bəsdir, getmək vaxtı çatmışdır. O, hər şeyə maraq göstərən adamların dəstəsini səkinin üstündə qoyub yənə də meydana qayıdı. Sonra meydanın qərb tərəfi boyunca cərgə ilə düzülmüş qapıları tağbənd evlərə tərəf döndü və asta addimlarla yeriməya başladı.

Burada çox parlaq işıqlandırılmış qəhvəxanalar, küçənin döşəməsi üzərində cərgə ilə düzülmüş və artıq bir çox "müştəri" tərəfindən tutulmuş kiçik masalar istenilən qədər idi. Həm də qeyd etmek lazımdır ki, bu masaların arxasında əyləşənlərin hamısı əgər yarım əsr bundan əvvəlki zamanda yaşamış Korfu sakinlərinə belə bir müasir sözü tətbiq etmək mümkündürsə, demək olar ki, yemədən çox səhbətlə maşğıl idilər.

Nikolay Starkos bu kiçik masalardan birinin arxasına keçib əyləşdi və qonşu masada səhbət edənlərin danışığından bir sözü belə buraxmamağı qərara aldı.

— Doğrudan da indi alver etmək çətinləşib, — Marina küçəsində yaşayış bir gəmi sahibi şikayətlənirdi. — Elə bir vəziyyət əmələ gelib ki, bundan sonra heç kəs qiyməti yükləməyi əmələnən gəmiləri Levant sahilləri yanından yollamaga casarət etməyəcəkdir!

— Bəli, tezliklə elə bir dənizçi tapılmayacaq ki, Arxipelaq sularında üzən gəmilərdə qulluq etmeye razılıq versin, — onun həmsəhbəti təsdiq etdi. Bu, elə ingilislərdən ki, belələri həmisi, onların nümayəndələr palatasının sədri kimi, yun tayı üzərində oturmuş adamlar kimi görünürler.

— Oh, bu Sakratif!.. Bu Sakratif necə adam imiş! — etrafda oturanların hamısı qəzəbə təkrar edirdi.

— Amma çox qaribə addır ha! — Qəhvəxana sahibi öz-özünə şadlanırdı. — Onun adı gələndə adəmin boğazı quruyur, elə hey içmək istəyirsən.

— "Sifanta" saat neçədə yola düşür? — bir tacir soruşdu.

— Saat sekkizdə, — Korfu sakinlərindən biri cavab verdi. — Lakin, — o bir qədər şübhə ilə əlavə etdi, — yola düşmək azdır, hələ əsil məqsədə çatmaq lazımdır!

— Eh! Çatarlar! — başqa bir korfulu əlavə etdi. — Heç kəs cəsarət edib deyə bilməz ki, guya hər hansı bir quldur Britaniya donanmasının işinə mane olmuşdur...

— Həm də yunan, fransız və italyan donanmalarının işinə! — yaxınlıqda əylemiş ingilis zabiti laqeydiliklə sadaladı və elə bil bununla demək istəyirdi ki, gerək bütün dövlətlər bu xoşagelməz işdən öz paylarını götürsünlər.

— Lakin nezərdə tutmaq lazımdır ki, — tacir masanın arxasından qalxaraq sözüne davam etdi, — vaxt keçir və əgər biz "Sifanta"nı yola salmaq istəyiriksə, onda esplanadaya getməyin vaxtidir!

— Xeyr, — deyə onun həmsəhbəti etiraz etdi, — tələsmeyin adı yoxdur. Axi gəminin yoladüşmə vaxtını top ateşi ilə xəbər verəcəklər!

Bu söhbətdən sonra danışanlar yenə də Sakratifin başına lənətlər yağıdırmağa çağırın camaata qoşulub, onlarla birlikdə qışqırmağa başladılar.

Nikolay Starkos bu zaman söhbətə girişmeyin vaxtı gəlib çatdığını qət edərək onunla birlikdə masanın arxasında əyləşən qonşularına müraciət etdi; onun hərkəti və danışığı elə idi ki, qətiyyən bu adəmin Cənubi Yunanistandan olduğu bilinmirdi.

— İcazə verin, cənablar, bir söz xəbər alım, bu "Sifanta" nə olan şeydir ki, bu gün elə hamı ondan danışır?

— "Sifanta" korvetdir, cənab, — ona cavab verdilər. — Bu gəmini ingilis, fransız və yunan tacirləri kompaniyası öz xərcinə satın almış, təchiz etmiş və silahlandırmışlar; "Sifanta"nın heyeti də həmin millətlərdən olan adamlardan ibarətdir, gəmiyə igid kapitan Stradena komandanlıq edir! Ola bilsin ki, indiyə qədər ingilis, fransız hərb gəmilərinin görə bilmədikləri işi bu gəmi görəcəkdir!

— Aha, belə de, — deyə Nikolay Starkos öz təccübünü bildirdi, — deməli, korvet yola düşəcəkdir!.. İcazə verin soruşum, gəmi hara yola düşür?

— O yerə ki, orada hamiya məlum olan və məşhur Sakratifi təpib, məhv edə bilər!

— İndi ki belədir, onda icazə verin yenə sizdən soruşum, axı bu hamiya məlum və məşhur olan Sakratif kimdir?

— Necə, siz soruşursunuz ki, Sakratif kimdir? — özünü itirmiş yerli sakinlərdən biri xəber aldı və "Oho!" deyə öz təccübünü bildirən bir ingilis də ona qoşuldu.

Korfüda bütün camaatın hər yerdə danışığı Sakratif haqqında heç bir söz eşitməyən bir adəmin tapıldığı təccüb etməmək olmazdı.

"Karista"nın kapitanı özünün bu məsələdən bixəbər olmasından necə təsir bağışladığını dərhəl başa düşdü. Buna görə də öz sözlerinə əlavə etməyə tələsti:

— Mən gelmə adamam, cənablar. Elə bu saat Zara adasından, necə deyərlər, Adriatik dənizinin lap qelbindən qopub gəlmışəm və elə buna görə də İoni adalarında indi nələr baş verdiyi barədə heç bir təsəvvürüm yoxdur...

— Yaxşı olar deyəsiniz ki, Arxipelaqda nələr baş verdiyi haqqında təsəvvürünüz yoxdur, — yerli sakinlərdən biri əlavə etdi, — çünki Sakratif doğrudan da bütün Arxipelaq özü üçün quldurluq meydana qeyrmişdir.

— Aha! — Nikolay Starkos səsləndi. — Deməli, söhbət dəniz quldurundan gedir...

— Bəli, söhbət oğru, talançı dəniz qulduru haqqındadır! — deyə kök ingilis cavab verdi. — Bəli! Sakratifə bu cür və bundan daha dəhşətli adlar vermək olar, o buna layiqdir! Onun işlətdiyi cinayetləri heç bir sözə ifadə etmək olmaz!

Bütün bu sözlər dalbadal doğrayıb-tökən ingilis bir az tövşüdü və nəfəsini dərəndən sonra sözüne davam etdi:

— Cənab, məni təəccübləndirən odur ki, indiyə qədər Sakratif haqqında heç bir söz eşitməyən avropalı hələ də varmış!

— Bunu inkar edə bilməyəcəyəm ki, hörmətli cənab, — Nikolay Starkos cavab verdi, — bu ad mənə də tanışdır, lakin bilmirdim ki, bu gün bütün şəhəri həyəcana gətiren bu addır. Məger o quldur, Korfu adasına çıxməq fikrindədir?

— Elə birçə o qalmışdı! — bir tacir ucadan səsləndi. — O heç zaman bizim adanın torpağına ayaq basmağa cəsarət etməz.

— Doğrudanmı cəsarət etməz? — "Karista"nın kapitanı şübhə etdi.

— Əlbəttə, cənab, cəsarət etməz, əgər cəsaret edib gəlse, dar ağacları, eşidirsizimi nə deyirəm, dar ağacları onun yolu üzərində öz-özüñə ucalar və kəndirin halqası keçidlərdən birində onun boğazına keçər.

— Yaxşı, indi ki belədir, daha nə üçün şəhər belə həyəcanlanmışdır? — Nikolay Starkos bir də soruşdu. — Mən bir saat olar ki, buradayam, bu ümumi həyəcanın səbəbini anlaya bilmirəm...

— Mən səni bu dəqiqə başa salaram, — ingilis cavab verdi. — Bir ay bundan əvvəl Sakratif "Three Brothers" və "Carnatic" adlı iki

ticarət gəmisini tutmuşdur; hələ bu harasıdır, vuruşmadan sonra həmin gəmilərin heyətlərindən sağ qalan dənizçiləri də aparılı Tripolitaniya bazarlarında satmışdır.

— Oh! — deye Nikolay Starkos ucadan səsləndi. — Nə yaman çirkin işdir, yəqin ki, Sakratif bir gün bu işlərin peşmanlılığını çəkəcəkdir!

— Elə buna görə də, — yerli sakinlərdən biri davam etdi, — tacir-lərdən bir neçəsi birləşib əla bir hərbi korvet hazırladılar, bu gəmi çox sürətlidir, onun heyəti də seçmə dənizçilərdən ibarətdir, igit dənizçi kapitan Stradena bu heyətə komandanlıq edir, həmin gəmi Sakratifi tutmağa gedəcəkdir, bəli, indi ümidi etmek olar ki, quldur dəha haqlı cəzadan yaxasını qurtara bilməyəcək və nəhayət, Arxipelaq sularında ticarət mane olmayaçdır.

— Amma onu tutmaq da bir o qədər asan iş deyildir, — Nikolay Starkos öz-özüne deyindı.

— Bütün şəhər ayağa qalxmışdır, — deye incilis taciri yenə də sözə qarışdı, — şəhərin bütün sakinləri esplanadaya toplılmışdır ki, "Sifanta" gəmisi Korfu boğazı ilə üzüsağı üzüb gedərkən, onu tətənə ilə yola salsınlar.

Nikolay Starkos, görünür, istədiyi hər şeyi öyrənmişdi. O öz həmsərbətlərinə təşəkkür etdi; sonra masanın arxasından qalxıb irəliliyə və meydana dolmuş camaata qarışib gözdən itdi.

İngilis ya yerli sakinlər öz söhbətlərində heç nəyi şışırtmamış-dilar. Onlar, doğrudan da, həqiqəti söylemişdilər! Artıq bir neçə il idi ki, Sakratifin quldurluq herəkətləri öz həddini aşırı. Müxtəlif bayraqlar altında üzən bir çox ticarət gəmiləri bu qəddar və qanlıq quldurunə elinə keçmişdi. Bu quldur haradan gelmişdi? Əslən haralı idi? O, Berberi sahilərindən olan deniz quldurlarından idimi? Bunu demək çətin idi! Onu heç kəs tanımadı. Onu heç kəs heç vaxt gör-məmişdi. Onun toplarının atəsi altına düşənlər geri qayıtmırıldı; onları ya öldürür, ya da qul kimi satıldırlar. Bəs onun gəmisini hansı ələmetinə görə tanımaq olardı? Məsələ burasındadır ki, Sakratif həmişə və hər dəfə başqa-başqa gəmilərde üzürdü. O, ya süretle gedən kiçik levant gəmisində, yaxud iti getməkdə tayı-bərabəri olmayan yüngül korvetlərdən birində, həmişə də qara bayraq altında dənizə çıxır və başqa gəmilərə hücum edirdi. Əger qorxulu bir düşmənlə — hərbi

gəmi ilə – üz-üzə gəlseydi və düşmənin güclü olduğunu duysayıdı, həmişə qaçıb yaxasını qurtarar və qəflətən gözdən itərdi. Onu Arxipelaqın hansı gizli sığınacağında, hansı naməlum yerində axtarmaq lazım idi? Sakratif o zamanlar hələ sahilləri yaxşı öyrənilməmiş, dərinlikləri kifayət qədər tədqiq olunmamış bu yerlərin hər keçidini, hər gizli körfəzini tanıyırı.

Sakratifdə əla dənizçi qabiliyyəti və rəhmsiz quldur bacarığı var idi. O özünə sadıq olan, bütün əmrlərini yerine yetirən komandaya başçılıq edirdi, çünki bu komanda hər dəfə vuruşmadan sonra öz alçaq payını alırıdı – bir neçə saat qırğın və talan üçün komandaya icazə verilirdi. Buna görə də Sakratifin əslətləri onun bütün əmrlərinə tabe olur və başçıları onları haraya aparsa, ardına gedirdilər. Onlar öz başçıları uğrunda ölməyə hazır idilər, heç bir hədə-qorxu, heç bir işgəncə bu quldurları öz başçılarını əle verməyə məcbur edə bilməzdi, çünki bu başçının onların üzərində doğrudan da ecəzkar bir təsiri və hökmranlığı vardi. Əlbeyxə hücumu keçəndə çox nadir hallarda ayrı-ayrı gəmilər bu başkəsən quldurların tezqiqinə davam getirə bilərdi; az silahlanmış ticarət gəmiləri isə onun qarşısında xüsusiələ müdafiəsiz və zəif görünürdü.

Demək lazımdır ki, əgər Sakratif, özünün bütün cəldliyinə və meharatınə baxmayaraq, qəflətən hər hansı bir hərbi gəmi ilə qarşılaşsaydı, quldur öz gəmisini partlatmağa razı olar, lakin təslim olmazdı. Hətta söyləyirdilər ki, bir dəfə, vuruşmanın şiddetli yerində onun güllesi qurtarmış, bu zaman guya o, göyərtədə serilib qalan meyitlərin başını kəsib topa qoymuş və gülə əvezinə ölü kəlləleri atmışdı.

Nifratəlayiq adı Korfu şəhərində böyük həyəcana səbəb olan, "Sifanta"nın onu tutmağa getdiyi qorxulu dəniz qulduru, belə bir adam idi.

Tezliklə top səsleri eşidildi. Qalanın torpaq bəndinin üstündə parlaq alov göründü, sonra tüstü burumları çıxmaga başladı. Bu, gəminin yola düşməsi siqnalı idi. "Sifanta" lövbərini qaldırdı və Korfu boğazına girərək İoni dənizinin cənub hissəsinə tərəf üzüməyə başladı.

Meydana toplasın bütün camaat aşağıya, ser Metlandın heykəli olan səkiyə tərəf gəldi.

Sadə bir maraqlıdan bəlkə, daha güclü bir hissin təsiri altında Nikolay Starkos da bu zaman tamaşaçıların lap ön cərgəsində dayanmışdı.

Dorlarında gəminin fərqlənmə əlaməti olan işıqlar yandırılmış korvet Ayın ziyanı altında yavaş-yavaş üzürdü. O, küləyə əks istiqamətdə gedir, adanın cənub qurtaracağını təşkil edən Bianko burnu tərəfə irəliləyirdi. Qaladan ikinci top atışı səsi eşidildi, bunun ardına üçüncü dəfə atış açıldı, "Sifanta" eyni qədər yaylım atışı ilə cavab verdi, atış açılarken çıxan alovun parlıltısında gəminin topları qoyulan yerlər işıqlandı. Topların gurultusuna minlərlə adam "ura" deyə nərə çəkdi, Kardakio körfəzini burulan dəqiqədə isə həmin ura səslerinin son dalğaları korvetdə eşidildi.

Sonra yenə də hər şey süküta daldi. Camaat yavaş-yavaş seyrək-ləşir, Kostrades qəsəbesinin küçələrinə çekilirdi; indi meydanda yalnız tek-tük gedib-gölnənə təsadüf olunurdu, bunlar da ya işləri olduğuna görə, ya da əyləncə üçün orada qalan adamlar idi.

Nikolay Starkos geniş və bomboş meydanda tam bir saat fikirli halda dayanıb qalmışdı. Lakin onun beyni və qelbi sakitləşmək bilmirdi. Gözlərindən o parlayırdı, həm də onun yerə dikilmiş nəzərləri bu parlıtlı gizləde bilmirdi. O, istər-istəməz indi artıq güclə seçilən neheng adanın uzaqlarında gözdən itmiş korvetin ardına baxırdı.

Müqəddəs Spiridion kilsəsində saat on birin zəngi vurulanda, Nikolay Starkos Skopelo ilə karantin məntəqəsinin yanında görüşəcəkləri haqqda şərtləşdiklərini xatırladı. O, Yeni qalaya tərəf gedən kükə ilə yuxarı qalxdı və bir az getdikdən sonra sahilə çıxdı.

Skopelo burada onu gözləyirdi.

Kapitan ona yaxınlaşdır dedi:

– "Sifanta" korveti elə bu saat yola düşdü!

– Aha! – deyə Skopelo səsləndi.

– Bəli... Sakratifin ardına gedir!

– İstər o getsin, istər başqası, – fərqi nədir!.. – Skopelo qısa cavab verdi və eli ilə aşağıda, pilləkenin yanında, ləpədöyənin son dalğaları üzərində ləngər vuran qayıq göstərdi.

Bir neçə dəqiqə sonra qayıq "Karista"ya yanaşdı və Nikolay Starkos göyərtəyə qalxıb dedi:

– Sabah Elizundonun yanında görüşənədək!

## GÖZLƏNİLMƏZ HADİSƏ

Ertesi gün sehər, saat ona yaxın, Nikolay Starkos bəndin yanında sahilə çıxdı və bankirin evinə tərəf yollandı. İşinə və haqq-hesabına görə həmişə bir qonaq kimi etinəsizlilik görmədiyi bu kontora onun gəliş birinci dəfə deyildi.

Elizundo Starkosu yaxşı tanıydı. Əger lazımlı olsayıdı, onun həyatı haqqında xeyli danışa bilirdi. Bankir hətta onu da çox gözəl bilirdi ki, Starkos Anri d'Albarenen xilas etdiyi qəhrəman qadının oğlundur. Lakin "Karista" gəmisi kapitanının həqiqətdə kim olduğunu şəhərdə ondan başqa heç kəs bilmirdi və bile də bilməzdi.

Starkosu, yəqin ki, gözləyirdilər. İçəri girən kimi onu qəbul etdilər. Axı iki gün əvvəl Elizundonun Arkadidən aldığı məktubu Starkos göndərməmişdi. Müştərinin dərhal bankirin kabinetinə apardılar, bankir isə o saat ehtiyatla qalxıb kabinetin qapısını açılarbağladı. İndi Elizundo ilə Starkos üz-üzə dayanmışdır. Heç kəs onlara mane ola bilməzdi. Onların nə barədə danışdığını heç kəs qulaq asa bilməzdi.

— Hər vaxtiniz xeyir, Elizundo, — deyə "Karista"nın kapitanı onu salamladı və özünü öz evində hiss edən adam kimi keçib sərbəstcə kresloda ayləşdi. — Bu yaxınlarda yarım il olacaqdır ki, biz sizinlə görüşməmişik; doğrudur, siz hərdən bir məndən xəber tutmusunuz! Buna görə də Korfunun yaxınlığından keçərkən buraya gelib sizinlə görüşməkdən özümü saxlaya bilmədim: sizin əlinizi sıxmağı çox arzu edirdim! Eh, — kapitan ah çəkdi, — doğrudan da mən öz köhnə dostum Elizundonu görürəm! Həmişə olduğu kimi yənə də hissə qapılmış, işdən danışır! Yəqin siz çoxdandır ki, qəlbiniz öz kassanızın lap gizli yesiyində gizlətmışsiniz, yesiyin də açarını itirmişsiniz.

— Deyin görüm, sizi buraya getirib çıxaran məqsəd nədir və məktubu mənə nə üçün yazmışınız? — deyə Elizundo soruşdu.

— Doğrudan da siz haqlısınız, Elizundo! Zarafatı bir yana qoyaq! Ciddi danışaq! Biz bu gün sizinlə texirəsalınmaz və çox vacib şeylər haqqında danışmalıyıq!

— Sizin məktubunuzda iki iş haqqında yazılmışdır, — deyə bankir davam etdi, — onlardan biri bizim adı alverimizə, o birisi isə şəxsən sizə aiddir.

— Tamamilə doğrudur, Elizundo!

— Elə isə, danışın, Nikolay Starkos! Nəyin haqqında söhbət getdiyini bilməye tələsirəm.

Bankir çox aydın və deqiq danışındı. Görünür, o öz qonağını heç bir özgə bəhanəyə olmadan açıq danışmağa məcbur etmək istəyirdi. Lakin onun boğuş səsi belə birbaşa qoyulmuş məsələlərlə heç uyuşmurdu. Bu cəhətdən üstünlük, şübhəsiz ki, bankirin tərəfində deyildi.

Buna görə də "Karista"nın kapitanı öz yarıstehzali təbəssümünü gizlədə bilmirdi, lakin Elizundo başını aşağı salmışdı və onun üzünə baxmadığı üçün bu təbəssümü sezmədi.

— Əvvəlcə biz hansı işi müzakirə edək? — Starkos soruşdu.

— Şəxşən sizə aid olan işi, — bankir tez cavab verdi.

— Mən isə başqa işdən başlamaq istərdim, — kapitan keskin bir səsle etiraz etdi.

— Elə isə, buyurun! Danışın.

— İş beledir: biz Arkadidə bir gəmi dolusu əsir almaq isteyirik. Cəmi iki yüz otuz yeddi nəfər adamdır — içlərində kişi də, qadın da, uşaq da vardır, — bunları əvvəlcə Skarpanto adasına aparacaqlar, oradan isə onları Berberi sahilinə keçirəcəyəm... Elizundo, biz sizinlə bu cür sazişləri birinci dəfə bağlamıraq. Siz çox gözəl bilirsiniz ki, türklər öz mallarını ya nağd pula, ya da etibarlı bir adamın imzaladığı və zəmin olduğu veksellərə verirlər. Elə buna görə də yanınızna gəlmişəm və ümidi edirəm ki, Skopelo hazırlanmış veksellərlə sizin yanınızca geləndə, onları imzalamaqdan imtina etməzsınız. Bu sizi o qədər də zəhmətə salmaz, elə deyilmək?

Bankir susurdu, lakin onun susması razılıq əlaməti ola bilərdi, çünki belə haqq-hesab çox olmuşdu və Elizundo bu cür işdən boyun qaçıra bilməzdi.

— Onu da əlavə etməliyəm ki, — Starkos saymazyana halda sözüne davam etdi, — bizim bu haqq-hesabımız çox faydalıdır. Yunanistanda baş verən hadisələr Porta üçün alverişsiz bir veziyətə düşməkdədir. Nararinks vuruşması və Avropa dövlətlərinin işə qarışması Osmanlı imperiyasının vəziyyətinə çox fəlakətli təsir göstərəcəkdir. Əger türklər müharibəni dayandırmalı olsalar, əsirlerin sayı azalacaqdır, deməli, əsir olmayı — qul ticareti də olmayacaq, qazanc da gelməyecəkdir. Elə buna görə də bize çox əlverişli şərtlərlə verilən bu

axırıncı əşir dəstələrini biz Afrikada çox baha qiymətə satacağıq. Biz bu işdə uduzmayacağıq, deməli, siz də uduzmayacaqsınız. İndi, deyin görüm, sizin vekselləri imzalayacağınızə əmin ola bilərəmmi?

— Mən sizin vekselləri birbaşa hesaba götürər və ödəyərəm, — deyə bankir cavab verdi, — buna görə də mənim imzam sizə lazımlı olmayacaqdır.

— Neca istəyirsiniz, edin, Elizundo, — kapitan razılaşdı, — lakin sizin zəmanetiniz özü də bizim üçün kifayət edərdi. Bir zamanlar siz heç fikirləşmədən biza zəmanet vererdiniz.

— Bir zaman çox işlər olub, indi isə mən bu işlərə ayrı cür baxıram! — Elizundo onun sözünü kəsdi.

— Aha, belə de! — kapitan öz təəccübünü bildirdi. — Nə demək olar, ixtiyar sahibisiniz! Eşitdiyimə görə bu işlərdən əl çəkməyə hazırlaşırsınız? Doğrudurmu?

— Elədir, hazırlaşıram! — bankir daha qəti bir səsle cavab verdi.

— O ki qaldı size, Nikolay Starkos, deməliyəm ki, bizim sizinlə bu alverimiz... bir halda ki, siz təkəd edirsiniz, axırıncı alver olacaqdır!

— Bəli, Elizundo, mən qətiyyətlə təkəd edirəm, — kapitan çox quru cavab verdi.

Sonra kapitanaya qalxdı və kabinetdə bir neçə dəfə var-gəl etdi, bu arada çox da mehriban olmayan nəzərlərlə bankire baxdı. Nəhayət, Starkos gəlib onun qarşısında dayandı və rişxəndlə dedi:

— Deməli, hörmətli Elizundo, siz ki bu işlərdən əl çəkib istirahətə çəkilmək niyyatindəsiniz, yəqin, çox varlısınız.

Bankir dinmədi.

— Bəs bu qazandığınız milyonları nə edəcəksiniz? — deyə kapitan soruşdu. — Siz ki onları özünüzlə o biri dünyaya aparmayacaqsınız? Son sayahət üçün belə bir yüksək çox ağır olar! Siz ölümdən sonra bu milyonlar kimə qalacaqdır?

Elizundo yenə də dinmir və sükut edirdi.

— Bu milyonlar sizin qızınıza qalacaqdır, — Nikolay Starkos davam etdi. — Bilirom, gözəl Xacina Elizundoya qalacaqdır! Atasının var-dövlətinə o sahib olacaqdır. Bu, əlbəttə, tamamilə ədalətli işdir! Lakin qızınız bu milyonları nə edəcəkdir? Sizdən sonra o tək qalacaqdır, bu milyonları neçə idarə edər, necə öhdəsindən gələr?

Bankir qəddini düzəldti və ağır bir etirafə hazırlaşan adam kimi özünü əla alıb çətinliklə dedi:

— Məndən sonra qızım tek qalmayacaqdır!

— Onu siz əre verəcəksiniz? — kapitan soruşdu. — İcazə verin, soruşaq, kimə? Atasının var-dövlətinin böyük bir hissəsinin nə yolla qazanıldığını bilən hansı adam Xacina Elizundoya evlənmək istər? Hələ onu da deyim: həqiqəti biləndən sonra qız özü kimə əre getməyə cəsərat edə bilər?

— Qız bunu hardan biliçək? — bankir etiraz etdi. — Xacina bu günde qədər bu barədə heç nə bilmir, birdən-birə onun gözünü kim açacaqdır?

— İndi ki iş beledir, qoy deyim: mən!

— Siz?

— Bəli, mən! — "Karista"nın kapitanı sərt cavab verdi. — Qulaq asın, Elizundo, həm də mənim deyəcəyim sözlərə yaxşı diqqət edin, çünki bu sözlerin üstüne bir daha qayıtmayacağam. Siz yalnız mənim sayəmdə, bizim birgə sazişlerimizin və alverimizin sayesində bu qədər böyük var-dövlət qazanmışınız, həm də bu işdə hər dəfə təhlükə mənim üzərimdə olmuşdur, mən başımı itirə bilərdim. Yunanistan öz istiqlaliyyətini qazanmaq uğrunda vuruşarkən, siz talan edilmiş malların satılmasından, qul ticarətindən ciblərinizi doldurmusunuz: sizin qazancınız milyonlar olmuşdur! Əgər həmin milyonlar mənim əlimə keçərsə, bu daha ədalətli bir iş olar! Siz bilirsınız ki, Starkos hər cür mövhumatdan uzaqdır! Buna görə də sizin bu var-dövlətinizin haradan göldiyini o heç soruşmayaçaqdır da! Müharibə qurtaran kimi mon özüm də bu işlərdən əl çəkəcəyəm! Lakin bundan sonra tek-tənha yaşamağa bir o qədər də həvəsim yoxdur, buna görə də tələb edirəm ki, anlayırsınız, tələb edirəm ki, Xacina Elizundo gərək Nikolay Starkosun arvadı olsun!

Bankir eyleşdiyi kreslonun arxasına söykəndi. İndi o özünü bu quldurun, öz köhnə şərkinin elində hiss edirdi. O bilirdi ki, öz istədiyini etmək üçün "Karista"nın kapitanı heç bir şeyin qarşısında dayanmayaçaqdır. Qoca yaxşı bilirdi ki, Nikolay Starkos öz məqsədine çatmaqdan ötrü hətta bankir evinin sırrını də açıb aləmə yaya bilər.

Elizundo özünün redd cavabı ilə Starkosu açıqlandırıa biliçəyindən nə qədər qorxsada, bu quldurun teleblərini rədd etməkdən başqa elaci yox idi və buna görə də bir az tərəddüddən sonra dedi:

— Mənim qızım sizin arvadınız ola bilməz, Starkos, o başqa adama əre gedir!

— Başqa adama! — deyə Nikolay Starkos onun sözünü təkrar etdi.  
— Deməli, mon doğrudan da lap vaxtında golib çıxmışam! Deməli, bankir Elizundo, sizin qızınız əro gedir?..

— Bəli, beş gündən sonra!

— Bəs adaxlısı kimdir?.. — kapitan hirsindən titrəyən bir səsle soruşdu.

— Fransız zabitidir.

— Fransız zabitidir, yəqin ki, Yunanıstanın xilaskarı olan bu filellinlərdən biridir, ho?

— Elədir!

— Adı nödir?..

— Kapitan Anri d'Albare.

— Cox gözöl, hörmətli Elizundo, budur, sizo bir daha təkrar edib deyirəm, — Nikolay Starkos lap bankirin qarşısına keçdi və gözlərini ona zilliyib sözüne davam etdi, — kapitan Anri d'Albare sizin kim olduğunu biləndo, o özü sizin qızınızla evlənmək istəməyəcəkdir, sizin qızınız Xacina atasının var-dövlətinin mənbəyini öyrənəndə, o da kapitan Anri d'Albare haqqında fikirləşməyə cosarət etməyəcəkdir! Eştidinizi, oğr siz elə bu gün həmin nikah haqqındaki fikrinizdən imtiya etməsəniz, sabah o nikah öz-özlüyündə pozulaqcaqdır, çünki sabah oğlan ilə qız hər şeyi biliəcəkdir!.. — Bəli!.. Bəli!.. Allaha and içirom ki, onlar hər şeyi biliəcəkdir.

Bankir azacıq yerində qalxdı, o "Karista" kapitanının gözlerinə diqqətlə baxaraq ümidsiz bir qətiyyətlə dedi:

— O halda... men, Nikolay Starkos, intihar edərəm ki, mənim qızım atası üçün utanmasın!

— Yox, bununla iş düzəlməz, — kapitan etiraz etdi, — siz özünüüzə ödürsəniz də, onun üçün həmişə bir rüsvayçı kimi qalacaqsınız. Sizin ölümünüz Arxipelaqdakı quldurların bankiri olduğunuz haqqadakı təsəvvürü adamların hafizəsindən silib ata bilmez.

Elizundo etiraz edib bir söz deməye gücü qalmadığını görə yorğun halda kresloya düşdü.

— Bax, elə buna görə de Xacina Elizundo heç bir zaman Anri d'Albarenin arvadı ola biləməz və o iştir-istəməz Nikolay Starkosa əra getməlidir!.. — deyə "Karista"nın kapitani elave etdi.

Bu söhbət yarım saat da davam etdi, bu vaxt söhbət edənlərdən biri yalvarır, o birisi isə hədələyirdi. Quldur, öz istədiyini bankirin

qızını sevdiyino görə bu qodor tokidlo toləb etmirdi! O yalnız bu qızın milyonlarına sahib olmağa can atıldı, heç bir şey qulduru bundan imtiya etməyə məcbur edo bilməzdı.

Xacina "Karista"nın kapitanının golocayı haqqında məlumat verən məktub barədə heç ne bilmirdi, lakin son günlərdə atası onun gözüne homişəkindən daha çox tutqun və qomqın görünürdü, sanki gizli bir hoyocan bu qocanı öz halından çıxartmışdı. Buna görə de Starkos bankirin evinə goləndə, qız bərk narahatlıq keçirməyə başladı. Dəqrudur, məhabibənin davam etdiyi müddətdə qız bu adamı öz atasının kontorundə bir neçə dəfə görmüşdü, onun sıfəti qızə tanış idi. Nikolay Starkosu görəndə qızın qolbində ona qarşı hədsiz bir ikrəh hissi oyanırdı. Bozən Starkos ona baxanda, qız onun baxışlarından hiss edirdi ki, Starkosun xoşuna golir, lakin onların arasında bu barədə heç bir səhbat olmamışdı və Starkos homişə, bankirin evinə golib-gedən başqa müştərələr kimi, qızla əhəmiyyətsiz şəyər haqqında danışındı. Lakin qız "Karista"nın kapitanının hor dəfə onlara golib-getməsindən sonra atasının bir müddət qorxu ilə qarşıq, çox özgən bir vəziyyətə düşdüyüni dəfələrlə hiss etmişdi. Elə qızın Starkosa bəslədiyi, lakin hələlik heç bir tutarlı osası olmayan nifşətin kökü de bunda idi.

Xacina heç bir zaman onun haqqında Anri d'Albare ilə səhbat etməmişdi. Starkosun bu bankir evi ilə əlaqəsi yalnız işgüzar mahiyyət daşıya bilərdi. Elizundonun rəsmi işləri isə heç vaxt sevgililərin səhbetinin mövzusu olmamışdı, qız da atasının işlərinin mahiyyəti barədə heç ne bilmirdi. Beləliklə, Heydəriyyə yaxınlığında vuruşmada qohroman Andronikanı xilas etmiş gənc zabite "Karista"nın kapitanını bu qadınla bağlayan qohumluq əlaqələri və kapitanın bankır kirlə olüb olması haqqında heç ne məlum deyildi.

Xacina kimi Ksaris də Nikolay Starkosu Reale küçəsindəki kontorda bir neçə dəfə görmüşdü. O da Starkosun görkəmindən çiyrinmiş, bu adama nifşət etmişdi. Yalnız forq bunda idi ki, güclü və qətiyyətlə bir adam olan Ksarisin nifşəti özünü bir qodər başqa cür göstərirdi. Əgər Xacina müxtəlif bohanolorlə kapitanla görüşməkdən mümkün qodər yaymirdisa, Ksaris, əksinə, onunla üz-üzə gəlməkdən qətiyyən çəkinmər və özünün dediyi kimi, "onun qol-qabırqasını qırmağa" heç bir etirazı yox idi.

"Ölbəttə, bunun üçün elimdə hələlik heç bir bəhane yoxdur, — Ksarisi öz-özüne fikirləşirdi, — amma ola bilər ki, belə bir bəhane geləcəkdə meydana çıxın".

Tamamilə aydınındır ki, "Karista" kapitanının Elizundonun yanına bu yeni sefəri, ev adamlarını qətiyyən sevindirməmişdi. Əksinə, gizli səhbət qurtaranda ve Nikolay Starkos kontordan çıxıb limanə tərəf gedəndə, ev adamlarının hamısı rahatlanmış, azad nəfəs almışdilar.

Starkos gedəndən sonra Elizundo bir saat öz kabinetində qapını bağlayıb təkcə qalmışdı. Oradan heç bir səs-səmir gelmirdi, içəri girməyə də cəsarət etmirdilər, çünki çağrımadan, onun yanına girəməyi qoca həmişəlik qadağan etmişdi. Nikolay Starkosun gəlib-getməyinin uzun sürməsi Xacinanı və Ksarisi çox narahat etmişdi.

Qəflətən zəng səsi eşidildi, səs o qədər zəif idi ki, sanki onu çalan adamın əli titrəyirdi.

Zəngi eşidən kimi Ksarisi qapını açdı — qapının kilidi açıq idi ve bankirin kabinetinə girdi.

Elizundo əzablı daxili mübarizə hissi keçirən adam kimi yorgun halda kresloya düşüb qalmışdı. O, başını qaldırdı, Ksarise baxdı, sanki onu güclə tanıydırdı, əlini alına çəkərək əzgin bir səsle soruşdu:

— Xacina hardadır?

Ksarisi baş əyib çıxdı, bir dəqiqliq keçməmiş qız atasının qarşısında idi. Atası uzun-uzadı müqəddimə açmadan, qızı baxmadan, keçirdiyi həyecandan deyişmiş səsi ilə ona dedi:

— Xacina... sən... kapitan Anri d'Albare ilə nikahdan imtina etməli olacaqsan.

— Atacan, siz nə danışırınız?.. — qız ucadan dilləndi, sanki bu gözlənilməz xəbər bir zərbə kimi onun lap ürəyinə sancıldı.

— Belə lazımdır, Xacina! — Elizundo təkəd etdi.

— Ata, bir deyin görüm, axı siz nə üçün verdiyiniz sözü geri götürürsünüz? — qız soruşdu. — Siz bilirsiz ki, men her bir işdə səzə itətət göstərməyə adət etmişəm, mən indi də itətdən çıxmıram... Lakin axı siz nə üçün mənim Anriyə əre getməkdən imtina etməli olduğumun səbəbini demirsizsiniz?

— Ona görə ki, Xacina... belə lazımdır, sən gərek başqasına əre gedəsen! — Elizundo güclə eşidilən bir səsle piçildədi.

Lakin qız onun sözlərini yaxşı eşitdi.

— Başqasına! — birinci zərbədən az kəskin olmayan bu ikinci zərbə ilə yaralannmış qız, astaca öz-özünü tekrar etdi. — Axi o kimdir?..

— Kapitan Starkos!

— Ona!.. Men o adama ərə!.. — Xacinanın dodaqlarından qopan qeyri-ixtiyari səslər eşidildi və o yixilməməq üçün əli ilə masanın kənarından yapışdı.

Sonra bu rəhməsiz qərarın əleyhine son həyecanlı etirazını bildirərək dilləndi:

— Ata, sizin belkə də, öz iradənin əleyhine olaraq verdiyiniz bu əmrde, nə isə ələ bir sərr vardır ki, men onu anlaya bilmirəm! Bu əmrde ələ bir müəmmə vardır ki, görünür, siz onu mənə açıb söyləmeye cesarət etmirsiz!

— Bu baredə mendən heç bir şey soruşma! — Elizundo qışkırdı. — Eşidirsənmi: heç bir şey!

— Heç bir şey?! Yaxşı, ata!.. Men size itət edirəm. Mənim həyatım bahasına başa gəlse də, men Anri d'Albareyə əre getməkdən imtina edəcəyim, lakin bilin ki, heç vaxt Nikolay Starkosun da arvadı olmayıacağam!.. Siz gərek məni buna məcbur etməyəsiniz!

— Bele lazımdır, Xacina! — Elizundo tekrar edirdi.

— Lakin axı burda səhbət mənim xoşbəxtliyim haqqında gedir! — qız qəfildən cavab verdi.

— Hem də mənim namusum haqqında!

— Elizundonun namusu, onun özündən başqa, ayrı bir adamdan da asılı ola bilərmi? — Xacina soruşdu.

— Beli, asılı ola bilər... və həmin ayrı adam — Nikolay Starkosdur!

Bankir kreslodan qalxdı, onun baxışları vəhşiləşmişdi, sıfatı arabir səriyirirdi, sanki indice onu iflic vuracaqdı.

Atasını bu vəziyyətdə görən Xacina özünü ələ aldı və bütün gücünü toplayaraq qışkırdı:

— Yaxşı, ata!.. Men sizin dediyinizin yerine yetirərem!..

Bu sözlərdən sonra qız otaqdan çıxdı.

Onun həyati həmişəlik məhv olmuşdu, lakin qız anladı ki, atası ilə "Karista"nın kapitanı arasındaki əlaqələrde nə isə dəhşətli bir sərr vardır. O başa düşdü ki, bankir bu eclfət adamin əlinədir!.. Qız tabe oldu, özünü qurban verdi!.. Belə bir qurbanı onların ailə namusu tələb edirdi!

Qız, demək olar ki, tamamilə huşunu itmiş və hissiz halda Ksarisin qolları üzərinə düşdü. Ksarisi isə Xacinanı öz otağına apardı.

Qız orada başına gələnlərin hamisini və nəyə razılıq verməyə məcbur olduğunu Ksarışə dənişdi!.. Ksarisin Nikolay Starkosa bəslədiyi nifratı ikiqat artdı!

Bir saatdan sonra Anri d'Albare, adəti üzrə, bankirin evinə gəldi. Özünün göldiyini xəbər vermək üçün qulluqçulardan birindən xahiş etdi, lakin qulluqçu qadın cavab verdi ki, Xacina evdə yoxdur. Anri, onu bankirin yanına aparmağı xahiş etdi... Dedilər, bankir onu qəbul edə bilməz... Anri Ksarislə görüşmək istədi... Ksarış də hara isə çıxmışdı.

Anri d'Albare sarsılmış halda öz yaşadığı mehmanxanaya qayıtdı. Elizundonun evində heç vaxt onun başına belə bir iş gəlməmişdi. Buna görə də Anri yenə oraya getməyi qərara aldı və əzablı bir narahatlıq içinde oturub axşamın düşməyini gözledi.

Saat altıda ona bir məktub göttirdilər. Zəfərin üstünə baxan kimi Elizundonun xəttini tanıdı. Məktubda cəmisi bir neçə xətt yazılmışdı:

"Cənab Anri d'Albare dən xahiş olunur ki, özünün bankir Elizundonun qızı ilə nişanlanmasını etibarsız hesab etsin. Şəxsan ona heç bir daxli olmayan sabəbələrə görə bu nikah baş tuta bilməz və ümidi etmək olar ki, cənab Anri d'Albare lütfkarlıq edib bankirin evinə gəliş-gedişini də kəsəcəkdir.

Elizundo",

İlk dəqiqədə gənc oğlan heç nə anlamadı. O, məktubu bir də oxudu... Məktub onu sarsıdı. Elizundonun evində nə olmuşdur? Nə üçün belə bir gözlənilməz dəyişiklik əmələ gəlmışdır? Anri, bu günlərdə onların evində olmuşdu, evdə toyu hazırlıq görülürdü! Bankir onun yanında özünü, həmişə olduğu kimi, adı qaydada apardı! Nişanlısına da heç bir soyuqluq əlaməti duyulmurdur.

"Lakin axı bu məktubu Xacina yox, bankir özü imzalamışdır! – Anri öz-özünə təkrar edirdi. – Məktubu Elizundo göndərmişdir!.. Yox! Qızın isə atasının qərarından xəbəri yox idi, indi de xəbəri yoxdur!.. Atası qızından xəbərsiz öz sözünü geri götürmüştür!.. Axı nə üçün?.. Mənim tərəfindən heç bir bəhanə olmamışdır... Mənimla Xacina arasında əmələ gəlmış bu maneonin nədən ibarət olduğunu aydınlaşdırıram!"

Bankirin evinin qapısı bundan sonra onun üzünə bağlı olduğuna görə Anri məktub yazıb Elizundo ya bildirdi ki, toy ərefəsində ona

xəbər verilmiş belə bir imtinanın səbəbini bilmək istəyir və onun buna haqqı vardır.

Mektub cavabsız qaldı. Anri ikinci və üçüncü dəfə məktub gönderdi... Bu məktublara da cavab gəlmədi.

Belə olduqda, Anri Xacinaya məktub yazdı. O öz məktubunda qızı yalvarır və öz məhəbbətləri namına ondan xahiş edirdi ki, özü haqqında, hətta onu bundan sonra daha görmək istəmirə, yenə də özü haqqında bir xəbər yazsın!.. Lakin bu məktuba da heç bir cavab gəlmədi.

Ola bilərdi ki, bu məktub öz sahibinə çatmamışdı. Hər halda Anri d'Albare belə düşünürdü, amma Xacinanın xarakterini yaxşı bildiyinə görə qətiyyən ağlına getire bilmirdi ki, qız onun məktubunu cavabsız qoysun.

Ümidsiz qalan zabit, heç olmazsa Ksarislə görüşmək üçün fürsət axtarırdı. O bütün gün və gecəsini Reale küçəsində keçirirdi. Saatlarla bankirin evinin etrafında hərlənib dolşardı. Lakin bunların hamısı ebedi idi. Ev sahibinin emrinə itaat edərək, bəlkə də, Xacinanın özünün xahişlerinə güzəştə gedərək, Ksarış evdən bayırı çıxmır, kükədə görünmürdü.

İki gün – oktyabrın 24-ü və 25-i beləcə səmərəsiz təşəbbüslerə keçdi. İfadə edilə bilməyen bir kədər hissəne tutulmuş Anriyə elə gəldi ki, onun çekdiyi əzab son həddə çatmışdır!

Lakin o sehv edirdi.

Oktyabrın iyirmi altısında, şəhərdə onun əzabını daha da çoxaldan bir şəhidi yayıldı.

Məsələ yalnız onda deyildi ki, Anrinin toyu pozulmuşdu, bütün şəhər bunu çoxdan bilirdi, – məsələ onda idi ki, Xacina Elizundo hər halda kimə isə əre gedirdi!

Anri tamamilə məhv olmuşdu. Xacina başqasının arvadı olacaqdı!

– Bu adamın kim olduğunu öyrənərem! – Anri ucadan səsləndi. – Bu adam, kim olur olsun, menim əlimdən qurtarmayacaqdır... Men onu tapacağam!.. Men onunla danışacağam!.. O da mənə cavab verməli olacaqdır!

Zabit öz rəqibinin kim olduğunu öyrənməyi gecikdirmədi. Anri həmin adəmi Xacinanın evinin qapısında güddü; orada dayanıb həmin adəmin içəridən çıxmışını gözlədi; sonra onun ardınca düşüb limana qədər təqib etdi, orada, bəndin yanında qayıq onu gözləyirdi,

Anri qayığın sahilden yarımkabaklı məsafədə dayanmış sakoleva gəmisiənə necə yanaşdığını da gördü.

Həmin adam "Karista"nın kapitanı Nikolay Starkos idi.

Bütün bunların hamısı oktyabrın 27-de baş vermişdi. Ən dəqiq məlumat topladıqdan sonra Anri d'Albare bildi ki, Xacina ilə Nikolay Starkosun toyu lap bu günlərdə olacaqdır, çünki toyaya çox tələsik hazırlıq gedirdi. Nikah oktyabrın 30-da, yeni əvvəlcə Anri üçün təyin edilmiş toy günündə müqəddəs Spiridion kilsəsində olmalı idi. Fərqli yalnız bunda idi ki, indi adaxlı Anri deyildi! Allah bilir hardan galib çıxmış və hara gedəcəyi məlum olmayan o kapitan, indi kilsədə, toy mərasimi vaxtı tacın altında dayanmalı idi.

Qəzəblənin özündən çıxmış Anri d'Albare, hər necə olur olsun, öz rəqibi ilə görüşməyi, lap hətta mehrəbin yanında da olsa, onu duələ çağırmağı qət etdi. Qoy ölüm onların bu mübahisəsini kəssin, öz hökmünü versin, əger o, Starkosun əlində ölməlidirsə, nə etməli, qoy olsun! Heç olmazsa, bu dözlüməz vəziyyətə bununla son qoyuları.

Lakin o nahaq yera tez-tez öz-özünə tekrar edir və elə zənn edirdi ki, bu nikah yalnız Elizundonun iradəsi ilə baş tutmuşdur! Nahaq yera o öz-özüne təlqin edib deyirdi ki, Xacinanın taleyini öz bildiyi kimi həll etməyə atasının ixtiyarı vardır.

"Bəli vardır, lakin axı onu zorla əra verirlər!.. – öz-özünə etiraz edirdi. – Xacina öz iradəsinin əleyhinə olaraq nikahlanır... O özünü qurban verir!"

Oktyabrın 28-de bütün günü Anri d'Albare Nikolay Starkosla görüşmək üçün fursət axtarırdı. O gedib körpünün yanında dayanır, kontorun qapısında onu güdürdü. Lakin hamısı əbəs idi. İki gün de keçəsdi, nifrətəlayiq görünün bu nikah baş tutacaqdır! Buna görə de zabit, bir dəqiqliyi belə hədərə vermadən, Xacinanın yanına getmək və ya Nikolay Starkosla üz-üzə gəlmək üçün mümkün olan hər şeyi edirdi.

Lakin ayın 29-da, axşam saat altıya yaxın bütün bu əhvalatların nəticəsini sürətləndirən başqa və tamamilə gözlənilməz bir hadisə baş verdi.

Günortadan sonra şəhərdə belə bir şəxsi yayıldı ki, beyninə qan sızan qoca bankiri iflic vurmusdur.

Doğrudan da belə idi, iki saatdan sonra Elizundo vəfat etdi.

## SƏKKİZİNCİ FƏSİL

### İYİRMİ MİLYONA BƏSLƏNƏN ÜMİD

Bankirin ölümünün nə kimli nəticələr verəcəyini heç kəs əvvəlcədən söyleyə bilməzdi. Tamamilə təbiidir ki, Anri d'Albare bu xəbəri eşidən bir qədər özünə geldi. Hər halda Xacinanın toyu təxirə salınacaqdır. Atasının ölümünün qızə dərin təsir edəcəyini başa düşən zabit, o saat Reale küçəsindəki evə getdi, lakin nə Xacinanı, nə de Ksarisi görə bildi. Belə olduqda, zabitin səbir edib gözləmekdən başqa ayri çərəsi yox idi.

"Əger Xacina öz atasının iradəsinə tabe olaraq Starkosa əra getməyə razılıq vermişdisə, – Anri öz-özünə düşünürdü, – indi, atası ölündən sonra yəqin ki, bu toy məsəlesi daha baş tutmayıacaqdır!"

Anrinin bu cür fikirləşməsində müəyyən bir məntiq də var idi. Bu məntiqə əsasən belə bir nəticə çıxarmaq olardı: Anri d'Albarenin bu işdə mövqeyi indi nə qədər möhkəmlənirdi, Nikolay Starkosun mövqeyi bir o qədər zəifləyirdi.

Buna görə də qətiyyən təccübülü deyildi ki, sabahı gün Skopelo "Karista"nın kapitanını bu vacib hadisə ilə eləqədar olaraq açıq-əcərimə səhbət etmək üçün yanına dəvət etmişdi.

Elizundonun ölüm xəbəri şəhərdə bir çox şayılərə və səhbətlərə səbəb olmuşdu. Bunu, həmişə olduğu kimi, yənə də səhər saat doqquzda sakolevaya gələn kapitan köməkçisi Starkosa çatdırımışdı.

Gözləmək olardı ki, Nikolay Starkos onun sözlərini eşidən kimi qəzəblənin özündən çıxacaqdır. Lakin belə olmadı. Kapitan özünü saxlamağı bacarırdı və həqiqətən baş vermiş hər hansı bir hadisə haqqında mübahisə etməyi sevmirdi.

– Aha, deməli, Elizundo olmuşdur? – o bir də soruşdu.

– Bəli... olmuşdur!

– Yəqin ki, o intihar etmişdir, – Starkos ehmalca əlavə etdi, sanki öz-özü ilə səhbət edirdi.

– Xeyr, – deyə kapitanın astaca dediyi sözləri eşidən Skopelo cavab verdi. – Xeyr! Hökimlər deyiblər ki, o, iflic noticəsində olmuşdur...

– Deməli, qəflətən olmuşdur?..

— Bəli, demək olar ki, qoflətən baş vermişdir. O dərhal huşunu itirmiş və son dəqiqəyə qədər heç bir söz deyə bilməmişdir.

— Yaxşı ki belə olmuşdur, Skopelo!

— Əlbəttə, kapitan, başlıcası budur ki, Arkadi məsəlesi həll olunmuşdur, elə deyilmi?..

— Tamamilə həll olunmuşdur, — Starkos cavab verdi. — Vekselleri o qeydə almışdır, indi əsirlərin doldurulduğu transport bizim əlimizdedir.

— Hə, yaxşı oldu, hər işi öz vaxtında yoluna qoyduq! — Skopelo sevinmiş kimi ucadan cavab verdi. — Deməli, kapitan, işin biri düzəlmüşdir, bəs o birisi?

— O birisi?.. — kapitan sakitcə onun sözünü təkrar etdi. — O birisi də necə ki lazımdır, o cür düzəlcəkdir. Mən burada heç bir dəsiqliq görmürəm! Xacina Elizundo atasının sağlığında onun iradəsinə necə təbe idisə, indi də eyni səbəblərə görə ölmüş atasının əmrini yerinə yetirəcəkdir!

— Deməli, kapitan, siz geri çəkilmək fikrində deyilsiniz, elemi?

— Geri çəkilmək! — Starkos hər cür maneəni aradan qaldırmış əzmini ifadə edən bir səslə təkrar etdi. — Skopelo, de görüm, sənin fikrincə, dünyada elə bir adam tapılarmı ki, iyirmi milyona sahib olacağı halda elini geri çəkməyə razı olsun!

— İyirmi milyon! — Skopelo gülümşəyib başını tərpətdi. — Bəli! Mən bizim köhnə dostumuz Elizundonun variyyətinə məhz bu qədər qiymət qoymuşdım!

— Sanballı kapitaldır, özü də etibarlı dəyeri olan şeylərdən ibarətdir, — Nikolay Starkos davam etdi, — isteyirsən, lap bu saat dövriyyəyə burax...

— Bəli, bu variyyət sizin elinize keçən dəqiqədən dövriyyəyə buraxıla biler, kapitan, — deyə Skopelo onun sözünü kəndi, — lakin hələlik həmin kapital gözəl Xacinanın əlindədir...

— O gözəl də mənim olacaqdır! Sən buna əmin ol, Skopelo! Mənim birca sözüm kifayətdir ki, mərhüm bankirin adı biabır olsun, onun qızı üçün atasının namusu, indi puldan qiymətlidir! Lakin men heç nayı açıb deməyəcəyəm, heç bir sırrı açmağa ehtiyac olmaya-çaqdır! Mən öz iradəni Elizundo ya qəbul etdirmişdim, bundan sonra da Xacina ya qəbul etdirəcəyəm. O öz iyirmi milyonunu məmən-niy-yətə Nikolay Starkosa cehiz gətirəcəkdir, əger, Skopelo, sən buna

şübə edirsənse, deməli, "Karista"nın kapitanını hələ yaxşı tanıma-mışın!

Nikolay Starkos o qədər inandırıcı danışındı ki, onun hər şeyə əsanlıqla inanmayan köməkçisi indi belə bir fikrə razı olmaq niyyətində idi ki, heç bir gözlenilməz hadisə bu işi qətiyyən poza bilməz, yalnız nezərdə tutulan toyun vaxtını bir qədər də uzada biler.

Lakin vaxtin uzanması və toyun gecikməsi nə qədər çəkə bilərdi, — Skopelonu, ele lap Starkosun özünü də düşündürən əsas məsələ bu idi, hərçənd ki, bu barədə düşündüyüni Starkos heç kimə etiraf edib deməzdi. O birisi gün Nikolay Starkos varlı bankirin dəfn mərasimə getməyi unutmadı, dəfn mərasimini bir o qədər də tontonəli olmadı və mərasimine gələnlər də çox deyildi. Kapitan burada Anri d'Albare ilə görüşdü; onların görüşü yalnız bundan ibarət oldu ki, bir neçə dəfə bir-birlərinə nezər salıb baxdılar.

Bankirin ölümündən keçən beş gün ərzində "Karista"nın kapitani Elizundonun evinə getmək üçün bir neçə dəfə teşəbbüs etdi. Kontorun qapıları hamının üzünə bağlı idi. Sanki ev sahibinin ölməsi ilə bu evin özü də tamamilə ölüb getmişdi.

Anri d'Albarenin işi onun rəqibi kimi bu cəhətdən bir o qədər də düz getirmədi. Anri nə qədər çalışırdı, Xacina'dan nə şəxşən, nə də yazılı şəkildə heç bir cavab ala bilmirdi. O, dəfələrlə öz-özündən soruşur və fikirləşirdi ki, belkə, Xacina özünün ən sədaqətli müdafiəcisi Ksarislo Korfudan çıxıb getmişdir, çünki Ksaris də gözə dəymirdi.

"Karista"nın kapitani isə bu arada qətiyyən öz planlarından imtina etməyə hazırlaşmış və hər yerdə həvəsle eyni bir fikri təkrar edib deyirdi ki, onun bu planlarının həyata keçirilməsi, yalnız müvəqqəti olaraq başqa vaxta keçirilir. Kapitanın verdiyi bu tominatlar və Skopelonun hiylələri sayesində, onların qəsdən yadıqları şayieler sayesində, Xacina ilə Nikolay Starkosun evlənməsinin baş tutacağına artıq heç kəs şübhə etmirdi. Yalnız ailənin yasdan çıxmamasını və habelə, ola bilsin, bankir evinin maliyyə işlərinin qaydaya salınmasını gözləmək lazım idi.

Həmi bilirdi ki, Elizundonun var-dövlətinin hədd-hesabı yoxdur. Məhellələrde və bütün şəhərdə bu barədə sohbət düşəndə, aydınndır ki, həmin var-dövlətin qədəri azı beş dəfə artırılırdı. Məsələn, hətta

təsdiq edirdilər ki, bankir ölümdən sonra yüz milyona qədər pulu qalmışdır. Gənc Xacinanın nə qədər varlı olmasına və onun nişanlısı Nikolay Starkosun xoşbəxtliyinə hamı həsəd aparırı! Korfu şəhərində, şəhərin ətrafında və hatta adanın ən uzaq kendlerinde de hamı yalnız bu baradə danışındır! Reale küçəsi şəhərdəki bütün avaraların diqqətini özüne cəlb etmişdi. Başqa, daha yaxşı bir məşgələ tapmadıqlarına görə, avaralar gözlerini bu məşhur evə zilləmişdilər və uzaqdan-uzağaya tamaşa edib buraya nə qədər pul daxil olduğunu, dövlət toplandığını fikirləşir və öz-özürlərinə götür-qoy edirdilər: bu qədər pulun qarşısında həmin evdə yaşayınlar axı çox az pul xərcleyirdilər!

Həmin evdəki var-dövlət doğrudan da çox böyük idi. Bu variyyat iyirmi milyona çatırı və Nikolay Starkosun öz köməkçisində dediyi kimi, doğrudan da yalnız torpaq mülkiyyətindən yox, çox asanlıqla satıla biləcək qiymətli şeylərdən ibarət idi.

Bütün bunların hamisini Ksarıs, onun ardınca Xacina, bankir Elizundonun ölümündən sonrakı ilk günlərdə öyrənmışdilər. Lakin qız öz atasının bu qədər dövləti hansı yolla qazandığını da öyrənmeli oldu. Bank haqq-hesabında bir qədər təcrübəsi və seristəsi olan Ksarıs, mərhum bankirin kağızlarını və haqq-hesab kitablarını nəzərdən keçirərək, Elizundo firmasının artıb yüksəlməsinin neyə əsaslandığını başa düşmüşdü. Şübhəsiz ki, qoca bankir sonralar bütün bu sənədləri məhv etmək niyyətində imiş, lakin ölüm onu qəfişən yaxaladığını görə bunu edə bilməmişdi. Dəlillər göz qabağında idi. Bu sənədlər hər şeyi aydın göstərirdi!

İndi Xacina və Ksarıs bankirin milyonlarının hansı yolla qazanıldığını çox yaxşı bili və başa düşürdülər. Bu milyonların hamisi qul alveri kimi biabırı bir yolla qazanılmışdı, bu milyonlar minlərlə insanın həyatı bahasına əldə edilmişdi! Bax, buna görə də Nikolay Starkos Elizundonu öz əlində saxlayırmış! Qoca bankir onun cinayət yoldaşı imiş! "Karista"nın kapitani birçə kelmə sözə onu rüsvay edə bilərmiş! Sonra isə özü xəbər-ətərsiz aradan çıxa bilərmiş. Deməli, kapitan susurmuş və susduğuna görə də bankirin qızını satın almış!

— Yaramaz!.. — Oclaf!.. — deye Ksarıs qışkırdı.

— Sus! — Xacina onu sakitləşdirirdi.

Ksarıs isə susub dayandı, cüntki hiss etdi ki, onun bu sözləri bəlkə də, təkcə Nikolay Starkosa deyil, başqasına da toxuna bilərdi!

Hər halda vəziyyət, Xacinanı təcili surətdə müəyyən qərar qəbul etməyə mecbur edirdi. Ümumi mənafə namənə o bu işin nəticəsini süretləndirməli idi.

Budur, Elizundonun ölümünün altıncı günü, axşam saat yedidə Nikolay Starkos limanda pilləkənin yanında onu gözləyən Ksarislə görüşdü. Ksarıs öz ardınca dərhal bankirin evinə getməyi kapitana təklif etdi.

Təklifin bir o qədər də mehribən deyildiyini söyləmək olmazdı. Ksarisin danişığında nə dostluq, nə də mehribənlilik ifadəsi yox idi. Lakin Starkos belə boş və mənasız şeydən qorxub çəkilən adamlar-dan deyildi və təklifi qəbul edib Ksarisin ardınca yollandı.

İndiye qədər heç昆山 qəbul olunmadığı bankirin evinə Starkosun girdiyini görən qonşular qəti qərara gəldilər ki, yəqin müvafiqiyyət kapitanın tərəfindədir.

Nikolay Starkosu Elizundonun kabinetinə ötdürdülər, burada Xacina onu gözləyirdi. Qız, üzərində xeyli kağız və haqq-hesab kitabları tökülmüş masanın arxasında eyləşmişdi. Kapitan o saat anladı ki, qız mərhum atasının işlərində xəbər tutmuşdur. Nikolay Starkos səhv etmirdi. Lakin onu düşündürən bir məsələ idi; qız öz bankir atasının Arxipelaq quldurları ilə əlaqəsini bilirmi, kapitan bu baradə öz-özüne sual verir və fikirleşirdi.

Starkos içəri girəndə Xacina qalxdı, bu hərəkət onu kapitana eyleşməyi təklif etməkdən azad edirdi. Qız Ksarısə otaqdan çıxmağı işarə etdi. Xacina matəm içinde idi. Yuxusuzluq onun ciddi sıfətində müəyyən izlər buraxsa da, lakin yene qızın yorğun gözlərində bir iradə və qətiyyət hiss olunurdu. Hiss olunurdu ki, aidiyyəti olan hər kesin taleyi üçün bu qədər zəruri və vacib bir səhəbət zamanı o özünü saxlamağı və təmkinlə danişmağı bacaracaqdır.

— Mən sizin qulluğunuzda hazırlam, Xacina Elizundo, — kapitan sözə başladı. — Məni nə üçün çağırıldığınız?

— İki səbəbə görə, Nikolay Starkos, — qız cavab verdi. — Əvvələn, sizə bildirmək isteyirəm ki, məlumatınız olduğu kimi, atamın mənə zorla qəbul etdirdiyi nikahdan imtina edirəm.

— Mən isə, — Nikolay Starkos soyuqqanlıqla etiraz etdi, — yalnız bunu deyə bilərəm: görünür, Xacina Elizundo bu imtinanın vero bileyəyi nəticələr haqqında fikirləşməmişdir.

— Xeyr, fikirləşmişəm, — qız cavab verdi, — həm də, Starkos, əgər Elizundonun kontorunu sizinla və sizin kimi adamlarla bağlayan əlaqələrin mənə məlum olduğunu söylösən, siz bu qərarımın nə qədər möhkəm və qəti olduğunu başa düşərsiniz!

Qızın bu sözlerini eşidənən "Karista"nın kapitanı tutuldu. Əlbəttə, o gümən edirdi ki, Xacina, yəqin, öz sözünü hörmətli tərzde geri götürəcəkdir, yox əgər geri götürməzsə, qızın atası haqqında dəniz quldurlarının cinayət yoldaşı haqqında, həqiqətli açıb söyləməklə onun müqavimətinə qırmaq niyyətində idi. Demə, Xacina hər şeyi biliir. Qız onun əlindəki en kəskin silahı tutub almışdı. Lakin kapitan yenə də mübarizəni davam etdirirdi.

— Deməli, — kapitan istehzalı bir ifadə ilə cavab verdi, — Elizundonun bankir evinin sırri size məlumdur, siz bunu bila-bilə yenə də mənimlə bu cür danışmağa cəsarət edirsiniz.

— Bəli, cəsarət edirəm, bu mənim vəzifəmdir, heç bir zaman sizinla başqa cür danışmayacağam.

— İndi ki belədir, mən hesab edə bilərəmmi ki, Anri d'Albare...

— Anri d'Albarenin adını bura qatmayıñ! — Xacina hirsli səsle onun sözünü kəsti.

Sonra özünü ələ alaraq, bu barədə hər cür səhbətə son qoymaq arzusu ilə əlavə edib dedi:

— Siz çox gözəl bilirsiniz ki, kapitan d'Albare bankir Elizundonun qızı ilə evlənməyə heç vaxt razı olmaz.

— Na böyük ehtiyatkarlıq!

— Xeyr, temizlik, saflıqdır.

— Siz bununla nə demək istəyirsiniz?

— Təmiz adam öz taleyini quldurların bankiri olan bir adamın qızı ilə bağlaya bilməz! Xeyr, o, vicdansızlıqla qazanılmış var-dövlətdən imtina edəcəkdir!

— Mənə elə gəlir ki, biz həll etməli olduğumuz məsələdən uzaqlaşdıq! — Nikolay Starkos qeyd etdi.

— Hər şey artıq həll olunmuşdur!

— İcaza verin, sizə xatırladım ki, Xacina Elizundo kapitan d'Albareya yox, kapitan Starkosa əre getməye hazırlaşırı! Atasının ölümü mənim niyyətimi dəyişdirmədiyi kimi gərək qızın da niyyətini dəyişdirməsin.

— Mən atama tabe olarken nə üçün, nəyin namine özümü qurban verdiyimi bilmirdim! — Xacina cavab verdi. — İndi anlamışam ki, onun iradesinə tabe olmaqla atamın namusunu xilas etmişəm!

— İndi ki belədir... — Starkos sözə başlamaq istədi.

— Mən bilirom ki, — Xacina ona sözünü qurtarmağı imkan vermedi, — hər şeyin evveli sizdən başlanmışdır, atamı bu iyrənc işlərə siz sövq etmişiniz, sizin köməyinizlə milyonlarla pul, o zamana qədər ləkələnməmiş bu bankir evinə axıb gəlməmişdir! Bilirom ki, əgər öz qızını size verməzsə, onu camaat arasında biabır etmeklə hədələmisiñiz! Doğrudandamı, Nikolay Starkos, siz həqiqətən belə fikirdə ola bilərsiniz ki, mən, yalnız atamın iradəsinə tabe olduğunu görə sizin arvadınız olmağa razılıq vermişəm?

— Fərz edək ki, Xacina Elizundo, sizin bildiklerinə mən heç nə əlavə edə bilmərem! Lakin əgər atanızın sağlığında onun təmiz adını qoruyub saxlamışınız, yəqin ki, ölümündən sonra da bu təmiz ad yeno sizin üçün qiymətlidir, yox əgər siz mənə verdiyiniz sözü geri götürmək istəsəniz, onda...

— O halda siz hər şeyi açıb danışarsınız! — qız elə bir nifret və həqarətə səsləndi ki, qarşısında öyleşən yaramaz qıpçıqmızı qızardı.

— Bəli... hər şeyi açıb deyərəm! — Starkos tövsiyə etdi.

— Siz bunu etməzsəniz, Nikolay Starkos!

— Nə üçün etmərəm?

— Ona görə ki, hər şeyi açıb danışmaqla, özünüyü də ələ vermiş olarsınız!

— Özümü də! Doğrudandamı siz elə düşünürsünüz ki, bu alver mənim adımla həyata keçirilmişdir? Yoxsa siz, Xacina Elizundo, elə zənn edirsiniz ki, Nikolay Starkos Arxipelaqda quldurluq edib və hərbi əşrləri aparıb qılı bazarlarında satır? Xeyr! Sizin atanızı ifşa etmeklə qatiyyən özümü nüfuzdan salmaq fikrində deyiləm, əgər məni buna məcbur etsəniz, bilin ki, mütləq onu ifşa edəcəyəm.

Qız düz quldurun üzünə baxdı. Onun baxışları nə qədər dəhşətli olsa da, qız öz möğrur və namuslu gözlerini onun qarşısında yero dikmədi.

— Nikolay Starkos, — qız yenidən sözə başladı, — mən birçə kəlmə ilə sizi tərk-silah edə bilərdim, çünki sizi mənimlə evlənməyə sövq edən nə sevgi, nə də rəğbət hissidi! Siz yalnız mənim atamın var-

dövlətinə sahib olmaq isteyirsiniz. Bəli, mən deyə bilərdim ki, siza yalnız mənim milyonlarım lazımdır! Budur, o milyonlar sizindir!.. Görürün! Görürün və burdan elə rədd olub gedin ki, bir daha sizi görmeyim!.. Lakin mən, Nikolay Starkos, belə demərəm!.. Mənə irs qalmış var-dövlət sizə çatmayaçqdır!.. Həmin dövləti mən özündə saxlayacağam!.. Bu var-dövlətdən mən öz bildiyim kimi istifadə edəcəyəm!.. Siz heç zaman bunu görə bilməyacəksiniz!.. İndi isə rədd olun bu otaqdan! Rədd olun mənim evimdən!.. Rədd olun!..

Xacina başını yuxarı qaldırıb əlini irəli uzatdı, bir neçə həftə bundan əvvəl Andronika öz oğlunu ata evinin astanasından lənətləyib qovdığı kimi, sanki Xacina kapitanı lənətləyib qovurdu. Lakin həmin gün Starkos anasının qorxunc hərəkəti qarşısında geri çəkilmişdi, bu dəfə artıq geri çəkilməyib qətiyyətlə qızı tərəf addimlaşdı.

– Xacina Elizundo, – o, astadan səslendi, – bu milyonlar mənə lazımdır!.. Bu pul mənə gərəkdir və mən, nəyin bahasına olur olsun, onu sizdən alacağam.

– Yox!.. Mən bu milyonları məhv edərəm, onları dənizə tökerəm, lakin sizə vermərəm! – Xacina cavab verdi.

– Mən isə deyirəm ki, o milyonları alacağam!.. Mən belə isteyirəm!

Nikolay Starkos qızın əlindən tutdu. O hirsindən özünü itirmişdi. Gözlərinə qaranlıq çökürdü. Qızı bu saat öldürməyə hazır idi!

Xacina bir anda təhlükəni duydı. Öləmk! Oh, nə fərqi var! Ölüm qətiyyən onu qorxutmurdu! Lakin möhkəm xarakteri onu öz taleyini başqa cür həll etməyə sövq edirdi... Xacina özünü yaşamağa məhkum etmişdi.

– Ksar! – qız qışkırdı.

Qapı açıldı. Ksarastanada göründü.

– Bu adamı burdan rədd et!

Starkos heç özünü əle almağa macal tapmamışdı ki, dəmir qolların məngənəsinə düşdü. O boğulurdu. Çalışırkı ki, nə isə desin, heç olmazsa qışkırsın... Lakin dəmir məngənədən qurtarmaq çətin olduğu kimi bütün bu təşəbbüslerin də hamısı əbəs idi. Beləcə onu əzilmiş, yaribogulmuş, hətta hirsində cincirini belə çıxara bilmədiyi halda qapıdan itəlyib bayra saldılar.

Ksar onun ardınca dedi:

– Əğər xanım icazə vermiş olsayı, səni elə buradaca öldürərdim! Lakin bil ki, əvvəl-axır, o əmr edən kimi mən bu işi yerinə yetirəcəyəm.

O bu sözleri deyib qapını bağladı.

Bu zaman küçələr boş idi, əl-ayaq çəkilmədi. Nikolay Starkosun bankır Elizundonun evindən necə qovulduğunu heç kəs görmədi. Lakin onun həmin evə necə girdiyini görmüşdülər və bu da tamamilə kifayət idi. Anri d'Albare xəbər tutanda ki, onun daxil ola bilmədiyi evdə rəqibini qəbul etmişlər, zabit bütün başqları kimi belə fikirləşdi ki, yəqin, "Karista"nın kapitani bir adaxlı kimi ora getmiş və Xacina ilə şəxsen görüşmişdi.

Zabit üçün bu, nə qədər ağır bir zərbo idi! Onun üzüne bağlanmış olan evde Starkosu qəbul etmişdilər! İlk daşıqadə o az qala Xacina yələn yağıdıracaqdı, biri da axı onun yerinə hər kəs olsayı, başqa cür hərəkət edə bilərdi? Lakin zabit yenə də özünü əle ala bildi və indiki vəziyyətdə hər şey qızın əleyhinə olsa da, yenə məhəbbət qəzəbə üstün gəldi.

– Yox! Yox!.. – o öz-özüne fikirləşdi. – Bu ola bilməz! Xacina... və bu adam! Qətiyyən ola bilməz!.. Belə iş ağlaşılmazdır!

Bu arada Starkos yaxşıca fikirləşib düşündü, öz hədələrinin əksinə olaraq, susmağı qərara aldı. O belə düşündü ki, mərhum bankırın sırrını indi açmağın əhəmiyyəti yoxdur. Beləliklə, o, Xacinanı öz əlində saxlamaq istəyirdi: əgər vəziyyət və şərait tələb edərsə, Elizundonun xatirosunu o həmişə ləkəleyə bilərdi.

Kapitan öz köməkçisi Skopelo ilə birlikdə bu qərara gəlmışdilər. Starkos heç bir şeyi gizlətmədən Xacinanın yanına gedərkən başına gelən əhvalatın hamisini öz köməkçisine danışmışdı. Skopelo kapitanla razılaşmış və demişdi, indi ki vəziyyət deyişmişdir, bu haldə heç bir işi açıb danışmadan susmaq və fürsət gözləmək lazımdır. Quldurları ən çox narahat edən o idi ki, qız onların bu cür susmağını pulla satın almaq haqqında da fikirləşmirdi. Bunu nə ilə izah etmək olardı? Başa düşmək olmurdı!

Bir neçə gün ərzində noyabrın 12-ne qədər, Nikolay Starkos bir saat da olsa sakolevadan çıxıb getmirdi. O, məqsədə çatmaq üçün yollar axtarır, vasitələr düşünürdü. Həm də düşündükcə, bu çirkin yoldan heç bir zaman ona xeyan etməmiş olan qələbəni gözüdan

qarşısına getirir ve yenə də yalnız qələbə haqqında düşünürdü... Lakin bu dəfə o, nahaq yerə qələbə fikrinə düşmüştü.

Anri d'Albare da tenhalığa çəkilmişdi. O daha öz sabiq nişanlısı ilə görüşmək təşəbbüslarından əl çəkmışdı, çünki belə hesab edirdi ki, bu cür təşəbbüslerdən bir şey çıxmaz. Bununla belə, ümid hissini yenə də onu tərk etmirdi.

Noyabrın 12-də axşam zabitə məktub götərdilər. Zabit daxilən hiss etdi ki, məktub Xacinadandır. Məktubu açan kimi əvvəlcə imzalı saxdı: hissələri onu aldatmamışdı.

Qızın öz əli ilə yazdığı bir neçə sətirdə deyildirdi:

“Anri!

*Atamin ölümü azadlığımı mənə qaytardı, lakin buna baxmayaq, siz yenə də məndən imtinə etməlisiniz! Bankir Elizundonun qızı sizə layiq deyildir! Mən heç bir zaman əclaf Nikolay Starkosa ərə getməyəcəyəm, lakin mən sizin də – namuslu adamın da arvadı ola bilmərəm! Bağışlayın, əlvida!*

*Xacina Elizundo”.*

Məktubu oxuduqdan sonra Anri d'Albare, heç bir şey düşünmədən Reale küçəsinə cumdu...

Evin qapısı bağlı, kimsəsiz və boş idi, sanki Xacina və onun sadıq dostu Ksarisi bu evi həmişəlik tərk edib getmişdiler.

## DOQQUZUNCU FƏSİL

### ARXİPELAQ ALOVLANIR

Skio adası, yaxud, müəyyən bir müddətdən bəri Xios adlandırılaraq ada Egey dənizində, Smirne körfəzindən qərb tərəfdə, Kiçik Asiya sahilini yaxınlığındadır. Şimal tərəfdəki Lesbos və cənub tərəfdəki Samos adası ilə birlilikdə Arxipelaqın şərqi tərəfində yerləşmiş Sporadik adalar qrupuna daxildir. Bu adanın perimetri qırıq lyedən artıq deyildir. Xios adasında dəniz səthindən iki min beş yüz fut hündürlükdə Pillincy (indiki Elias) dağı ucalır.

Volissos, Pitis, Delfinium, Levkoniya, Kafkasa bu adanın ən əhəmiyyətli şəhərləridir, lakin bunlardan ən böyükü adanın paytaxtı olan Xios şəhəridir. 1827-ci il oktyabrın 30-da polkovnik Favye yeddi yüz nizami qoşun əsgərindən və iki yüz süvaridən, həmcinin adanın sakinləri içərisindən muzdla tutulmuş min beş yüz əsgərdən ibarət çox da böyük olmayan ekspedisiya korpusunun başında buraya golib çıxmışdı; korpusa on uzaqvuran top və on kiçik top verilmişdi.

Navarin vuruşmasından sonra Avropa dövlətlərinin iş qarışması hələ Yunanistan məsələsini həll edib qurtarmamışdı. Əslində, İngiltərə, Fransa və Rusiya yeni krallığın sərhədini əşyan yaradmış ərazi ilə möhdudlaşdırmağa çalışırlar. Lakin yunan hökuməti bununla razılışa bilməzdi. Yunan hökuməti qitədəki bütün yunan torpaqlarından əlavə, ölkənin istiqlaliyyətini təmin etmək üçün zəruri olan Krit və Xios adalarını da tələb edirdi. Buna görə de Miaulis Kritdə, Dyuka isə qitədə vuruşarkən, Favye bizim göstərdiyimiz həmin gündə Xios adasındaki Mavrolimena qoşun çıxarmışdı.

Sporad adalar qrupunun incisi olan bu gözəl yeri yunanların nə üçün türklərdən almağa can atdıqlarının səbəbini başa düşmək çətin deyildir. Bu adanın gözəl iqlimi – mavi səmanın bəxş etdiyi təbii nemətdir ki, bütün Kiçik Asyanın göyləri onunla rəqabət aparmaqdə acızdır, bu iqlimdə nə yandırıcı isti, nə də kəskin soyuqlar var. Yüngül sahil küleyi Xios adasına həmişə sərinlik getirir və bu adanı Arxipealaqın bütün adalarından daha çox münbit edir. Homera isnad verilən bir himndə, – Xios adasının sakinləri Homeri öz oğullarından biri hesab edirlər, – şair bu adanı “çox bərəkətli” adılla adlandırır. Adanın qərb hissəsi qədim zamanın ən yaxşı içkiləri ilə mübahisə edə biləcək ətirli şərabı və bir də Gimet balından qətiyyən geri qalmayan balı ilə meşhurdur. Adanın şərqi hissəsində Qəribi Avropada çox yüksək qiymətləndirilən portagal və limon yetişir. Cənub tərəfdə ölkənin ən böyük sərvətinini təşkil edən – incəsanatda və habelə təbabətdə geniş tətbiq olunan qıymətli kamet və zift çəkilən müxtəlif mastika ağacı növləri bitir. Nəhayət, allahların bərəkəti ilə bu yerde xurmayı əncir, badam, nar və zeytun ağacı yetişir ki, bunlar da Avropanın cənub tərəflərində təsadüf olunan ən gözəl meyvə ağacı növləridir. Deməli, yunan hökuməti bu adanı yeni krallığın tərkibinə daxil etməyə cəhd edirdi. Elə buna görə de igid Favye, hətta uğrunda öz qanını axıtdığı adamların belə ona qarşı düzəldikləri xoşagəlməz

maneələrə baxmayaraq, həmin adanı geri almaq vəzifəsini öz öhdəsinə götürmüdü.

Bununla belə həmin ilin axır aylarında türkler yenə də əvvəlki kimi bütün Ellin yarımadasında istədiklərini edirdilər, həm də bütün bu hərəkətlərin hamısı Kapodistriyanın Navpliona galib çıxmasından bir az əvvəl baş verdi. Belə bir siyasi xadimin gəlməsi adada yunanlar arasında baş verən daimi çəkışma və ədavətə son qoymalı və hakimiyyəti bir adamın əlində cəmləşdirməli, yarım ildən sonra Rusiya sultana müharibə elan etməli və bununla da yeni krallığın teşkilinə kömək etməli idi. Lakin İbrahim hələ də Peloponnesin orta hissəsini və sahil şəhərlərini öz elində saxlayırdı. Səkkiz ay keçəndən sonra 1828-ci il iyunun 6-də İbrahim öz qoşunlarını talan edilmiş və dağıdılmış ölkədən çıxarmağa məcbur olmuşdu və həmin ilin sentyabr ayına yunan torpaqlarında artıq bir nəfər də olsun misirlə qalmamışdı; lakin onların vəhşi quldur dəstələri hələ də Moreyani talan edirdilər.

Nə qədər ki, türkler və onların müttəfiqləri Peloponnesin və Kritin bir səra sahil şəhərlərini öz əllerində saxlayırdılar, təccübüldə deyildir ki, qonşu dənizlərdə hələ də quldurlar çox idi. Əgər bu quldurlar adalar arasında gedib-gələn ticarət gəmilərinə tez-tez basqın edirdilərsə, bunun səbəbi yunan donanmalarının Miaulis, Kanaris və Samados kimi komandirlərinin quldurları təqib etməmələri deyildir; bunun səbəbi o idir ki, quldurlar, sadəcə olaraq, çox idilər və yorulmaq bilmirdilər, buna görə də həmin sahillerin yaxınlığında gəmilərin üzmesi çox tehlükəli olmuşdu. Krit adasından tutmuş Mitilinə və Rodosdan başlamış Neqrepona qədər bütün Arxipelaq od içində idi.

Bir çox millətlərin tör-töküntüsündən düzəldilmiş quldur dəstələri Xios adasının etrafında da basqınlar edir və burada qalaya sıxlıq qalmağa məcbur olmuş paşağa kömək göstərildilər; paşanın gizləndiyi həmin qalanı isə ən əlverişsiz bir şəraitdə polkovnik Favye mühəsirəyə almağa hazırlaşdı.

Oxuların yadındadır ki, əməle gəlmış və bütün Levant sahilleri üçün ümumi olan vəziyyətdən türkən ləni adaları tacirləri birləşmiş və dəniz quldurları təqib etmək üçün xüsusi bir korvet təchiz edib hazırlanmışdır. Buna görədir ki, beş həftə əvvəl "Sifanta" Korfu adasından çıxmış və Arxipelaqın dənizlərində üzməyə başlamışdı. Bir neçə vuruşmada qələbə əldə edilməsi, bir neçə şübhəli gəminin

tutulması korvetin heyətində öz əsas məqsədi uğrunda inadla mübarizə aparmaq əzmini daha da artırımdı. Korvet dəfələrlə Psara, Skiros, Keos, Limnos, Paros, Santorina sahilleri yaxınlığında görünmüdü və bu gəminin komandiri Stradena öz vəzifəsini həm müvəffeqiyətlə, həm də qoçaqlıqla heyata keçirirdi. Lakin hələlik, dənizdə görünərkən həmişə ən qanlı vuruşmalara səbəb olan ələkeçməz Sakratiflə üz-üzə gəlmək ona qismət olmamışdı. Onun haqqında həmişə danışındılar, lakin heç kəs onu görməmişdi.

Deməli, texminən iki həftə bundan əvvəl, noyabrın 13-de "Sifanta" Xios adasının yaxınlığında görünmüdü. Həmin gün korvetin tutmuş olduğu quldur gəmilərindən biri limana gətirilmiş və polkovnik Favye həmin gəminin heyəti üzərində tacili məhkəmə qurmuşdu.

Lakin o vaxtdan korvet haqqında daha heç bir xəbər-əter yox idi. Bu gəminin hansı sahillərdə quldurları təqib etdiyini heç kim deyə bilməzdı. Hətta bir qədər təşvişə də əsaslar var idi. Doğrudan da, indiyə qədər heç ele olmamışdı ki, başdan-başa adalarla və deməli, lövbərlə dayanacaq yerləri ilə dolu olan bu darkeş dənizlərdə her hansı bir gəmi uzun müddət gözden itsin və ya ondan heç bir xəber alınmasın.

Bele bir vəziyyətdə noyabrın 27-də, Korfudan çıxdığı gündən bir həftə sonra Anri d'Albare Xiosa galib çıxmışdı. Anri, türkələr əleyhinə vuruşməni davam etdirmek məqsədi ilə öz əvvəlki komandirinin yanına gəlib onunla birləşməyə hazırlaşdı.

Xacina Elizundonun yoxa çıxması gənc zabiti ildırım kimi vurmuşdu. Qız, Starkosu, cılız və özünə layiq olmayan bir adam kimi rədd etmişdi; lakin bununla birləşdə, öz iradəsi ilə seçmiş olduğu adamdan da imtina etmiş, özünü layiq bilməmişdi! Bütün bunların arxasında gizlənən sərrən nədən ibarət idi? Bu sırri nece və harda öyrənmək olardı? Bu sırri Xacinanın indiyə qədər tamamilə aydın və təmiz olan həyatında axtarmaq olardı? Əlbəttə, yox! Belkə, bu sırın səbəbi onun atasının heyatında gizlənmişdi? Lakin bankir Elizundo ilə kapitan Starkos arasında nə kimi ümumi bir əlaqə ola bilərdi?

Bəs bütün bu suallara kim cavab vera bilərdi? Bankirin evi bomboş idi. Görünür, Ksaris də qızla birlikdə çıxbı getmişdi. Elizundo ailəsinin sırlarını öyrənməkdə heç kəs Anri d'Albareya kömək edə bilmezdi; onun ümidi yalnız özünə gəlirdi.

Zabit, evvəlcə Korfu şəhərində, sonra isə bütün adada axtarış aparmaq fikrinə düdüdü. Xacina bəlkə də, bir xəlvəti yerde özüne sığınacaq tapmışdı? Doğrudan da, Korfu adasında xeyli kənd-kəsək var idi, bunların birinde asanlıqla sığınacaq tapmaq olardı. Benitsa, Santa Dekka, Levkimmi və onlarla bu cür kənd, adamlardan qazib gizlənmək və gözə görünməmək istəyən hər kəs üçün etibarlı yerlər idi. Anri d'Albare bütün bu kəndləri ayaqlayıb görər, hətta ən kiçik kəndlərdə belə gənc qızdan xəber eşitməyə çalışırı. Lakin onun bütün ümidi ləri boşça çıxdı.

Amma yənə də bəzi dəllillər ona düşünmək imkani verirdi ki, Xacina Elizundo, Korfu adasını tərk etmişdir. Adanın şimal-qərb qurtaracağındakı Alipa adlı kiçik bir limanda ona xəber verdilər ki, yüngül bir gəmi lap bu yaxınlarda burdan dənizə çıxmışdır, gəmide iki sərnişin var idi, həm də gəmi həmin sərnişinlərin hesabına gizlice kirayə olunmuşdu.

Bu xəbərlər öz-özlüyündə hələ çox qeyri-müəyyən idi. Lakin bəzi başqa dəllillərin ve hadisələrin baş verdiyi vaxtin uyğun gəlməsi gənc zabitini yenidən qorxudub təşvişə saldı.

Korfu şəhərine qayıdanda Anri öyrəndi ki, sakoleva da limandan çıxb getmişdir. Ən xoşagelməz hadisə bundan ibarət idi ki, sakoleva (Xacina Elizundonun itdiyi həmin gün dənizə çıxmışdı). Bu iki hadisə arasında elaqə olduğunu zənn etməyə esas var idimi? Bəlkə də, gənc qız Ksarisə birlükde aldadılıb, tora salılmış və zorla burdan aparılmışdı? İndi qız bəlkə, "Karista"nın kapitanının əlinde idi?

Bütün bu fikrlər Anri d'Albarenin qəlbini didirdi. Lakin nə etməli? Starkosu harda axtarmalı? Axi bu firıldaqçı quldur kimdir? Hardan gelib çıxdığı və hara getdiyi məlum olmayan "Karista" həqiqətən şübhəli gəmilerdən sayla bilerdi. Lakin gənc zabit azacıq özünü ələ alan kimi bəli fikirlərdən qəti əl çəkdi. Xacina Elizundo özünü ona, Anriyə, layiq bilməsə də, onunla görüşmək arzusunda olmasa da, yene belə düşünmək olardı ki, qız Ksarisin köməyi ilə, özü könülli surətdə gizlənməsidir.

Əgər iş belədirse, Anri qızı axtarır tapa bilər! Ola bilər ki, vətən-pərvərlik hissələri Xacinanın vətəninə taleyi həll edildiyi mübarizədə iştirak etməyə sövq etmişdir. Belə də ola bilər ki, qız əlinde olan və istədiyi kimi serif etməyə ixtiyarı çatan böyük var-dövləti istiqlaliyyət uğrunda aparılan müharibə işinə serif etmək istəmişdir? Nə üçün o,

hədsiz pərestiş etdiyi və heyran olduğu Bobolina, Modena, Andronika və bir çox başqa bu kimi qəhrəman qadılardan nümunə götürməsin, onların yolu ile getməsin?

Xacina Elizundonun daha Korfuda olmadığını tamamilə əmin olandan sonra Anri d'Albare yenidən filellilərin korpusunda öz yerini tutmağı qərara aldı. Polkovnik Favye öz əsgərləri ilə birlikdə Xiosda idi. Anri onunla birləşməyi qət etdi. O, Ioni adalarını tərk edərək, Şimali Yunanistandan keçdi, Patrask və Lepant körfəzlərinin yanından ötərək Eginks körfəzində gəmiyə eyleşdi və Kiklad adası ətrafındaki dənizləri dolaşan quldurların gözündən çətinliklə yayımaraq, Xios adasına gelib çıxdı.

Favye gənc zabitini səmimi qəbul etdi, bu göstərirdi ki, polkovnik gənc zabitini yüksək qiymətləndirir. İgid döyişçü onun simasında neinki sedaqlı silah yoldaşını, habelə öz dərdlərini danışa biləcəyi etibarlı dostunu görürdü, deyiləsi dərd isə çox idi. Ekspedisiya korpusunun mühüm bir hissəsini təşkil edən müzddlu əsgərlərin arasında nizam-intizamın olmaması, əsgərləre onszu da az olan məvacibin uzun fasilelərlə verilməsi, Xios sakinlərinin özləri tərəfindən yaradılan bir çox çətinliklər – bütün bunlar korpusun hərbi əməliyyatlarını mürəkkəbələşdirir və ləngidirdi.

Buna baxmayaraq, Xios qalasının mühəsirəyə alınması işinə başlanılmışdı. Anri d'Albare lap vaxtında gəlib çıxmışdı, indi o bu mühəsirədə iştirak edə bilerdi. Müttəfiq dövlətlər polkovnik Favye yə qalanın mühəsiresinə hazırlıq işini dayandırmaq haqqında iki dəfə xəbərdarlıq etmişdilər, lakin Favye, yunan hökumətinin açıq köməyindən istifadə edib, bu xəbərdarlıqlara fikir verməyib, sakitcə öz işini davam etdirirdi.

Təzliklə qalanın mühəsirəsi bir növ blokadaya çevrildi, lakin bu iş, o qədər pis təşkil olunmuşdu ki, qalada mühəsirəyə düşənlər həmişə ərzaq və herbi sursat almaq imkânına malik idilər. Hər halda, polkovnik Favye, əgər onun aclarından gündən-günə zəifləyən qoşunu dağlıq adada soyğunçuluqla möşğul olmasaydı, ola bilər ki, qalanı zəbt edəydi. Məhz bu zaman tərkibində beş gəmi olan osmanlı donanması Xios limanına gire bilməs və türklərə iki min beş yüz nəfər əlavə kömək getirmişdi. Doğrudur, bir müddət sonra Miaulis öz donanması ilə birlikdə Favye yə kömək etmək üçün gəlib çıxmışdı, lakin bu zaman artıq çox gec idi və Favye geri çökilməyə məcbur olmuşdu.

Yunan admiralini bir neçə gəmi müşayiət edirdi, bu gəmilərdə Xiosdakı ekspedisiya korpusunu möhkəmləndirmək üçün xeyli könüllü galmışdı.

Bu könüllülərin arasında bir nəfər qadın da var idi.

Son saatda qədər Peloponnesdə İbrahimin əsgərləri əleyhine vuruşan Andronika mühərribənin lap ilk günlərindən üşyançıların sırasında idi və mühərribədən axıra qədər iştirak etmək isteyirdi. Elə buna görə də Andronika məhv olacağını, yunanların öz yeni krallıqlarına birləşdirmək istədikləri bu adada, lazım galerdise, canını qurban verəcəyini gözünün altına almış və Xios adasına gəlib çıxmışdı. Andronikaya elə golirdi ki, 1822-ci ildəki dəhşətli qırğıın zamanı onun ləyqətsiz oğlunun bu ölkəyə etdiyi xəyanəti o bu yolla aradan qaldıra biləcəkdir.

...Bu hadisə sultanın Xios adası haqqında öz dəhşətli hökmünü verdiyi günlərdə baş vermişdi. Sultan demişdi: "Adadakı sakinlərin hamısı qılıncdan keçirilsin, qul bazarlarında satılsın, odda yandırılsın". Bu hökmün yerinə yetirilməsi kapudan-paşa Qara Əliyə tapşırılmışdı. Qara Əli öz işini gördü. Onun qaniçən dəstələri bütün adanı tutdu. On iki yaşından yuxarı olan bütün kişişlər və qırx yaşından böyük olan bütün qadınlar rəhmsizcəsinə qılıncdan keçirildi. Sağ qalanların hamısı qul vəziyyətinə salındı, buulları ise Smirno və Berberi bazarlara göndərmək qərara alındı. Otuz min türk əsgərinin eli ilə Xios adası beləcə yandırılıb yerlə yeksan edildi və qana qərq oldu. Adanın sakinlərindən iyirmi üç min nəfər öldürdü, qırx yeddi min nəfər ösür alındı.

Elə bu vaxt Nikolay Starkos işə qarşıdı. O və onun canı yoldaşları, talan və qırğınlardan daha da vəcdə gələrək, türkərin acıgözlüyünü doyudurmaq üçün bütün bir adanın əhalisini qurban vermək kimi biabırçı bir işdə əsas vasitəçi oldular. Bu xainin gəmiləri minlərlə bədbəxtin Kiçik Asiya və Afrika sahillərinə aparılması işinə xidmət edirdi. Məhz bu nifşətəliyiq alver işində Nikolay Starkos bankir Elizundo ilə əlaqəyə girmişdi. Büyük bir hissəsi Xacinanın atasının elinə keçən o hədsiz qazanc burdan axıb golirdi.

Andronika çox gözəl biliirdi ki, onun oğlu Nikolay Starkos Xios qırğıınında necə iştirak etmiş, bu dəhşətli faciədə hansı rol oynamışdır. Buna görə də Andronika bu yere gəlməyə çox can atırdı,

halbuki bu yerin sakinləri onun həmin əclafın anası olduğunu bilsəydi, ona dəhşətli lənətlər yağıdırardılar. Ona elə golirdi ki, bu adada vuruşmaqla, Xios sakinlərinin işi uğrunda öz qanını axıtmaqla oğlunun xəyanət və cinayetini təmizləye biler.

Xiosa gələndən sonra Andronika günlerin bir günündə Anri d'Albare ilə mütləq görüşməli idi. Doğrudan da belə oldu, gelişindən bir müddət sonra yanvarın 15-də Andronika Heydəriyyə yanında vuruşmadə onun həyatını xilas etmiş gənc zabitlə qəflətən görüdü.

Qadın zabite tərəf yüyürdü və ağışunu açaraq qışkırdı:

— Anri d'Albare!

— Andronika! Sizsiniz?! — deyə gənc zabit də qışkırdı. — Siz də burdasınız?

— Bəli! — qadın cavab verdi. — Məgər mənim yerim zülmkarlar əleyhine mübarizənin hələ də davam etdiyi yerde deyil?

— Andronika, — Anri d'Albare davam etdi, — siz öz ölkənizlə fəxər edə bilərsiniz! Siz Yunanistanın oğulları və qızları ilə, sizinlə birlikdə bu ölkəni müdafiə etmiş övladları ilə fəxər edə bilərsiniz! Bir azdan sonra yunan torpağında bir nəfər də olsun türk əsgəri qalmayacaqdır!

— Men o günü gözləyirəm, Anri d'Albare, men Allaha yalvarıram ki, ömrümü bir az da uzatınsın, o günü görüm.

Sona Andronika Heydəriyyə yaxınlığında vuruşmadan sonra ayrıldıqları gündən başlayaraq öz həyatını və başına gəlon hadisələri nağlı etdi, öz doğma yerləri olan Maniye sefəri haqqında danışdı, o yerləri sonuncu dəfə necə görmək istədiyi haqqında nağlı etdi, sonra özünün Peloponnesdə vuruşan ordu sıralarına qayıtması və nəhayət, Xiosa gəlib çıxmazı haqqında danışdı.

Anri d'Albare isə, öz növbəsində, ona bildirdi ki, necə bir şəraitdə Korfuya gəlib çıxmışdır, özünün bankir Elizundo ilə olan əlaqələri, pozulmuş toy morasımı, hələ də tapacağına ümidi etdiyi Xacinanın itmesi barədə danışdı.

— Anri d'Albare, — deyə Andronika izah etdi, — eger siz bu gənc qızın necə sırılı bir həyat keçirdiyini bilmirsinizsə, inanın, Xacina səzə layiqdir! Bəli! Siz onunla görüşəcək və xoşbəxt olacaqsınız, cünki siz ikiniz də buna layıqsınız.

— Mənə deyin görüm, Andronika, — Anri d'Albare soruşdu, — siz bankir Elizundonu tanıydınızınız?

— Xeyr, — Andronika cavab verdi. — Mən hardan onu tanıya bilmədim və siz nə üçün mənə bu suali verirsiniz?

— Çünkü dosfələrlə Elizundonun yanında sizin adınızı çəkməli olmuşam, — gənc zabit cavab verdi, — və həmisi sizin adınız çox qəribə bir şəkildə onun diqqətini cəlb etmişdir. Bir dəfə o məndən biz ayrılanдан sonra sizin başınıza nələr geldiyini bilib-bilmədiyimi soruslu.

— Mən onunla tanış deyiləm, Anri d'Albare, mən hətta heç bir zaman bankir Elizundonun adını belə eşitməmişəm!

— Bütün bunların hamisində nə isə bir sərr vardır, həm de mən bu sərr başa düşə bilmirəm və görünür ki, heç bir zaman da başa düşə bilməyəcəyəm, çünkü Elizundo artıq vəfat etmişdir!

Anri d'Albare susdu. Korfu haqqındaki xatirələr sel kimi onun üzərində hücum edirdi. O yena da özünün Xacinadan ayrıldıqdan sonra nə qədər əzab çəkdiyini və hələ bundan sonra da nə qədər əziyyətlərə dözməli olacağını fikirləşirdi!

Sonra o Andronikaya müraciət etdi və soruşdu:

— Müharibə qurtarandan sonra siz nə işlə möşgül olmaq fikrin-dəsiniz?

— Onda Allah özü mənə rehm edər və bu dünyadan canımı qurtarar, çünkü mən yaşıdığımı görə vicdan əzabı çekirəm, — Andronika cavab verdi.

— Vicdan əzabı? Siz, Andronika, vicdan əzabı çəkirsiniz?

— Bəli!

Nikolay Starkosun anası demək istəyirdi ki, onun özünün hayatı başdan-başa cinayətdir, çünkü o dünyaya belə bir oğul getirmişdir!

Lakin bu fikirdən uzaqlaşaraq, Andronika sözüne davam etdi:

— O ki qaldı sizə, Anri d'Albare, həlo gəncsiniz, Allah sizə uzun ömür bəxş etsin! Çalışın ki, itirdiyiniz adamı tapın, o adamı ki, sizi sevir!

— Elədir, Andronika, mən o qızı hər yerdə axtaracağam, mən bizim aramızı vurmuş olan o nifrətəliyi rəqibimlə də axtaracağam!

— Sizə rəqib olan o adam kimdir? — Andronika soruşdu.

— Xacina itəndən sonra, — Anri d'Albare cavab verdi, — o saat Korfu limanından üzüb getmiş şübhəli bir gəminin kapitanıdır.

— Onun adı nədir?

— Nikolay Starkos!

— Odur!..

Əger birca kəlmə də demiş olsayıdı, Andronika öz sırrını açıb bildirir və etiraf edərdi ki, Nikolay Starkos — onun oğludur.

Anri d'Albarenin qəfletən və gözlənilməz bir halda çəkdiyi bu ad, Andronikanı dehşətə götürdü. Bu qadın nə qədər güclü təbiətə malik olsa da, həmin adı eşidən kimi qorxudan rəngi ağardı. Deməli, gənc zabitə, öz həyatını təhlükəyə ataraq onun həyatını xilas edən adama olunan pislik, Nikolay Starkos tərəfindən edilmişdi!

Hər halda, Starkos adının Andronikaya necə təsir etdiyi Anri d'Albarenin gözündən yayınmadı. Təbiidir ki, gənc zabit qadının keçirdiyi bu həyəcanın səbəbini öyrənmek istədi.

— Nə olmuşdur?.. Sizə nə oldu?.. — Anri d'Albare qışkırdı. — Nə üçün "Karista"nın kapitanının adı çəkilərkən sizin halınız dəyişdi? DANIŞIN!.. DANIŞIN görək nə olmuşdur! Siz bu adamı tanıyırsınız?

— Xeyr... Anri d'Albare, xeyr! — Andronika kəsik-kəsik səsle cavab verdi.

— Yox, mən görürəm!.. Görürəm ki, siz onu tanıyırsınız!.. Andronika, size yalvarram, deyin görüm bu adam kimdir... Nə ilə möşgül olur... İndi o hardadır... Mən onunla harda görüşə bilərəm?

— Bilmirəm!

— Yox, bilirsiniz!.. Siz onu tanıyırsınız, Andronika, həm də bunu boynunuza almaqdən imtiyin edirsiniz... özü də kimə... mənə! Ola bilər ki, siz bircə kəlmə sözlə onun izini mənə nişan verəsiniz... Ola bilər ki, mən beləliklə Xacinanın da izinə düşə bilərdim... Lakin siz danişmaqdən imtiyin edirsiniz!

— Anri d'Albare, — deyə Andronika inamlı və qətiyyətə cavab verdi, — mən heç nə bilmirəm!.. Bu kapitanın harda olduğu mənə məlum deyildir!.. Mən Nikolay Starkosu tanımıram!

Bunu deyib, Andronika getdi, gənc zabit işe dörin bir həyəcan içinde qaldı. Bu gündən başlayaraq zabitin Andronika ilə görüşməyə göstərdiyi bütün töşəbbüsler baş tutmadı. Şübhəsiz ki, Andronika Xios adasından çıxıb getmiş və qitəyə qayıtmışdır. Anri d'Albare onu axtarıb tapmaq ümidiindən el çəkməli oldu.

Bu arada polkovnik Favyenin başlamış olduğu əməliyyat heç bir nəticə verməmişdi və axıra çatmaq üzrə idi.

İş burasındadır ki, ekspedisiya korpusunun əsgərləri arasında fərqlik başlanılmışdı və əsgərlər qəcib daşıldılar. Zabitlərin dil tökməyinə baxmayaraq, onlar gəmilərə minərək adadan çıxıb gedirdilər. Favyenin daha çox inandığı topçular da öz toplarını buraxıb getmişdilər. Ordudakı on yaxşı adamlara da təsir edən bu cür intizamsızlığı görəndə, tamam həvəsden düşürsən!

Buna görə də qalanın mühəsirəsindən ol çekib, həmin uğursuz ekspedisiyanın başlandığı Sira adasına qayıtməq lazımlı geldi. Burada isə Favyeni, qəhrəmanlıqla etdiyi mübarizəsinə mükafat əvəzinə danlaq və on acı sözler gözleyirdi.

Anri d'Albare isə bu zaman öz komandiri ilə birlikdə Xios adasını tərk etməyi qərara aldı. Bəs indi o, Arxipelaqın hansı yerinde öz axtarışlarını davam etdirəcəkdi? Hələ bunu bilmirdi və qəfletən baş verən bir hadisə onun tərəddüdlərinə son qoydu.

Yunanistanə səfər ərəfəsində poçtalyon ona bir məktub götərdi.

Zərfin üstündə Korinf möhürü olan və kapitan Anri d'Albarenin ünvanı yazılış həmin məktubda aşağıdakılardır: "Korfu limanında qeydə alınmış "Sifanta" korventinin komandanlığında işləmək üçün boş yer vardır. Kapitan Anri d'Albare həmin boş yeri tutmaq, Sakratif və Arxipelaq quldurları əleyhinə əməliyyatı davam etdirmək istəmezdim!"

Martin əvvəlində "Sifanta" adanın şimal tərəfindəki Anapomer burnuna yaxınlaşacaqdır, korvetin xüsusi qayıqı bütün vaxtı həmin burunun yanındakı Ora limanında dayanıb gözləyəcəkdi.

Qoy kapitan Anri d'Albare, öz borcu hesab etdiyi hissin ona təlqin elədiyi kimi hərəkət etsin".

Məktubda imza yox idi. Xətt də tanış deyildi. Bu məktubu kimin göndərdiyini gənc zabitə aydınlaşdırıa biliəcək heç bir əlamət yox idi.

Her halda bu məktubda uzun müddət heç bir xəber-əter olmayan korvet haqqında məlumat var idi. Beləliklə, Anri d'Albarenin öz dənizçilik sənətinə qayıtması üçün imkan əmələ gəldi. O, dənizçi olardısa, Sakratifi təqib etmək və əgər mümkün olsaydı, bütün Arxipelaqı ondan xilas etmək imkanı eldə edərdi; bununla birləşdə Anri d'Albaredo belə bir ümidi əmələ gelmişdi ki, - həm də bu ümidi hissi onun qəbul edəcəyi qərara tosirsız qalmadı, - əvvəl-axır

bu dənizlərdən birində Nikolay Starkosla və onun sakoleva gəmisi ilə üzləşəcəkdir.

Anri d'Albare bu sırlı məktubda ona olunan təklifi təcili surətdə qəbul etməyi qərara aldı. Gənc zabit Sira adasına getməyə hazırlaşan polkovnik Favye ilə vidalaşdı və yüngül bir gəmi kirayə edərək, adanın şimal tərəfdəki qurtaracağına getdi.

Cənub-qərb küləyinin ada tərəfdən əsidiy bir şəraitdə, dənizlə çox da uzun yol getmek mümkün olmadı. Onun mindiyi gəmi Anossai adası ilə Pampak burnunu arasındaki Kolokinta limanının yanından ölüb keçdi. Həmin burunun yanından keçərək gəmi Ora burnuna tərəf yönəldi və cəni adlı limana daxil olmaq məqsədi ilə sahil boyuncaya irəlilədi.

Martin 1-də, günortadan sonra Anri d'Albare həmin limanda gəmidən düşdü.

Qayanın etəyində lövbər salmış qayıq onu gözləyirdi. Korvet isə açıq denizdə lövbər atıb dayanmışdı.

- Men kapitan Anri d'Albareyəm, - gənc zabit qayığa komandanlıq edən sükançıya müraciət etdi.

- Kapitan d'Albare korvetə getmək isteyirmi? - sükançı xəber aldı.

- Yurbanmadan.

Qayıq sahildən aralındı. Üç cüt avarla hərəkətə golən qayıq korvetlə öz arasında olan bir millik mesafəni sürətlə başa vurdu.

Anri d'Albare "Sifanta"nın göyərtəsində görünən kimi uzun fit səsi eşidildi, sonra gəmidən üç dəfə yaylım top atəsi açıldı. Gənc zabit göyərtəyə ayaq basan kimi gəminin rəsmi-keçid qaydasında düzülmüş bütün heyəti ona salam verdi, gəminin arxa uzun dorunun başında isə Korfu bayraqı yellənməyə başladı.

"Sifanta" komandirinin köməkçisi ireli çıxdı və sakitlikdə çox aydın cəsildilən cingiltili səsle dedi:

- "Sifanta"nın zabitləri və dənizçiləri korvetdə öz komandirlərini - Anri d'Albareni salamlayıb təbrik etməklə xoşbəxtidirlər!

## ARXİPELAQDA ƏMƏLİYYAT

İkinci dərəcəli korvet sayılan "Sifanta" gəmisinin batareyasında iyirmi iki ədəd iyirmi dörd funtluq top, gövərtəsində isə o zamanlar bu tipli gəmiler üçün qeyri-adi sayılsa da, altı ədəd on iki funtluq gödək top vardi. Gəminin burun tərəfə doğru vüqarla xeyli irəli çıxan enli yeri, çox qəşəng görünən arxa tərəfi, gövdəsinin sudan yuxarıda qalan yüksək hissəsi ona öz dövründəki en yaxşı gəmilərlə rəqabət aparmağa imkan verirdi. Cox asanlıqla böyük sürətlə irəliləyən "Sifanta", bütün başqa yaxşı yelkən gəmiləri kimi, böyür tərəfdən çox ahaşta halda suda ləngər vurur, yan tərəflərə yaxşı eylir ve güclü külekde yelkenlərinin heç birini yığmadan irəliləyə bilirdi. Əgər bu korvetin komandiri ığid bir dənizçi olsaydı, gəminin yelkenlərinin bu cür əlverişli vəziyyətdən cesaretlə istifadə edə bilərdi. "Sifanta" ləpəyə davamlılığına görə de heç bir freqatdan geri qalmazdı. Bu gəminin güclü külekde köndələn dorları sımb tökürlər, lakin heç bir zaman yelkenləri ilə birlikdə çevirilib batmadı. Bu vəziyyət korveta hətta firtinalı havada belə yüksək sürətlə getməyə imkan verirdi, elə buna görə də Arxipelaqın quldurlarını təqib etmək kimi təhlükəli bir işdə bu gəminin üstünlükleri çox idi və müvəffaqiyyət qazana bilərdi, gəminin sahibləri de onu elə bu məqsədə hazırlamışdılar.

Hərçənd ki, korvet hərbi gəmi hesab olunmurdı, çünki bu gəmi hökumətin yox, xüsusi adamların ixtiyarında idi, buna baxmayaraq, korvet hərbi komandanlığı təbe idti. Gəminin zabitləri bu dənizçiləri Fransanın və yaxud Birleşmiş krallığın en yaxşı korvetində işləseydilər, böyük bir şəref işi olardı. Bu gəmədə də həm dənizdə, həm də dayanacaqlarda olanda eyni aydın və dəqiq əməliyyat bacarığı, eyni nizam-intizam və qayda-qanun var idi. Heyətləri cəsur olan, lakin hərbi donanma gəmilərinə olan tələblərə həmişə cavab verebildiyən teleslik silahlandırılmış gəmilər üçün seciyyəvi olan intizamsızlıq, bu gəmədə qətiyyən gözə dəymirdi.

Gəminin komanda heyətinə iki yüz əlli nəfər daxil idi, bunun yarısından çoxu fransızlar – bretonlar və provansallar idi; qalanların isə

çoxu ingilis, yunanlar və Korfu dənizçiləri idi. Bunların hamısı dəniz işində bişmiş və döyüsdə etibarlı adamlar idi – bir sözlə, bunlar təpədən-durnağa əsil dənizçilər idi və bunlara tamamilə etibar etmək olardı: onlar her cür iamtandan çıxdan keçmişdilər. Mənzil başçıları, bosman başçıları və bosmanlar özləri gəmidə əla xidmet edirdilər və zabitlərlə dənizçilər arasında çox bacarıqlı vasitəçilər idi. Korvetin komanda heyətinə bir nəfər baş zabit, dörd leytenant və səkkiz miçman daxil idi, bunların da hamısı korfulu, ingilis və fransızlar idi. Kōhne dənizçi olan baş zabit kapitan Todros Arxipelaqın dənizlərini bütün incəliklərinənək tədqiq edib öyrənmişdi, eslinde korvet özü de həmin dənizləri en uzaq yerlərinə qəder gəzib dolanmalı və öyrənmeli idi. Burada körfəzləri, limanları və sahillerindəki girintiçixintiləri ile birlikdə bütün təfərruatı ilə kapitana məlum olmayan bir ada belə tapmaq çətin idi. Bu dənizdə en kiçik bir ada belə tapmaq olmazdı ki, kapitan onu əvvəlki sefərlərində görməmiş olsun. Bu dənizlərdə elə bir keçid yeri yox idi ki, onun dərinliyi, xəritədə olduğu kimi, eyni dəqiqliklə kapitanın hafızasında iz buraxmasın və ya yadında qalmamış olsun.

Əvvəlləri Kanarisin və Tomazisin komandanlığı altında qulluq etmiş, eslen Hidra adasından olan bu əlli yaşı yunan zabitı "Sifanta"nın komandirinin en yaxın köməkçisi olmalı idi.

Korvet Arxipelaq dənizlərindəki sefərinin birinci hissəsini kapitan Stradenanın komandanlığı altında başa vurmaşı. Yuxarıda deyildiyi kimi gəminin sefəri əvvəller çox müvəffeqiyyətə keçirdi. Bu müvəffeqiyyətli səfərin başlangıcında korvet bir neçə gəmini batırmış və quldur dəstələrini əsir almışdı. Lakin bütün bu işlər gəminin komandası və zabit heyəti üçün de itkisiz başa gəlməmişdi. Əgər uzun müddət "Sifanta" haqqında heç bir xəber yox idisə, elə bunun səbəbi o idi ki, fevralın 27-de korvet Limnos adasının lap öündə quldurların böyük bir donanması ilə üz-üzə gəlib vuruşmali olmuşdu.

Bu vuruşmada "Sifanta"nın heyətindən nəinki qırx nəfər adam öldürülmüş və yaralanmışdı, habelə gəmi, yuxarı gövərtədə qumbara ilə ölümcül surətdə yaralanmış öz komandiri Stradenanı da itirmişdi.

Bele olduqda, kapitan Todros korvetin komandanlığını öz üzərinə götürmüştü; həmin döyüsdə qəlebə qazandıqdan sonra kapitan "Sifanta"ni gövdə və dorlarını təcili təmir etdirmək üçün Egina limanına aparmışdı.

"Sifanta" gəlib çıxdıqdan bir neçə gün sonra həmin limanda məlum olmuşdu ki, Raquza adasından olan naməlum bir bankir çox yüksək qiymətə korveti satın almışdır, həmin bankirin nümayəndəsi indi gəmi sənədlərini qaydaya salmaq üçün Eginaya gəlməşdir. Buna hamı təcəcüb etmişdi, lakin bütün bu işlər o qədər asanlıqla başa gəldi ki, heç bir mübahisə və münaqişə doğmadı; bütün rəsmi qaydaların gözlənilməsi şərti cəm müəyyən edildi ki, korvet bundan sonra daha öz əvvəlki korfulu gəmi sahiblərinə məxsus deyildir, gəminin satılmasından isə əvvəlki sahibkarlar xeyli qazanc da əldə etmişlər.

"Sifanta"nın sahibi dəyişə də, gəminin vəzifəsi və məqsədi yenə də əvvəlki kimi qalırıldı. Arxipelaq sularını dəniz quldurlarından temizləmək, azad edə biləcəyi əsirləri mümkin qədər öz vətənlərinə qaytarmaq, dəniz quldurları arasında en dəhşətlisi olan quldur Sakratif məhv edilməyincə qədər silahı yerə qoymamaq yene də "Sifanta" gəmisinin üzərinə qoyulmuş əsas vəzifə idi. Təmir işləri qurtarandan sonra komandırın köməkçisi Xios adasının şimal sahilinə qayıtmak haqqında əmr aldı, gəminin yeni kapitanı orada olmalı idi, bu yeni kapitan isə korvetdə "Allahdan sonra bircinci" şəxs olacaqdı.

Anri d'Albare "Sifanta" korvetinin komandanlığında boş yer olduğu haqqında məlumat yazılmış qısa və yiğcam məktubu elə həmin bu zaman almışdı.

Öxucuya məlumdur ki, Anri d'Albare həmin təklifi qəbul etmiş və boş qalan yerin də əvvəlki komandırın yeri olması haqqında heç bir şübhəyə düşməmişdi. Lakin o, gəminin göyərtəsinə ayaq basan kimi zabitlər və dənizçilər özlərini onun sərəncamına vermişdilər, yaylım top atəsi isə gəmidə Korfu bayrağının qaldırıldığını bildirmişdi.

Anri d'Albare öz köməkçisi kapitan Todrosdan korvet haqqında lazım olan bütün məlumatı aldı. Onun korvet komandanlığına keçməsi haqqındaki akt lazımı qaydada tərtib olunmuşdu. Beleliklə, gənc zabitin təyinatı heç kəs tərəfindən şübhə altına alına bilməzdə və bu barədə mübahisə edən də yox idi. Korvetdəki zabitlərin çoxu öz komandirlərini hələ əvvəldən tanıydırlılar. Onlar bilirdilər ki, Anri d'Albare kapitan-leytenant rütbasında Fransa donanmasındaki eyni rütbəli zabitlər arasında en gənci və eyni zamanda en görkəmlilərindən biridir. Anrinin istiqlaliyyət uğrunda aparılan müharibədə iştirakı, ona layiqli şöhrət qazandırmışdı. Buna görə "Sifanta"da

keçirdiyi ilk baxışdan sonra Anri d'Albareniñ adı bütün gəmi heyətinin ağızından düşmərdü.

— Zabitlər və denizçilər, — Anri d'Albare sade bir şəkildə müraciət etdi, — mən "Sifanta"ya necə bir vezifə etibar edildiyini bilirəm. Əger mümkün olsa, Allahın iradəsi ilə biz bu vezifəni axıra qədər yerinə yetirəcəyik! Öz vezifəsi başında namusla həlak olmuş sizin sabiq komandırınızın ebedi eşq olsun! Necə ki, mən sizə etibar edib arxalanıram, siz də etibar edib mənə arxalanın! Azadsınız!

O biri gün, Martin 2-de, bütün yelkenlərini qabardıb irelileyən korvet, Xios sahillerindən uzaqlaşdı, adanın üzərində ucalan Elias dağının zirvəsi gözdən itdi və gəmi Arxipelaqın şimalına doğru üzüməyə başladı.

Öz gəmisinin ləyaqətini və keyfiyyətini qiymətləndirmek üçün dənizçinin gəmiyə ötəri bir nəzər salması və gəmidə bir neçə saat üzərini kifayətdir. Şimal-qərb tərəfdən güclü külek əsirdi, yelkenlərin sayını azaltmağa da ehtiyac yox idi. Bunun sayəsində Anri d'Albare ele birinci gün korvetin dənizdəki əla keyfiyyətləri ilə tanış ola bilərdi.

— Bizim korvet öz qıraqac yelkenlərini her hansı bir gəmiyə bağışlaya da bilər, aşağıdakı yelkenlərin iki ilmək yiğilmasını tələb edən bərk külekde onları saxlaya da bilər, — kapitan Todros Anri d'Albareye müraciət etdi.

Dünyagörüş təcrübəli denizçinin dediyi bu sözlerin iki menası var idi: əvvəlen, bu o demək idi ki, heç bir başqa yelkenli gəmi sürət məsələsində "Sifanta" ilə rəqabət gira bilmez, ikincisi, gəminin möhkəm gövdəsi və böyük tərəfləri ona hər hansı bir başqa gəmini çevrilib aşmaq qorxusundan, öz yelkenlərini yiğməgə məcbur edən havada da yelkenlərini yiğmadan asanlıqla üzəmək imkanı verir.

"Sifanta" sol böyüğünə üzərinə meyillənərək, Arxipelaqın en böyük adalarından biri olan Lesbos, yaxud Mitilina adasını şərqə tərəf buraxıb, şimala doğru irelileyirdi.

O biri gün korvet, hələ istiqlaliyyət uğrunda müharibənin lap başlanğıcında, 1821-ci ildə, yunanların türk donanmasına böyük üstünlükle qalib gəlmış olduqları həmin adanın lap qarşısından keçib getdi.

— Men orada olmuşam, — kapitan Todros öz komandiri d'Albareye izah etdi. — Bu ehvalat may ayında olmuşdur. Bizim yetmiş kiçik

gəmimiz Mitilina limanında gizlənmiş beş türk gəmisini, dörd freqatı və dörd korveti təqib edirdi. Həmin gəmilərdən biri, üzərində yetmiş dörd topu olan gəmi kömək getirmək üçün İstanbula gedirdi, lakin biz onun başına ele bir oyun açdıq ki, gəmi öz doqquz yüz əlli nəfər dənizçisi ilə birləşdə partlayıb göyə sovruldu. Beli! Mən orada olmuşam, gəminin gövdəsində kükürdlü və qatranlı köynekləri odlayıb yandırıda mən idim! Cox gözəl isti köynəklər idi, kapitan! Yeri düşsə, siza də məsləhət görürom, istifadə edə bilərsiniz, cənab quldurlar üçün çox yaxşıdır!

Kapitan Todros yuxarı göyərtənin qabaq tərəfində şirin bir zara-fatala öz sərgüzeştləri haqqında dənizçiləre nağlı edəndə, ona tamaşa etmək çox maraqlı idi! Lakin "Sifanta" komandirinin köməkçisinin dedikləri həqiqətən olmuş işler idi: o doğrudan da bu dediklərini etmişdi.

Anri d'Albarenin, korvetin komandanlığını öz üzerine götürüb, şimala tərəf getməsi səbəbsiz deyildi. Onun Xiosdan yola düşməsinə bir neçə gün qalmış Limnos və Samofrakiya adaları yanında şübheli gəmilər görünmüdü. Avropa Türkiyəsinin sahiləri yanında da bir neçə Levant ticarət gəmisi tutulmuş və talan edilmişdi. Ola bilerdi ki, "Sifanta"nın inadla təqib etdiyi quldurlar, bir müddət Arxipelaqın şimal tərəflərinə çəkilib orada gizlənməyi qərara almışdır. Belə olsayıdı, bu əlbəttə, quldurların ağıllı tərpəndiklərini göstərərdi.

Mitilina adasının sahiləri yanında heç nə tapmaq mümkün olmadı. Orada yalnız bir neçə ticarət gəmisi var idi, bu gəmilər korvetin işarələrinə cavab verdilər, həm də korvetin görünməsi ticarət gəmilərinin komandalarını yalnız həvəsləndirə bilərdi.

İki həftənin ərzində, adətən gecə-gündüzün bərabərleşdiyi vaxtlarda bu yerlərdə başlanan sərt hava şəraitində küləyə qarşı mübarizə apararaq, "Sifanta" öz vezifəsini namusla yerinə yetirirdi. Bir-birinin ardına hücum edən güclü qasırğa, Anri d'Albareni gəmidəki yelkənlerin sayını azaltmağı məcbur edəndə, o həm korvetin keyfiyyəti, həm də gəmi heyətinin bacarığı haqqında mühakimə yürütülməyə imkan tapdı. Lakin belə hallarda o da bir komandir kimi özünü göstərib, çox tacrübəli və məharətli dənizçilər sayılan Fransa donanması zabitlərinin şərəf və şöhrətini doğrultdu. Onun dəniz vuruşması taktikasını gözel başa düşməsi sonralar meydana çıxdı. Kapitanın

öz şəxsi igidiyyinə geldikdə isə, korvetdəki dənizçilərdən heç kəs buna şübhə etmirdi.

Bəle mürekkeb bir şəraitdə gənc zabit özünü çox qabiliyyətli və gözəl bir komandır kimi göstərdi. Onun möhkəm xarakteri, böyük mənəvi qüvvəsi, dəyişməz soyuq-qanlılığı var idi və nəinki hadisələri əvvəlcədən görməyi, habelə bu hadisələr qarşısında düzgün qərar qəbul etməyi də bacarırdı. Söyüñ qisası, o – əsil dənizçi idi.

Martin ikinci yarısında korvet Limnos adasının sahilərini yoxlayıb tedqiq edirdi. Egey dənizinin bu hissəsində on böyük olan bu adanın uzunluğu on beş, eni isə beş-altı lyedir. Qonşuluğundakı İmbros adası kimi istiqaliyyət uğrunda gedən müharibədən bu adaya qətiyyən zərər dəyməmişdi, lakin dəniz quldurları dəfələrlə bu adanın reydine qədər gəlib çıxmış və oradakı ticarət gəmilərini tutub aparmışdır. Ehtiyat götürmək üçün korvet, o zaman xeyli gəmi yığılmış olan Limnos limanına girib, orada lövber saldı. O vaxt Limnosda xeyli gəmi qayrılırdı və bu yeni gəmilərin bəziləri quldurların qorxusundan heç axıra qədər düzəldilib başa çatdırılmışdır, başa çatanları da eyni səbəbə görə dənizə çıxmır və limanda qalırlardı. Buna görə də Limnos limanında həddindən artıq gəmi yığılmışdır.

Həmin limanda komandir d'Albarenin aldığı məlumat, onun Arxipelaqın şimal tərəfinin doğru öz yolunu davam etdirmək niyyətini daha da möhkəmləndirdi. Anri və onun zabitləri Sakratifin adını dəfələrlə eşitmİŞDİLƏR.

– Eh! – kapitan Todros dilləndi. – Mən az qala lap əfsanəvi bir adama çevrilmiş o eclafla üz-üzə gəlməyi səbirsizliklə gözləyirəm! Heç olmazsa belə bir adamın mövcud olduğuna inanardım.

– Məgər siz buna şübhə edirsiniz? – Anri d'Albare maraqla soruşdu.

– Vicdanla desək, komandir, – Todros cavab verdi, – əgər bu barədə mənim fikrimi bilmək isteyirsinzsə, deyim: mən Sakratifin olmasına, demək olar ki, inanmiram. Kim özünü öyüb deyə bilər ki, nə vaxtsa onu görübdür? Bolkı də, bu ad döyüş ləqəbidir, quldurların başçıları da həmin ləqəbi növbə ilə daşıyırlar! Bilirsınız, mən belə hesab edirəm ki, bu adla tanınmış adamların çoxu, artıq çoxdan qabaq dorun köndələn ağacından asılmışlar. Bir də ki, bu əsas deyil! Ən

başkası o idi ki, gerek bu yaramazların ipi çekileydi, bu da ki, edilmişdir!

— Orası elədir, kapitan Todros, — Anri d'Albare qeyd etdi. — Elə bu, Sakratifin hər yerde görünmesi haqqındaki şayieleri də izah edər!

— Siz haqlısınız, komandır, — fransız zabitlərindən biri eləvə etdi. — Bir halda ki, deyildiyinə görə Sakratifi eyni zamanda bir neçə yerde görənlər olublar, deməli, quldurların başçılarından bir neçəsi eyni zamanda bu addan istifadə edirlər.

— Həm de bunu ona görə edirlər ki, onu təqib edən abırlı adamları çəşdirib, izi itirsinlər! — kapitan Todros onun sözüne qüvvət verdi.

— Lakin mən yene də təkrar edirəm: bu adın birdəfəlik yoxa çıxməsi üçün yalnız bircə vasita vardır, — o da bundan ibarətdir ki, həmin adı daşıyanı... hətta həmin adı daşımayanları da tutub asmaq lazımdır! Belə olarsa əsil Sakratif, eğer doğrudan da belə bir adam varsa, çoxdan bəri onun yolunu gözläyen kəndirdən canını qurtara bilmez!

Kapitan Todros haqlı idi, lakin başlıca çətinlik bu əlekeçməz caniləri tapmaq idi.

— Kapitan Todros, — Anri d'Albare sonra soruşdu, — "Sifanta"nın səfərə çıxdığı ilk aylarda, yaxud sizin əvvəlki səfərləriniz zamanı "Karista" adlı yüz ton su basımı olan bir sakoleva sizə rast gəlməmişdir?

— Bir dəfə də olsun rast gəlməmişdir, — Todros cavab verdi.

— Baş sənəcə, canablar? — komandır o biri zabitlərə müraciət etdi.

Bu adamların, demək olar ki, hamısı istiqlaliyyət uğrunda mühabirənin lap başlanğıcından Arxipelaq dənizlərində üzse də, yene onlardan heç biri sakoleva haqqında bir şey eşitməmişdilər.

— Məgər siz "Karista"nın kapitani Starkosun adını heç eşitməmişiniz, — Anri d'Albare öz sual-cavabını inadla davam etdirirdi.

Bu ad korvetin zabitlərinə qətiyyən melum deyildi. Həm de burada təəccüb ediləsi heç nə yox idi, çünkü adı bir ticarət gəmininin sahibi haqqında söhbət gedirdi və Levant limanlarında bu cür gəmilərə yüzlərə təsadüf olunur.

Lakin Todros çox dumanlı şəkildə xatırlayırdı ki, deyəsən, Messinada, Arkadi limanında dayandıqları zaman bir dəfə Starkosun adını eşitmışdır. Bu ad türk hakimiyət orqanları tərefindən satılmış əsirləri Berberi sahilinə aparan quldur gəmilərindən birinin kapitanına məxsus idi.

— Bəlkə, bu başqa bir Starkosdur, — o eləvə etdi. — Sizin dediyiniz adam sakoleva sahibidir, sakoleva isə belə alver üçün yararlı gəmi deyildir.

— Doğrudan da elədir, — Anri d'Albare razılaşdı və bununla da söhbəti kesdi.

Lakin o yene de Starkos haqqında düşünməyə bilməzdi, — çünkü fikirleşəndə hər dəfə o yene də iki qadının — Xacina Elizundo ilə Andronikanın sırlı bir halda itməsinin üstüne qayıdış gelirdi. İndi bu iki ad onun xatırılardır qətiyyən bir-birindən ayrı deyildi.

Martin 25-də "Sifanta" Xios adasından altmış lye şimalda, Samofrakiya adasının yanında idi. Əger keçilmiş yola gəminin nə qədər vaxt sərf etdiyi hesaba alınsa, o zaman aydın olar ki, gəmi həmin müddət ərzində bu yerlərdə gerek hər yeri yoxlamış olaydı. Doğrudan da, o yerde ki, dəniz dayaz idi və korvet hərəket edə bilməzdi, həmin yerlərdə qayıqlarla keşfiyyat aparılırdı. Lakin hələlik aparılan axtarışların hamısı nəticəsiz qalmışdı.

Samofrakiya adası mühərbi zamanı rehmsizcəsine talan edilmişdi və türkler hələ də bu adanı zülm altında saxlayırdılar. Belə hesab etmək olardı ki, əlverişli liman olmadığına görə dəniz quldurları bu yerlərdəki çoxlu kiçik dayanacağınlarda özlərinə etibarlı süg-nacaq tapırdılar. Bu adada beşaltı min fut hündürlüyü çatan Saos dağı ucalır; belə bir yüksəklidən dənizdəki hər bir gəmini görə bilər və əgər bu gəmi şübhəli görünse, bu barədə də siqnal vermek bələdçi üçün çətin deyildir. Beləliklə, əvvəlcədən hər şeyden xəber tutan quldurların yolları kəsilməmişdən, qaçıb gizlənməyə imkanları var idi. Yəqin ki, iş həqiqətən belə idi, çünkü demək olar ki, tamamilə bomboş olan bu sularda "Sifanta"nın qarşısına bir dənə də olsun gəmi çıxmamışdı.

Belə olduqda, Anri d'Albare Samofrakiya adasının iyirmi lyelik mesafəsində yerleşmiş Tasos adasının yanından keçmək üçün gəminin istiqamətini şimal-qərbə tərəf çevirdi. Korvet, külək qarşı tərəfdən güclü əsidiyinə görə dalğalarla mübarizə apararaq irəliyəyirdi; lakin tezliklə korvet sahilin yaxınlığına çıxdı, dənizin bu yeri sakit olduğuna görə gəminin üzəsi şəraiti de xeyli asanlaşdı.

Arxipelaqın müxtəlit adalarının tələyi neçə də bir-birinə bənzəmir! Mesələn, Xios ve Samofrakiya adaları uzun müddət türkərin zülmü altında qalıb xeyli əzab və eziyyətə düşər olduğu halda,

Limnos yaxud İmbros adaları kimi Tasos adasında da heç bir həbi töqquşma olmamışdı. Oranın əhalisi yunanlardan ibarət idi; onların adot və ənənələri də qədim və ibtidaidir; kişiləri və qadınları hələ indiyə qədər də öz geyimlərində, səliqələrində və saçlarının düzəldilməsində antik incəsənətin gözəlliyini qoruyub saxlayırlar. Hələ on beşinci əsrin əvvəllərindən başlayaraq bu adaya sahib olmuş türklər heç bir müqavimət rast golmedən bu adanı maneəsiz surətdə həmişə talan edə bilərdilər. Lakin hansı bir izahədilməz üstünlüyüne görə və ada sakinlərinin var-dövlətinin heç bir şeydən çəkinməyən bu vəhşilərin iştahasını və diqqətini cəlb edə biləcəyinə baxmayaq, Tasos adasına indiyə qədər toxunulmamışdı.

Bununla belə, əgər "Sifanta" gəmisi oraya golib çıxmazsaydı, yəqin ki, bu adanın sakinləri də soyğunçuluq basqınlarının bütün dəhşətlərini görəcəkdilər.

İş bundadır ki, aprelin 2-də Tasos adasının şimal tərəfində yerləşmiş və bizim günləre qədər yeno də Pirqos adlanan limana dəniz quldurlarının basqını gözlonirdi. On iki topla silahlansılmış briqantina gəmisinin müşayiəti ilə mistika və jermə tipli beş və ya altı quldur gəmisi adaya yaxınlaşmışdı. Əgər quldurlar adaya çıxsaydılar, şübhəsiz ki, böyük fəlakət baş verə bilərdi, çünki bu adanın əhalisi vuruşmalarda bərkiməmişdi və müqavimət göstərmək üçün də kifayət qədər qüvvəsi yox idi.

Lakin korvet limanın reyndində görünən kimi, briqantina gəminin böyük orta dorunda bayraq qaldırıldı və quldur gəmilərinin hamısı döyüş zamanı olduğu kimi hərbi qaydada cərəyə düzəldülər, bu isə onların tərəfindən qeyri-adi bir cəsərat idi.

— Yoxsa onlar bizim üzərimizə hücum etməyə hazırlaşırlar? — komandirlər yan-yanaya dayanmış kapitan Todros qeyd etdi.

— Hücum... yoxsa özlərini müdafiə etmək istəyirlər? — quldurların bu hərəkətindən müyyən qədər təcəcübəlməmiş Anri d'Albare cavab verdi.

— Lənət sənə kor şəytan! Mən gözləyirdim ki, bizi göründə bu yaramazlar yelkənləri qabardıb qaçacaqlar!

— Əksinə, kapitan Todros, qoy onlar müqavimət göstərsinlər! İstəyirlər, hətta lap hücumu keçsinlər! Əgər onlar qaçmağa üz qoysayıdı, bəziləri, şübhəsiz ki, yaxalarını bizim əlimizdən qurtara bilərdi! Əmr verin, döyüş həyəcanı elan olunsun!

Komandirin əmri dərhal yerinə yetirildi, toplar dolduruldu, qumbaralar götürülib topların yanında yığıldı; göyərtədəki toplar da döyüşə hazır vəziyyətə salındı, dənizçilərə silah — müşketlər, tapaçalar, qılıncalar və baltalar paylandı. Dorda növbə çəkən dənizçilər gəminin istor bir yerdə dayanıb döyüşə girməsi, istorse də qaçanları qovmaq üçün lazımlı olan qaydada hazırlanıllar. Bütün bu işlərin hamısı, hərbi gəmidə olduğu kimi, süretlə və daşıq görüldü.

Korvet həm hücum etmeye, həm de hücumu dəf etməyə cənə dərəcədə hazır halda tədricə quldurların donanmasına yaxınlaşdırıldı. Komandir əvvəlcə briqantina silahlı gəmisini atəş tutub sıradan çıxarmış, sonra isə gəmiyi daha da yaxınlaşdırıb öz adamlarını hücuma keçirən niyyətində idi.

Lakin bu vəziyyətdən tamamilə aydın olurdu ki, quldurlar qəsdən özlərini elə göstərirler ki, guya döyüşə hazırlaşırlar, lakin əslində onlar yalnız qacib qurtarmaq haqqında fikirləşirlər. Onlar bunu əvvəl edə bilməzdilər, çünki korvet onları qoflətən yaxalamışdı, indi isə korvet onların açıq dənizə tərəf yollarını keşmişdi. Quldurların yegane çərasi, hiyləgərlikle özlərini birtəhər boğaza salmaq və oradan qacib qurtarmaq idi.

Əvvəlcə briqantina atəş açdı. Onun topları elə tuşlanmışdı ki, korvetin orta tərəfini tutsun və heç olmazsa gəminin dorlarından birini sıradan çıxarsın. Əgər bu mümkün olsayıdı, onda briqantina öz rəqibinin elindən çox asanlıqla yaxın qurtara bilordi.

Güllələr "Sifanta"nın göyərtəsi üzərində yeddi, yaxud sekiz fut hündürlükde viyildədi, bəzi yerlərdə ipləri qırıldı, ilməkləri zədələdi, böyük dörlə orta dorun arasındakı ağac direyi parçaladı və bir neçə dənizçini de yüngüləşə yaraladı. Ümumiyyətə, bu atəş nəticəsində gəmiyə o qədər ciddi xətor dəymədi.

Anri d'Albare dərhal cavab vermədi. O əmr etdi ki, topları birbaşa briqantinaya tərəf tuşlaşın, lakin atəş, gəminin çağ böyründəki toplardan yalnız düşmən toplarının tüstüsü dağıldıqdan sonra açıldı.

Briqantinanın böxtindən onun kapitani küləkdən istifadə edərək, gəmini cəld hərəkəti və cəmisi bir neçə güllə, su basımı xəttindən yuxarı gəminin gövdə hissesinə dəydi. Briqantinada bir neçə dənizçi ölmüşdən də, gəmi sıradan çıxmamışdı.

Lakin korvetin atlığı və briqantinaya xətor yetirməyen o biri güllələr havayı getmədi. Bunların, demək olar ki, hamısı briqantina

hərlənərkən yan tərəfi açılmış mistika gəmisinin sol böyrünə dəydi və gəmi o saat su ilə dolmağa başladı.

— Dəymışdır! Briqantinaya dəyməsə də, onun peykinə, o köhnə qaloşa dəyib deşmişdir! — "Sifanta"nın göyərtəsindəki dənizçilər qısqırdılar.

— Mən öz çaxır payımdan mərc gəlirəm ki, beş dəqiqədən sonra mistika dənizin dibinə gedəcəkdir!

— Yox, üç dəqiqədən sonra!

— Raziyam! Dənizin suyu o quldur gəmisinin gövdəsində açılmış deşiklərdən içəri dolduğu kimi, qoy sənin çaxır payın da mənim boğazima tökülsün!

— Batır!.. Batır!

— Baxın! Gəmi artıq yarısına qədər suyun içindədir... Bu saat su üstünü örtecekdir!

— Dənizə atılan və üzə-üzə xilas olan bu şeytan balaları da onunla birlikdə batacaqlar!

— Nə demək olar, əgər kəndiri sudan üstün tuturlarsa, qoy üzüb çıxınlar, onlara mane olmayacaqı!

Doğrudan da mistika tədriclə suya batırdı. Buna görə də, nə qədər ki, su hələ göyərtəni tamamilə basmamışdı, onun komandası donanmanın her hansı bir başqa gəmisinə çata bilmək üçün özünü suya atıldı.

Lakin quldur gəmiləri üçün indi mistikanın sağ qalmış dənizçi-lərinin xilas etmək vaxtı deyildi. İndi onların yalnız bircə fikri var idi — qaçıb xilas olmaq. Bax buna görə də dənizə tullanmış bu bədbaxtların hamısı batırdı, onları xilas etmək üçün quldur gəmilərinin heç biri həttə suya bir kəndir bele tullamadılar.

Bu zaman "Sifanta"dan ikinci yaylım ateşi açıldı, bu ateş çox ehtiyatsızlıqla öz böyrünü ona təref çevirmiş jerma gəmilərindən birini möhkəm zədələdi. Bu isə həmin gəmini tamamile məhv etmək üçün kifayət etdi. Tezliklə közərmış yarımdüyün top güllesi onun göyərtəsinə düşüb yanğın əmələ getirdi və jerma alovlar içerisinde məhv olub batdı.

Jermanın aqibətini görən qalan iki kiçik gəmidəkilər başa düşdülər ki, korvetin toplarından yaxa qurtara bilmeyecəklər. Aydın idi ki, əgər qaçmağa üz qoysayırlar, yenə də korvet kimi sürətli gəminin əlindən qurtara bilməzdi.

Buna görə də briqantinanın kapitani öz adamlarını xilas etmək üçün yegane düzgün qərar qəbul etdi. O hamıya, bir yerə toplaşmaq üçün siqnal verdi. Bir neçə dəqiqədən sonra quldurların hamısı elo oradaca partlamış mistika və jermanı tərk edərək, tez briqantinanın göyərtəsində qalxdılar.

Kömeye gəlmis yüz nəfərə qədər adamın sayesində daha da möhkəmlənmiş briqantinanın komanda heyeti, əger qaçıb qurtara bilmezdise, hər halda indi yan-yana vuruşmaq üçün daha əlverişli bir şəraite malik idi.

Lakin bu gəminin heyeti indi sayca korvetin heyetine bərabər olsa da, bu vəziyyətdə onun üçün on yaxşı çarə qaçıb qurtarmaq idi. Buna görə də briqantinanın kapitani qaçıb Türkiye sahilində gizlənmək üçün gəminin sürətə getməsindən istifadə etməyi tərəddüsüz qərara aldı. Ora gedib çıxa bilerdi, briqantina sahil qayaları arasında məharetə gizlənər korvet də çətin ki, onu həmin yerdə tapıb yaxalaya bilərdi.

Külek xeyli güclənmişdi. Buna baxmayaraq, briqantinada, əsas dor ağacının sinmasından belə çəkinməyərək, kiçik üçkünc yelkənlərə qədər, bütün yelkənləri qaldırdılar və gəmi yavaş-yavaş "Sifanta"dan uzaqlaşmağa başladı.

— Nə olar! — kapitan Todros dilləndi. — Əgər onun da ayaqları bizim korvetin ayaqları qədər uzun olsa, mən buna çox təəccüb edəcəyəm!

Bunu deyib kapitan Todros komandire təref çevrildi və onun əmrini gözldi. Lakin bu zaman Anri d'Albarenin diqqəti tamamile başqa bir səmtə çevrilmişdi. O daha briqantinaya baxmirdı. Əlindeki durbini Tasos adasına təref tuşlayıb, orada yelkənlərini açaraq limandan çıxmaga hazırlaşan yüngül bir gəmini izləyirdi.

Bu — sakoleva idi. Güclü şimal-şərq küləyindən istifadə edib özünün bütün yelkənlərini açan sakoleva, körfezin cənub çıxacağına təref üzürdü, çünki su basımı bir o qədər də çox olmadığına görə həmin keçidən çıxıb getmek onun üçün daha asan idi.

Gəmiyə diqqətə baxıqdan sonra Anri d'Albare əlindəki durbini cəld aşağı salıb qısqırdı:

— "Karista"!

— Necə, haqqında bize danışığınız həmin sakolevadır? — kapitan Todros soruşdu.

- Beli, o özüdür; men onu izleyip tutacağam...

Anri d'Albare sözünü axıra qədər deyib qurtarmadı. Vəzifə borcu ona briqantina gəmisini, onun göyərtəsindəki quldurları və ya "Karista" gəmisini seçmək haqqında düşünməyə imkan vermedi, hərçənd ki, bu gəminə Nikolay Starkosun komanda verdiyinə heç bir şübhə ola bilməzdi. Briqantinanı təqib etmək fikrindən el çəkərək, yüksək sürətlə irəliləyiş sakolevanın yolunu kəsmək, çatıb onu tutmaq mümkün idi. Lakin bu öz şəxsi mənafeyi naminə ümumi mənafeyi qurban vermək demək idi. Onun belə hərəket etməyə ixtiyarı yox idi. Üzerinə götürdüyü vəzifə borcu ona əmr edirdi ki, bir saniyə belə itirmədən, briqantinanın ardına getsin, onu tutub mehv etmək üçün əlindən gələn heç nəyi əsirgəmesin; Anri d'Albare belə də etdi. O, gözlenilməz bir sürətlə azad və açıq boğaza üzüb gedən və getdiyə də uzaqlaşan "Karista"ya son dəfə nəzər saldı, tamamilə eks istiqamətdə hərəket edən quldur gəmisinin ardına gedib onu izləmək haqqında əmr verdi.

Tezlikle "Sifanta" bütün yelkənlərini qabardaraq briqantinanın ardına sürətlə irəliləməyə başladı. Eyni zamanda gəminin burun tərəfdəki topları quldur gəmisinə sarı tuşlanmışdı və hər iki gəmi bir-birindən yarımmillik məsafədə olduqlarına görə korvet atışa açımağa başladı.

Korvetin bu dilla danışması briqantinanın xoşuna gelmedi. Buna görə də iki dərəcə külüya tərəf istiqamətini dəyişdirərək, düşməndən qaçıb qurtarmağa teşəbbüs etdi.

Lakin bu teşəbbüsden heç nə çıxmadi.

"Sifanta"nın sükançısı sükanı azacıq hərlədi və korvet də öz növbəsində çətinlikle külüya eks istiqamətdə hərəket etməyə başladı.

Təqib bir saatə qədər davam etdi. Korvet quldurlara ləp yaxınlaşdı və indi daha heç bir şübhə qalmırkı ki, gecə düşənə qədər quldurların gamisi əlo keçəcəkdir. Lakin bu iki gəmi arasındakı təkbətək vuruşmanın nəticəsi özgə cür qurtarmalı imiş.

"Sifanta"nın güllələrindən biri briqantinanın qabaq dorunu qırıb saldı. Gəmi o saat əyilib külüyin istiqamətinə düşdü, indi böyürdən briqantinanın gövdə hissəsinə yaxın məsafəyə on beş deqiqədən sonra çatmaq üçün korvet yənə də əvvəlki istiqamətdə irəliləməli idi.

Ela bu zaman dəhşətli gurultu eşildi. "Sifanta" yarımkəbəltlik məsafəyə çatıb sağ böyründəki topların hamisindən atış açdı. Sanki

bu qızarmış metal seli briqantinanı götürüb yuxarı atdı, lakin yaylım ateşi yalnız gəminin sudan yuxarıda qalan hissəsinə xəter yetirdi və gəmi batmadı.

Bu ateşdən sonra komanda heyəti xeyli seyrəklənmiş gəminin kapitanı başa düşdü ki, daha müqavimət göstərə bilməz, buna görə də gəminin bayrağını aşağı saldı.

Bir anda korvetin qayıqları briqantinaya tərəf yönəldi və orada sağ qalmış çox az adamı gəmidən götürdü. Yandırılmış gəmi, alov su basımı xəttinə çatana qədər şöləndi və sonra dalğaların arasında batıb gözden itdi.

"Sifanta" çox xeyirxah ve faydalı bir iş gördü. Lakin quldurlarının donanmasına kimin komandanlıq etdiyi, onun adının nə olduğu, harada doğulduğu, əcdadının kimlər olduğu məlum olmadı və bütün bunların heç birini öyrənə bilmədilər, cümlə atamanın ona verilən suallara cavab verməkdən qəti boyun qaçırdı. Atamanın yoldaşları da susurdular; ola bilsin ki, onlar öz rəhbərlerinin keçmiş heyəti haqqında doğrudan da heç nə bilmirdilər, belə hadisələr quldurların arasında tez-tez olurdu. Lakin onların özlərinin quldur olduqlarına şübhə yeri qalmamışı və buna görə də onları mühakimə edib cəzalandırıldılar.

Bu arada sakolevanın qəflətən görünməsi və yənə də yoxa çıxmazı, Anri d'Albareni xeyli düşündürdü. Cümlə sakolevanın hansı şəraitdə Tasos adasını terk etməsinin özü, istər-istəməz onu düşünməyə məcbur edirdi. Sakoleva qaçıb gizlənmək üçün korvetlə quldur donanması arasındaki vuruşmadan bir vasite kimi istifadə etməyəmə çalışırı? Yoxsa o bəlkə də, tanıldığı "Sifanta" ilə üz-üzə golməkdən qorxurdu? Əgər o namuslu və temiz bir ticarət gəmisi idisi, gərək limanda sakit dayanıb qalayıdı, cümlə quldur gəmiləri oradan çıxıb getməkdən başqa heç neyin haqqında fikirləşmirdilər! Lakin bunun əvəzində "Karista" tezlikle lövberden çıxmaga və açıq dənizə üzməyə tölsirdi, halbuki onların əlinə düşə bilərdi! Hər halda gəminin bu cür çıxıb getməsi çox şübhəli idi və öz-özlüyündə belə bir sual meydana çıxırı: "Karista" quldur gəmiləri ile əlbir deyildirmi? Doğrusunu desək, Nikolay Starkosun dəniz quldurlarından olduğunu öyrənsəydi, komandır d'Albare qətiyyən təəccübəlməzdi. Bədəxşliyindən, korvet indi yalnız təsadüf nəticəsində sakolevanın izinə düşə bilərdi. Gecə düşürdü, conuba tərəf xeyli yol getmiş "Sifanta"nın indi "Karista" ilə görüşməyə heç bir ümidi qalmamışdı.

Har halda, Nikolay Starkosu əla keçirmek fürsətini əldən buraxmış olan Anri d'Albare, keçirdiyi bütün təessüf hissloruna baxmayaraq, yenə də bu vəziyyətə razılışmalı idi; lakin bunun əvəzində, o öz borcunu yerinə yetirmişdi. Tasos adası yaxınlığında vuruşma nəticəsində beş quldur gəmisi məhv edilmişdi, korvetin heyəti isə, demək olar ki, itki verməmişdi. Bu vuruşmadan sonra Arxipelaqın cənub dənizlərində bir müddət səkitlik olmalı idi.

## ON BİRİNCİ FƏSİL

### CAVABSIZ QALAN SİQNALLAR

Tasos adası yanındakı vuruşmadan səkkiz gün sonra "Sifanta" Kavala adasından Orfanoya qədər Türkiye sahilərindəki bütün limanları axtarıb, Kontessin körfezindən üzüb keçdi; sonra o, Depranon burnundan Paliura burnuna qədər üzüb, Monte-Santo və Kassandra körfezlərinin yanından keçdi, nəhayət, aprelin 15-də ən uca nöqtəsi dəniz səthindən demək olar ki, iki min metr hündürlükde olan Atos dağının zirvəsi gözdən itdi.

Korvet bu yerlərdə heç bir şübhəli gəmiyə təsadüf etmədi. Bir neçə dəfə türk donanmaları göründü; lakin, Korfu bayraqı altında üzən "Sifanta" bu gəmilerin siqnallarına cavab verməyi lazımlı bilmədi, çünki "Sifanta"nın komandırının həmin gəmiləri hörmətlə salamlamaq əvəzinə, top atışı ilə qarşılıqla daha çox meyli vardi. Lakin komandır, ona bəzi çox qiymətli məlumatlar verən yunan ticarət gəmilərinə tamamilə başqa cür yanaşdı.

Bələ bir şəraitdə aprelin 26-da komandır d'Albare çox böyük əhəmiyyəti olan bir hadisədən xəber tutdu. Müttefiq dövlətlər dəniz yolu ilə İbrahimin qoşunlarına göndərilən köməkçi gəmilərin hamisini tutmaq haqqında qərar qəbul etmişdilər. Bundan əlavə, Rusiya rəsmi surətdə soltana mühərabə elan etmişdi. Beləliklə, Yunanıstanın vəziyyəti tədricə yaxşılaşdırıb və bu ölkə hələ qarşıda duran bütün çətinliklərə baxmayaraq, öz istiqlaliyyətini almaq üçün inamlı irəliləyirdi.

Aprelin 30-da korvet Saloniq körfezinin içərilərinə daxil oldu və bu körfezin en uzaq sahilərinə – Arxipelaqın şimal-qərbindəki səfərinin en uzaq nöqtəsinə çatdı. Burada o bir neçə quldur gəmisini – yalnız sahile tərəf qacaqla təqibdən xilas olmuş şebeka, şnyav və polakra gəmilerini tutmağa imkan əldə etdi. Hərçənd ki, bu gəmilerin komandırları son nəfərinə qədər öldürüləmedi. Lakin hər halda gəmilerin özleri sıradan çıxarıldı.

Sonra Saloniq körfezinin cənub sahilini diqqətlə yoxlayıb nəzərdən keçirmək üçün "Sifanta" yenidən cənub-şərq istiqamətində irəliliydi. Lakin görünür, quldurlar artıq hər şeydən xəber tutmuşdular, elə buna görə də yolda ələ keçiriləsi və cəzalandırılması heç bir quldur gəmisi korvetin qarşısına çıxmadı.

Elə bu zaman gəmidə çox qəribə və izahedilməz bir hadisə baş verdi.

Mayın 10-da axşam saat yeddiye yaxın Anri d'Albare "Sifanta"nın, demək olar ki, bütün arxa tərəfini tutan öz kayutuna girişdə stolun üstündə bir məktub gördü. Məktubu götürüb tavannı altında yellenən lampaya tərəf gətirdi və zərfin üstündəki yazını oxudu.

Orada yazılmışdı: "Açıq dənizdə, "Sifanta" korvetinin komandırı kapitan Anri d'Albareya".

Yazının xətti gənc zabitə tanış geldi. O, Xios adasında olarkən aldığı və korvetin komandanlığında boş yer olması haqqında xəber yazılmış əvvəlki məktubu yadına saldı.

Bu səfər, poçtun köməyi olmadan, çox qəribə və qeyri-adi bir şəraitdə gəlib çıxmış həmin məktubda deyilirdi:

"Əger komandır d'Albare özünün Arxipelaqdakı əməliyyatının planını tutarken sentyabrın birinci heftesində Skarpanto sahilərinə gəlib çıxmağı nəzərdə tutmaq arzusunda olsa, bununla ümumi işin xeyrinə, həm də ona etibar edilmiş işin faydasına hərəkət etmiş olar".

Xiosda alınmış məktubda olduğu kimi, bu məktubda da ne imza, ne də tarix yazılmışdı. Anri d'Albare hər iki məktubu tutuşdurub inandı ki, onların ikisi də eyni bir el ilə yazılmışdır.

Bəs bunu necə başa düşmək olar? Birinci məktub ona poçt vasitəsi ilə gelmişdi. Lakin ikinci məktubu yalnız bu gəmidə olan her hansı bir adam getirib onun stolunun üstünə qoya bilərdi. Yəqin

ki, həmin adam bu məktubu hələ gəmi səfərə çıxmamışdan əvvəl alıb öz yanında saxlamış, yaxud "Sifanta"nın son dəfə dayandığı yerlərdən birində bu məktubu almışdır. Onu da nəzərdə tutmaq lazımdır ki, bir saat bundan əvvəl, komandir dənizçilərə həmin gecə üçün sərəncam verməkdən ötrü öz kayutundan çıxıb göyərtəyə gedəndə, hələ bu məktub ortaçıda yox idi. Deməli, məktubu, şübhəsiz ki, bir saat bundan əvvəl onun stolunun üstünə qoymuşdular.

Anri d'Albare zəng çaldı.

Növbətçi içəri girdi.

— Mən göyərtədə olanda buraya girib-çıxan olubdurmu? — komandir soruşdu.

— Xeyr, cənab kapitan, — dənizçi cavab verdi.

— Olmayıb?.. Ola bilərmi ki, bura girən olsun, sən də onu görməyəsən?

— Xeyr, cənab kapitan, mən bir saniyə belə qapıdan uzaqlaşmağımışam.

— Yaxşı!

Dənizçi əlini beretinin önünü qaldırıb getdi.

"Doğrudan da heç ağlıma batmır ki, — Anri d'Albare öz-özüne fikirləşdi, — bir adam gözə görünmədən gəlib bura girə bilsin. Lakin axşam qaranlığında bayır tərəfdən hərlənib kayutun bir pəncərəsindən içəri girmək olmazdim?"

Anri d'Albare göyərtəyə açılan illüminatorların vəziyyətini yoxladı. Lakin burada, onun öz kayutunda olduğu kimi, illüminatorların hamisi içəridən bağlanırdı, bayır tərəfdən bunların hər hansı birindən içəri girmək aqlaşırmaz iş idi.

Bütün bunlar Anri d'Albare də ümumiyyətlə, çox da narahatlıq əmələ getirmədi; o, yalnız hər hansı bir məsələni izah edib aydınlaşdırıbilməyəndə insanın keçirdiyi təccüb və maraq hissi duyurdu. Tek birçə şey aydın idi: hər halda imzasız məktub öz ünvanına düzgün gəlib çatmışdı, həmin adam isə o özü — "Sifanta"nın komandiri idi.

Bir az götür-qoy edəndən sonra Anri d'Albare qərara aldı ki, bu hadisə haqqında heç kimə, hətta öz yanındakı baş zabitə də bir söz deməsin. Tutaq ki, demədi, bundan ən olardı? Onun naməlum müxbiri kim olur olsun, yəqin ki, özünü tanıdib üzə çıxmayaqdı.

Bəs məktubda yazılın məsələ haqqında nə demək olardı: kapitan məktubdakı məsləhəti qəbul cdirdimi? "Bu məsləhəti mütləq

qəbul edəcəyəm! — Anri d'Albare fikirleşdi. — "Sifanta"nın komandanlığında boş yer olması haqqında ilk dəfə xəbəri yazmış adam məni aldatmadı. İndi o, sentyabrın birinci heftesində Skarpanto adasına nə üçün dəvət edən adam ikinci məktubda məni aldatmalıdır? Beli! Mən öz səfərimin planını deyişdirəcək və mənə göstərilən yere vaxtında gedib çatacağam!"

Anri d'Albare içinde yeni göstərişlər olan məktubu səliqə ilə qatladi; sonra öz xəritələrini çıxarıb, səfərin planını yenidən nəzərdən keçirməyə başladı, o, planı cələ deyişdirmək istəyirdi ki, avqustun axırına qədər qalan dörd aylıq müddətdən səmərəli istifadə etsin.

Skarpanto adası cənub-şərqdə, Arxipelaqın o biri tərəfdəki qurтарacağında, yeni texminən korvetin o zaman dayanmış olduğu yerdən, düz xətə götürülərsə, yüz lyelik məsafədə idi. Deməli, quldurların asanlıqla gizlənə bildikləri Moreyanın bütün sahilərini, həmçinin Eginsk körfəzinin girəcəyindən Krit adasına qədər səpələnmiş Kikladın bütün adalar qrupunu yaxşıca nəzərdən keçirib yoxlamaq üçün Anri d'Albareni ixtiyarında kifayət qədər vaxt vardı.

Demək lazımdır ki, göstərilən vaxtda Skarpanto adasına gedib çatmaq zərurəti komandir d'Albareni əvvəl işləyib hazırladıq səfər planını çox cüzi deyişdirirdi. O, hətta əvvəl nəzərdə tutduğu işlərin hamısını, öz programını qətiyyət etmədən də yerinə yetirə bilerdi. Buna görə də mayın 20-də, Neqrepolədən şimal tərəfdə olan Peleris, Peperi, Sarakinon və Skansura kimi çox da böyük olmayan adaları yoxlayıb tədqiq etdikdən sonra "Sifanta" Skiros sahilərinə keşfiyyata getdi.

Skiros — qədim dövrde yunanların haqlı olaraq doqquz ilahənin məskəni sayı biləcəkləri və bir qrup təşkil edən doqquz adanın en böyüyü idi. Onun yaxşı müdafiə olunan, əla lövber dayanacaqlarına malik Müqəddəs Georgi adlı geniş limanında korvetin heyəti çox asanlıqla təzə ərzaq — qoyun eti, buğda, arpa tapar, həmçinin bu yerlərin əsas sərvətlərindən hesab olunan gözəl şərab satın ala bilərdi. Troya müharibəsinin yarifesənəvi hadisələri ilə, Likomedin, Axillessin və Odisseyin şöhrətli adaları ilə yaxından bağlı olan bu ada, tezliklə yeni yunan krallığının tərkibinə, Evbey yeparxiyasına daxil olmalı idi.

Skiros adasının sahilərində xeyli körfəz və kiçik limanlar vardır ki, quldurlar çox asanlıqla bu yerlərdə sığınacaq tapa bilərdilər;

buna göre de Anri d'Albare adanın həmin körfəz və limanlarını diqqətlə yoxlamağı əmr etdi. Nə qədər ki, korvet, adanın sahillərinin bir neçə kabeltiyində dayanıb gözleyirdi, onun qayıqları adanın sahillərini başdan-başa gəzib nəzərdən keçirir və ən ağlagelmez bucaqlarını belə yoxlayırdılar.

Bu kaşfiyyat heç bir nticə vermedi. Bu sahillerdeki sığınacaq yerlərin hamısı boş idi. Komandır d'Albarenin adadakı hakimlərdən ala bildiyi yeganə məlumat isə bundan ibarət oldu ki, texminən bir ay əvvəl quldurların bayraqı altında gəzən bir gəmi onların sahilərinin yanında bir neçə tıcarət gəmisinə hücum etmiş, onları talan və məhv etmişdir. Bu quldurluq hərəkətini məşhur Sakratifin adına yazırırdılar. Lakin belə bir mülahizənin nəyə əsaslandığını heç kim deyə bilməzdi, çünki bu dəniz qulduru ile, hətta onun ümumiyyətlə mövcud olub-olmaması ilə əlaqədar olan bütün şayiə və xəberlərin hamısı qeyri-müəyyən idi və bunların düzgünlüyünü başa düşmək çətin idi.

Bes günlük dayanacaqdən sonra korvet Skiros sularını tərk etdi. Mayın axırına doğru korvet böyük ada olan və eyni zamanda Neqreponte adlanan Evbey adasının sahillerine yaxınlaşdı və qırx lyedən artıq bir məsafədə həmin adanın gəmi giri biləcək bütün yerlərini diqqətlə yoxlayıb nəzərdən keçirdi.

Məlumdur ki, mühərribənin lap başlangıcında – 1821-ci ilde türklər əleyhinə üşyan etmiş ilk adalardan biri, həmin Neqreponte adası idi; lakin türklər Neqreponte qalasında möhkəm eyleşmişdilər və eyni zamanda Karistos qalasında da öz yerlərini möhkəmləndirərək inadlı müqavimət göstərildilər. Sonra, Yusif paşanın quoşunları hesabına kömək alan türklər, bütün adaya səpələnmış və onlar üçün adı bir iş olan vəhşiliklər törətməye başlamışdır; yunanların rəhbərlərindən biri, Diamantis, 1823-cü ilin sentyabrında onları dayandıranadək, türklər bu vəhşi hərəkətlərini davam etdirmişdilər. Diamantis qəflətən türk əsgərlərinə hücum edərək onların böyük bir hissəsini məhv etmişdi, sağ qalanları isə boğaz vasitəsilə Fes-salyaya keçib orada gizlənəməyə mecbur olmuşdular.

Axırda sayca çox olan türklər üstünlük əldə etmişdilər. 1826-ci ilədə polkovnik Favyenin və donanma komandiri Renyo de Sen-Jan-d'Anjelinin onları məhv etmək üçün əbas yera göstərdikləri təşəbbüsündən sonra türklər bu adada əməlli-başlı, ağılıq etmeye başlamışdır.

"Sifanta" Neqreponte sahillerinin karşısından keçəndə bu ada həle de türklerin hökmranlığı altında idi. Gəminin göyortəsindən baxanda Anri d'Albare özünün iştirak etmiş olduğu qanlı mühərribə meydanını yenidən görə bilerdi. İndi orada döyüşlərin arası kesilmişdi və yeni krallığın tanınmasından sonra altmış min nəfərlik əhalisi olan Evbey adası Yunanistanın əyalətlərindən birini təşkil etməli idi.

Sahillərində qoyulmuş türk toplarının lap üzərində bu yerlərin sularından keçmək nə qədər qorxulu olsa da korvet yənə də öz yoluna davam etdi və Evbey adasının ətrafında talançılıqla məşğul olan iyirmiye qədər quldur gəmisini məhv etdi.

Bu ekspedisiya, demək olar ki, bütün iyun ayının axırına qədər davam etdi. Sonra "Sifanta" cənub-şərq tərəfə yollandı. Həmin ayın son günlerində korvet Evbeyin qurtaracağı yanındakı Kiklad adalarından birincisi sayılan Andros adasının yanına gəlib çıxmışdır; bu qəhrəman adanın sakinləri Psara adasının sakinləri ilə eyni zamanda türklerin hakimiyyəti əleyhinə üşyan qaldırmışdır.

Buraya çatanda komandır d'Albare korvetin istiqamətini dəyişmeyi zəruri saydı və Pelopennes sahillerinə yaxınlaşmaq üçün cənub-şərb tərəfə buruldu. İyunun 2-də korvet bir zamanlar Keos, yaxud Kos adlanan və üzerinde Eli dağının möhtəşəm zirvəsi ucalan Zeya adasının yanına gəlib çatdı.

Korvet həmin sahillerdə ən yaxşı limanlardan hesab olunan Zeya limanında bir neçə gün lövbər salıb dayandı. Anri d'Albare və onun zabitləri Zeya qəhrəmanları ilə görüşdüler. Onlar mühərribənin ilk illərində silah yoldaşı olmuşdular. Buna görə de həmin limanda korveti sevincə qarşılımasıdır. Bu adanın limanlarında gizlənmək heç bir quldurun ağlına gəlmədiyi üçün "Sifanta" tezliklə öz yolunu davam etdirdi və iyulun 5-də gəlib Attikanın cənub-şərq qurtaracağındaki Kolonu burnunun yanından ötdü.

Həftənin axırında, Korinf bərzəxina qədər Yunanistan torpağının içəriliyinə doğru xeyli dərinleşmiş Eginsk körfəzini daxil olanda, külək olmadığına görə korvetin sürəti yavaşıdı. Belə olduqda, gəmidi növbətçilər daha ayıq olmalı idilər. Külək yatmışdı, dəniz sakit idi, "Sifanta" öz sallanmış yelkenləri ilə hərəkətsiz dayanmışdı. Əgər belə bir vaxtda bu ucsuz-bucaqsız sularda yüzlerle qayıq korvetə tərəf gəlseydi, gəminin işi pis olardı. Buna görə de

"Sifanta"nın heyeti hər təhlükəyə qarşı müqavimət göstərməyə daim hazır idi, bu da tamamilə düzgün idi.

Doğrudan da bu zaman bir neçə qayıq dəfələrlə korvete yaxınlaşmışdı, onların basqın niyyətində olduqlarına heç bir şübhə ola bilməzdi, lakin onlar bu yaxın məsafədən gəminin toplarına və muşketlərinə meydan oxumağa cəsarət etməmişdilər.

İyulun 10-da şimal küləyi yeniden əsməye başladı, küləyin qalxması lap yerinə düşdü, "Sifanta" Damalı adlanan kiçik şəherin lap karşısından keçib Navpliysk körfəzinin girəcəyindəki Skili burnunu sürtətlə dövra vurub keçdi.

İyulun 11-də korvet Hidra adasının yanında, bir gün sonra isə - Spetsi adası yaxınlığında göründü. Bu ada əhalisinin istiqlaliyyət uğrunda mübarizədə necə iştirak etdiyini xatırlatmağa ehtiyac yoxdur. Müharibənin əvvəlində Hidra, Spetsi və Psara adaları sakınlarının üç yüzdən çox ticarət gəmisi var idi. Onlar həmin gəmiləri hərbi gəmilərə çevirib türk donanmasına qarşı göndərdilər, dəniz vuruşmalarında onların müvəffəqiyyətləri də pis deyildi. Bu adalar Konduriotisin, Tombazisin, Miaulisin, Orlandosun və tanınmış nəsil-dən olan, həm de əvvəlcə öz variyyatları ilə, sonra isə öz qanları ilə vətən qarşısında borclarını yerinə yetirən digər bu kimi məşhur adamların vətəni idi. Tezliklə türkərin gözünün odunu alan brandera gəmiləri burada silahlandırılıb yola salınırdı. Buna görə də, daxili çətinliklərə və maneələrə baxmayaraq bu adalar heç zaman zülmkarların ayaqları altında tapdaq olmamışdı.

Anri d'Albare oraya gəlib çıxanda bu adalar həm bu, həm də o biri tərəfdən cəlb olunduqları və artıq sakitləşmiş olan mübarizədən çıxməq üzrə idilər. Adaların Korinf və Arqolidə əyaletlərində iki yeparxiya təşkil edərək yeni krallığın tərkibinə daxil olacaqları saat yaxınlaşırı.

İyulun 20-də korvet gəlib, Homer tərəfindən çox şairanə tərənnüm olunmuş sədəqətli Evmeyin vətəni olan Sira adasındaki Germopolis limanında lövbər saldı. Bu zaman həmin ada hələ də türkərin qitədən qovduqları hər kəs üçün sığınacaq idi. Katolik yepiskopu, həmişə Fransa tərəfindən müdafiə edilən Sira adası öz sərvetlerini Anri d'Albarenin ixtiyarına verdi. Gənc zabit öz vətəninin heç bir limanında bundan səmimi bir qəbul görə bilməzdi.

Yalnız bircə şey onun bu səmimi görüşdən aldığı nəşəni pozurdu; bu da onun buraya üçəcə gün əvvəl gəlib çıxmaması idi.

Fransa konsulu ilə söhbətdən məlum oldu ki, altmış saat bundan əvvəl yunan bayraqı altında üzən "Karista" gəmisi limandan çıxıb getmişdir. Bu vəziyyət belə bir nəticə çıxarmağa imkan verirdi ki, quldurlarla korvetin vuruşduğu zaman Tasos adası limanından çıxıb gəden sakoleva, Arxipelaqın cənub sahillərinə tərəf irəliləmişdir.

- Bəlkə, o gəminin hara getdiyi məlumatdır? - Anri d'Albare maraqla soruşdu.

- Mənim eşitdiklərimə görə sakoleva, əgər Krit adasının limanlarından birinə getməyibse, yəqin ki, cənub-şərq tərəfdəki adalara doğru irəliləyir.

- Siz onun kapitanı ilə görüşə bildinizmi? - zabit xəbər aldı.

- Yox, komandır, görüşə bilmədim.

- Kapitanın adının nə olduğunu eşitmədiniz ki? Nikolay Starkos deyildimi?

- Bilmirəm.

- Arxipelaqın bu hissəsində qaynaşan quldurların donanmalarına sakolevanın mənsub olduğunu şübhələnmək üçün əsas vardırı mı?

- Yox, əgər belə olsa, - deyə konsul cavab verdi, - gəminin Krit adasına tərəf getməsində təcəccübü bir şey yoxdur, çünki həmin adanın limanlarından çoxu hələ indi də bu yaramazların üzüne açıqdır!

Xacina Elizundonun itmesi ilə bilavasitə, yaxud dolayısı ilə əlaqədar olan bütün əvvəlki xəbərlər kimi bu yeni xəbər də "Sifanta"nın komandirini höyeçanlaşdırmağa bilməzdər. İş qətiyyən düz getirmirdi - sakoleva buradan çıxıb gedəndən azacıq sonra Anri həmin limana gəlib çıxmışdı! Lakin, əgər sakoleva doğrudan da cənub istiqamətində getmişdə, korvet bəlkə, eyni istiqamətdə onu təqib edib arxadan çata bilərdi? Buna görə də Nikolay Starkosla üzüze gəlməyi çox arzu edən Anri d'Albare elə həmin axşam, iyulun 21-də, Sira adasını tərk etdi; "Sifanta" lövbərini yığında zəif külək əsməye başlamışdı, lakin barometrin göstərdiyinə görə külək tezliklə güclənməli idi.

Etiraf etmek lazımdır ki, kapitan d'Albare quldurları axtarakən göstərdiyi böyük səyə, iki həftə sakolevanı da axtardı. Anri belə hesab edirdi ki, bütün quldur gəmiləri kimi və cyni səbəblərə görə

"Karista" belə bir səyələ axtarılmağa və təqib olunmağa layiq idi. Əgər bəxti getirseydi, Anri nə edəcəyini artıq çox yaxşı bilirdi!

Bununla belə, bütün axtarışlara baxmayaraq, sakolevanın izinə düşmək korvetə mümkün olmadı. "Sifanta"nın, bütün limanlarına daxil olduğu Naksos adasında "Karista" dayanmamışdı. Bu adanı əhatə edən kiçik adalar və sualtı daşlar arasında da korvet heç bir gəmi izi tapa bilmədi. Həm de bu yerlərə quldur gəmiləri həmisi həvəsə gəldikləri halda, indi heç birine təsadüf olunmadı. Məlumdur ki, çox zəngin olan Kiklad adaları arasında həmisi böyük ticarət və alver getdiyinə görə güman etmək olardı ki, həmin yerlər dəniz quldurlarının diqqətini xüsusiəl cəlb etməlidir.

Paros adasının yanında da korveti eyni müvəffəqiyyətsizlik gözlayırdı: eni yeddi mil olan adı bir boğaz bu adanı Naksos adasından ayırrı. Buradakı Parkı, Navsa, Müqaddəs Mariya, Aqula, Diko limanlarına Nikolay Starkos gelməmiş və bu yerləri "şöhrətləndirməmişdi". Şübhəsiz ki, Sira adasındaki fransız konsulu haqlı idi: sakoleva doğrudan da Krit adası sahilindəki limanlardan birinə getmişdi.

Avqustun 9-da "Sifanta" gəlib Milos limanında lövbər saldı. XVIII əsrin ortalarına qədər abad olan bu ada vulkan püskürmələri nəticəsində xeyli yoxsullaşmışdı; torpaqdan qalxan zərərlə buxar adanın bitki və heyvanat aləmini zəhərləyirdi, Milosun əhalisi isə gün-gündən azalırdı.

Burada aparılan axtarışlar da səmərə vermədi. "Karista" heç yerde görünmüdü; hətta adətən Kiklad adasının ətrafindəki denizi gəzib-dolaşan quldur gəmilərindən de heç biri göze dəymirdi. İstər-istəməz belə bir şübhəli fikir doğurdu ki, yəqin, "Sifanta"nın yaxınlaşdığını vaxtında gören quldur gəmiləri dərhal qaçıb gizlənmişlər. Arxipelaqın şimal hissəsində korvet dəniz quldurlarına az zərər vurmamışdı və elə buna görə de ola bilsin ki, cənubda onlar üz-üzə gəlməmək üçün korvetin özündə yayınmağa çalışırdılar. Hər halda, bu yerlərin sahillərində indiyə qədər belə bir sakitlik olmamışdı. Sanki vəziyyət tamamilə dəyişmişdi və bundan sonra ticarət gəmiləri bu yerlərdə tamamilə təhlükəsiz üzə bilərdilər. Dənizdə təsadüf olunan iri ticarət gəmilərindən bəziləri – şebeka, şnyav, polarka, tartana, felyuqa və karavella gəmiləri – dayandırılıb məlumat almaq üçün sorğu-sual olundu, lakin bu gəmilərin sahiblə-

rinin ve kapitanlarının cavablarından komandir d'Albare, vəziyyəti özü üçün aydınlaşdırıcı biləcək heç bir tutarlı nəticə çıxara bilmədi.

Avqustun 14-ü də gəlib çatdı. Sentyabrın ilk günlərində Skarpanto adasına çatmaq üçün artıq iki həftə qahrdı. Kiklad adalarını tərk edəndən sonra "Sifanta" cənub tərəf yetmiş-səksən lie yol getməli idi. Məlum olduğu kimi uzun bir torpaq sahəsindən ibarettən Krit adası cənub tərəfdə Egəy dənizinin çıxacağını bağlayır. İndi "Sifanta" gəmisindən baxanda üfüqdə bu adanın zirveləri, həmisi qarla örtülü en yüksək dağları görünürdü.

Komandir d'Albare bu istiqamətde irəliləməyi qərara aldı. Krit adasına yaxınlaşandan sonra isə o, Skarpantoya getmək üçün gəmini yalnız şərqə tərəf yönəltməli idi.

Milos adasını tərk edən "Sifanta" sonra Santorini adasına qədər cənub-şərqi tərəf irəlilədi və bu yerlərdə sahillerin ən gizli və qayalı girinti-çixıntılarını axtardı. Bu yerlərin sularında üzmek təhlükəli idi, çünki burada hər dəqiqə vulkan püskürtüsü nəticəsində qəfleten yeni sualtı qayalar yaranı bilərdi. Buna görə de komandir Krit adasında yeddi min futdan yüksəye ucalan və indi Psilanti adlanan qədim İda dağına istiqamət qəbul etdi, korvet bütün yelkenləri qabartmağa imkan verən güclü şimal-şərqi küləyi sayəsində öz məqsədində doğru şüretlə irəliləməye başladı.

O biri gün, avqustun 15-de üfüqdə Krit adasının Spada burnundan Stavros burnuna qədər çox mənzərəli və girintili-çixıntılı sahilleri aydınca görünməyə başladı. Sahilin çox dik çıxtılarından biri, Arxipelaqın bu en böyük adasının paytaxtı Kanya şəhərinin yerləşdiyi körfəzi hələ de korvetdən gizlərdi.

– Siz, mənim komandirim, – kapitan Todros soruşdu, – bu yerlərdəki limanlardan birində lövbər salıb dayanmaq fikrindəsinizmi?

– Krit adası əvvəlki kimi yene de türklerin əlinindədir, – Anri d'Albare cavab verdi, – və mən belə hesab edirəm ki, bizim burada görülsə heç bir işimiz yoxdur. Əgər Sira adasında mənə verilən məlumatı inanmaq lazımlı gəlsə, belə çıxır ki, sfakiotların qoçaqlığına baxmayaraq, Mustafanın esgerleri Retimnonu aldıdan sonra adanın tam sahibləri olmuşlar.

– Bu sfakiotlar igid dağlılardır, – kapitan Todros onun sözüne əlavə etdi, – öz qoçaqlıqları ilə onlar lap mühabibənin başlangıcından şöhrət qazanmışlar...

— Elədir, qoçaqlıqları... ve bir da xəsislikləri, Todros, — Anri d'Albare cavab verdi. — Cəmi iki ay bundan əvvəl Krit adasının taleyi bütünlükə onların elində idi. Onların qəflətən yaxaladıqları Mustafa və onun qoşunları az qala məhv olacaqdı; lakin Mustafanın əmri ilə türk əsgərləri özlərində olan bütün qiymətli şeyləri — bəzəkdüzəyi, qiymətli silahları — bir sözlə, əllərində bahalı ne varsa, hamisini onların qarşısına tulladılar və şfakiotlar bu qiymətli şeyləri yığmağa başları qarışında, türkler gözdən yayımb dərələrdən birində gizlənməyə imkan tapdılar ki, sonra həmin dərədə onları ölüm həq-lamayıdı!

— Bu əlbəttə, çox təəssüfəlayiq bir hadisədir, lakin mənim komandirim, siz nəzərdə tutmalısınız ki, axı Krit adasının sakinləri əsil yunan deyildirlər!

“Sifanta”nın baş zabitlərindən, əslən yunan olan bir adamın dilindən bu sözləri eşidərkən təəccüb etmək lazım deyildir. Krit adasının sakinləri, öz vətənpərvərliklərinə baxmayaraq, yalnız kapitan Todrosun gözündə deyil, habelə başqalarının nəzərində de yunan sayılardılar; hətta yeni krallığın son dəfə yaradılıb təşkil olunduğu vaxtda da onlara yunan kimi baxılmırıldı. Samos adası kimi, Krit adası da uzun müddət, 1832-ci ilə qədər türkərin hakimiyəti altında qalmışdı, yalnız həmin il soltan bu adaya olan iddia və hüquqlarından el çəkərək onu Məhəmmədəliye vermişdi.

Bələliklə, o zamanki vəziyyətdə Anri d'Albareni Krit adasındaki limanlarda gedib çıxmasının heç bir ehəmiyyəti yox idi. Kaniya misirlərin əsas ehtiyat limanı hesab olunurdu və paşa öz vəhşiləşmiş əsgərlərini Yunanistan üzərində buradan göndərmişdi. Kaniya limanının özünə gəldikdə isə, onun əhalisi ola bilsin ki, o zamankı osmanlı hakim dairələrinin məsləhətinə qulaq asıb, “Sifanta”nın üzərində yellənən Korfu bayrağını bir o qədər de yaxşı qarşılamazdı. Müxtəsər, Anri d'Albare heç bir yerdə — na ierapetrdə, ne Sudada və na da Kisamosda — elə bir etibarlı məlumat ala bilməzdi ki, öz əmaliyyatının her hansı bir böyük quldur gəmisini elə keçirməklə başa çatmasına ona kömək etsin.

— Yox, — Anri kapitan Todrosa müraciət etdi, — mənim fikrimcə, adanın şimal sahilərini yoxlamaq faydasızdır, lakin biz şimal-qərb tərəfdən adanı hərlənib, Spada burnunun yanından keçərək bir və ya iki gün Qrabuzanın yanında keşik çəkə bilərik.

Bu cür qərar görünür, yaxşı idi. Çox pis ad çıxarmış Qrabuza adasının sularında, mümkün ki, “Sifanta” bir aydan daha çox bir vaxtda təsadüf etmədiyi quldur gəmilərinə atəş açmaq imkani əldə edərdi.

Bundan əlavə, sakolevanın mütləq Krit adasına təref gəldiyi nezəre almarsa, çox ola bilerdi ki, indi o quldur gəmisi Qrabuza adasında dayanmışdır. Bu fikir, Anri d'Albarede həmin limana təref dənizin bütün girecəklərini yaxşıca yoxlayıb nəzərdən keçirmək niyyətini daha da möhkəmlətdi.

O zamanlar Qrabuza həqiqi quldur yuvası idi. Yeddi ay əvvəl quldurların toplandığı bu biabırçı limana divan tutmaq üçün ingilis-fransız gəmilərindən ibarət böyük bir donanma və Mavrokordato-nun komandanlığı altında bir dəste nizami yunan qoşunu buraya gəlmİŞdi. Hamisindən təəccüblüsü bu id ki, Krit adası hakimləri ingilis donanması komandirinin tələb etdiyi on iki nəfər canını ona vermekdən imtina etmişdi. Komandir isə öz tələbini yerinə yetirmək üçün qalaya atəş açmağı, bir neçə gəmini yandırmağa və öz dənizçilərini adaya çıxarmağa məcbur olmuşdu.

Bələliklə, müttəfiqlərin donanması gedəndən sonra quldurların Qrabuzada məmənnüyyətlə gizlenəcəklərini və orada özlərinə yeni müttəfiqlər tapacağına zənn etmək tamamilə təbii idi. Anri d'Albare elə buna görə de Qrabuzannın yanından ölüb keçmək üçün Krit adasının cənub sahili boyunca Skarpantoya təref irəliləməyi qərara aldı. Komandir lazımı əmrlər verdi, kapitan Todros isə bu əmrləri tezliklə yerinə yetirməyə tələbsi.

Hava çox gözəl idi. Onu da deyək ki, bu bərəkətli yerlərdə qış fəsli dekabr ayında başlanır, yanvar ayında qurtarır. Allahın mərhəmətindən uğurlu yaranmış Krit adası padşah Minosun və qədim zəmanenin ilk mühəndisi Dedalın vətəni idi. Hippokrat müalicə etdiyi varlıları, həkimlik zamanı seyahət etdiyi Yunanistandan buraya göndərirdi!

Küleyə eks-istiqamətdə irəliləyen “Sifanta” Kani körfezi ilə Kisana körfezi arasında uzun dil kimi dənizə uzannmış Spada burnunu hərələnib keçmək üçün əyri-üyri istiqamətdə hərəket edirdi. Axşam birtəhər həmin burunun yanından keçdilər; gecə, Şərqiyan aydın gecesində, korvet adanın en son çıxıntısının yanından hərələndi. İndi cənuba təref üzümək üçün korvet öz istiqamətini yalnız iki

dərəcə dəyişdirməli idi və səhər kiçik yelkənlərin gücü ilə gəmi doğrudan da qəlib Qrabuzanın qarşısında üzməyə başladı.

Komandir Anri d'Albare adanın Qrabuza ile Kisana arasındaki qərb sahilərini altı gün yoxlayıb nəzərdən keçirdi. Limandan bir çox ticarət gəmiləri – felyuqa və şebəka çıxıb yola düşürdü. "Sifanta" o gəmilərdən bəzilərini saxlayıb sorğu-sual etdi, onlardan alınan cavablarla da şübhə etməyə heç bir əsas yox idi. Bununla belə, Qrabuzada özlərinə siğinacaq tapmış quldur gəmiləri haqqında verilən bütün sullara isə dəqiq cavablar alınmadı. Açıqca hiss olunurdu ki, onlar bu barədə həddindən çox danışib məlumat vermədən çəkinirdilər. Anri d'Albare "Karista" gəmisinin limanda olub-olmadığını da öyrənə bilmədi.

Bələ olduqda, korvet müşahidə dairəsini daha da genişləndirdi. O, Qrabuza ile Krios burnu arasında uzanan bütün sahili hərələnib nəzərdən keçirdi. Sonra, ayın 22-də, gündüzər güclənən və gecələr səkitləşən küləyin istiqamətindən istifadə edib, korvet həmin burunu hərələndi və mümkün qədər sahilləri çox da girintili-çixintili olmayıb, düz bir istiqamətdə uzanan, Krit dənizinin sahillərində fərqli olaraq, çıxıntıları az olan Liviya dənizinin sahillərinə yaxınlaşmağa və o yerləri yoxlamağa başladı. Üfűqün şimal tərəfində Asprovuna dağlarının silsilesi uzanırdı, bu silsilənin şərqi tərəfində çox şairanə bir görkəmi olan, başındakı əbədi qarlar həmişə Arxipelaqın qızığın günəşinə müqavimət göstərən İda zirvesi yüksəldi.

Bu sahildəki kiçik limanlardan heç birinə girmeyən korvet Rumelis, Anopolis və Sfakiya limanlarının yarımmilliyində dəfələrlə dayanmışdı, lakin gəmidəki növbətçilər bu sularda bir dənə də olsun quldur gəmisi tapa bilməmişdilər.

Avqustun 27-də, böyük Mştaras körfəzini yoxladıqdan sonra "Sifanta" Krit adasının en cənub nöqtəsi sayılan və bu yerlərdə uzunluğu on-on bir lyedən artıq olmayan Matala burnunu hərələnib keçdi. Bütün bu tedqiqatların korvetin əməliyyatı üçün hər hansı bir faydalı nəticə verəcəyinə ümidi etmək çətin idi. Doğrudan da, bu en dairəsində Liviya dənizindən çox az gəmi keçir. Gəmilər, adətən, ya şimal tərəfdən, Arxipelaqın adaları içərisindən, ya da cənub tərəfdən, Misir sahillərinə yaxın yerlərdən hərələnib gedirlər. Buna görə də korvetin qarşısına çıxanlar, demək olar ki, yalnız qayaların yanında lövbərdə dayanan baliqçi qayıqları və hərdənbir də dəniz

ilbizi yüklenmiş uzun barkazlar idi. Krit adası xırda dəniz heyvanlarının bu en nadir növünü Arxipelaqın başqa adalarına yollayırdı.

Matala burnu ilə qurtaran və bir çox kiçik gəmilərin xırda adalar arasında yerləşə bileyəcəyi sahilin bu hissəsində heç kəsi tapa bilməyen "Sifanta"nın Krit adasının cənub sahilinin o biri hissəsi boyunca üzəndə de müvəffəqiyyət qazanacağına bir o qədər ümidi etmək olmazdı. Buna görə də Anri d'Albare birbaşa Skarpantoya təref istiqamət götürməyi qərara aldı, hərçənd ki, o, həmin yere sırlı məktubda göstərilən vaxtdan tez gedib çıxa bilərdi. Lakin avqustun 29-da axşam təref onun bu fikri birdən-bira deyişdi.

Axşam saat altı idi. Komandir, baş zabit və bir neçə başqa zabitlər göyərtən arxa tərəfində dayanıb Matala burnuna tamaşa edirdilər. Elə bu zaman yuxarıdan, dorda keşik çəkən dənizçinin səsi eşidildi:

– Qarşıda, sol tərəfdə gəmi görünür!

Durbinlərin hamısı o saat korvetin bir neçə milliyində olan həmin nöqtəyə tərəf yöneldildi.

– Doğrudan da gəmidir, – Anri d'Albare səsləndi. – Özü də sahil boyunca irəliləyir.

– İndi ki, sahilə bu qədər yaxın üzür, deməli, gəmi bu yerləri yaxşı tanıyor, – kapitan Todros eləvə etdi.

– Bayraq qaldırmışdır?

– Xeyr, qaldırmamışdır, mənim komandirim, – deyə zabitlərdən biri cavab verdi.

– Keşikçilərdən soruşun, görək bu gəminin milli mənsubiyyətini öyrənmək olmazmı?

Əmr yerine yetirildi. Bir neçə saniyədən sonra alınan cavabdan məlum oldu ki, gəminin nə qarşı tərəfində, nə də dorlarında heç bir bayraq görünmür.

Lakin hava hələ işiq idi və gəminin milli mənsubiyyətini öyrənmək mümkün olmasaydı da, hər halda onun su basımını və hənsi növdən olduğunu müəyyən etmək olardı.

Bu görünən, böyük doru xeyli arxaya eyilmış briq növlü gəmi idi. Boyu çox uzun idi, qoşəng görkəmi, olduqca uzun dorları və geniş yelkənləri vardı, bu masafənin verdiyi imkan daxilində müəyyən etmək olurdu ki, gəmi yeddi yüz-səkkiz yüz ton su basımına malik və yəqin ki, çox sürətlə gedə bilən bir gəmi idi. Lakin bu gəmi silahlı idimi? Onun göyərtəsində toplar var idimi? Büyür

tərfində top yerləri və eyni zamanda açılıb-bağlanan lövhələri var idimi? Bütün bunların heç birini, en yaxşı durbinlə baxılsa da, görmək mümkün deyildi.

Briq gəmisi "Sifanta"dan en azı dörd millik mesafədə idi. Hem də günəş artıq Asprobuna dağlarının zirvələri arasında gizlənmişdi, hava qaralardı, sahil qayalarının etəklərini qalın qaranlıq bürüməyə başlamışdı.

— Cox qəribə gəmidir! — kapitan Todros qeyd etdi.

— Düşünmək olar ki, bu gəmi Platan adası ilə sahilin arasından keçib getməyə çalışır! — zabitlərdən biri əlavə etdi.

— Elədir! Gözə görünməkdən qorxub yayınan və gizlənməyə çalışan gəmilərə oxşayır! — komandırın köməkçisi cavab verdi.

Anri d'Albare cavab vermedi, lakin görünür, o öz zabitlerinin fikrinə şərik idi. Briq gəmisinin hərəkəti həmin dəqiqlidə ona da çox şübhəli görünmüdü.

— Kapitan Todros, — Anri d'Albare nəhayət dilləndi. — Gecə ərzində biz bu gəminin izini itirməmeliyik. Biz ele hərəkət etməliyik ki, səhər açılana qədər o gəminin dalınca gedək. Lakin o bizi görməmişdir, buna görə də əmr edin, korvetdəki bütün işləri söndürsünlər.

Baş zabit lazımı sərəncam verdi. Nə qədər ki, briq başı üzərində ucalan qayaların önündə görünürdü, müşahidə davam etdi. Gecənin qaranlığı düşəndə gəmi tamamile gözden itdi və ondan heç bir işq gəlmədi.

O biri gün, dan yeri ilk şəfəqlərini saçanda, Anri d'Albare "Sifanta"nın burun tərəfində dayanıb dənizin üzərini örtmüş dumanın çəkilməsini gözləyirdi.

Saat yeddiyə yaxın duman çəkildi və bütün durbinlər yenə də şərq tərəfə tuşlandı.

Briq yenə də əvvəlki kimi sahil boyunca irəliləyirdi; o indi Alikaporit burnunun qarşısında, təxminən "Sifanta"nın altı milliyində idi. Gecə ərzində o xeyli irəliləmişdi, lakin gəmidə dünən görünən yelkənlərə tezəsi əlavə olunmamışdı. — Onun üzərində yalnız orta dorun böyük yelkəni, bir də qıraqac yelkən var idi, uzun və üçkünc yelkənlər yığılmışdı.

— Bu, qətiyyən qaçıb gizlənməyə çalışan gəminin hərəketinə oxşamır, — komandırın köməkçisi dilləndi.

— Onun əhəmiyyəti yoxdur! — komandır cavab verdi. — Biz ona yaxından baxmağa çalışırıq! Kapitan Todros, əmr verin briqin ardına üzək.

Bosmanın fiti eşidilən kimi gəminin yuxarıdakı böyük yelkenləri dərhal qaldırıldı və korvetin sürəti xeyli artı.

Lakin briq, şübhəsiz ki, arada olan əvvəlki məsafəni saxlamağa çalışırıq, çünki o da öz növbəsində gəmidə bir qıraqac və böyük yelken qaldırımaqla kifayətləndi. Lakin "Sifanta"nı özüne yaxın buraxmaq istəməsə də, hər halda görünürdü ki, briq korvetdən tamamilə uzaqlaşış getmək fikrində də deyildi. O, əvvəlki kimi, yenə də mümkün qədər sahile yaxın yerlə yoluna davam edirdi.

Səhər saat ona yaxın, küləyin korvet üçün çox əlverişli istiqamətdə əsmesindənmi, yoxsa naməlum gəminin korveti özünə yaxın buraxmağı qərara aldığındanmi, hər halda bu iki gəmi arasındaki məsafə dörd mil azalmışdı.

İndi briqi daha aydın görmək mümkün idi. Bu gəmi iyirmi topla silahlanmışdı, özü də suya çox dərin otursa da, yəqin ki, gəyərtəsinin altında boş yer var idi.

— Bayraq qaldırılsın! — Anri d'Albare əmr verdi.

Top atışı açıldı, orta dorun başında bayraq yellənməyə başladı. Bunun mənası o idi ki, korvet görmüş olduğu gəminin milli mənsubiyyətini bilmək isteyirdi. Lakin korvetin bu siqnalına heç bir cavab verilmədi. Briq nə öz istiqamətini, nə də sürətini dəyişmədi, yalnız Keraton limanını hərlənib keçmək üçün az bir müddətə öz ləngərini iki dərəcə dəyişdi.

— Bu qoçaq çox da ədəbli deyil! — deyə dənizçilər bir ağızdan qışkırdılar.

— Amma görünür, ağlı başındadır! — qoca keşikçi cavab verdi. — Onun arkaya əylimləş böyük doru elə görünür ki, sanki papağının əyri qoyub və təzim etmek üçün əlini başına aparmaq istəmir.

Korvetin toplarından açılan ikinci atış də öz məqsədindən çıxmadi. Briq dayanmadı, sakit halda yoluna davam etdi, korvetin tələblərinə qətiyyən əhəmiyyət vermedi, sanki bütün bunlar onun üçün dənizdə görünən adice bir ilgim idi.

İndi bu iki gəmi arasında əsil sürət yarışı başlanmışdı. "Sifanta"da uzunsov, üçkünc, qıraqac və hətta ən aşağıdakı kiçik yelkənlərin hamısı qaldırılmışdı. Lakin briq də öz növbəsində yelkənlərini artırılmışdı və aradakı məsafəni əvvəlki kimi saxlayırdı.

- Yəqin, bu gəminin qarnında şeytan yuvası var! – keşik çəkən qoca dənizçi qışqırdı.

Düzünü desek, korvetdə nəinki dənizçilər, hətta zabitlər də, hamidən daha çox səbirsiz kapitan Todros qəzəblənib özündən çıxmaga başlamışdı. Birçə Allah özü bilir ki, indi bu kapitan özüne düşən bütün paydan məmənuniyyətlə el çəkerdi, təki bu briq hansı millətə mənsub olur olsun, elə keçəydi!

"Sifanta"nın burun tərəfində iyirmi girvənkəlik gülləni, demək olar ki, iki millik məsafəyə ata bilən uzaqvuran top dayanmışdı.

Zahirən öz soyuqsanlığını saxlayan komandir d'Albare bu topdan atəş açağı emr etdi.

Ateş açıldı, lakin suya toxunub çovuyan gülə briqin iyirmi sajənlindən dənizə düşdü.

Naməlum gəmi bu ateşə cavab vermək əvəzinə əlavə olaraq üçkunc yelkən qaldırmaqla kifayətləndi və tezliklə onu korvetdən ayıran məsafə yene de çoxaldı.

Məgər yelkənləri artırmadan və ateş açmadan ona çatmaq olmazdı? Bu, "Sifanta" kimi sürətli bir gəmi üçün təhqiqədici bir hal olardı!

Bu ara gecə düşdü. İndi korvet Perister burnunun yaxınlığında idi. Külək o qədər güclənmişdi ki, gəmidəki üçkunc yelkənləri yığmaq və gecə üçün daha çox elverişli yelkənlərlə üzmək lazım geldi.

"Sifanta"nın komandiri belə hesab edirdi ki, sehər açılanda o, bir daha briq görə bilməyəcəkdir, hətta onun dorlarının uclarını belə görmək ona qismət olmayıcaqdır, cünki bu gəmi ya şərqi tərəfdə üfüq xəttinin arxasında, yaxud sahilin hər hansı bir hündür çıxıntısına dalında gizlənib gözdən itəcəkdir.

Komandir səhv edirdi.

Günaş doğanda briq yənə göründü, o yənə də əvvəlki sürətə irəliləyir və eyni məsafəni gözleyirdi. Adama elə gəlirdi ki, o öz sürətini korvetin sürətinə tamamilə uyğunlaşdırılmışdır.

– Əgər belə davam etsə, demək, biz onun yedəyə aldığı bir gəmi vəziyyətinə düşəcəyik! – göyərtədə dənizçilər öz aralarında danışındılar.

Haqq sözə nə demək olardı.

Bu zaman Kufonisa adası ilə Krit adası arasındaki Kufonisa körfəzinə daxil olan briq, Krit adasının şərqi hissəsinə çatmaq üçün Kəkialıti burnunu hərləndi.

Bəlkə, bu naməlum gəmi orada hər hansı bir limana girib gizlənmək və ya sahilin dar boğazlarından birində gözden itməyə hazırlaşırırdı?

Lakin bunların heç biri olmadı.

Şəhər saat yeddiyə yaxın briq şimal-şərqə buruldu və açıq dənizə tərəf üzməyə başladı.

– Bəlkə, doğrudan da o, Skarpantoya gedir? – Anri d'Albare təccübə öz-özündən soruşdu.

Getdikcə güclənən küləkdə öz dorlarının və yelkən ağaclarının bir hissəsini sindirməqdan çəkinməyərək, Anri d'Albare bu intəhəsiz təqibçi davam etdirdi, cünki nə onun vəzifə borcu, nə də komandanı olduğu gəminin şərəfi bunu dayandırmağa imkan vermirdi.

Burada, Arxipelaqın bu hissəsində, bütün istiqamətlərdə hərəkət etməyin mümkün olduğu və Krit arası təpələrinin mane olmadığı açıq dənizdə "Sifanta" əvvəlcə, azacıq da olsa, öz təqibində briq üstün gelməyə başladı. Gündortadan bir saat keçmiş hər iki gəmi arasındaki məsafə ən azı üç mil azaldı. Korvetdən açılan top atəsi briq tərəf yənə bir neçə gülə göndərdi, lakin bu gülələr hədəfə çatmadı və naməlum gəminin sürətində heç bir dəyişiklik əmələ götürmedi.

Siciliya adası İtaliyanın lap qurtaracağında yerləşirdi. Kasos adlı kiçik adanın arxasından üfüq xətti üzərində Skarpantonun təpələri görünürdü.

Komandir d'Albare, onun zabitləri və bütün komandası indi nəhayət, bu naməlum gəmi ilə heç bir siqnal, heç bir top atəşinə cavab verməyən bu ədəbsiz gəmi ilə tanış ola biləcəklərinə ümidi edə bilərdilər.

Lakin axşam saat beşə yaxın, külək yatanda briq yənə də xeyli qabağa getdi.

– Ah, yaramaz!.. Şeytan özü onun tərəfindədir!.. O bizim əlimizdən qurtarıb qaçacaqdır! – kapitan Todros şikayətləndi.

Belə olduqda, öz gəminin sürətini artırmağa cəhd edən tacribəli dənizçi elindən gələn hər şeyi edirdi, – yelkənləri, yaşlıca daram qabarsın deye, işlatdırılar, qarmaqları asdırılar, cünki onların yellənməsi gəminin sürətini yaxşı təsir edə bilərdi, bütün bunların hamısı az da olsa bəzi müvəffəqiyətlər getirdi. Doğrudan da, saat yeddiyə yaxın, günəş doğandan bir az sonra iki gəmini bir-birindən ayıran məsafə iki mildən artıq deyildi.

Lakin bu en dairələrində gecə çox tez düşür. Axşamçağının qaralığı isə bir o qədər də uzun sürmür. Gecənin qaralığı düşən qədər briqə çatmaq üçün korvetin sürətini bir qədər də artırmaq tələb olunurdu.

Briq bu zaman Kaso-Pulo adaları ile Kasos adası arasından keçirdi. Tezlikle o, həmin adanı Skarpantodan ayıran dar boğazın dərinliyində gözdən itdi.

Yarım saat sonra "Sifanta" da küleyin istiqamətində irəliləmək üçün sahile ləp yaxın hərəkət edərək, eyni yere gəlib çıxdı. Bu zaman hələ kifayət qədər işq idı və bir neçə mil ətrafdə hətta ən kiçik gəmiləri belə görmək mümkün idi.

Briq isə yox olmuşdu, görünmürdü.

## ON İKİNCİ FƏSİL

### SKARPANTODA MÜZAYİDƏ<sup>1</sup>

Əgər, əsatirin rəvayətinə görə Krit adası bir zamanlar allahların beşiyi idisə, Qədim Karpatos əndiki Skarpanto adası da allahlara qarşı cəsərətlə vuruşan nəhənglərin məskəni olmuşdur. Müasir deniz quldurlarının yalnız sade adamlar üzərinə hücum etmələrinə baxmayaraq, onlar yənə de Olimp üzərinə basqın etmiş əsatir nəhənglərinin ləyaqətsiz nəslinə çevrili bilmirlər. Bizim hekayetimizin aid olduğu zamanlarda müxtəlif dəniz quldurları sanki Yafetin dörd oğlunun, Titanın və Yerin nəvələrinin doğulmuş olduğu bu adanı özləri üçün baş qərargah seçmişdilər.

Doğrudan da Skarpanto adası, dəniz quldurlarının peşəsinə çox lazımlı olan hiyləgərcəsinə yerdeyişmək hərəkətlərinə yaxşı uyğun gelir. Bu ada Arxipelaqın cənub-şərq tərəfində, Rodos adasından qırıq mildən çox mesafədə kənar bir yerdə yerləşmişdir; Skarpanto dağlarının zirvələri ləp uzaqlardan görünür. Bu adanın iyirmi lyləlik sahil xətti bir çox gürinti-çixıntırlarla kəsilib doğrənmışdır və bu sahillər ətrafındakı hədsiz-hesabsız sualtı daşlarla müdafiə olunur. Bu ada

qədim dövrün və müasir deniz səyyahları üçün olduğundan daha çox qorxulu idı, ele bu səbəbə görə də ətrafindakı sular həmin adanın adı ilə adlandırılmışdır. Karpatos dənizində bu suların bütün xüsusiyyətlərini dürüst tedqiq edib öyrənmədən, gəmi ilə seyahətə çıxmak təhlükəli hesab olunurdu və indi də təhlükəli sayılır.

Bununla belə, uzun Sporad silsilesində sonuncu həlqəni təşkil edən bu adada lövbər atıb dayanmaq üçün istənilən qədər yer vardır. Sidros və Pernis burunlarından başlayaraq Bonandres və Andremos burunlarına qədər bu adanın şimal sahilində də çoxlu liman vardır. Adanın Aqata, Porto di Tristano, Porto Qrato, Porto Malo Nato adlı dörd limanına, keçmiş zamanlarda Levant ticaret gəmiləri xüsusiət-tez-tez gəlirdi, yalnız Rodos həmin adaları hər cür ticaret əhəmiyyətindən məhrum etdikdən sonra bu limanlara gələn gəmilərin sayı azalmışdı. Indi isə bu yerlərdə lövbər salıb dayanmaq istəyen gəmiyə çox nadir hallarda təsadüf etmək olar.

Skarpanto – yunan adasıdır, məlumudur ki, onun əhalisi yunانlardır, lakin bu ada Osmanlı imperiyasına məxsusdur. Yunan krallığı tamamile təşkil olunub qurtarandan sonra bu ada Türkiyənin hakimiyyəti altında qalmalı olmuşdur, bu adanı Arkassa adlı kiçik şəhəriçiyin üst tərəfində salınmış qəsrə yaşıyan qazı idarə edirdi.

O zamanlar bu adada türklərə çox rast gəlmək mümkün idi, adanın istiqəlaliyyət uğrunda müharibədə iştirak etməyən əhalisi, demək lazımdır ki, türklərə tamamilə dost münasibət bəsleyirdilər. Cina-yətkar ticarət əməliyyatlarının mərkəzine çevrilən Skarpanto həm türk gəmilərini, həm də buraya əsir destələrini götəren quldur gəmilərini eyni hazırlıqla qəbul edirdi. Canlı malın satıldığı bu gəlirlili bazaarda Kiçik Asiyinin və Berberi sahilinin dəlləlləri toplaşırı. Burada açıq satış və müzayidələr keçirilirdi, satılan qulların, alverden asılı, olaraq qiymətlərinin doyişəsi burada teyin edilirdi. Həm də etiraf etmek lazımdır ki, bütün bu ticarət əməliyyatının hamisi qazının şəxşən iştirakı ilə keçirilirdi və onun özünün bu işdə marağının deyildi, çünki dəlləllər mənfoətlərinin bir hissəsini qazuya verməyi özlərinə borc sayırdılar.

Burada satılan bədbəxt əsir və qulların Smirnə, yaxud Afrika bazarlarına daşınmasına gəldikdə isə demək lazımdır ki, onların hamisi öz yükünü adətən adanın qərb sahilindəki Arkassa limanından

<sup>1</sup> Aukcion, hərrac

götürən gəmilərdə daşınırıldı. Əgər əsirlerin hamisi buradakı gəmilərə yerləşməsəydi, onda əks tərəfdəki sahile atlılar göndərilirdi və dəniz quldurları bu biabırçı ticarət üçün öz gəmilərini təqdim etməyə məmənnuniyyətlə razı olurdular.

O zamanlar adanın şərqi sahilində, gözdən uzaq olan kiçik limanlarda iyirmiye qədər böyük və kiçik gəmi gizlənib dayanmışdı ki, bunların da heyətində ümumiyyətə min iki yüz-min üç yüz nəfər adam var idi. Bu donanma yeni cinayətkar fırıldağla başlamaq üçün orada dayanıb öz başçısını gözleyirdi.

Sentyabrın 2-də axşam "Sifanta" Arkassa limanında, bəndin bir kabeltlük məsafəsində, dənizin on sajın derinliyi olan yerde lövber saldı. Sahilə çıxan Anri d'Albare şübhə etmirdi ki, dəniz səfərinin gözlənilməz hadisələri indi onu əsirlerin alınb-satıldığı mərkəzi yərə getirib çıxmışdır.

— Biz bu Arkassa limanında çoxmu dayanacaq, komandır? — kapitan Todros "Sifanta" lövber salanda müraciət edib soruşdu.

— Bilmirəm, — Anri d'Albare cavab verdi. — Şəraitin bəzi cəhətləri bizi bu limanı tezliklə tərk etməyə mecbur edə bilər, lakin ola bilər ki, bizi burada saxlayacaq səbəblər də meydana çıxsın!

— Dənizciler sahile çıxacaqmı?

— Çıxaqlar, lakin dəstə-dəstə. Ele etmək lazımdır ki, komandanın yarısı həmişə "Sifanta"da olsun.

— Əlbət, ele lazımdır, komandır, — kapitan Todros cavab verdi.

— Biz burada yunan torpağındə deyil, bəlkə də türk torpağındıraq və buna görə hər ehtiyata qarşı ayıq olmaq lazımdır!

Oxucunun yadındadır ki, Anri d'Albare na Skarpantoya gelməyinin səbəbləri haqqında, nə də gəmiyə hardan gəlib çıxdığı məlum olmayan imzasız məktubda onun sentyabrın ilk günlərində bu adaya çağırıldığı haqqında öz köməkçisinə və zabitlərinə heç nə deməmişdi. Bununla belə, Anri d'Albare bu yerlərdə naməlum müxbirin Karpatos dənizi sularına korvetin gelməyindən nə gözlədiyini sübut edəcək hər hansı bir təzə məlumat almaq niyyətində idi.

Gənc zabit, "Sifanta" gəmisində hamının tezliklə briqə çatacaqlarını ümidi etdiyi bir zamanda, o naməlum gəminin Kasos boğazından çıxarken birdən-birə gözdən itməsi haqqında düşüncələrdən ayrıla bilmirdi.

Bununla belə, Anri d'Albare özünü möglüb olmuş hesab etmirdi. Korvetin su basımının imkanı verdiyi qədər sahile yaxınlaşdıqdan sonra gənc zabit sahilin bütün girinti-çixıntılarını diqqətlə nəzərdən keçirib öyrənməyi əmr etdi. Lakin briq kimi hər hansı bir gəmi adanın girecəyini qoruyan saysız-hesabsız daşlarından arasında və yaxud sahilin sıldırımları qayalıqlardan ibarət olan yerlərində və keçidlərində asanlıqla gizlənə bilərdi. Bu yerləri yaxşı tənyan kapitan üçün "Sifanta"nın heç zaman yaxın düşməyə cəsarət edə bilməyəcəyi bu sualtı daşlardan ibarət arakəsmənin arxasına girib gizlənmək və onu qovanlarının təqibindən qurtarmaq bir o qədər de çətin iş deyildi. Əgər briq bu yerlərdəki gizli limanlardan birində daldalanıb gözdən itmişdə, onu axtarış tapmaq, bu adanın dayanacaqlarında özlerine sığınacaq tapmış digər quldur gəmilərini tapmaq qədər çətin olardı.

Korvetin bu yerlərdə apardığı axtarışlar iki gün davam etdi, lakin heç bir nəticə vermedi. Briq elə əlli-ayaqlı yoxa çıxmışdı ki, sanki Kasos boğazından üzüb keçəndən sonra dalğaların burulğanında batıb dənizin dibinə getmişdi. Komandir d'Albare üçün nə qədər kədərlə olsa da, o bu gəmini axtarış tapmaq ümidiindən el çəkməli oldu. Ele bu zaman o gəlib, Arkassa limanında lövber salmağı qərara almışdı. İndi onun yalnız birçə çəresi qalırdı: gözləmək!

O biri gün, axşam saat üçlər beş arasında adanın bütün əhalisi Arkassa şəhərciyində toplaşmalı idi, biz hələ bu cür hadisələrdə özlərini konara çəken və dayanıb gözləmeyən xariciləri, avropalıları və asiyalıları demirik. İş onda idi ki, həmin gün, bu yaxınlarda türkələrin əsir aldıqları hər yaşdan və təbəqədən olan xeyli əsir dəstələrinin satılması üçün böyük bazar müəyyən olunmuşdu.

O zamanlar Arkassada "Batistan" adlanan xüsusi bir əsir bazarı var idi və burda Berberi sahilindəki bəzi şəhərlərdə olduğu kimi, yalnız bədbəxt əsirlerə alıb-satırlılar. Bu dəfə türkələrin Peloponnesa son basqınları zamanı tutulmuş yüzə qədər əsir — kişi, qadın, uşaq bazarla götürülmüşdi. Əsirler açıq bir həyətdə, qarşıq halda, qızmar gürnəş altında yığıñ-yığıñ oturub qalmışdılar, onların nə qədər əzab-əziyyət çekdiyi, eyinlərinə paltaridan, sıfətlərinə türkək ifadədən və dərdli görkəmlərdən bilinirdi. Açıqlarını çox az və iyrancı yeməkle, susuzluqlarını çirkli su ilə dəfə edən bu əsillər ailə-ailə yiğilmişdilər və yalnız rəhməsiz alıcıının istəyi, arvadları

erlərindən, uşaqları ata-analarından ayıran qədər onlar beləcə bir yerdə ola bilərlər. Onların bu dəhşətli vəziyyəti, ürəklərində heç bir rəhm olmayan qəddar gözəçilərdən – "başçılardan" başqa, hamının qəlbində derin mərhəmet hissi əməla gətirə bilerdi. Lakin bu əzablar onları Əlcəzair, Tunis və Tripolideki saysız-hesabsız kator-qalarda gözləyən dəhşətli əzabin yanında heç nə idi; o katorqalarda ölüm, əsirlərin sıralarını ele bir sürətlə biçirdi ki, onların yerini tez-tez doldurmaq lazımlı gəldi. Bununla belə azad olmaq ümidi əsirləri tərk etmirdi. Əgər onları satın alarkən alicilar faydalı və mənəfətli saziş bağlayırdırsa, çox böyük bir məbləğe onların azadlığını geri qaytarılması da bundan az bundan az mənəfətli deyildi, öz vətənlərində ictimai mövqeyinə görə məşhur olan adamların azad edilməsinə issə xüsusilə yüksək qiymət təyin edildi. Bu yolla çox adam əsirlikdən azad ola bilmişdi, belələrini ya hökumət onların qürbətə yola salınmasından əvvəl satın aldı, ya əsirlərin sahibləri onların ailələri ilə bilavasitə danışq aparıb, razılıqlanınca azad edirdilər, yaxud da, nəhayət, bütün Avropada toplanan ianə pulundan varlanmış xeyriyyə cəmiyyətlərinin rahibləri əsirlərin ardına Berberinin böyük şəhərlərinə gəlir və onları satın alırlılar. Bəzən belə hallar da olurdu ki, xeyr-xahlıq ideyalarından ilhamla gəlmüş xüsusi şəxsler de bu savab iş üçün öz variyyatlarından müəyyən qədər ayıırırdılar. Bu yaxınlarda isə haradansa, naməlum bir mənbədən, əsirlərin satın alınıb azad edilməsi üçün böyük miqdarda pul gelirdi; lakin həmin pul yalnız o əsirlərin azad olunması üçün nəzərdə tutulurdu ki, onlar Yunanistanın sakinləridir və müharibənin nəticəsində son altı il ərzində Afrika və Kiçik Asiya dəlləllərinin əlinə düşmüştü.

Arkassa bazarında açıq satış gedirdi. Bu alverdə hamı – həm yerli sakinlər, həm də gəlmələr iştirak edə bilərdi; lakin həmin gün, dəlləllər yalnız Berberi əsir bazarları üçün əsir satın aldıqlarına görə, əsirlərdən təkcə bir dəstəsi satılırdı. Hansı dəlləlla qismət olacaqlarından asılı olaraq, bu satılan dəstədəki əsirlər Əlcəzairə, Tripoliyə, yaxud Tunisə göndəriləcəkdi.

Bununla belə, əsirlər iki qrup idi. Onların bir qismi Peloponnesdən götürülmüşdi. O biriləri issə bu yaxınlarda onları öz vətənlərinə yola salınmaq üçün Tunisdən Skarpantoya aparan bir gəmidə tutulmuşdular.

Qarşıda hələ xeyli əzab-əziyyət gözəleyen bu bədəbət əsirlərin taleyi, qiymətin son dəfə artırılması həll edildi, qiyməti isə

yalnız saat beşi vurana qədər artırmaq olardı. Arkassa qalasından açılan top atəsi, adətən, hem limanın bağlılığını xəbər verir, eyni zamanda bazaarda açıq satışın qurtardığını bildirirdi.

Beləliklə, həmin günü – sentyabrın 3-də dəlləllər batistannı ətrafında hərəknərdilər. Burada Smirnədən və Kiçik Asyanın başqa yaxın şəhərlərdən gəlmış çoxlu nümayəndələr vardı və onların hamısı, yuxarıda deyildiyi kimi Berberi dövlətlərinin mənafeyini gözləyən adamları.

Bazardakı bu cür basabasın səbəbi çox sadə idi. İş bundadı ki, son zamanlar baş vermiş hadisələr, istiqlaliyyət uğrunda aparılan müharibənin tezliklə qurtaracağına xəbər verirdi, İbrahim öz qoşunları ilə birlikdə Peloponnesde səixədirilmişdi, marşal Mezon isə iki min fransız əsgəri olan ekspedisiya korpusu ilə bu yaxınlarda Moreyaya çıxmışdı. Beləliklə, əsirlərin satın alınıb göndərilməsi yaxın zamanlarda xeyli azalmalı idi, onların satış qiyməti isə, qazının bəxtindən artırdı.

Şəhərdən bəri dəlləllər dəfələrlə batistana baş vurub xəbər bilmış, əsirlərin sayı və keyfiyyəti barədə, həmçinin onların çox baha qiymətə satılacağı haqqında müəyyən təsəvvür əldə etmişdilər.

– Məhəmmədə and olsun, doğru deyirəm! – Smirnədən gələn və öv yoldaşlarının arasında uzun-uzadı danışan nümayəndə inandırmağa çalışırdı. – Mənəfətli alverin vaxtı keçmişdir! Yادınızdadırırmı, bir zamanlar gəmilər buraya yüz yox, mülklərə əsir gotirib tökürdülər?

– Elədir! Xios qırğınından sonra nə qədər gətirmişdilər! – deyə o biri dəlləl onun sözünə qüvvət verdi. – Bir dəfədə qırx minden çox əsir almaq olurdu! Gəmilərin anbarları əsirlə ağızna qədər dolu olardı!

– Şübhəsiz ki, elədir, – məhərətli və işbaz alverçi təsiri bağışlayan üçüncü nümayəndə sözə qarışdı. – Lakin nəzərdə tutmaq lazımdır ki, əsir çox olanda onların alicisi da çoxalır, alici çox olanda isə – qiymət aşağı düşür! Yaxşısı budur ki, əsir az gətirilsin, baha qiymətə satılsın, – xərci nə qədər artıq olsa da, mənəfəti azalmaz!

– Elədir ki var! Xüssusile Berberidə... Bütün qazancın on iki faizi paşanın, qazının, yaxud hakimindir! Mən hələ bəndlərin və sahildəki topların saxlanması xərclənən bir faizi hesaba almırıam.

- Hələ onu de ki, bir faiz də bizim cibimizdən çıxıb marabutların<sup>1</sup> cibine gedir.

- Bu vəziyyət doğrudan da həm dəniz quldurları üçün, həm də dəllallar üçün var-yoxdan çıxməq deməkdir!

Bazara toplanan bu nümayəndələr beləcə səhbətlər edir və öz ticarət işlerinin nə qədər alçaq və murdar olduğunu hətta ağıllarına belə göstirmirdilər. Onlar həmişə ədalətsizlikdən şikayətlərindən bazarın açılmasını bildirən zəngin səsi bu səhbətə son qoymasayıd, onlar yene də davam edəcək və bu cür ittihamlar yağıdıracaqdırlar.

Məlumdur ki, müzayidədə qazı da iştirak edirdi. Onu buna vadə edən həm özünün türk hakimiyəti nümayəndəsinin borcu, həm də şəxsi marağı idi. Üzərində aypara şəkli olan qırmızı türk bayrağı yellənən günlükliklə örtülmüş səkide rahatlanan qazı, böyrünü yere verib eşil Şərqi təbəlliyyi ilə böyük mütəkkəyə və yastıqlara səykəndi.

Müzayidəçi onun yanında dayanmışdı, o, boğazını həddindən çox yormayaraq, öz vəzifesini icra edirdi! Boğaz yırtmağa ehtiyac da yox idi! Bu cür satışlarda dəllallar qiyməti artırmağa bir o qədər də təlesmirdilər. Son məbleğin ətrafında az-çox qızığın mübarizə isə, əslində, yalnız axırıncı on beş dəqiqədə başlanırdı.

Min türk lirasından ibaret birinci qiymət Smirnedən gəlmış dəllallardan biri tərəfindən təklif edildi.

- Min türk lirası! - müzayidəçi gözlərini yumub ucadan tekrar etdi, sanki o biri eləvəni gözleyənə qədər bir az mürgüləmək istəyirdi.

Müzayidənin birinci saatında təklif olunan bu qiymət cəmisi min liredən iki min türk lirasına qədər, yəni fransız pulu ilə təxminən qırx yeddi min franka qədər qalxdı. Dəllallar bir-birinə göz yetirir, tanış olur, kənar şeylər haqqında danışındırlar. Lakin onların hər biri öz veracayı qiyməti əvvəlcədən fikirleşib müəyyən etmişdi. Onlar yalnız ən son daqiqələrdə, bazarın bağlanması elan edəcək top atışından azacıq əvvəl özlərinin ən yüksək qiymətlərini elan etməyə cəsarətlanacakları...

Lakin yeni bir rəqibin meydana çıxməsi tezliklə onların planlarını dəyişdi və müzayidənin gedisində qəflətən bir qızılınlıq və həyacan əmələ getirdi.

Saat dörde yaxın Arkassa bazarında iki nəfər göründü. Onlar haradan gəlmişdi? Onları batistan darvazalarına getirən arabanın hansı tərəfdən geldiyi nəzərə alınsa, heç bir şübhə yeri qalmırkı ki, bu iki nəfər adanın şərqi sahilindən gəlmişdir.

Onların gəlməsi bazarda təccüb və narahatlıq əmələ getirdi. Görünür, dəllallar özlerinin rəqabət edəcəkləri bir adamın bura gelib çıxacağını gözlemirdilər.

- Allaha and olsun ki, doğru deyirəm! - deyə dəllallardan biri ucadan səsləndi. - Bu, Nikolay Starkosun özüdür!

- O birisi de lənətə gəlmış Skopelodur! - başqa dəllal cavab verdi.  
- Biz isə ele bilirdik ki, onlar həmişəlik cehennemə vasıl olublar!

Gelmələri Arkassa bazarında yaxşı tənhyirdər. Onlar burada dəfələrlə çox böyük alver etmiş, Afrika qul tacirləri üçün xeyli esir alıb aparmışdır. Özleri de puldən kalan idi, lakin bu pulun hardan alındığını heç kəs bilmirdi; lakin kime ne dəxli vardi, bu onların öz işi idi. O ki qaldı qaziya, o, dəllalların qarşısına belə təhlükəli rəqiblərin çıxmasına yalnız sevin sevin bilerdi.

Öz bədnəm peşəsinə yaxşı bilen Skopeloya əsirlerin həqiqi qiymətini təyin etmək üçün birçə baxış kifayət idi. O yalnız Starkosun qulağına bir neçə kəlmə söz demək kifayətləndi, Starkos isə başını təsdiqəcəki bir ifadə ilə tərpətdi.

"Karista" kapitanının köməkçisi müşahidə qabiliyyətinə malik olsa da, nədənse, Nikolay Starkosun bazarda görünməsinin əsirler arasındaki bir qadınla nə qədər dehşətli vəziyyət əmələ getirdiyini duymadı.

Bu, uzunboylu qoca bir qadın idi, batistanın lap kənarında bir bucaqda oynamışdı. Qadın qəflətən ayağa qalxdı, sanki onu yenilməz bir qüvvə arxadan itələyirdi, bir neçə addım ireli geldi və ağızını açıb qışkırmaya hazırlaşdı... Lakin özünü saxlamağa qüvvəsi çatdı. Qadın astaca geri çekildi, başdan-ayağa köhnə büruncuya büründü və yene gözə deyməməyə çalışaraq, əsir dəstəsinin arxasında əvvəlki yerində oynadı. Görünürdü ki, qadın yalnız üzünən gizlətmək kifayətlənmir, o, tamamilə özünü Nikolay Starkosun nəzərlərindən yayındırmak və gizlətmək istəyirdi.

Bu arada dəllallar "Karista"nın kapitani ilə danışmasalar da, yene gözərini ondan çıkmırdılar. O isə sanki, dəllallara heç əhəmiyyət vermirdi. O bu bir dəste əsiri dəllalların əlinden qoparmaq üçün mü-

<sup>1</sup> Marabut - müsəlman din xadimi

buraya gəlmişdi? Starkosun Berberi dövlətlərinin paşaları və bəyləri ilə əlaqəsini bilən dəllalların bu cür düşünüb, ondan çəkinməyə hər cür əsasları var idi.

Bu fikir getdikcə hamida əmələ gəldi. Bu ara müzayidəçi ayağa qalxdı və son əlavəni ucadan təkrar edib dedi:

— İki min lira!

— İki min beş yüz, — deyə belə hallarda adətən öz kapitanının adından hərəkət edən Skopelo əlavə etdi.

— İki min beş yüz lira! — müzayidəçi elan etdi.

Bu zaman bir-birinə göz qoyan ayrı-ayrı dəlləl dəstələri arasında yenə də qızığın danışqlar başlandı.

On beş dəqiqa keçdi. Skopelodan sonra heç kəs bu qiymətə yeni əlavə etmədi. Starkos isə bu zaman laçeyd halda və tekəbbürlə batistanın ətrafinda gəzinirdi. Heç kəsədə şübhə yeri qalmamışdı ki, əvvəl-axır, bu əsirlər hətta ciddi mübarizəsiz yenə də ona çatacaqdır. Bu zaman öz yaxın iki-üç adamı ilə məsləhətləşdikdən sonra Smirnədən gəlmüş dəlləl qiymətə yeni əlavə etdi və onu iki min yeddi yüz liraya qaldırdı.

— İki min yeddi yüz lira, — müzayidəçi təkrar etdi.

— Üç min lira!

Bu dəfa eşidilən səs Nikolay Starkosun idi.

Nə olmuşdu? Nə üçün şəxsən o, mübarizəyə girişmişdi? Nə üçün həmişə soyuq görünən bu adamın səsində indi hətta Skopelonun özünü də təccübündürən güclü bir höyeçan duyulurdu? Oxucu tezliklə bunun səbəbini biləcəkdir.

Bir neçə dəqiqliq əvvəl Starkos batistan hasarından içəri keçib, oradakı əsir dəstələri arasında gəzinirdi. Onun yaxınlaşdığını görən qoca qadın örtüyü bürüncəyə daha bərk sarındı. Starkos onun sifətini heç cür görə bilmədi.

Əsirlərdən bir qədər kənarda əyləşmiş iki əsir Starkosun nəzərini birdən colb etdi. O dayandı, sanki ayaqları yero yapmışdı.

Onun qarşısında, ucaboy bir kişinin ayaqları altında lap torpağın üstündə yorğunluqdan əldən düşmüş bir qız uzanmışdı. Kişi Nikolay Starkosu görən kimi qəddini düzəltti. Qız dərhal gözlərini açdı. Lakin "Karista"nın kapitanını görəndə səksəndi.

— Xacina! — Starkos qısqırdı. Bu qız Xacina Elizundo idi. Ksaris, sanki onu təhlükədən qorumağa çalışaraq qucaqlamışdı.

— Odur! Özüdür! — Starkos təkrar etdi.

Xacina birdən Ksarisin qolları arasından çıxaraq, atasının bu sabiq müstərisinin üzüne dik baxdı.

Mehz həmin dəqiqliq, hətta bankir Elizundonun qızının nə cür və hardan Arkassa bazarındaki əsirlərin içiñə gəlib düşdüyüünü öyrənməyə belə təşəbbüs göstərmədən, Nikolay Starkos höyeçandan dəyişmiş səsle üç min lire miqdərində yeni qiyməti ucadan qısqırdı.

— Üç min lira! — müzayidəçi təkrar etdi.

Saat beşin yarısından bir az keçmişdi. İyirmi beş dəqiqlidən sonra top ateşi açılacaq və kim baha qiymət versə, əsirlər ona çatacaqdı.

Özalarında məsləhətləşən dəlləllər, yeni və daha artıq qiymət təklif etməməyi qəti qərara alaraq, bazarдан çıxıb getməyə hazırlaşmışdırlar. Rəqib olmadığına görə "Karista" kapitanının bu alverdə üstün geleceyinə sanki heç bir şübhə yeri qalmamışdı, lakin elə bu zaman Smirnədən gələn nümayəndə axırınca dəfə mübarizəyə girişməyi qət etdi.

— Üç min beş yüz lira! — qısqırdı.

— Dörd min lira! — Nikolay Starkos o saat cavab verdi.

Skopelo, Xacinanı görmədiyi üçün öz ağasının bu yersiz höyeçanının sebəbini başa düşə bilmirdi. Onun nöqtəyi-nəzərinə dörd min lira bu əsirlərin heçqıqi qiymətindən xeyli artıq idi. O, sadəcə olaraq, Nikolay Starkosu bu ağılsız işə sövq edən səbəbin nə olduğunu anlaya bilmirdi.

Müzayidəçinin elan etdiyi axırınca qiymətdən sonra uzun müddət araya süküt çökdü. Hətta Smirnədən gələn dəlləl da, öz yoldaşlarının işaretini ilə oyundan çıxdı. Son sözün Starkosun olacağına və onun öz qoləbəsini möhkəmləndirməsi üçün cəmi bir neçə dəqiqliq tələb olunduğu heç bir şübhə qalmamışdı.

Ksaris bunu başa düşmüştü. O, indi Xacinanı daha bərk-bərk qucaqlayıb saxlamışdı. İndi bu qızı ondan yalnız Ksarisin höyeçanına almaq olardı!

Bu anda sakitlik içindən höyeçanlı bir səs qısqırib müzayidəciyə üç söz dedi:

— Beş min lira!

Starkos çevrilib baxdı.

Batistanın darvasasına elə indicə bir dəstə donizçi golmişdi. Onların qarşısında bir zabit dayanmışdı.

— Anri d'Albare! Nikolay Starkos səsləndi! — Anri d'Albare... Burdadır... Skarpantodadır!

"Sifanta"nın komandiri tamamile təsadüfi olaraq bu bazar meydانına gəlib çıxmışdı. O, hətta bilmirdi ki, həmin gün — yeni onun Skarpantoya gəlmesindən bir gün sonra — adanın paytaxtında əsirler satılıcaqdı. O, limanda sakolevanı da görməmişdi, buna görə də indi burada — Arkassada Starkosla qarşılaşanda öz rəqibindən az təcəccübəlnəməmişdi.

Korvetin Arkassada lövbər salıb dayandığını bilən Nikolay Starkos Anri d'Albarenin "Sifanta"nın komandiri olduğunu bilmirdi.

Bu iki rəqibin üz-üzə gələrkən nə kimi hissələr keçirdiyini qoy oxucu özü təyin etsin.

Anri d'Albare gözlenilməz halda qıymətə yeni əlavə etdi, çünki o, batistandakı əsirlərin arasında Xacina ilə Ksarisi elə indicə görmüşdü. Xacina elə bir vəziyyətdə idi ki, hər deqiqə Nikolay Starkosun əlinə keçə bilərdi! Xacina da onun səsini eşitdi, Anrini tanıdı və onun yanına qaçmağa tamamilə hazır idi, lakin əsirlərin gözətcisi onu dayandırdı.

Bircə hərəkətlə Anri d'Albare gənc qızı işarə edib onu sakitləşdirdi və qızda inam əmələ götirdi. İyuncu rəqibin qarşısında bütün varlığını bürümüş qəzəb hissine baxmayaq, Anri d'Albare öz mənəviyyatını itirmədi. O, Arkassa bazarında yiğilmiş bu əsirlərin hamisini və onlarla birlikdə, özünün çıxdan bəri axtardığı və bir daha görə biləcəyinə ümidi etmədiyi qızı da Nikolay Starkosun əlindən qoparıb alacaqdı. Bəli! O bunu edəcəkdir, hətta bütün vari-dətin itirməli olsa da, bu işdən əl çıkmayıcəkdir.

Hər halda qarşıda çox qızığın bir mübarizə dururdu. Nikolay Starkos, Xacina Elizundonun əsirlər arasına nə cür gəlib düşdүünü anlaya bilməsə də, bu qız əvvəlki kimi yenə də onun gözündə korfulu bankirin varlı vərəsəsi idi. Onun milyonları qızın özü ilə birlidə itməmişdi ki! Bu milyonlar həmin qızı köləlikdən azad olmaq üçün satın almaqdən ötrü o saat üzə çıxacaqdır. Elə buna görə də o, qiyməti artıranda heç nadən qorxmurdur. Nikolay Starkos müzayidəni daha da sıddətli bir heyəcanla davam etdirməyi qərara aldı, çünki o burada öz rəqibi ilə, həm də xoşbəxt rəqibi ilə mübarizə aparmalı idi!

— Altı min lirə! — Nikolay Starkos qışkırdı.

— Yeddi min lirə! — "Sifanta"nın komandiri Starkosa tərefə baxmadan cavab verdi.

Qazi işin bele şəkər düşməsini yalnız alqışlaya bilərdi. O özünün bütün şərqlilərə məxsus məmənluğunu bu iki rəqibin heç birindən gizlətməyə təşəbbüs də etmirdi.

Bu acıgöz memur öz-özüne fikirləşib, ona çatısı payın hesabını və məbləğini götür-qoyp edirdi. Skopelo isə getdikcə hövəsoladən çıxdı. O, Anri d'Albareni, sonra da Xacina Elizundonu tanımadı. Əger Nikolay Starkos qəzebləni öz inadında davam edərdi, əvvəlcə bir qədər mənfiətli görünən bu alver tamamilə zərərlə olardı, əger qız öz azadlığı itirdiyi kimi öz var-dövlətini də itirmişdi, bu zərər xüsusilə artardı, belə ehtimal etməyə isə əsas vardi.

Buna görə de Skopelo ehmalca Nikolay Starkosu bir tərəfə çəkdi və ona müticəsinə bir neçə ağıllı məslehet verməyə çalışdı. Lakin Skopelonun verdiyi məsleħətlər elə qarşılındı ki, o bir daha öz sözlerini tekrar etməyə cəsarət etmedi. İndi "Karista"nın kapitanı müzayidəciye rəqəmləri özü deyirdi, həm də bunu rəqibini təhqirəcidi əda ilə deyirdi.

İş bele olduqda, çox asanlıqla başa düşmək olur ki, mübarizənin sıddətləndiyini görünen dəllallar getməyib qaldılar və bu işin nə ilə qurtaracağının gözlədilər. Camaat dəstə-dəstə toplaşdır hor bir zərbəsi min lirə ilə ölçülən bu vuruşmanı maraqla seyr edir və səs-küy salıb qışkırdılar. Əger orada iştirak edənlərin əksoriyyəti sakolevanın kapitanını tanıydırsa, əksinə, "Sifanta"nın komandirini heç kəs tanımındı. Korfu bayrağı altında üzən bu korvetin hansı məqsədə Skarpanto sahilərinə gəlib çıxdığını da heç kəs ağlına getirə bilməzdi. Lakin müharibə zamanı müxtəlif milətlərin gomiləri əsir daşımaqla o qədər məşğul olurdu ki, hətta "Sifanta" gəmisinin özünü də bu işlə məşğul olduğuna şübhələnmək çatın deyildi. Buna görə də bazaarda toplaşanların hamisi belə hesab edirdi ki, bu əsirlər kimə çatır çatısn — ister Anri d'Albareyə, isterse də Starkosa, — ferqi yoxdur. Bu bədəbxətlərin hamisi axırdı qul vəziyyətinə düşəcəkdir.

Hər halda beş doqiqədən sonra bu məsəlo qəti həll olunmalı idi.

Müzayidəcisinin elan etdiyi son əlavəni eşidərən Starkos cavab verib dedi:

– Səkkiz min lirə!  
– Doqquz min lirə! – Anri d'Albare yenə əlavə etdi.  
Bir anlığa səs kesildi. "Sifanta"nın komandiri əvvəlki kimi yena də öz soyuqqanlığını saxlayıb, Skopelonun ürkmiş veziyyətine qətiyyən fikir vermədən, qəzəblə irəli-geri gəzib-dolanan Nikolay Starkosa baxır və gözünü ondan çekmirdi. Bele bir veziyətdə qızışan ehtirasları heç bir dəlil və sübutla yatırmaq mümkün deyildi.

- On min lirə! – Starkos qışqırdı.
- On bir min lirə! – Anri d'Albare cavab verdi.
- On iki min lirə! – Starkos dərhal cavab verdi.

Komandir d'Albare bu son əlavədən sonra o saat cavab vermedi. Bunun səbəbi o deyildi ki, komandir tərəddüb edir, bunun səbəbi o idi ki, bu zaman Skopelo Nikolay Starkosun yanına qaçmış və görünür ki, bu ağılsız müzayidəni bitirmək üçün onu yola getirməyə çalışırdı, bu, bir anlığa "Karista"nın kapitanının diqqətini bir qədər yayındırmışdı. Anri isə bütün bunların hamisini duymuşdu.

Həm də inдиya qədər öz sıfatını gizlətməyə çalışan qoca qadın, bu zaman qəddini düzəldib ayağa qalxmışdı, sanki indi o, Starkosun gözüne görünmək isteyirdi...

Elə həmin bu saniyədə Arkas qalasının üstündə ağ tüstü dumanaña bürünmüş alov gördündü; bu, orada atılan topların alovu idi, lakin atəşin səsi hələ batistana gəlib çatmamış, gur bir səs yeni qıyməti qışqırdı:

- On üç min lirə!

Bunun ardınca top səsləri eşidildi, sonra isə arası kəsilmək biləməyən "ura" səsləri yayıldı.

Starkos yanındakı Skopelonu elə bir güclə itəldi ki, o, yera sərildi... Lakin artıq çox gec idi! Starkosun yeni qiymətə əlavə etməyə daha ixtiyarı yox idi! Xacina Elizundo onun əlindən çıxdı, həm de görünür, həmişəlik çıxdı!

– Gedək! – Starkos yərə yixilmiş Skopeloya boğuq bir səsle müraciət etdi.

O gedərkən öz-özünə donquldanıb danışındı, onun danışığından bu sözləri eşitmək olardı: "Bu daha etibarlı və ucuz başa gələr!"

Onların hər ikisi arabaya minib adanın dərinliyinə təref uzanan yolun döngəsində gözdən itdilər.

Bu zaman Xacina Elizundo da Ksarisin köməyi ilə batistanın hasarından kənara çıxdı. O, birbaşa Anri d'Albarenin ağuşuna atıldı, Anri isə onu sinəsinə basaraq deyirdi:

– Xacina! Xacina! Mən siz satın alıb qurtarmaq üçün bütün varxoşumu verordim...

– Nəcə ki, öz namuslu adımı və şərfimini satın almaq üçün mən varxoşumu vermişəm! – deyə qız cavab verdi. – Bəli, Anri!.. Xacina Elizundo indi yoxsuldur, lakin sizə layiqdir!

## ON ÜÇÜNCÜ FƏSİL

### "SİFANTA" GƏMİSİNDƏ

O birisi gün səhər saat onda "Sifanta" lövbərini qaldırıb, səmt küləyindən istifadə edib kiçik yelkənlərini qabardaraq Skarpento limanının çıxışına yönəldi. Anri d'Albarenin satın aldığı əsirlərin bir hissəsi gəminin burun tərəfində, bir hissəsi isə topların qoyulmuş olduğu gövərtədə yerləşmişdi. Arxipelaqdan keçib getmək comi bir neçə gün toləb etsə də, gəmidəki zabitlər və dənizçilər əldən düşmüş əsirləri mümkün qədər rahat yerləşdirməyə çalışırdılar.

Komandir d'Albare hələ yola çıxmazdan əvvəl səfər üçün hazırlaşmışdı. On üç min lirəyə göldikdə isə Anri d'Albare bazardakı qaziya elə təminatlar verdi ki, qazi buları eşidəndə tamamilə kifayətlənilər razılışdı. Bu yaxınlara qədər əsir olan adamların korvetə mindirilməsi heç bir çətinlik törətmədən başa çatdı, bir zamanlar Berberi sahilində katorqa dəhşətlərinə möhkum olan bu bədbəxtlər üç gündən sonra Şimali Yunanistanın limanlarından birində gəmidən düşməli idilər və orada öz azadlıqlarının təhlükə altında olmayıağına arxayın ola bilərdilər.

Bu əsirlərin hamısı öz azadlıqlarına görə onları Nikolay Starkosun əlindən qoparıb alan adama minnətdar idilər! Elə buna görə də əsirlər korvetin göyərtəsinə qalxan kimi hamısı on səmimi sözlərlə öz təşəkkürlərini ifadə etdilər.

Əsirlərin arasında eslən Leondaridən olan qoca bir ruhani var idi. O öz yoldaşları ilə birlikdə gəminin dal göyərtəsinin üstündə

Xacina Elizundo və Anri d'Albarenin bir neçə zabitlə bir yerde eyleşdikləri yerdə yaxınlaşdı. Sonra onların hamısı, başda ruhani olmaqla, diz çökdülər, əllərini komandirə tərəf uzatırlar. Qoca ruhani isə dedi:

— Anri d'Albare, azadlığa qaytardığınız adamların hamısı size xeyir-dua verirler!

— Dostlar, mən yalnız öz vezifəm yerinə yetirmişəm!

— "Sifanta"nın dərindən təsirlənmiş komandiri cavab verdi.

— Elədir!.. Hamı sizə dua edir... Hamı... Mən də, Anri! — Xacina da diz çökərək eləvə etdi.

Anri d'Albare cəld onun qolundan yapışıp qaldırdı və bu zaman gəminin arxa tərəfindən burun tərəfinə, toplarından kiçik dirlər qədər dırmaşmış əlli ya qədər dənizçi "ura" deyə, birağızdan qışqırdı və hər yerdən bu soslər eşidilməyə başladı: "Yaşasın Anri d'Albare! Yaşasın Xacina Elizundo!"

Bu zaman yalnız birçə nəfər — bir az əvvəl batistanda özünü gizlətməyə çalışan qadın — bu mərasimdə iştirak etmirdi. Gəmiyə minərkən o yalnız birçə şeyi fikirləşirdi ki, mümkün qədər heç kəsin diqqətini cəlb etməsin. Belə də oldu, bu qadın orta göyərtənin ən qaranlıq bir güşəsinə çəkiləndən sonra daha heç kəs onun haqqında danışmadı və o heç kəsin də yadına düşmədi. Yəqin ki, səfərin axırına qədər bu qadın heç kəsin gözüne görünməmək ümidində idi. Lakin bütün bu ehtiyat tədbirləri o qadına nə üçün lazım idi? Korvetin zabitlərindən, yaxud dənizçilərindən onu tanıyan var idimi? Hər necə olur olsun, lakin görünür, bu qadını korvetin Arxipelaqdan keçəcəyi üç və ya dörd gün ərzində gəmidəki adamların gözüne görünməməyə məcbur edən çox əsaslı səbəblər vardı.

Bəs Anri d'Albare korvetdəki sərnişinlərin təşəkkür və minnədarlılığına layiq idisi, Xacina Korfu adasından çıxdığı gündən bəri gördüyü işlər üçün hansı təşəkkürə layiq idi.

— Anri, — bu qız bir gün əvvəl komandirə bildirmişdi, — Xacina Elizundo indi yoxsuldur, lakin o sizə layiqdir!

Xacina doğrudan da yoxsul idil! Lakin o, gənc zabitə layiq idimi?.. Qoy oxucu özü bu barədə mülahizə yürütsün.

Onları bir-birindən ayrı salan ağır şəraitə baxmayaraq, Anri d'Albare yenə də Xacinanı sevirdi, bir illik ayrılıqdan sonra qızın

qəlbinin hansı hissələrə dolub-dasdığını öyrənərkən bu sevgi hissini nə qədər gücləndiyi aydınındır!

Atasından qalan var-dövlətin haradan gəldiyini öyrənən kimi, Xacina Elizundo həmin dövlətin böyük bir hissesini əsirlərin satın almasına ayırmayı qərara aldı. Qız çirkin vasitələrlə qazanılmış bu iyirmi milyon puldan bir qəpik belə saxlamaq istemirdi. O öz fikrini yalnız Ksarise söylemişdi. Ksarise onun bu fikrini tösdiq etmiş və tezliklə Elizundo bankının qiyməti kağızları satılmışdı.

Anri d'Albare o zaman gənc qızın ona verdiyi sözü geri götürməsi haqqında məktub almışdı, qız həmin məktubda onuna vidalaşırıldı. Daha sonra Xacina, Peloponnesa getmək üçün öz namuslu və sədəqətlə dostu Ksarisin müsəyi tələb etmişdi.

O zaman İbrahimin əsgərləri artıq bir çox ağır imtahanlardan keçmiş olan Mərkəzi Moreyanın əhalisine hələ də rəhmsizcəsinə divan tuturdular. Mehv olmaqdan qurtarıb qaça bilən bədbəxtlərin hamısını Messinanın, Patrasın, yaxud Navarinin böyük limanlarına göndərirdilər. Türk hökuməti tərəfindən kiraye edilmiş və ya Arxipelaq quldurlarının verdili gəmilər bu qaçqınları minlərlə, Skarpan-toya və yaxud əsirlərin satıldığı bazarlar olan Smirnəyə daşıyırırdı.

Korfudan çıxbı gedəndən sonra iki ay ərzində, heç bir zaman qiymət məsələsindən qorxub çəkinməyen Xacina Elizundo və Ksarise hələ Messinaya göndərilməmiş əsirlərdən yüzlərlə adamı satın alıb xilas edə bilməsildilər. Onlar həmin adamları tehlükəsiz yerlərdə, bəzilərini — İoni adalarında, bezilərini isə — Şimali Yunanistanın azad edilmiş vilayətlərində yerləşdirmək üçün əllərindən gələni əsirgəmirdilər.

Bundan sonra onların ikisi de Kiçik Asiyaya — qul ticaretinin o zaman xüsusile geniş miqyasda aparıldığı Smirnəyə getdilər. Gəmi karvanları buraya xeyli yunan esiri getirirdi, Xacina isə həmin yunan əsirlərinin azad olunmasına xüsusile çalışırırdı. O, bəzən elə qiymətlər teklif edirdi ki, Berberi və Kiçik Asiya sahilərinin dellallarının verdiyi qiymətdən xeyli yuxarı olurdu və buna görə də belə yüksək qiymətləri özləri üçün çox mənfiətli hesab edən türk hakimiyəti Xacina Elizundo ilə məmənuniyyətlə alver edirdilər. Bunu da başa düşmək çox asandır ki, qızın xeyrixah məqsədlə teklif etdiyi yüksək qiymətdən qul tacirləri necə sui-istifadə edirdilər; lakin hər halda

bu qızın sayesinde minlərlə əsir Afrika varlıklarının yanında katorqa zəhmətindən xilas olurdu.

Lakin hələ görülməli iş çox idi; elə bu zaman Xacina da bele bir fikir yaradı ki, o öz məqsədine doğru iki müxtəlif yolla getməlidir.

Doğrudan da, açıq satışlıarda müzayidə üçün nəzərdə tutulmuş əsirləri almaq və ya qızıl gücünə onları katorqadan xilas etmək hələ işin hamısı deyildi. Bu görülən işə yanaşı, Arxipelaqın bütün dənizlərində gəmiləri ələ keçirən dəniz quldurlarını məhv etmək də lazım idi.

Səfər çıxdığı ilk aylardan sonra "Sifanta" gəmisinin başına gələn hadisələr haqqında Smirnəyə xəber çatanda Xacina Elizundo da orada idi. Bu korvetin Korfu gəmi sahiblerinin xərcinə qayrıldığı və silahlandırıldığı, habelə onun hansı məqsədlə dənizə çıxdığı Xacina üçün sırr deyildi. O bilirdi ki, səfərin əvvəli müvəffəqiyətli keçmişdir: sonra isə xəbor gəlmışdı ki, deyildiyinə görə Sakratifin özünün komandanlıq etdiyi quldur donanması ilə döyüşdə "Sifanta" öz komandirini, bir çox zabitlərini və gəmi heyətinin bir hissesini itirmişdir.

Xacina Elizundo o saat "Sifanta"nın Korfudakı sahiblərinin mənafəyini gözlayan vəkillər danişığa girdi. Həmin nümayəndənin vasitəsi ilə qız korveti almaq üçün elə bir qiymət təklif etdi ki, sahibkarlar gəmini satmağa razı oldular. Korvet, guya Raquzada yaşıyan bir nəfər bankının adından alınmasına baxmayaq, əslində Bobolina, Modena, Zaxarias və başqa görkəmli vətənpərvər qadınların yolu ilə gedən Xacina Elizundo idi və bu qız yaxşı bilirdi ki, istiqəlaliyyət uğrunda müharibənin başlanğıcında bu qəhrəmanların vasaiti ilə silahlandırılmış və təchiz edilmiş gəmilər türk donanmasına xeyli zərba vurmuşdur.

Xacina "Sifanta"nın komandanlığı vəzifəsini kapitan Anri d'Albareyə təklif etmək niyyəti ilə gəmini almışdı. Onun sədaqətlə adamlarından biri əslən, öz dayısı kimi yunan və dənizçi olan Ksarisin bacısı oğlu Korfuda uzun müddət qızı əbəs yere axtaran və polkovnik Fovye ilə birləşmək üçün Xios adasına gedən gənc zabiti gizlincə təqib edir və ondan ayrılmırı.

Limnos yaxınlığında vuruşmadan sonra o öz komandasına yeni adam qəbul edərkən, qızın əmri ilə həmin adam da dənizçi sıfəti ilə korvetin heyətinə daxil olmuşdu. Ksarisin əli ilə yazılmış iki məktubu

da Anri d'Albareyə o çatdırmışdı: "Sifanta"nın komandanlığında boş yer olduğunu bildirən birinci məktubu o Xios adasına poçt ilə göndərmişdi, korvetin sentyabrin əvvəllerində Skarpantoda sahillərinə gələməsi qeyd olunan ikinci məktubu isə o, gəmide komandanın kayutunun qapısında keşik çəkdiyi zaman aparıb masanın üstündə qoymuşdu.

Xacina Elizundo da öz necib və xeyirxah vəzifəsini yerinə yetirdikdən sonra nəzərdə tutulan vaxtda Skarpantoda olacağını ümidi edirdi. Qız istəyirdi ki, onun var-dövlətindən qalmış son pula alacağı axırıncı əsirlər dəstəsini "Sifanta" öz vətənlərinə aparsın.

Lakin bundan sonraaltı ay erzində bu qız nə qədər çatınılıkla üz-üzə gəlməli, hələ nə qədər təhlükələrlə karşılaşmalı idi!

Bu müddət erzində qoçaq qız öz vəzifəsini yerinə yetirmək üçün Ksarisin müsayiəti ilə Berberinin lap ürəyi olan yera, quldurların qaynaşlığı limanlara, Əlcəzairin Fransa tərəfindən işgalinə qədər ən qəddar quldurların ağalıq etdikləri Afrika sahillərinin dərinliklərinə gedib çıxmışdı. Xacina bütün bu səfərlərin hamisində öz azadlığını və həyatını təhlükə altına qoyurdu, lakin onun gənciliyi və gözəlliyyi üzündə emələ gələn bütün təhlükələrə, o, nifratə baxırdı.

Başlamış olduğu bu işdə onu heç bir şey dayandırıbilməzdii. Qız öz borcunu yerinə yetirmək üçün səfəre çıxdı.

Bu zaman onu xeyriyyə cəmiyyətinin rahibəsi libasında Tripolidə, Əlcəzairdə, Tunisdə, Berberi sahilinin hətta ən kiçik bazarlarda görmək olardı. Qız özünü yunan əsirləri satılan yerlərə yetirir və sahibkarlara böyük qazanc veren qiymətə əsirləri satın alıb xilas edirdi. Qul tacirlerinin, hər yerdə mal-qara kimi qabaqlarına qatıb satdıqları əsir dəstələrinin göründüyü her yere bu qız baş çəkirdi, həmisi də pulu cibində hazır idi. Öz ölkəsində, heç bir maneeının ehtirasları cilovlaya bilmədiyi yerde, köləliyin bütün dəhşətlərini, beləliklə, qız öz gözleri ilə görüb seyr etmişdi.

O zaman Əlcəzair müsəlmanlardan və mürtədlərdən - yeni Aralıq dənizinin sahilərini təşkil edən üç qitənin adamlarının tör-töküntüsündən təşkil edilmiş herbi dəstələrin ixtiyarında idi; onlar əsirləri quldurlardan satın alıb, baha qiymətə xristianlara satmaqla yalnız qul ticarəti hesabına dolanırdılar. Hələ XVII əsrə Afrika ərazisində Avropanın müxtəlif dənizlərində ələ keçirilmiş fransızlardan, italyanlardan, ingilislerdən, almanlardan, fələmənklərdən,

hollandlardan, yunanlardan, macarlardan, ruslardan, polyaklardan, ispanlardan ibarət qırx minə qədər hər iki cinsdən olan əsir var idi.

Əlcəzairdəki Əli-Mami, Kulugis və Sidi-Hosəndə boyin katorqa həbsxanalarında, Tunisdə, Yusif-deya, Qalır-Patron və Çikala həbsxanalarında, Tripolinin katorqa yerlərində Xacina Elizundo, Elladanın istiqlaliyyəti uğrunda müharibə zamanı əsir düşüb qul olmuş adamları xüsusilə xartiar tapmağa çalışırdı. Sanki tilismili bir dünən təsiri ilə bir çox təhlükələrdən sağ-salamat qurtaran bu qız öz xeyirxah işi ilə əsirlərin əzabını azaldırdı. Bu qız hər dəfə başının üstünü almış təhlükədən möcüzəli bir süratdə canını qurtardı. Altı ay ərzində kiçik ticarət gomilərindən istifadə edərək, Xacina, Tripolidən başlamış Mərakeşin on uzaq guşelerinə qədər, bir zamanlar quldurların çox yaxşı təşkil edilmiş respublikası hesab olunan Tetuana qədər, limanı deniz quldurları üçün qış fəslində sığınacaq olan Tencərə qədər, bədbəxt əsirlərin on iki-on beş fut döriñliyindəki xəndeklərdə diri-dirisi çürküdükləri Qərbi Afrika sahilindəki Saleye qədər bütün bu sahillerin on uzaq nöqtələrini gəzib-dolaşmışdı.

Nehayət, Xacina Elizundo öz vəzifəsini yerinə yetirəndən və atasının ona qoyub getdiyi milyonlardan bir qara qəpik belə qalmayıandan sonra Ksarislə birlikdə Avropaya qayıtməyi qərara aldı. O özünün satın aldığı axırıncı əsir dəstəsini aparan və Skarpantoya gedən yunan gəmisi məndi. Burada Xacina mütləq Anri d'Albare ilə görüşmək ümidiñde idı. Oradan isə qız "Sifanta" ilə yene də Yunanistana qayıtməyi nəzərdə tuturdu. Lakin onların mindiyi gəmi Tunisdən çıxdıqdan üç gün sonra türkərin elinə keçdi, Xacinanı, onun özünüñ bir az evvel azad etdiyi adamlarla birlikdə, qul kimi satmaq üçün Arkassaya apardılar..

Bələliklə, bir zamanlar əsirlərin satılmasından əldə edilmiş pula Xacina Elizundonun sayı sayosinde minlərlə əsir satın alınıb azad olundu. Öz var-dövlətindən imtiyad edən qız, atasının ona vurmuş olduğu zərəri düzəldti və öz şərafını qorudu.

Bütün bunların hamisini, Anri d'Albare diqqətə qulaq asıb öyrəndi! Bəli! Yoxsul Xacina indi doğrudan da ona layiq idi və bu qızı Nikolay Starkosun əlindən qoparıb almaq üçün Anri özü də onun kimi yoxsul olmuşdu!

Sabahı gün hava işıqlaşanda "Sifanta" Krit adasının sahilərinə yaxınlaşdı. Korvet indi Arxipelaqın şimal-qərb tərəfinə istiqamət

götürmüdü. Komandir d'Albare Evbey adasının yanından keçib, Yunanistanın şərqi sahili boyunca irəliləmək istəyirdi. Orada sənmişləri o zaman artıq Peloponnesin içərilərini doğru geri oturdulmuş türklərdən azad olan Neqreponta və ya Egina adasında etibarlı bir yerde düşürtmək olardı. Həm də bu zaman artıq Ellin yarımadadaında İbrahimin əsgərlərindən bir nəfor de qalmamışdı.

"Sifanta"da çox yaxşı münasibət göstərilən yaziq əsirlər, keçirmiş olduqları dəhşətli ozablardan sonra yavaş-yavaş özlərinə golridilər. Gündüzleri onlar dəstə-dəstə göyertədə oyleşir. Arxipelaq küləyinin getirdiyi temiz hava ilə nəfəs alırlırlar; onların arasında az qala hemişəlik bir-birindən ayrı düşəcek, indi isə bir daha bir-birindən ayrılmamaq üçün qovuşmuş uşaqlı analar, ərli qadınlar var idi. Onlar hamısı Xacina Elizundonun no qədər böyük bir qəhrəmanlıq göstərmüş olduğunu bildirlər və elə buna görə də bu qız Anri d'Albare ilə golub onlarıñ yanından keçəndə, hər tərəfdən ona ən səmimi və qızığın təşəkkürler yağdırılırırdı.

Bir neçə saatdan sonra "Sifanta" Krit adasının zirvələrini gözden itirdi, lakin bütün yelkənlərinin qabardığına baxmayaq, külək artıq zoiflədiyi üçün gəmi həmin gün bir o qədər də çox yol keçə bilmədi. Lakin yolda bir və ya iki gün gecikəndə nə olardı? Bunun üçün narahat olmağa dəyərdim! Dənizin sinosi parlayır, göyün üzündə bir dənə də bulud parçası görünmürdü. Havanın tezliklə dəyişə bilecəyini göstərən heç bir əlamət yox idi. Belə hallarda, dənizçilərin dediyi kimi, öz taleyini "dalğaların iradesine tapşırmaq" lazımdı və səfər də Allahın iradəsi ilə başa çatacaqdı.

Sakit dənizdə üzmək, gəmidəki adamları söhbətə sövq edirdi. Çünkü gəmidə görülesi elə bir iş yox idi. Yan tərəflərdə kesik çəken zabitlər və dənizçilər qurunun və yaxud dənizdə hər hansı bir gəminin görünməsini xəbor vermek üçün adı müşahidə aparırdırlar.

Xacina ilə Anri d'Albare üst göyertədə onlar üçün xüsusi ayrılmış skamyadakı yeri çox sevirdilər. Burada onlar artıq olub-keçənlər haqqında yox, indi, onların nöqtəyi-nəzərinə, tamamilə yaxın olduqları geleçək haqqında söhbət edirdilər. Onlar yaxın gelecek üçün planlar qurur və demək olar ki, onların ailə üzvlərindən biri olmuş şöhrəti Ksarise bu barədə məlumat verməyi de unutmurdu. Onların toyu Yunanistana çatan kimi olmalı idi. Bu artıq qərara alınmışdı. Xacina Elizundonun vəziyyəti elə idi ki, daha heç bir

mürəkkəb və çətin bir maneönin qarşıya çıxacağını gözləmək olmazdı. Onun xeyirxah fəaliyyətə həsr etmiş olduğu bir illik müddət indi hər işi asanlaşdırıb sadələşdirmişdi! Qərara alınmışdı ki, toydan sonra Anri d'Albare korvetin komandanlığını kapitan Todrosa tapşıracaq və gənc arvadını Fransaya aparacaq, sonra isə oradan yenə qızın vətəninə qayıdacaqdılar.

Həmin axşam onların ikisi də elə bu barədə səhəbə edirdilər. Azəciq əsən meh gəminin yuxarı yelkənlərini güclə qabardırdı. Qırub edən günəş üfűqü işıqlandırmışdı, onun qızılı şüaları qərb tərəfdə yüngül bir tüstündə ibarət bürüncəyə qərq olmuş səmada həla da parlayırdı. Şərq tərəfdə ilk ulduzlar görünürdü. Dəniz parlayır, fosfor işığına bənzər qıqlıcmıllar buraxırdı. Gecə bundan da gözəl olmalı idi.

Anri d'Albare Xacina ilə birlikdə insani məftun edən bu gecənin gözəlliyyinə tamaşa edib zövq alırdılar. Onlar korvetin arxada buraxdığı güclə seçilən ağ dalğaların izinə baxırdılar. Bu sakitliyi yalnız arxa dorda qırçımları ehmalca səslənən aşağı qıyqac yelkənlərin xışltısı pozurdu. Bu iki gənc elə bir düşüncə aləmənə dalmışdılar ki, ətrafda heç nəyi görmürdülər. Yalnız Anri d'Albareni təkidlə çağırın bir səs onları bu gözəl vəziyyətdən ayıltı.

Ksarisi onların qarşısında dayanmışdı.

— Komandır!.. — o üç dəfə təkrar etdi.

— Sənə nə lazımdır, dostum? — Ksarisin danışmağa cəsaret etmədiyini görən Anri d'Albare soruşdu.

— Nə isteyirsən, mənim xeyirxah Ksarisi? — Xacina Anrinin sözünə əlavə etdi.

— Mən sizə bəzi xəbərlər verməliyəm, komandır.

— Nə xəbər?

— İş burasındadır ki, korvetin sərnişinləri... sizin öz vətənlerinə apardığınız bu şərəfli adamlar bir fikrə gəliblər və onu sizə çatdırmağı mənə tapşırıblar.

— Nə olar, sizi dinləyirəm, Ksarisi.

— İş belədir, komandır. Sərnişinlərə məlumdur ki, siz Xacina ilə evlənməyə hazırlaşırsınız...

— Əlbəttə, — Anri d'Albare gülərək cavab verdi. — Bu heç kəs üçün sırr deyildir!

— Bəli, elə bu şərəfli və hörmətlə adamlar da belə hesab edirlər ki, sizin toyunuzda iştirak etsələr, özlərini xoşbəxt sayarlar!

— Toyda onlar da iştirak edəcəklər, Ksarisi, mütləq olacaqdır. Əgor Xacinanın köləlik zəncirindən xilas etdiyi adamların hamisini toplamaq mümkün olsaydı, onun ətrafında elə bir məyyət dəstəsi əmələ gələrdi ki, dünyada hələ heç bir gəlinin başına bu qədər adam toplaşmamış olsun!

— Anri!.. — qız məzəmmətlə səsləndi.

— Komandır haqlıdır, — Ksarisi cavab verdi. — Hər halda korvetin sərnişinləri orada olacaqlar və...

— Biz Yunanistan torpağına ayaq basan kimi, — Anri d'Albare sözə başladı, — mən onların hamisini toya dəvət edəcəyəm!

— Cox gözəl, — Ksarisi cavab verdi. — Lakin komandır, bu ilk fikir o hörmətlə adamları başqa bir fikrə də salmışdır!

— O da belə yaxşı fikirdir?

— Birincidən də yaxşıdır. Onlar xahiş edirlər ki, toyu "Sifanta" gəmisində təşkil edəsiniz! Məgər bizi Yunanistana aparan bu şəhərəli korvet onların vətəninin cüzi bir parçası deyilmə?

— Qoy elə olsun, Ksarisi, — Anri d'Albare cavab verdi. — Siz də buna razısanızmı, əzizim Xacina!

Xacina cavab evəzine olini ona uzatdı.

— Bu lap gözəl cavabdır, — Ksarisi qeyd etdi.

— Siz "Sifanta"nın sərnişinlərinə elan edə bilərsiniz ki, — Anri d'Albare əlavə etdi, — onların arzusuna əməl olunacaqdır.

— Qət edildi, komandır. Lakin, — Ksarisi bir qədər özünü itirmiş kimi əlavə etdi, — bu hələ işin hamisə deyildir!

— Hamisını danış, Ksarisi, — qız dilləndi.

— İş belədir. Bu hörmətlə adamlar evvələce yaxşı bir fikrə gəliblər, onun ardınca ikinci və daha yaxşı bir fikrə düşübələr, lakin sonra üçüncü və bunların hamisindən ola başqa bir fikrə də gəliblər!

— Belə də iş olar, hələ üçüncü fikir də varmış! — Anri d'Albare dilləndi. — Yaxşı, o üçüncü fikir nedir?

— Deyirlər ki, toy təkcə korvetdə yox, dənizdə... həm də ki, təqərənə günə sabah olsun! Aramızda ruhani də vardır...

— Ele bu zaman yuxarı dorun yanında keşik çökən gözətçinin qəfil səsi Ksarisin nitqini yarımçıq qoymuş.

– Külək əsən tərəfdən gəmilər görünür!

Anri d'Albare o saat ayağa qalxdı və gəlib, göstərilən istiqamətə baxan kapitan Todrosun yanında dayandı.

Şərq tərəfaltı mildən də az uzaqda, müxtəlif su basımı olan iki gəmidən ibarət donanma görünürdü. Lakin "Sifanta" yaxşı havada hərəkətsiz qaldığı halda, hələ korveta gəlib çatmayan küləyin son dalğalarının qovduğu bu donanma, birbaşa gəmiyə tərəf yaxınlaşdı.

Anri d'Albare durbini götürüb, gəmilərin hərəkətini diqqətlə izlədi.

– Kapitan Todros, – Anri öz köməkçisindən müraciət etdi, – bu donanma hələ çox uzaqdır, buna görə də onun niyyətini və silahlanmış olmasına belə bir məsafədən müəyyən etmək olmaz.

– Orası elədir, komandir, – baş zabit cavab verdi, – həm də getdikcə qaranlıqlaşan bu aysız gecədə biz heç bir şey müəyyən edə bilərik! Səhəri gözləmək lazımlı gələcəkdir.

– Elədir, gözləmək lazımlı gələcəkdir, – Anri d'Albare təkrar etdi. – Lakin bu suların təhlükəsiz olmadığını nəzərə alaraq, əmr verin, gözətçilər xüsusilə diqqətlə olsunlar. Həm də o donanmanın gəmiləri "Sifanta"ya yaxınlaşsa, qoy bütün lazımı təhlükəsizlik tədbirləri görülsün.

Kapitan Todros müvafiq əmrlər verdi, bu əmrlər tacili surətdə yerinə yetirildi. Korvetdə donanmanın ardınca müşahidə aparan keşkilər səhərə qədər müşahidəni davam etdirməli idilər.

Özlüyündə məlum idi ki, hər cür tesadüfi hadisə baş verə biləcəyi belə bir zamanda, Ksarisin qaldırdığı toy məsəlesinin müzakirəsi də taxire salındı. Anri d'Albarenin xahişi ilə Xacina öz kayutuna getdi.

Korvetdəkilər, demək olar ki, bütün gecəni yatmadılar. Dənizdə görünən donanmanın yaxınlaşması hər an həyəcan doğura bilərdi. Korvetin göyərtəsindən diqqətlə baxır və mümkün qədər donanmanın hərəkətini izleyirdilər. Lakin saat doqquzda çox qatı duman dənizin üzünü bürüdü və donanma gözdən itdi.

Səhər, günəşin çıxmasına yaxın, yüngülə duman hələ də şərq tərəfdə üfüqü bürümüşdü. Külek olmadığından bu duman səhər saat ondan tez dağıla bilməzdi. Dumanın arxasından şübhəli heç bir şey görmək mümkün deyildi. Lakin duman dağılandan sonra donanma

korvetin dörd milliyindən az bir məsafədə yenidən göründü. Axşamdan bəri donanma azi iki mil irəliləmişdi və duman onun manevrinə mane olmasaydı, yəqin ki, daha yaxın bir məsafəyə gəlib çıxa bilərdi. Bu donanma, birgə hərəkət edən uzun avarların köməyi ilə irəliləyən on iki gəmidən ibarət idi; demək lazımdır ki, korvetdə belə avarlar yox idi, ağrı gəmi üçün belə avarların olması da faydasızdır. "Sifanta" əvvəlki kimi yenə də öz yerində hərəkətsiz dayanıb durmuşdu. O, yalnız gözləməli idi, başqa çarəsi yox idi.

Bu zaman donanmanın hansı niyyətə korvete tərəf geldiyi də tamamilə aydın idi və bu barədə dəlaşiq fikirlər söyleməyə ehtiyac qalmamışdı.

– Bu gəmi yığını gözüümə şübhəli görünür! – kapitan Todros donıldanırdı.

– Özü də çox şübhəli görünməlidir, – Anri d'Albare onun sözünü təsdiq etdi, – cünki mən onların arasında Krit sahillərində bizim səməresiz təqib etdiyimiz briq gəmisini də görürəm!

"Sifanta"nın komandiri səhv etmirdi. Skarpantoya yaxınlaşarken çox qəribə vəziyyətdə yoxa çıxmış briq, donanmanın önündə gəlirdi. O elə hərəkət edirdi ki, ardınca gələn başqa gəmilərdən qabağa keçməsin.

Bu zaman şərq tərəfdən yüngül külək əsməyə başladı. Bu, donanmanın irəliləməsi üçün olverişli idi, lakin küləyin dənizin səthində əmələ gətirdiyi zəif dalğalar korvetin bir və ya iki kabel-lıq məsafəsində sakitleşirdi.

Anri d'Albare o vaxta qədər gözündən ayırmadığı durbini qəflətən aşağı saldı.

– Döyüş həyəcanı verilsin! – deyə qışkırdı.

"Sifanta"nın komandiri briqin burun tərəfindən ağ tüstü dumannının ucaldığını indicə görmüşdü, top atəşinin səsi korvete yenice gəlib çatanda briqin yüksək dorunda bayraq yellənməyə başladı.

Bayrağın qara parçası üzərində al-qırmızı "S" hərfi görünürdü.

Bu, quldur Sakratifin bayrağı idi.

## SAKRATİF

On iki gəmidən ibarət olan donanma bir gün əvvəl Skarpanto yaxınlığında quldur yuvasından dənizə çıxmışdı. Bu donanma korvətə ön tərəfdən hücum edərək və ya onu dörd tərəfdən mühəsirəyə alaraq qüvvələri qeyri-bərabər olan bir döyüşə məcbur etmək istəyirdi. İşin bu tərəfi tamamilə aydın idi. Lakin külək olmadığına görə korvet bu döyüşü qəbul etməli idi, hem də əgər Anri d'Albarenin bu döyüsdən yayınmağa imkani olsaydı da, bu imkandan istifadə etməzdı. "Sifanta"nın bayraqı quldurların bayrağından qorxub qaçsaydı, özünü rüsvay etmiş olardı.

Bu on iki gəminin arasında dörd briq var idi ki, onların da hər biri on altıdan on səkkizə qədər top ilə silahlanmışdı. Kiçik həcmli qalan səkkiz gəmi yüngül topalarla təchiz olunsalar da, hərbi qaydada təchiz olunmuş iki dorlu böyük saikalardan, dörləri düz olan şnyavlardan, felyuqa və sakolevadan ibarət idi. "Sifanta" zabitlərinin müəyyən etdiyinə görə donanmanın gəmilərindən yəzdən çox top vardı, bu topların atəşinə korvet yalnız iyirmi iki böyük və altı kiçik topa cavab verə bilirdi. Yeddi, yaxud səkkiz yüz nəfərdən ibarət quldurlara cəmi iki yüz dənizçi müqavimət göstərməli idi. Mübarizədə qüvvələr bərabər deyildi, buna heç bir şübhə ol a bilməzdilə. Bununla belə "Sifanta"dakı topların keyfiyyətəcə üstünlüyü müvəffəqiyyət qazanmaq üçün ümidi bir qədər artırıldı, lakin bu şərtlə ki, korvet düşməni həddindən çox yaxına buraxmamalı idi. Elə etmək lazımdı ki, donanma müəyyən məsafədə dayanıb qalsın, onun gəmiləri dəqiq atəşlə bir-bir sıradan çıxarılın. Bir sözla, hər necə olur olsun, əlbəyaxa vuruşmadan qaçmaq lazımdı. Çünkü əlbəyaxa vuruşma üçün şərait əmələ gelərdən, sayca üstünlük döyüşün taleyini həll edərdi; cünti belə bir vəziyyətin quruya nisbətən dənizdə daha çox əhəmiyyəti vardır; dənizdə üz-üza gelib əlbəyaxa vuruşmaya keçəndə, geri çəkilməyə imkan olmadığına görə, yalnız birçə çare qalırdı: ya gəmini partlatmaq, ya da təslim olmaq.

Duman çəkiləndən bir saat sonra donanma korvətə daha çox yaxınlaşdı, korvet isə öz yerində elə hərəkətsiz dayanmışdı ki, sənki limanda lövbər salıb durmuşdu.

Anri d'Albare isə quldurların hərəketini və gəmilərin yaxınlaşmasını izləməkdə davam edirdi. Korvetdəkiler sürətə döyüş hazırlaşdılar. Zabitlər və dənizçilər öz döyüş postlarını tutdular. Döyüş qabiliyyəti olan sənininlər gəminin heyətinə qoşulmaq istedilər, onlara da silah verildi. Topların yanında və göyərtədə tam sakinlik idi. Bu sakinliyə yalnız komandirlər kapitan Todrosun bir-birinə dediyi bir neçə söz pozdu.

- Onların üstümüze gelib, bizimle əlbəyaxa döyüş keçmələrə yol vermerik, - komandır öz köməkçisine müraciət etdi. - İlk gəmilərin top atəsi məsafəsinə çatmalarını gözləyib sağ tərəfdəki toplardan atəş açarıq.

- Biz yaxınlaşacaq gəmiləri batırmağa, yoxsa onları təxribata uğratmağa çalışıq? - köməkçi soruşdu.

- Batırmağa çalışmaq lazımdır! - Anri d'Albare cavab verdi.

Bu, əlbəyaxa vuruşda çox azğın olan quldurlara və öz qara bayrağını saymazvana qaldırmış Sakratifə qarşı ən yaxşı vasitədir. Bir halda ki o öz gəmisində qara bayraq qaldırmışdır, deməli, o, korvetdə olanlardan bir nefərinin də salamat qalmayaçığına və sonra gedib Sakratifin özünü gördükleri haqqında danışb öyüne bilməyəcəklərinə inanır.

Günortadan bir saat keçmiş, donanma külək əsən tərəfdən korvətə yaxınlaşış onun təxminən bir milliyinə çatmışdı. Avarların köməyi ilə donanma getdiyəcək dəyərindən yaxınlaşırırdı. Burun tərəfi şimal-qərbdə çevrilmiş "Sifanta" bu vəziyyətə çatınılıqla tab Görürdü. Quldurlar hərbi cergə ilə - iki briq ortada, ikisi isə yan tərəfdə irəliləyirdi. Bu gəmilər korveti mühəsirəyə almaq üçün onun qabaq və arxa tərəfinə keçmək niyyəti ilə hərəkət edirdi, belə ki, sonra korvet bütünlükə halqa içərisində qalmalı, bu halqa da getdiyəcək daralmalı idi. Onların möqsədi, görünür, əvvəlcə korveti çarpat atəş tutmaq, sonra isə hər tərəfdən ona hückum edib əlbəyaxa vuruşmaya keçmək idi.

Anri d'Albare quldurların bu təhlükəli niyyətini o saat başa düşdü, lakin onun qarşısını ala bilmədi, cünti "Sifanta" dayandığı yerə sənki mixlanmışdı. Lakin Anri ümidi edirdi ki, düşmən donanmasının gəmiləri korveti hər tərəfdən mühəsirəyə alana qədər, korvet top atəsi ilə onların cergesini pozar. Zabitlər öz aralarında səhbət edir və komandirlərinin indiye qədər nə üçün inamlı və sakin səsle "Atəş!" deyə komanda vermediyiñə təəccübənlənidilər.

Yox! Elə deyildir! Anri d'Albare boş yerə gülə atmaq istəmirdi, elə buna görə də quldurları mümkün qədər yaxına buraxmaq niyyəti idı.

On dəqiqə də keçdi. Hami gərgin vəziyyətdə dayanıb gözləyirdi: nişançılar öz toplarının üstünə əyilmişdilər, zabitlər komandırın veracayı əmri təkrar etməyə hazırlaşmışdılar, göyərtədəki dənizçilər böyük tərəfdəki atəş yerlərindən diqqətlə baxırdılar. Məsafə yaxşı nişan almağa imkan verdiyi bir vəziyyətdə düşmən qabağı düşüb ilk atəsi açmadı.

Anri d'Albare hələ də susurdu. O, korvetə dövrləyə almağa başlayan səra ilə düzəlmüş quldur gəmilərinə baxırdı. Mərkezdə irəliyən və birinin üzərində Sakratifin qara bayraqı yellənən briqlər indi bir mildən də az məsafədə idi.

Lakin "Sifanta"nın komandiri atəş açmağa tövsmirdi, görünür, donanmanın başçısı da atəş açmağa tövsmirdi. Bəlkə, o, hətta toplardan bir dəfə də olsun atəş açmadan korvetə lap yaxınlaşmaq və yüzlərə qulduru əlbəyayaq döyüşə buraxmaq fikrində idi.

Nəhayət, Anri d'Albare qet etdi ki, daha gecikmək olmaz. Külüayin korvetə galib çatan son təsiri ilə Anri gəminin bir dərəcə yerində hərəkəy yana əvvirməyə imkan tapdı. O, "Sifanta"ni elə hərəkədi ki, briqlərdən ikisi korvetin yarımmillik məsafəsində topların hədəfinə düşsün. Anri qışkırdı:

— Göyərtədə və toplarda olanlara! Diqqət!

Korvetə ehmal səs-küy əmələ gəldi, sonra yenə tam səkitlik çökdü.

— Atəş! — Anri d'Albare komanda verdi.

Zabitlər o saat əmri təkrar etdilər, toplardakı nişançılar hər iki briqin gövdəsini diqqətlə hədəfə aldılar, göyərtədəki kiçik toplardan isə briqlərin burun tərəfi tuşlanmışdı.

— Atəş! — komandir d'Albare qışkırdı.

Korvetin sağ böyründən açılan atəş guruldadı. On bir iri və üç kiçik topdan açılan gülələr ətrafa səpələndi, bu gülələrin arasında bir neçə zəncircili cüt gülələr var idi ki, bunlar orta məsafədə dörlər kəsib qırmaq üçün hazırlanmışdı.

Üfüq barıt tüstüsündən temizlənəndə, bu yaylim atəşinin nəticəsini dərhal görmək mümkün oldu. Gülələrin hamısı hədəfə dəyməmişdi, lakin yenə də nəticə pis deyildi.

Mərkezdə üzən iki briqdan birinin gövdəsi su kosiminin üst tərəfindən zədələnmişdi. Bu gəminin iplərini və ilmeklərinin çoxu qırılmışdı, göyərtədən bir neçə fu yuxarıda sızmış orta doru isə böyük dorun yuxarı hissəsini sindirib qabağı əyilmişdi. Beləliklə, briq bir müddət vaxtını zədələnən yerləri düzəltməyə sərf etdi, lakin o, həle korvetə hücum etməyə qadır idi. Deməli, döyüşün bu cür başlanması "Sifanta"nın mühasirəyə düşmək təhlükəsini azaltmadı.

Doğrudan da sağ və sol cinahlarda irəliləyən iki başqa briq, indi korvetə daha çox yaxınlaşmış və onunla tənşəmişdi. Sonra bu iki gəmi istiqamətlərini dəyişmək üçün hərəkməyə başladılar və bu zaman "Sifanta"ni qarşı tərəfdən yaylim atəşinə qonaq etməyi də unutmadılar, korvet isə bu atəşdən qətiyyən gizlənə biləcək vəziyyətdə deyildi.

Düşmənin açıldığı bu atəş xüsusi təsirli oldu. Bu atəş korvetin yan dorlalarından birini ortadan yuxarı yerindən kəsib saldı. Gəminin burun tərəfindəki yelkənlərin hamısı töküldü, xoşbaxlılıqdan onlar böyük doru dərbət sindirmədi. Eyni zamanda gəmidəki sallar və bir qayıq da parçalandı. Lakin, ağır yaralanıb dərhal alt göyərtəyə aparılan üç-dörd nəfəri hesab etməsəq, on kədərlisi korvetin bir zabitinin və iki denizçisinin bir gülə ilə öldürüləməsi idi.

Anri d'Albare üst göyərtədə dal tərəfin təcili surətdə temizləməsini əmr etdi. Qırılıb tökülmüş yelkənlər, iplər və ağac qırıqlarının hamısı bir neçə dəqiqə ərzində yığıldı. Gəminin göyərtəsi yenə də əvvəlki görkəmini aldı. Axı bir saniyə belə itirmək olmazdı. Top atışması daha yeni bir qüvvə ilə dərhal təzədən başlamalı idi. İki od arasında qalmış korvet hər iki tərəfdən açılan atəş və hücumu cavab verməli idi.

Ele bu anda "Sifanta"dan yeni atəş açıldı, atəş o qədər düzgün açılmışdı ki, quldur donanmasının iki gəmisi — bir şnyav və bir sayka su kəsimi xəttindən aşağı hissədə gövdələri deşildiyinə görə bir neçə dəqiqədən sonra dənizin dibinə getdi. Həmin gəmilərin komandaları güclə qayıqlara minib mərkəz hissədə dayanan və onları öz göyərtəsinə qəbul edən briqlərə çatmağa macal tapa bildilər.

— Ura! Ura!

Qışkıranlar korvetin dənizçiləri idilər, onlar topçuların komandırının bu müvəffəqiyətli və ikiqat zərbəsinə sevinirdilər.

— İkisi azaldı! — kapitan Todros dilləndi.

— Elədər, — Anri d'Albare cavab verdi, — lakin həmin gomilərin yaramaz quldurları briqin göyərtəsinə qalxa bildilər, mən çox qorxram ki, əlbəyaxa döyüşə keçsinlər; bu halda sayca üstünlük onların tərefində olacaqdır!

Top atışması hor iki torəfdən on beş dəqiqə də davam etdi. Korvet və quldur gəmiləri tez-tez ağ barıt tüstüsünə bürünürdü və gomilər dəymış zərərin dərəcəsini müəyyən etmək üçün bu tüstünün hor dəfə dağılmışını gözləmək lazımlı gəldi. Bədbəxtlikdən, "Sifanta"ya dəymış zədə daha çox idi. Dənizçilərin bir qismi öldürümüş, çoxu isə ağır yaralanmışdı. Top güləsinin çarpanığı fransız zabitlərindən birinin sinəsinə, elə komandir ona əmr verdiyi anda dəymişdi.

Ölənləri və yaralıları tecili surətdə alt göyərtəyə aparırdılar. Cərrahlar və onların köməkçiləri göyərtədə və ya topların yanında gülləndən, ya ağac qırıntıları zərbəsindən yaralananlarda corrahiyyə əməliyyatı aparmaq və onları sarımağaya macəl tapmırıldılar. Yarıtop atəsi məsafəsində dayanmış gəmilərin arasında hələ atışmanın başlanmadığına və hakimlərin yaralıların bədənindəki gülələri çıxarmaq ehtiyacı olmadıqdan göyərtədən aşağı endirilənlərin yaraları çox ciddi və təhlükəli idi.

Qeyd etmək lazımdır ki, döyüşün başlangıcında korvetin anbarında gizlənmiş qadınlar da öz borclarını unutmadılar. Xacina Elizundo onlara nümunə oldu. Qadınların hamısı yaralılara mümkün qədər kömək etməyə tələsir, onlara ürək-dirək verirdilər.

Məhz bu zaman Skarpantodan olan qoca qadın da gizləndiyi yerden çıxdı. O, qan görəndə qətiyyən qorxub çekinmirdi; aydın görünürdü ki, taleyin əmri ilə o, dəfələrlə döyüş meydanlarında olmuşdur. Bu qadın fənərlərin tutqun işiğində yaralıların uzandığı çarpayılların üzərinə ayılır, an çətin cərrahlıq əməliyyatı keçiriləndə hakimlərə kömək edirdi, növbəti yaylım atəsi korveti lap dibindən silkəleyəndə onun üzündə qətiyyən qorxu eləmatı görünmürdü.

Bu ara "Sifanta"nın heyətinin quldurlarla əlbəyaxa vuruşmaya keçəcəkləri dəqiqə yaxınlaşındı. Quldur gomilərinin əhatəsi daralıdı və getdikcə daha da daralırdı. Korveta dalbadal od yağıdırıldı.

Lakin "Sifanta" hələ də dorda yellenən öz bayraqının şərəfini ləyəqətlə qoruyurdı. Korvetin topları donanmanın gomilərindən sağ-islahat qoymamışdı. Əvvəlkilərdən oləvə iki gəmi — bir saika və bir

felyuqa dağıdılmışdı. Onlardan biri batdı, qızmış gülələrdən dolik-deşik olan ikincisi isə tezliklə yanğın alovları içində gözdən itdi.

Ancaq əlbəyaxa vuruşma mütləq baş vermalı idi. "Sifanta" yalnız özətrafında getdikcə daralan düşmən mühəsiresini yarıb keçməklə bu əlbəyaxa vuruşmadan canını qurtara bilərdi. Lakin küləyin olmasına korveti belə bir imkandır məhrum edirdi, avarların köməyi ilə irəliləyən quldurlar gəmiyə getdikcə daha çox yaxınlıqlırdılar.

Briq öz qara bayraqı ilə tapança atəsi məsafəsinə çatanda toplarının hamisindən korvətə sari atəş açıldı. Gülələrdən biri "Sifanta"nın idarə möntəqəsine doydı və sükanı qırıq-qırıq edib dağıdı.

Anri d'Albare quldurların hücumunu qarşılamağa hazırlaşdı, buna görə də əlbəyaxa vuruşda istifadə olunan torları qaldırmağı əmr etdi. İndi hor iki torəfdən yaylım tüsəng atəsi açıldı. Karabinlər və müşketonlar, tüsənglər və tapançalar gülənə "Sifanta"nın göyərtəsinə dolu kimi yağıdırıldı. Yenə də xeyli adama gülə doymışıdı, demək olar ki, çoxu ölmüşdü. Anri d'Albarenin otrafında gülələr viyildiyirdi, buna baxmayaraq, o yenə də öz yerində sakitcə dayanıb elo bir soyuqqanlıqla əmrlər verirdi ki, sanki donanma rəsmi qaydada gözdən keçirildiyi zaman açılan top atəsinə komandanlıq edirdi.

Bu zaman hor yeri bürümüş tüstünün azaciq seyrərindən baxan düşmənlər bir-birini görməyə imkan tapmışdır. Anri d'Albare, adı bütün Arxipelaqın canına qorxu salan gominin üzdüyü qara bayraqlı briqin göyərtəsində Sakratifi görməyə əbəs yera cəhd edirdi.

Bu zaman iki briq — biri morkəzdə, o biri isə cinah torəfdə bir qədər onlardan arxada olan bir neçə gominin müşayiəti ilə gelib korvetin sağ və sol böyürlərini o qədər sıx yaxınlaşdı ki, korvetin gövdəsinin bondları çatladı. Həmin dəqiqə atılan qarmaqlar korvetin iplerinə ilişdi və bu üç gəmini bir-birino birləşdirdi. Toplar susmala oldu, lakin "Sifanta"nın top yerləri quldurların böyürdən gəmiyə keçməsi üçün yol ola biləcəyindən, topçular həmin yerləri balta, tapança və nizə ilə müdafiə etmək üçün əvvəlki yerlərində dayanıb qalmışdır. Komandirin hor iki briqin korvətə yaxınlaşlığı dəqiqədə topçulara verdiyi əmr belo idi.

Qəşletən hor torəfdən elo güclü qışqıraq səsi goldı ki, bir müddət tüsəng atəsinin səsini eşidilməz etdi.

— Əlbəyaxa vuruşmaya! Əlbəyaxa vuruşmaya!

Qanlı əlbəyaxa vuruşu başlandı. Nə karabinlərdən, müşketonlardan və tüfenglərdən açılan atəş, nə də balta və nizələrin zərbələri qəzəblənmiş, sərxişluqdan qdurmuş, qana susamış quldurların korvetə girməsinə mane ola bildi. Quldurlar öz gemilərindəki dorların başına qalxaraq oradan korvetin göyərtəsinə saysız-hesabsız el bombası yağıdrırdılar ki, bu da "Sifanta"nın göyərtəsinə müdafiə etməye imkan vermirdi; korvetin dənizçiləri də dor ağaclarına qalxıb, eyni qayda ilə onlara cavab verirdilər. Anri d'Albare gördü ki, artıq o, hər tərəfdən mühəsireyə alınmışdır. Korvetin yanlarının hündürlüyü briq gemilərininkindən artıq olsa da, hücum edənlər yeno də onları sindirib dağıtmışdılar. Quldurlar ağacdən-ağaca keçir və əlbəyaxa vuruşmaya mane olan dorları kəsib doğrayaraq, göyərtəyə atılırdılar. Onların bəzilərinin atılarkən hələ göyərtəyə düşməmiş havada vurulub öldürülməsinin artıq ne mənası ola bilərdi! Quldurlar o qədər çox idi ki, onların bir hissəsinin tələf olmasına demək olar ki, heç bir əhəmiyyəti yox idi.

Bu zaman korvetin iki yüz nəfərdən çox olmayan komandanı altı yüz quldura qarşı vuruşurdu.

Korvetin yan tərəflərinə sıxlımlı hər iki briq donanmanın qayıqlarının gotirdiyi yeni quldur dəstələrinin korvetə hücum etməsi üçün körpü vəzifəsini görürdü. Quldurların sayı o qədər idi ki, onlara qarşı müqavimət göstərmək, demək olar ki, daha mümkün deyildi. "Sifanta"nın göyərtəsində qan su yerine axırdı. Yaralanmış və ölümle əlbəyaxa olanlar qırılıb açılır, düşməni tapança və ya xəncərlər vurmaq üçün son güclərini toplayaraq yenidən ayağa qalxırlılar. Barit tüstüsündə hər şey bir-birinə qarışmışdı. Lakin birce nəfər qalınca qədər gəmi müdafiə ediləcək və üstündə yellənən bayraq endirilməyəcəkdir!

Gəminin göyərtəsindəki meyitlərin üst-üstə qalandığı bu dəhşətli yerde Ksarıs şir kimi vuruşurdu. O, komandırın kayutundan uzaqlaşmışdı. Azi iyirmi dəfə öz möhkəm elində sıxdığı balta ilə komandire tərəf yönələn hər qulduru vurub yerə sərmiş və Anri d'Albareni dəfələrlə ölümündən xilas etmişdi.

Sayca çox olan düşmən qarşısında gücsüz qalmış "Sifanta"nın komandiri, bu dəhşətli veziyyyətə baxmayaq yeno də öz adı təmkini itirməmişdir. O, nə barede düşünürdü? Təslim olmaq haq-

qındamı? Yox, fransız zabiti quldurlara teslim olmur. Bəs bu halda o, nə edəcəkdir? Bəlkə, o da on ay bundan əvvəl eyni veziyyyətdə türklerin elinə keçməmek üçün öz gəmisini partlatmış Bissonun qəhremanlıq nümunəsinə seçəcəkdir? Korvetin yanlarına bağlanmış iki briqə bir yerde öz gəmisini məhv edəcəkdimi? Lakin belə edərdiše, yaralı dənizçiləri, Nikolay Starkosun elindən alınmış esir qadınları və uşaqları ölüme məhkum etmiş olardı... Bu, Xacinanı qurban vermək olardı. Əgər belə olardısa, gəmi partladıldıqdan sonra salamat qalan adamlar, hətta Sakratifikasiylərə rəhm edib həyatlarını bağışlaşaydı da, köləliyin dəhşətlərindən necə yaxa qurtara bilərdilər?

— Özünüzü gözləyin, komandır! — Ksarıs qışkırdı və irəli tullandı.

Əgər Ksarıs birce saniya gecikseymi, Anri d'Albare ölümüşdü. Lakin Ksarıs irəli atılıb "Sifanta"nın kapitanına zerbe endirməyə hazırlaşan qulduru iki əli ilə tutaraq qaldırıb dənizə tulladı. Başqa quldurlar da üç dəfə Anri d'Albareyə yaxınlaşmağa çalışıdlar, Ksarıs hər dəfə onları bir-bir vurub yere sərdi.

Hücum edən quldurlar bu zaman artıq korvetin göyərtəsinə doluşmuşdular. Daha atəş səsi eşidilmirdi. İndi daha soyuq silahla vurşurdular, onların qışkırtısı tüfəng səslerini batırmışdı.

Yuxarı göyərtənin qabaq tərəfini tutmuş quldurlar sonra böyük dora qədər hər tərəfi əle keçirdilər. Yavaş-yavaş onlar korvetin komandasını arxa tərəfə sıxışdırırdılar. Burada korvetin hər bir döyüşüsü en azı on nəfər quldurla vuruşmalı olurdu. Belə bir veziyyyətdə müqavimət haqqında nə söhbət ola bilərdi? Əgər indi komandır d'Albare gəminin partlatmaq istəsəydi belə, daha bunu edə bilməzdı. Hücum edənlər gəminin içərilərinə gedən yolları tutmuşdular. Onlar indi topların yanına çatmış və döyüşün eyni qızğınıqla davam etdiyi aşağı göyərtəyə də daxil olmuşdular. Buna görə də baritxanaya qayıtmış haqqında heç düşünməyə belə dəyməzdı.

Bununla belə, hücum edənlər, sayca çox olduqlarından hər tərəfdən üstün golirdilər, indi yalnız yaralıların və öldürülmiş quldurların cəsədlərindən yaramış arakəsmə, quldurları "Sifanta"nın arxa tərəfindən ayırdı. Ön cərgədə vuruşan ve arxa cərgədə quldurlar tərəfindən irəli itələnənlər bu arakəsmədən keçidkən onun üstünə yeni meyitlər qalanırdı. Sonra quldurlar qanlı ayaqları ilə bu cəsədlerin üstündən ötərək gəminin arxa tərəfinə hücuma keçdilər.

Orada kapitan Todrosla birlikdə əlliye qədər dənizçi və beş-altı nəfər zabit toplaşmışdı. Onlar öz komandirlərini araya alıb son nəfəslərinə qədər mübarizə aparmaq əzmində idilər.

Bu dar yerde vuruşma daha dəhşətli və qızgın oldu. Orta dorun sıması ilə gəminin yerə düşmüş bayraqı yenə də öz yerinə qalırıldı. Bu bayraq son istinadgah idi, son nəfər qalmaya qədər onu qorumaq hər kəs üçün şərəf işi idi.

Lakin bu kiçik mübarizlər dəstəsi nə qədər əzm göstərsə də, indi gəminin burun tərəfini, göyərtənin ortasını, əl bombalarının dolu kimi yağıdırıldığı yan tərəfləri tutmuş beş yüz, ya altı yüz quldurun qarşısında na edə bildir? Vuruşan quldurlara donanmanın gəmilərindən əvvəlki kimi yenə də köməkçi dəstələr göndərilirdi. Quldurların sayı o qədər idi ki, döyük bir an belə ara vermirdi, gəmini müdafiə edənlərin sıraları isə hər dəqiqə seyrərlədi.

Bununla belə gəminin arxa tərəfi qalaqaya bənzeyirdi. Quldurlar oraya bir neçə dəfə hücum etməli oldular. Gəmini almaq üçün nə qədər qan töküldüyünü söyləmək çətindir. Nəhayət, qala alındı! Hükum edənlərin təzyiqi altında "Sifanta"nın adamları lap kənara qədər geri çəkilməyə məcbur oldular. Onlar orada bayrağın ətrafına toplaşib, bədənlərini ona sıpar etdilər. Dəstənin ortasında dayanan Anri d'Albare bir əlinde xəncər o birində tapança vurur və ona endirilen son zərbələri dəf edirdi.

Yox! Korvetin komandiri təslim olmadı. O yalnız sayca tüstün olan düşmanın təzyiqi altına düşdü! Bu zaman o, ölməyi qərara aldı... Lakin bu fikir ebəs idi! Görünür hücum edənlərə gizlice əmr verilmişdi ki, nəyin bahasına olur olsun, komandır dırı tutulmalıdır. Bu əmr, Ksarisin əli ilə öldürülmiş iyirmiyedək ən qəddar başkəsən quldurun həyatı bahasına verilmişdi.

Nəhayət, Anri d'Albare salamat qalmış zabitləri ilə birlikdə ələ keçirildi. Ksaris və qalan dənizçiləri tərk-silah etdilər. "Sifanta"nın arxa tərəfindəki bayraq daha yellənmirdi!

Bu zaman hər tərəfdən vəhişli bağırıtlar və "ura" səsleri eşidildi. Bunlar qəlebə calmış quldurlar idi, öz başçılarını ucadan alqışlayırlıdalar:

— Sakratif!.. Sakratif!

Dəniz quldurlarının başçısı korvetin üstündə göründü. Quldurlar ona yol vermək üçün kənara çökəkildilər. O tələsmədən, öz əlaltılarının

meyitləri üzərindən laqeydiliklə keçərək, gəminin burun tərəfinə sari addimlaşdı, sonra komandır məntəqəsinin qana bulaşmış pilləkəni ilə yuxarı qalxıb, Anri d'Albareya təref yönəldi.

"Sifanta"nın komandiri, quldur dəstələrinin alqışlaşdıqları əsərəngiz Sakratifi görməyə, nəhayət, imkan tapdı.

Bu, Nikolay Starkos idi.

## ON BEŞİNCİ FƏSİL

Donanma ilə korvet arasındakı vuruşma iki saat yarımdan çox çəkdi. Hükum edənlərdən ən azı yüz əlli nəfər qədəri öldürülmiş və yaralanmışdı. "Sifanta"nın əvvəlcə iki yüz əlli nəfər dənizçidən ibarət heyeti də, demək olar ki, elə bu qədər itki vermişdi. Bu rəqəmlər hər iki tərəfin neçə qızgınlıqla vuruşduğunu aydın göstərir. Lakin neticədə igitlik, qıvvə qarşısında geri çekilməli oldu. Qəlebə ədalətsiz olaraq quldurların tərefində idi. Anri d'Albare, zabitlər, dənizçilər və korvetin sərmişinləri əindi qəddar Sakratifin əlində idi.

Öslində, Sakratif və Starkos — eyni bir adam idi. İndiyə qədər bu ləqəb altında əslən Manidən olan, zülmkarların tərəfinə keçmiş xain bir yunanın gizləndiyini heç kəs bilmirdi. Bəli! Dəhşətli qəddarlığı bütün bu dənizlərdə qorxu törədən həmin quldur donanmasına Nikolay Starkos komandanlıq edirdi! O, alçaq quldurluq sənətinini bundan daha iyrənc məşğələ olan qul ticarəti ilə birləşdirmişdi. O, türk qırğınından qaçıb qurtaran həmvətənlərini vəhşilərə, kaflırlərə satırdı! O — Sakratif idi! Bu herbi və yaxud daha doğrusu quldur ləqəbi Andronikanın oğlu Starkosa məxsus idi!

Sakratif — əindi biz onu daha bu adla adlandırmalıyıq — hələ bir çox illər əvvəl o Skarpanto adasını öz quldurluq əməliyyatının mərkəzinə çevirmişdi. Bu adada, onun şərqi sahilinin gizli limanlarının derinliklərində Sakratifin donanmasının əsas dayanacaqları var idi. Onun əlaltıları, kor-koranə ona tabe olan, onun əmri ilə hər cür zoraklığa, ən iyrənc firıldaqlara atılmağa hazır olan namussuz və viacdansız adamlar orada iyirmi gəmidən ibarət donanma heyətini yaratmışdır, bu heyətə yalnız Sakratif komandanlıq edirdi və bu işdə iddiyası olan da yox idi.

Korfu adasından "Karista" gəmisiñde çıxan Sakratif, birbaşa Skarpantoya yola düşdü. O, Arxipelaqın dənizlərində öz quldurluq əməliyyatını davam etdirmek niyyətində və orada korvetle görüşmək ümidiñde idi, çünki korvetin məqsədi ona məlum idi, onun gözüñün qabağında lövberden çıxıb yola düşmüşdü. Lakin "Sifanta"nın təqib edərkən o, Xacina Elizundonu axtarmaq və onun milyonlarına sahib olmaq, həmçinin Anri d'Albarendən intiqam almaq fikrindən də el çəkməmişdi.

Quldurların donanması "Sifanta"nı axtarmaq üçün səfərə çıxmışdı; lakin korvet və onun Arxipelaqın şimal hissəsindəki quldurlara tətbiq etdiyi cəza tədbirləri haqqında tez-tez Sakratife xəbərlər çatmasına baxmayaraq, o yənə də həmin gəminin izine düşə bilmirdi. Şayılərin əksinə olaraq, Limnos adası yanında kapitan Stradenanın həlak olduğu vuruşma zamanı Sakratif quldurlara komandanlıq etməmişdi; lakin limanın lap qarşısında korvetin başlamış olduğu vuruşmadan istifadə edərək, sakolevada Tasos limanından qaçıb gedən məhz o idi. Amma o zaman korvetin, Anri d'Albarenin komandanlığı altına keçdiyi hələ Sakratife məlum deyildi: quldur, yalnız gənc zabit Skarpanto bazarında görəndən sonra bunu başa düşmüdü.

Tasos limanını tərk etdikdən sonra Sakratif Sira adasında dayanmış və yalnız korvetin oraya gəlib çıxmışından iki gün əvvəl həmin limanı tərk etmişdi. Sakolevanın Krit adasına tərəf istiqamət götürdüyü haqqındaki mülahizə doğru idi. Orada, Qrabuza limanında Sakratifi briq gözləyirdi, həmin gəmi Sakratifi yeni səfərə hazırlıq görmək üçün Skarpantoya aparmalı idi. Korvet həmin briqi Qrabuza, limanından çıxdıdan azacıq sonra görmüştü, lakin onu təqibə başlayarkən arxadan gəmiyə çata bilməmişdi, çünki quldur gəmisi çox böyük sürətlə gedirdi.

Sakratif "Sifanta"nın əla tanımıñdı. O, əvvəlcə bu fikirde idi ki, korvetə hückum eitsin, onu əlbəyaxa vuruşma ilə ələ keçirib dənizin dibinə yola salıñ və bununa da öz nifrotini yatırtınsın. Lakin bir qədər fikirləşdən sonra o, qərara gəldi ki, korveta Krit adası sahilə boyunca özünü təqib etməye imkan versin, "Sifanta"nı Skarpanto sahillərəne tərəf çəkib gətirsin, sonra yalnız onun özüne malum olan gizli limanlardan birinə girərək gözdən itsin.

Sakratif elə bu cür də etmişdi. Quldurların başçısı donanmanın korvetin üzərinə hücuma hazırlamaqla məşğul oldu, lakin vəziyyət elə getirdi ki, bu faciənin sonu sürətləndi.

Burada nələr baş verdiyini, Sakratifin nə üçün Arkassa bazarına gəlib çıxdığını, Xacina Elizundonu batıştanckı əsirlərin arasında görərək, əvvəlcə "Sifanta"nın komandiri Anri d'Albare ilə necə üz-üzə gəldiyini oxucu bilir.

Sakratif, hələ de Xacina Elizundonun Korfu bankirinin zəngin varisi olduğunu zənn edərək, necə olur olsun, bu qızın milyonlarını elə keçirmək haqqında fikirləşirdi... Anri d'Albarenin işə qarışması onun planlarını pozdu.

Hər necə olur olsun, Xacina Elizundoya sahib olmaq, rəqibindən intiqam alıb korveti batırmağı, qəti qərara almış Sakratif, öz köməkçisi Skopelo ile birlidə adanın şərq sahilinə qayıtdı. Əsirləri öz vətənine aparıb çıxarmaq üçün Anri d'Albarenin gəmisinin təcili surətdə Skarpantodan çıxacağına heç bir şübhə ola bilməzdi. Buna görə də quldurların donanması bütün heyeti ilə birlidə ertəsi gün dənizə çıxdı. Donanmanın irəliləməsi üçün şərait əlverişli olduğundan "Sifanta" dəniz quldurlarının elinə keçdi.

Sakratif günortadan üç saat keçmiş korvetin göyərtəsinə qalxdı. Külek bu zaman güclənməmişdi. Bu isə quldur donanmasının digər gəmilərinə "Sifanta"nın öz toplarının atəsi altında saxlaya bilecek bir mövqə tutmalarına imkan verdi. Korvetin iki yan tərəfində dayanmış briqlər isə əz başçıları onlardan birinə buyurub gələnədək gözləmeli idilər.

Lakin Sakratif hələ korvetdən qayıtməq fikrində uzaq idi, onunla birlidə korvetdə yüze qədər quldur qalmışdı.

Sakratif hele komandır d'Albareye heç ne deməmişdi. O yalnız əsirləri, zabitləri və dənizçiləri aşağı mərtəbəyə aparmaq haqqında emr verən Skopelo ile bir neçə kəlme danışmaqla kifayətlənmişdi. Aşağı mərtəbədə onları topların yanında və aşağı göyərtədə tutulmuş adamlarla birlidə gəminin anbarına emməye məcbur etmiş və qapıları onların dalınca çırpılmışdır. İndi onları nə gözleyirdi? Şübhəsiz ki, dəhşətli ölüm onları "Sifanta" ilə birlidə mehv edəcək! İndi yuxarı göyərtənin dal tərəfində yalnız silahları alınmış, əl-qolları bağlanmış Anri d'Albare ilə kapitan Todros qalmışdı, yanlarına isə gözətçi qoyulmuşdu.

Sakratif on nəfər ən qəddar quldurun əhatəsində addımlayaraq onlara yanaşdı və dedi:

— “Sifanta”ya Anri d’Albarenin komandanlıq etdiyini bilmirdim. Bunu əvvəlcədən bilseydim, Krit adasının sularında onunla vuruşmağa tələsərdim, o da Skarpento bazarındaki Xeyriyyə cəmiyyəti nümayəndəsi sıfetində çıxış etməzdı.

— Əgər Starkos bizi Krit adasının yanında gözlemiş olsaydı, — komandir d’Albare cavab verdi, — o yəqin ki, “Sifanta”nın dorundan çıxdan asılmış olardı.

— Doğrudanmı? — Sakratif soruşdu. — Siz nə yaman qəti və cəld məhkəmə qurursunuz!

— Bəli, quldurların başçısına layiq bir məhkəmə!

— Ehtiyatlı olun, Anri d’Albare, — Sakratif səsləndi, — ehtiyatlı olun! Sizin gəminin orta doru hələ salamatdır, əgər mən birçə işarə etsem...

— Nə olsun, işarə edin!

— Zabitli asmlırlar! — kapitan Todros qışkırdı. — Onu gülləleyirlər!

Bu tehqiramız ölümdür...

— Bu, məhz alçaq adamın ağlına gələ bilər, — Anri d’Albare qeyd etdi.

Bu sözləri eşidənən Sakratif işarə etdi, bunun mənası isə quldurlara yaxşı məlum idi.

Sakratifin bu işarəsi ölüm hökmü demək idi.

Besaltı nəfər quldur Anri d’Albarenin üstüne töküldü, bir neçəsi də, bu zaman sarındığı ipləri qırıb açmağa çalışan kapitan Todrosu tutub saxladı.

Quldurların iyarcən səs-küyü və qışkırtısı isə “Sifanta”nın komandirini darta-darta korvetin burun tərəfinə apardılar. Yuxarı başdakı ağaçdan kəndir ilək sallanmışdı; bir neçə saniyə də keçsəydi, alçaqlıq edib fransız zabitini öldürəcəkdilər. Elə bu zaman Xacina Elizundo göyərtədə göründü.

Gənc qızı Sakratifin əmri ilə getirmişdilər. Qız quldurların başçısının Nikolay Starkos olduğunu biliirdi. Lakin nə təmkin, nə də qürur hissi onu terk etməmişdi.

Qız, nəzərləri ilə Anri d’Albareni axtarırı. O bilmirdi ki, Anri salamatdır, yoxsa “Sifanta”nın digər müdafiəçiləri ilə birlikdə

olmuşdu. Qız birdən-birə Anrini gördü! O sağ idi... lakin son əzabı qəbul etməyə hazırlaşdı!

— Xacina Elizundo qışkıraraq özünü onun üstünə atdı:

— Anril.. Anril..

Quldurlar onları bir-birindən ayırmak isteyirdilər, lakin elə bu zaman korvetin burun tərəfinə gələn Sakratif irəliləyib Xacina ilə Anri d’Albareni bir neçə addımlığında dayandı. O bu zaman onlara istehza ilə baxırdı.

— Budur, Xacina Elizundo indi Nikolay Starkosun əlindədir! — Sakratif qollarını sinəsində çarpladı. — Deməli, dövlətli Korfu bankının varisi mənim ixtiyarimdadır!

— Yalnız varisi, irsi yox! — Xacina soyuqqanlıqla etiraz etdi.

Sakratif bu cavabın mənasını anlamadı. Buna görə də öz sözünə davam etdi:

— Mən belə zənn etmək istərdim ki, Starkosun nişanlısı öz adaxlığını Sakratif ləqəbi ilə qəbul edib, ona ərə getməyə etiraz etməyəcəkdir!

— Mən! — Xacina qışkırdı.

— Siz! — Sakratif əvvəlkindən daha artıq istehza ilə cavab verdi.

— Mən bilirəm ki, siz “Sifanta”nın xeyirxah komandirinə minnetdarlıq hissi bəsləyirdiniz, çünki o siz əsirlilikden satın almışdır, bu doğrudan da tərifəlayıqdır. Lakin unutmayın ki, elə mən də siz əsirlilikdən qurtarmaq isteyirdim! Yalnız sizə görə, mənim xoşuma gəlməyen bu əsirlərə görə yox, yalnız sizin xətrinizi mən bütün var-yoxumu qurban verməyə hazır idim! Bir an da keçsəydi, gözəl Xacina, mən sizin sahibiniz... daha doğrusu sizin qulunuz olardım!

Sakratif bunu deyib, bir addım irəli yeridi. Bu zaman qız Anri d’Albareyə dəha möhkəm sixılıb qışkırdı:

— Alçaq!

— Bəli, elədir! Doğrudan da böyük alçaqlıqdır, Xacina, — Sakratif cavab verdi. — Elə bu alçaqlıqdan qurtarmağım üçün də sizin milyonlarınız mənə lazımdır!

— Bu sözləri gənc qız Sakratifə yaxınlaşdı və sakit halda dedi:

— Starkos, sizin elə keçirməyə can atdırığınız o dövlətdən Xacina Elizundoda artıq heç nə qalmamışdır! Atasının o pulları əla keçirərkən işlətdiyi pis əməli temizləmək üçün həmin var-dövlət tamamilə xərclənmişdir! Nikolay Starkos, indi Xacina Elizundo,

"Sifanta"nın vətənlərinə apardığı o bədbəxt əsirlerin ən yoxsulundan biridir!

Bu gözənləməz yenilik Sakratifi ayıltdı. Onun davranışında qəflətən dəyişiklik əmələ geldi, gözleri qəzəbdən parlardı. Bəli! O inidyiadək güman edirdi ki, Anri d'Albareni həyatını xilas etmek üçün Xacina Elizundo öz milyonlarını verməyə razı olacaqdır! İndi isə məlum olurdu ki, həmin milyonlardan ona heç nə çatmayacaqdır, çünki qız özü indica bütün səmimiyyəti ile bunu dedi və onun sözlərinə inanmamaga heç bir şübhə yeri qalmırıd.

Sakratif bu zaman nəzərlərini Xacinadan ayırb, Anri d'Albareye baxdı. Onun hərəkətlərini izleyən Skopelo bu faciənin nə ilə qurtara bilməcəyini yaxşıca başa düşürdü. Həm də korvetin partladılması haqqında ona əmr verilmişdi, indi əmri yerinə yetirmək üçün işarə gözləyirdi.

Sakratif ona təref çevrilib dedi:

— Get, Skopelo!

Skopelo bir neçə quldurun müşayiəti ilə toplara təref gedən pillekənlə aşağı düşdü və "Sifanta"nın arxa tərəfində yerləşmiş barınanın yönəldi.

Bu zaman Sakratif göyərtədəki quldurlara, hələ də korvetin iki yan tərəfine bağlanıb qalmış briqlərə qayıtmağı əmr etdi.

Anri d'Albare her şeyi başa düşdü: deməli, intiqam almaq üçün Sakratifa takçə onun ölümü kifayət deyildir. Bu dəhşətli və qəddar adamin nifrət hissini bütünlükla yatırmaq üçün yüzlərlə bədbəxt də onunla birlikdə ölüme məhkum idi!

Hər iki briq əlbəyaxa vuruşma zamanı atmış olduqları qarmaqları açaraq, avarlara kömək olmaq üçün bir neçə kiçik yelkən qaldırıb korvetdən artıq uzaqlaşmağa başlamışdı. İndi korvetdə qalan quldurlar iyirmi nəfərdən çox deyildi. "Sifanta"nın yanında qayıqlar dayanmışdı və Sakratifin quldurlara özü ilə birlikdə qayığa minmək haqqında verəcəyi əmri gözləyirdilər.

Bu anda Skopelo və onun adamları yenidən göyərtədə görün-dülər.

— Qayıqlara! — Skopelo qışkırdı.

— Qayıqlara! — Sakratif qorxunc bir səslə təkrar etdi. — Bir neçə dəqiqədən sonra bu mənfur gəmidən heç bir iz qalmayacaqdır. Sen isə, Anri d'Albare, şərəfsiz ölüm istəmirdin! Qoy sən deyən olsun!

Partlayış nə əsirlərə, nə komandaya, nə de "Sifanta"nın zabitlərinə aman verməyəcəkdir! Bu şərəfli dəstə ilə birlikdə ölməyinə razılıq verdiyimə görə sağ ol de!

— Eledir, Anri, ona sağ ol de, — Xacina qışkırdı, — de! Heç olmasa ikimiz bir yerde ölcəcəyik!

— Sənə ölmək, Xacina? — Sakratif etiraz etdi. — Yox! Sən yaşa yacaqsan və mənim kənizim... mənim kənizim olacaqsan, eşidir-sənmi?

— Əclaf! — Anri d'Albare qışkırdı.

Gənc qız Anriyə daha bərk qışkırdı. Doğrudanmı o, quldurun əline keçəcəkdir?

— Götürün onu! — Sakratif əmr etdi.

— Götürün, həm də cəld qayıqlar! — deyə Skopelo əlavə etdi.

— Lap vaxtdır!

İki quldur Xacinanı tutub bayır keçidə təref sürdü.

— İndi isə, — Sakratif qışkırdı, — qoy "Sifanta"da onları hamısı qırılsın, mehv olsun...

— Eledir!.. Hamısı mehv olsun... Sənin anan da başqaları ilə birlikdə mehv olsun!

Bunu deyən, yenice göyərtəye qalxmış əsir qoca qadın idı, indi üzüaçıq dayanmışdı.

— Mənim anam!.. Bu gəmidədir! — Sakratif heyret içinde qışkırdı.

— Bəli, sənin anan, Starkos! — deyə Andronika cavab verdi.

— İndi mən də sənin əlinde ölcəcəyem!

— Onu götürün!.. Onu götürün! — deyə Sakratif bağrıdı.

Əlaltılarından bir neçəsi tələsik Andronikanın yanına qaçdırılar.

Ela bu vaxt "Sifanta"nın sağ qalmış dənizçiləri və sərnişinləri göyərtəye dolusudular. Onlar bağlılıqları anbarın qapılarını sindirib yuxarı göyərtəyə çıxa bildilər.

— Bura gelin!.. Bura gelin! — Sakratif qışkırdı. Hələ də Skopelo ilə göyərtədə olan quldurlar Sakratife köməyə gəlmək istedilər. Balta və xəncərlə silahlansın dənizçilər onların hamisini qırıb yere sərdilər.

Sakratif anladı ki, xilas ola bilməyəcək. Hər halda o özünün nifrət etdiyi adamların hamisi ilə birlikdə ölmeli idi!

— Lenete gəlmış korvet, partlayıb dağlı! — Sakratif qışkırdı. — Tez partla, göye sovrul!

– Partlayıb göyo sovrulsun!.. Bizim “Sifanta”!.. Heç bir zaman! Qışqırın adam, barıt anbarındaki çöljinin içinden keçirdiyi yandırılmış fitili əlində tutaraq göyörtəyə çıxan Ksarıs idi. Bu sözləri deyib o, Sakratifə tərəf atıldı və balta zərbəsi ilə onu vurub yero sərdi.

Bu zaman Andronika dəhşətli bir soslo qışqırıdı. Oğlunun bütün cinayotlərinə baxmayıaraq, görünür, onun sinosunda isinib qalmış analıq hissinin son qığılçımları yeno də alovlandı. O indicə Sakratifə endirilmiş zərbənin həqiqi olduğunu inanmaq istəmirdi...

O hamının gözü qarşısında Nikolay Starkosun yero sərilmis meyitiñə yaxınlaşdı, diz çökdü, sanki bu obodi ayrılıq möqamında onunla bir ana kimi vidalaşmaq istoyirdi... Bir az sonra o özü də yero yixildi.

Anri d'Albare özünü onun yanına atdı...

– Ölmüşdür! – qışqırıdı. – Allah bu anaya rəhm edib, oğlunun günahlarından keçsin!

Bu zaman qayıqlardakı quldurlar cold briqlordən birino çata bildilər. Sakratifin ölüm xəbəri donanmaya yayıldı.

Başçılarının intiqamını almaq üçün quldur gəmiliarı yenidən “Sifanta”ya atış açıdilar.

Lakin bu dəfəki cohdları faydasız idi. Anri d'Albare yeno də korvetin komandanlığını olo aldı. Korvetdə sağ qalanların hamısı – yüzə qədər dənizçi, – quldurların atışına müvəffəqiyyətə cavab verən topların və göyərtədəki kiçik topların yanına qaçdırılar.

Tezliklə briqlordən biri – Sakratifin qara bayraq qaldırıldığı həmin gəmi, – su gəmisi xəttindən deşildi və orada olan quldurların lənət nidaları altında suyun dibinə getdi.

– Cəsarətli olun, dostlar, cold tərponin, dostlar! – Anri d'Albare qışqırıdı. – Bizim “Sifanta”ni xilas edək!

Vuruşma yenidən başlanmışdı, lakin quldurları öz ardınca çəkib apara bilən azığın Sakratif artıq yox idi, elə buna görə də quldurlar yenidən hücumu keçib əlbəyaxa vuruşmaya cəsarət etmirdilər.

Tezliklə quldurların bütün donanmasından cəmi beş gəmi qaldı. “Sifanta”nın topları müyyəyen məsafədən atış açıb onları da batıra bilərdi. Yenice əsməyə başlamış güclü küləkdən istifadə edən quldurlar qaçmağa üz qoydular.

“Sifanta”nın bayraqı yenidən böyük dorun başına qaldırıllarkən:

– Yaşasın Yunanistan! – Andri d'Albare qışqırıdı.

– Yaşasın Frans! – bütün gəmi heyəti Elladadan istiqlaliyyəti uğrunda aparılan müharibə illərində bir-birinə yaxın olan iki ölkənin adını birlikdə çəkərək cavab verdi.

Axşam saat beş idi. Yorğunluğa baxmayaraq, korvet düzəlib denizdə üzə bileyək vəziyyətə getiriləndək, heç kəs istirahət etmək istəmirdi. Ehtiyat yelkənləri qaldırıldılar, dor ağaclarına dayaq verdilər, müvəqqəti yeni bir dor dikəldilər, qabaq dorun əvəzinə yenisini berkətdilər, ipləri dartıb tarım vəziyyətə getirdilər, sükanı temir etdilər, nəhayət, elə həmin axşam “Sifanta” şimal-qərb istiqamətində irolılıdı.

Andronika Starkosun cesədi gominin arxa tərəfində qoyulmuşdu və onun yüksək vətənpərvərliyinə layiq şəkilde fəxri gözəçilər tərəfindən hörmətlə qorunurdu. Anri d'Albare bu qohroman qadının cesədini aparıb onun öz vətənində torpağa təpsirəmək istoyirdi.

Starkosun cesədi iso ayağına bağlanmış ağır kündələrlə Arxipelaqın sularında qərq oldu. Sakratif bir quldur kimi bu adada çoxlu alçaq cinayətlər işləmişdi.

Bir gün sonra sentyabrın 7-de, axşam saat altıya yaxın, “Sifanta” Egina adasına yanaşı və bir il davam etmiş, lakin Yunanistanın dənizlərinə öz dinciliyini qaytarmış səfərini başa vuraraq, oradakı limanda lövbər salıb dayandı.

Burada “Sifanta”nın sərnişinləri havanı ardi-arası kəsilməz “ura” səsleri ilə doldurdular. Sonra Anri d'Albare öz gəmisinin zabitləri və dənizçiləri ilə görüşüb vidalaşdı, Xacinanın, Yunanistanın yeni hökumətinə bağışladığı korvetin komandanlığını kapitan Todrosa təhvil verdi.

Bir neçə gündən sonra camaatın və korvetin zabitlərinin, dənizçilərinin, habelə “Sifanta”nın vətəne getirib çıxardığı esirlərin iştirakı ilə, Xacina Elizundo ilə Anri d'Albarenin toyu oldu. Toyun sabahı yeni evlənənlər, onlardan ayrılmayan Ksarisin müşayiəti ilə Fransaya getdilər; lakin onlar hemişəlik orada qalmaq istəmirdilər, şərait imkan veren kimi Yunanistana qayıtməq fikrində idilər.

Bu ara Arxipelaqın sularında çoxdan bəri gözəlonen sakitlik yavaş-yavaş bərpə olunurdu. Dənizlərde görünen son quldurlar da yoxa çıxmışdı, indi kapitan Todrosun komandanlığı altında üzən “Sifanta”, sanki Sakratifin özü ilə bir yerde hemişəlik itib yox olan

qara bayraqa daha heç bir yerdə rast gəlmirdi. Alovlanan Arxipelaq indi öz yerini, alovun son işıltılarının söndüyü Arxipelaqa, Şərqlə ticaret üçün yenidən açıq olan sakit Arxipelaqa vermişdi.

Təşəkkülü ilə öz oğullarının qəhrəmanlığına minnətdar olan yunan krallığı tezliklə Avropanın müstəqil dövlətləri arasında layiqli yer tutdu. 1829-cu il martın 22-də səltən müttəfiq dövlətlərlə müqavila bağladı. Sentyabrın 22-də, Pyotr dövründə gedən döyuşlər yunanların qələbəsini möhkəmləndirdi. 1832-ci ildə bağlanmış London müqaviləsi, yunan tacını şahzadə Bavaryalı Ottona təqdim etdi. Yunan krallığının tamamılığa teşkili sona çatdı.

Bu zaman Anri və Xacina d'Albare həmisiyəlik məskən salıb yaşamaq üçün Yunanistana qayıtdılar. Doğrudur, indi onların əlində olan vəsait çox az idi; lakin səadətə çatmış bu iki insanın gözündə vəsaitin az, ya çoxluğunu nə əhəmiyyəti ola bilərdi!

1884-cü il



## BİRİNCİ FƏSİL

*"XX əsr" in müxbiri Klodius Bombarnaka,  
Tiflis, Zaqafqaziya vilayəti*

Mən mayın 13-də Tiflisə gələndə orada məni gözləyən tecili teleqramın üstündə bu ünvan göstərilmişdi. Teleqramı açıb oxudum:

*"Klodius Bombarnak bütün işlərini buraxıb, həmin ayın 15-də Xəzər dənizindəki Uzun-Ada limanında olmalıdır. Orada o, Avropa sərhədini Səma Imperiyasının<sup>1</sup> paytaxtı ilə birləşdirən birbaşa Transasiya qatarına minməlidir. Ona tapşırılır ki, öz təəssüratını gündəlik qeydlər formasında versin, yolda diqqətəlayiq adamlarla müsahibə etsin, hər bir hadisə haqqında təciliyindən asılı olaraq məktublarda, yaxud teleqramlarda xəbər versin. "XX əsr" öz müxbirinin səyinə, zirəkliyinə, cəldliyinə arxayındır və ona qeyri-məhdud miqdarda pul buraxır".*

Bax, belə! Mən Tiflisə yalnız bu gün səhər gəlib çıxmışam, niyyətim orada üç həftə qalıb, Gürcüstan əyalətlərini gəzdikdən sonra öz qəzetimin xeyrinə, ümid etdiyim kimi, həmçinin öz oxucularımın xeyrinə işləmək idi.

Səyahət edən müxbirin həyatında nə qədər gözlənilməz və təsadüfi hadisələr baş verir!

O zaman Rusyanın dəmiryolları artıq Qafqazdakı Poti-Tiflis-Bakı xətti ilə birləşdirilmişdi. Cənubi Rusiyada uzun müddət və maraqlı səyahətdən sonra mən Tiflisdə yaxşı istirahət etmək istəyirdim... Lakin indi, aldiğim teleqramdan məlum olur ki, "XX əsr" in

<sup>1</sup> Çinin əvvəlki adı

rahatlıq bilmeyen redaktoru mənə bu şəhərdə yalnız yarım gün qalmağa icazə verir! Hələ çamadanımı açmağa və ətrafa göz gəzdirməyə macəl tapmamış, yeniden sefəre çıxmaliyam! Lakin nə etmək olar? Müxbirlik işinən müasir tələblərini ödəmek lazımdır – mümkün qədər çox, təzə və canlı xəbərlər göndərmeliyəm!

Lakin mən bu arada Zaqafqaziya vilayeti haqqında ən müxtəlif coğrafi və etnoqrafik məlumat toplamağa çalışmışdım. Bele olduğunu halda mənə bir o qədər də zəruri deyildi bilmə ki, məsələn, adətən dağlıların və kazakların geydiyi dəri baş örtüyünə bu yerlərdə “papaq” deyilir, yaxud beli qırçını və sinesində vəzvə üçün gözlükler tikilen üst geyiminə bu yerlərde beziləri “çerkezi”, beziləri isə “arxalıq” deyirlər! Həmçinin mənim üçün bilmək zəruri deyildi ki, bu yerlərdə gürcülər və ermənilər başlarına kəllə qənd şeklinde uzun papaq qoyurlar, yaxud burada tacırlar qoyun dərisində tikilmiş bir növ “kürk” geyirlər, kürdlər yaxud farşlar<sup>1</sup> isə tülükü və su buraxmayan “yapıcı” ya bürünüb lovğalanırlar.

“Tassakravi” nazik ləndən, yun cunadan və kisayidən tikilen gözəl gürcü qızlarının baş örtüyüdür ki, onların sıfatına çox qəşəng yaraşır! Mən hələ onların qolları gen, açıq rəngli paltarlarını; başlığı bellərində six bağlanan “şalvarlarını”, ağ pambıq parçadan tikilen yay libaslarını, xüsusi məxmərdən tikilen və xəzəl, parlaq gümüşü güləbatınla işlənmiş qış paltarlarını və nəhayət, başlarını gözlerinə qədər örtən “çadra”larını demirəm. Bütün bunların hamısını mən diqqətlə öz qeyd dəftərçəmə yazmışam, lakin indi gürcülərin dəbi və geydikləri paltarlar haqqında söyləməyin nə mənası var?

Bununla belə mən yənə sizə məlumat verib demək istəiyərəm ki, onların milli orkestrlərinə daxil olan musiqi alətlərindən biri “zurna”dır – bu alət cir səsələ klarneti xatırladan qulaqbətirci fleyta – “salamuri”dır; bununla yanaşı orkestrə mis simləri olan, lələklə çalınan mandolinalar, çalınanda iki dizin arasında dik saxlanan və “çianuri” adlanan xüsusi skripkalar, nəhayət, sanki pencərə şüşələrinə toxunan dolunun çıxardığı səs kimi gumbuldayan və “dimplipito” adlanan bir növ simbal daxildir.

<sup>1</sup> Orta Asiya, Zaqafqaziya və İran xalqlarının bir zamanlar qədim dini hesab olunan farsızının (yaxud Zərdüştiyyün) ardıcınca gedənlər. Bu dinin osasını qoyan esatıri peyğəmbər Zərdüşt hesab olunur.

Məlumat üçün bunu da nəzərə alın ki, “şaşka” – beldən sallanan, üzeri gümüşlə işlənmiş və parlaq metal geydirmelərlə bəzənmiş qılıncdan başqa bir şey deyildir; “xançal”, yaxud “xəncər” – kəmərdə gəzdirlən iri biçaqdır və Dəməşq poladından naxışlı lüləsi olan uzun tūfenglər Qafqaz esərinin əsləhəsini tamamlayırlar.

Onu da deyə bilerəm ki, “tarantas” – bir-birindən gen dayanan kiçik təkərlərin arasında beş taxta ressor üzərində düzəldilən yaylı yol arabasıdır, bu arabaya üç at qoşular və qabaq tərəfdəki qozluda əyleşən “sürücü” onu idarə edir. “Nəzarətçidən”, yəni Qafqaz yollarındaki poçt stansiyalarının rəislerindən dördüncü at alanda, sürücünün yanına əlavə bir arabacı – “foryetor” qoşular.

Bilin ki, bir verst – bir kilometr altmış yeddi metrə bərabərdir. Zaqafqaziyada oturaq xalqlardan əlavə köçəri xalqlar da vardır: kalmıklar – on beş min, müsəlman məzhəbinde olan qırğızlar – sekəkkiz, kundrov tatarları – min yüz nəfər, Saratov tatarları – yüz on iki nəfər, nogaylar – sekəkkiz min beş yüz nəfər və nəhayət, türkmənələr – dörd min nəfərə qədərdir!<sup>2</sup>

Budur, mən Gürcüstani bu qədər vicdanla və diqqətlə öyrəndikdən sonra hər hansı bir “fərمان” meni bu ölkəni tərk eləməyə mecbur edir. Nuhun tufanı zamanı qırçını gün Nuhun gəmisinin, məşhur incil patriarxının bu ibtidai gəmisinin dayandığı Ararat dağının zirvəsinə qalxmağa belə vaxtum çatmayacaqdır!

Ölimizdən nə gelir, görünür, mən Zaqafqaziya haqqında yol qeydlərimin nrşindən imtiyətini və min sətərə hazırlamış olduğum məlumatı itirməli idim, halbuki bu min sətirlik məlumatı toplayıb tərtib etmək üçün – Fransa Akademiyasının<sup>2</sup> qəbul etdiyi otuz üç minədək mükəmməl söz ehtiyatından istifadə etmişdim.

Bu mənim üçün çox ağırdır, lakin mübahisə etməyin yeri yoxdur!

İndi mən her seyden evvel Xəzər qatarının Tiflisdən saat neçəde çıxdığını öyrənməliyəm.

Tiflis vağzalı – dəmiryol qoşağıdır, burada üç xətt: Qara dənizin sahilində Avropadan gələn sərnişinlərin düşdüyü Poti limanında qurttaran Qərb xətti; Xəzər dənizindən keçməli olan sərnişinlərin yola

<sup>1</sup> Nəzərdə tutmaq lazımdır ki, Klodius Bombarnakın götürdüyü bu rəqəmlər, çox köhnəlmış rəqəmlərdir.

<sup>2</sup> Fransa Akademiyasının noş etdiyi fransız dilinin normativ lüğəti nozərdə tutulur.

düşdüyü Bakıdan gələn Şərqi xətti və bu yaxınlarda çəkilmiş olan, Şimali Qafqazla Zaqafqaziyanı birləşdirən və yüz altmış dörd kilometr uzunluğundakı Vladiqafqaz-Tiflis xətti birləşir. Bu yeni çəkilən xətt dörd min beş yüz fut hündürlükdə Arxotsk dərəsindən keçir və Gürcüstanın paytaxtını Cənubu Rusyanın dəməriyolları ilə birləşdirir.

Mən vağzala qaçır və sərnişinlərin yola düşdüyü salona daxil oluram.

— Bakı qatarı nə vaxt yola düşür? — mən dəməriyol qulluqçusundan soruşuram.

— Siz Bakıya gedirsiniz? — o suala sualla cavab verir və öz kiçik pəncəresindən mənə elə bir narazı və sərt, rəsmi nəzərlə baxır ki, bu baxış həmişə yalnız rəsmi rus məmərunun gözlərini xatırladır.

— Belə hesab edirəm ki, — bir qədər lüzumsuz maraqla ona müraciət etdim, — Bakıya getmək qadağan olunmur?

— Qadağan olunmur, — qulluqçu quru cavab verdi. — Lakin bu şərtlə ki, sizin pasportunuz gərək tam qaydasında olsun.

— Öz qaydasında olacaqdır, — mən müqəddəs Rusyanın hər yerində olduğu kimi jandarma daha çox bənzəyən bu qəzəbli məmərun sözünü kəsdim.

Mən yenə də Bakı qatarının nə vaxt yola düşəcəyini soruşuram.

— Axşam saat altıda, — məmər cavab verir.

— Bəs Bakıya nə vaxt gəlib çatır?

— Sabah, səhər saat yeddidə.

— Mən Uzun-Adaya gedən gəmiyə çata bilərəmmi?

— Çatarsınız.

Sonra məmər başını güclə tərpədərək mənim təşəkkürümə cavab verir.

Pasport məsəlesi məni qətiyyən narahat etmir: Fransa konsulu məni rus inzibati idarəsinin tələb etdiyi bütün sonƏdlərlə teçhiz edəcəkdir. Lakin axşam saat altıda yola düşmək lazımdır, indi isə səhər saat doqquzdur!

Nə etməli, eğer bəzi soraq kitabçalarında deyilir ki, Paris iki günlə, Romani üç günlə, Londonu isə dörd günə gəzib dolanmaq olar, onda, Tiflis şəhərini gəzmək üçün bir neçə saatın çatmadığı, əlbəttə, çox təcəccübü görünəcəkdir.

Əlacin nədir, müxbirsən gərək vaxtin azlığına da dözəsən!

Mənim qəzetim ele məni ona görə Rusiyaya göndərmişdir ki, həm rus, həm də ingilis və alman dillərində yaxşı danışram. Əlbette, dünyanın bütün yerlerində fikri ifadə etmek üçün vasite olan bütün dilləri və bir neçə min lehçənin hamısını bilməyi müxbirdən tələb etmək olmaz! Həm də bu üç dili və hələ üstəlik fransız dilini de biləndən sonra hər iki qitədə cəsərətlə gəzib-dolanmaq olar! Doğrudur, türk dili də var, mən bu dildən yalnız bir neçə ifadəni yadimdə saxlamışam, çin dilində isə bir kelmə də danışa bilmərəm. Zənn edirəm ki, bunlarsız da Türküstanda və Səma İmperiyasında asanlıqla keçinə bilərəm. Tərcüməçilər az olmayıacaq, mən ümidi edirəm ki, Böyük Transasiya dəməriyolu ilə seyahətim zamanı bir dənə de maraqlı təfərrüat nəzərdən qaçırmayacağam.

Mən hər şeyi görmeyi bacarıram və hamısını da görəcəyəm! Açığımı deyim, mən o adamlardanam ki, dünyada hər şeyin müxbir müsahibəsi üçün material olduğunu hesab edirlər və bu fikirdəirlər ki, Yer, Göy, Ay və bütün kainat yalnız qəzet məqalələrinə mövzu vermək üçün yaranmışdır. Deməli, mənim qələmim də heç bir zaman bekar qalmayıacaqdır!

Lakin Tiflisi gəzib-dolanmaqdən əvvəl, man gərək bütün rəsmi işləri görüb qurtaram. Xoşbəxtlikdən mən keçmiş zamanlarda, kuryerlərin və poçt atlarının zamanında Rusiani seyahət etmek üçün lazım olduğunu "yol vəsiqəsi" tapmalı olmayıacağam. Böyük qüvvəye malik olan bu sənəd, hər cür mənacəni aradan qaldırır, yolda atların tez dəyişdirilməsini təmin edir, poçt məmurlarının hörmətli münəsibətini qazanmaq və habelə elə bir süretlə seyahət etməyi təmin edirdi ki, sərnişin öz yaxşı vekalətləri ilə yeddi gün beş saat erzində Tiflisi Peterburqdan ayıran iki min yeddi yüz verstlik yolu asanlıqla qət edə biliirdi. Lakin yol vəsiqəsinin özünü almaq na qədər çətin idi!

İndi isə yol getmək üçün adice bir buraxılış vərəqəsinin olması kifayətdir — eğer sizin oğru, adamlödürü, siyasi canı olmadığınızı və mədəni ölkələrdə hesab edildiyi kimi, vicedanlı və nəcib bir adam olduğunuzu təsdiq edən adı bir icazənameniz olsa kifayətdir. Fransa konsulunun mene göstərecəyi kömək sayəsində, mənim şəxsiyyətim Rusiya inzibati idarəsinin bütün tələblərinə cavab verəcəkdir.

Bu işi öz yoluна qoymaq üçün mən iki saat vaxt itirməli və iki manat pul xərcləməli oldum. Sonra bütün diqqətimi cəmləşdirib,

Gürcüstanın paytaxtını gəzib tamaşa etməyə başladım. Mənim bələdçidən xoşum gəlmir, onların xidmətinə ehtiyacım da yoxdur. Düzünü desək, bu saat mən özüm də hər hansı bir xariciyə Tiflisin əvvəlcədən diqqətlə öyrənmış olduğum bütün küçə və döngələrində bələdçilik edə bilərdim. Mən hər yerə çox tez bələd oluram.

Budur, mən baş alıb gedirem, hər şeydən əvvəl gelib dumannı qarşısında dayanıram, bura bələdiyyə idarəsinin binasıdır, burada bütün işləri bizim "mer" dediyimiz şəhər "başçısı" idarə edir. Əgər siz lütfən məni müşayiat etməyə razılıq versəniz, mən sizi Kür çayının sol sahilindəki Qırmızı dağ'a aparardım. Bura yerli Yelisey çöldür, yaxud Kopenhagendəki Tivoli bağına və ya Belvi şəhər yarmarkasında yelləncəkdə yellənen zaman başgicellənməyə bənzər bir hiss emələ getirir. Burada hər yerde rəngarəng yarmarka dükanlarının arasında üzüaqçı gürcü və erməni qızları gəzisirler, bu isə onların xristian məzhebinə mənşəbiyyətlərini göstərir.

Kişilərə geldikdə isə demək lazımdır ki, onlar qətiyyən belvəderli Apollondan geri qalmırlar, forq yalnız ondadır ki, bu kişilərin paltarları və geyimləri daha mürəkkəbdir və əsil knyazlar kimi görünürərlər. Mən hətta onları görəndə öz-özümə soruşurdum – bəlkə, bunlar doğrudan da nəsilcə ele həmin... Lakin biz bu nəsil məsələsinə sonra qayıdırıq. İndi isə biz öz gəzintimizi davam etdirək, həm də sürətlə davam etdirək. Yadda saxlamaq lazımdır ki, itirilən hər bir dəqiqə müxbir üçün – on xətt müsahibə deməkdir, müsahibənin on xətti isə... bu məsələ qəzetiñ səxavətindən və onun redaktorunun alicanlığından asılıdır.

İndi galin böyük karvansaraya telesek. Asiya qitəsinin hər tərəfindən gələn tacirlər oraya düşürlər. Budur, mən erməni malları yüklenmiş karvanın yaxınlaşdığını görürəm. Budur, başqa bir karvan isə yola düşür, həmin karvanda İran və Rus Türkistəni tacirləri vardır. Mən çox arzu edərdim ki, həmin karvanlardan biri ilə gelib, sonra da birinə qoşulub səyahətə gedəydim! Lakin bu mümkün deyildir və mən də buna çox təəssüf edirəm. Transasiya dəmiryolu çəkiləndən sonra demək olar ki, atlıların, piyadaların, süvarilərin, dəvələrin, uzunqlaqların və arabaların ardi-arası kesilməyen karvanları yoxa çıxmışdır. Buna baxmayaraq, mən Mərkəzi Asiyada

səyahətimin az maraqlı olacağından qorxmuram. "XX əsr" müxbiri öz səyahətini maraqlı keçirə bilər!

Budur, bazar görünür, orada İrandan, Çindən, Türkiyədən, Sibir-dən, Mongolustandan getirilmiş min cür müxtəlif mallar vardır. Tehrandan, Şirazdan, Qəndəhardan və Kabildən getirilmiş parçaların sayı-hesabı yoxdur! Burada həm toxunuşuna və həm də rənglərinin uyğunluğuna görə gözəl xalçalar, parlaq ipək mallar istədiyin qədədir, lakin Lion mallarına çatmaz.

Yoxsa mənim bu mallara tamahim düşür!.. Qətiyyən! Mən qablaşdırılmış yükleri özümlə darta-darta Xəzər dənizindən Səma Imperiyasına qədər səyahət etmək fikrində deyiləm, bundan arxayın olun! Əlimdə yüngül bir çamadan və arxamda yol çantası vardır – bu da mənim üçün tamamilə kifayətdir. Alt paltarını və hər cür xırda-xuruş şəyleri isə mən, ingilislərin həmişə etdiyi kimi yolda alacağam.

İndi isə yerdən çıxan və hərəketi Selsi ilə altmış dərəcəyə çatan isti sularla işleyən meşhur Tiflis hamamlarının qabağında dayanaq. Bu hamamlarda masajın təkmilləşdirilmiş üssülləri tətbiq olunur, bel süntünün və ümmüyyətə, sümüklerin dincəlməsi üçün idman təmrinləri edilir. Burada, səyahətləri heç bir zaman macərasız keçməyən bizim Böyük Dümanın Tiflis hamamlarını nə qədər gözəl təsvir etməsi yadına düşdü. Müasir reportajın – "hər cür şəraitde"<sup>1</sup> düzəldilən reportajın dahi səfəli oları bu adan həmin təsvirləri, yeri gəldikdə, özündən uydurmusdur. Lakin indi mənim nə özümə masaj eləməye, nə də sümüklerimi rahatlamağa vaxtım yoxdur!

Budur, indi biz "Hotel de Franse"<sup>2</sup> qarşısında dayanmışıq. Bu adda mehmanxana harada yoxdur! Mən mehmanxanaya girir və özümə səhər yeməyi sıfariş edirəm – bu, Kaxetiya şərəbi ilə verilən gürcüsayağı yeməkdir, deyildiyinə görə bu şərəbi qoxlamasa, guya heç bir zaman ondan serxos olmazsan. Lakin bu çox çatın məsələdir, cənki həmin şərəbi boğazı enli, elə bir qabda verirlər ki, içəndə dodaqlarından əvvəl burnun oraya daxil olur. Deyirlər ki, bu şərab Zaqafqaziya sakinlərinin sevdiyi şərab növüdür. O ki qaldı ruslara,

<sup>1</sup> Meşhur fransız romançısı Aleksandr Duma (ata, 1803-1870) özünün Rusiya haqqındaki yol qeydlərinə doğrudan da bir çox uydurmalar və yalanlar daxil etmişdir.

<sup>2</sup> Fransa mehmanxanası

onlar özlərini saxlaya bilən adamlardır və buna görə də tünd çay içməkla kifayətlənlər, əlbəttə, onlar bu çaya Moskva "dirilik suyu"<sup>1</sup>, yəni "araq" əlavə etməyi də unutmurlar.

Mən bir fransız, hətta qaskoniyalı kimi birçə şüşə Kaxetiya şərəbi içməklə kifayətlənilər, necə ki, biz bir zamanlar günəşin, polyak yamaclarında yetişməsinə və hazırlanmasına kömək etdiyi şato-lafit şərabını içərdik. Doğrudan da tünd Qafqaz şərəbi içib, bişmiş toyuğu düyü ilə yemek çox lezzətlidir, elə buna görə də həmin xörəyi "plov" adlandırmırlar. Bu xörək çox lezzətli olur.

Səhər yeməyi qurtarmışdır. İndi biz Gürcüstan paytaxtının müxtəlif xalqlardan ibarət almış minlik camaatına qarışır və onlarla birlikdə şəhərin dar və əyri-ürrü küçələrinə daxil oluruq.

Qum tökülmüş və xeyli dəvənin boğazlarını uzadaraq, qollarını qatlayıb xixirdildiği meydana çıxıram. Əvvəller bu cür dəvə karvanlarından heç tərəfənmək olmurdu, lakin Zakaspi demiryoluç çəkildikdən sonra bu qozbel yüksəşyanların sayı xeyli azalmışdır. Məgər burada adı yük heyvanları sərnişin və yük vaqonları ilə rəqabətə davam gətirə bilməti!

Küçələrlə aşağı enir və şəhəri qeyri-bərabər həcmində olan iki hissəyə bölən Kür çayının kənarına çıxıram. Hər iki tərefdən bir-birinin üstünə qalanmış evlər görünür, bu evlər sanki yamacda bir-birindən yuxarı yapışdırılaraq, biri o birinin üstündə tikilmişdir. Çayın hər iki sahil boyunca ticarət məhəllələri yerləşmişdir, hər yerdə bir canlanma duyulur, tacirlər hava şarı kimi üfürülüb işiştirdilmiş tuluqların içində şərab aparırlar, camış gönündən tikilmiş və ağız tərəfinə fil xortumunu xatırladan uzun boğazlıq taxılmuş tuluqlarda su daşınır.

Gəzə-gəzə irəliləyirom. *Errare humanest*<sup>2</sup>, bizim Bordo kolleclərində oxuyan şagirdlər sahil boyu uzanan Jironda küçəsində əyilib suya tamaşa edərək adəten belə deyirlər.

— Cənab, — kimsə çəlimsiz bir nəfər mənə müraciət edir. Görkəmindən çox mərhəmətli yəhudiye oxşayan bu adam, mənim nöqtəyi-

<sup>1</sup> Fransızca arağa *L'ean de vie* deyilir, bu isə hərfi monada "dirilik suyu" deməkdir.

<sup>2</sup> İnsan səhv edə biler (*lat.*). Burada söz oyunu vardır: "Səhv etmək", həm də "yolu azmaq" mənasında başa düşüla bilər.

nezərimcə çox adı görünən qonşu bir binanı mənə göstərir, — siz xaricisiniz?

— Şübhəsiz.

— Ele isə bir dəqiqə ayaq saxlayın və bu evə yaxşıca tamaşa edin.

— Axı bu evdə tamaşa ediləsi nə var ki?

— Necə nə var, məşhur xanəndə Səttar burada yaşamışdır, bu həmin adamdır ki, sinədən gələn lap zil səsle oxuyardı... Həm də oxuyanda ona nə qədər pul verirdilər!

Bu leyaqətli patriarxa daha zildən oxumağı və bunun üçün dəha çox pul almağı arzu edərkən, mən Kür çayının sağ sahilini ilə ağızyuxarı qalxmaga başladım ki, oradan, dağın təpəsindən, şəhərin gözəl mənzərəsinə tamaşa edim.

Budur, dağın təpəsinə çatıram, kiçik bir meydançada dayanıram; burada kim isə seyyar bir aktyor, həyəcanla gözəl İran şairi Sədinin şeirlərini ince musiqi təرانələrinin müşayiəti ilə oxuyur, mən buradan Zaqafqaziyanın paytaxtına tamaşa etməyə başlayıram. İki heftədən sonra eyni bir yüksəklikdən Pekin şəhərinin mənzərəsinə tamaşa etməyə də hazırlaşıram, lakin hələlik Səma İmperiyasının budda məbədləri və heykəlleri burada yoxdur, onları sonra görəcəyəm, indi isə Tiflis şəhərinin mənzərəsinə baxıram: buradan qala divarları, müxtəlif məzəhbələrə məxsus məbədlərin zəng qüllələri, günbəzində cütlenmiş xaç olan Arxiyerey kilsəsi, rus, İran, yaxud erməni memarlığı qaydasında tikilmiş evlər görünür; taxtапuşların evzini dəha çox artırma və balkonlar görünür, ornamentlə bəzənmiş fasadlar, demək olar ki, heç yoxdur, bunun əvəzində evlərin bütün mərtəbələrinə bərkidilmiş üstüörtülü eyvanlar və balkonlar hər yerde irəli çıxmışdır, bir-birindən çox kəskin ayrılan iki cür evlər aydın gözə çarpır: şəhərin aşağı hissəsi köhnə gürcü üslubunda, yuxarı hissəsi isə müasir üslubda tikilmiş evlərdir, onların arasında gözəl ağaclar əkilmış uzun şəhər bağının içində canişin general-qubernator knyaz Baryatinskinin sarayı görünür... Ümumiyyətlə desək, şəhərin mənzərəsindən belə bir təessürat alıñır ki, bura ətrafi üfüqde əzəmetli dağ silsili ilə həlqələnmiş, ancaq özü çox əyri-ürrü və nahamar bir yerdir.

Lakin tezliklə saat beş olacaqdır. Bu çoxlu təsviri cümlələrin arasını kesmek vaxtı çatmışdır. Mən dağdan enib şəhərə gəlirəm, vağzala tələsirəm.

Vağzalda basabasdır: erməni, gürcü, minqrel, tatar, kürd, yəhudi və Xəzər dənizi sahilindən olan ruslar bir-birine qarışmışdır. Bəziləri Bakıya, başqları ise aradakı stansiyalara bilet alırlar.

İndi daha mənə irad tutmaq çətindir. Nə jandarma oxşayan məmər, nə də hətta jandarmaların özü mənim qatarla getmeyimə mane ola bilməzlər.

Mən Bakıya qədər birinci dərəcəli vaqona bilet alıram, meydançaya çıxıram və birbaşa qatara tərəf yönəlirəm. Yenə də hemişəki adətim üzrə rahat vaqonun bir küçündə özümə yer düzəldirdəm. Mənim ardımcı bu kupeye yenə bir neçə sərnişin gelir, müxtəlif dillərdə danışan camaatın qalan hissəsi ikinci və üçüncü dərəcəli vaqonlara dolur. Nəzarətçi gəlib yoxlayır və qapılar bağlanır. Zəngin son səsi qatarın yola düşdüyüni xəbər verir...

Birdən-birə səs-küy qopur, bu səs-küydə qəzəb hissi ilə təəccüb bir-birinə qarışmışdır. Kimse almanca qışqırır:

— Dayanın!.. Dayanın!..

Pəncərəni aşağı salıb baxıram.

Əlində çamadan, başında dəbilqə-papaq olan yoğun bir kişi ləhləyərək, ayaqları gen plasının qatmalarına dolasaraq yürüür. O gecikir.

Dəmiryol qulluqçuları onu dayandırmağa çalışırlar. Lakin kim dayandırıa bilər? Atılmış bir bombanı havada dayandırmaq olarmı? Həmişə olduğu kimi bu dəfə də güc hüquqa üstün gelir.

Tevton bombası havada dairevi bir cizgi çekerek bir mərhəmetli sərnişinin vaxtında açmış olduğu qapıdan özünü qonşu kupeye salır.

Elə bu an qatar silkelənir, yerindən tərpanır və tedricələ süretini artırmağa başlayır...

Səyahət başlandı.

## İKİNCİ FƏSİL

Siza deməliyəm ki, bizim qatar, vaxtından üç deqiqə gec yola düşdü. Dağıqliyi sevməyən müxbir öz hesablamalarında həcmiñ onda birini gözləməmeye çalışan mühəndisə benzeyir. Qatarın üç deqiqə gecikməsi də qüdrəti almanın bize yol yoldaşı olmasına kömək etdi. Mən hiss edirəm ki, bu adam mənim yol qeydlərim üçün yaxşı material verəcəkdir.

May ayında bu en dairələrində axşam saat altıda həle hava tamamilə işq olur. Mən soraq kitabını çıxarır və ona elave edilmiş, Tiflisden Bakıya qədər bütün yol boyu stansiyaları bir-birinin ardına izleyir və gördüklerimi xərətə ilə yoxlayıram. Qatarın hansı istiqamətdə irolləliyini və nə vaxt şimala, yaxud cənub-şərqi tərəf döndüyünü bilməmək mənim üçün çox dözlülməz bir haldır, hem də ona görə ki, bir azdan gecə düşəcək, ev pişiklərinde, yapalaqlarda və bayquşlarda olduğu kimi mənim də gözlərim qətiyyən qaranlığa alısmamışdır.

Mən soraq kitabından, her şeydən əvvəl öyrənirəm ki, dəmiryol xətti Tiflisi Xəzər dənizi ilə birləşdirən arabə yolu ilə paralel gedir. Bu yolların ikisi də Naftuluqdan, Poyludan, Ağstafadan, Dəllərdən, Yelizavetpoldan<sup>1</sup>, Kürdəmirdən, Ələtdən, Bakıdan keçib, Kür düzənlilikini kasır. Dəmiryolu gerek heç bir zaman döngeli olmasın və mümkün qədər düz xətlə getsin. Zaqqafqaziya dəmiryolu bu teləblərə tamamile cavab verir.

Bu saydığımız stansiyalar arasında biri – Yelizavetpol stansiyası diqqətimi cəlb edir. "XX əsr"dən təcili teleqram alana qədər mən həmin bu stansiyada tam bir heftə qalmaq fikrində idim... Burada o qədər diqqəti cəlb edən və təsvirə layiq yerlər var ki, – lakin bunları təsvir etmək üçün yalnız gecə saat iki ilə üç arasında qatar dayanarken cəmi beş deqiqəlik vaxt vardır! İndi burada gənəşin ziyaları altında parlayan şəhərin mənzərəsi əvəzino, ayın zəif işığında güclə seçilən yalnız bəzi tutqun xətləri görmək mümkündür!

Mən soraq kitabını bir tərəfə qoyub, yol yoldaşlarına nəzər salmağa başlayıram. Biz dörd nəfərik və tebiidir ki, kuponin dörd küçünü de tutmuşuq. Mən qatarın hərəket etdiyi istiqamətə uyğun olaraq pəncərənin yanında özümə yer tutmuşam.

Sərnişinlərdən iki nəfəri üz-üzə oturmış və mürgülüyirlər. Onlar elə vaqona girən kimi papaqlarını gözlərinin üstüne endirib adyala büründülər. Mən belə başa düşdüm ki, bunlar gürcüdür, hem də səyahət edənlərin elə bir xoşbəxt cinsinə mənsub adamlardır ki, bütün yolu yatır və yalnız öz yerlərinə çatanda oyanırlar. Belə adamlardan söz almaq mümkün deyildir, belələri üçün vaqon – minik vasitəsi deyil, yataq üçün çarpayıdır.

<sup>1</sup> İndiki Gence şəhərinin 1917-ci il inqilabından əvvəlki adı.

Mənimlə üzbəüz oturan otuz iki-otuz beş yaşlı kişi isə tamam başqa cür adamdır. Onun görkəmində şorqılıq moxsus heç bir əlamət yoxdur: küronsaqqlıdır, baxışları çox canlıdır, burnu tazi burnuna bənzeyir, ağızı hər doqıqə açılıb danışmağa, əlləri isə kimin olur olsun olini dəstecasına saxmağa hazırlıdır; bu, hündürboylu, yaraşıqlı, enlikürokli və irigövdəli bir adamdır. O, yol çantasını yanına qoyub damalı çotlan gədőkəsinin yaxasını açmışdır, onun elə bu cür əyloşməyindən mən başa düşdüm ki, bu adam uzunmüddətlə soyahatlarda öyroşmış və vaxtimın çox hissəsinin özünən rahat və xüsusi "home" sində<sup>1</sup> keçirməkəndən dəha çox qatarда və ya gəminin kaytunda keçirmiş anqlasəkson "traveller"dir<sup>2</sup>. Yəqin ki, bu adam hərə isə ticarət işləri üçün gedib-gəlir. Mən onun qiymətli şəyələri bir sərgi kimi necə açıb göstərdiyini maraqla müşahidə edirəm: barmagındakı üzükələri, qalstukundakı sancağı, üstündə müxtəlif şəhərlərin mənzərələri təsvir edilmiş fotosokillərin ustalıqla yerləşdirildiyi taxma düymələri, jiletindən sallanan və üstünlə parlaq bozok vurulmuş saat zənciri görünür. Hərçənd onun qulaqlarında sırtası, burnunda həlqəsi yox idi, buna baxmayaraq, əgər o, amerikalı, hətta - əsil yankı olsa, mən qotiyon toaccübələnmərom.

Deməli, mən burada boş-bekar oturmayağam. Məgor növbəti müsahibə almağa çalışan hər hansı bir müxbirin vozifəsi, hər şeydən əvvəl, öz yol yoldaşlarının kim olduğunu, onların haradan golib hərə getdiklərini öyrənmək deyildir? Beləliklə, mən əvvəlcə öz kupe yoldaşından başlayıram. Belə hesab edirəm ki, bu iş o qədər də çətin olmayıcaqdır. Çünkü bu adam nə yatmağa, nə də qürub edən günsün şüalarına qərq olmuş təbiət mənzərosinosu tamaşa etməyə hazırlaşmışdır. Əgər sohv etmirəmsə, nə qədər ki mən ona sual verib cavab almaq həvəsindəyim, o da eyni qədər mono cavab vermək niyyətindədir və əksinə.

Mən işə başlamağa hazırlam... Lakin burada hər şey məni bu işdən çıxarındır. Bölkə, bərdən bu amerikalı - mən mərc gələrəm ki, o, mütləq amerikalıdır, hər hansı bir "World" və yaxud "New York herald"<sup>3</sup> tərəfindən göndərilməş müxbirdir və Transasiya qatarının

<sup>1</sup> Ev (ing.)

<sup>2</sup> Soyah (ing.)

<sup>3</sup> "World" (ing.) - "Bütün dünya", "New York herald" (ing.) - "Nyu-York xəbərləri" - Amerika qəzeti idir.

işlədiyi yolda məlumat toplayır, onda necə olsun? Belə olsayıd, mən qəzəblənib özündən çıxdırdım. Elə birce o qalmışdı ki, burda qabağıma bir rəqib çıxayıd!

Mən yenə də tərəddüd edirəm. Soruşum, yoxsa soruşmayım. Tezliklə gecə düşəcəkdir. Nəhayət, soruşmağı qərara alıb, ağızımı açmaq istəyirəm, lakin qonşum məni qabaqlayır.

- Siz fransızsınız? - o mənim ana dilimində soruşur.

- Boli, conab, - mən ingiliscə cavab verirəm.

İndi biz ümumi dil taparıq!

Buz sınınmış. İndi hər iki tərəfdən sorğu-sual yağırdı. Burada istor-istəməz bir Şərqi mösoli yada düşür: "Axmaq adam bir saatda, ağıllının bir ildə verdiyindən daha çox sual verər".

Lakin bir halda ki, no mən, no də mənim yol yoldaşım özümüzü müdrik və ağıllı adamların cərgəsinə qoymurraq, buna görə də hər ikimiz bildiyimiz dillərdə mövcud olan bütün ibarələri qarışdıraraq istədiyimiz qədər çorənləye bilərik.

- Wait a bit, - mənim amerikalımlı dillənir.

Mən bu ifadəni xüsusi qeyd edirəm, çünki bu ifadə tez-tez təkrar olunacaqdır.

- Wait a bit! Mərc golirəm ki, - lap on adam da yiğilb golso, siz müxbirsiniz!..

- Belə etsəniz siz udarsınız!.. Elədir... doğrudan da müxbirəm. "XX osr" qəzeti bu yeni dəməriyol xotti ilə tanış olmağı və yolda tosədüz edəcəyim bütün sərgüzəştlər haqqında ətraflı məlumat verməyi mənən tapşırılmışdır.

- Siz Pekino qədər gedirsiniz?

- Boli, Pekino qədər.

- Elə mən də oraya qədər gedəcəyəm, - deyə yankı qeyd edir. Mənim qorxduğum da elə bu idi.

- Deməli, biz həmkarıq? - deyə mən ehtiyatla qaşlarını qaldıraraq soruşuram.

- Xeyr... Sakit olun, cənab... Bizim mənaselərimiz toqquşmaya-kaqdır.

- Klodius Bombarnak, özüm də Bordo şəhərindənəm. Şədəm ki, seyahət zamanı sizin kimi bir mister ilə...

- Fulk Efrinç, özüm də Nyu-York ştatında Nyu-York şəhərindəki Strong Bulbul və K° ticarət evinin nümayəndəsiyəm, ABŞ-da.

O, ABŞ sözünü əlavə etməyi unutmadı.

Bəli, beleliklə, biz tanış olduq. Mən — yeni xəbərlər ovçusuyam, o işə — axtarıcıdır... Lakin nəyi axtarır. Elə mən də bunu öyrənməliyəm.

Söhbət davam edir. Cox asanlıqla başa düşmək olur ki, Fulk Efrinə az da olsa, hər yera səyahət etmişdir və onun sözlerindən belə çıxır ki, "hətta lap uzaqlara" gedib çıxmışdır. O, hər iki Amerikani və demək olar ki, bütün Avropanı tanır. Asiyaya isə birinci dəfə səyahət edir. O hey danışır, çərənleyir və özünün sevdiyi "Wait a bit!" ifadəsini dəfələrlə təkrar edir. Bəlkə, bütün dünyaya dildən iti olan Qarona kimi elə Qudzon da eyni keyfiyyətə malikdir?

O dayanmadan iki saat çərənlədi. Bu zaman mən hər dayanacaqda elan edilən stansiya adlarını zorla fürsət tapıb ayırd edə biliirdim: Naftuluq, Poylu və başqaları. Axi mən ay işığında bu yerlərin təbii mənzərasına baxmağı və eyni zamanda öz qeyd dəftərcəmə bəzi şəyələr yazmağı çox arzu edirdim.

Xoşbəxtlikdən, həmsöhbətim Gürcüstanın şərq əyaletlərini gezmişdi və bu yerləri tanıydı. O, indi bu yerlərin təbii mənzərəsinə mənim diqqətimi cəlb edir, kəndləri, çayları, ta uzaqlarda üfüqdən baş qaldıran dağların qaramtil silsilesini mənə göstərir, başa salır. Mən isə bunların hamisəna sonra vaxt tapıb tamaşa edə bilirom. Bu dəmiryolu çox zəhlətökən bir şeydir! Gedirsən, bir yera çatıb dayanırsan, o yere eməlli-başlı tamaşa etməmiş, yenəyola düşməli olursan.

— Məgər bu səyahətdir?! — mən soruşuram. — Əsil səyahət poçt arabalarında, üçaltı faytonlarda edilən səyahətdir, karvansaralarda cürbəcür məzəli hadisələrlə qarşılaşırsan, yolda atlar dəyişdirilir, sürücülər araqtan hey vurur, hətta bəzən elə olur ki... "nəcib quddular" yolda sizin qarşınızı kəsirlər! Onu da deyim ki, bu yerlərdə böyük işlər aşiran məşhur quddular getdikcə azalır və tezliklə bunlar tamamilə yoxa çıxacaqdır.

— Cənab Bombarnak! — Fulk Efrinə mənə müraciət edir. — Siz doğrudanı bütün bunlara ciddi surətdə təessüf edirsiniz?

— Tamamilə ciddi, — mən cavab verirəm. — Biz birbaşa gedən dəmiryolunun üstünlükleri ilə birlikdə əvvəlki yollarımızın gözəl mənzəralarını, ayri-üyru və bir-birinə qarışan dolanbacçıqların gözəlliyini itirmişik. Özünüz deyin, cənab Efrinə, qırx il bundan əvvəl Zaqafqaziyadakı səyahətlər haqqında yazılınları oxuyanda,

məgər siz heç bir təssərfi hissi keçirmirsiniz? Mən indi eyni zamanda döyüşçü və ekinçi olan kazakların yaşadıığı birək kənd görəcəyəmmi? Mən indi burada bütün səyyahları heyreto gotıran Qafqaz oyularını, xüsusi sūvarının üzərində dik dayanıb əlinde xəncəri ustalıqla oynatdığı və ya tapança ilə nişan alıb hədəfi vurdugu o məşhur "cigid" oyularını görüb tamaşa edə biləcəyəmmi; halbuki "stanitsalı" zabitlə və ya rus memuru ilə bir yerdə gedəndə elə həmin cigidlər sizi müşayiət edib qoruyardı.

— Mübahisə etmirəm, biz doğrudan da bir çox maraqlı şəyleri itiririk, — mənim yankım cavab verir. — Lakin bunun əvəzində, tez və ya gec bütün Yer kürəsini sərab çallayı və ya top kimi örtəcək bu dəmiryol lentlərinin sayesində biz Tiflisdən Pekinə qədər olan məsafəni on üç gün erzində qət edəcəyik. Buna görə də, əger siz sərgüzəşt arzusunda idinizse və ya əyləncə axtarırdınızsa...

— Əlbəttə, elədir, cənab Efrin!

— Bunların hamısı boş xəyaldır, cənab Bombarnak! Nə sizinlə, nə də mənimlə sərgüzəşte bənzər elə bir hadisə üz verməyəcəkdir. *Wait a bit!* Mən indidən sizə deyirəm ki, bizim səyahətimiz ən adı, ən sadə, ən darixdirci bir səyahət olacaqdır, bizim Türküstanda keçəcəyimiz Qaraqum səhrasında, habelə Çində keçəcəyimiz Qobi səhrasında bu səyahət lap dilxorcu və zəhlətökən olacaqdır.

— Yaşayarıq, görərik. Axi mən yalnız öz oxucularımı əyləndirmək üçün səyahətə çıxmışam...

— Mən isə yalnız öz xüsusi işlərim xatirinə səyahət edirom, — yankı bildirdi.

Onun bu cavabından belə bir nəticə çıxarıram ki, şübhəsiz Fulk Efrinə arzu etdiyim yol yoldaşı olmayacaqdır. O gərək öz mallarını satsın, mən isə onun mallarını almaq fikrində deyiləm.

İndi mənə aydınlaşdır ki, bu uzun yolda bizim aramızda heç bir səmimi yaxınlıq baş verməyəcəkdir. Bütün cəhətləri nəzərə alanda belə çıxır ki, bu adam o yankılardendən ki, onların haqqında demək olar: belələri dolları dışındə tutanda onu bir dərəcədə geri almaq olmaz... Bir də ki, mən ümumiyyətlə ondan deyərli bir şey qoparda bilmərom.

Hərçənd ki, o özünün Nyu-Yorkdakı Strong Bulbul və K° ticarət evinin nümayəndəsi olduğunu bildirdi, lakin bu firma haqqında

mənim heç bir təsəvvürüm yoxdur. Bu işbaz amerikalıya qulaq assan, istər-istəməz elə görünər ki, görək bütün dünya Strong Bulbul və K° ticarət evinin işlərinin artıb yüksəlməsi haqqında xəbər tutsun. Necə ola bilər ki, hər şey haqqında məlumat toplamalı olan mənim kimi bir müxbir belə cahilliyyə yol versin?

Özümü bir qədər xəcalətlə hiiss etdiyimən görə mən Fulk Efrinel-dən onun mənsub olduğu firmamın nə işlə məşğul olduğu haqqında soruşub, dəqiq məlumat almağa hazırlaşdım ki, elə bu zaman o mənən müraciət edib soruşdu:

— Deyin görüm, cənab Bombarnak, siz heç Birleşmiş Ştatlarda olmusunuzmu?

— Yox, cənab Efrinel, heç təsədűf düşməyib, olmamışam.

— Bəs siz bizim ölkəyə getmək fikrindəsinizmi?

— Hər şey ola bilər.

— Bax, əgər Nyu-Yorkda olsanız, Strong Bulbul və K° ticarət evinin işlərini yaxşı-yaxşı öyrənməyi unutmayın.

— Öyrənmək?

— Bəli, bu söz lap yerinə düşür.

— Yaxşı, mən sizin məsləhətinizlə hərəkət etməyi unutmaram!

— O zaman siz özünüz inanarsınız ki, bu firma Yeni Dünyadakı ən diqqətəlayiq sənaye müəssisələrindən biridir.

— Mən buna qatıyyət şübhə etmirəm, lakin siz deye bilməzsinizmi?..

— *Wait a bit*, cənab Bombarnak! — Fulk Efrinel həvesle mənim sözüma şərik oldu. — Siz böyük bir zavod təsəvvür edin, kiçik hissələrin hazırlanması və yiqlılması üçün geniş otaqları, min beş yüz at gücündə olan maşını, dəqiqədə altı yüz dəfə hərlənən hava temizləyiciləri, gündə yüz tonlarla kömür işlədən generatorları, dörd yüz əlli fut hündürlüyündə bacanı, bizim dünyanın beş qitəsinə yaydıığımız hazır məhsulun saxlandığı geniş anbarları gözünüzün qabağına getirin; burada baş direktor, onun iki müavini, dörd katibi, bu katiblərin sekiz köməkçisi, orada işləyən beş yüz nəfər qulluqçandan və doqquz min fəhlədən ibarət camaati, öz fəaliyyət dairələrinə Avropanı, Asiyani, Afrikani, Avstraliyanı, Amerikani daxil eden seyyar nümayəndələr dəstəsini — və onların arasında sizin bu sadıq nökərinizi, nəhayət, çox böyük ölçüdə görülen illik işi və əməliy-

yatları, yüz milyondan artıq olan illik maliyyə dövriyyəsini düşünün! Bütün bunların hamısı, cənab Bombarnak, bunların hamısı milyardlar əldə etmək üçündür, bəli, mən düzünü deyirəm, milyardlar...

— Elə bu dəqiqə avtomat tormozlar işe düşdü, qatarın süreti azaldı, nəhayət, dayandı.

— Yelizavetpol!.. Yelizavetpol! — konduktorlar və vağzaldakı qulluqçular bir ağızdan qışqırıldılar.

Bizim səhbətimiz yarımcı qaldı. Mən uzandığım divan tərəfdəki kiçik pəncərəni aşağı salır ve bala qapını açıram. İstəyirəm ki, ayaqlarımın keyi açılsın, Fulk Efrinel işe qaçından çıxməq istəmədi.

Budur, mən platformada gezirəm. Vağzalda xeyli işıq yandırılmışdır. On nəfəre qədər sərnişin yükleri ilə aşağı düşübələr. Beşaltı nəfər gürcü vəqonlarının ayaqlığında dayanmışdır.

Qatar Yelizavetpolda on dəqiqə dayanır, dəmiryol cədvəli ilə burada bundan artıq dayanmaq olmaz.

Birinci zəngi eşidən kimi mən öz vəqonumuza tərəf gəlirəm, yuxarı qalxıb yerimin tutulduğunu görəndə çox təcəcüb edirəm. Bəli... amerikalının qarşısında bir qadın eyleşmişdi. İntəhasız fəzanın sərhədi olmadığı kimi, anqlosakslara məxsus utanmazlığının həddi-hüdudu olmayan qadın. O gəncdir, yoxsa qoca? Gözəldir, yoxsa cybəcər? Qaranlıqda bunu müəyyən etmək mümkün deyildir. Hər necə olur olsun, hər halda fransız nəcibliyi yer üstündə mübahisə etməyə yol vermir, buna görə də mən həttə üzr istəməyi belə lazımlı bilməyen bu tanımadiğım qadının yanında eyleşirəm.

Fulk Efrinel isə artıq yatmışdı. O, Nyu-Yorkdakı Strong Bulbul və K° firmasının nə kimi məhsul hazırlayıb bütün dünyaya yayıldığı və milyardlar qazandığı barede məni nigaran qoymuşdu.

Qatar terpənir. Yelizavetpol arxada qalır. Tiflisin yüz yetmiş kilometrliyində Kürün qollarından biri sayılan Genceçay üstündə düşmüş, iyirmi min əhalisi olan və bir müxbir kimi öz adı əsuluma riayət edərək, haqqında bozi şeylər öyrəndiyim bu kiçik şəhərdə mən nə gördüm?.. Yaşlılığı qorq olmuş o kərpic evlərindi hardadır, qədim binaların xarabaları niya görünmür, bəs XVIII əsrin əvvəlində tikilmiş o gözəl məscid hardadır, o məşhur Meydan indi nə haldadır? İndi mən yarıqaranlıq içində, qarğaların və qaratoyuqların yuva saldıqları hasarların şüş uclarını, isti, bürküllü yay günlərində kölgə və

sərinlik mənbəyi olan çinarları güclə seçirəm. Öz gümüşü sularını şəhərin baş küçəsi boyunca qovub aparan Kür çayının sahilində isə qabaq tərəfi dişli qala hasarlarına bənzər çəpərlı həyətləri olan bir neçə ev görürəm. Bizim lokomotivin buraxdığı buxar dumanı arasından güclə seçilən və yalnız aydın olmayan bəzi cizgiləri yadımda qalmışdır. Lakin bu tikililər nə üçün belə, müdafiəyə hazır kimi görünür? Ona görə ki, Yelizavetpol şəhəri Şirvan tərəfin ləzgi dağlılarının basqınlarına məruz qalınmış, əgər tarixi mənbələrə inansaq, guya bu ləzgi – dağlılar, Atilla<sup>1</sup> dövrünün hunlarından qalma nəsildir.

Gecənin yarısına az qalmışdı. Mən yorulmuşdum, yatmaq istəyirdim, lakin təcrübəli müxbir kimi qərara aldim ki, yatanda bir gözüm yumulsun, bir qulağım örtülsün.

Bununla belə, təkərlərin eyni qaydada aramla eşidilən və yalnız qatarın sürəti azalarəkən buferlərin ciriltisi, qarşı tərəfdən keçən qatarların qulaqbaturıcı fiti ilə arası kesilən səsi, meni mürgülomeye məcbur etdi. Həm də qisamüddətli dayanacağınlarda stansiyaların adları ucadan elan olunur və qapılar açılıb-örtüldükce metal cingiltili səs eşidildi.

Bu qayda ilə mən Goran, Yevlax, Leki, Ucar, Kürdəmir, bir az sonra Qarasu, Navayı stansiyalarının adlarının neçə çekildiyini mürgü döyə-döya eşidirdim... Mən pəncərəyə tərəf boylanmaq istədim, lakin heç nə görə bilmədim, çünki məni künkdəki yerimdən ədəbsizcəsinə kənara sıxışdırılmışdır.

İndi mən fikirləşir və başımı sindirib öyrənmək istəyirdim ki, axı mənim yerimi tutan vual salmış, çıyninə örpek örtmiş və yubka geymiş bu qadın kimdir? Lakin mənim bu sualım cavabsız qalır. Göresən bu qadın sərnişin Böyük Transasiya xəttinin lap axırına qədər mənimlə yol yoldaşı olacaqmı? Göresən Pekin küçələrində mən onunla dostcasına salamlışa bileyəcəmmi?.. Sonra bu qadın haqqındaki fikirlərimdə ayrılib, öz yerində yatan o biri yol yoldaşım olan kişi haqqında düşünməyə başlayıram, o isə ele ucadan xoruldayır ki, Strong Bulbul və K<sup>o</sup> ticarət evindəki havatəmizləyicilərindən birini tam əvəz edə bilərdi. Göresən Amerika Birleşmiş Ştatlarının o böyük müəssisəsində istehsal olunan nedir?

<sup>1</sup> Atilla (başən iso Atilla) – V əsrdə Avropaya basqın etmiş hun tayflarının sərkərdəsi

Orada dəmir və ya polad körpülər buraxılır, yoxsa lokomotivlər, zirehli lövhələr, buxar qazanları, yaxud qazma nasosları istehsal edilir? Amerikalının danışqlarından məndə belə bir təsəvvür əmələ gəldi ki, onun dediyi və təsvir etdiyi müəssisə Krezo, Kokerill, yaxud Essen zavodları ilə rəqabət apara biləcək sənaye nəhəngidir. Əgər Fulk Efrinel burada yalandan danışmamışsa, o öz ölkəsində “kal” adlanan adamlara qətiyyən oxşamır.

Tezliklə mən yuxuya gedirəm, dünyada hər şeyi unuduram, hətta böyrümdeki yankının xorultusunu da eşitmirəm. Bu arada qatar Əlet stansiyasına çatır, burada on dəqiqə dayanır, yenə də yola düşür, mən isə bunu eşitmirəm. Çox təessüf! Axı Əlet – kiçik liman şəhəridir, mən buradan ilk dəfə baxıb Xəzər dənizini görə bilərdim, Böyük Pyotrun ordusunun keçmiş olduğu yerləri görərdim... Mən bütün bu gördükərimə Buye və Larusdan<sup>1</sup> aldığım bəzi məlumatı da əlavə etseydim, ikisütunluq tarixi-fantastik yazı üçün material hazırlıqları... Lakin öz təxəyyülmə tekan vermək üçün mənim bu ölkəyə və onun paytaxtına gəlməyim bir o qədər də zəruri deyildi...

– Bakı! Bakı!..

Bu səsler məni yuxudan ayıltı.

Artıq səhər saat yeddi idi.

### ÜÇUNCU FƏSİL

Gəmi gündüz saat üçde yola düşür. Mənim Xəzər dənizini keçməye hazırlaşan yol yoldaşlarım körpüyə tələsirler. Kayut tutmaq, yaxud göyərtədə yer tapmaq lazımdır.

Fulk Efrinel o saat məndən ayrılr ve deyir:

– Mən bir dəqiqəni belə itirə bilmərəm. Mən təcili surətdə öz yüklerimi gəmiyə göndərməliyəm.

– Yüklünüz çox böyükdür!

– Qırx iki yaşındır.

– Qırx iki yaş! – mən öz təəccübümü bildirirəm.

<sup>1</sup> Fransada ensiklopediya lügətlərinin naşırları

— Mən yükümün iki dəfə artıq olmadığına hələ təəssüf edirəm,  
— yanğı cavab verir. — İcazonzla man...

O elə tələsirdi ki, sanki Xəzər denizini yox, Atlantik okeanını keçməli idi və iyirmi dörd saat yox, səkkiz gün yol gedəcəkdi.

Siz mənə inanın bilərsiniz ki, bu amerikalı bizimlə tanış olmayan yanımızdakı qadına əl verib vidalaşmışdı, heç olmazsa qaqqondan çıxanda ona kömək etməyi ağlına da getirmədi. Bütün bunların hamisini onun əvəzinə mən etdim. Səyyah qadın mənim qolundan tutub asta-asta platformaya düşür. Bunun əvəzinə mükafat olaraq, mən həqiqi bir Britaniya ədası ilə deyilən "thank you, sir"<sup>1</sup> sözlerini eşidirəm.

Tekkerey harada isə demmişdir ki, təribyeli ingilis qadını — Allahın yer üzərində yaratdığı ən kamil məxluqdur. Mən həmin bu nəcib fikri indi yanımızdakı bizim bu yol yoldaşımız olan qadının timsalında yoxlamağa hazırlam. Nahayət, o, üzündəki nazik cunani qaldırıdı. O kimdir — gənc qadındır, yoxsa qarımış qızdır? İngilis qadınınə baxanda bunu başa düşmək olmaz.

Üzden ona iyirmi beş yaş vermək olardı. Sifetinin rəngi müəyyən deyildir, yerisi bir az yanpörtüdür, yeriyəndə əynindəki dəbdəbəli paltarı üz-üzə gələn dalğa kimi qabarıb qalxır. Gözündə eynəyi yoxdur, hərçənd ki, göy gözləri yaxına baxanda bir az qayılır. Mənim əyilib ona hörmətlə baş endirməyimə cavab olaraq, qadın yalnız öz uzun boğazının fəqərələrini hərəkətə getirib başını saymazyana tərəpdir və iri addımlarla qapıya tərəf yönəlir.

Mümkündür ki, biz onunla hələ gəminin özündə də görüşəcəyik. Lakin mən körpüyə gəminin yola düşməsinə az qalmış gedəcəyəm. İndi ki, təsadüf məni Bakıya getirib çıxarmışdır və bu şəhərin öyrənilməsi üçün ixtiyarımmda yalnız yarım gün vaxt vardır, əlbettə, ayındır ki, bu vaxtin bir saatını belə həder keçirmək olmaz.

Bu şəhərin adı yəqin ki, oxucuda heç bir maraq oyatmayıacaqdır. Lakin ola bilər, əgər mən desəm ki, Bakı — Hebrələrin<sup>2</sup> farslarının şəhəridir, atəşpərlərin paytaxtıdır, bəlkə, oxucunun xəyalı doğrudan da hərəkətə gəlsin.

<sup>1</sup> Sizə təşəkkür edirəm, conab (ing.)

<sup>2</sup> Hebrələr — Zərdüşt tolimini davam etdirən qədim iranlıların noslidir.

Üç cərgə dişli hasarla əhatə olunmuş Bakı şəhəri, Abşeron yarımadasında, Qafqaz silsiləsinin qurtaracaq ətəklərində yerləşmişdir. Mən hardayam, İranda, yoxsa Rusiyada?.. Əlbettə, Rusiyada — bir halda ki, Gürcüstən rus əyaletidir; lakin belə də fikirləşmək olar ki, İrəndayam — cüntki Bakı öz İran koloritini saxlamışdır. Budur, mən Şəhriyarin və Şəhrizadin, mahir nağılıçı gözel "ay qızının" zamanında tikilmiş memarlıq abidəsi olan Xan sarayına tamaşa edirəm. Saraydakı incə memarlıq işi o qədər tezə qalmışdır ki, elə bilindice memarın oyma biçağının altından çıxmışdır. Bir az o tərəfdə, ayaq-qabalarını çıxarmamış içərisinə girmək mümkün olmayan köhnə məscidin künclərində qəşəng minarələr ucalır. Doğrurudur, indi müəzzin orada ibadət vaxtı dəha Quranın ahengərd şeirlərini oxumur. Həm de Bakıda həm zahiri görkəminə, həm də mövcud olan adət-lərinə görə tamamilə ruslara məxsus olan, Şərq ronglərindən azad, taxtadan tikilmiş evlər də vardır; buradakı böyük dəməriyol vağzalı da Avropanın, yaxud Amerikanın hər hansı böyük şəhərinə layiq ola bilecek bir vağzaldır; şəhərin yeni hissəsindəki liman da tamamilə müasirdir, burada dayanan və ocaqlarında yandırılan daş kömürün qeliz tüstüsünü ucaldaraq, havanı çirkənləndirən gəmilərin yüzlərə bacası görünür.

Soruşa bilərsiniz ki, nə üçün bu neft şəhərində daş kömür işlədirlər? Yalnız pont yovşanının bitdiyi çılpaq və bərkətsiz Abşeron yarımadasının torpağı mineral yağlarla zəngin olduğu halda, yanacaq üçün kömürün burada nə əhəmiyyəti vardır? Burada o qədər ucuz neft hasil etmək mümkündür ki, bu neftdən nə qədər çox istifadə edilsə, yenə də yüz ilə qurtarmaz.

Doğrudan da bura təbiətin möcüzəsidir! Siz bircə anda işıq, yaxud yanacaq almaq istəyirsinizmi? Bu yerlərdə bundan asan və sadə şey ola bilməz; bunun üçün torpaqda bir çala açmaq lazımdır, oradan çıxan qazı cəsərətə yandırılmalısınız. Bu da sizin hər bir cibə münasib təbii qaz ehtiyatı!

Mən məşhur Ateşgah məbədində gedib tamaşa etmək istəyirəm, lakin bu məbəd şəhərin iyirmi iki verstliyindədir və mən ora gedib qayıda bilmərəm. Orada əbədi atəş yanır, yüz illərdən beridir ki,

<sup>1</sup> XVI əsrənə başlamış XVIII əsrədək Bakı, iranlıların hökmranlığı altında idı.

əslən hindistanlı olan və heyvan əti yeməyən atəşpərestlərin ruhanılıları bu odu qoruyur, sönüməyə qoymurlar. Başqa ölkələrde bu etiqadla pəhriz saxlayanları, sadəcə olaraq, tərəvəz həvəskarları hesab edirdilər.

Bu zaman mən birdən-birə xatırlayıram ki, səhər yeməyi yeməmişəm, saat on biri vurduguna görə, vağzal restoranına qaydırıram, çünki mən atəşpərest kahinlərin pəhriz qaydalarını təkrar etməyə hazırlaşırıram.

Salona daxıl olanda, oradan qaçaraq çıxan Fulk Efrinelle toqquşuram.

– Bəs səhər yeməyi?.. – soruşuram.

– Çoxdan yemişəm, – cavab verir.

– Bəs sizin yükünüz nə oldu?

– Hələ iyirmi doqquz yesiyi qalır, onu da gəmiyyə yüklemək lazımdır... Lakin bağışlayın, mən bir dəqiqə də itirə bilmərəm. Bir halda ki, mən həftədə beş min yesik hazır məhsul ixrac edən Strong Bulbul və K° ticarət evinin mənafeyini gözləmək şərəfinə layıq olmuşam, aydınndır ki...

– Qaçın, qaçın, cənab Efrinel, biz göyərtədə görüşərik. Yaxşı yadımı düşdü, siz bizimlə gələn qadını görmədiniz?

– Hansı qadını?

– Kupədə mənim yerimi tutan gənc qadını.

– Siz deyirsiniz, yəni bizimlə birlikdə gənc qadın da gəlirdi?..

– Bəli.

– Mən bunu indi eşidirəm, cənab Bombarnak, yalnız indi eşi-dirəm...

Bunu deyib amerikalı astanadan keçir və qapının dalında gözdən itir. Lakin mən yena də ümidiimi itirmirəm, mən hələ Pekinə gedib çatmamış Nyu-Yorkdakı bu Strong Bulbul və K° firmasının nə ilə məşğul olduğunu öyrənəcəyəm. Həftədə beş min yesik... Nə qədər məhsuldar işləyir, nə qədər mal satır!

Tələsik səhər yeməyi yeyib, yena də gəzməye çıxıram. Gəzinti zamanı ləzgilərə baxıb onlardan ləzzət almaq imkanı elime düşür. Sinasında patrondaş olan boz rəngli çərkezilər, qırmızı ipəkdən tikilmiş arxalıqlar, gümüşlə işlənmiş dolaqlar, dabansız, yastı uzun-boğaz çəkmələr, başlarındakı ağ papaqlar, ciyinlərindən aşırıqları

uzunluluq tüfənglər, bellərindeki qılıncılar və xəncərlər qəribə görünür; müxtəsəri, bu ləzgilər dişlerine qədər silahlansmışdır və onların görkəmi adama çox qorxunc təsir bağışlayır.

Artıq saat ikidir. Körpüye getmeyin vaxtidir. Yolda, saxlanma məntəqəsinə qoyduğum yüngül yükü götürmək üçün vağzala da dönmeliyəm.

Budur, bir əlimdə çəmədan və bir əlimdə əsa, körpüyə tərəf gedən küçə ilə aşağı enirəm.

Qala divarının sahil tərəfə çıxdığı yerdeki meydançalardan birində iki nəfər – kişi və qadın – menim diqqətimi cəlb edir. Kişi otuz-otuz beş, qadına isə iyirmi beşdən otuzaya qədər yaş vermek olar. Kişi – saçları tezəcə ağarmağa başlayan qarabuğdayı bir adamdı, cəld hərəkət edirdi, baxışları keskin idi, ləngər vura-vura asta yeriyirdi. Qadın isə göygözlü, çox gözəl, sarişin və qırımsaçı idi, sıfəti bir az saralıydı. Əynindəki köhnə dəbli açıq rəngli palтарından bilinirdi ki, qadının bir o qədər də yaxşı zövqü yoxdur. Görünür, bunlar ər-arvad idilər, ele indicə Tiflis qatarı ilə gəlmisidilər və əgər zövqi-təbiim məni aldatmırısa, belə başa düşdüm ki, bunlar da menim həmvətənlərimdir.

Baxmayaq ki, mən, lap gözümü zilləyib onların üzünə baxırdım, onlar məni görmürdülər və görə də bilməzdilər: onların əllərində yol çantası, qoltuqlarında – əsa, yağışdan qorunmaq üçün büründə və gün çatırları, arxalarında isə – yastıq və adyallar vardi. Onlar gəmiyyə yükü təhvil verməmək üçün özləri ilə mümkün qədər daha çox müxtəlif şeylər götürməyə çalışmışdır. Mende onlara kömək etmək arzusu əməla gelir. Bu çox nadir və xoşbəxt bir hadisə deyilimi ki, Fransadan uzaqlarda öz fransızlarına rast gələsen?

Lakin ele mən onlara danışmaq istədiyim deqiqədə, hardansa, yeno Fulk Efrinel gəlib çıxır və məni özü ilə çekib aparır, ər-arvad bizzən dalda qalır. Lakin hələ hər şey puç olmamışdı. Mən gəmide onlara tanış olmağa imkan taparam.

– Sizin yükleriniziñ daşınması işi necə gedir? – deyə mən yan-idən soruşuram.

– Ele indi otuz yeddinci yesiyi göndəririk.

– Hələ heç bir dolaşılıq baş verməyib ki?

– Heç nə baş vermeyib.

– Bilmək olarmı ki, sizin yeşiklərdə nə var?  
– Yeşiklərdə nə var?.. Odur, bax otuz yeddinci yesiyi getirdilər!  
– Fulk Efrinel cavab verir və körpüyə çatan yüke tərəf qacır.

Gəmi gələndə və gedəndə olduğu kimi adətən sahilə indi de səs-küy və adam çıxdur. Bakı – Xəzər dənizi sahilində, daha doğrusu, başqa qonşu dənizlərlə əlaqəsi olmadığına görə böyük göl adlandırılıb biləcək bu yerdə ən böyük ticarət və sərnişin limanıdır. Şimal tərəfdə yerləşən Dərbənd şəhəri ticarət əməliyyatının böyük bir hissəsinin cəmləşdiyi Bakı şəhəri ilə heç cür müqayisə edilə bilməz. Onu da deməyə ehtiyac yoxdur ki, Xəzər dənizinin o biri sahilində Uzun-Ada limanında körpü tikilməsi ilə əlaqədar olaraq, Bakıdan gəlib keçən yüklerin miqdarı on dəfə artmışdır. Sərnişin və yük daşınması üçün Zakaspi yolunun açılması indi Avropanı Türküstanla birləşdirən əsas ticarət yolu olmuşdur.

Ola biler ki, yaxın gələcəkdə İran serhədi boyunca Rusyanın cənub dəmiryol xətlərini Hindistanın dəmiryol xətləri ilə birləşdirən yeni yol çəkilsin, o zaman sərnişinlər daha Xəzər dənizindən keçməli olmayıacaqlar. Hər tərəfdən bağlı olan bu böyük su hövzası, ardıcıl surətdə buxarlanma nəticəsində tamamilə quruyub yoxa çıxandan sonra nə üçün onun qumlu dibində Bakıdan Uzun-Adaya birbaşa dəmiryolu çəkilməsin?

Lakin bu məsələ hələ gələcəkdə həll oluna biləcək bir problemdir, indi isə gəmiyə minmək lazımdır, mən də belə edirəm, sərnişinlərə qoşuluram.

Bizim mindiyimiz gəmi "Astra" adlanır və özü də "Qafqaz və Merkuri" cəmiyyətinindir. Bu, həftədə bu sahildə o biri sahile üç dəfə gedib-gələn böyük təkerli gəmidir. Gövdəsi enli olan bu gəmi, hər şəydən əvvəl, yüksələrək üçün nəzərdə tutulmuşdur və buna görə də gəmiqayınlar sərnişinlərin rahatlığından daha çox, tayların yerləşdirilməsinə qayğı göstərmışlar. Lakin bir haldə ki, səhbat yalnız birgünlük vaxt aparan səyahət haqqındadır, belə yerde danışmağa dəyməz.

Körpüdə səs-küy qoparan xeyli camaat yiğilmişdir. Bəziləri gedir, bəziləri yola salır, bəziləri isə elə-belə, tamaşaya gəliblər. Sərnişinlərin arasında hamidan çox göze dəyen türkmənlərdir, sonra iyirmiye qədər müxtəlif millətlərdən olan avropalılardır, bir neçə

iranlı və hətta iki nəfər Səma İmperiyasının adamı vardır. Bu iki nəfər, yeqin ki, Çinə gedir.

"Astra" müxtəlif mallarla ağızbağız dolmuşdur. Anbarda yer çatmadığından, göyərtəni da başdan-başa yüksələ doldurmuşlar. Sərnişinlər üçün gəminin arxa tərəfi ayrılmışdır, lakin orada da taylar və yeşiklər yiğilmiş, dalğadan qorunmaq üçün üstü qatranlanmış qalın brezentle örtülmüşdür.

Fulk Efrinelin yükünü də buraya yiğmişlər, cüntki o, necə olur olsun, öz qiymətli yükünü – boyu, eni və hündürlüyü iki futa qədər olan dördkünc yeşiklərini gözdən qoymaq istəməmiş və həqiqi bir yankı bacarığı ilə bunların gəmiyə yüklenməsinə özü rəhbərlik etmişdi; yeşiklərin üzüne laqlanmış meşin çəkilmiş və üzərində iri hərflərlə yazılmışdı: "Nyu-Yorkda Strong Bulbul və K°".

– Yeşiklərinizin hamısı gelib çıxmışdırı? – amerikalıdan soruşuram.

– Odur qırx ikinci və axırıncı yesiyi getirirlər, – o cavab verir.

Doğrudan da elə bu dəqiqə həmin yesiyi belinə almış hambal göründü. Mənə elə gelir ki, yesiyi getirən hambal yükün ağırlığından, ya da arağı qaydasında içmədiyindənmi, hər halda bir balaca ləngər vurur.

– Wait a bit! – Fulk Efrinel qışqırır. Sonra isə onu yaxşı başa düşmələri üçün təmiz rus dilində deyir:

– Ehtiyatlı olun!.. Ehtiyatlı olun!

Yaxşı məsləhətdir, amma çox gecikmişdir. Hambal çox nahamvar bir addım atır, ayaqları dolaşır, yesik onun belindən qopur... xoşbəxtlikdən, "Astra"nın yan tərəfdəki toruna toxunub yerə düşür, parçalanıb iki hissəye ayrılır və kağız zərfər cırılıb içindekilər göyərtəyə səpələnir.

Bunu görün Fulk Efrinel böyük bir qəzəblə qışqırır! O, bacarıqsız hambala möhkəm bir dürtmə vurub kobud soslu qışqıraqa təkrar edir:

– Menim dişlərim!.. Menim yaziq dişlərim!

Budur, indi o, dizi üstə sürünə-sürünə dar keçidde yerə dağlımış fil sümüyündən düzəlmə sünü dişleri bir-bir yiğir, mən isə bu qəribə səhnəni görəndə, gülməkdən özümü saxlaya bilmirəm.

Deməli, məlum oldu, Strong Bulbul və K° firmasının istehsalı təkçə bu qayırma dişler imiş!

Deməli, bu nəhəng müəssisə yalnız dünyanın beş qitəsinə həftədə beş min yaşık diş göndərmək üçün imiş! Deməli, min beş yüz at gücündə olan maşın, gündə yüz ton daş kömürü yalnız ona görə yandırılmış ki, Köhnə ve Yeni Dünyanın diş həkimlərini sünü dişlərlə təmin etsin və bu dişləri hətta Çinə de göndərsin! Thəbət işdir! Doğrudan da asıl Amerika işgülərləridir!

Deyirlər ki, yer üzündəki əhalinin sayı min dörd yüz milyon nəfərdir, əger hər adamın ağızında otuz iki diş olduğunu nəzərə alsaq, ümumiyyətlə dünya əhalisinin diş qırıq beş milyarda qədərdir. Deməli, əger bir zaman bütün dünyadakı adamların hamısının dişlərini sünü dişlərlə əvəz etmək lazımlı gəlsə, hətta Strong Bulbul və K<sup>o</sup> firması da bu işin öhdəsindən gele bilməz.

Lakin biz, gelin, qırıq ikinci yesikdən tökülmüş diş həkimliyinin incilərini toplamağı Full Efrinelin öhdəsinə buraxaq. Axırıncı zeng vurulmuşdur. Sərnişinlərin hamısı gəmidədir. "Astra" körpüdən aralanmağa hazırlaşır.

Elə bu zaman qəflətən sahil tərəfdən qışkırtı eşidilir. Mən bu səsi tanıyorum. Bu həmin almandır, qışkırtır. Bakı qatarı Tiflisdən yola düşəndə də mən eyni səsi eşitmışdım.

Doğrudan da belə idi, seyyahın özü də görünür. O, gücdən düşmüş halda tövşüyü-tövşüyü yürüür. Lakin körpü ilə gəmi arasındakı keçidlər artıq qaldırılmışdır və gəmi axırıncı dayanacaq iplərdən ayrılr. Beş bu gecikən sərnişin necə olacaqdır? Lakin onun bəxtindən, iki dənizçi "Astra"nın burun tərəfindəki sonuncu ipləri açmağa hazırlaşanda, sərnişin özünü yetirir. Dənizçilər əllərini uzadır və onun gəyərtəyə çıxmamasına kömək edirlər...

Bütün əlamətlərindən belə görünürdü ki, bu kök adam yəqin, həmişə və hər yera gecikir və əger o bu səyahətdə öz yerinə gedib çatsa, mən çox təcəccüb edərəm.

Budur, "Astra" öz güclü çarxları ilə suyu köpükləndirir, sahildən uzaqlaşış limandan çıxır.

Təxminən gəminin dörd yüz metrliyində, qabaq tərəfdən mən suyun içində köpüklenib piqqıldayan qəribə bir şey gördüm; bu nə isə dənizin derinliyindən qalxır və suyun üzünü köpükləndirir, dalğalandırır. Mən bu zaman gəminin sol böyrünün burun tərəfindəki torun yanında ağızında sıqar dayanıb baxır, Abşeron burnunun qur-

taracağının ardınca Bakı limanının necə gözdən itdiyinə və qərb tərəfdə üfüqün üzərində Qafqaz sıra dağlarının necə yüksəldiyinə tamaşa edirdim.

Mənim çəkdiyim sıqarın ancaq kötüyü qalmışdır. Axırıncı dəfə qullab vurub kötüyü suya atdım. Elə bu dəqiqə "Astra"nın gövdəsini hər tərəfdən alov bürüdü. Sən demə, mənim başa düşmədiyim sualtı qaynama dənizin altından çıxan yanacaq imiş. Bu yanacağın alovlanması üçün sıqar kötüyü kifayət etmişdi.

Sərnişinlər o saat qışkırmaga başladılar. "Astra" alov pərdesinin içi ilə gedirdi, lakin sükanın birdən-birə burulması bizi bu tehlükəli yerden qurtarır tehlükəsiz yere çıxardı.

Gəminin burun tərəfinə enən kapitan, bu zaman yalnız bir neçə kəlmə deməklə kifayətlənir:

– Bu sizin tərəfinizdən çox böyük ehtiyatsızlıqdır.

Adətən, belə hallarda həmişə verilən cavab kimi mən də cavab verirəm:

– Doğrusu, kapitan, mən bilmədim.

– Lakin bilmək lazımdır, cənab.

Bu sözler mendən bir neçə addimlıqla quru və sərt bir səsle deyilmişdi.

Mən çevrilib baxdım.

Bu sözləri deyən həmin ingilis qadını idı.

## DÖRDÜNCÜ FƏSİL

Yol gedərkən alınan təəssürata bir o qədər də etibar etmək olmaz. Yolda alınan təəssürat həmişə subyektiv olur. Mən bu sözü ona görə işledirəm ki, indi bu dəb düşməşdir, lakin bu sözün əsil mənasının nədən ibarət olduğunu mən heç o qədər də yaxşı başa düşmürəm. Təbiətən şən adamlar hər şeydə bir sevinc-fərəh görür, qaraqabaq adamlar isə hər şeydə pis məna axtarırlar. Məsələn, İordan və ya Ölü dənizin sahilləri Demokritə möftunedici görünərdi. Halbuki Heraklit, hatta Bosfor sahillərini və Neapol körfəzinin etrafındaki yerləri də qəmgin və tutqun sayardı.

Mən təbiötən xoşbəxt, xarakter etibarı ilə şənəm – oxucu gərək məni tez-tez öz şəxsiyyətimi xatırlatmaqdə və xudbinlikde təqsirləndirməsin. Məlumdur ki, çox az-az hallarda müəllifin şəxsiyyəti onun haqqında danışlığı şəyərlə qarışır, – Hüqo, Dūma, Lamartin və bir çox başqa yazıçılar buna misal ola bilər. Doğrudur, mən məsləhədə Şekspir istisna təşkil edir, lakin özünüz də yaxşı bilirsiniz ki, mən Şekspir deyiləm, mən, hətta eyni dörcədə deyə bilərəm ki, mən Lamartin, Dūma, yaxud Hüqo da deyiləm.

Bütün bunlara baxmayaraq, Şopenhauerin və Leopardinin bədbin nəzəriyyələri mənə nə qədər yad olsa da, yenə etiraf edib deyirəm ki, Xəzər dənizinin sahilləri mənə çox qaranlıq və tutqun göründü. Bu yerlərdə heç bir həyat əlaməti, na bir yaşılıq, na bir qış görünür. Burada eyni zamanda böyük və həqiqi dəniz də hiss olunmur. Bununla belə, hərçənd ki, Xəzər dənizi mahiyyət etibarı ilə Aralıq dənizinin səthindən iyirmi altı metr aşağı səviyyədə olan bir çuxurda yerləşmiş böyük göldür, amma yenə də bu göldə çox güclü firtınalar baş verir. Lakin dənizçilərin dediyi kimi, belə hallarda gəmi “qaçmağa üz qoyub” xilas olmağa çalışır. Həm də bir dənizin ki, eni cəmi yüz lyu ola, onun nəyindən qorxməq lazımdır! Burada həm Qərb, həm də Şərqi sahilinə çox tez və asanlıqla gedib çatmaq olur. Onu da qeyd etmək lazımdır ki, bu dənizin nə Avropa və nə də Asiya tərəfdəki sahillərində, hava pis olanda, gizlənmək üçün bir dənə də olsun olverişli liman, demək olar ki, yoxdur.

“Astra” gomisində yüza qədər sərnişin vardır, bu sərnişinlərin çoxu Türküstanla ticarət edən qafqazlılardır. Onlar bizimlə birlikdə, əlbəttə, Səma İmperiyasının şərqi sərhədlərinə qədər gedib çıxmayaçaqlar.

Artıq bir neçə ildir ki, Zakaspi dəmiryolu Uzun-Ada ilə Çin sərhədi arasında işləyir. Yalnız bu limanla Səmərqənd arasında altmış üçə qədər stansiya vardır. Deməli, bizimlə gedən sərnişinlərin əksəriyyəti, yolun həmin bu hissəsində qatardan düşəcəkdir. Həm də bu adamlar məni o qədər maraqlandırır. Onları müşahidə etmək – yalnız vaxtı itirmək deməkdir. Məsələn, forz edək ki, onlardan biri mənim diqqətimi cəlb edir. Mən onu öyrənməyə başlayıram, istəyirəm ki, onun “neçə yaşıdığını və neçə dolandığını” öyrənim, o isə elə bu zaman o biri stansiyada qatardan düşür, mənim başlangıç iş isə yarımcıq qalır.

Yox! Bu mənə ol verməz! Məni son nöqtəyə qədər müşayiət edəcək sərnişinlərlə məşğul olsam yaxşıdır. Fulk Efrinə yanımdadır və ondan arxayınam, ola bilər ki, bu qəşəng ingilis qadını da, mənə ele gelir, Pekine qədər bizimlə gedəcəkdir. Uzun-Adada mən həle başqa yol yoldaşları da tapacağam. Doğrudur, mən həle indiye qədər o iki ər-arvad fransızlar haqqında heç na öyrənə bilməmişəm. Lakin bunun eybi yoxdur. Xəzər dənizinə həle yenice çıxmış və mən onlara nece rəftar edəcəyim haqda düşünənəm. Burada, yanımızda iki çinli de vardır, onlar, görünür, öz Səma İmperiyalarına qayıdırən. Əgər mən adı danışq dili hesab olunan “quanaxua” və yüzə kəlmə söz bilsəydim, əlbəttə, mən bu iki nəfərlə, sanki Çin arakəsməsinin arxasından ele bu saat sıçrayıb çıxmış olan bu qəribə şəxsiyyətlərlə danışığa başlamaqdan özümü saxlaya bilməzdəm.

Mənim danışığım bu əhvalatlarda doğrudan da çatışmayı - əfsanelərlə əhatə olunmuş, ya tanınmış bir zadəgan, yaxud adı bir quldur olsun, fərqi yoxdur, başqa bir ad altında gizlice səyahətə çıxmış hər hansı bir naməlum qəhrəmandır. Unutmaq olmaz ki, biz müxbirler həmisi ikibاشlı oyun oynayıraq. Biz həm qəribə faktları yığırıq, həm də yazmağa layiq olan şeyləri axtarıraq... Elə ki tapdıq, sətri filan qədər gedir. Buna görə də bizim işimizdə ən başlıca cəhət – seçmək bacarığıdır. Hər kəs yaxşı seçə bilir, o – aparır.

Mən pillekənlə gəminin arxa tərəfindəki salona düşəm. Bir dənə də boş yer yoxdur. Kayutların hamısı göyərtədə və orta hissədə başı gicəllənən sərnişinlər tərəfindən çıxdan tutulmuşdur. Bu sərnişinlər gəmiyə minən kimi uzanmışlar, bir də Uzun-Adaya çatanda oyanıb qalxacaqlar. Kayut kifayət etmediyindən, sərnişinlərin çoxu bağlamalarla dolu divanlarının üstündə uzanmışlar və üzəndilər yerdən də tərəpənmeyəcəklər. İndi gel, dəniz xəstəliyinin qorxudub yatırıldığı bu yuxulu adamların arasında özün üçün romantik qəhrəman axtar!

Gecəni göyərtədə keçirməyi qərara alıb, yenə də yuxarıya qayıtdım, amerikalı hələ də öz sinmiş yesiyi ilə məşğul idi.

– Siz bir işə baxın, – amerikalı mənə müraciət etdi, – siz bir fikirlesin, bu sərəx hambal hələ məndən çaypulu istəməyə də cesərat etdi!

– Yəqin ki, cənab Efrinel, şeylərinizden heç biri itməmişdir, elə deyilmə?

- Xoşbəxtlikdən... heç nə itməmişdir!  
- İcazə verin soruşum, siz bu yaşılardə Çinə nə qədər diş aparsınız?

- Ağıl dişləri hesaba alınmasa, bir milyon səkkiz yüz min.

Bunu deyib Fulk Efrinel, yəqin, yolda dəfələrlə işləmiş olduğu müdrik ifadələri bir də təkrarlayıb qəhəqəhə çəkib gülür. Mən isə onu tərk edirəm və keçidlərdən adlayıb gəminin burun hissəsinə qalxıram.

Göyün üzü çox ayındır, lakin yenice başlamış olan şimal küləyi, deyəsən, güclənir. Dənizin səthində uzun və yaşıl zolaqlar əməle gəlir. Yəqin, bu gecə gözlənildiyindən daha çox sərt keçəcəkdir. Gəminin burun tərəfinə xeyli sərnişin toplanmışdır: cir-cindir içindəki türkmənlər, dəriq gözlü qırğızlar, köçəri kəndlilər, yoxsullar, - bunların hamısı gəminin hər iki böyründə qatranlı parusinlərin arasında necə gəldi uzanan adamlardır. Bunların demək olar ki, hamısı tütün çəkir, yaxud yola götürdükləri yemek ehtiyatını əritməklə məşğuldurlar, bəziləri isə yorğunluğu, yaxud achiqı unutmaq üçün yatmağa çalışırlar.

Məni bu adamlardan ayıran yüz addımlıq məsafəni qət etmek və onlara nisbətən yaxından baxmaq istəyirəm. Axi müxbir izə düşənə qədər, uzun müddət kolların arasını gəzib-dolanış ovçuya bənzəyir. İndi mən də gəlib yesik yiğinlərinin karşısındakı dayanmışım və gəmürkxana işçisine məxsus bir maraqla yaşılara tamaşa edirəm.

Yeşiklərin arasında, hündürlüyü iki metrə və eni ilə dərinliyi bir metrə qədər olan üstüna brezent çəkilmiş ağ rəngli böyük taxta yesik görürəm. Yeşik buraya çox ehtiyatla qaldırılıb qoyulmuşdur, belə bir ehtiyatkarlığı yesinin üstündə rus hərfləri ilə yazılmış bu sözlər də tələb edir:

*Ehtiyatlı olun, güzgüdür! - Sinan şeydir, bərk bağlamaq olmaz!*  
- Nəmisiyidən qoruyun!

Bunlardan əlavə belə sözlər də yazılmışdır:

*Yuxarı və aşağı.*

Ünvan da göstərilmişdir:

*Xanım Zinka Klorka, Sha-Xua küçəsi, Pekin, Cjill<sup>1</sup> əyaləti, Çin.*

Belə görünür ki, bu xanım Zinka Klork, yəqin, rumındır: Transasiya birbaşa qatarından istifadə edərək, o özü üçün güzgü sıfariş

<sup>1</sup> Xəbəy əyalətinin keçmiş adı

vermişdir. Sonra öz-özümə fikirləşirəm: yəni Səma İmperiyasının mağazalarında bu maldan yoxdur? Əger güzgüləri yoxdursa, bəs Çin qadınları öz badamvari gözlerinə və düzəldtdikləri ağlışılmaz saçlara necə tamaşa edirlər?

Saat altıda nahara zəng vurulur. Yeməkxana gəminin burun hissəsindədir. Oraya düşürəm, yemek stolunun arxasında qırx nəfərə qədər adam görürem.

Fulk Efrin, demək olar ki, lap ortada eyloşmişdir. Onun yanında boş yer vardır, o işarə edib meni çağırır, gedib otururam.

Görünür ki, bu bir tesadüfdür. Lakin onun sol tərəfində həmin ingilis qadını özünü dartaraq əylemişdir. Amerikalı onunla səhbət edir və onu mənə təqdim etməyi lazımlı bilib deyir:

- Miss Horatsiya Bluet.

Üzbəüzdə fransız ər-arvad əylemişdir ve menyunu diqqətlə oxuyurlar.

Alman seyyahı stolun o biri başında yeməklərin gətirildiyi bufete yaxın yerde özünə yer tutmuşdur, buna görə də yeməklərin birincisi ona çatır. Bu adam dərisine sığmayan sarışın saçlı, cəhrayı sıfırtlı, kürən saqqallı bir kişidir, əlli gonbuldur, burnu o qədər uzundur ki, ister-istəməz, adama elə gelir ki, bu, yəqin, dərisiqalın xortumlular cinsindəndir. Onun görkəmi vaxtından əvvəl piylənmək qorxusu olan ehtiyatdakı alman zabitini xatırladır.

- Bu dəfə o gecikməmişdir, - mən yanimdakı Fulk Efrine əməkciyi edirəm.

- Alman imperiyasında naharın vaxtı çox dəqiq gözlənir! - amerikalı cavab verir.

- Siz bu almanın adını bilmirsiniz?

- Nece bilmirəm! Baron Veysnitserdörfərdir.

- Ele bu famille de o Çinə gedir?

- Bəli, "Astra" kapitanının yanında oturan o rus mayoru kimi, bu da birbaşa Pekine gedir.

Men çevrilil baxıram, onun dediyi ortayaçı, saqqalının çox hissəsi ağarmış adamdır. Əsil rus tipidir. Xoşifətdir, diqqəti cəlb edir, adamda rəğbət hissi oyadır. Mən rus dilini bilirəm, o da yəqin ki, fransızca bilir. Bəlkə, bu adam mənə elə haqqında fikirləşdiyim yol yoldaşım olacaqdır?

– Siz deyirsiniz ki, cənab Efrinel, o, mayordur?

– Bəli, o rus herbi hekimi, mayor Noltisidir.

Amerikalı – müxbir deyil, amma məndən daha yaxşı bu adamları öyrənen, məlumat toplamışdır.

Gəminin ləngər vurub çalxalanması hələ bir o qədər hiss olunmur, buna görə de sərnişinlər sakitcə naharla məşğuldur. Fulk Efrinel miss Horatsiya Bluetlə səhəbt edir və mən onların danışından başa düşürəm ki, bu iki anqlosaks təbiətli adam arasında ümumi cəhətlər çoxdur.

Doğrudan da belədir, əgər onlardan biri sünə diş alveri ilə məşğuldursa, o birisi saç alveri edir. Miss Horatsiya Bluet – hər il Səma İmperiyasından iki milyon funt-sterlinq məbləğinə yüzlər ton qadın saçı alan Qolms-Qolm ticarət evinin – görkəmli London firmasının nümayəndəsidir. Bu qadın həmin firmanın vəsaitine Pekində xüsusi və daimi kontor yaratmaq üçün oraya gedir. Səma oğlunun təbəələrindən – qadılardan və kişişlərdən yüksələn saçlar həmin kontorda toplanacaqdır. İşin yaxşı başa çatacağına bir də ona görə etibar etmek olar ki, "Göy Lotos" adlı gizli cəmiyyət indi höruklerin məhv olub aradan çıxmazı üçün çalışır, bu höruklerin çınlıların mancuriyalı monqollara tabe olmalarının nişanəsi kimi pisleyirlər.

"Nə olsun? – mən öz-özümə fikirleşirəm. – Əgər Çin öz vətəndaşlarının saçını İngiltərəyə göndərirsə, bunun əvəzində Amerika da Çini dişlə təmin edir. Bu cür alver dostluq əlaqələri üzərində qurulmuşdur və deməli, işlər yaxşı gedir".

On beş dəqiqədir ki, biz stolun arxasında oturmuşuq. Hələlik heç bir mühüm hadisə üz verməmişdir. Qabaq tərəfimizdə əyləşən üzü qırılmış sərnişin və onun sarışın qadın dostu, deyəsən, bizim fransızca danışmağımıza qulaq asır, həm də bu danışğa qoşulmayı arzu edirlər. Bəli, elədir, mən sehv etməmişəm: bunlar mənim həmvətənlərimdir, lakin hansı qəbil adamların cərgəsinə mənsubdurlar?..

Bu zaman "Astra"nın ləngəri güclənir; stolun üstündəki çökək yerlərə qoyulmuş boşqablar atılıb-düşür, çəngəl-bıçaq bir-birinə dəyiş cingildəyir və öz yerində sürüşür, stekanların içindəki maye çalxalanıb kənara sıçrayır, tavandan asılmış lampalar yellenməyə başlayır və öz dayandıqları əvvəlki düz xətdən kənara çıxır. Daha doğrusu, bizim stullar və stol gəminin yan tərəfə əyilməsinə tabe

olur. Əger səni dəniz xəstəliyi tutmursa, belə bir mənzərəyə tamaşa etmek çox maraqlıdır.

– Ehe, – amerikalı mənə təref çevrilir. – Əlahəzrət, Xəzər öz birlərini silkəleyib təmizləməyə başlayı!

– Gəminin çalxalanması sizi tutmur ki? – ondan soruşuram.

– Meni? – deyə o cavab verir, – dəniz donuzunu tutduğu qədər. Bəs siz, miss, – o öz qonşullığundakı qadına müraciət edərək elavə edir, – siz gəminin çalxalanmasını asanmı keçirirsiniz?

– Çalxalanmaq mənə təsir etmir, – Horatsiya Bluet cavab verir.

Stolun o biri tərefində bizimlə üzbeüz oturmuş ər-arvad öz aralarında fransızca bir neçə kelme danışırlar:

– Sənin halın pis deyil ki, Karolina!

– Yox, Adolf... Hələ pis deyil... lakin əgər belə davam etsə... etiraf edirəm ki...

– Elədirse, Karolina, yaxşı olar ki, göyərtəyə qalxaq. Külek dörrde bir dərəcə Şərqə təref vurur və "Astra" burnu ilə dalgaları yarmaqda gecikməyəcəkdir.

Bu cür danışmaq tərzi göstərir ki, cənab Katerna – onun adı belədir – ya dənizçidir, yaxud da bir vaxt dənizçi olmuşdur. Onun yeriyində yırğalanması da bununla izah olunur.

Bununla belə, gəminin çalxalanması getdikcə daha da güclənir. Gəmidekilerin əksoriyyəti buna dözə bilmir. Otuz qədər sərnişin stol arxasından qalxıb göyərtəyə çıxmışdır. Ümid edirəm ki, təmiz havada onların hali bir qədər yaxşılaşır. Mayor Noltisin sakitcə səhəbt etdiyi kapitanı da hesab etsək, yeməkhanada indi on nəfərdən artıq adam qalmamışdır. Fulk Efrinel və miss Horatsiya Bluet, görünür, dəniz səyahətinin belə zəruri təsadüflərinə adət etmişlər. Alman baronu ise bu zaman sakitcə yeyib-içməkle məşğuldur, sanki o gəmide deyil, Münxen və ya Frankfurt pivəxanalarından birindədir. Bığçağı sağ əlində, çəngeli ise sol əlində tutaraq o, boşqabdakı eti kəsib doğrayır, duzlayır, üstüne istiot səpir, sonra etin suyunu bulaşdıraraq çəngəlin ucunda öz tüklü dodaqlarından içəri ötürür. Bəli, mən ona baxanda eśil tevton təbiətli bir adamı görürəm. Burada nə cür hadisə baş verir versin, fərqi yoxdur. O özünü sakit aparacaq və heç bir gəmi yırğalanması onu öz iğcisindən bir qurtum və ya yediyi xörəkdən bir təkə başqasına verməyə məcbur edə bilmez.

Bir az o tərəfdə, almandan aralı mənim gördüğüm iki çinli eyleşmişdir, mən maraqla onlara tamaşa edirəm.

Onlardan biri, iyirmi beş yaşında cavan oğlandır, dərisinin sarılığına və gözlerinin qızılıqlığına baxmayaraq, sıfəti xoşagelimli və incə adaldır. Belə hesab etmək olar ki, Avropada keçirdiyi bir neçə il onun nəinki ədaləlarına, habelə geyindiyi kostyuma da təsirsiz qalmamışdır. Onun qırılmış bigləri, ağıllı gözleri vardır, saçları isə Çin dəbindən daha çox fransız dəbinde darammışdır. O mənə çox şəx xarakterli və səmimi bir gənc kimi görünür və bu adam, eğer onun öz doğma ölkəsində işlənən bu təşbihli işlətsək, belə demək olar ki, çatın ki, "təassüs qülləsinə" tez-tez dirməssin.

Onun yanında eyləşən və cavan oğlanın deyəsən, hərdənbir yün-güləcə zarafat etdiyi yoldaşı isə başı terpenən saxsı kuklaya bənzəyir. Üzden ona əlli-əlli beş yaş vermek olar, sıfəti gözəgelimli deyildir, peysarı yarısına qədər qırılmışdır, saçından sallanan ənənəvi höruk onun arxasına düşmüşdür, geyimi millidir – don, kofta, qurşaq, enli şalvar və daban tərəfi açıq olan rəngberəng tuflidən ibarətdir. O bir o qədər də dözümlü adam deyildir və buna görə də, qab-qacağın atılıb-düşməsindən qopan cingiltili səslə müşayiət olunan gəmi yırğalanması gücləndikcə, bu adam stolun arxasından dingildəyib qalxır və cəld gəminin arxa tərəfindəki kayuta enən pilləkəndə göz-dən itir. Gənc çinli isə onun stolun üzərində unudub getdiyi kiçik kitabı uzadaraq arxadan qışqırır:

– Kornaro!.. Kornaro!..

Bu italyan kələmisi necə olmuş ki, Şərq sakininin dilinə düş-müşdür? Doğrudanlı bu çinli Bokkaçonun dilində danışa bılır? "XX əsr" in bunu öyrənməye ixtiyarı vardır və mütləq öyrənəcəkdir.

O ki qaldı xənim Katerina, o, bənizi qaçmış bir halda ayağa qalxır, cənab Katerina isə nümunəvi bir ər kimi onu göyərtəyə müşayiət edir.

Nahardan sonra mən də göyərtəyə gedirəm, Fulk Efrinə və miss Horatsiya Bluet isə oturduqları yerdə, komissiya faizləri və satış qiymətləri haqqında üzbüüz söhbət edirlər.

Gecə, demək olar ki, tamamilə düşmüşdür. Şərq tərəfdən əsən küləyin qovdugu buludlar göyün yuxarı qatlarını örtmüsədür. Göyün ləp dərinliklərində hələ də bir neçə tek-tək ulduz sayılır. Külek

güclənir. Gəminin orta dorunun yuxarı tərəfindən asılmış ağ fəner cirildəyaraq yellenir, gəminin sağ və sol böyürlərindəki iki başqa fəner də, gəminin yırğalanmasına uyğun olaraq, dalğaların üzərinə uzun qırmızı və yaşıl zolaqlar buraxır.

Tezliklə Fulk Efrinə yenə də mənim gözüümə dəyir. Miss Horatsiya Bluet öz kayutunda getdiyinə görə Fulk Efrinə gəminin arxa tərəfindəki salonda qoyulmuş divanın üstündə boş bir yer tapmağı qərara almışdır. Biz bir-birimizə "gəcəniz xeyrə qalsın" deyib ayrılrıq.

Mən isə göyərtədə qalmağa hazırlaşıram, fikrim budur ki, növbədən azad olan dənizçi kimi bir künçə çəkilərək, adyala bürüñüb yatım.

Hələ saat səkkizdir. Mən siqar çəkirəm və gəminin yırğalanmasına davam getirmək üçün addimlarmı bir qədər geniş atıb, gəmidə gəzməyə başlayıram. Birinci klas sərnişinləri artıq gövəteni tərk etmişlər və mən burada, demək olar ki, tamamilə yalnızam. Üst tərəfdəki körpükükde kapitanın baş köməkçisi var-gol edir, gəminin istiqamətinə nezəret yetirir, onun yanında sükançı isə gəminin istiqamətini gözləməlidir. Gəmi ləngor vurub yırğalananda və bir böyüร üste əyləndə, təkerlərdən biri sudan qalxıb boş hər-lənəndə, onun avar kürəkləri suya çırpılır və dəhşətli gurultu əmələ getirir. Gəminin bacasından zəherli tüstü çıxıb yayılır, havaya qığıl-cım səpələnir.

Saat doqquza yaxın ətraf tamamilə qarənlıqlaşır. Mən uzaqlarda hər hansı bir gəminin işıqlarını görməyə çalışıram. Lakin əbəs yere: Xəzər dənizində böyük gəmi hərəkəti yoxdur. Yalnız küləyin istiqamətində uçan qağayıların və qəşqaldarların səsi eşidilir.

Mən göyərtədə gəzdikcə beynimə gələn belə bir fikirdən ayrıla bilmirəm: eğer bu səyahətim zamanı heç bir macəra baş verməzsə və sərgüzeştsiz keçərsə, mən də öz qəzetimə heç bir məlumat vera bilməreməsə, onda nə olsun!.. Belə olarsa, redaksiya mendən cavab istəyər və buna haqqı da var. Nece! Yəni, Tiflisdən Pekinə qədər bu yolda heç bir hadisə baş verməyəcəkdir?.. Əlbette, elə olsa, bu işdə yeganə təqsirkar mən özüm olaram və buna görə də belə bir bədbəxtlikdən yaxa qurtarmaq üçün əlimdən gələn hər şeyi etməliyəm.

Saat on birin yarısında mən "Astra"nın arxa tərəfindəki skamyaların birinə əyləşirəm. Lakin bununla iş düzəlmir! Belə bir küləkdə burada çox otura bilməzsən!

Mən gəminin böyründən yapışaraq qabaq göyərtəyə qalxıram. Təkərlərin üstü örtülen yerlər körpükçük arasında külək məni elə tutur ki, üstü brezəntə örtülmüş yüklerin yanında özüme sığınacaq axtarmağa məcbur oluram. Yeşiklərin arasına girib uzanıram. Adyala bürünüb qatranlanmış brezəntə sıxlıram və elə o saat da yuxuya gedirəm.

Bir müddət sonra – bir saat, yaxud daha çox vaxt keçdiyini deməkdə çatınlık çəkirəm – hər halda qəribə bir səs məni yuxudan ayıldır. Mən diqqətlə qulaq asıram. Deyəsən, kim isə mənim böyrümədə uzanıb xoruldayır.

"Yəqin ki, bu gəminin burun hissəsindən gəlib burada yatmış sərmişinlərdən biridir, – öz-özümə fikirləşirəm. – Görünür, o, yeşiklərin arasına girmiş, brezəntin altında özünü rahat yer tapmış və bu düzəltmə kayıuda özünü qətiyyən pis hiss etmir".

Lakin neft lampasının yan torəfdən düşən tutqun işığında heç bir şey görmək mümkün deyildir.

Mən yenə də qulaq asıram... Səs kəsilmişdir. Boylanıb ətrafa baxıram... heç kim yoxdur.

"Yəqin ki, mən yuxu görmüşəm", – yenə də öz-özümə fikirləşir və əvvəlki vəziyyətimə qaydırıram.

Mən elə yenice gözümü yumub yatmaq isteyirəm – xorultu təzadən başlıyır. Bəli, elədir! Xorultu səsi, mənim böyrümədə uzandığım yeşikdən gelirdi.

"Lənət sənə şeytan, – öz-özümə deyinirəm, – bu yesiyin içində, deyəsən, nə isə heyvanabənzər bir şey var".

Heyvan?.. Axı nə cür heyvan?.. Bəlkə, pişikdir?.. Bəlkə, itdir?.. Yox, bu ola bilməz! Ev heyvanını belə bir yesiyə salmağın nə mənası var? Yəqin ki, yeşikdəki vəhşi heyvandır... vəhşi pişikdir, pələngdir, yoxsa şirdir?..

Mən fikirləşib bu məsəlonin izine düşürəm. Bu heyvanları, adətan, ya heyvanxanalarla və yaxud Mərkəzi Asiyannı soltanlarından birinə göndərirəm... Yesiyin içində yəqin ki, qəfəs vardır, əger bu

qəfəs qəflətən açılsa... Əger vəhşi heyvan oradan göyərtəyə tullansa... Bu nə qədər qəribə olar, nə qədər heyanedici bir macəraya çevrilər... Qəzətə yazılər göndərmək üçün nə gözəl material çıxar!.. Görüsünüzümüz, qəribə hadisələr haqqında düşünen müxbirin coşqun xəyalı haralara gedib çıxa bilir. Nəyin bahasına olur olsun mən bu yeşikdəki vəhşi heyvanın kimin üçün aparıldığıni bilməliyim, həm də öyrəməliyim ki, görüm bu heyvani Uzun-Adaya aparırlar, yoxsa daha uzağa, Çinə aparacaqlar... Ünvan, əlbəttə, yəqin ki, yesiyin üstündə göstərilmişdir.

Mən mumdan qayrılmış şəmi çıxarıb yandırıram, hər tərefdən örtülü olduğunu və küləyin mane olmadığına görə, şəmin alovu düz yanır.

İndi siz təsəvvür edin ki, mən nə görürəm...

Yesiyin üstündə, mənə artıq tanış olan eyni ünvan yazılmışdır: xanım Zinka Klorka, Şa-Xua küçəsi, Pekin, Cjili əyaləti, Çin...

Bu nə yaman zəif, yaxşı bir vəhşi heyvandır! Bədbəxt şir rütubətdən də yamanca qorxur! Fərz edək ki, ele doğrudan da belədir! Lakin axı xanım Zinka Klorka, bu gözəl rumin qadınınə vəhşi heyvan nə üçün lazımdır – mən bu qadının rumin olduğunu, həm də gözəlliyyinə qətiyyən şübhə etmirəm – nə üçün axı o, Avropaya vəhşi heyvan sifariş vermişdir?

Daha bəsdir, bu axmaq səhbəti kəsək! Məntiqi mühakimə yürütməyə çalışaq. Əger yesiyin içindəki heyvandırsa, nə cür heyvan olur olsun, axı onu yedizdirmək və içirtmək lazımdır. Uzun-Adadan qatar Səma İmperiyasının paytaxtına qəder yolu on bir günə gedir. Bəs bu uzun yolda ağızbağlı yeşikdəki vəhşi heyvanın qayışını kim çəkecekdir! Demir yol qulluqçuları ona güzgülerin yerləşdiriləməsinə verdikləri diqqətdən artıq heç bir qayğı göstərməyəcəklər və belə olduqda isə məlumdur ki, yaxşı heyvan acıdan oləcəkdir!

Bütün bu fikirlərin hamisi beynimdən yel kimi gəlib-keçir, fikrim bir şəydən başqasına adlayır. "Bütün bunlar heqiqətdir, yoxsa mən gözəl bir yuxu görürəm" – deyə öz-özümə "Faust"da Marqaritanın sözlərini xatırlayıram. Lakin yuxumu qova bilmirəm. Göz qapaqlarım yumulur, sanki onlardan qurğuşun asılımdır. Mən adyala daha bərk bürünüb brezəntin altına çəkilir və bərk yuxuya gedirəm.

Neçə saat yatmışam? Gerek ki, üç, yaxud dörd saat. Ancaq yadimdادر ki, mən oyananda həle ətraf tamamile qaralıq idim.

Gözlərimi ovuşturub gərənəşirəm, öz yatağımdan durub yene də gəminin böyür tərəfindəki tordan yapışaraq göyərtə boyu gezinirəm.

Külək indi şimal-qərb tərəfdən əsir, dalğa sakitleşmişdir və "Astra" əvvəlki kimi ləngər vurub çalxalanır.

Cox soyuq gedədir. Mən yarım saat iri addımlarla göyertədə gəzinmək özümü qızdırır və hətta yaşıkdeki vəhşi heyvanı bir dəfə də olsun yadına salmırəm. Qəfletən fikrim yeno də onun yanına qaydır. Bəlkə Uzun-Adada stansiya rəisiinin diqqətini bu təhlükeli yüksək cəlb etmək lazımdır? Bir də ki, mənə nə dəxli var, nə üçün mənə aid olmayan işə qarışmalyam!

Saata baxıram: düz üçdür. Yenə əvvəlki yerimə qayıdırəm. Başımı yaşının böyrünə söykəyib gözlerimi yumuram... Birdən yeno həmin səsi eşidirəm... Bu dəfə artıq sehv etmək olmaz... Yaşının divarları yaritutqun asqıraq səsindən titrəyir: heç bir heyvan belə asqıra bilməzdə! Heç ola bilərdim? Doğrudanım bu yaşının içində adam gizlənmişdir və özü də dovşan kimi xelvetcə Böyük Transasiya dəmiryolu ilə gözəl rumin qadınının yanına gedir!.. Lakin əgər yaşıkdeki adamdırsa, görəsən o, kişidir, yoxsa qadın?.. Mənə belə gəldi ki, kişidir.

Bundan sonra daha mən yata bilərdimmi! Hava necə də gec işqılaşır və bu yaşının sərrini öyrənməye mənim hövsələm də çatır! Mən macəra haqqında xəyalə dalmışdım. Budur! Macəra başlanır və əgər mən bu başlanan macəradan heç olmasa beş yüz xətlik material çıxarmasam...

Şərqi tərəfdə güclə seçilən ağarti əmələ gəlir, getdikcə bu ağarti üfüq xəttini aydınlaşdırır... Əvvəlce göyün lap zirvəsindəki buludlar al rəngə boyanır, sonra günəşin özü də görünür, o böyük və sanki bir qəder də suyun sıçrantılarından islanmış kimidir.

Mən diqqətlə yaşiyi nəzərdən keçirirəm. Bəli, şübhə yoxdur ki, bu yaşık Pekina gedir. Birdən yaşının müxtəlif yerlərində deliklər açıldığı gözümə dəyir, bu yaşın ki, içəri hava getmək üçündür. Bəlkə də, cələ həmin bu dəqiqədə o deşiklərdən baxan bir cüt göz məni görür və izləyir... Nə bilmək olar, lakin biz təvazökar olmalıyıq...

Dəniz xəstəliyinin rəhm etdiyi sənişinlər sehər yeməyinə toplaşmışdır. Onların arasında genç çinli, mayor Noltis, Fulk Efrinel, miss Horatsiya Bluet, cənab Katerna tekce özü, baron Veysnitserdörfer və əlavə dəha yeddi və ya sek küz nəfər vardır. Mən yaşının sərrini amerikalıya etibar edib danışmağı heç ağlıma da götərmirəm... O, ağızından qaçırdar – mənim də yazacağım məlumat havayı gedər!

Günortaya yaxın şərqi tərəfdə boz qum təpələri ilə örtülü torpaq görünür. Bu yerin Krasnovodsk olduğunu başa düşmək asandır.

Gündüz saat birde biz artıq Uzun-Adanın gəmi keçən yerindəyik, saat ikiyə iyirmi yeddi dəqiqə işləmiş isə mən Asiya torpağına ayaq basıram.

## BEŞİNÇİ FƏSİL

Əvveller sənişinlər Zakaspi dəmiryolunun başlandığı kiçik Mixaylovsk şəhərinin limanında gəmidən düşürdülər. Lakin Mixaylovsk limanı hətta en adı orta tonnajlı gəmilər üçün də dayaz idi. Belə olduqda haqqında həle dəfələrlə danışmalı olacağım və həmin yeni dəmiryolunu tikmiş olan məşhur və görkəmli mühəndis general Annenkov limanı Uzun-Adaya keçirmişdi ki, bu da Xəzər dənizindən keçən gəmilərin yolunu xeyli azaltmışdır. Üç ay ərzində tikilmiş bu stansiyanın təntənəli açılışı 1886-cı il may ayının 8-də olmuşdur.

Xoşbəxtlikdən mən general Annenkovun bu nəhəng tikinti işləri haqqında mühəndis Bulanjenin yazdığı hesabatları oxumuşdum. Buna görə də mən Uzun-Ada ilə Səmərqənd arasında olan yolu qatarla gedəndə qətiyyən özümü nabəled adəm kimi hiss etməyəcəyəm. Həm də mən bu işlərlə tanış olan mayor Noltisin köməyinə arxayınam. Mən hiss edirəm ki, biz bu səfərdə xeyirxah dost olacaq və mən "dostum hətta baldan qayrılmış olsa, yene də onu yalama" məsəlinin əksinə olaraq, öz oxucularımın xatirinə hətta onu yalamaya belə hazırlam.

Amerikanların Uzaq Qərbdeki düzənlilikdən keçən dəmiryol xəttini necə qeyri-adi bir süretle çəkdikləri haqqında çox tez-tez danışırlar. Lakin qoy hamiya məlum olsun ki, ruslar bu cəhətdən,

əgər hətta amerikanları ötüb keçmirlərsə, həm tikintinin sürətində, habelə cürətlə tikinti fikirlərinin həyata keçirilməsində qətiyyən onlardan geri qalmırlar.

General Skobelevin Türküstana etdiyi cəsarətləri ve məşhur səyahət hamının yadındadır<sup>1</sup> – generalın bu səfərinin müvəffəqiyətə başa çatması Zakaspi dəmiryol xəttinin çəkilməsi işini də mümkün etdi. O vaxtdan bəri Mərkəzi Asyanın siyasi vəziyyəti xeyli dəyişmiş və Türküstan, sərhədləri Səma İmperiyasına çatan Asiya Rusyanın quberniyalarından birinə çevrilmişdir. Həm də Çin Türküstənnin özü rusların mədəni təsiri altına düşmüşdür və hətta Pamir dağlarının ən uca və başgicəlləndirən zirvələri belə bu mədəni təsirin qarşısını almaqdə acizdir.

Budur, indi mən, bir zamanlar Teymurləngin və Çingiz xanın talaçı basqınlarına məruz qalmış bu əfsanəvi yerdən keçib gedəcək və hər şeyə tamaşa edəcəyəm.

1886-ci ildən Orta Asiyada altı yüz on beş min kvadrat kilometrlik ərazi və bir milyon üç yüz min nəfər əhali rusların ixtiyarındadır. Bu genis ölkənin cənub hissəsinin indi altı daireyə bölünmiş Zakaspi vilayəti təşkil edir: Aleksandrovsk, Krasnovodsk, Aşqabad, Axal-Teginsk, Merv və Tacensk dairələri rus herbi inzibati idarəsinə tabedir.

Tamamilə təbiidir ki, Uzun-Adanı gəzib baxmağa bir saatdan da az vaxt lazım gəldi. Bu stansiyadakı qəsəbə sanki xotkeşlə boz qumun üstündə çəkilmiş və düz bir istiqamətdə uzadılmış geniş küçədən ibarət olan şəhərdir. Burada heç bir abida və heç bir görkəmlü yer yoxdur; şəhər yalnız köhnə taxta körpülərdən və taxta evlərdən ibarətdir ki, bu evlərin de yanında rahatlıq tələblərinə uyğun olaraq daşdan tikilmiş tek-tük binalar görünür. Belə hesab etmək olar ki, əlli ildən sonra Zakaspi dəmiryolu xəttinin bu birinci stansiyası böyük vağzaldan böyük şəhərə çevriləcəkdir<sup>2</sup>.

Siz cə zənn etməyin ki, Uzun-Adada mehmanxana yoxdur. Mehmanxanalardan – "Tsarskaya"nın – yaxşı yemək-icməyi, yaxşı

<sup>1</sup> 1881-ci ildə general M.D.Skoblev Aşqabadi və Kopetdag silsiləsi etyindəki torpaqları Rusiya ilə birləşdirmişdir.

<sup>2</sup> Jül Vernin bu baroda söylədiyi müləhizolər özünü doğrultmamışdır. Uzun-Adanı hamisə qum tez-tez basğıına görə əsas stansiya sonralar oradan Krasnovodsk şəhərinə keçirilmişdir.

otaqları və yaxşı yatacağı vardır. Lakin burada yatacaq məsəlesi mən qətiyyən narahat etmir. Çünkü onsuz da qatar günortadan sonra saat dördə yola düşəcəkdir.

Men ilk növbədə "XX əsr"ə telegrafla xəbər verməyə tələbdim ki, Uzun-Adaya gelib çıxmışam və öz vəzifəmi ifa edirəm.

İndi bir müxbir kimi özümə lazımlı olan siyahımı düzəltməklə məşğul olacağam. Bu ləp asan bir işdir. Yol boyu ünsiyyət bağlayacağım yol yoldaşlarının siyahısını tutmalyam. Bu, mənim, bir müxbir kimi adətimdir və heç bir zaman bu məni çasdırmamışdır.

Deməli, mən siyahını doldurmaqdan ötrü tanış olduğum səmisişinlərin adlarını sira nömrəsi ilə öz kitabçama qeyd edirəm:

- №1 – Fulk Efrinel, amerikalı
- №2 – Miss Horatsiya Bluet, ingilis
- №3 – Mayor Noltis, rus
- №4 – Cənab Katerna, fransız
- №5 – Xanım Katerna, fransız qadın
- №6 – Baron Veysnitserdörfer, alman

Bizimlə gedən iki nəfər çinliyə gəldikdə isə demək lazımdır ki, mən onların kim olduğunu öyrəndikdən sonra ikisi də öz nömrələri ilə siyahıya düşəcəklər. Yesiñin içində gizlədilmiş "hərif" haqqında isə mən belə bir qərara gəldim: onunla əlaqə yaradım – məni danlassalar da – mümkün qədər ona kömək edim, bu sırrı heç kəsə açmayıam.

Qatar artıq düzülüb platformanın yanında dayanıbdir. Bu qatar birinci və ikinci dərəcəli vagonlardan, bir vagon-restorandan və iki yük vagonundan ibarətdir. Bu vagonların hamısı açıq rəngdə boyanmışdır – isti və soyuğa qarşı bu çox əla bir vasitədir. Asyanın bu hissəsində hərəkət Selsi ile sıfırdan yuxarı əlli dərəcə ilə sıfırdan aşağı iyirmi dərəcə arasında həmişə tərəddüd edir, başqa sözlə, hərəkətin yüksəklik fərqi yetmiş dərəcəyə qədər yayılır və bunun təsirini yumşaltmaq üçün əvvəlcədən ehtiyat tədbirləri görmək lüzumsuz deyildir.

Qatardakı vagonlar çox rahat düzəldilmiş və onlar bir-birinə Amerika qaydası ilə bir o qədər də böyük olmayan tambur ilə bağlanmışdır. Buna görə də səmisişin öz yerində qapını bağlayıb yalnız oturmaqdansa, bütün qatar boyu azad surətdə gəzib-dolana bilər. Qabaq və arxa meydancalara keçid yerinin olması dəmiryol qulluqçularına

bir vaqondan o birinə asanlıqla keçməyə imkan verir və qatarın təhlükəsizliyini təmin edir.

Bizim qatar: tərs döngələrdə asanlıqla burula bilən dörd xırda təkər üzərində irəliləyən arxalı lokomotivdən, su və yanacaq ehtiyatı olan tenderdən, baş tərəfdəki yüksək vaqonundan, her birində iyirmi dörd yer olan üç birinci dərəcəli vaqondan, içində bufet və mətbəxi olan vaqon-restorandan, dörd ikinci dərəcəli vaqondan və qurruq tərəfdəki eləvər yuxarı vaqonundan – yəni, tenderlər birlikdə, cəmi on bir hissədən ibarətdir. Birinci dərəcəli vaqonlardakı divanlar adı mexanizmin köməyi ilə yatağa çevrilə bilir, bu isə stansiyaların və dayanacaqların arası uzun olduqda, çox zəruri şəydir; bu cür vaqonlarda ayaqyolları da var.

Cox təessüf ki, ikinci dərəcəli vaqonların sərnişinləri üçün heç bir rahatlıq düzəldilməmişdir. Hələ onu da deyim ki, əger bu sərnişinlər stansiyalardakı bufetlərin xidmətindən istifadə etmək istəməsələr, gərək yol üçün özləri ərəqə götürsünler. Amma burası da var ki, bu sərnişinlərdən çox az bir qismi Xəzər dənizindən başlamış Çinin Şərqi vilayətlərinə qədər uzanan altı min kilometrdən artıq yolun hamisini gedir. Sərnişinlərin eksəriyyəti Zakaspi demiryolunun o biri tərəfində, cəmi iki min yüz kilometr uzunluqda olan və yalnız bir neçə il bundan əvvəl Səma İmperiyasının sərhədlərinə gedib çıxan demiryolunun<sup>1</sup> yanındakı rus Türküstani şəhərlərinə və kəndlərinə gedən adamlardır.

Böyük Transasiya demiryolu xəttinin açılışı cəmi altı həftə bundan əvvəl olmuşdur və buna görə de demiryol kampaniyası hələlik bu yolla həftədə yalnız iki qatar yola salır. İndiye qədər bütün işlər öz qaydasında getmişdir. Doğrudur, xırda olsa da, lakin çoxmenalı olan belə bir təfərruatı qeyd etməmək olmaz. Qatarda işleyən qulluqçuların ixtiyarına müəyyən qədər tapança verilmişdir və lazımlı gəldikdə bunlardan sərnişinlərə de paylana bilər – cənubi ehtiyatı heç bir zaman unutmaq olmaz, xüsusilə qatarın üzərinə basqının mümkün olduğu Çin səhrasından keçərkən bu daha çox lazımdır.

Bələ hesab etmək olar ki, qatarların müntəzəm hərəkətini təmin etmək üçün demiryol kampaniyası ondan asılı olan bütün tədbirləri görmüşdür.

<sup>1</sup> Bu roman yazılıb meydana çıxdığı zaman Zakaspi demiryolu yalnız Səmərqəndə qədər çəkilmişdi.

Qatar yola düşməzdən əvvəl mən meydançada var-gəl edir, qatarı tamaşaçı dalır, vaqonların pəncərələrindən içeri baxıram. Burada hər şey təzedir. Lokomotivin hər yerində mis və polad hissələrə birlikdə vaqonlar da parıldayırlar, rəssorlar yorğunluqdan əyilmir, təkərler relsler üzərində çox kip dayanmışdır. Budur, tamam bir qitenin bu başından vurub o başından çıxacaq qatar sakitcə və hərəketsiz dayanmışdır! Amerikanın yolları da daxil olmaqla dünyanın heç bir demiryolu bı yolla müşayiəse edilə bilmez: Kanada demiryol xətti beş min kilometr uzunluğundadır; Transkontinental demiryol xətti – beş min iki yüz altmış kilometrdir; Santa-Fe demiryol xətti – dörd min səkkiz yüz yetmiş beş kilometrdir; Atlantik-Sakit okean xətti – beş min altı yüz otuz kilometrdir; Şimali-Sakit okean xətti – altı min iki yüz elli kilometrdir<sup>2</sup>. Bunların uzunluğu altı min beş yüz otuz kilometr olan və Uraldan Vladivostoka qədər uzanan Böyük Sibir yolu haqqında söhbət gedir<sup>3</sup>.

Bizim Tiflisde Pekina qədərki seyahətimiz otuz gündən artıq uzanmayacaqdır, əger Uzun-Ada stansiyasından hesablaşsaq, onda bu seyahət yalnız on bir gün çəkəcəkdir. Bu demiryol xəttindəki ikinci dərəcəli stansiyalarda qatar su və yanacaq götürmək üçün lazımlı olan vaxtdan artıq dayanmayıacaqdır. Lakin bunun əvəzində Mərv, Buxara, Səmərqənd, Daşkənd, Kokand, Kaşqar, Suçjou<sup>3</sup>, Lancjou ve Tayuan kimi böyük və əsas şəhərlərdə qatar bir neçə saat dayanacaqdır ki, bu da, müxbir uçuşu yüksəkliyindən həmin şəhərlərə baxıb tamaşa etmək mənə imkan verəcəkdir.

Öz-özlüyündə aydınlaşdır ki, maşinist və ocaqçılar on bir gün dəlbadal işləyə bilməzler. Qoyulmuş qaydaya görə onlar hər altı saatdan bir dəyişdirilir. Qatardakı rus qulluqçuları qatara Türküstani sərhədlərinə qədər xidmət edir, sonra isə Çin demiryolcuları onları əvəz edirlər. Elə oradaca qatara Çin lokomotivi qoşulur.

Qayda üzrə yalnız kampaniyanın qulluqçularından biri yolun axırına qədər öz yerində qalır: bu qatarın rəisi Popovdur – bu adam

<sup>1</sup> Transkontinental, Atlantik-Sakit okean – ABŞ-da şimaldan cənuba və şərqi qırba gedən demiryol xəttidir.

<sup>2</sup> Böyük Sibir yoluın çoxluğunu 1891-ci ilde başlanmışdır, 1901-ci ilde yol rus Çin sərhədini çatdırılmış, 1905-ci ilde isə bütünlük istismara verilmişdir.

<sup>3</sup> Çin şəhəri Teyzutsyanın əvvəlki adı

həqiqətən rus bahadırıdır, hərbi təlim görmüşdür, başında dəmiryol qulluqçularının qoymuş papaq, çiyində enli pləş vardır, üz-gözü tüklüdür. Mən bu adamlı tanış olub danışmaq ümidiñdəyəm – kaş ki, o kifayet qədər səhbəcəl adam olaydı. Əgər bu adam, ona təsadüfən taklif edilən bir stekan araqdan imtina etməsə, şübhəsiz ki, bu ölkə haqqında mənə xeyli maraqlı təfərrüat da nağıl edə biler: cünki o artıq on ildir ki, Zakaspi dəmiryolunda qulluq edir. İndiyə qədər o, Uzun-Adadan başlamış Pamıra qədər getmişdir, indi isə bütün Transasiya xotti boyunca Pekinə qədər getməlidir.

Mən öz siyahımda onun adını 7-ci nömrə ilə qeyd edir və belə zənn edirəm ki, ona bağladığım ümidiñlər boşça çıxmayaçqdır. Əslinə baxsan, mən burada heç bir qeyri-adi hadisə və ya felakət gözləmər və tələb də etmirməm. Burada mənim üçün yalnız kiçik yol sərgüzəştləri kifayətdir, bu şərtlə ki, bu sərgüzəştlər "XX əsr" oxucular üçün maraqlı olsun.

Platformada gəzinən sərnişinlər arasında mən bir neçə yəhudiyə rast gəlirəm, geyimlərindən çox, milli tiplərinə görə bunların yəhudi olduğunu müəyyən etmək mümkündür. Əvvəller Orta Asiyada yəhudilər başlarında "toppe" adlanan girdə papaq qoymalı və bellərinə sadə ip bağlamalı idilər. Bu qaydanı pozanlara ölüm cəzası kəsildirdi.

Bəzi şəhərlərə onlar yalnız eşşəyin üstündə, bəzilərinə isə yalnız piyada gedə bildirlər. İndi isə vəsaitləri imkan verdikdə, bu yəhudilər Şərq qaydasında turban geyinir və hətta karetaya da minib gəzirlər. Bir də axı kim onlara bu işdə mane ola bilər? Rus padşahının təbəəliyinə keçmiş Orta Asiya yəhudiləri, türkmənlər kimi eyni vətəndaşlıq hüquqlarından istifadə edirlər.

Ətrafda əslən iranlı olan taciklər gəzib-dolanırlar, təsəvvür edilə biləcək dərəcədə ən gözəl kişilərdir. Onların bəziləri Mərv<sup>1</sup>, bəziləri Buxaraya və bəziləri da Səmərqəndə, Daşkəndə, yaxud Kokanda bilet almışlar və onları Çin yayalarını görüb tamaşa edə bilməyəcəklər. Bunların çoxu ikinci dərəcəli vaqonlarda gedən sərnişinlərdir. Birinci dərəcəli vaqonlara isə çox səciyyəvi zahiri görkəmləri olan bir neçə özbək minir: onların alınları dik, yanaqları qabarıq, üzlerinin rəngi qarabuğdaydır.

<sup>1</sup> Mərv – Türkmenistanın Mari şəhərinin əvvəlki adı

Görəsən bizim qatarda heç avropali sərnişin yoxdur? Etiraf etmeliyəm ki, men belelərindən bir neçəsinə güclə seçib saydım. Onların arasında – Cənubi Rusiyadan olan beş yaxud altı tacir və Birleşmiş krallığı her yerdə təmsil edən və siz haraya getsəniz – istər dəmiryol vaqonunda, istərsə də gəmidə təsadüf edə biləcəyiniz centlmenlərdən bir nəfəri var idi. Lakin Transasiya dəmiryol xətti ile getmək üçün xüsusi icazə tələb olunur ki, ruslar da bu icazəni ingilislərə çox həvəssiz verirlər. Amma bu dediyim adam, görünür, icazə almağı bacarmışdır...

Mənə elə gəlir ki, bu adam diqqətəlayiq surətlərdən biri ola bilər! O ucaboylu, ariq adamdı, əlli yaşı olardı, əger duzlu istiot rəngindəki bakenbardlarına əsasən mühakimə yürüdürlərsə, demək olar ki, onun tutqun və hər şeyə laqeydlik ifadə edən bir sıfəti var – ingilislərə məxsus hər şeyə bəslədiyi məhəbbəti və ingilisdən olmayan bütün başqa şeyləre bəslədiyi nifrəti eyni dərəcədə özündə birləşdirən həmin centlmenin görkəmi belə idi. Bu cür tiplər çox zaman hətta öz həmvətənlərinin də xoşuna golmır. Hər halda, Dikkens, Tekkerey və digər ingilis yazıçıları bu tipdən olan adamları dəfələrlə elə salıb gülmuşlər.

Onun, yola çıxmazdan əvvəl kəmərin altını bərkitmək üçün girdiyi stansiya bufetindən boylanaraq meydançaya, dəmiryol platformasına, yola düşməyə hazır olan qatara, əlindəki çantamı qoyub özü üçün yer tutmuş olduğu vaqona və dəmiryol qulluqçularına necə bir təkəbbürle baxdıǵına tamaşa etmək kifayət idi! Bu centlmenin şəxsiyində ənənəvi ingilis təkəbbürü və rus dühasının belə bir müvəffəqiyyətli neticə ilə başa çatdırıldığı böyük işə bəslənən paxılıq hissi birləşmirdimi? Bütün bunların hamısını mən sonra öyrənərəm, indi isə hələlik onu qeyd dəftərçəmə 8-ci nömrə ilə qeyd edirəm.

Ümumiyyətlə desək, burada maraqlı şəxsiyyətlər azdır, yaxud, daha doğrusu, yerli-dibli yoxdur. Lakin çox təəssüf! Məsələn, fərz edək ki, əger rus çarı bir tərəfdən və Səma Oğlu o biri tərəfdən ağıllarına gelib iki imperiyanın sərhədində rəsmi görüş təşkil etmək üçün qatara minseydilər, onda gör neçə bir şənlik və təntənə əmələ gələrdi, nə qədər hay-kük yalxardı, məktublarım və teleqramlarım üçün də nə qədər gözəl material yaranardı!

Lakin burada birdən-birə fikrim yenə də sırı yesiyə tərəf çevrilir. O yesiyi bu cür adlandırmagə mənim əsasım yoxdurmu? Əlbettə, vardır. İndi yalnız birçə şeyi öyrənmək lazımdır ki, o yesiyi haraya qoymuşlar və oraya çıxmak üçün bir vasite tapmaq lazımdır.

Qatarın baş tərəfindəki Fulk Efrinelin yesikləri ilə artıq çoxdan doldurulmuş olan yük vaqonu, sərnişin vaqonları kimi böyür tərəfdən deyil, arxa və qabaq tərəfdən açılır. Daxili keçid yolu qatar rəsəsına istədiyi vaxt vaqondan-vaqona və ya lokomotivə keçib getmək imkani verir. Popovun öz xidmət otagi lokomotivdən sonra bağlanmış birinci sərnişin vaqonunun sol tərəfindədir. Gecə mən yük vaqonuna keçib girə bilərəm, çünki bu vaqonun kapıları hər iki tərəfdən üst-üstə yığılmış yesiklərin və tayların əmələ gətirdiyi dəhlizin baş tərəflərindədir.

Bundan əlavə, həmin vaqon Cine göndərilən yüklerin yığılması üçün nəzərdə tutulmuşdur, yoluñ Türküstan hissəsində boşaldılacaq bütün qalan yük isə axırıcı vaqondadır.

Mən vəzələr geləndə sırı yesik hələ platformada idi. Daha diq-qətlə nəzərdən keçirəndə görürəm ki, hava üçün yesiyin hər tərəfində dəliklər açılmışdır, yesiyin böyür divarı iki hissəyə elə bölünmişdir ki, bu hissələrdən biri sürüsdürülüb o birisinin arxasına keçirilə bilər. Bunu görəndə, mənədə belə bir fikir əmələ geldi ki, yesikdəki dustaq bu yolla heç olmazsa geceələr öz hebsxanasını tərk etmək imkanı qazanmaq istəmişdir.

Elə həmin bu dəqiqlidə hamballar gəlib yesiyi qaldırırlar və mən məmənniyyətlə onlara baxıb inanırdım ki, doğrudan da yesiyi üzərndə yazılmış qayda əsasında aparırlar. Onlar yesiyi gətirib vaqona qaldırır və böyük bir ehtiyatla girəcəyin sol tərəfinde divarın yanına qoyurlar, həm də belə ki, yesiyin "yuxarı" tərəfi üstdə, "aşağı" tərəfi altında, hərəkət edən qabaq divarı isə, şkafin açılıb-bağlanan kapıları kimi ön tərafda qalır. Açımağa hazırlaşdıığım bu yesik elə doğrudan da bir şkaf deyilmə! İndi yalnız yüksək nəzarətsizsinin bu vaqonda gedib-getmədiyini öyrənmək qalır... Xoşbəxtlikdən, o bu vaqonda getmir. Mən öyrəndim ki, onun yeri axırıcı vaqondadır.

- Axır ki bu xatalı və sına bilən mali getirib yerine qoysaq! - yesiyin necə ki lazımdır, eləcə qoysuluğuna və yerləşdirildiyinə inanan hamballardan biri öz-özünə deyindidi.

- Bu qaydada ona heç nə olmaz! - başqa bir hambal da dilləndi. - Güzgüler sağ-salamat Pekinə gedib çatacaqdır, əger qatar yoldan çıxmasa.

- Yaxud, əger yolda qatarlar toqquşmasa, - birinci hambal yene də əlavə edir. - Çünkü belə işlər də baş verir.

Bu dünyagörmüş adamlar haqlıdırlar. Belə işlər çox olmuşdur... yene olacaqdır.

Bu zaman amerikalı sərnişin mənə yaxınlaşır, o axırıcı dəfə olaraq, bir müfəttiş gözü ilə, kəsici, ezici və azı dişlərdən ibaret olan öz böyük yük anbarına nəzər salıb tamaşa edir və həmisi tekrar etdiyi ifadəni yene də tekrar etməyi unutmur: "Wait a bit!"

- Cənab Bombarnak, - o mənə müraciet edir, - bilirsiniz ki, qatar tərəpənə qədər sərnişinlər "Çar mehmanxanası"nda nahar edə bilərlər? Mənə yoldaşlıq edərsinizmi?

- Ne üçün etmirəm, - mən cavab verirəm.

Biz yemekxanaya giririk.

Menim qeyd dəftərcəmədə siyahıya yazdığını bütün nömrələrin hamısı burada göz qabağındadır. Öz-özlüyündə aydınlaşdır ki, birinci nömrə Fulk Efrinel, ikinci nömrə miss Horatsiya Bluetin yanında yer tutur. Ər-arvad - dördüncü və beşinci nömrələr - yanaşı oyləşmişlər. Üçüncü nömrə, yəni mayor Noltis, doqquzuncu və onuncu nömrələrlə - ən son dəqiqlidə siyahıya yazılmış olduğum iki činli ilə üzbəüz oyləşmişdir. O ki qaldı altıncı nömrə - yəni zorba almanın - o artıq öz xortumunu öz boşqabına çoxdan salmışdır. Budur, qatar rəisi Popov, yəni yeddinci nömrə də burdadır. O, stolun qurtaracağında özüne yer tutmuşdur. İster avropalı və ister asiyalı olan qalan sərnişinlər, görünür, bu məclisə hörmət niyyəti ilə "passim"<sup>1</sup> qaydasında hara gəldi oyləşmişlər.

Aha, mən sekkizinci nömrəni, hələ indiyə qədər adı mənə məlum olmayan o tekəbbürlü ingilisi unutdum. Bu tip, əlbettə, ləp əvvəlcədən bu qərara gəlmışdır ki, rus yeməkləri ingilis yeməklərindən mütləq aşağı hesab edilməlidir.

Mən həmçinin görürəm ki, cənab Katerina öz arvadına necə hörmət edir və "Astra" gəmisindəki dəniz xəstəliyindən itirdiyinin

<sup>1</sup> Adda-budda (*lat.*)

yerini doldurmaq üçün ona necə məsləhətlər verir. O, qadın üçün şorab tökür, ən yaxşı tikələri qabına qoyur.

— Yaxşı oldu ki, — o, arvadına müraciət edir, — tevtən küləyinə düşmədik, yoxsa bizim üçün heç nə qalmazdı.

Doğrudan da, külək onlar üçün ən əlverişli əsir. Onlar öz yeməklərini həttə baron Veysnitserdörferdən də əvvəl alırlar.

Bu cür dəniz şəraitinə uyğun bir əda ilə danışmaq, məni gülüm-səməyə məcbur etdi. Cənab Katerina bunu duydu və mənə bir balaca göz vurub, ciyini ilə barona tərəf işarə etdi.

Şübəhasız ki, bu fransızlar bir o qədər də yüksək və nəcib ailədən çıxmamışdır, nə "snob" deyillər, nə də "yüksek cəmiyyəti" təşkil etmirlər, lakin mən zəmin ola bilərəm ki, bunlar yaxşı adamlardır, həm də öz həmvətənlərlə üz-üzə gələndə, aydınlaşdır ki, həddindən çox tələbkər olmaq lazımlı deyildir.

Qatar yola düşəndə on dəqiqə qalmış nahar qurtardı. Zəng vuruldu, hamı qatara tərəf qaçı. Lokomotiv artıq sürətini artırmaq üzrə idi.

Mən xayalan müxbirlərin allahina öz sonuncu duamı göndərir və yalvarıb xahiş edirəm ki, bu səyahətdə məni sərgüzeştən məhrum etməsin. Mən qeydə almış olduğum bütün nömrələrin birinci dərəcəli vəqonda yerləşdiklərinə və onları gözədən itirməmək üçün bu vaziyətin mənənə əlverişli olduğunu inanandan sonra keçib öz yerimə gedirəm.

Baron Veysnitserdörfer — görün necə də qurtarmaq bilməyən bir familyiyadır! — bu dəfə gecikməmiş və öz vaxtında gəlib çıxmışdı. Bu sefər onun, sadəcə olaraq, bəxti gətirmişi: qatarın yola düşməsi beş dəqiqə gecikmişdi.

Lakin bu vaziyəti görən alman, qatarın gecikməyinə ucadan öz narazılığını bildirir, şikayətlənir, söyür, ona dəymış zərər üçün dəmiryol kampaniyasının elindən şikayət yazacaq ilə hedəleyirdi. Əgər kampaniyanın təqsiri üzündən o öz yerine vaxtında gedib çata bilsə, on min manat, nə az-nə çox, zərərə düşəcəkdir... Yaxşı, bu adam ki, Pekinə qədər gedir, daha o hara gecikəcəkdir?..

Nəhayət, qatarın son fitləri havanı kəsib doğrayır, vagonlalar silkələnir, qatar torpənir, qatarın ardınca böyük Transasiya dəmir-yolunun şərafinə dostcasına deyilmiş "ura" səsleri eşidilir.

At belində gedən hər hansı bir adamın başına gələn fikirlər, piyada gedən adamın beyninə gələn fikirlər görə tamamilə başqa cür olur və hər şey ona başqa şəkilde görünür. Bu sərqi dəmiryolla səyahət edəndə daha çox hiss olunur. Dəmiryolla gedəndə, insanın ideyalarının bir-biri ilə əlaqəsi və alınan təssüratın dəyişməsi o qədər sürətlənir ki, fikirlər insanın beynində vəqon tekərlərinin sürəti ilə fırlanırlar.

Elə mən də özümü nə ise şən və gümrəh bir əhval-ruhiyyədə hiss edirəm; hər şeyi öyrənmək, hər şeyi görmək, hər şeyi o saatda əlli kilometr sürətə duyub dərk etmək istəyirəm. Qatarmız Türküstan torpağı ilə getdiyi müddət ərzində sürətini saatda əlli kilometrə çatdırılmışdır ki, sonra Səma İmperiyasının əyalətlərindən keçəndə sürəti otuz kilometre qədər endirsin.

Mən qatarın sürəti haqqındaki bu məlumatı, vağzalda aldığı qatarların hərəkət cədvəlinən elə indice öyrənmışəm. Həmin cədvələ qarbonsayağı qatlanmış xəritə əlavə olunmuşdur, bu xəritə ilə Xəzər dənizinin sahilində Çinin şərqi sahillərinə qədər gedən bütün dəmiryol xəttini ayndıca izləmək mümkündür. Budur, mən Tiflisdən çıxarken Zaqafqaziya dəmiryol xəttini tədqiq edib öyrəndiyim kimi indi də Uzun-Adadan çıxarken Transasiya dəmiryolunu öyrənməyə başlamışam.

Rusyanın bütün dəmiryollarında xəttin eni bir metr almış santimetre bərabərdir ki, bu da Avropanın yollarında qəbul olunmuş ümumi endən doqquz santimetr artıqdır. Deyirlər ki, almanlar əger gələcəkdə Rusiyaya basqın etmək fikrinə düşsələr, bu məqsədə həmin ölçüdə böyük miqdarda vəqon oxları hazırlayıb saxlamışlar. Mən inanmaq istəyirəm ki, ruslar da Almaniyaya mümkün ola biləcək hər cür işgali əvvəlcədən nezərdə tutaraq, eyni ehtiyat tədbirlərini yeqin ki, görmüşlər.

Uzun-Adadan çıxarken dəmiryol xətti, demək olar ki, hündür qum təpələrinin lap böyü ilə gedir. Uzun-Adanı qitədən ayıran donuz qoluna çatanda, qatar min iki yüz metr uzunluğunda olan və dalğaların zərbələrinən möhkəm qayalıqla qorunan bəndin üstünə çıxır.

Yolda bir neçə stansiyani, o cümlədən Mixaylovsk stansiyasını bizi dayanmadan keçirik. Sonra bir-birinin ardında gələn stansiyaların arası on beş kilometrdən otuz kilometre qədərdir. Yol boyu mənim gördüyüüm stansiya binaları italyansayağı bezəkli məhəccərləri və taxtunu olan yay binalarını xatırladır. İranın qonşuluğunda olan Türkistandakı bu cür tikiilər çox qəribə bir təəssürat oyadır. Burada hər bir stansiya səhrada insannın əli ilə yaradılmış xüsusi kiçik bir bağcadır. Doğrudan da, burada, az da olsa, müyyəyen qədər kölgəlik əmələ gətirən bu çəlimsiz və qurumuş ağacları insan əkmışdır, insan böyük əziyyət və səy bahasına su çıxararaq bu yerlərdə sünə su hovuzları yaratmışdır.

Bu su qoşqaları yaratmaq üzrə aparılmış işlər olmasayı, yəqin ki, həmin stansiyaların kiçik bağçalarında bir dənə də olsun ağac və ya ot göyməzdi. Həmin stansiya yaşlılıqları bütün dəmiryol xəttini təchiz edir və susuz işləyə bilməyən parovozları su ilə doydurur.

Doğrusu Uzun-Adadan başlayaraq, iki yüz altmış kilometr məsafədə uzanan sahədə görmüş olduğum bu qədər quru, səmərəsiz və heç bir vəchlə becərilmesi mümkün olmayan torpağı mən hələ bütün ömründə heç yerde görməmişdim. General Annenkov, Mixaylovsk qəsəbəsində tikinti işlərinə başlayanda, gəmilərdə xüsusi aparatların köməyi ilə edildiyi kimi o da Xəzər dənizinin duzlu suyunu şirin suya çevirməyə məcbur olmuşdu. Lakin buxar əldə etmek üçün su lazımdırsa, suyu buxara çevirmək üçün də kömür lazımdır. "XX əsr" oxucuları, yəqin ki, nə bir parça kömür, nə də bir parça odunun tapılmadığı belə bir ölkədə, lokomotivlərin necə qızdırıldığını öyrənmək istəyəcəklər. Belkə, Zakaspi dəmiryolunun esas stansiyalarında odun və ya kömür anbarları vardır? Qətiyyən belə deyildir. Burada, sadəcə olaraq, bir zamanlar Fransada ağ neftin işlənməye başladığı dövrdə Sent-Kler Devill<sup>1</sup> tərəfindən irəli sürülmüş ideyəni həyata keçirirler.

Maşınların ocağına neft istehsalından qalmış, Bakıdan və Dərbənddən qeyri-məhdud miqdarda gətirilən məhsulları töküb yandırlar. Bəzi stansiyalarda həmin yanacaqla doldurulmuş böyük və nəhəng çənlər qoyulmuşdur, bu çənlərdəki maye öz məşəyi etibarı

ile mineral yanacaqdır, bu mayeni lokomotivin yanacaq anbarına tökür, forsunka ilə seyrəldir və parovozların bu məqsəd üçün xüsusi qaydada düzəldilmiş ocaqlarında yandırlırlar. Neft həmçinin Volqada və Xəzər dənizinə tökülen digər çaylarda işləyən paroxodlarda da yanacaq kimi işlədirilir.

Zənnimcə, əgər desəm ki, bu yerlərdə təbii mənzərə bir o qədər də rəngarəng deyildir, yəqin ki, mənə inanarlar. Qumlu yerlərdə torpağın səthi düzəndir və duzlu suların yiğilib qaldığı durğun yerlərdə bu düzəndə daha çox hiss olunur. Torpağın üstündün belə bərk və hamar olması isə demiryol xəttini çəkmək üçün olduqca əlverişli bir imkandır. Burada yol çəkerkən heç bir tunel kiçik körpülər, heç bir mürekkeb və baha başa gələn mühəndis qurğuları lazımlılaşdır. Yalnız bezi yerlərdə çox böyük olmayan taxta körpülərə təsadüf olunur. Belə bir şəraitdə Zakaspi yoluñun hər kilometrinin qıyməti yetmiş beş min frankdan yüksək olmamışdır.

Yalnız Mərv, Buxara və Səmərqəndə çatanda bu şəhərlərin geniş yaşlılıqları səhradakı yeknəsəq təbii mənzərəni pozur.

İndi sərnişinlərle tanış olaq. Bu bir o qədər də çətin deyildir, çünki qatarın içində bu başdan o başa tamamilə sorbət gəzib-dolanmaq mümkündür. Burada özünü, hərəkət edən bir qəsəbənin baş küçəsində təsəvvür etmək üçün bir o qədər də zəngin fantaziyyaya malik olmaq lazımlı deyildir.

Sizin yadınıza salmaliyam ki, sirlı yesiyin yüksəldiyi yüksək vaqonu tenderin dəlinə qoşulmuşdur. Popovun xidmət otağı isə birinci sərnişin vaqonunun sol künçündədir.

Elə həmin vaqonda mən özərini çox dartmış və tekəbbürlü görünən, uzun, rəngli xalat geyimmiş, altından isə dəridən ikiyüzlü sıyrılmış uzunboğaz çəkmələri görünən bir neçə özbəkə tosadüf edirəm. Onların çox qəşəng gözləri var, saqqalları sıxdır, üzlərinin çizgileri incədir.

İki çinli sərnişin də elə həmin vaqonda üzbüüz əyləşmişlər. Cavan olanı pəncərəyə baxır. Qocası – Ta-lao-ye, yəni "yaşlı adam" – əlin-deki kitabı vərəqleyir. Bu kitab bir vərəqin otuz ikidən bir hissəsi həcmidə, mexmər cildli, ruhanının dua kitabını xatırladan ləp kiçik bir cilddən ibarətdir. Kitabı örtəndə onun cildi rezinle dərtılıb bağlanır. Məni təəccübəndirən budur ki, kiçik kitabın sahibi onu,

<sup>1</sup> Anri Sent-Kler Devill (1818–1881) – görkəmli fransız kimyaçı

çinlilər kimi yuxarıdan aşağı oxumur. Bəs elə isə onun oxuduğu bu kitab hansı dildədir? Bunu yoxlayıb öyrənmək lazımdır.

Yanaşı olan iki oturacaqdə Fulk Efrinel və miss Horatsiya Bluet əyləşmişlər. Onlar bir-biri ilə söhbət edir və nə isə bəzi rəqəmlər yazırlar.

Mən hardan bilim ki, bu söhbət zamanı işgūzar amerikalı əyilib işgūzar ingilis qadınının qulağına lirik şeirlər oxumur?

Lakin yaxşı bildiyim budur ki, Fulk Efrinel mənsiz də çox əla keçinə bilər. Mən öz tərəfimdən çox yaxşı və ağıllı hərkət etmişəm ki, səfər zamanı yolda darixmamaq üçün onun köməyinə müraciət etməyi heç əvvəlcədən nəzərdə tutmamışam. Yanki heç fikirleşmədən məni Albionun bu əzmə-büzəmə və yondəmsiz qızına dəyişdi.

Mən meydancaya çıxan qapını açıram, körpüküdkən keçib, ikinci vaqona daxil oluram.

Baron Veysnitserdörfer sağ kündə özü üçün əyləşmişdir. Bu tevton lap köstəbek kimi gözdən zəifdir və buna görə də burnunu dəmiryol soraq kitabçasının səhifələrinə sürtərək cədvəli izləyir və qatarın her bir stansiyaya təyin olunduğu vaxtda çatıb-çatmadığını öyrənməyə çalışır. Əgər qatar azacıq gecikirsə, bu hövseləsiz sərnişin qəzəbindən yeni-yeni səslər çıxarıv və Transasiya dəmiryolu idarəsi əleyhinə tədbirlər görəcəyi ilə hədələyir.

Ər-arvad Katerina da bu vaqondadır. Onlar özlərinə çox rahat yer seçmişlər. Kişinin kefi kökdür: o, şən halda zəvzəyir, əlleri ilə cürbəcür hərkətlər edir, gah arvadının əlinəndən və ya belindən yapışır, gah da ondan çox qətiyyətə yana çəkilir, başı tavana dəyə-dəyə nə isə "kənara" bəzi sözələr deyir. Xanım Katerina da utancaq bir halda gülümsəyir, əzilib-büzülür, əllərini bir-birine sürtür, künce tərəf yayılır, ərinə bəzi atmalarla cavab verir. Mən onların yanından keçəndə cənab Katernanın ürək kimi sixılıb bağlanmış dodaqlarında operetta motivinin necə havalandığını eşidirəm.

Üçüncü vaqonda xeyli türkmen, üç və ya dörd rus və onların arasında da mayor Noltis gedir. O öz həmvətənlərindən biri ilə söhbət edir. Əgər ilk dəfə sözə onlar başlasaydılar, mən özüm də məmən-niyiyətə söhbətlərinə qoşulardım. Lakin hələlik mən onlardan bir qədər aralı olmağa çalışacağam. Axi səyahət hələ yenice başlanmışdır.

Sonra mən vaqon-restorana gedib çıxıram. Bu o biri vaqonlardan üçde bir dəfə uzundur. Əslində, bu vaqon, ortasında ümumi stol qoyulmuş həqiqi bir salondur. Vaqonun qurtaracağının bir tərəfində bufet, o biri tərəfində isə mətbəx vardır, aşpaż və restoran müdürü orada möşğuldurlar, her ikisi rusdur. *Dining-car*<sup>1</sup>, mənim fikrimcə tamamilə rahatdır.

Sonra mən qatarın ikinci hissəsinə keçirəm, burada ikinci dərcəli sərnişinlər – daha çox qırğızlar toplaşmışdır. Bu qırğızların yanaqları qabarlıq, keçisaqqal, burunları ortadan batıq, dəriləri çox qaradır. Onlar müsəlman məzhəbini xidmət edirlər, özləri də ya Sibirle Çinin sərhəd vilayətlərində köçəri halda gəzib-dolaşan Büyük Ordaya, ya da Ural dağları ilə Aral dənizi arasındaki ərazidə yerləşən Kiçik Ordaya mənsubdurlar.

Şərqi Türküstana gedən iki nəfər noqay da burada yerleşmişdir. Bunlar tatar millətinin nümayəndələridir. Onların arasından Buxara və Səmərqəndin zəngin torpaqlarını şöhrətləndirmiş çoxlu müsəlman alimləri də çıxmışdır. Lakin demək lazımdır ki, Orta Asiyada yalnız elmle və ya tədrisle məşğul olub özün üçün ən cüzi bir güzəran temin etmək çətdindir, elə buna görə də həmin bu noqaylar mütərcim kimi hər yerde qulluq edir və öz xidmətlərini teklif edirlər. Lakin rus dili yayıldıqca, onların bu mütərcimlik sənətinin də gəliri tədricə azalır.

İndi mən öz siyahuma yazdığım bütün nömrələrin harada yerləşdiklərini bilirom və lazım olarsa, onları asanlıqla taparam. Mən indi şübhə etmirəm ki, Fulk Efrinel də, miss Horatsiya Bluet də, alman baronu və iki činli də, mayor Noltis və ər-arvad Katerina da, hətta yan tərəfdən ikinci vaqonun künçündə zeif kölgəsini gördüyüüm uzunböyülu və təkəbbürlü centlər özü də Pekin qədər bizimlə gedəcəkdir. Sərhəddən o tərəfə getməyen sərnişinlərə geldikdə isə deməliyəm ki, onlar məni qətiyyən maraqlandırırmı. Lakin mən hələ də yol yoldaşlarım arasında öz geləcək yazımın qəhrəmanını görmürəm, amma belə bir qəhrəmanın meydana çıxacağına ümidiyi itirmirəm.

Mən səyahət zamanı baş verəcək bütün hadisələri incəliklərinə qədər saatbasaat – mən nə danışıram? – dəqiqəbədəqiqə qeydə

<sup>1</sup> Vaqon-restoran (ing.)

almağı qərarlaşdırılmışam. Elə buna görə də gecənin qaranlığı düşməmiş ətrafa axırıncı dəfə göz gəzdərib tamaşa etmək üçün vəqonun meydançasına çıxıram. Fikrimdə tutmuşam ki, bir saatda qədər burada dayanaram, sıqar çökərəm, sonra isə qatarın uzun müddət dayanacağı Qızıl-Arvad stansiyası uzaq deyildir.

Mən ikinci vəqondan birinciə keçəndə mayor Noltisle üz-üzə gəlib toqquşuram. Hörmətlə konara çekilib ona yol verirəm. O da rus ziyalısına xas olan nəzakətlə mənə baş əyir və təşəkkürünü bildirir. Mən onun bu hərəketinə hörmətlə cavab verirəm. Bizim ilk görüşümüz beləcə hörmət və nəzakət qaydaları dairəsində başa gəlir, lakin burada vacib olan odur ki, bizim yaxınlaşmadığımız üçün ilk addım artıq atılmışdır.

Popov həmin dəqiqədə öz xidmət otağında yoxdur. Yük vəqonun qapısı açıq olduğuna görə mən belə bir nəticəyə gəlirom ki, qatarın rəisi yəqin, maşının yanına getmişdir. Sırlı yaşık sol tərəfdə öz yerindədir. Hələ saat yeddiinin yarısındır və hava tamamilə işiqlidr, buna görə də mən marağımı saxlayüb səbir etməliyəm.

Qatar səhra ilə sürətlə gedir. Bu səhraya Qaraqum, yaxud "qara qum" səhrəsi deyilir. Bu səhra Türküstanın cənub hissəsində Xivədən İran sərhədində qədər və şərq tərəfdə isə Amu-Darya çayınınadək uzanır. Əslində Qara dənizin suyu qara, Ağ dənizin suyu ağ, Qırmızı dənizin suyu qırmızı və Sarı çayın<sup>1</sup> suyu ne qədər sarıdır, Qaraqum səhrasının qumları da o qədər qaradır. Lakin bu rəngli adlar ne qədər qeyri-dəqiq olsa da, mən yənə həmin adları sevirem. Təbiətin mənzərəsində insanı şənləndirən həmişə rənglərdir, məgər coğrafiya özü də təbiətin bir mənzərəsi deyilmək?

Yəqin ki, bir zamanlar bu səhranın yerində böyük bir su hövzəsi olmuşdur. Xəzər dənizi getdikcə quruyacağı kimi, Aral dənizindən başlamış Pamir dağ silsiləsinə qədər uzanan bu böyük ərazidə güneş ziyalarının xeyli mərkəzləşməsi sayesində həmin su hövzəsi də tamamilə quruyub yoxa çıxmışdır.

Qaraqum səhrasında çox qəribə bir sürətlə güclü küləklərin gah dağıtdığı, gah da böyüdüyü xeyli qum təpələri əmələ gəlir. Ruslar bu qum təpələrini "barxan" adlandıırlar, bu təpələrin hündürlüyü on metrdən otuz metrə qədər çatır və şimaldan əsən qasırğalı

küləklər böyük bir qüvvətlə bu qum təpələrinisovurub cənuba təref qovur, bu isə Zakaspi dəmiryolu üçün daim çox ciddi tehlikə yaradır. Buna görə də qum axınlarının qarşısını almaq üçün qəti tədbirlər görmək lazımdır. Əgər her şeyi əvvəlcədən ölçüb-biçən və dəmiryolu xətti üçün elverişli yer hazırlayan təbiət barxanların öz yerini dəyişməsinin qarşısını almaq üçün lazımlı olan vasitələrə də qayğı göstərməmiş olsayıdı, yəqin ki, general Annenkov çox çətin bir vəziyyət qarşısında qalardı.

Həmin qum təpələrinin döşündə tikanlı kollar bitir – yulğun, ulduzsayağı gül açan qanqal və rusların daha az elmi bir dillə "saqsaul" adlandırdıqları "haloxylon ammodendron" bitir. Saqsaulun uzun və qüvvətli kökləri Şimali Avropada qum axınlarının qarşısını almaq üçün istifadə olunan və kol növlü bitkilər qrupundan olan "hippophac-rhannoides" in kökləri kimi torpağın dərinliklərinə işleyir və yeri bərkidir.

Dəmiryol xəttini çəkən mühəndisler yolun müxtəlif yerlərində həmin saqsaul kollarına bərkidilmiş güllü torpaq bəndlər əlavə etmiş, yolun daha çox tehlikəli yerlərini ise çəpərləmişlər.

Bu ehtiyat tədbirləri tamamilə zəruridir! Lakin əgər yolun tehlikəsizliyi təmin olunmuşsa, sərininlerin veziyəti qətiyyən buna bənzəmir. Külek səhrada qızılış qumu və ağ duzlu tozu sovurub göye qaldıranda, sərininler üçün bir o qədər də asan keçmər. Hələ yaxşı ki, bizim səfər zamanı iyun, iyul və avqust aylarında olan güclü bürkү yoxdur.

Cox təsəffüf ki, mayor Noltis bu zaman meydançaya çıxməq və Qaraqum səhrasının təmiz havası ilə nefəs almaq fikrinə düşmür. Mən ona yol çantamı ağızına qədər dolduran elə "Lond" sıqarı tekli edərdim, o isə öz növbəsində, dəmiryol soraq kitabçasında qeyd olunmuş Cəbel, Nebitdağ, Qazancıq, Uşaq, Qızıl-Arvad kimi stansiyalar haqqında nə bilsə hamisini mənə nağıl edərdi. Lakin mən hełelik onu narahat eləməyə cesər etmirməm. Amma biz onunla səhəb etseydik, nə qədər maraqlı olardı. Axi o, hərbi həkim kimi general Skobelevin və Annenkovun səfərlərində bəlkə də, iştirak etmişdir. Bizim qatarımız sürətini azaltmadan, kiçik stansiyaların yanından qısa bir fitlə keçəndə mən bu stansiyalardan hansının o zaman hərbi döyüş meydanına çevrildiyini mayordan soruşub öyrə-

<sup>1</sup> Çindəki Xuanxe çayı nəzərdə tutulur.

nərdim. Men elə oradaca rus qoşunlarının Türküstana səfəri haqqında maraqlı təfərrüat öyrənirdim, o işe, əlbətə, mənim maraqlandığım hər şey haqqında kifayətləndirici cavablar verməyə çalışardı. Axi mən bütün bu dediklərimi öyrənmək üçün yalnız ona və bir də... Popova ciddi surətdə arxayı ola bilərdim.

Yeri gəlmışkən deyim: Popov na üçün öz kupesinə qayıtmır? Belə hesab etmək olar ki, yaxşı sıqardan heç o da imtina etməzdə! Onun maşinistlə səhbəti, deyəsən heç bir zaman qurtarmayacaqdır!

Lakin budur, o, yüksək vaqonun qabaq meydancasında görünür, meydancadan keçir, qapını örtür, bir dəqiqəlik arxa meydancada dayanır. O deyəsən, öz yerinə getmək istəyir... elə bu zaman sıqar tutmuş bir el ona tərəf uzanır. Popov gülümsəyir və... iki sıqardan çıxan ötrü tüstü dumani havada bir-biri ilə birləşir.

Men, deyəsən, bizim qatarın rəisi on ildən bəri Zakaspi dəmiryolu qulluq etdiyini demişdim. O, Çin sərhədinə qədər bu yerləri çox yaxşı tanıyor və Böyük Transasiya yolu adını almış bu dəmiryol xətti ilə artıq beş-altı dəfə gedib-gəlməmişdir.

Deməli, Popov hələ Zakaspi dəmiryolunun Mixaylovsk qalası ilə Qızıl-Arvad stansiyası arasındaki birinci hissəsində gedib-gələn qatarlarda işləmişdi, həmin birinci hissə isə 1880-ci ilin dekabrında tikilməyə başlamış və on ay sonra, yəni 1881-ci ilin dekabrında qurtarmışdı. Beş il sonra, yəni 1886-ci il iyulun 14-də birinci lokomotiv Mərv stansiyasına gəlmış, on sekiz aydan sonra isə ilk lokomotivi Səmərqəndə alqışlamışdır.

İndi Türküstandan keçən dəmiryolu Çin tərəfdəki dəmiryolu xəttinə gəlib dironmışdı, beləliklə də, bu yol polad bir lent kimi Xəzər dənizindən Pekinə qədər uzanırdı.

Popov bütün bunların hamisini danışanda, mən ondan Çine gedən yol yoldaşları haqqında sorğu-sualı başladım. – Onlar kimdir, bu mayor Noltis deyilən adam kimdir?

– Mayor, – Popov mənə cavab verdi, – bir çox illər Türküstan vilayətində qulluq etmişdir, indi isə onu Pekinə təyin etmişlər ki, orada bizim həmvətənlerimiz üçün hərbi xəstəxana təşkil etsin.

– Bu mayor Noltis mənim xoşuma gəlir, – mən qeyd etdim. – İstərdim ki, tezliklə tanış olun. – O da sizinlə tanış olmağa sevinər, – Popov cavab verdi.

– Bəs Uzun-Adada qatara minmiş bu iki nəfər çinli kimdir? Siz onların haqqında nə bilişiniz?

– Cənab Bombarnak, onların haqqında yük kağızlarının üstündə yazılmış adlarından başqa heç nə bilmirəm.

– Xahiş edirəm, o adları mən deyin.

– Kiçiyinin adı Pan Šao, böyüyünün adı isə Tio Kindir. Belə görünür ki, onlar bir neçə il Avropana soyahət etmişlər, lakin buraya onların haradan goldiklərini bilmirəm. Belə zənn edirəm ki, Pan Šao varlı ailədəndir, cünki şəxsi həkimini onu müşayiət edir.

– O şəxsi həkim Tio Kindir?

– Bəli, doktor Tio Kindir.

– Onların ikisi də yalnız Çin dilində danışır?

– Yəqin ki, elədir. Hər halda mən onların bir dəfə də olsun hər hansı bir başqa dilde danışdıqlarını eşitməmişəm.

Bu məlumatı Popovdan alandan sonra mən öz dəftərcəmədə gənc Pan Šao üçün boş qoyulmuş 9-cu və doktor Tio Kin üçün 10-cu nömrəni doldururam.

– O ki qaldı amerikalı... – Popov sözünü davam edir.

– Bəli, onun adı Fulk Efrineldir, – mən onun sözünü tamamlayıram, – ingilis qadınının adı isə miss Horatsiya Bluetdir. Onları mən təniyirəm və çətin ki, onlar haqqında siz mənə yeni söz deyə biləsiniz.

– Cənab Bombarnak, siz bu iki nəfər haqqında mənim nə fikirdə olduğumu bilmək istoyırsınız?

– Cox istoyırem!

– Pekinə çatanda miss Horatsiya Bluet çox asanlıqla dönüb miss Efrinel ola bilər.

– Allah onların ikisini də xoşbəxt etsin, cünki onların ikisi də elə bil bir-biri üçün yaranmışdır.

– Mən görürəm ki, deyəsən, bu barədə bizim fikirlərimiz düz gəlir.

– Bəs bu iki nəfər fransız neçə... Bu ince ər-arvadı deyirəm, – mən soruşuram, – onlar necə adadır?

– Məgər onlar özləri bu baroda size deməyiblər?

– Yox.

– Narahat olmayıñ, özləri deyəcəklər. Əger bu məsələ sizi çox maraqlandırırsa, onların sənəti yüklerin üstündə yazılmışdır.

– Yaxşı, onlar nə senetin sahibidir?  
– Onlar komik aktyorlardır, icarəyə götürülmüşlər, gedib Çində oyun göstərəcəklər.

– Komik aktyorlardır? Aha, onların qəribə davranışları və hərəkətləri, işarə və ədaləti indi mənə aydın olur! Axı bu cənab Katerina nə üçün dənizçilərə məxsus şivədə danişir?.. Bunu izah etmək lazımlı gələcəkdir.

– Cənab Popov, siz bu artistlərin anplasını bilmirsiniz?  
– Nəcə bilmirəm, on birinci komikdir.  
– Baş arvadı?  
– Subretkadır, həmişə qulluqcu rolunda çıxış edir.  
– Baş bu ince ər-arvad hansı şəhərə gedir?  
– Şanxaya gedirlər. Onların ikisi də Çində yaşayan fransızlar üçün təşkil olunmuş teatra davət edilmişlər.

Bu lap elə oldu! Deməli, mən onlara söhbət edəndə teatr, səhne arxası məsələləri, əyalət dedi-qoduları haqqında danışacağam və əger Popova inansaq, deməli, mən çox asanlıqla həm bu şad komiklə, həm də onun insanı heyran edən yoldaşı ilə tanış olacağam. Lakin onların arasında mənə lazımlı olan romantik, xəyalında olduğum qəhrəmanı tapa bilmeyəcəyəm!

O ki qaldı təkəbbürlü centimənə, qatar rəisi onun haqqında sandıqlarının üstündə yazılmış ünvandan başqa heç nə bilmir. Həmin ünvan isə belədir: Travelyanşirdəki Travelyan – Holand ser Frensis Travelyan.

– Bu cənab, onunla söhbət edəndə cavab verməyi lazımlı bilmir,  
– Popov əlavə edir.

– Nə etmək olar, deməli, mənim səkkizinci nömrəm lal rolu oynamalı olacaqdır.

– Yaxşı, baş bu alman? – soruşuram.  
– Baron Veysnitserdörfer?  
– Bəli. Deyəsen, o da Pekine qədər gedir, hə?  
– Pekine qədər və hələ ordan da o tərəfə, cənab Bombarnak.  
– Ordan da o tərəfə?  
– Bəli, o tərəf... O, dövr-aləm seyahətinə çıxıbdır.  
– Dövr-aləm seyahətinə?  
– Bəli, özü də otuz doqquz günü!

Deməli, öz heyretli dövr-aləm seyahətini yetmiş üç günə başa vurmuş missis Bislentdən sonra, həmin seyahəti yetmiş iki günə başa vurmuş miss Nelli Blaydan sonra, eyni seyahəti yetmiş günə başa çatdırmağa müvəffeq olmuş möhtərəm Trendən sonra indi bu alman, belə bir xeyala düşübür ki, dövr-aləm seyahəti üçün otuz doqquz gün ona kifayət edəcəkdir!

Doğrudur, bizim günlərdə bir yerdən başqa yerə hərəkət etmək süreti xeyli artmışdır, yollar tekniləşdirilmişdir, demiryol xətləri daha uzaqlara çəkilmişdir. Prüssiyannı paytaxtından Pekine qədərki məsafəni on beş güne getmeye imkan veren böyük Transasiya dəmiryol xəttindən istifadə edərək, baron Süveyş kanalından və Singapurdan keçmədən öz yolumu iki dəfə azalda bilər.

– Lakin o heç bir zaman axıra qədər gedib çatmayacaqdır! – deye bildirirəm.

– Siz nə üçün belə düşünürsünüz?

– Çünkü o həmişə gecikir. Tiflisdə az qala qatarı əldən buraxacaqdı. Bakıda isə onun paroxoda golib çatmayı bir möcüze oldu...

– Axı Uzun-Adada o, qatara lap vaxtında golib çatmışdı...

– Buna baxmayaraq, cənab Popov, mən yene də bu fikirdəyəm ki, əger bu alman “dövr-aləm yanşalarında” amerikalıları və amerikalı qadınları ötüb keçsə, mən buna lap məttəl qalaram!

## YEDDİNCİ FƏSİL

Xəzər denizinin iki yüz qırx iki verstliyindəki Qızıl-Arvad stansiyasına, qatar cədvəl üzrə nəzərdə tutulan saat – yeddinin əvvəzine axşam saat yeddi otuz dəqiqədə golib çatdı. Qatarın bu gecikməsi baronun hər dəqiqə bir söz deyib, danlaq yağıdılmamasına sebəb oldu.

Qızıl-Arvadda qatar düz iki saat dayanır. Hərçənd ki, gün qüruba meyil edirdi, lakin mən vaxtimi ruslardan, iranlılardan və türkmenlərdən ibarət iki min nəfərdən çox əhalisi olan kiçik şəhəri gözib-dolaşmağa sərf etməyi qərara almışam. Həm də burada baxılış bir şey yoxdur: nə şəhərin özündə, nə də onun etrafında heç bir bitki, hətta bir dənə palma da yoxdur. Hər tərəf kiçik bir çaydan suvarılan otlaq və taxıl zəmilərindən ibarətdir.

Major Noltisi mənə yol yoldaşı, daha doğrusu, bələdçilik etməklə, tale mənim üzümə gülmüşdür. Bizim onunla tanışlığımız çox sade oldu. Biz platformaya çıxan kimi mayor mənə tərəf gəldi, mən də ona yaxınlaşdım.

— Cənab, — ona müraciət etdim, — icazə verin özümü təqdim edim, Klodius Bombarnak, fransızam, "XX əsr" qəzetinin müxbiriym, siz isə — rus ordusunun mayoru Noltis. Pekinə gedirsiniz, mən də oraya gedirəm. Sizin dilinizi bilirəm, siz isə çox ehtimal ki, mənim dilimi bilirsınız.

Mayor başını tösdinqedici bir ifadə ilə tərpətdi.

— Belədir, mayor Noltis, uzun müddət Mərkəzi Asiyadan keçdiyimiz zaman bir-birimizə yad olub qalmadıqansa, yaxından tanış olmağımız daha yaxşı deyilmi? Ola bilər ki, biz yalnız yol yoldaşı devil, həmçinin xeyirxah dost olaq. Siz bu yerləri o qədər yaxşı tanıyrımsız ki, mən məmənnuniyyatla və sevincə sizdən xeyli şey öyrənə bilərəm...

— Sizin qulluğunuzda hazırlam, cənab Bombarnak, — mayor mənə təmiz fransız dilində cavab verdi.

Sonra isə gülümsünərək əlavə etdi:

— O ki qaldı sizin məndən "öyrənməyinizə", əgər hafizəm korlanmamışsa, sizin məşhur tənqidçilərdən biri gərək ki, belə demişdir: fransızlar yalnız özleri bildikləri şeyləri öyrənməyi sevirlər.

— Mən görürəm ki, mayor, siz Sent-Bevi oxumusunuz. Mən məmənnuniyyatla belə hesab edə bilərəm ki, bu vasvası akademik ümumiyyətlə haqlı imiş. Lakin bu ənənənin əksinə olaraq, mən yalnız bilmədiyimi öyrənməyə cəhd edirəm. Məsələn, mənim rus Türküstənə dəxli olan məsələlərdən qətiyyən başım çıxmır.

— Tamamilə sizin ixtiyarınızdayam, — mayor mənə cavab verir. — Mən general Annenkovun böyük işləri haqqında, həmin işləri şəxşən görmüş bir şahid kimi sizə nağıl etməklə özümü xoşbəxt hesab edirəm.

— Size təşəkkür edirəm, mayor Noltis. Mən fransızam və rusdan bundan az bir lütfkarlıq gözləmirdim.

— Əgər siz icazə versanız, — mayor cavab verir, — mən "Danişev" dən məşhur bir kələmi sizin yadınıza salardım: "Nə qədər ki, fransızlar və ruslar mövcuddur, həmişə belə olacaqdır".

— Bayaq dediyiniz Sent-Bevdən idi, indi isə Dümə-oğuldan<sup>1</sup> danışsınız! — men öz heyretimi bildirdim, — belə çıxır ki, mayor, mən əsil bir parisli ilə üz-üzə gelmişəm.

— Peterburqdan olan parisli ilə, cənab Bombarnak.

Bu sözlerdən sonra biz bir-birimizin əlini dostcasına sıxışırıq. Bir dəqiqə sonra isə birlikdə şəhəri gəzirdik və mən mayor Noltisdən bəzi şeylər öyrəndim.

1885-ci ilin axırında general Annenkov dəmiryol xəttinin iki yüz iyirmi beş kilometr uzunluğunda olan birinci hissesini Qızıl-Arvad stansiyasına çatdırmışdır. Yolun bu hissəsinə yüz altmış beş kilometri, bir damcı bele suyu olmayan quru və boş səhrədan keçmişdir. Lakin bu qeyri-adi işin necə həyata keçirildiyi haqqında danışmadan əvvəl, mayor Noltis, Türküstən işğalını və onun bütünlükle Rusiyaya birləşdirilməsini hazırlamış olan bəzi hadisələri mənim yadına saldı.

Ruslar hələ 1854-cü ilde Xiv xanını Rusiya ilə ittifaq mütqaviləsi bağlamağa məcbur ediblər. Sonra sürətli Şərqə tərəf irəliləyişi davam etdirərək, onlar 1860 və 1864-cü illərdə Kokand və Buxara xanlıqlarını işğal etmişlər. Daha iki il keçdən sonra İrcar və Zirabulaq yaxınlığındakı vuruşmalarдан sonra Səmərqənd xanlığı da onların hakimiyyəti altına keçmişdir.

Bütün bunlardan sonra Türküstənə cənub hissəsini, xüsusilə İranla həmşərhəd olan Goy-Təpə vahəsini elə keçirmək qalırdı. General Lomakin və general Lazarev bu məqsədlə 1878 və 1879-cu illərdə hərbi səfərə çıxmışdilar, lakin tekinlər onları möglübliyyətə uğratmışdır. Belə olduqda, həmin vahenin alınması işi Plevna qəhrəmanı general Skobeleva tapşırılmışdır<sup>2</sup>.

General Skobelev öz orduları ilə Mixaylovsk körfəzinə çıxmışdı — o zaman hələ Uzun-Ada limanı yox idi — və generalın səhrədan

<sup>1</sup> Aleksandr Dümə (1824-1895) — məşhur fransız yazılışı Aleksandr Dümənin (Dümə-atanın) oğludur, bir çox pyeslərin və romanların müəllifidir. Onun romanlarından birinin qəhrəmanı rus olduğuna görə, osor "Danişev" adlanır. Jül Vern hər iki Dümə ilə dost olmuşdur.

<sup>2</sup> Çar hökuməti Türküstənə müstəməlo idarə sistemi və horbi-polis üsul-idarəsi yaratmışdı. Buna baxmayaq, Rusiya ilə birleşmək, bu böyük vilayətin inkişafı üçün müsbət rol oynamasıdır, cüntü ki birleşmənin noticesində yerli olahının çox əziyyət çəkdiyi feodal mühərribələri və basqularına son qoyulmuşdu. Habelə köləlik və qul ticarəti ləğv edilmişdi. Zakaspi dəmiryolunun çəkilməsinin böyük iqtisadi və ictimal nəticələri oldu.

keçib getməsini asanlaşdırmaq üçün onun köməkçisi general Annenkov strateji dəmiryol xəttini tikdirmişdi ki, bu xətə on ayın ərzində Qızıl-Arvad stansiyasına qədər çatdırılmışdı. Yolu tikən mühəndislerin fikrincə, həmin dəmiryol yalnız hərbi əhəmiyyətə deyil, habelə iqtisadi əhəmiyyətə də malik olmalı idi.

İşin sürətinə görə mənim yuxarıda dediyim kimi, Uzaq Qərbdə amerikalıları ötüb-keçən rus mühəndisləri bu yolu belə çəkmişdilər.

General Annenkov, hər şeydən əvvəl, otuz doqquz vaqondan ibarət tikinti qatarı təşkil etmişdi, onun düzəldiyi bu qatara: zabitlər üçün nəzərdə tutulan dörd ikimərtəbeli vaqon, fehlələr və esgərlər üçün nəzərdə tutulan iyirmi ədəd ikimərtəbeli vaqon, bir vaqon-restoran, dörd vaqon-mətbəx, bir ədəd səhiyyə vaqonu, bir ədəd vaqon-teleqraf, bir ədəd vaqon-dəmirçixana, bir ədəd ərzaq saxlamaq üçün vaqon-anbar və bir ədəd ehtiyat vaqonu daxil idi. Daha doğrusu, bu qatar həm təkərlər üzərində hərəkət edən emalatxanalardan və həm də min beş yüz nəfər hərbiləşdirilmiş fəhlə və qulluqçunun yerləşdiyi və təminat aldığı kazarmalardan ibarət idi. Tikinti qatarı dəmiryol xəttinin rəsəsləri döşəndikcə, tədriclə irəli gedirdi. İşlər hər biri altı saat olmaqla, iki növbədə aparılırdı. Tikinti işçilərinə kömək üçün yerli əhalidən çadırında yerleşmiş on beş min fəhlə səfərberliyə alınıb işə cəlb olunmuşdu. İş yeri dar dəmiryolu xətti ilə rəsəslərin və şpalların gətirildiyi Mixaylovsk qalası ilə birləşdirilmişdi.

Belə bir şəraitdə, həmçinin bu yerin səthinin düz olması sayəsində hər gün səkkiz kilometr yol çəkmək mümkün olurdu, halbuki Birləşmiş Ştatların düzənliliklərində gündə dörd kilometrdən artıq yol çəkilmirdi. Həm də burada işçi qüvvəsi bir o qədər də baha deyildi: vahadə yaşıyanlara ayda qırx beş frank, Buxaradan işə gələnlərə isə bundan da az – gündə əlli santim<sup>1</sup> verilirdi.

Beləliklə, Skobelevin əsgərləri tədricən Qızıl-Arvad stansiyasına gəlib çıxmış, daha sonra isə yüz əlli kilometr cənub-səqrət tərəfdə olan Goy-Təpəyə göndərilmişdi. Bu şəhər yalnız ətrafindakı istehkamlar dağılıqlıdan və şəhəri müdafiə edən iyirmi beş min nəfər öldürdükdən sonra təslim olmuşdur; lakin bu zaman Axal-Təkə vahesi artıq rusların əlində idi. Bunun ardınca, əvvəller Merv şəhərinin sərkərdəsi

<sup>1</sup> Santim – o zamankı rus pulu

Qulu xanın əleyhinə mübarizədə rus çarından kömək gözləyən Atək vahəsinin sakinləri də ruslara tabe olmaqdə gecikmədilər. Tezliklə iki yüz əlli min Merv türkmeni də onlardan nümunə götürdü və ruslara tabe oldu, 1886-ci ilin iyul ayında isə Merv stansiyasına birinci lokomotiv geldi.

– Bəs ingilislər, – mən mayor Noltisden soruşdum, – onlar Rusiyanın Mərkəzi Asiyadakı bu müvəffəqiyyətlərinə nə gözlə baxırdılar?

– Əlbətə, paxılıqla, – mayor cavab verdi. – Siz özünüz bir anlığa fikirləşin, axı rus dəmiryolu gedib Hind demiryolu ilə deyil, Çin demiryolu xətti ilə birləşmişdir. Zakaspi dəmiryolu indi Herat – Dehli demiryol xətti ilə rəqəbat aparır, həm də bizim Türküstanda işlərimiz yaxşı getdiyi halda, ingilislərin Əfqanistanda işləri bir o qədər de yaxşı getməmişdir<sup>1</sup>. Onu da deyim ki, siz bizim vaqonda gedən cələmənə heç diqqət etmisinizmi?

– Əlbətə, diqqət etmişəm. Bu, Travelyanşirdəki Travelyan-Holand ser Frensis Travelyandır.

– Bəli, elədir, lakin siz, bizim burada heyata keçirdiyimiz işləri görəndə ser Frensis Travelyanın necə bir nifrətli ciyinlərini dardlığıni hiss etmisinizmi? O, sanki öz millətinin hədsiz-hesabsız paxılıq hissini özündə təcəssüm etdirir. Axı İngiltərə heç bir zaman onunla razi olmaz ki, Britaniya dəmiryolları Hind okeanının sahilərinə çatıb dayandığı halda, bizim dəmiryollarımız Avropadan Sakit okeana qədər gedib çıxacaqdır!

Biz Qızıl-Arvad stansiyasının küçələri ilə gəzərek, saat yarımdə beləcə söhbət etdik. Vaxtımız qurtarmışdı, mayorla birləkədə vağzala qayıtmaga tölsərdik.

Təbiidir ki, biz yalnız bu görüşlə kifayətlənə bilmezdik və buna görə də mayor Noltisə şərtləşdik ki, o, üçüncü vaqondakı öz yerində imtiyad edərək, mənim olduğum birinci vaqona keçəcəkdir. Biz

<sup>1</sup> Ingilislər 1878-ci ilde Əfqanistana girəndə uzun müddət və əsaslı məqavimətə rast geldilər. Azadlıq müharibəsində əfqanlı dəfələrlə ingilisləri ciddi möglübüyyətə uğratırlar.

Orta Asiyada da çar hökuməti ilə Britaniya imperiyasının monafcları toqquşurdu. Ingilislər Türküstən Rusiya birleşdirilməsinə mane olmaq üçün əllorundan gələn hər şeyi edirdilər, lakin bu birleşməye mane olma bilmediyik. Ingilterə-Rusiya müناسibətləri o qədər gərginləşdi ki, 80-ci illerdə bir neçə dəfə az qala müharibə baş verəcəkdi.

övvoller onunla eyni bir şəhərdə yaşayırıq, indi isə ev qonşusu, hətta daha doğrusu – bir otaqda yaşayan dostlar olacaqıq.

Saat doqquzda qatarın tərəpnəməsi üçün siqnal verilir. Qatar Qızıl-Arvad stansiyasını tərk edərək cənub-şərqə, İran sərhədi boyunca Aşqabada tərəf irolılıyır.

Yarım saat mayorla yene de müxtəlif işlər haqqında söhbət edirik. Onun dediyinə görə, əgər günəş üfüqün arxasında gizlənməsəydi, mən uzaqda Krasnovodsk körfəzi üzərində yüksələn böyük və kiçik "Asiya Balkanlarının" son zirvələrini görə bilirdim.

Bizim yol yoldaşlarımızın eksəriyyəti artıq çoxdanıdır ki, məhərrətə düzəlmış mexanizmin köməyi ilə öz oturduqları yerləri çarpayıa çevirərək, gecə üçün hazırlıq görmüşdülər. Bele çarpayılarda başı yastığa qoyub uzañmaq və heç bir narahatlıq hiss etmədən adyala bürünüb yatmaq mümkündür. Burada yatmaq yalnız narahat vicedanlı adamlar üçün bir qədər çətin ola bilərdi.

Bələ görünür ki, mayor Noltis özünü heç bir işdə günahkar saydı. O mənə rahat və xeyirli gecə arzuladı, bir neçə dəqiqədən sonra mömin bəndə kimi yuxuya getdi.

Mənim isə heç yatmaq fikrim yoxdur. Sırlı yesik və onun sakini haqqındaki fikirlər mənə rahatlıq vermir. Necə olur olsun, elə bu gecə onunla əlaqə yaratmalıyam. Bu fikirlərin təsiri altında birdən-birə yadına düşür ki, bu cür orijinal səyahət edən başqa qəribə adamlar da olmuşdur. Herman Seytunq adlı bir avstriyalı dərzi 1889, 1891 və 1892-ci illərdə üç dəfə beləcə yesikdə Vyanadan Parisə, Amsterdamdan Brüsselə və Antverpendə Xristiyaniyə getmişdir, Erres və Flora Anqlora adlı iki nəfər barselonalı isə toydan sonra İspaniya və Fransada bal ayı səyahətlərini konserv yesiyində keçirmişlər.

Lakin ehtiyat üçün Popovun gecələməyə öz yerinə getmesini gözləmək lazımdır. İndi qatar yalnız Göt-Tepədə gecə saat birdə dayanacaqdır. Mən bələ hesab edirəm ki, Qızıl-Arvad stansiyası ilə Göt-Tepə stansiyası arasındakı məsafədə Popov yaxşıca yatıb yuxusunu almaq imkanını əldən buraxmayacaqdır, bu zaman mən də öz planımı həyata keçirə bilərəm. Ya indi, yaxud heç bir zaman!

Birdən-birə məni heyət bürüdü. Fikirleşdim ki, əgər xeyirxah camaatdan pul qoparmaq üçün yesikdə gedib-gelməyi özü üçün ikinci

sənətə çevirən o məşhur Seytunq yesiyin içində olarsa, onda nə edərəm? Yəqin ki, elə belədir... Bəli, yesiyin içindəki elə o lənətə gəlməsidir!.. Lakin o məni qətiyyəm maraqlandırır. Bir də ki, yesiyin yanında hər şey aydın olar, mən o adamı foto şəkillərindən tanıyıram, bərkə düşse, onun özündən də bir fayda görmək olar...

Yarım saatdan sonra qabaq meydançadakı qapı bərk örtüldü. Deməli, qatar reisi öz kuplesinə girdi... mən o saat yüksək vaqonuna getmək fikrinə düşdüm. Lakin hełe bir qədər səbir etməliyəm, qoy Popov lap bərk yuxuya getsin.

Güclə işıqlanan vaqonlarda tam sakitlikdir. Bayırda isə göz-gözü görməyon zülmət gecədir. Qatarın gurultusu sərin küləyin viyiltili ilə birləşir.

Mən ayağa qalxıram, lampalardan birinin üzərindəki pərdəni çəkib saatə baxıram...

On birdən bir neçə dəqiqə keçmişdir. Göt-Tepə stansiyasına qədər hełe iki saat qalır.

İşə başlamaq vaxtı gəlib çatmışdır. Mən ehmalca yatanların arasından keçib vaqonun qapısına yaxınlaşır, astaca qapını açır və çalışıram ki, heç kəs eşitməsin, heç kəsi oyatmayım.

Budur, mən, hər tekan vaxtı atılıb-düşən tamburun qabağındakı meydançaya çıxıram. Səhranın üzərində gecə çox qaranlıqdır, mənə elə golir ki, sanki hər tərəfdən zülmətə bürünmüş sahilsiz bir okeanda uzun gəmide gedirəm.

Qatar reisinin kuplesindən, pərdənin arasından zəif işıq gəlir. Bu işıq sənənə qədər gözləyimmi? Yox, yəqin ki, işıq elə səhərə qədər bəle yanacaqdır.

Hər halda Popov yatmayıbdır – mən onun qımlıdanlığıni eşidirəm.

Meydançada dəsteklərdən yapışib dayanmışam. Bir qədər əyilib irəli baxır və lokomotivin ön tərəfindəki lampa projektorunun yaratdığı işıq zolağını görürməm. Məndə bələ bir təsəvvür yaranır, guya qarşımızda odlu bir yol uzanır. Başının üzərindən parça-parça buludlar sürətli və dağınıq halda uğub gedir, buludların arasında bir neçə ulduz sayılır. Budur, mən Cassiopeya ulduzunu, şimal tərəfdəki Kiçik Ayı bürcünü, başının lap üstündə isə Lira bürcündəki Veşa ulduzunu görürməm.

Bir qədər gözlədikdən və ətrafin tamamile tehlükəsizliyindən arxayı olandan sonra mən körpücükdən birbaşa yüksəqonuna keçirəm. Qapı ancaq siyirmə ilə bağlıdır.

Mən qapını açır və yaqona daxil oluram. Bunu çox ehmal edirəm ki, Popovun və xüsusilə də "könüllü məhbusun" diqqətini cəlb etməyim.

Yüksəqonunda pəncərə yoxdur, yaqonun içi qapqarlanğıdır, burda yalnız fəhmələ yerimək mümkündür. Buna baxmayaraq, mən yenə də düzgün istiqamət seçirəm. Yadimdadır ki, sirlə yesik qapının giricəyinin sol tərəfində qoyulmuşdur. Başlıcası budur ki, qaranlıqla hər hansı bir sandığa və xüsusilə də Fulk Efrinelin şeylərinə ilişib toxunmayım. Əger onun yesiklərindən biri yerində tərəpnib düşsə və sünü dişlərlə dolu kağız zərflər dağlısa, onun necə hay-küy qoparacağını təsəvvür edirəm...

Ehtiyatla sirlə yesiyo yaxınlaşırıam. Əllərim yesiyo kənarları ilə sürüşərək, o qədər ehmal hərəkətlə onu araşdırır ki, milçək özü də bu qədər cəhiyatla uça bilmezdi.

Əyilib qulağımı yesiyo divarına direyirəm.

Heç ne eşidilmir. Nəfəs alan da yoxdur.

Nyu-Yorkdakı Strong Bulbul və K<sup>o</sup> ticaret evinin kağız zərflərə doldurulub yesikləre yüksəlmış məhsulu belə, bu qədər sessiz və dinməz ola bilmezdi.

Birdən-bire məni qorxu hissi bürüyür, ona görə qorxuram ki, müxbirlik ümidiyim qəflətən boşça çıxa bilər. Mən o zaman, "Astra"nın göyərtəsində olarkən, sehv etmişəm ki? Bəlkə, bu yesikdən gələn nəfəs və asqırıq səsini yuxuda eşitmışəm? Doğrudandamı bu yesiyo içinde heç kəs, hətta Seytunq özü də yoxdur? Bəlkə, doğrudan da bu yesiyo içinde Çinin Pekin şəhərində Sha-Xua küçəsində yaşayan xanım Zinka Klork tərəfindən sıfariş edilmiş güzgülər qablaşdırılmışdır?

Yox! Bu yesik nə qədər sessiz-səmirsiz görünse də, bir neçə dəqiqədən sonra hiss etdim ki, onun içinde ne isə tərəpnir. Budur, bu tərəpnis getdikcə güclənir. Mən gözleməyə başlayıram, belkə, yesiyo qapığı aralanacaq və oradakı mehbus temiz hava almaq üçün dustaqlıqdan bayırə çıxacaqdır.

Göze görünməmək üçün yaxşısı budur ki, yaqonun lap küncündə taylardan ikisinin arasına girib gizlənəm. Qaranlıq olduğuna görə bürda qorxmali bir şey yoxdur.

Birdən zeif və sərt bir saqqılıt eşidilir. Burada daha heç bir sehv ola bilmezdi: kibrıt çekilmişdi...

Bunun ardınca yesiyo ətrafında açılmış dəliklərdən zəif bir işq görünür.

Hər şey aydın! Əvvəller, mən bu məhbusun canlı varlıqlar sırasında tutduğu yer barədə fikirleşəndə, sehv edə bilərdim, indi isə inamlı deyə bilərəm ki, bu məhbus adamdır, yaxud... oddan istifadə etməyi və habelə kibrıtla davranışlığı bacaran meymundur. Bəzi soyahalar təsdiq edirlər ki, bu cür meymunlar doğrudan da vardır, lakin mən belələrini görməmişəm, sözdür, deyirlər, inanmaq da olar.

Etiraf edim ki, daxildən məni bir həyəcan bürümüştür, quruyub yerimdə qalmışam, mümkin qədər çalışıram ki, tərəpnemeyim.

Bir dəqiqə, iki dəqiqə keçir... Yesiyo qapısı açılmış. Naməlum məhbus, deyəsən, heç ordan çıxməq istəmir...

Mən ehtiyat üçün yene də gözləyirəm. Sonra məndə işqdan istifadə etmek fikri əmələ gelir. Yesikdəki dəliklərdən içəri baxacağam...

Ayağa qalxıram, ehmalca yaxınlaşırıam... Kaş işq sönməyəydi.

Budur, nəhayət, mən hərəkət edən divarın qabağına gəlmişəm. Ona toxunmamağa çalışaraq, əyilib dəliklərin birindən baxıram...

Bəli, yesiyo içinde həqiqətən bir adam olmuşdur, özü də qətiyyən avstriyalı derzi Seytunq deyildir... Gölərin mənə rəhmi gelmişdir!.. Axtardığımı tapmışam, indi fikrən öz xəyalimdə dəftərcədəki siyahuma on birinci nömrəni əlavə edirəm.

Bu adama iyirmi beş-iyirmi altı yaşdan çox vermək olmaz. Onun qara saqqalı vardır. Bu əsil rumındır. Deməli, bu şeyləri alacaq qadının milli mensubiyəti haqqındaki müləhizələrim də düz çıxır. Onun sıfətində bir qətiyyət var, gözləri və baxışları xeyirxahdır. Bir də ki, yesiyo içinde belə bir uzun səyahətə cəsarət etmiş adam qətiyyətli olmaya bilərmi? Lakin əger o, cinayet etmek üçün əlverişli dəqiqə gözləyen bir caniye qətiyyən oxşamırsa, mən etiraf etməliyəm ki, o mənim öz hekayətim üçün istədiyim baş qəhrəmanına daha az oxşayır.

Onu da deyim ki, vaxtılı yeşiklərdə səyahət etmiş avstriyalı və ya ispanlar özləri də qəhrəman olmamışlar: bu adamlar on adı avam və gənclərdi, lakin onlar öz hərəketləri ilə müxbirlər, qazetlərin bir çox sütunlarını doldurmağa yənə də imkan vermişdilər. Ele mənim bu şərəfli 11 nömrəmin də işi belə olacaqdır. Mən gözəl bir mürqəd-dimənin təsirli bir hadisənin, habelə mübaliqə, müqayisə, teşbeh, bənzətmə və digər ifade vasitələrinin köməyi ilə onu bəzəyəcək, yüksəldəcək, böyüdücək və nəhayət, fotoqraf plastinkasını dermanlayıb üzə çıxardıqları kimi mən də onu üzə çıxardacağam.

Onu da nəzərə almaq lazımdır ki, yeşiyin içinde Tiflisdən Pekinə səyahət etmək, Seytunqun, Erres və Flora Anqloranın etdikləri kimi, Parisdən Vyanaya və yaxud Barselonaya səyahət etmək demək deyildir.

Bir daha təkrar edirəm ki, mən öz rumin məhbusumu heç kəsə vermərəm və onun haqqında heç kəsə bir kəlmə danişmayacağam. Qoy o mənim səbirli olduğuma və ağızımın möhkəmliyinə şübhə etməsin və əger taparlarsa, mənim xeyrixah kömeyimə arxayıñ olısun. Lakin gərək belə olmasın!

Maraqlıdır, görən indi o na edir? Təsəvvür edin ki, yeşiyin dibində əyləşmiş bu cavan oğlan, indi kiçik bir lampanın işığında şam etməklə maşguldur! Onun dizləri üstündə konserv və suxarı qutusları vardır, böyük tərəfdəki kiçik şkaftdan bir neçə dolu butulkə görünür; bundan əlavə yan tərəfdə adyal və pləş asılmışdır.

Müxtəsər ki, mənim 11 nömrəm çox rahat və gözəl yerleşmişdir. O, ilbiz öz çanağında yerleşən kimi öz yuvasına siğinmişdir. Onun "evi" öz ilə birlikdə gedir və buna görə də o həttə ikinci dərəcəli vəqonda Tiflisdən Pekinə gedəsi olsayı, qatar üçün verəcəyi on azı min frankı özü üçün qənaat edəcəkdir. Mən, əlbəttə, biliyəm ki belə işlər firıldaq adlanır və firıldaqçılıq qanunla təqib olunur. Hələlik o, istədiyi zaman öz yeşiyindən çıxa bilər, vəqonda gəzinə bilər, gecə isə həttə meydançaya da çıxa bilər. Yox, mənim ona bir o qədər də yazığım gəlmir! Əksinə, mən onun yerini, gözəl və qəşəng bir rumin qızının ünvanına göndərilmiş bu canlı yükün yerini məmənnuniyyətlə tutardım.

Birdən-birə ağlıma bir fikir gelir – ola bilər ki, baş tutsun, ola da bilər ki, baş tutmasın: fikrim budur ki, ehmalca yeşiyin divarını

tıqqıldadım, mənim bu təze yol yoldaşımıla söhbət girişim və onun kim olduğunu, hardan geldiyini öyrənim. Onun hara getdiyi onsuza mənə məlumdur! Marağım getdikcə artır və məni rahat qoymur... Mən gərək istədiyimi edim!.. Bəzən elə dəqiqələr olur ki, müxbir Həvvanın qızına bənzəyir!

Yazlı uşaq, görəsen belə etsəm, o buna necə baxar? Şübhə etmirəm ki, o buna çox yaxşı münasibət bəslər. Gərək özüm ona təqdim edib deyəm ki, mən fransızam, axı hər bir rumin çox gözəl bilir ki, fransiza etibar etmək olar. Mən öz xidmətimi ona təklif edərəm, onuna mütəsahibə aparmaqla bu həbsxana heyatındaki dilxorçuluğu bir qədər bəzəyib yüngülləşdirərəm və onun yeməyinə bəzi ərzaq ehtiyatı artırmağa da çalışaram. O mənim gelib-getməyimdən narazı qalmaz və mənim ehtiyatsızlığından da qorxmaz.

Nəhayət, qət edirəm və yesiyi tiqqıldadırıram.

Yeşiyin içindəki işıq dərhal sönür.

Məhbus nefəsinini içine çəkməsidir.

– Açın, – rusça piçıldayıram, – açın!..

Mən sözümüz qurtarmamış qatar birdən silkəlenir və sürətini azaldır.

Lakin biz hele Göt-Təpə stansiyasına çatmadmışq.

Elə bu dəqiqə mən qısqırtı eşidirəm.

Tələsik vəqonu tərk edir və arxamca qapını örtürəm.

Demək lazımdır ki, mən bunu lap vaxtında etmişdim.

Özümüzü meydançaya yetirmişdim ki, xidmət otağının qapısı açıldı və qatar rəisi oradan bayır çıxdı. Məni görmədi, o, yüksək vəqonuna daxil olub, lokomotivə tərəf getdi.

Elə o saat qatar yenidən öz normal sürətini toplayaraq əvvəlki qaydada yola düşür, bir dəqiqə sonra isə yenə də Popov gəlib çıxır.

– Nə olmuşdur?

– Cox tez-tez baş verən hadisələrdən biri, cənab Bombarnak. Dəvə qatarın altında qalmışdır.

– Yaziq heyvan!

– Orası elədir, lakin ona görə qatar az qala yoldan çıxacaqdı.

– Elədirse, çox nifrətəliyiq heyvandır!

## SƏKKİZİNCİ FƏSİL

Mən öz vaqonuma, qatar Göy-Təpə stansiyasına çatmamışdan əvvəl qayıtdım. Lənətə gelmiş dəvə! Əger bu dəvə lazımlı olmayıb bir yerdə yola çıxıb qatarın altına düşməsəydi, mən indi öz 11 nömrəmələ çıxdan tanış olmuşdum. O, yəqin ki, siyirməni kənarə çəkerdi, biz onunla dostcasına səhbət edər və bir-birimizin əlini möhkəməcə sixardıq... İndi onun ne qədər həyəcan keçirdiyini təsəvvür edirəm. Axi indi başa düşmüştür ki, fırıldağın üstü açılıbdır, bu fırıldağı bilən bir adam vardır və niyyəti ona məlum olmayan həmin adam bu sırrı çox asanlıqla açıb danişa bilərdi... Belə olarsa, onu dərtib yesikdən çıxaracaq, o biri stansiyada gözətçilərin nəzarətinə tapşıracaq və nəhaq yera xanım Zina Klork da Səma Imperiyasının paytaxtında oturub onun yolunu gözləyəcəkdir!

Bəli, elə bu gecə onu sakitləşdirmək lazımdır... Lakin bunu axı necə edəsən? Tezliklə qatar Göy-Təpəye, sonra isə Aşqabada çatıb dayanacaq və oradan yalnız səhər işıqlaşanda yola düşəcəkdir. Popovun bundan sonra yatacağına da etibar etmek olmaz.

Mən öz-özümə fikirləşincə, qatar gelib Göy-Təpə stansiyasına çatdı. Gecə saat bir idi. Mənim yol yoldaşlarından heç biri öz yatağından qalxmak istəmirdi.

Mən platformaya enib, yüksək vaqonunun yanında gəzisməyə başlayıram. Vaqona girməyə təşəbbüs göstərmək çox tehlükəli olardı. Əlbəttə, mən məmənuniyyatlı şəhərə gedib gəzə bilirdim, lakin bu qaranlıqda şəhərdə heç nə görmək mümkün deyildir. Mayor Noltisin mənə dediklərinə əsasən bele zənn etmək olardı ki, hərbi əməliyyatların izləri hələ də şəhərdə qalmışdır: 1881-ci il yanvarın 1-də Göy-Təpəni alan general Skobelevin əsgerləri şəhərin ətrafındakı istehkamları və səddləri uçurub dağıtmışdır... Lakin heç nə etmək olmazdı. Burada yalnız mayorun dediklərinə inanmaq lazımdı.

Qatar bir neçə yeni sərnişin götürüb gecə saat ikido yola düşür.

Vaqonun meydançasından baxanda, harada isə uzaqlarda, İran səhədinin yaxınlığında üfüqi ehətə edən dağlar silsiləsinin güclə görünən zirvələri seçildi. Ön tərəfdə sahəde, xeyli kiçik arxlardan suvarılan bağların yaşıllığı görünür. Bir az sonra qatar geniş və çox

yaxşı becerilmiş düzənlilikdən keçir. Yol bu yerdə tez-tez döngələrə burulur və ya, bu yerlərdə deyildiyi kimi, "ilmək vurur". Mən Popovun daha yatmaq niyyətində olmadığına inanandan sonra öz kuponə qayıdırám.

Gecə saat üçdə qatar yene də dayanır. Platformadan qışqırırlar: "Aşqabad! Aşqabad!" Mən yerimdə otura bilmədiyim üçün vazählə meydançasına çıxır və şəhəri gəzməyə gedirəm. Yol yoldaşlarının hamısı hələ də qatarda möhkəm yatıblar.

Aşqabad – Zakaspi dəmiryolunda ən böyük stansiyadır və mən bir zamanlar Merv şəhərində çox maraqlı seyahət etmiş mühəndis Bulanjenyin bu şəhər haqqında yazdıqlarını xatırlamağa başlayıram. Mən vazählən sol tərəfində, əhaliyi 1887-ci ildən, demək olar ki, ikinci dəfə artmış olan yeni şəhərin üzərində yüksələn türkən qalasının qara külək kimi görünen siluetini görürəm. Bu qalanın cizgilişleri six yaşlılıq arxasından güclə seçilir.

Saat dördün yarısında mən yene də platformaya qayıdırám. Elə həmin bu dəqiqədə, bilmirəm ne üçünse, Popov yüksək vaqonuna keçir. Yesiyin yanından arası kesilməden gedib-gelənlər, gənc rumini necə narahat etdiklərini təsəvvürümüzde canlandırıram.

Lakin budur, Popov yene də platformada görünür.

– Təzə bir xəbər yoxdurmu? – ondan soruşuram.

– Yox, cənab Bombarnak, əger sərin sabah küleyinin əsməsini hesaba almasaq, demək olar ki, ele bir yeni xəbər yoxdur.

– Eşədər, külək bərk əsir, – mən eləvə edirəm. – Vağzalda bufet yoxdur?

– Necə yoxdur, vardır, sərnişinlərin rahatlığı üçündür.

– Belə hesab etmək olar ki, həm də qulluqçuların rahatlığı üçündür. Bəlkə, bir oraya baş çəkək, cənab Popov?

Popov eləvə xahiş etməyə özünü məcbur etmir.

Bufet açıqdır, lakin xörəklərin çeşidi, demək olar ki, çox azdır. İki qismindən burada yalnız "qızımız" vardır, bu turşumuz və duru mürəkkəb dadi verən at südüdür, deyildiyinə görə çox qidalıdır. Bu mayeni içməyə özümü məcbur etmək mənim üçün çox çətindir. Popov isə onu əla içki sayır.

Aşqabadda vaqonlardan düşmüş olan özbəklerin və qırğızların ikinci dərəcəli vaqonlardakı yerini özgə sərnişinlər – əfqanlılar tuturlar.

Bunların hamısı tacirdir və eksəriyyətinin də sənəti qaçaq malı alıb-satmaqdır, bu işdə çox təcrübəlidirlər. Orta Asiyada işlədilən göy çayın hamısını, demək olar ki, onlar Hindistan təriqi ile Çindən gətirirlər və bu yolla çayın gətirilməsi çox ləng və baha başa gəlse də, onlar yenə də həmin çayı bu yerlərdə rus çayından ucuz qiymətə satırlar. Təbiidir ki, bu əfqanların hamısının şeylərinə və yüklerinə qəsden çox diqqətlə baxılıb yoxlanılmışdır.

Qatar səhər saat dördə yola düşdü. Vəqonumuz əvvəlki kimi yenə də yataq otağını xatırladır. Mən öz yol yoldaşlarımın bu cür möhkəm yatmasına qıbtə edirəm, lakin mənim vəqonda bir işim yoxdur, buna görə də yenə meydançaya çıxıram.

Şərqi tərəfdə üfüqün üzərində dan yeri qızarır. Qatar gah qədim şəhərlərin xarabaları yanından, gah uca bəndlərlə shəhər olunmuş köhnə qalaların, gah da bir kilometr yarımından çox məsafədə uzanan bəndlər cərgasının yanından ölüb keçir, qumlu sehranın əyri-ürrü yerlərində düzəldilmiş və zəruri olan bir neçə tökmə torpaq bəndin üzərindən keçdiğindən sonra qatar yenə dümdüz sehrada irəli şütyür.

Biz saatda altmış kilometr sürətlə İran sərhədi boyunca cənub-şərqə tərəf gedirik. Yalnız Duşak stansiyasını keçdiğindən sonra dəmiryol xətti sərhəddən uzaqlaşmağa başlayır. Yolun bu hissəsində biz üç saat arzında yalnız iki stansiyada dayandıq: əvvəlce, Maşhədə tərəf ayrılan və İran dağlarının göründüyü Giyarsu stansiyasında və bir də xeyli duzlu su olan Artık stansiyasında.

Sonra biz çox böyük çay olan və Xəzer dənizinə tökülen Artek çayının qollarından birinin əmələ gətirdiyi vahədən keçib gedirik. Burada hər yerdə çoxlu yaşlılıq və ağac vardır. Doğrudan da bu yer əsil vahədir. Belə bir vahə lap Böyük Səhranın özündə də olsaydı, çox yaxşı olardı. Bu vahə altmış altinci verstdəki Duşak stansiyasına qədər uzanır, biz həmin stansiyaya səhər saat altıda gəlib çatırıq.

Qatar burada iki saat dayanır, başqa sözlə – deməli, burada iki saat gəzmək olar. Mən yenə də bələdçi kimi yanına düşən mayor Noltisin müşayiəti ilə Duşak şəhərini gəzməyə gedirəm.

Soyyahlardan kimse bizi qabaqlayır. Baxıb görürəm ki, bu, ser Frensis Travelyandır. Mayor mənim diqqətimi ona cəlb edir və göstərir ki, bu centlmenin sıfəti daha çox turşumuşdur, dodaqları daha

çox nifrətəlayiq bir şəkildə sallanmışdır və onun tipik anqlosaks görkəmi indi daha çox narazılıq ifadə edir.

– Bilirsinizmi nə üçün cənab Bombarnak? – mənim həmsöhbətim soruşur. – Onun üçün ki, əger Duşak stansiyasından bir dəmiryol xətti ayırib Əfqanistan sərhədindən, Qəndəhardan, Bolansk keçidindən və Penckənd vahesindən keçirmək olsayıd, o xətti asanlıqla Hindistandakı ingilis dəmiryolunun axırıcı stansiyası ilə birləşdirmək mümkün olardı. O halda hər iki yol birləşə bilərdi.

– Belə bir xəttin uzunluğu nə qədər ola bilərdi?..

– Min kilometrden də az olardı; lakin ingilislər ruslara el uzatmaqdən qəti imtiyaz edirlər. Amma belə bir iş baş tutsaydı, bilirsinizmi, onların ticarəti üçün nə qədər əlverişli olardı, Kəlkötə şəhəri Londonun on iki günlük məsafləsində olardı.

Biz mayor Noltisla beləce sərbəst səhəbat edə-edə Duşak kəndini herlənirik. Çoxdan bəri deyirlər ki, bu kiçik və əhəmiyyətsiz kənd bir müddədən sonra mühüm və böyük ayrıcə stansiyalarından biri olacaqdır. Elə belə də olmuşdur. İndi xüsusi bir qol bu stansiyani İrandakı Tehran dəmiryolu ilə birləşdirir<sup>1</sup>, Hindistan sərhədi istiqamətində isə hələlik hətta axtarış işləri də aparılmamışdır. Nə qədər ki, ser Frensis Travelyan kimi centlmenlər, Birleşmiş Krallıqda görürlən işlərə fikir verəcəklər, bu məsəlonun xeyrixahcasına həllinə heç umid etməye ehtiyac da yoxdur.

Mən burada mayordan soruşturmam ki, böyük Transasiya dəmiryolu ilə gediş-geliş təhlükəsizdirmi?

– Türküstən həndəvərində, – deyə o cavab verir, – təhlükəsizlik tamamilə təmin edilmişdir. Rus dəmiryol qulluqçuları arası kosilmədən və müntəzəm süredə yollara baxırlar, vağzalların yaxınlığında polis məntəqələri təşkil edilmişdir, stansiyalar isə bir-birinə yaxın məsafədə olduğuna görə mən seyyahların köçürü qəbilələrin basqınnadan qorxa bilecəklərini düşünmürom. Həm də türkəmən əhalisi rus inzibati idarəsinin çox sort todbır və toləblərinə<sup>2</sup> tamamilə tabe

<sup>1</sup> Əslində belə bir xətt, homçının Gyaurs-Moşhod xotti yoxdur. Orta Asiyadan keçən dəmiryol xətti ilə Rusiyani İranla birləşdirən Jül Vern öz arzusunu hoyata keçirilmiş bir fakt kimi təsvir etmişdir.

<sup>2</sup> Çar hökuməti Türküstən müstəmləkə idarə üssü yaratmışdı və yerli əhali, xanlıq zamanında olduğu kimi yenə də hüquqsuz və mozolum voziyiyotdu idi.

olmuşdur. Zakaspi dəmiryolu mövcud olduğu illər ərzində qatarlara heç bir basqın olmamışdır.

— Bu, əlbəttə, təsəllivericidir. Lakin bəs sərhədin o tərəfində, Pekinə gedən yolda, işlər necədir?

— Orada işlər başqa cüdürü, — mayor cavab verir, — Pamir dağlarından Kaşqara qədər olan hissədə yol çox ciddi mühafizə olunur, lakin ondan o tərəfə, yəni Çin ərazisində, yerli inzibati idarə bir o qədər də əvvəl deyildir və düzüñən desək, mən o tərəfin inzibati idarəsinə bir o qədər də etibar etmirəm.

— Orada stansiyalar bir-birindən çox uzaqdırırmı?

— Bəzən araları çox uzaqdır.

— Deməli, oraya çatanda rus qulluqçularını Çin qulluqçuları əvəz edəcəklər?

— Bəli, əvəz edəcəklər, yalnız bizim qatar reisi Popovdan başqa, o, yolun axırına qədər bizi müşayiət edəcəkdir.

— Deməli, belə çıxır ki, maşinistlər, ocaqçılar və bütün qatar idmətçiləri çinlilər olacaqdır?.. Məni, mayor, elə narahat edən də budur, axı sərmişinlərin təhlükəsizliyi...

— Narahat olmaya bilərsiniz, cənab Bombarnak. Çin dəmiryolçuları ruslardan az təcrübəli deyiller və həm də onlar əla mexaniklərdir. Onların arasında bütün Səma İmperiyası ərazisində məhəretnət dəmiryolu çəkmiş olan mühəndislər de vardır. Çinlilər, şübhəsiz, sənayenin tərəqqisinə meyil göstərən çox ağıllı irqdəndirlər.

— Mən buna məmənnuniyyətlə inanıram, mayor Noltis, həm də şübhə etmirəm ki, bir gün gələcək, bu ırq mədəni dönyanın başında dayanacaqdır... Əlbəttə, slavyan ırqından sonra!

— Gələcəyin biza nə hazırladığını söyləmek çətindir, — mayor gülümüşünərək cavab verir. — O ki qaldı çinlilərə, mən təsdiq edə bilərəm ki, onlar çox fərasətlidir və hər şeyi təəccüb edilecek derecədə asanlıqla götürürler. Mən onları iş başında görəndə, şəxson buna inanmışam.

— Əla! Deməli, belə çıxır ki, bu tərəfdən heç bir təhlükə yoxdur. Bəs quldurlar haqqında nə deye bilərsiniz? Məger Monqolustanın və Şimali Çinin ucsuz-bucaqsız səhralarında quldur-qacaq gəzib-dolanınır?

— Siz belə fikirlesirsiz ki, quldurlar qatara basqın eləməye cəsarət edərlər?

— Bəli, məhz belə fikirlesirəm, mayor, həm də bu cür fikirleşmək məni bir qədər sakitleşdirir.

— Sakitleşdirir?

— Bəli, mən elə bunu demek istəyirdim, lakin birçə şeydən qorxram ki, bizim bu səyahətimiz ümumiyətə sərgüləşətsiz başa gelə.

— Doğrusu deym ki, cənab müxbir, siz məni lap heyrotləndirirsiniz! Deməli, belə çıxır ki, siz macəra axtarırsınız...

— Bəli, həkim xəste axtaran kimi... Mən yalnız macəra haqqında düşünürəm.

— Eledirse, cənab Bombarnak, mən qorxuram ki, sizin arzularınız boşça çıxın. Bilmirəm, düzdür, yoxsa düz deyil, amma deyirlər ki, kampaniya quldur dəstələri başçılarından bir neçəsi ilə sazişə girmişdir.

— Abunun<sup>1</sup> romanında yunan hökuməti quldur Hacı Stavros ilə sazişə girdiyi kimi?..

— Bəli, lap eləcə, cənab Bombarnak, həm də hələ bilmək olmaz ki, dəmiryol kampaniyası başqa quldurlarla da sazişə girməyə fürsət tapıb, yoxsa yox.

— Buna inanmaq çətindir!

— Nə üçün? — mayor Noltis cavab verir. — Bu cür olsayıdı, zəmanənin ruhuna tamamilə uyğun gələrdi, yeni qatarların hərəketinin təhlükəsizliyini təmin etmək üçün bu yolla əvvəlcədən quldurlar satın alıñardı. Hem də, deyirlər ki, bu böyük yoluñ tikiñtisində iştirak edenlərdən Ki Tszan adlı bir nəfər gələcəkdə istədiyi kimi hərəket edə bilmək üçün öz istiqəaliyyətini və azadlığını saxlamaq istəmişdir.

— Siz onun haqqında nə deye bilərsiniz?

— Bu adam on cesareti quldurlardan biridir. O, yarıçılın və yarı-monqoldur. Uzun müddət soyğunçuluq etdiyi və nəhayət, sürgün olunduğu Yunandan çıxdıdan sonra öz fealiyyətini şimal əyalətlərinə keçirmişdir. Onu Monqolustanın Böyük Transasiya dəmiryol xəttinin keçdiyi hissəsində də görmüşlər...

— Bu lap elə! Mənə bu cür məlumat verən adama böyük ehtiyaçım var!

— Lakin cənab Bombarnak, Ki Tszanla görüş sizo çox baha başa gəle biler...

<sup>1</sup> Abu Edmon (1828-1885) – fransız yazıçısı və publisisti

– Siz nə danışırsınız, mayor! Məgər "XX əsr" öz şərəfini pul verib qorumaq üçün kifayət qədər varlı deyildir!

– Pul verilsə, bəli, olar. Lakin siz unudursunuz ki, biz kisəmizlə bərabər canımızı da itirə bilerik. Yaxşı ki, hələ bizim yol yoldaşlarımız sizin bu cür mülahizelerinizi eşitməyiblər, yoxsa onlar teleb edərdilər ki, sizi lap elə birinci stansiyada qatardan düşürsünlər. Ehtiyatlı olun və öz arzularınızı – macəra axtaran müxbirin arzularını heç kəsə bildirməyin. Ən başlıcası isə budur ki, Ki Tszanı unudaq. Belə etsək, səyyahlar üçün daha yaxşı olar...

– Səyyahlar üçün yaxşıdır, mayor, lakin soyahət üçün yox, – deyə mən qeyd edirəm.

Hər ikimiz vağzala qayıdırıq. Qatar burada hələ on aži yarım saat da dayanacaqdır. Mən platformada gəzinir və əlavə bir yüksək vaqonunu dərtib bizim qatara bağlamaq üçün getirən lokomotivə tamaşa edirəm. Həmin vaqon İranın paytaxtını Zakaspi dəmiryolu ilə bağlayan Məşhəd xətti ilə Tehrandan gəlmədir.

Vaqon bağlı və möhürüldür, vaqonu altı monqoldan ibarət keşikçilər dəstəsi müşayiət edir, onlar bir dəqiqə belə vaqondan gözlərini çəkmirlər.

Bilmirəm, bəlkə də, bu mənim düşüncəmə əlaqədar olan bir məsələdir, lakin mənə tədricon belə gəlir ki, deyəsən, bu vaqonun da içində nə isə xüsusi və sırlı bir şey vardır, bu zaman mən mayorдан ayrıldığım üçün parovozun hərəkətini müşahidə edən Popova müraciət edir və ondan soruşuram:

- Bu vaqon hara gedir?
- Pekinə, cənab Bombarnak.
- Onun içində nə aparırlar?
- Nə aparırlar? Çok vacib bir vücudu.
- Vacib vücudu?
- Bəli, bu sizi tövəcübləndirir?
- Necə tövəcübləndirmir... yüksək vaqonunda vacib vücud...
- O özü belə arzu etmişdir.
- Sizdən xahiş edirəm, cənab Popov, o vacib şəxs vaqonu tərk edəndə mənə xəbərdarlıq edin.
- O, vaqondan çıxmayaçaqdır.
- Nə üçün?..

– Çünkü o ölmüşdür. Cənazədir.

– Cənazədir?

– Bəli, cənazədir, indi onun meyitini Pekine aparırlar, orada lazımi qaydada dəfn edəcəklər.

Axır ki bizim qatara məşhur bir şəxsiyyət gəlib çıxdı! Doğrudur, o, ölüdür, lakin ne dəxli var, məgər hamısı bir deyilmi! Mən Popova müraciət edib cənazonun adını öyrənməyi xahiş edirəm. Yəqin ki, bu cənaze yüksək rütbəli adamlardan biridir. Mən bunu bir balaca aydınlaşdırın kimi təcili suretdə "XX əsr"ə teleqram göndərəcəyəm.

Mən vaqonun ətrafında gezisərkən kim isə sörnişinlərdən bir nəfər vaqona yaxınlaşır və məndən də artıq bir maraqla vaqona tamaşa etməyə başlayır.

Bu adam qırıq yaşlarında, hündürboylu, qarayanız, bir qədər tutqun baxışlı, kirpiklərini qırpmayan və bişərinin ucu müşkətyorlara məxsus burulmuş dəliqənlər bir kişidir. Əynində qəşəng bir kostyum vardır, adətən zengin monqollar belə kostyum geyirlər.

"Bax, bu çox əla tipdir, – mən öz-özüme fikirloşırıəm. – Bilmirəm, bu adam mənim axtardığım baş qəhrəman surətinə yarayacaqdırı, lakin hər halda, mən öz səyyar truppamın siyahısında 12-ci nömrəni onun adına yazacağam".

Mən tezliklə Popovdan öyrəndim ki, dəstəmizdə iştirak edən bu yeni surətin adı Faruskiardır. Onu eyni yaşda olan, lakin dərəcə etibarı ilə ondan aşağı olan Qangir adlı bir mongol müşayiət edir.

İndi onların hər ikisi bizim qatarın quyuğuna bağlanan yüksək vaqonunun qarşısında görüşür və bir neçə kəlmə bir-biri ilə danışırlar. Vaqonun qatara bağlanması qurtardıqda monqollar matəm vaqonunun yanındakı ikinci dərəcəli vaqonda öz yerlerini tuturlar, çünkü bu qiymətli cəsəd gərək onların daimi nəzarəti altında olsun.

Qeflətən platformadan qışkırtı səsi eşidilir:

– Tutun!.. Saxlayın!..

Mən qışkıran adımı o saat tanıyıram. Yalnız baron Veysznits-dörfer belə qışkıra bilərdi.

Lakin bu dəfə qatarı yox, güclü küleyin baronun başından qoparıb apardığı göy rəngli şapkanı tutmaq lazımdır. Onun şapkası reşlər üzərində dəvar və çəperlər boyunca diyirənlər, şapkanın sahibi isə tövşüye-tövşüye onun ardınaqaçır, papağı heç tuta bilmirdi.

Sizə deməliyəm ki, bu gülməli və qəribə mənzərəyə baxan Katermalar gülməkdən böyürlərini tutmuşdular, gənc çinli Pan Şao uğunub özündən getmişdi, yalnız doktor Tio Kin əvvəlki kimi öz ciddi vəziyyətində qalmışdı.

Yüyürməkdən pörtüb, nəfəsi kəsilən alman lap gücdən düşmədü. O, iki dəfə az qaldı ki, əli ilə papagını tutsun, lakin papag hər dəfə yenidən onun əlinən sürüşüb çıxırı. Bu əhvalat onuna qurtardı ki, əynindəki geniş pləşin qatlamları başına dolaşan alman baron ilişib yere sərildi və bu hadisə cənab Katerna üçün "Miss Elliot" müsəlili operettasından aşağıdakı məşhur mahnını oxumaq üçün bir bəhanəyə çevrildi:

Birdən-birə dava düşdü, gördüm ki,  
Siz özünüz təsəvvür edin neyi...

Güclü küləyin alıb apardığı papagın ardınca qaçmaqdan daha qəribə və gülməli bir şey ola bilməz. Papag o tərəf-bu tərəfə qaçır, hərlənir, tullanır, havada uçur və siz fikirləşəndə ki, artıq ona tutmusunuz, elə o daqiqə yenə də sizin əlinizdən sürüşüb çıxır. Əger mənim başıma belə bir iş gəlseydi, bu oyuncun gülməyə məcbur etdiyi adamlara qətiyyən açıqlanmadım.

Lakin baron zarafatı qanan və bağlışlayan adamlardan deyildi. O, papagın ardınca qaçır, tullanır və dəmiryol xəttine tərəf yürüür. Arxadan ona xəbərdarlıq edib qışqırılar: "Ehtiyatlı ol! Özünü gözle!" Çünkü elə həmin daqiqə Mərvdən gələn qatar vağzala yanmışdır. Qatar birbaşa baronun papagının üstüne gelirdi: lokomotiv rəhmətsizcəsinə papagi əzdi və papag yastı bir kökəye çevrildi, bu kökəni getirib barona təqdim etdilər. Baron isə bunun cavabında Böyük Transasiya dəmiryolu idarəsinin ünvanına dolu kimi lənət yağırdı.

Budur, qatarın yola düşməsi üçün siqnal verilir, sərnişinlərin hamısı, təzeləri də, köhnələri də öz yerlərinə teleşirler. Yeni gelmiş sərnişinlərin arasında mənə çox qəribə təsir etmiş, həmin üç monqollu da görürəm. Onlar ikinci dərəcəli vəqona minirlər.

Mən meydançaya qalxanda gənc çinlinin öz yoldaşına necə müraciət edib soruşduğunu eşidirəm:

— Doktor Tio Kin, siz papağı əzilmiş bu almana diqqət etdinizmi? Mən yamanca uğunub getmişdim!

Lakin mən ne eşidirəm? Pan Şao fransız dilində çox sürətə, özü də lap esil parisli kimi danışır!

Məni heyret bürümüşdür — ilk fürsət düşən kimi mütləq onuna səhbətə girişəcəyəm.

## DOQQUZUNCU FƏSİL

Qatar cədvəle uyğun, çox daqiq olaraq öz vaxtında yola düşdü. Bu dəfə daha baron heç nədən şikayət edə bilməyəcəkdir. Onu da deyim ki, baronun hövseləden çıxmağının səbəbi mənim üçün tama-mile ayındır: qatar birçə daqiqə gecikirse, Tyantszindən Yaponiya geden paroxod onun əlinən çıxacaqdır.

Günün əvvəlində hava yaxşı idi. Lakin sonra birdən-birə ele güclü tülek esməyə başladı ki, elə bil o, günəşin özünü də sadəcə bir şam kimi söndürməyə qabil idi. Bu mənim eşitdiyim və Böyük Transasiya dəmiryolu xəttində qatarları dayanmağa məcbur edən məşhur qasırgalardan biri idi. Bu gün, xoşbəxtlikdən, qasırga qərb tərəfdən, qatarın ardınca əsirdi və elə buna görə də heç nədən qorxmayıb bu vəziyyətlə razılışlaşmaq olardı. Mən yene də meydançada qalmağa çalışacağam.

İndi mən gənc Pan Şao ilə tanış olmalıyam. Popov haqlı idi: bu adam, görünür, varlı ailədəndir, bir neçə il Parisdə yaşamış, orada təhsil almış və eyni zamandır. Yəqin ki, Parisdə o, hərdən bir, "XX əsr"in teşkil etdiyi "Fayf-o-klok"<sup>1</sup> meclislərində də olmuşdur.

Eyni zamanda başqa işlər də və birinci növbədə yaşındakı adamlı məşgül olmaq lazımdır. Mən onu qorxulu və həyəcanlı vəziyyətdən qurtara bilənə qədər tam bir gün gəlib keçəcəkdir. Onun neçə narahat olduğunu təsəvvür edirəm! Lakin günün günorta vaxtı yüksək vəqonuna daxil olmaq həddindən çox təhlükəli olardı. Gecenin düşməyini gözləmək lazımkədir.

<sup>1</sup> Günortaçağı, adoton axşam saat beşde verilen çay. Burada — redaksiyanın teşkil etdiyi resmi meclis (ing.).

Bundan əlavə, mənim programımda ər-arvad Katerna ile səhbət də nəzərdə tutulmuşdur. Lakin bu bir o qədər də mürekkeb və çətin olmayıacaqdır.

On ikinci nömrə ilə, gözel Faruskiarla tanış olub əlaqə düzəltmək daha çətin bir işdir. Mən bilirom ki, bu şərqli çox möhkəm və ciddi adamdır. Ona yanaşmaq bir o qədər də asan və sadə iş deyildir!

Bəli! Dəfən mərasimini qəbul etmək üçün öz vətoni Səma İmparatoryasına qayidian mandarinin<sup>1</sup> də adını tezliklə öyrənmək lazımdır. Zənn edirəm ki, əlahəzər tən cənəzəsinə baxmaq üçün təyin olunmuş keşikçilərin birindən onun adını öyrənmək Popova mümkün olar. Əgər bu ölü çox mühüm dövlət xadimlərindən – Çin şahzadəsi, yaxud heç olmazsa Çin naziri olsa, lap əla olar!..

Artıq bir saatdır ki, qatar geniş vahadən keçib gedir. Vahə qurtarandan sonra yənə də boş sahra başlanacaqdır. Həmin sohrada yer başdan-başa alluvial çöküntülərdən<sup>2</sup> ibarətdir və bu çöküntülər Mərv şəhərinin ətrafına qədər davam edir. Artıq bu soyahətin yekrəngliyinə alışmaq vaxtıdır. Çünkü Türküstən sərhədinə qədər belə olacaqdır – vaha və sahra, sahra və ya vaha gələcək, bir-birini evəz edəcəkdir. Doğrudur, Pamir dağlarının eteklərinə yaxınlaşdıqca bu yerlərin görkəmi dəyişəcəkdir. Makedoniyalı İskəndərin padşah Məğrurun arabasında boyunduruqla dişləni birləşdirən qoşaqı qılıncla yarğı kimi, bu yerlərdə rusların yarmış olduqları qoşaqlarda da gözel təbii mənzərələrə çox təz-tez rast gelinir. Məlumdur ki, Makedoniyalı işgalçı bundan sonra Asiyada hakim olmuşdur. Pamir keçidini yarib qoşaq düzəldən Rusiya üçün də bu çox yaxşı bir xəbərdarlıqdır<sup>3</sup>.

Bələliklə, biz Pamiri və onun gözəl təbii mənzərələrini gözlemliyik. Pamir silsiləsinin o biri tərəfində isə Çin Türküstəninin

<sup>1</sup> Portuqalların Çin momurlarına verdikloru ad.

<sup>2</sup> Alluvial çöküntülər (qum, gil, giltpaq və s. süxurlar) su axıntılarının fəaliyyəti nəticəsində əmələ gəlir.

<sup>3</sup> Qədim yunan əsərləndəki bir ofsayndə deyilir ki, Finikiya padşahı Mağrur (Qordi) öz arabasında boyunduruğu dişləyə elə möhkəm bağlanmışdı ki, onun vurdugu döyüni heç kos aça bilməmişdir. Allahların boyanatlarına görə, hor kos bu döyüni aça biləs, o adam Asiya qitəsinin hökməri olacaqdır. Guya, Makedoniyalı İskəndər həmin döyüni açmaqla məşğul olmamış, onu qılıncla vurub koşmışdır. Jül Bern burada Türküstən Rusiyaya birləşdirilməsinə işarə edir.

ucsuz-bucaqsız səhraları və Qobi düzənlilikinin bitmez-tükənməz qumları başlanır, orada yol yene də yekrəng və solğun yerdən keçib gedir.

Saat on birin yarısıdır. Vaqon-restoranda indicə səhər yeməyi başlanacaqdır. Mən isə hələlik, səhər gözintisi əvəzinə, bütün qatarı gəzib-dolanacağam.

Bəs Fulk Efrinə hardadır? Mən bu amerikalını miss Horatsiya Bluetin yanındakı öz daimi yerində görmürəm. Mən hörmətlə bu qadına baş əyib salamlaşır və onun yoldaşını xəbər alıram.

– Mister Fulk öz yüklerinə baxmaq üçün getmişdir, – qadın cavab verir.

Bəlo de, indi "mister Fulk" olmuşdur! Bir az da gözleyək, onun adı sadəcə "Fulk" olacaqdır.

Möhəşəm Faruskiar lap ovvəldən Qangirle birlikdə ikinci vaqon-nun arxa qurtaracağına siğinmişdir. Mən onları indi də burada görürem. Onlar ikilikdə əylişəb astadan səhbət edirlər.

Geri qayıdanda mən, öz yol yoldaşı olan qadının yanına teleşən Fulk Efrinellə görüşürəm. Amerikalı adoti ilə o mənim əlimi silkələyir, onun haraya getmiş olduğunu miss Horatsiya Bluetin mənə xəbər verdiyini söyləyirəm.

– Oho! – o öz təoccübünü bildirir. – Yaman işgütər qadındır, yaman məşhur ticarətçidir! Bu həmin ingilis qadınlarındandır ki...

– Amerikalı qadın olmağa tamamilə layiqdirlər! – mən onun sözünü tamamlayıram.

– Wait a bit! – deyə çox mənəli gülümsəyərək cavab verir.

Mən geri qayıdanda çinlilər öz yerlərində yox idilər. Deməli, səhər yeməyinə getmişlər. Onların oturduğu yerin yanından keçəndə mən doktor Tio Kinin vaqondakı kiçik masanın üzərində açıq qoyub getdiyi kitabçanı görürem.

Bu kitabı götürür baxmağı, açıb orada yazılmış aşağıdakı mətni oxumağı, bir müxbir kimi özümə o qədər də ayib hesab etmirəm:

*Pəhrizli və düzgün həyatı haqqında;*

*Yaxud həmişə sağlam olmaqla uzun müddət yaşamaq qabiliyyəti.*

*Xeyirxah venesiyalı Lüdvik Kornaronun əsəridir.*

*Axmaq xasiyyəti necə düzəltmək;*

Ən qoca yaşlarına qədər gözəl səadətdən necə istifadə etmək və bütün dirilik suyu tamamilə qurtardıqdan sonra ən qoca yaşında necə ölmək haqqında məsləhətlər də əlavə edilmişdir.

## SALERNO

MDCCXXXII

Deməli, doktor Tio Kinin sevdiyi mütalio bundan ibarətmiş! Ədəbsiz sağirdin nəyə görə bəzən zarafat üçün onu Kornaro adlandırdığındı mənə aydınlaşdır!

Kitabın adından əlavə, orada verilmiş bir kelamı da oxumağa fürsət tapırıam: *Absti entia adjicit vitam!*

Lakin mən qətiyyən bu xeyirxah venesiyalının kelamında deyilən fikrin ardına getmək meylində deyiləm – xüsusilə səhər yeməyi vaxtı.

Vaqon-restoranda hamını öz yerində əyləşmiş görürləm. Mən yənə də mayor Noltisin yanında otururam, mayor stolun əks tərəfində, o biri başdan əyləşmiş cənab Faruskiara və onun dostuna diqqətlə nəzər yetirir. Yaxın düşmək mümkün olmayan bu mongol, bizim ikimizi də çox məşğul edir. Maraqlıdır, o kimdir?

– Siz bir yaxşıca diqqət edin, – mən mayora müraciət edirəm, lakin ağlıma gələn axmaq fikir mənim özümə də gülməli görünür, – əgər birdən bu həmin adam olsa...

– Hansı adam? – mayor soruşur.

– Quldur dəstəsinin başçısı... o məşhur Ki Tszan...

– Zarafat edin, zarafat edin, cənab Bombarnak, istədiyiniz qədər zarafat edin, lakin sizdən xahiş edirəm, o qədər ucadan danışmayın!

– Amma mənimlə razılaşın ki, mayor, ele olsayıdı, bu adam mənim bütün incəliklərinə qədər hər bir təfərruatını işləyib hazırlayacağım müsahibəye tamamilə layiq maraqlı şəxsiyyətlərdən biri olardı.

Biz səhəbetimizi davam etdirə-etdire səhər yeməyini iştaha ilə yeyirik. Yemək çox dadlı hazırlanmışdır. Aşqabadda və Düşəkdə təzə ərzaq cəhiyyatı alıb yiğmişlər. İki qismindən burada bizi çay, Krim şərəbi və Kazan pivesi təklif etdilər; et xörəklərindən – qoyun etindən hazırlanmış kotlet və çox əla konservlər var idi; xörəkdən sonra verilən meze – dadlı və sulu qovun, armud və seçmə üzümündən ibarət idi.

Səhər yeməyindən sonra mən sıqar çəkmək üçün vaqon-restoranın arxa meydancasına çıxmışam. Cənab Katerma da mənim ardımcı oraya gəlir. Hörmətli komik, görünür, mənimlə səhəbet etmək üçün özü fürsət axtarırmış.

Onun ağıllı və yarıqapalı gözləri, temiz qırılmış üzü, saxta bakenbardılara adət etmiş yanaqları, saxta biglara öyrəmiş dodaqları, oynadığı roldan asılı olaraq qara, qırmızı, aq, keçəl yaxud pirtlaşış tülüklü parikləre alışmış başı, – bütün bunların hamisi göstərirdi ki, bu adam yalnız səhne üçün yaranmış bir komediya aktyorudur. Lakin bütün bınlarla birlikdə, onun sıfəti o qədər aydın, baxışları o qədər şəh, gözləri o qədər namuslu, özünü saxlamaq ədaləti o qədər səmi-midir ki, bu adamın çox təmiz və safurəkli olduğunu o saat hiss edirəm.

– Cənab, – o mənə müraciət edir, – yəni fransız Bakıdan Pekinə qədər, bir-biri ilə tanış olmadan bir yerde yol gedə bilər?

– Cənab, – mən ona cavab verirəm. – Mən hemvətənimlə görüşəndə...

– Özü də parisli ilə.

– Bəli, deməli, ikiqat fransız olar, – onun sözünün əlavə edirəm, – bəli, mən əgər onun əlini sixmasam, bunu qətiyyən özümə bağışlaya bilərəm. Deməli, cənab Katerma...

– Siz mənim familiyamı bilirsınız?

– Bəli, siz mənimkini bildiyiniz kimi. Mən buna əminəm.

– Siz doğrudan da yanılmamışınız, bilirəm. Siz – "XX əsr"in müxbiri cənab Bombarnaksınız.

– Həm de sizin sadıq nökrinizi...

– Min qat təşəkkür edirəm, cənab Bombarnak, hətta, Çinə deyildiyi kimi on min qat təşəkkür edirəm. Mənim öz arvadım Katerma ilə getdiyim yerde...

– Siz oraya fransızlar üçün təşkil edilmiş Şanxay teatrında komik rolleri oynamamaq üçün gedirsiniz.

– Deməli, siz hamısını bilirsınız?

– Bəs neca, elə buna görə də müxbirəm!

– Burası doğrudur!

– Mən hətta, cənab Katerma, sizin danışq zamanı işlətdiyiniz bəzi dənizə dair sözlərə əsasən deyə bilarəm ki, siz əvvəller donanmada qulluq etmişiniz.

– Bu da doğrudur, cənab müxbir. Mən “Qrozni” (“Qorxunc”) gəmisində admiral Bausudinin qayığının sabiq komandiriyməm.

– Belədirse, mən başa düşmürəm, özünüz dənizçi ola-ola nə üçün Çinə dəniz yolu ilə yox, qatarla gedirsiniz...

– Bu məsələ, doğrudan da, cənab Bombarnak, çox təccübüllü və qəribə görünə bilər. Lakin iş bundadır ki, xanım Katerma, mübahisəsiz olaraq birinci əyalət operetta aktrisasıdır, qulluqçu və usaq rollarının en yaxşı ifaçısıdır, heç bir başqa aktrisa onu öte bilməz, – üzr istəyirəm, bu sözlər köhnə donanma adetinə görə yadimdə qalıbdır, – bəli, mənim bu xanumum dəniz yırğalanmağına heç döza bilmir. Mən böyük Transasiya dəmiryolu xəttinin mövcud olduğunu öyrənəndə ona dedim: “Karolina, sakit ol! Qoy aldadıcı və hiyləgər dəniz yolu səni narahat edib həyecanlaşdırmasın! Biz Rusiyadan, Türkistandan və Çindən keçən quru yolla gedərik”. Bilirsinizmi, o nə qədər sevindi, mənim əzizim nə qədər şənləndi, yaman qoçaq, sadıq, o qədər... heç münasib söz də tapa bilmirəm! – O qədər istedadlı *injenyüdür*<sup>1</sup>, o qədər istedadlı aktrisadır ki, teatrin direktoruunu quru yerde qoymamaq üçün lazımlı gələrsə lap *duenya*<sup>2</sup> rolunu da oynamağı bacarırlı! Aktrisadır, əsil aktrisadır!

Cənab Katerma böyük bir həvəsle danişirdi. Mexaniklərin dediyi kimi, “o indi yüksək təzyiq altında idi” və yalnız onun içindeki buxarı boşaltmaq lazımlı gəldi. Onun sənətinə uyğun gəlməsə də və qəribə görünə də, bu adam öz qadınına pərəstiş edir, mən belə hesab etmək istəyirəm ki, yəqin, qadın da ona eyni hisslerle cavab verir. Ümumiyyətlə, əgər onun dediklərinə inansaq, onlar – ideal ər-arvaddır: heç

<sup>1</sup> Injenyü – İspaniyada qoca qadın, ev sahibi. Burada isə, komik rolda çıxış cdən aktrisanın amplusu.

<sup>2</sup> Sadələvh qızların rolunu oynayan aktrisaların amplusu

bir zaman şikayətlənmir, özlerini itirmirlər, hemi öz talelərindən razıdırlar, teatrı, xüsusilə xanım Katermanın dramlarda, vodevillerdə, komediyalarda, operettalarda, komik operalarda, tərcümə pyeslərində, pantomimlərdə oynadığı əyalət teatrlarını onlar böyük bir ehtirasla sevirler. Tamaşa axşam saat beşdə başlanıb gecə saat birdə qurta-randa, özlerini xoşbəxt hesab edirlər. Onlar həm böyük, həm də kiçik şəhərlərin teatrlarında, bəlediyyə salonlarında, kənd anbarlarında oynayırlar, həm də çox zaman hazırlaşmadan, dekorasiyazısız, orkestrsiz, bəzən hətta, heç tamaşaçı olmayanda da oynayırlar. Sözün qisası, bu komedyiantlar rola baxmırlar, hər nə düşdü, oynamaga həziridirlər.

Cənab Katerma, heç bir şeyden şikayətlənməyən bu parisli, yəqin ki, gəmide işleyəndə hamının sevimliyi və hamının kefini açan bir dənizçi imiş. Onun əlləri fokusunun əlləri kimi cəld, ayaqları isə kendirbazın ayaqları qədər çevikdir. O öz dili və dodaqları ilə bütün taxta və dəmir musiqi alətlərinin hamısının səsini yamsılayır, özü də qədim xalq mahnılarının en müxtəlif növlərini, masabaşı neğmələrini, vətənperverlik mahnılarını, qəhvəxanalarda ifa edilən monoloqları və sehnəcikləri çox yaxşı bilir. O bütün bunların hamısı haqqında şad və gümrək əhval-ruhiyyəli əsil bir dənizçi kimi, meydancada geniş addımlarla var-gel edəndən sonra azacıq yayxanaraq tükenmək bilməyen gözəl bir nitq və hərekətlərle mənə danışb nağlı etmişdir. Bu cür şən bir adamın yanında darixmaq mümkün deyildir!

– Bəs Fransadan çıxmamışdan əvvəl siz harada çıxış edirdiniz? – mən ondan soruşuram.

– *Ferte-Su-Juarda*<sup>1</sup>, xanım Katerma orada bizim musiqisiz oynadığımız “Loengrin” əsərindəki Elza rolunu böyük müvəffəqiyyətə ifa edirdi. Lakin onu da demək lazımdır ki, pyes özü də olduqca maraqlı və istedadlı pyesidir!

– Siz, cənab Katerma, yəqin ki, hər yerde olmuş, bütün dünyani gəzib-dolaşmışsınız?

– Siz haqlısınız, biz Rusiyada, Avstriyada, hər iki Amerikada olmuşsunuz. Ah! Cənab Klodius.

O artıq mən Klodius deyə çağırır!

<sup>1</sup> Parisin yaxınlığında kiçik şəhərdir.

— Ah, cənab Klodius, bir zamanlar mən Buenos-Ayres tamaşaçılarının mebudi idim və Rio-de-Janeyroda böyük müvəffəqiyyət qazanmışdım. Siz ele zənn etməyin ki, özümü öyüürəm. Xeyr, mən özüm həddindən artıq şışirtmirəm! Mən Parisdə pisəm, lakin əyalətdə tayim-bərabərim yoxdur. Parisdə aktyor öz-özü üçün, əyalətdə isə tamaşaçılar üçün oynayır. Onu da deyim ki, əyalətdə repertuarın özü də çox rəngarəngdi!

— Mənim təbriklerimi qəbul edin, əziz həmvətənim!

— Qəbul edirəm, cənab Bombarnak, çünki mən öz sənətimi çox seviyəm. Nə istəyirsiniz? Axi hamı senator rütbəsi, yaxud... müx-birlik iddiasında ola bilmez!

— Sizin bu sözünüz çox zəhərli səslənir, cənab Katerna, — gülərək cavab verirəm.

— Yox, canım, nə danışırsınız... Mən bunu elə-bele, sözgelişi dedim.

Söyü qurtarmaq bilməyən komik, başına gelən əhvalatları danişdqca, bir-birinin ardınca Kulka, Nizaşurş, Kulla-Minor və çox qəmlı görkəmi olan başqa stansiyalar bir-birinin ardınca tez-tez gəlib keçirdi; daha sonra yeddi yüz doxsan beşinci verstdəki Bayram-Əli stansiyası, səkkiz yüz on beşinci verstdəki Urlan-Qala stansiyası gəlib keçdi.

— Onu da deyim ki, — cənab Katerna davam edirdi, — biz şəhərdən-şəhər gedərken özümüz üçün bir az da pul toplamışq. Bizim sandığın dibində Şimal bankının bir neçə istiqrazı saxlanılır, mən hemin istiqrazarları çox qiymətləndirirəm, — bu istiqrazarlar pul üçün ən yaxşı və etibarlı mühafizə yeridir, — həm da bunlar, cənab Klodius, namuslu əməkli qazanılmışdır! Hərçənd ki, biz demokratik üsuli-idarəde, necə deyərlər, ümumi bərabərlik dövründə yaşayırıq, lakin biz xeyirxah atanın məhkəmə palatası sədrinin yanındakı naharda bələdiyyə rəisinin arvadı ilə bir sıradə oturacağı, subretkanın isə bələdiyyə rəisi ilə birlikdə ordu generalının təşkil etdiyi bal məclisini açacağı zəmanədən həle çox uzaqıq. Həle ki, biz öz adamlarımızla birlikdə nahar yeməyi və rəqs eləməyi üstün tutur౻.

— Mən da belə hesab edirəm ki, cənab Katerna, bunun özü də az əyləncəli deyildir...

— Həm də, cənab Klodius, sizi inandırıram ki, ləyaqəti də aşağı deyildir, — Şanxayın gelecek birinci komiki əlavə etdi və XV Lüdovik dövrünün əyanlarına məxsus bir sərbəstliklə guya boğazındakı dik yaxalığı silkəldə.

Söhbətin bu yerində xanım Katerna da gəlib bizi qoşuldu. Bu qadın həqiqətən öz ərinə layiqdir, o, doğrudan da, həyatda olduğu kimi səhnədə də öz ərinə atmacalar demək üçün yaranmışdır, bu qadın teatrın elə nadir xadimlərindəndir ki, belələri heç zaman szilib-bütülmür və qeybət qırmırlar, bu qadın, eksərən, səyyar komedianṭların tesadüfi doğulan uşaqlarından olan, özlərinin nə vaxt və necə anadan olduqlarından heç xəbərləri olmayan, lakin çox məhrİban və səmimi insanlardan biridir.

— Karolina Katernanı sizə təqdim edirəm, — komik elə bir təntənəli səsle elan etdi ki, sanki məni Patti və ya Sara Bernarın<sup>1</sup> özü ilə tanış edirdi.

— Mən sizin ərinizin əlini sixib tanış olmuşam, indi isə xanım Katerna, sizin əlinizi sixmaqla özümü xoşbəxt hesab edəcəyəm, — deyə ona müraciət etdim.

— Buyurun, cənab, bu da mənim əlim, — aktrisa mənə cavab verir, — mən əlimi sizə, elə-bele, sadəcə, rəsmiyətsiz və hətta suflorusuz təqdim edirəm.

— Görürsünümü, cənab, o, əzilib-bütüllən xanımlardan deyildir, qadınlardan ən yaxşısidir.

— Elə onun əri də — kişilərin ən yaxşısidir!

— Mən bununla fəxr edirəm, cənab Klodius, — komik cavab verir, — həm də bilirsinizmə ne üçün? Mən anlamışam ki, ər-arvadın birgə seadetinin mənası bütün kişilərin hesablaşacaqları aşağıdakı tövrat ayinindən ibarətdir: o yeməyi ki qadın sevir, elə əri də onu yeyir!

Mənə inanın, doğrusunu deyirəm, bizim qonşu vaqondakı dəllala və dəllal qadına qətiyyətin oxşamayan bu iki namuslu komediya artistinə baxanda lap gözlərim doldu. Onların bir-birilə səmimi səhbəti də başqa cürdür: alış-verişin balansını, gəliri və çıxarı hesab etməkdən başqa onlara ləzzətverən bir şey yoxdur.

<sup>1</sup> Patti Adelina (1843-1919) — məşhur italyan müğənnisi. Sara Bernar (1844-1923) — görkəmli fransız aktrisası.

Budur, hardan isə özü üçün yeni bir yol kepkası təpmış baron Veysşnitserdörfer də gəlib çıxır. O, vəqon-restorandan çıxır, mən belə zənn edirəm ki, baron orada hər halda dəmiryol cədvəlini öyrənməklə məşğul olmamışdır. Baron bizim heç birimizə salam vermedən vəqona girən kimi cənab Katerina onun ardınca dedi:

— Səhnənin ön hissəsindəki fəlakətə uğramış şlyapanın sahibidir!

— Almanı dərhal tanımaq olur, — xanım Katerina əlavə edir.

— Hələ vaxtilə Henrix Heyne bu adamları sentimental palıd ağacıları adlandırmışdır! — mən əlavə edirəm.

— O saat bilinir ki, həmin şairin bizim bu barondan xəberi yox imiş, — cənab Katerina cavab verir, — palıd ağacı ilə mən tamamile razılaşıram, o ki qaldı sentimentaliliğə...

— Yaxşı yadına düşdü, — soruşuram, — siz bu adamın nə üçün Bayuk Transasiya yolu ilə getdiyini bilirsinizmi?

— Ona görə bu yolla gedir ki, Pekində bir az duzlu kələm yesin, — komik cavab verir.

— Yox, ele deyil... qətiyyən onun üçün getmir. Bu adam miss Nelli Blayin<sup>1</sup> rəqibidir. Bu adam otuz doqquz gün ərzində dövr-aləm səyahətini başa vurmağa hazırlaşır.

— Otuz doqquz gün! — cənab Katerina səslənir. — Yəqin, siz yüz otuz doqquz gün demək isteyirdiniz! Amma bu özü idmançıya qətiyyən oxşamır!

Komik səsi batmış klarneti xatırladan bir səslə "Kornevil zəng-ləri" əsərindən:

Dünyani üç dəfə gəzib dolandım...

sözləri ilə başlanan məşhur mahnını ehmalca oxuyur və baronun ünvanına aşağıdakı misranı əlavə edir:

Lakin heç yarısını başa çıxmadım.

<sup>1</sup> Nelli Blay — Amerika jurnalistidir, 1889-cu ildə 72 gün ərzində dünya soyahəti etmiş və həmin soyahət zamanı Jül Verdenə aşağıdakı məzmunda töbrik telegramı almışdır: "Mən Nelli Blayin müvəffəqiyət qazanacağına heç bir zaman şübhə etməmişəm. O öz inadkarlığını və mordlılığını sübut etdi. Onun şərəfinə ura! Jül Veren".

## ONUNCU FƏSİL

Saat birə on beş dəqiqə işləmiş qatarımız öz italyansayağı tax-tapuşları ilə mənə Neapol — Sorento şəhərtrafi dəmiryol xəttindəki stansiya tikililərini xatırladan Kari-Bata stansiyasının yanından keçdi. Biz indi uzunluğu yüz iyirmi beş kilometr və eni on iki kilometr, sahəsi isə altmış min hektar olan Mərv vahesi ərazisində daxil olduq; gördüyüünüz kimi məni kifayət qədər dəqiq məlumat verməməkdə təqsirləndirmək olmaz.

Həm sağ, həm də sol tərəfdən becərilmiş tarlalar ağacların six yaşıllığı, bir-birinin ardınca salınmış qəsəbələr, budaqların altındakı su gölməçələri, evlərin arasındaki meyva bağları, otlalarda otlayan qoyun və öküz sürülləri görünür. Bu bərəketli yeri suvaran Murqab çayı və onun qollarıdır. Murqabın mənası "ağ su" deməkdir. Qarğalar Normandiya düzənlilikləri üzərində dəstə ilə uçuşları kimi qırqovular da bu yerlərdə böyük dəstələrlə uçurlar.

Gündüz saat birde qatar Uzun-Adanın səkkiz yüz iyirmi iki kilometrliyindəki Mərv vağzalının qabağında dayanır.

Budur, defələrlə xaraba qoyulmuş və yenidən bərpa edilmiş şəhər görünür. Türküstan mühərbişələri bu şəhərə aman verməmişdir. Deyildiyinə görə keçmişdə bu şəhər soyğunçuların və quldurların əsil yuvası olmuş və Ki Tzsan kimi məşhur bir quldurun o zaman yaşamadığını yalnız təəssüf etmək olardı. Kim bilir, yaşasayıdı, bəlkə də, ondan ikinci bir Çingiz xan çıxarı.

Qatar Mərvdə yeddi saat dayanır. Buna görə də mən, çox zaman heddindən artıq sərt davranan rus inzibati idarəsinin sayesində öz xarakterini kökündən dəyişmiş olan bu maraqlı şəhəri gəzib tamaşa edə bileyəcəyəm. Rus qoşunları Mərv şəhərini aldıdan sonra feodal ağacların və quldurların bu qədim məskəni Zakaspi ölkəsinin ən məşhur mərkəzlərindən birinə çevrilmişdir.

Mən mayor Noltisden soruşuram:

— Əger yena də sizdən məni müşayiət etməyi xahiş etsəm, lütf-karlığınızdan sui-istifadə etmiş olmaram ki?

— Mən məmənuniyyətlə sizə yol yoldaşı olaram, — o cavab verir, — Mərv şəhərinə bir də baxıb tamaşa etmək elə mənim özümə de ləzzət verər.

Biz sürətli addımlarla yola düşürük.

- Mən size xəbərdarlıq etməliyəm ki, - mayor mənə müraciət edir, - indi biz yeni şəhərə gedirik.

- Nə üçün köhnə şəhərdən başlamayaq? - deyə mən soruşuram. - Bu daha mənəli və ardıcıl bir sayahət olardı.

- Biz ona görə belə edirik ki, köhnə Mərv yeni şəhərin otuz kilometrliyindədir və siz qədim şəhəri yalnız qatarın pəncərəsindən görəcəksiniz. Beləliklə, siz yalnız öz məşhur coğrafiyasınızın Elize Reklyunun verdiyi məlumatla kifayətlənməli olacaqsınız. Xoşbəxtlikdən, onun verdiyi məlumat çox dəqiqdir.

Vağzaldan yeni Mərvə qətiyyən uzaq deyildir. Lakin yol nə qədər tozluudur! Şəhərin ticarət hissəsi çayın sol sahilində yerləşmişdir. Bu lap "amerikasayağı" planlaşdırılmışdır və yəqin ki, Fulk Efrinlin xoşuna gələcəkdir: küçələr genişdir, onlar sap kimi düz xətələ uzanmış və düz xətələ də kəsişir; xiyanətləri düz xətələ salınmış bulvarın etrafında cərgə ilə ağaclar ekilmişdir; her yerde bir hərəkət və canlılıq hiss olunur. Şərq paltarı geyinmiş tacir dəstələri görünür. Her tərəfdə müxtəlif mallar satan dəlləllər eyleşmişdir. Burada bir hürgəcli, iki hürgəcli xeyli dəvə vardır. Bu axırıncılar, iki hürgəclilər, davamlı olduqlarına görə xüsusi qiymətləndirilir və bölgələrinin formasına görə öz afrikalı cinslərdən forqlənlərlər. Güneşin ziyanları altında bərk qızılı közərmə dərəcəsinə çatmış küçələrdə qadınlar azdır, lakin gözə dəyənlərinin arasında çox orijinal olanları da vardır. Məsələn, əyninə yarımhərbi paltar geymiş, ayaqlarında yumşaq uzunboğaz çəkmiş və çərkəzlerde olduğu kimi döşündə patrondaş olan qadın təsəvvür edin. Yeri gelmişkən deyim ki, Mərv şəhərində gərək özünü avara itlərdən qoruyasan. Uzun tüklü və köpək dişləri çox təhlükəli olan bu ac-yalavac itlər - Qafqaz köpəklərinin bir növüdür. Mühəndis Bulanıyenin nağıl etdiyi kimi rus generalını yeyən bəlkə də, elə həmin bu itlərdir?

- Yeməyinə yeyiblər, amma tamam yox, - mayor cavab verir. - Uzunboğaz çəkmələrə dəymeyiblər.

Şəhərin ticarət məhəlləsində, iranlıların və yəhudilərin yerləşdiyi alçaq mərtəbələrin qaranlıq künclərindəki dükanlarda naxış vurmaq üçün ülgülerin mövcud olduğunu heç ağıllarına belə getirməyen qoca qadınların günlərlə eyleşib səbirle toxuduqları, rəngləri məharətlə vurulmuş, insanı heyran edən incə və gözəl xalçalar satılır.

Murqab çayının hor iki sahilinde ruslar öz herbi idarələrini yerləşdirmişlər. Burada çar qulluğunda olan türkmen əsgərləri telim keçirlər. Onların əynindəki paltar hərbi deyildir, lakin ciyinlərində ağ paqonlar, başlarında ise göy hərbi formali papaqları vardır.

Çayın üzərində yalnız piyadalar üçün deyil, habelə qatarlar üçün də nezərdə tutulmuş elli metr uzunlığında taxta köprü salınmışdır; köprüün meheccerləri üzərindən telegraf xətləri çəkilməşdir.

Çayın o biri sahilində - şəhərin inzibati hissəsi yerləşir, burada əsasən mülki məmurlar yaşayır.

Buradakı görkəmli yerlərin en maraqlısı Mərv şəhərinə lap bitişik olan Təkə kəndidir. Bu kəndin sakinləri, təkələr, neinki öz milli tiplərini, habelə öz adət və ənənələrini də saxlamışlar. Yeni şəhərdə çatışmayan yerli koloritin izləri yalnız bu kənddə yaxşıca hiss olunur.

Ticarət məhəlləsinin küçələrindən birinin döngəsində biz dəllal amerikalı və dəllal ingilis qadını ile üz-üzə gelirik.

- Siz de buradasınız, cənab Efrin! - mən müraciət edirəm. - Axi bu yeni Mərvdə maraqlı heç bir şey yoxdur.

- Əksinə, cənab Bombarnak, bu şəhər, demək olar ki, lap Amerika üslubundadır. Burada yalnız tramvay və qaz fənerləri çatışır.

- Bir azdan da sonra onlar da olacaqdır.

- Ümid edirəm, o zaman Mərv də eşil şəhər olacaqdır.

- Mən isə, cənab Efrin, qədim şəhəri gəzmək və onun qala-larına, saraylarına, moscidlərinə tamaşa etmək istəyirəm. Lakin, çox tövəsüf ki, qədim şəhər buradan xeyli uzaqdadır, qatar da orada dayanımr...

- Məni isə o dediklərin qətiyyən maraqlandırır, - deyə yankı cavab verir. - Mən yalnız ona tövəsüflərim ki, bu türkmen ölkəsində mənlik heç bir iş yoxdur. Kişişərin, deyəsən, hamisının dişi yerindədir...

- Arvadların da saçları yerindədir, - miss Horatsiya Bluet əlavə edir.

- Siz isə, miss, onların saçlarını satın alaydınız. Elə etseydiniz vaxtiniz həder getmezdi.

- Holms-Holm ticarət evi şübhəsiz ki, bununla möşgül olacaqdır, - ticarətçi arvad mənə cavab verir, - lakin Səma İmperiyasındaki saç xəzinosunu tamamilə istifadə edib qurtarandan sonra!

Bunu deyib bu əziz dostlar uzaqlaşırlar.

Artıq axşam saat altıdır. Mən mayor Noltisə deyirəm ki, biz qatar yola düşənə qədər hələ Mərv şəhərində nəhər da edə bilərik. O razılaşır və bəxtimiz bizi getirib, yeməkləri vaqon-restoranından xeyli aşağı olan "Slavyan mehmanxanası"na çıxarırlar. Orada üstüne xama tökülmüş "borş" var idi, lakin bu elə bir borş idi ki, mən onu "XX əsr" dəki ağzının dadını bilməyən xidmətçilərə de tövsiye eləməyə cəsarət etməzdəm.

Elə bu zaman mən öz qəzetimi xatırladım. Bəs telegram işi necə olsun? Axi mən bizim qatarda gedən mandarin haqqında məlumat vermək istəyirdim. Bilmirəm, görəsən Popov o ali şəxsin adını qaradınmaz gözətçilərdən öyrənə bilibim?

Məlum olur ki, öyrənibdir. Biz elə platformada görünən kimi Popov mənim yanına qaçı və dedi:

— Mən onun adını öyrəndim. Adı İen Ludur, Pekində yaşayan böyük mandarin İen Lu.

— Sizə təşəkkür edirəm, Popov.

Mən o saat telegraf idarəsinə qaçı və "XX əsr"ə aşağıdakı məzmunlu tələgram göndərirdim:

"Mərv, 16 may, axşam saat 7.

Böyük Transasiya qatarı Mərvdən çıxır. Duşak stansiyasında İrandan Pekinə göndərilən böyük mandarin İen Lunun cenazəsi qatara yükləndi".

Telegram çox baha başa goldı, lakin əlbəttə, siz mənimlə razılaşarsınız ki, həmin telegram bu baha qiymətə dəyər.

İen Lu adı sərnisişlər arasında sürətlə yayılır. Lakin mən elə goldı ki, bu ad çökiləndə, deyəsən, cənab Faruskiar, nə isə gülüm-səyir.

Qatar gecikmadən, düz axşam saat sekizkəndə yola düşdü. Qırq dəqiqədən sonra biz köhnə Marvin yanından keçirdik, artıq qaranlıq düşmüşdü və mən heç nə görə bilmədim. Lakin axı mənə məlumdur ki, orada dördkünc qılları və günəşdə bişirilən kərpicedən tikilmiş divarları olan qodim qala, məqbərələrin və sarayların xarabaları masidlərin qalıqları — bir sözlə, təsvir olunması petit hərflə yiğilmiş iki yüz xətdən az yer tutmayacaq tamam bir arxeoloji xəzinə vardır.

— Heyfəsilənən! — mayor Noltis məni sakitləşdirdi. — Fərqi yoxdur, əgər siz oraya tamaşa etseydiniz də, yənə tamamile kifayətlənməzdir, cənubaxı köhnə Mərv dörd dəfə dağılmış və yeni-

dən tikilmişdir. Əgər siz İran dövrünə aid olan dördüncü şəhəri — Bayram-Əlini görmüş olsaydınız, deməli, siz nə üçüncü monqol dövrünə aid şəhəri, nə ikinci müsəlman dövrünə aid Sultan-Səncər-Qalanı, nə də birinci dövredə aid olan şəhəri görə bilərdiniz. Bu şəhəri beziləri Makedoniyalı İskəndərin adı ilə əlaqələndirirək İskəndər-Qala, beziləri isə onun əsasının, atəşpərestlik dininin banisi olan və xristian zamanından min il əvvəl yaşaması Zərdüşt tərəfinən qoyulduğunu zənn edərək, onu Gaur-Qala adlandırırlar. Buna görə də mən sizə məsləhət görürmək ki, qətiyyən heyfəsilənənəyin və bütün təsəssüflərinizi unudun.

Mən də elə-bələ etdim, cənubaxı bir çarəm qalmamışdı.

İndi qatar şimal-şərqi tərəf şüttür. Burada stansiyalar bir-birindən iyirmi-otuz kilometr aralıdır. Bu stansiyaların adlarını elan etmirlər, cənubaxı qatar buralarda dayanmışdır və mən də öz soraq kitalıma əsasən həmin stansiyaların adlarını izleyirəm. Budur, biz Kelçi, Düzənlik, Qumluq, Repetek və başqa stansiyaları keçib getdik. İndi artıq biz əsil sehra ilə, heç bir yerində bir damcı su tapılmayan sehra ilə gedirik. Buna görə də stansiyalardakı çənləri su ilə temin etmek üçün bu yerlərdə artezian quyuqları qazılmışdır.

Mayor mənə nağlı etdi ki, yol çəkən mühəndislər yoluñ bu hissəsində barxanları borkidən zaman çox böyük çətinlik çəkmişlər. Əgər buradakı bəndlər maili qoyulmasayıd, indi qum çoxdan gəlib bütün yolu basmış və qatolların hərəketini dayandırmışdı.

Barxanlar hissəsindən keçəndən sonra biz yənə də dəmiryol rəlsələrinin döşənməsi bir o qədər də çox vaxt aparmayan tamamilə dündüz yere çıxırıq.

Mənim yol yoldaşlarım yavaş-yavaş yatırlar və bizim vaqon başdan-başa "Sleeping-car"<sup>a</sup> çəvrilir.

İş bu yero çatanda mən yənə də yesiñin içindəki rumin dostum haqqında düşünməyə başlayıram. Onu bu gecə görməyi təcrübə etmək lazımdır? Şübhəsiz, lazımdır, həm də yalnız mənim öz təbii marağımı ödəmək üçün yox, bəlkə, başlıca olaraq onun özünü sakitleşdirmək üçün lazımdır. Doğrudan da, kiminso bir nəferin onun sərriyi öyrəndiyini və hətta onunla danışmaq istədiyini biləndən sonra o, əlbəttə, on yaxın stansiyalardan birində qatardan düşə də bilər,

<sup>a</sup> Yataqlı vaqon (ing.)

dəmiryol kampaniyasının təqibindən canını qurtarmaq üçün lap madmazel Zinka Klorkla görüşdən də imtina edə biler... Bu, tamamilə mümkündür və əgər belə olarsa, o halda mənim işə qarışmağım bu yazığın işini lap korlayardı... Mən hələ onu demirəm ki, bu halda mən öz kolleksiyamın en maraqlı nömrələrindən biri olan 11 nömrəni itirə bilərdim.

Buna görə də mən səhər dan yeri sökülenə qədər mütləq onun yanına getməyi qorara alıram. Hər ehtimala qarşı, böyük ehtiyatkarlıq namına, mən qatarın gecə saat iki iyirmi yeddi dəqiqədə çatacağı Cərcə stansiyasına qədər gözləməliyim. Qatar orada on beş dəqiqə dayanacaqdır, sonra isə Amu-Dəryaya tərəf yola düşəcəkdir. Onan sonra Popov öz otağına çəkilib yatacaq, mən isə heç kəsin gözüne görünməkdən qorxmayaraq özümü yüksək vagonuna salacağam.

Bu gəlib-keçən saatlar mənə nə qədər uzun göründü! Bir neçə dəfə az qala yuxulayıb yatacaqdım, lakin mən her dəfə özümü saxlayaraq temiz havalı almaq üçün meydançaya çıxirdim.

Qatar öz vaxtında, dəqiqəbədəqiqə gəlib min beş yüzüncü verstdəki Cərcə stansiyasına yanaşdı. Bura Buxara xanlığının oldukça böyük və mühüm şəhərlərindən biridir, Zakaspi dəmiryolu buraya 1886-cı ilin axırında, yəni birinci tırın qoyulduğu vaxtdan on yeddi ay sonra çatdırılmışdır.

İndi buradan Amu-Dərya stansiyasına on iki verst yol qalır. Qoy qatar bu böyük çayı da keçsin, mən o zaman öz planımı həyata keçirərəm.

Ötüz min nəfərə qədər əhalisi olan Cərcə şəhərində sərnişinlərin çoxu qatardan düşür, onların ikinci dərəcəli vagonlardakı yerini Buxaraya və Səmərqəndə gedən başqa sərnişinlər tutur. Buna görə də platformada çox adam və səs-küy vardır.

Mən də qatardan düşür və qabaq tərəfdəki yüksək vagonunun yanında gəzinirəm. Bir də görürəm ki, vagonun qapısı səssizcə açılır... Oradan kimsə qaranlıqda platformaya düşür və göze görünmədən bir neçə nefər lampası ilə güclə işıqlanmış vağzala keçir.

Bu mənim dostum rumındır. Bu yalnız ola bilər. Gizlice çıxıb sərnişinlərin arasında gözdən itdi. Lakin o, axı nə üçün bayırı çıxmışdır? Bəlkə, onun ərzəyi qatılmamış və bufetdən bir şey almaq niyyəti ilə bayırı çıxmışdır? Bəlkə də, elə mənim qorxduğum kimi o, doğrudan da qatardan düşüb qaçmağı qorara almışdır?

Yox, ola bilməz, elə etsə, mən ona mane ola bilərəm! Mən onunla tanış olacağam. Mən ona kömək edəcəyim və verəcəyəm. Mən onunla hansı dildə istəsə – fransızca, ingiliscə, almanca, rusca danışacağam... Mən ona deyəcəyəm: "Dostum, siz mənim təvəzükərliğimə arxayın ola bilersiniz... Mən sizi elə vermərəm... Gecələr sizə yemek getirəcəyəm... həm də sizi əyləndirəcək və şənləndirəcəyəm... Unutmayın ki, madmazel Zinka Klork, yəqin ki, rumin qızlarının en gözəli olan bu xanım, sizi Pekində gözləyir..." Elə bu cür deyərəm və s.

Budur, mən gizləcə onu təqib edirəm. Bu qarmanın işi yerde heç kəs ona diqqət etməz. Nə Popov, nə də her hansı bir başqa memur onu "dəmiryol dovsanı" hesab edib şübhələnməzələr, yəni o, doğrudan, qapıya tərəf gedəcəkdir... doğrudan o, əldən çıxacaqdır?

Yox! Görünür, o bir qədər gəzinin ayaqlarının uyusunu açmaq istəmişdir. Axi vəzənda gəzib-dolanmaq olmur! Bakıdan çıxandan bəri altmış saatlıq hebsən sonra on dəqiqə çıxıb azad hərələnməyə onun tamamile haqqı vardır!

Bu, ortaböylü, cold və ahəstə yerişli bir adamdır. Kəmərlə bağlanmış şalvari, su keçməyən gödəkcəsi və tünd rəngli dəri papağı vardır.

İndi mən onun niyyətindən tamamile arxynam, o, yüksək vagonuna tərəf qayıdır, ayaq yerinə qalxır, meydançadan keçir və ehmalca içəri girib, arxasında qapını örtür. Qatar yola düşən kimi mən gedib yeno də yesiyan divarını döyəcəyəm...

Budur, yeni bir mane! Qatar Cərcə stansiyasında on beş dəqiqə əvvəzinə tam üç saat dayanıb qaldı. Lokomotivin xarab olmuş təmizməzənə təmiz etmək lazımdı. Buna görə də, alman baronunun yağırdığı sözlərə baxmayaraq, biz Cərcə stansiyası yalnız gecə saat dördün yarısında, dan yeri artıq qızarmaga başlayanda tərk edirik.

Beləliklə, mən yeno də yüksək vagonuna düşə bilmədim, lakin bunun əvvəzində Amu-Dərya çayını görüb tamaşa etdim.

Bu böyük çay qədim zamanlarda Oksus adlanmış, Hind və Qanq çayları ilə rəqəbat aparmışdır. Bir zamanlar bu çay Xəzər dənizinə tökülmüş – xəritədə həttə onun köhnə yataq yerini izləmək də mümkündür, – indi isə o, Aral dənizinə töküllür. Pamir dağlarının yağışlarından və qarlarından qidalanan bu çay sürətli sularını gilli və qumlu qayaların arasından keçirib axıdır. Amu-Dərya iki min

beş yüz kilometr uzanır ve təsadüfi deyildir ki, türkmən dilində bu çayın adı Amu-Dörya, yəni "çay-dörya"dır<sup>1</sup>.

Qatar Amu-Döryanın üstündən, suyun səthindən on bir metr hündürlükdə çəkilmiş bir kilometr yarımlınlıqda körpünün üstüne çıxır. Bir-birindən doqquz metr aralı qoyulmuş hər biri beş gözdən ibarət olan minlərlə direklərin saxladığı körpü qatarnı altında titrəyir.

Böyük Transasiya yolunda en iri olan bu körpü general Annenkov tərəfindən on aya tikilmiş və otuz beş min manata başa gəlmışdır.

Amu-Döryanın suyu çirkli-sarı rəngdədir. Göz işlədikcə suyun içində gah burda, gah orda kiçik adacığlar görünür.

Popov, diqqətimi körpünün məhəccərlərinin yanında qoyulmuş gözetçi məntəqələrinə cəlb edir.

— Bu gözetçi məntəqələri nə üçündür? — mən soruşuram.

— Yangınsöndürən vasitələrlə təchiz olunmuş adamlar üçündür.

Cox ehtiyatlı iş görmüşlər! Çünkü burada nəinki lokomotivin buraxdığı və dəfələrlə yanğına səbəb olan qıçılcımdan qorxməq lazımdır. Burada başqa bir təhlükə də vardır. Amu-Döryada çay boyunca aq neft yüksəlmiş çoxlu barj, yuxarı və aşağı hərəkət edir və bir o qədər də böyük olmayan bu gəmiler çox zaman osil brandere<sup>2</sup> çevirilərək alışib-yanırlar. Buna görə də çox ciddi ehtiyat tədbirləri görmək lazımlı gelir. Əger yanğın nəticəsində körpü məhv olarsa, onu bir ildən tez bərpa etmek olmaz və sənişinlərin burada sahildən-sahilə keçməsi böyük çətinliklər törədir.

Nahayət, qatar sürətini azaldıb ehmalca çayın üzərindən keçir. Hava işğallanmışdır. Qaragül stansiyasına qədər yol yeno də geniş sahradan keçir. Səhranın arxasında isə Amu-Döryanın qolu olan Zərəşan — "zərsəcan çay" görünür. Bu çay Səmərqənd şəhərinin münbit vahidi Soqdiyanı dərəsinə qədər axıb gedir.

Səhər saat beşdə qatar gəlib Uzun-Adanın min yüz yeddinci verständə olan Buxara xanlığının paytaxtında dayanır.

<sup>1</sup> Bu çayın adının menşeyi indi başqa cür izah edilir: "Amu" — bir zamanlar həmin çayın kənarında mövcud olmuş və bizim zəmanəyə qədər izi tamamilə itmiş şəhərin adıdır; "Dörya" — tacılıq çay; yəni Amu şəhərinin çayı deməkdir. Qədim coğrafiyaçılar Amu-Döryanı "Oksus" adlandırmışlar. Bu ad, yoqinkı, türkçə "Aksu" — "ağ su" sözündən almışdır.

<sup>2</sup> Brander — yanacaq və partlayıcı maddələr yüksəlmiş gəmi; yelkenli gəmilər zamanında düşmən gəmilərini yandırmaq üçün istifadə olunurdu.

## ON BİRİNCİ FƏSİL

Buxara və Səmərqənd xanlıqları bir zamanlar əhalisi əvvəlcə taciklərdən, sonra isə XV əsrin axırlarında bu yerləri işgal etmiş özbeklərdən ibarət olan geniş Soqdiyanı vilayətini — fars satraplığını<sup>1</sup> təşkil edirdilər. İndi isə bu ölkəni yeni bir təhlükə — sehrada qum təpəlerinin hərəkətinin qarşısını alan saksaul kolları tamamilə məhv olduqdan sonra qum işgali təhlükəsi hədəleyir.

Buxara xanlığının paytaxtı — islamın Romasıdır, müqəddəs şəhər hesab olunur, bura islam dininin mərkəzi və məbədlər şəhəridir. Yeddiqapılı Buxara şəhəri özünü ən çox çiçəkləndiyi dövrde dörd tərəfdən qalın divarlarla əhatə olunmuşdur. Bu şəhərdə həmişə Çinlə çox qızgın ticarət aparılmışdır. İndi Buxarada əhalinin sayı 80 min nəfərdən az deyildir.

Bütün bunların hamisini mayor Noltisden öyrəndim, o, dəfələrlə bu yerlərdə olmuşdur və mənə məsləhət gördü ki, xanlığın bu gözəl paytaxtı ilə yaxşıca tanış olum. Özü bu sefer mənə müşayiyət edə bilmədi, çünkü onun bir neçə dəyərək yerləri vardı. Qatar burada səhər saat on bire qədər dayanacaqdır. Deməli, beş saat vaxtim olacaqdır! Lakin şəhər stansiyadan çox uzaqda yerləşmişdir. Əgər şəhəri stansiya ilə dar dəmiryolu birləşdirməsəydi, mən heç Buxara şəhərinə ötəri də olsa tamaşa edə bilməzdim.

Biz mayorla belə şərtləşdik ki, şəhərə bərabər gedərik, orada isə o məndən ayrılar və öz işləri ilə məşğul olar. Beləliklə, bu dəfə ondan ayrı düşməli idim. Lakin bəs necə olsun, doğrudanı lap tek-tənha qalacağım? Yəni mənim nömrələrimdən heç biri mənə yoldaşlıq etməyəcəkdir?

Burada bir yol düşünüb tapmaq lazımdır. Bəlkə, əyan Faruskiara müraciət edəm?.. Lakin bu adama, təkerlər üzərindəki tabutun içinde olan mandarin İen Ludan çox arxayın olmaq olmaz. Bəlkə, Fulk Efrinel və miss Horatsiya Bluet mənimlə gedə?.. Onların haqqında heç düşünməyə deyməz, çünkü burada onlar üçün heç bir qiyməti və əhəmiyyəti olmayan şəyələr haqqında — saraylar, məscidlər, minarələr və hər cür köhnə arxeoloji tör-töküntü haqqında söhbət gedirdi.

<sup>1</sup> Satraplıq — Satrapın idarəesine verilmiş yer. Satrap — qədim İran padşahlığındakı qeyri-mohdud ixtiyarı malik vilayət canıını

Bəlkə, komik artist ər-arvaddan yapışm?.. Yox, onlar heç yerlərindən də tərənnümlər. Xanım Katerina yorulmuşdur, cənab Katerina isə onu tək qoyub mənimlə getməz. Bəlkə, o iki nəfər činli ilə danışım?.. Lakin onlar artıq getmişlər. Bəlkə, ser Frencis Travelyan mənimlə getdi?.. Axi ne üçün də getməsin?.. Mən ki rus deyiləm, o yalnız rusların üzərinə hırslıdır. Mərkəzi Asiyani mən ki fəth etmemişəm... bu qaradınməz centləni öyrənməyə bəlkə, bir təşəbbüs göstərəm?.. Mən ona yaxınlaşırıam, baş əyib salam verirəm, onunla danışmaq isteyirəm... O isə laqeyd bir halda başını tərpədir və arxasını mənə çevirir, - bu belə bir heyvandır! - sonra isə çıxb gedir.

Dekovil<sup>1</sup> buxar maşını axırıcı fiti verir. Biz mayorla birlikdə üstüçiq vaqonlardan birinə minirik. Yarım saatdan sonra darvaza qapılardan şəhərə daxil oluruz. Mayor mendən ayrılır, mən isə təkcə, Buxaranın küçələrini gəzməyə gedirəm.

Əgər mən "XX əsr" in oxucularına xəbər versəydim ki, Buxara şəhərindəki yüz məktəbin və üç yüz məscidin - demək olar ki, Roma şəhərindəki kilsələr qədər məscidin - hamısını gezip tamaşa etmişəm, müxbirlərin verdiyi məlumatın, şübhəsiz ki, etibarlı olduğuna baxmayaraq, oxucular yenə də mənə inanmazdır. Elə buna görə də mən heqiqəti deyəcəyəm.

Şəhərin tozlu küçələri ilə gəzərkən, yolüstü təsadüf etdiyim müxtəlif binaların hansı geldi daxil olurdum; "alaca" adlanan və rəngləri bir-birindən xətərlər və zolaqlarla ayrılan pambıq parça məllərin satıldığı bazara baxdım; burada hörməçək toru qədər nazik və yüngül olan yaylıqlar satılır; gündən qayrılmış qəribə seyler vardır; səslənməsi yerli dilde "çax-çuç" sözü ilə ifadə olunan ipək məllər diqqəti cəlb edir. Başqa bir yerde mən kiçik bir dükana daxil oldum, burada çayın on altı növünü almaq mümkündür, bu növlərdən on biri ən çox Çinə və Mərkəzi Asiyada işlədilən göy çaydan ibarətdir. Bu çayların arasında en bahalı - bircə yarpağı bütün bir çaydan atırlırmımk üçün kifayət edən "luka" çayıdır.

Sonra mən şəhərin mərkəzi küçələrinə çıxmam. Ətrafına çəpər çəkilmiş dördkünc meydandanın bir tərəfində Lebihovuz adlanan su anbarı vardır. Meydandan o tərəfə Buxara əmirinin qapıları tamamılı müasir saatla bəzənmiş "Kovçək" adlanan imarəti ucalır.

Bu imarət vaxtile German Vamberiyə<sup>1</sup> çox qorxunc görünmüdü, man da elə onunla tamamilə razıyan, hərçənd ki, qapıların yanında müdafiə üçün qoyulmuş bürunc topalar öz qorxunc görkəmləri ilə adamı qorxuzub buradan uzaqlaşdırır, əksinə, öz bədii işləmələri ilə insanın diqqətini daha çox cəlb edir.

Yeri gölmüşken qeyd edim ki, Buxaranın küçələrində gəzen və əyinlərində ağ şalvar, qara gödəkçə, başlarında qara dəri papaq, ayaqlarında uzunboğaz çəkmə olan esgərlərə bütün tikişləri zərlə işlənmiş herbi paltar geymiş rus zabitləri komandanlıq edirlər.

İmarətin sağ tərəfində bu şəhərin ən böyük və görkəmli məscidlərindən sayılan Kalyan məscidi yerləşmişdir. Bu məscid Buxara şəhərində həddindən çox olan leylekərin məskən saldığı günbəzlər, zəng qüllələri və minarələrdən ibarət böyük bir aləmdir.

Baş alıb hey gedirəm və gelib şəhərin şimal-şərq hissəsinə, Zərəsfan çayının sahilinə çıxmam. Şəhərin bütün arxaları səhiyyə məqsədləri üçün ayda iki, ya üç dəfə bu çayın təmiz və şəffaf suyu ilə yuyulub temizlənir. Budur, arxlara elə indicə təmiz su buraxılmışdır. Kişi, qadınlar, uşaqlar, itlər, ikiayaqlı və dördayaqlı varlıqların hamısı suya atılıb cimir və elə bir mərəkə qoparırlar ki, bunu təsvir etmek çətindir.

Mən cənub-qərb tərəfə burulanda başlarında işş papaq, əsa, saçları külekdə dalğalanan bir dəstə dərvishlə üz-üzə gəlirəm. Dərvishlər bəzen dayanır və Şərqi mərasim rəqslerinin səciyyəsinə qəribə uyğun gələn mahnilər oxuyaraq oynamaga başlayırlar.

Mən burada kitab bazarına da getdim. Həmin bazarда iyirmi yeddiyə qədər mağaza vardı, bu mağazalarda həm çap olunmuş kitablar, həm də əlyazmaları satılır, lakin kitablar, çay və tərəvəz kimi yox, çox tez satılan qiymətli mal kimi satılır.

Buxaraya darülfünun şəhəri söhreti qazandırmış "mədrəsə" adlanan məktəblərə geldikdə isə, etiraf etməliyəm ki, mən bu məktəblərdən heç birinə gedib baxa bilmədim. Yorğun, tamamilə əldən düşmüş bir halda geri qayıtdım və gelib çayın sahilindəki Divanbəyinin kölgəliyində oynlaşdım. Orada həmişə nəhəng samovarlar qaynayırlar və bir təngəh, yaxud yetmiş beş santim verib

<sup>1</sup> Vamberi German (1832-1913) – Orta Asiyani və İranı tədqiq etmiş macar seyyahı

<sup>1</sup> Dekovil – dar dəmiryolu düzəltmiş fransız mühəndisi

"şivin" adlanan elə bir əla çayla susuzluğumu yatızdırdım ki, bu çayı Avropada hələ indiyə qədər heç kəs tanımır.

Mənim Türküstan Roması haqqında xatirələrim bundan ibarətdir. Bu şəhəri başdan-başa yaxşıca gəzib baxmaq üçün azy bir ay vaxt lazımdır, mənim ixtiyarımda isə yalnız bir neçə saat vardır.

Saat on birin yarısında mən dar dəmiriyolu vaqonuna minərkən yenidən görüşdüm mayor Noltisə birlikdə qatarın yanına qayıdım. Vağzal binası Buxara pambığı və Merv yunu bağlamaları ilə dolmuşdu.

Alman baronu da daxil olmaqla, mənim bütün nömrələrim bu vaxt platformada idilər. Qatarın quyrıq tərefindəki gözətçilər yenə də mandarin İen Lunun cənəzəsi olan vaqona sədaqətlə keşik çəkirədilər. Mənə elə gelir ki, yol yoldaşlarımızdan üç nəfəri çox böyük bir maraqla həmin keşikçilərə baxır və diqqətə onları müşahidə edirlər; bu adamlar Düşək stansiyasında qatarə minən, şübhəli görkəmləri olan həmin monqollardır. Mən onların yanından keçəndə hətta gördüm ki, Faruskiar onlara nə isə bir işarə etdi, lakin mən bu işaretin mənasını anlamadım. Məgər Faruskiar onları tanır?.. Her halda indi bu məsələ məni çox maraqlandırır.

Qatar stansiyadan çıxan kimi sərnişinlərin hamısı vaqon-restorana tərəf yönəldilər. Bizim yanımızda boş yerlər vardı. Gənc çinli bundan istifadə edərək, gəlib mənim və mayor Noltisin yaxınlığında əyləşdi. Onun ardınca doktor Tio Kin de gəlib oturdu. Pan Şao mənim "XX əsr" redaksiyasının əməkdaşı olduğumu bilir və buna görə də görünür, mən onu tanış olmağa can atdıǵım kimi, o da mənimlə tanış olmağı və səhbət etməyə çalışır.

Mən səhv etmemişdim. Bu adam çinli paltarı geymiş əsil bir Paris bulvardoysıdır<sup>1</sup>. O üç il bu şəhərdə yaşamış və neinki əylənmiş, həmçinin xeyli bilik də qazanmışdır. Varlı Pekin tacirinin yeganə oğlu olan bu adam, özünü doktor adlandıran, lakin mahiyyət etibarilə xalis tənbəl və avara olan Tio Kinin qanadı altında səyahət etmiş və indi də səyahət edir. Şagirdi bunu bilir və elə buna görə də həmişə onu ələ salır.

Siz heç inanırsınız ki, doktor Tio Kin Sena çayının sahilində köhnə kitabsatından aldığı Kornaronun kiçik kitabçasını ələ keçirəndən bəri özünün bütün həyatını "həmişə sağlam və gürmə-

olmaqla uzun müddət yaşamaq məhərəti"nin qaydalarına uyğunlaşdırmağa çalışır. Mümkün qədər az yeyib-içmək, ilin her fəsl üçün xüsusi qaydaları gözləmək, insan ehval-ruhiyyesini gürmərək saxlamaq üçün nəfsi gözləmək insana böyük zərər götəren bədnəfslik, insanın daxilindəki pis qızığlığını və cətirəsləri düzəltməyə kömək edən və en qoca yaşlarına qədər elə sağlamlıqdan istifadəyə imkan verən vasitələr – bu kütbevin doktorun arasıksılsədən oxuyub öyrəndiyi və xeyirxah venesiyalının bu qədər məhərətə müdafiə etdiyi qaydalar və tedbirler bundan ibarətdir. Pan Şao arasıksılsədən ona atmacalar atır və çox tutarlı zarafatlar edir, lakin Tio Kin bütün bunlara heç bir diqqət vermır.

Seher yeməyi zamanı biz doktorun bəzi adetlərini müşahidə edə bildik, çünki öz şagirdi kimi o da fransız dilində çox təmiz danışır.

– Yeməye başlamazdan əvvəl, – deyə Pan Şao ona müraciət edir, – bəlkə siz, doktor, lütf edib mənə xatırladasınız, görək yeyib-içməyin qədərini müəyyənləşdirmək üçün neçə əsas qaya mövcuddur?

– Bunun yeddi qaydası mövcuddur, mənim gənc dostum, – deyə Tio Kin tam ciddiyətlə cavab verir. – O qaydalardan ən birincisi isə budur ki, gərek o qədər yemek yeyəsən ki, qurtarandan sonra zehni möşğəleyə başlamaq üçün səndə qabiliyyət olsun.

– Bəs ikinci?..

– İkinci ondan ibarətdir ki, gərek maye və içki qismindən o qədər içəsən ki, sonra özündə əzgınlik, mədəndə ağırlıq, bədənində isə azacıq da olsun yorgunluq hiss etməyəsən. Üçüncüsü...  
– Əger siz etiraz etmirsinizsə, doktor, bu gün üçün elə bununla kifayətlənək, – Pan Şao onun sözünü kəsir. – Budur, məsolən, bu yediyimiz plov, mənə elə gelir ki, çox yaxşı hazırlanmışdır, həm də...

– Həm de özünü gərek ondan gözleyəsən, mənim ezip şagirdim! Bu yemek – döyülmüş qoyun etindən hazırlanan, yağ və ədva ilə qarışdırılmış pudinq xörəyinin bir növüdür... Qorxuram ki, sonra size eziyyət vere...  
– Elə buna görə də doktor, mən sizə məsləhət görürem ki, bu plovdan yeməyin. Mən isə bu cənabların etdiyi kimi edəcəyəm...

Pan Şao elə doğrudan da dediyi kimi edir – yaxşı da előyir, çünki plov doğrudan da əla hazırlanmışdır. Doktorun isə ən yüngül yemeklərə kifayətlənməkdən başqa bir çərəsi qalmır.

<sup>1</sup> Bulvardye – vaxtını Paris bulvarlarında və meyxanalarında keçirən adam

Mayor Noltisin dediyinə görə plov xüsusi qayda ilə hazırlanıb və "zənbusə" adlananda daha lozzətlə olur. Bir plovun ki, monası "qadın busosı" ola, belə bir plov lozzətsiz ola bilərmi?

Cənab Katerina həmin xörəyin yeməklərin siyahısında olmadığına tövəssüfləndiyinə görə mən cəsarət edib deyirəm:

– Siz necə bilirsiniz, zənbusəni Mərkəzi Asiyadan əlavə, başqa yerlərdə de tapmaq olarını?

Bu zaman Pan Şao gülüb sözümə əlavə edir:

– Bu xörəyi Parisdə daha yaxşı hazırlayırlar.

Mən gənc çinliyə baxıram. O alt çənesini elo bil güclə hərəkət etdirir. Doktor ona nə işə deməli olur və onu "bədəndə olan rütbəti həddindən artıq sərf etməkdən" saqındırır.

Söhbət yeməyi çox şən keçdi. Söhbət rusların Orta Asiyadakı müvəffəqiyyətli foaliyyəti haqqında gedirdi. Mənə elo gelir ki, Pan Şao bu məsəla ilə yaxşıca tanışdır. Ruslar Zakaspi dəmiryolunu tikməkdə müvəffəqiyyət qazanmışlar, 1888-ci ildən etibarən onlar Transsibir dəmiryolu xəttini çəkmək üçün də axtarış işlərinə başlamışlar. İndi həmin yol artıq çəkilmiş üzərdir və orada işlər xeyli irəliimişdir. İşim, Omsk, Tomsk, Krasnoyarsk, Nijne-Udinsk və İrkutsk birləşdirən birinci xəttin ardıcınca onlar daha conubda olan Orenburg, Akmolinsk, Minusinsk, Abaqatuy və Vladivostokdan keçən ikinci xətti çəkməlidirlər. Cəmi altı min kilometr uzunluğunda olan bu yol bütünlükla çəkilmiş qurtarandan sonra Peterburq Yapon dənizinin altıgönlük məsafəsində olacaqdır. Öz uzunluğu ilə Birleşmiş Ştatlardakı Transkontinental dəmiryolu xəttini ötüb keçən Transsibir yolu yeddi yüz əlli milyon manatdan çox xərc götürməyəcəkdir.

Rusların müvəffəqiyyətləri haqqındaki bu söhbətin ser Frensis Travelyana xoş galmayıəcəyini təsəvvür etmək çox asandır. Bu söhbət ərzində o birçə kəlmə də danışmadı və gözünü öz boşqabından ayırmadı, onun uzunsov sıfəti qızarmışdı.

– Eh, dostlar, – mən qeyd edirəm, – bizim indi gördüklerimiz göləcəkdə nəvalorımızın görəcəyinin yanında heç bir şeydir. İndi biz sizinlə birlikdə birbaşa Böyük Transasiya dəmiryolu qatarı ilə səyahət edirik. Təsəvvür edin, bir zaman bu Böyük Transasiya yolu Böyük Transafrika yolu ilə birləşərsə, görünənənda nələr olar?

– Axı Asiya ilə Afrika dəmiryolu vasitosilo necə birləşə bilər? – mayor Noltis soruşur.

– Çok sadə: Rusiyadan, Türkiyədən, İtaliyadan, Fransa və İspaniyadan keçəcək dəmiryol xətti onları birləşdirir. Sərnişinlər birbaşa Peckindən Ümid Burnuna qədər asanlıqla gedə bilərlər.

– Bəs Cobolüttariq boğazı necə olacaqdır? – Pan Şao soruşur.

Ser Frensis Travelyan bu sözü eşidində özünü yüksəldirdi. Yəqin, ona elo gelir ki, Cobolüttariq haqqında söhbət gedəndə, bütün Birleşmiş Krallıq, Aralıq donuzində votonporvorlik qızığlığı ilə başdan-başa hərəkətə gelir.

– Ho, bəs Cobolüttariq necə olacaqdır? – mayor tokrar edir.

– Dəmiryol xətti onun altından gedəcəkdir, – cavab verirəm.

– Cəmi on beş-iyirmi kilometr uzunluğunda tunel çökiləcəkdir – bundan asan bir iş ola bilməz! Burada Kale ilə Duvr arasında tunel çəkilişinə etiraz edən Ingiltoro parlamenti olmayaçaqdır. Bir gün golocık ki, şairin demiş olduğu bu sözlər öz yerini alacaqdır:

*"Omnia jam fieri guaeposse nogabam"*<sup>1</sup>.

Mənim latın dili sahəsindəki biliyimi yalnız mayor Noltis qiymətləndirdi bildi.

Mən cənab Katerinanın öz qadının qulağına piçıldadığı sözələri eşidirəm:

– Bu, deyəson, volapyuk<sup>2</sup> dilində danışır,

– Şübhəsiz ki, – Pan Şao davam edir. – Çin imperatoru olını ingilislər yox, ruslara uzaatmayı üstün tutanda tamamilə haqlı idi. Mancuriyadan strateji əhəmiyyətli dəmiryolu çəkilməsi üzərində isrə etmək əvəzində, o, Çindən və Çin Türküstəndən keçəcək Transkaspi dəmiryolu xəttinə birləşməyi dəha faydalı hesab etmişdir.

– Belə etməklə, imperator çox müdrik hərəkət etmişdir, – mayor əlavə edir. – Ingilislərle ittifaq yalnız Hindistani Avropa ilə birləşdirməye imkan verirdi, ruslara omokdaşlıq işə bütün Asiya qitəsini Avropa ilə birləşdirmək imkanı yaratmışdır.

<sup>1</sup> Gözəniləmisi mümkün olmayan hadiso baş verdi (*lat.*). Roma şairi Ovidinin şerindəndir

<sup>2</sup> Volapyuk – 1879-cu ildə İohan Martin Şleyer torosundan düzəldilmiş sənəti "ümumi" dil.

Mən bu arada ser Frensis Travelyana baxıram. Onun yanaqlarında qırmızı lekələr əmələ gəlmışdır, lakin o çalışır ki, öz hissələrini bildirməsin. Marallıdır, görəsən bu söz-söhbət onu hövsələdən çıxmaga macbur edəcəkdirmi? Əgor mən bu barədə mərc gəlməli olsaydım, kimin tərəfini saxlamaqda çox çətinlik çəkərdim.

Mayor Noltis, Asiya ilə Avropa arasındakı ticarət əlaqələri nöqtəyinən dənəndən, habelə gediş-gelşin təhlükəsizliyi və sürəti nöqtəyinən dənəndən Böyük Transasiya dəmiryol xəttinin mübahisəsiz üstünlüklerini sayaraq söhbəti yənə də təzələyir. O deyir ki, tədriclə Asiya xalqları arasındakı köhnə adavət və nifrat hissələri aradan qalxacaq və bu xalqların hayatı yeni bir dövər başlanacaqdır. Tekə bunun özü rusların xidmətinin böyükliyünə dəlalet edər və bütün mədəni millətlərin hamısı bunu qiymətləndirər. Məgər Göt-Təpə alındıqdan sonra məğlub olanlar qaliblər tərəfindən sərt rəftardan qorxa bildikləri bir zamanda Skobelev tərəfindən deyilmiş gözel sözlər öz yerini almışdı: "Biz Orta Asiya üzrə siyasetimizdə pari<sup>1</sup> tanımıraq!"

- Belə bir siyaset İngiltərə ilə müqayisədə bizim üstünlüklerimizi göstərir, - mayor öz sözünü qurtardı.

Mən gözləyirdim ki, ser Frensis Travelyanın dodaqlarından indi bu saat sürətlə bir ifadəni eşidəcəyik: "Heç kəs ingilisləri ölüb keçə bilməz!" Təsədüfi demirlər ki, Birləşmiş Krallığın bütün centlmlərini lap anadan olanda əvvəlcə bu ifadəni deyirlər... Lakin bu dəfə belə olmadı.

Mən Rusiya və Çinin şərəfinə sağlıq demək üçün ayağa qalxanda, ser Travelyan, yəqin ki, öz qəzəbinin her cür çərçivədən kənara çıxa biləcəyini hiss etdiyindən, stolun arxasından cəld qalxıb getdi. Görünür mən onun siyasi aqidəsini bu gün da öyrənə bilməyəcəyəm!

Öz-özlüyündə aydınlaşdır ki, bu söhbət baron Veysznitserdörferin səliqə ilə yeməkləri bir-birinin ardına yeyib, boşqabları boşaltmasına və doktor Tio Kinin təəccübünə səbəb olmasına qətiyyən mane olmuşdur. Bəli, bu alman heç bir zaman hörmətli Kornaronun yazmış olduğu qaydaları oxumamışdır və əger hətta oxumuşsa da, yene o qaydaların lap eksiñə hərəkət edir! Həm də ola biler ki, bu alman

<sup>1</sup> Burada İngiltərin hakimiyyəti altında bütün Hind xalqının hüquqsuz pari vəziyyətinə salındığını işarə olunur. Pari – Cənubi Hindistanda en aşağı və hüquqsuz kastalarından (zümrələrdən) biridir.

heç fransız dilini bilmir və burada danışılan söhbətdən heç nə başa düşməmişdir.

Mən belə hesab edirəm ki, Faruskiar və Qangirələ birlikdə elə bu səbəbə görə söhbətdə iştirak edə bilmədilər. Onlar yalnız Çin dilində öz aralarında bir neçə kəlmə danışdır.

Bununla birlikdə mən mayorun gözündən qaçmamış olan çox ince və qəribə bir təfərrüati da qeyd etməliyəm.

Böyük Transasiya domiryolu xətti ilə hərəkətin təhlükəsizliyi haqqında suala cavab verərkən, Pan Šao bizi dedi ki, Türküstən sərhədindən o biri tərəfdə qatarların hərəkəti bir o qədər də təhlükəsiz deyildir. Bunu mayor Noltis də mənə demişdi. Bunu eşidəndə mən, ister-istəməz, gənc çinlidən Avropaya getməzdən əvvəl Ki Tszanın macəraları haqqında bir şey eşidib-eşitmədiyini sorğudum.

- EşitmİŞİM, özü də çox tez-tez, - o cavab verdi. - Ki Tszan o zaman Yunyan vilayətində soyğunçuluq edirdi. Lakin mən eminəm ki, o, yolda bizi rast gəlməyəcəkdir.

Yəqin ki, mən bu məşhur quldurun adını yanlış teləffüz etmişdim, çünki Pan Šao həmin adı öz ana dilində deyəndə, mən bunun öz dediyim ad olduğunu güclə başa düşdüm.

Amma mən tösiq edə bilerəm ki, həmin quldurun adı gənc çinlinin dodaqlarında ifade olunan kimi Faruskiar o saat qəzəblə qasılarını çatdı və onun gözlərində od parladı. Sonra o, nəzərlərini öz yoldaşına çevirib baxdı və yenə də laqeyd bir halda sərnişinlərin söhbətinə qulaq asmağa başladı.

Bəli, bu adamlı yaxınlaşmaq və tanış olmaq mənə asan başa gəlməyəcəkdir! O, odda yanmayan dəmir seyf kimi hər tərəfdən bağlıdır, məxfi işare sözünü deməyinə ondan bir kəlmə belə qopartmaq olmaz.

Bu zaman qatar sürətlə irəliləyirdi. Adı hallarda, qatar Buxara ilə Səmərqənd arasındaki on bir stansiyaya xidmət edəndə, bu iki yüz kilometrlik yolu bir güne gedirdi. Lakin bu gün, bu iki şəhər arasındaki məsafəni dayanmadan keçib getmək üçün ona yalnız üç saat lazımdı.

Günortadan iki saat keçmiş biz artıq Teymurləngin məşhur şəhərində idik.

## ON İKİNCİ FƏSİL

Səmərqənd Soqdi düzənliyindən axıb gedən Zərəfşan çayı sularının suvardığı zəngin bir vahedə yerləşmişdir. Men vağzalda aldığım soraq kitabçasından öyrənirəm ki, bu şəhər ilahiyatçıların bu dünyadakı cənnət üçün ayırdıqları dörd yerdən birini tutur. Lakin bunun dəxli yoxdur, qoy bu işin mütəxəssisləri bu mövzuda söhbət aparıb mübahisə etsinlər!

Səmərqənd bizim eradan əvvəl 328-ci ilde Makedoniyalı işgalçılar tərəfindən yandırılmışdır, şəhərin bir qismini isə 1219-cu ilə yaxın Çingizxanın qoşunları dağdırıb viran etmişdir. Sonra bu şəhər Teymurləngin paytaxtı olmuşdur, — əlbəttə, Səmərqənd şəhəri bununla fəxr edə bilər, lakin XVIII əsrde bu şəhər yenidən köçəri qəbilələr tərəfindən dağdırılmışdır. Gördüyünüz kimi, Orta Asiyannın əsas şəhərlərinin tarixi həmisiətli yüksəliş və sürətli süqut tarixindən ibarət olmuşdur.

Qatarımızın Səmərqənddə gündüz beş saat dayanması, mənə bir qədər gəzib eynəlmək və bir neçə səhifə yazı yazmaq imkanı vəd edir. İndi vaxtı itirmək olmaz.

Səmərqənd şəhəri, deyildiyine görə, iki hissədən ibarətdir. Şəhərin ruslar tərəfindən tikilmiş yeni hissəsi öz təzə və müasir arxitekturası ilə fərqlənir. Her tərəfdə yaşıl parklar, yan tərəflərində ağaçların ağacları əkilmış küçələr, saraylar, malikanələr, müasir üslubda tikilmiş rahat kiçik evlər görünür. Şəhərin köhne hissəsi isə bir zamanlar bu şəhərin dəbdəbəsini göstəren elə və gözəl tarixi abidələrlə zəngindir. Bu abidələrin hamisini diqqətlə və vicdanla öyrənmək üçün bir neçə həftə vaxt lazımlı galardı.

Bu dəfə şəhəri tek gəzməyacəyəm. Mayor Noltis azaddır, mənimlə birlikdə gedəcəkdir. Biz vağzaldan çıxanda ər-aryad Katernalar bize tərəf yürürdürələr.

— Cənab Klodius, siz şəhəri tamaşa etməyə gedirsiniz? — deyə bu birinci komik mendən soruşur və eli ilə havada Səmərqənd şəhərinin geniş ərazisini oxşar bir dairə çizir.

— Bəli, cənab Katerma, düz tapmışınız.

— Əgər siz və mayor Noltis lütf edib icazə verseydiniz, sizə qoşulmaq istərdim...

— Buyurun!

— Men, əlbəttə, xanım Katerma ilə birlikdə sizə qoşulacağam, cünki mən onsu bir addım belə...

— Əlbəttə, onun getməyi bizim gezintimizi daha şən və maraqlı edər, — mayor cavab verir və hörmətlə aktrisaya baş əyir.

Men ise elavə edirəm:

— Əziz dostlar, yorulmamaq və vaxtı itirməmək üçün təklif edirəm bir araba tutaq.

— Araba? — cənab Katerma irəliləyib təccübəle soruşur. — Araba nə olan şeydir?

— Yerli minikdir!

— Elə isə qoy arabə tutulsun! — artist razılaşır.

Biz vağzalın qabağındakı tekərli yekşiklərdən birinə əyleşirik, sürücüyə yaxşı çapulu verəcəyimizi vəd edirik, o isə öz “göyerçinlərini” əsirgəməyəcəyinə söz verir. Budur, bir cüt kiçik at, bizi Səmərqəndin küçələri ilə sürətli aparır.

Yelpikvari tikilmiş yeni rus şəhəri, qubernatorun gözəl bir bağla əhatə olunmuş evi, kölgəli xiyabanları olan şəhər bağı, mahal reisinin hətta köhne şəhərin bir hissəsini əhatə edən geniş malikanəsi sol tərəfdə qalır.

Araba qalanın yanından keçir, mayor bizim diqqətimizi bu qalaya cəlb edir. Orada, Buxara əmirinin sarayının yaxınlığında, 1868-ci ildəki hücum zamanı həlak olmuş rus əsgerlərinin qəbirleri vardır.

Arabamız buradan ensiz və düz bir küçə ilə Registan meydanına gedib çıxır, mənim soraq kitabçamda çox sadəcə qeyd edilmişdir ki, “bu meydanı Buxaradakı eyni adlı o biri meydanla qarışdırmaq lazımdır”.

Registan meydanı — gözəl və dördkünc bir meydandır, amma ruslar bu meydani çay daşı ilə döşəmiş və fənərlərə bəzəyib bir qədər korlamışlar. Lakin bu, şübhəsiz ki, Səmərqəndə baxmaq fikrində olsa, Fulk Efrinlin xoşuna gelecekdir. Meydanın üç tərəfində bir zamanlar mollaların üşaqlarına dini təhsil verdikləri üç mədrəsənin salamat qalmış xarabaları yüksəlsən. Səmərqənddə on yeddi mədrəsə və səksən beş məscid vardır. Mədrəsə binalarının hamısı bir-birinə oxşayır. Orta hissədə içəri həyətlərə tərəf geden dehlizlər vardır; divarlar kərpicdən hörməlmüş, üstüne açıq-sarı və açıq-mavi mina

çəkilmişdir; divarların hər tərəfi gözəl zərli xətlərdən və firuze yerlik üzərində işlənmiş naxışlardan ibarətdir, — onu da deyim ki, bu naxışlarda firuzəyi rəng daha çoxdur. Əyilmiş kimi görünən minarələrin görkəmi elədir ki, sanki bu saat yixılacaqdır. Onların üzərində çəkilmiş mina isə qorxmaz səyyah qadın olan xanım Uyfalvi-Burdonun fikrincə hətta bizim ən yaxşı minalarımızdan da xeyli üstündür. Həm də nəzərdə tutun ki, burada səhbət buxarı və ya kürsülük üstüne qoyulan hər hansı kiçik bir vazadan deyil, çox hündür minarələrdən gedir!

Tikinti sənətinin bu möcüzələri XIII əsrda Səmərqəndə gəlmış venesiyalı səyyah Marko Polonun vaxtında neçə idisə, indi də eləcə əldəyəməmiş qalmışdır.

— Hə, necədir, cənab Bombarnak? — mayor soruşur. — Registan meydanı xoşunuza gəlirmi?

— Bu meydan çox gözəldir! — cavab verirəm.

— Bəli elədir, — komik mənim sözlərimə öz atmacasını əlavə edir, — bu meydan elə bu şəkildə balet üçün çox gözəl bir dekorasiya ola bilərdi. Doğru deyilmi, Karolina? Bağın yanındakı o məscidə, bir də sarayın yanındakı məscidə bax!

— Sən haqlısan, Adolf, — aktrisa cavab verir, — lakin daha yaxşı görünmək üçün mən bu qüllələri düzəldib ucaldar və onların ortasında işıqlaşan fontanlar qoyardım...

— Əla fikirdir, Karolina! Bəri baxın, cənab Bombarnak, siz belə bir dekorasiyanın fonunda, üçüncü pərdəsində pərilər aləmi təsvir olunan bir dram yaza bilməzsinizmi? Əgər yazsanız, adı...

— Adı, albette ki, "Teymurleng" olmalıdır, — cavab verirəm.

Lakin komik bu təklifimi həvəssiz qarşılıdı. Başa düşürem ki, yəqin, Asiyannın fatehinin obrazı ona bir o qədər də müasir və "Əsrin sonu"<sup>1</sup> ruhuna uyğun görünür. Cənab Katerina arvadına təref əyilərək tələsik əlavə edib dedi:

— Mən Port-Sen-Marten<sup>2</sup> teatrının "Gecə qızı" tamaşasındaki pərilər aləmi səhnəsində bundan da gözəl meydan görmüşəm.

<sup>1</sup> XIX əsrin son onilliyində fransız edəbiyyatında və incəsənətində təşəkkül tapmış bədi corayanın adıdır.

<sup>2</sup> Parisdə teatrdır.

— Mən isə Şatledə, "Mixail Stroqov"<sup>1</sup> tamaşasında gözəl meydan görmüşəm, — arvadı onun sözüne qüvvət verir.

Onlarla mübahisə etmək əbədir. Axi onlar hər şeyə teatr dekorasiyası nöqtəyi-nəzərince baxır, sehnəde asılmış və titrəyen pərdəni okeanın dalğalarından, əllə çəkilmiş səma şəklini heqiqi səmədan, sünə ağacıları isə heqiqi məşədən üstün tuturlar. Onların fikrincə, Kambonun, Ryubenin, yaxud Jambonun çəkmış olduğu dekorasiyalar heç bir təbii mənzərə ilə müqayisə edile bilməz, bir sözə, onlar incəsənəti təbiətdən üstün tuturlar, onları bu fikrənə ayırmaga çalışımaq da səmərəsiz olardı.

Teymurləngdən səhbət düşdүүнө görə mən bu məşhur hökmədarın məqəberesinə baxmağın lazımlı olub-olmadığını mayor Noltisden soruşuram. Mayor mənə cavab verir ki, geri qayıdanda həmin məqəberəni görərik.

Biz Səmərqəndin ən böyük bazarına yaxınlaşırıq. Arabamız bizi demək olar ki, başdan-başa birmərtəbəli köhne şəhərin əyri-üyri küçələrindən keçirərək, getirib böyük dairəvi binanın girəcəklərindən birinin üstündə saxlayır.

Bu da bazar, hər yerde yun mallar, parlaq məxmər xalılar, gözəl naxışlı şallar üst-üstə yiğilib, cərgə ilə düikanların qabağında piştaxtanın üstüne tökülbür. Burada alicilar və satıcılar, ən xırda şeylərin üstündə qızığın mübahisə açır və alış-veriş edirlər. İpəklərin arasında "qanovuz" adlı mal xüsüsile diqqəti cəlb edir, deyəsən, bu mal Səmərqənd modabazları arasında çox dəbdədir. Lakin nə öz keyfiyyətinə, nə də parlaqlığına görə bu parça Lion fabriklarının buraxıdıq parça mallarla müqayisə edile bilməz.

Lakin xanım Katerinanın gözü bu mallarda qalmışdı, sanki o "Bon Marş", yaxud "Luvr"<sup>2</sup> mağaza piştaxtasının qarşısında dayanmışdır.

— Mən bu maldan özüm üçün bir kostyumluq alardım! "Böyük hersoginya"da belə bir palter çox gözəl və qəribə görünərdi!

— Bax, bu tuflilər isə "Kaida" əsərindəki Əli Baju rolunda sənə daha yaxşı yaraşdır! — cənab Katerina əlavə edir.

<sup>1</sup> Jül Vernin romanıdır, müəllifin bu roman üzərə hazırladığı sohno əsəri, Parisdəki Şatle teatrının sohnosunda böyük müvəffəqiyyətə göstərilirdi.

<sup>2</sup> Parisdə böyük mağazalardır.

Arvadı bir neçə arşın qanovuz almaqla məşgül ikən, onun əri özbəklərin məscidə girməzdən əvvəl geydikləri bir cüt yaşıl və dalaçıq tuflı alır. Bütün bunların hamısı cənab Katerna ilə tez-tez "yox, yox" deyən satıcı arasında vasiteçi olmağa məmənnuniyyətlə razılıq vermiş mayorun köməyi ile başa gəlir!

Arabamız irəliləyir və biz gəlib Bibixanım meydanına çıxırıq, burada eyni adlı bir məscid yüksəlir. Bu meydan Registan meydanı kimi bir o qədər düzgün formalı olmasa da, mənim nöqtəyinə zərərməcə, daha gözəl bir meydandır: burada günbəzlərin və tağ-bəndlərin, yarılmış və baş tərəfləri olmayan sütunların xarabaları yüksəlir, bu sütunların yalnız aşağı, bünövreyə yaxın yerlərində parlaq mina rəngi qalmışdır. Bu xarabaların ardınca dördüncü binanı bir tərəfdən bağlayan və azacıq əyilmiş yan hücrələrin sırası başlanır. Bütün bunların hamısı ona görə daha çox təsir bağışlayır ki, Səmərqəndin bir zamanlar çıxaklışan və dəbdəbəli dövründən qalmış bu qədim tarixi abidələr mavi səmanın fonundan görünür və bu mavilik o qədər gözəldir ki, bizim komikin xətrinə deyməsin, belə bir firuzeyi rəngi heç operada da görmək mümkün deyildir. Lakin etiraf etməliyəm ki, arabamız bizi şəhərin şimal-şərq qurtaracağına, Mərkəzi Asiyanın ən gözəl ansamblının – Şahi Zinda məqberəsinin yanına gətirəndə biz hamımız çox dərin bir təəssürat keçiririk.

Bu məqberənin gözəlliyini qələmle təsvir etmek mümkün deyildir. Əger mən bir cümlədə naxış, mozaika, fasad, timpan, fronton, barelyef, taxça, emal və bu kimi sözləri dəfələrlə işlətsem, fərqi yoxdur, yənə də əsil mənzərə yaranmayaçaqdır. Bu yeri təsvir etmək üçün yalnız danışmaq və təsvir etmək yox, rəssam fırçası lazımdır. Asiya torpağı dühəsinin bizim üçün qoyub getdiyi bu parlaq memarlıq abidələrinin xarabaları qarşısında insan hər cür xəyal və təsəvvürüň itirir.

Məscidin lap dərin bir yerində müsəlman dininə inananların gəlib səcdə etdikləri, müsəlman dininin ən yüksək tutulan mütəqəddislerindən birinin – Küssam-bən-Abbasın məqberəsi vardır. Bu yerlərin caması arasında belə bir əqide vardır ki, əger bu məqberə açılsa, Küssam-bən-Abbas bütün əzəməti ilə qəbirdən baş qaldırıb qalxar. İndiya qədər hələ heç kəs bu təcrübəni etməmiş və qəbri açmamışdır, buna görə də dina inanan adamlar yənə həmin əfsanəyə bir haqqat kimi inanırlar.

Lakin hər şeyin sonu gelib çatır. Biz də bu gözel abidələrin tamaşasından ayrılmalyıq. Xoşbəxtlikdən cənab və xanım Katernalardan bu dəfə öz teatr tamaşaları xatirələrini araya salıb, bizim bu abidələrdən aldığımız lezzəti körəklərindən almışdır. Görünür, məscid onlara da çox dərin təsir bağışlamışdır.

Yeniden arabaya minirik və sürücü öz "Göyərçin"lərini yorğan sərərek bizi təmiz və səliqə ilə saxlanılan kölgəli küçələrdən keçirir.

Səmərqəndin küçələrində gedib-gələn çoxdur, onların hamısı rəngbərəng paltarlar, rəngbərəng xalatlar geymişlər, başlarında çox qəribə bağlanmış çəlmələr vardır. Onu da deyim ki, bu şəhərin adamları müxtəlif tiplərdən ibarətdir, bir de axı başqa cür necə ola bilər? Səmərqənddə qızı minə yaxın ehali yaşayır. Bu əhalinin əksəriyyəti əslən iranlı olan taciklərdir. Bunlar dəriliyi günəşdən yanış qəhvəyi rəng almış, möhkəm bedənləi adamlardır. Mən burada seyyah qadın xanım Uyfalvi-Burdonun yazdırdıñ götürdüüm bir neçə sətri təkrar edirim: "Bu adamların saçları qaradır, saqqalları da qara və çox sixdir. Gözlerinin forması düzdür və rəngi demək olar ki, həmişə qonurdur. Burunları çox gözeldir, dodaqları nazik, dişləri xirdadır, alınları hündür və genişdir, sıfatları azacıq uzunsovudur".

Mən burada, əlbəttə, cənab Katerna ilə razılaşmaya bilmərəm. O, parlaq və rəngarəng xalata çox qəribə bürünmüş taciklərdən birini görəndə dedi:

– Birinci rollar üçün bu nə gözəl tipdir! Bax, bu əsil Melinqdir! Bu surəti Rışpenin "Nana-Saibe", yaxud Merisin "Şamil" əsərlərində elə beləcə göstərmək olar!

– Bu cür tip yaxşıca pul qazanardı, – deyə xanım Katerna ərinin sözüne əlavə edir, əri isə onun dediyinə qüvvət verir:

– Sən, həmişə olduğu kimi, yənə də haqlısan, Karolina!

Aktyorların əksəriyyətinə pul topladığı kimi, ona da toplanan pul dramatik istedadım en ciddi və aşkar sübutudur.

Artıq saat beşdir, lakin bu gözel və müqayisəyə gəlməz Səmərqənd şəhərində bir dekorasiya dəyişib daha yaxşısı ilə əvez olunur, daha gözəl mənzərələr canlanır. Bu məni çox colb edir. Bu tamaşa gecəyarısından da çox çəkdi. Lakin qatar saat səkkizdə yola düşür, biz vəziyyətlə razılaşmalı və pyesin sonuna baxmaqdan imtina etməliyik.

Müxbirlik sənətinin təbiətindən doğsa da, mən Teymurləngin qəbrinə baxmadan Səmərqənd şəhərini tərk etməməyi qərara alı-

Şüma görə arabamız yenidən cənub-qərbdə tərəf burulur və bizi getirib şəhərin rus hissəsinin qonşuluğunda olan Guri Əmir məqberəsinin yanında düşürür. Biz ne qədər çirkli məhəllələrdəndən keçirik! Yolüstü ne qədər miskin və palçıdan tikilmiş xırda evləre rast gelirik!

Guri Əmir məqberəsinin görkəmi çox dəbdəblidir. Məqberənin üstündə İran çalımlarını xatırladan firuzə rəngli günbəz vardır, məqberənin indi üst hissəsi olmayan yeganə minarəsi isə öz ilk temizliliyi və parlaqlığını saxlamış rəngbərəng naxışları gözleri qamaşdırır.

Günbəzin altındakı mərkəzi salona keçirik. Teymurləngin məqberəsi burada yüksəlir.

Adı XIV əsrde bütün Asiya tarixinin rəmzi olan Teymurləngin sümükleri burada, onun dörd oğlunun qəbirleri ilə ehət olunmuş, üstü yazı ilə dolu olan qara nefrit daşın altında yatır. Bu salonun divarları da eyni daşdan tikilmiş, daşların üzərinə bir-birine sarılmış saysız-hesabsız budaqlar əmələ getirən naxışlar və yazılar vurulmuşdur, cənub-qərb tərəfdəki divarın önündəki kiçik sütnular yönü Məkkəyə tərəf tikilmişdir.

Seyyah qadın xanım Uysalvi-Burdon haqlı olaraq Guri Əmir məqberəsinin bu hissəsini ziyarətgahla müqayisə edir, doğrudan da, məqberənin həmin hissəsi biza də eyni təsiri bağışladı. Biz ensiz və qaranlıq pilləkənlə Teymurləngin arvadının və qızlarının məqberələri olan alt sərdabaya enəndə, bütün bədənəmiz lərzəyə geldi.

— Axi burada haqqında bu qədər danışılan Teymurləng kimdir? — cənab Katerma soruşur:

— Bu Teymurləng, — deyə mayor Noltis ona cavab verir, — dün yanın an böyük fatehlərindən, hətta əgər bu böyüklüyü, fəth olunmuş torpaqların sayı ilə ölçülse, yəne də yer üzünün an böyük fatehlərindən biri olmuşdur. Bu sərkərdənin öz iki yüz min əsgərini gəndərdiyi yerlər — Xəzər dənizindən başlamış Şərqə tərəf, bütün Asiya, İran və onun sərhədlərindən şimal tərəfdə yerləşən əyalətlər, Azov dənizinə qədər bütün Rusiya, Hindistan, Suriya, Kiçik Asiya və nəhayət, Çin torpaqları, yəni bütün bir qitə onun mühabibələri üçün meydən olmuşdur.

— Özü də bu adam axsaq imiş? — xanım Katerma təccüb edir.

— Bəli, xanım, Genzerik kimi, Şekspir kimi, Bayron kimi, Valter Skott kimi, Taleyan kimi o da axsaq imiş — amma onu deyim ki, axsaqlığı ona böyük məsafələri vurub keçməyə qətiyyən man-

olmamışdır. Amma o, çox fanatik və qaniçən bir adam olmuşdur. Tarixçilər tövsiyə edirlər ki, Dehlidə o, yüz min əsiri qırmağı əmr etmiş, Bağdadda isə səksən min adəmin kəlləsindən minarə ucaltmağa hökm vermişdir.

— Men Həmreylik meydanındakı<sup>1</sup> abidə qülliəsinə baxmağı olsun üstün tuturam, — cənab Katerma qeyd edir. — Həm də ki, bu abidə bütöv bir daşdan yonulmuşdur.

Söhbət bu yerə çatanda biz Guri Əmir məscidini tərk edirik, çünki bizim komikin dediyinə görə yola düşmək vaxtı çatmışdır, bunun üçün də araba bizi tacili surətdə vağzala getirir.

Men isə ər-arvad Katernaların yersiz sözlərinə və qeydlərinə baxmayıraq, Səmərqəndin gözəl tarixi abidələrini yaradan bu yerli koloritə dərin bir rəğbət hissi bəsleyirəm.

Lakin birdən-bire mən qefletən kobud bir surətdə yenə də həyata qayıdırıam. Küçədə, vağzalla qonşu küçədə, Teymurləngin paytaxtının lap mərkəzində iki nəfər velosipeddə gedirdi.

— Baxın, baxın! — komik qışkırdı. — Xalatlar təker üstündə gedir.

Doğrudan da velosipeddə gedənlər ya tacik, ya da özbək idilər!

İndi mexaniki hərəkət gedisi-gelişinin möcüzələri ilə təhqir olunmuş bu qədim şəhəri tərk etmək lazım idi ki, elə bizim qatarımız da axşam saat səkkizdə eyni işi gördü.

## ON ÜÇÜNCÜ FƏSİL

Bir saatdan sonra biz nahar edirdik. Vaqon-restoranda yeni adamlar və onların arasında iki zonci görünürdü.

— Bu sərnişinlərin heç biri Rus-Çin sərhədindən o tərəfə getməyəcəkdir, — Popov dilləndi.

— Daha yaxşı, deməli, onlar mən maraqlandırmayacaqdır.

Nahar stolunun arxasında mənim siyahıya aldığım on iki nömrənin hamısı toplaşmışdı (güman edirəm ki, nömrələrin sayı bundan artıq olmayıcaqdır). Nahar vaxtı mən duydum ki, mayor Noltis yene

<sup>1</sup> Parisdədir. Həmin meydandakı abidə qülliəsinin daşı 1836-ci ildə Misirdən gotılımışdır.

də Faruskiarı ardıcıl suretdə müşahidə edir. Belə mayor ondan nə isə şübhələnmişdir? Faruskiarı ikinci derecəli vəqonda gedən üç monqolla tanış olmasa belə də, mayora qəribe görünmüştür, lakin nədənsə o bunu hələlik gizlədir? Belə, mayorun da xəyali mənimkimi kimi çox sürətlə fəaliyyət göstərməyə başlamış və mənim zarafatımı o tamamilə ciddi qəbul etmişdir? Tamamilə təbiidir ki, eger mənim kimi bir jurnalist və hər bazar ertəsi dostum Sarseyin məndən təkidlə tələb etdiyi qəribe hadisələr toplamağa çalışın bir müxbir bu naməlum suretin şəxsində eger quldur Ki Tszanın özü olmasa da, hər halda onun rəqibini görmək istəmişdir, əlbəttə, mayor da ondan şübhələnə bilər. Lakin kim inana bilər ki, onun kimi ciddi bir adam, rus hərbi həkimi, belə fantastik xəyallara müəyyən bir mənə verir! Hələlik qalsın, bu baradə biz sonra danışacaqıq...

Lakin bütün diqqətimin toplanmalı olduğu yaşıkəki adam haqqında fikirləşməyə başlayanda, şübhəli monqolu tamamile unutdum.

Səmərqənddəki uzun-uzadı gezintidən sonra özümü nə qədər yorğun hiss etsəm də, mütləq bu gecə ona baş çəkmək üçün fürsət tapacağam.

Nahardan sonra hamı Daşkəndə qədər yatab dincəlmək niyyəti ilə öz yerinə getdi.

Səmərqənddə Daşkəndin arasındaki məsafə üç yüz kilometrdir. Qatar oraya səhər saat yeddi dən tez çatmayacaq bu müddət ərzində yolda yalnız su və yanacaq ehtiyatı götürmək üçün aralıq stansiyalarından üçündə azacıq dayanacaqdır. Deyəsən, hər şey mənim planımın həyata keçirilməsi üçün əlverişli bir vəziyyətdədir! Həm də bu gün gecə qaranlıqdır, gəyən üzünü buludlar örtməsdür, nə Ay, nə də ilduzlar görünür. Külək güclənir, yəqin ki, yağış yağacaqdır. Belə havada çətin ki, adam meydançada dayanıb tamaşa etmək ister. Ən başlıcası budur, mən gərək özüm üçün elə bir vaxt seçəm ki, Popov bərk yatmış olsun.

Onu da deyim ki, görmək istədim naməlum və sirlə tanışımıla həddindən çox səhbat etməyə heç bir lüzum yoxdur. Əsas məsələ – onu sakitləşdirməkdir. Biz tanış olan kimi mən onu sakitləşdirəcəyəm. Belə hallarda mənə ondan müxbirə gərək olandan artıq bir şey öyrənmək lazımdır. Mən ondan dəyərlə bir müsahibə üçün müxbirə lazımlı olan əsas şəyələri öyrənsəm kifayətdir – o kimdir, hər-

dan gelir, xanım Zinka Klork kimdir, onun Pekində nə işi vardır, onu yesikdə belə qəribe bir səyahətə çıxmaga məcbur edən nədir, imkanları və vəsaiti nədən ibarətdir, əqidesi nədir, həyata baxışı, zövqü, adət və vərdişi nədən ibarətdir, o öz yesiyinə necə siğışmış və orada necə yerleşmişdir, əvvəller nə işlə məşğul idi, gələcək üçün planları nədən ibarətdir və saire bu kimi məsələlər, vəssalam. Bu dediklərimdən başqa mən ondan heç bir söz qopartmağa çalışıram və ondan heç bir şey haqqında da soruşmayacağam. Özünüz görürsünüz ki, mənim nəzərdə tutduğum suallar bir o qədər da çox deyildir və mən naməlum dosta həddindən artıq heç bir tələbkarlıq göstərməyəcəyəm.

— Hər şeydən əvvəl, vəqonda hamının yatmasını gözləmək lazımdır. Sərnişinlər Səmərqənddə kifayət qədər yorulduqlarına görə onlar tez yatacaqlar. Vəqon-restorandan qayıdanan sonra sərnişinlər oturaçaqları ireli çəkib özləri üçün yatmağa yer düzəlttilər. Kişiıldən bir neçəsi papiros çəkmək üçün meydançaya çıxmıştı, lakin güclü külək onları yenidən vəqona qaytardı. Hamı öz yerini tutdu, fənərlərin perdələri çəkildi və saat on birin yarısında kiminin fislitisi, kiminin xorultusu tekərərin tiqqılıtsına və buferlərin cingiltisine qarşıdı.

Mən meydançada lap axıra qalan yeganə şəxs idim, Popov mənə deyirdi:

— Bu gecə heç şey bizi narahat etməyəcəkdir. Sizə də yaxşıca yatıb yuxunuza almayı məsləhət görürəm. Qorxuram ki, gələn gecə, biz Pamir dərəsindən keçəndə belə sakitlik olmasın.

— Cox sağ olun, cənab Popov, mən sizin məsləhətinizə eməl edərəm.

Popov mənə xeyirli gecə arzu edib öz kuplesinə çekilir.

Mənim vəqona qayıtmaya ehtiyacım yoxdur. Elə buna görə də meydançada dayanıb qalıram. Nə sağ, nə də sol tərəfdən yolda heç nə görmək mümkün deyildir. Səmərqənd vahəsi artıq arxada qalmışdır. İndi yol ucsuz-bucaksız düzənlilikdən keçir. Qatarın gəlib Sir-Dərya çayına çatması üçün həle bir neçə saat vaxt lazımdır. Bu çayın üzərində çəkilmış körpü Amu-Dərya körpüsü qədər böyük deyildir.

Mən yalnız saat on ikinin yarısında yüksək vagonunun qapısını açmağa cəsəret edir və içəri girib qapını ehmalca örtürəm.

Mən gənc ruminin bəzən yaşıkdan çıxdığını bilirəm. Bəlkə, elə indi də o bir qədər vəqonda gəzinib dirçəlmək üçün yenə yaşıkdan bayır çıxmışdır?

Vaqonun içi tam qaranlıqdır. Yeşiyin üstündə açılmış dəliklərdən heç bir işq görünmür. Mənə elə gelir ki, vəziyyətin belə olması xeyirliyədir. Deməli, 11 nömrə mənim qəflətən onun yanına gəlməyimden türküb təccüb etməyəcəkdir. O, şübhəsiz ki, yatmışdır. Mən iki dəfə yeşiyin böyrünü tiqqıldadar, onu oyadar və o saat görüşüb səhbətə başlarıq. Bu cür etsəm, daha asan və sadə görünər.

Mən əlimi atrafa sürtərk irləliləyirəm. Əlim yeşiyə dəyir, ayılıb qulağımı yeşiyin qabaq tərefinə söykəyir, qulaq asıram.

Heç nə eşidilmir – yaşıkda nə bir hərəkət, nə də nəfəs əlaməti var. Baş mənim ruminum hardadır? Yoxsa fürsət tapıb aradan çıxmışdır? Bəlkə, o, stansiyalardan birində qatardan düşmüş, mən də onu görməmişəm?.. Əgər belə olsa, onda onunla birlikdə mənim yazacağım reportaja da əlvida!.. Mən, doğrudan da həyəcanlanmış və narahat olmağa başlamışam...

Yenə diqqətlə yeşiyə qulaq asıram...

Yox! Qaçmamışdır.. Öz yeşiyinin içində oturmuşdur!..

Mən onun sakit və aram nəfəsini güclə eşidirom... O yatmışdır... bu hiyləgər, yalançı, bütün dəmiriyol kampaniyasını elə salmış bu dovşan, indi ən mömin bir adam kimi dinməzcə yatmışdır.

Mən elə yeşiyin divarını tiqqıldıtmaga hazırlaşdım ki, birdən-birə parovoz fitinin qulaqbatarıcı səsi eşidildi. Lakin qatar burada dayanmamalı idi, mən bunu biliydim, ona görə də fit səslerinin kesilməsini gözldədim. Səs kesilən kimi mən yeşiyi yavaşça tiqqıldıdatdım...

Cavab yoxdur.

Bir də, daha bərk döyüürəm.

Yeşiyin içində istər-istəməz təccüb və qorxu bildirən bir hərəkət hiss olunur, lakin səs gəlmir.

– Açıñ... Açıñ! – mən rusca danışıram.

Heç bir cavab gəlmir.

– Açıñ... – mən davam edirəm. – Qorxmayıñ! Sizinlə danışan dost adamlırdır.

Hərçənd ki, mənim gözlədiyimən rəğmən yeşiyin siyirməsi çəkilmədi, lakin onun içində kibrıt çəkildi və zəif işq göründü.

Mən yeşiyin böyürlərində açılmış dəliklərdən birində oradakı məhbusa baxıram.

Onun sıfeti deyişmişdir, gözləri oynayır... o, yəqin ki, bütün bunların yuxuda, yoxsa ayıqlıda baş verdiyini hələ anlaya bilmir.

– Açıñ, mənim dostum, – mən ona müraciet edirəm. – Açıñ və mənə etibar edin... Mən sizin sərrinizi təsadüfən öyrənmişəm... Heç kimə demərəm... Əksinə, mənim həttə sizə xeyrim dəyə bilər.

Yazlıq, deyəsən, bir az sakitləşdi, lakin oturduğu yerdə donub qalmışdır, hərəkət etmir.

– Güman edirəm ki, siz rumınsız, – mən sözümə davam edirəm, – mən isə fransızam.

– Fransız?.. Siz fransızınız?..

O bu sözləri mənim ana dilimdə, xarici bir ləhcə ilə dedi.

Münasibətlər düzəlməyə başlayır.

Yeşiyin qabaq tərefi aralındı və mən kiçik lampanın tutqun işığında öz 11 nömrəmə baxa bilərəm. İndi bu nömrə sadəcə bir hesab rəqəmindən ibarət deyil, əti-qanı olan canlı bir insandır.

– Burada heç kim bizi görüb-eşidə bilməz ki? – o, piçılıt ilə soruşur.

– Heç kim.

– Bəs qatar rəisi?

– Berk yatmışdır.

Yeni dostum ellərinim ikisindən də yapışır və möhkəmcə sixir... Mən hiss edirəm ki, o özüne kömək axtarır. O başa düşür ki, mənə arxayıñ ola bilər... Bununla belə yenə də tutqun bir səslə onun bu sözləri eşidilir:

– Məni elə vermeyin!.. Sizdən xahiş edirəm, məni elə vermeyin!

– Sizi elə vermək, nə danışırsınız, mənim eziñim? Məgər sayahət üçün cynile bu cür vasite seçmiş avstriyalı dərzisiye və ispanlılara, adaxlı oğlan və qızı fransız qəzetlerinin necə rəğbetlə yanaşdığını xatırlamırsınız? Məgər qəzetlər onların xeyrinə abunə aqmamışdır?.. Siz isə qorxursunuz ki, mənim kimi bir müxbir... jurnalıst... sizi...

– Deməli, siz jurnalıstsınız?..

– “XX əsr” qəzetinin müxbiri Klodius Bombarnak.

– Fransız qəzetidir...

- Elə bayaqdan bunu sizə başa salıram!
- Siz də Pekinə qədər gedirsiniz?
- Pekinə qədər!
- Ah, cənab Bombarnak, Allah özü sizi mənim dadıma göndərmişdir.
- Allah yox, mənim qəzətimin redaksiyası göndərmişdir. Özünüzü ələ alın və mənə inanın! Əlimdən gələn hər cür xidməti və köməyi sizə edəcəyəm.
- Sizə təşəkkür edirəm... Təşəkkür edirəm!..
- Adınız nədir?
- Kinko!
- Kinko? Əla addır!
- Əla addır!..
- Bəli, mənim məqalələrim üçün əla addır! Siz rumınsız, elə deyilmə!
- Rumınam, özüm də Buxarestdənəm...
- Amma deyəsən, siz Fransada yaşamısınız, hə?
- Elədir, Parisdə Sent-Antuan qəsəbəsində mebelə üzlük çəkən bir nəferin yanında dörd il şagird olmuşam.
- Sonra Buxarestə qayıtmışınız?
- Bəli, oradan getmək həvəsimin və arzumun qarşısını ala bilmədiyim güna qədər Buxarestdə öz sənətimlə meşğul olmuşam..
- Çıxıb getmək arzusunu?.. Axi nə üçün gedirsiniz?..
- Evlənmək üçün!
- Aha... xanım Zinka ilə... evlənmək üçün...
- Zinka ilə?..
- Bəli, xanım Zinka Klork, Çinə, Pekində, Sha-Xua küçəsində.
- Deməli, siz bunu bilirsiniz?..
- Əlbətə... Axi sizin ünvanınız yesiyin üstündə yazılmışdır...
- Hə, elədir!
- Yaxşı, bu Zinka Klork kimdir?
- Gənc rumin qızıdır. Mən onunla Parisdə tanış olmuşam, orada modalı paltar tikən bir qadından tikiş öyrənirdi...
- Mən elə belə də fikirləşirdim.
- O da Buxreste qayıtdı... Sonra onu Pekində modalı paltar mağazasına müdər dəvət etdilər... Biz cənab, bir-birimizi çox sevirdik,

amma belə gətirdi ki, o getməli oldu... İndi bir ildir ki, bir-birimizdən ayrı düşmüşük!.. Üç həftə bundan əvvəl mən ondan məktub almışam... Onun işləri yaxşı gedir... Əgər mən onun yanına getsəm, mənim də vəziyyətim yaxşılaşar... Biz o saat evlənərik... O bəzi şəyler tədarük etmişdi... Mən də tezliklə işləyər və elə onun qədər qazanardım... Elə buna görə də çox fikirləşmədən yola düşdüm... Birbaş Çinə.

- Yeşikde?

- Axi cənab Bombarnak, siz özünüz mülahizə edin, - deyə Kinko qızararaq danışındı. - Mən daha başqa nə fikirləşə bilərdim? Mənim pulum yalnız bu yesiyi və yol üçün bir qədər ərzaq ehtiyatı alımağa çatardı ki, xeyirxâh dostlardan birinin köməyi ilə özümü yüksək kimi birtəher yola salaydım... Təsəvvür edin ki, təkcə Tiflisdən Pekinə qədər bir biletin pulu min frankdır... Lakin size and içirəm ki, mən o pulu qazanan kimi dəmiryol kampaniyasının bütün zərərini ödəyecəyəm... Siz inanın ki...

- Mən buna şübhə etmirəm, Kinko, mən sizə inanıram. Siz elə Pekinə çatan kimi...

- Zinkaya xəbər verilmişdir. Yesiyi birbaşa onun Sha-Xua küçəsindəki mənziline aparacaqlar, o isə...

- Yesiyi götürənlərin haqqını verəcəkdir?

- Bəli, cənab.

- Əlbətə, böyük məmənuniyyətlə, mən buna əminəm...

- Əlbətə... axı biz bir-birimizi çox sevirik!

- Bir də, Kinko, axı her şey bir yana qalsın, bir adaxlı ki, özünü yüksək təqrib iki həftə yüksək vagonunda yesikdə getməyə razi ola və yesiyin üstündə de: "Ehtiyatlı olun, güzgüdür! Bərk şəylə bağلامay! Rütubətdən gözläyin!" yazılmışına razılıq verə, belə bir adaxlıya neyi əsirgəmək olar!

- Siz də menim yoxsulluğuuma lağ edirsiniz!

- Ne danışırsınız, bu heç mənim ağlıma da gelməz... Siz əmin ola bilərsiniz ki, mən sizin xanım Zinka Klorkun yanına qupquru və sinmamış, saq-salamat gedib çıxmığınız üçün əlimdən gələn hər şeyi edəcəyəm!

- Size bir daha təşəkkür edirəm, cənab, - Kinko mənim elimi sıxaraq cavab verir. - Əmin ola bilərsiniz ki, xəcalətlə qalmayacağam.

— Eh, ezzizim, nə xəcalətbazlıqdır, mən elə onsuz da mükafatımı alacağam... Özü də lap artıqlaması ilə!

— Necə alacaqsınız?

— Mən sizin Tiflisdən Pekinə qəder olan bütün səyahətinizi qəzətə yazısız təsvir edəcəyəm. Əlbəttə, siz təhlükədən uzaq olandan sonra. Özünüñ təsəvvür edin, görün, belə bir başlıq nə qəder maraqlı görünür: "Yeşiyə girmiş aşiq! Zinka və Kinko! Mərkəzi Asiya dəmiryolu ilə min beş yüz lye yük vaqonunda!"

Gənc rumin özünü gülməkəndə saxlaya bilmədi.

— Lakin həddindən çox tələsmək lazımlı deyil... — o məslehhət gördü.

— Qorxmayıñ! Ən yaxşı nikah kontorlarında olduğu kimi, burada da ehtiyat və təvəzö barəsindən əmin ola bilərsiniz.

Mən hər ehtimala qarşı bir qəder ehtiyatlı torpenib vaqonun qapısına yaxınlaşdım, heç bir təhlükənin bizi gözləmədiyinə əmin olduğdan sonra qayıtdım, səhbətimiz yene davam etdi.

Aydın məsələdir ki, Kinko mənim onun sırrını necə öyrəndiyimi bilmək isteyirdi. Mən ona nağıl etdim ki, əvvəlcə Xəzər denizindən keçərkən yesik mənim diqqətimi cəlb etdi, sonra yesiyin içindən nəfəs səsi eşitdim və fikirləşdim ki, yəqin, orada bir heyvan vardır. Bunu deyənde Kinko şadlandı. Onu vəhşi heyvan hesab etməyim çox xoşuna gəlməşdi. Sən demə, vəhşi heyvan elə bu imiş! Ən çoxu onu sadıq bir it saymışdım, lakin mən elə o saat onu başa saldım ki, yesikdə asqırıq səsini eşidəndən sonra mən bu heyvana canlı məxluqlar pilləsinə qaldırıb insan mərtəbəsinə götirdim.

— Bilirsinizmi, — o, səsini alçaldaraq mənə müraciet etdi, — bilirsinizmi, srağagün gece nə baş vermişdir? Mən qət etmişdim ki, yəqin, bütün işlər alt-üst olacaqdır... vaqon, həmişəki kimi bağlı idi, mən kiçik lampamı yandırıb şam etmək istəyirdim... birdən kimse yesiyi döyməyə başladı...

— O mən idim, Kinko. Biz elə həmin gecə tanış ola bilərdik... lakin mən səninlə danışmaq istəyəndə, qatar ehtiyatsızlıq edib bizim yolumuzu kəsmək istəyən bir dəvəni altına almış və qeflətən tormozları bağlamışdı. Ara qarışdı, mən özümü güclə meydancaya saldım...

— Deməli, o sizmişsiniz! — Kinko rahat nəfəs aldı. — Hə, belə de, indi mən azad nəfəs ala bilərəm!.. Heç bilirsinizmi, nə qəder qorxu

keçirmişəm!.. Mən qət etmişdim ki, yəqin, məni izleyiblər, yesikdə olduğunu biliplər... Öz-özümə fikirləşib təsəvvür edirdim ki, mənim dalımcı golrlar, məni aparıb polis xəfiyyələrinə təhvil verirlər, həbs edirlər. Mərv və ya Buxara şəhərində həbsxanaya salırlar. Axi rus polisi ilə zarafat etmək olmaz! Əger başıma bir iş gəlseydi, mənim körpə Zinkam Pekində yolumu gözləyəcəkdi... Əger mən səyahətimi sonra piyada davam etdirməsəydim, yəqin ki, o məni heç bir zaman daha görə bilməyəcəkdi. Lakin mən doğru deyirəm, vicedən haqqı, cənab, doğru deyirəm, başıma bir iş gəlseydi, piyadı yola düşüb gedəcəkdim!

O bu sözleri o qəder səmimi və inandırıcı deyirdi ki, bu gənc rumında doğrudan da çox böyük bir həvəs və qüvvə olduğuna şübhələnmək olmazdı.

— Cox təsəssüf edirəm ki, mənim iigid Kinkom, sizi bu qəder narahat etmişəm, — izah edirəm, — lakin indi siz sakit olmusunuz və mən cəsərat edib belə düşüne bilərəm ki, biz dost olandan sonra sizin müvəffəqiyyətinizə gümən hətta artmışdır.

Sonra Kinkodan yesikdə necə yerləşdiyini mənə göstərməyə xahiş etdim.

Məlum oldu ki, bu çox sade bir iş imiş və özü də çox yaxşıca düşünülmüşdür. Yesiyin dib tərəfində maili qoyulmuş bir oturacaq düzəldilmişdir, belə ki, onun üstündə həm oturmaq, həm də asanlıqla ayaqları uzatmaq mümkündür. Oturacağın altında ağızı qapaqlı üçkünc qutuya bənzər yer düzəldilmişdir, orada bəzi ehtiyat, əgər belə demək mümkündürə, yemək mühəlləfati: açılıb-bağlanan bıçaq və metal parç vardır; mixlardan birindən plaş və adyal, o birisindən gecələr istifadə olunan kiçik lampa asılmışdır.

Aydındır ki, yesiyin siyirməli divarı məhbusa istədiyi vaxt darkeş həbsxanadan çıxmaga imkan verir. Lakin əgər yüksəkdaşyan həmballar yesiyin üstündəki yazıya fikir verməyib onu ehtiyatsızlıqla yük taylarının ortasına qoymuş olsayırlar, aydınlıktır ki, Kinko siyirməni aça bilməzdə və səyahətin axırını gözləmədən qısqırıb köməyə çağırmağa məcbur olardı. Lakin, görünür, aşıqların öz allahı var, Allah, şübhəsiz ki, Zinkaya və Kinkoya himayədarlıq edir. Rumin mənə söylədi ki, o, hər gecə yesikdən çıxbıq vaqonda gözə bilir, hətta bir dəfə lap vaqondan platformaya çıxmaga da cəsarət etmişdir.

— Ondan da xəbərim var, Kinko... Bu əhvalat Buxarada olmuşdur... Orda mən sizi gördüm...

— Gördünüz?

— Beli, gördüm və fikirləşdim ki, siz, yəqin, qaçmaq istəyirsiniz. Lakin sizi ona görə tanıdım ki, yük vaqonuna girəndə yesiyn dəliklərindən baxmışdım. Sizdən azacıq da olsun şübhələnmək heç kimin aqlına gələ bilməzdi. Amma bu çox təhlükəlidir. Belə təcrübələri bir daha təkrar etməyin. Sizi ac qoymamaq qeydini mənim öhdəmə buraxın. Mən illi fürsət düşən kimi sizə yemek gətirəcəyəm.

— Sizə təşəkkür edirəm, cənab Bombarnak, sizə çox minnədaram! İndi daha yesiyn açılaçağından qorxmaya bilerəm... Yalnız Çin sərhədində... yaxud Kaşqarda açılmasa yaxşıdır.

— Kaşqarda nə üçün?

— Deyirlər orada gömrükxana işçiləri Çinə gedən yükləri çox ciddi yoxlayırlar. Qorxuram ki, bu yükləri də yoxlasınlar...

— Doğrudan da, Kinko, qarşıda sizin bir neçə saatlıq çətin işiniz var.

— Əgər məni tapsalar...

— Mən sizin yanınızda olacağam, mümkün olan hər şeyi edəcəyəm ki, sizə heç bir pis hadisə üz verməsin.

— Ah, cənab Bombarnak! — Kinko mənə müraciət edir, — heç bilmiram, bu qədər yaxşılığa görə mən sizin xəcalatınızdan neçə çıxmış?

— Xəcalətdən çıxməq çox asandır, dostum.

— Neca çıxməq olar?

— Məni öz toyunuza dəvət edin.

— Əlbəttə, cənab Bombarnak, siz bizim ən hörmətli qonağımız olacaqsınız, hətta Zinka sizi öpəcək də.

— O yalnız öz borcunu yerinə yetirəcəkdir, mən isə əvəzində ona iki öpüş qaytaracağam.

Biz sonuncu dəfə bir-birimizin elini sıxırıq və doğrusu, mənə elə gəlir ki, yaxıq cavan oğlanın gözleri yaşarır. O, lampani söndürür, siyirməni bağlayır, mən isə onun yanından uzaqlaşanda, yenə də yesikdən gələn "çox sağ ol" və "görüşənə qədər" sözlerini eşidirəm.

Mən yük vaqonundan çıxıb qapını bağlayıram, şübhə etmirəm ki, Popov hələ də yatır. Bir neçə dəqiqə gecənin təmiz havası ilə

nəfəs aldıqdan sonra yenə də mayor Noltisin yanındaki öz yerimə qayıdırıam.

Gözlərimi yumub yuxuya getməzdən əvvəl öz yazında epizodik sürət olacaq bu cavan rumin haqqında fikirleşirəm, mənə elə gelir ki, onun surətini yol qeydlərimə salsam, bu, oxuculara daha maraqlı görünəcəkdir.

## ON DÖRDÜNCÜ FƏSİL

1870-ci ilde ruslar Daşkənddə, Nijeqorodsk yarmarkasından geri qalmayan yeni daimi yarmarka təsis etməyə çalışırdılar. Rusların bu cəhdi baş tutmadı, çünki bu, vaxtından evvel başlanmış bir iş idi. Lakin iyirmi ildən sonra Daşkəndlə Səmərqəndi birleşdirən Zakaspı dəmiryolunun sayesində bu məsələ öz-özüne həll edildi.

İndi oraya her tərəfdən nəinki tacirler öz malları ilə, habelə dina inanan ziyarətçilər — zəvvvarlar da dəstə-dəstə axışib gəlirlər. Müsəlmanların dəmiryolu ilə Məkkeyə gedə biləcəkləri zaman, ziyarətçi dəstələrinin nə qədər genişlənəcəyini təsvivüre getirmək mümkündür!

Biz isə hələlik Daşkənddəyik, qatar burada texminən iki saat yarımla dayanacaqdır.

Bu şəhər görkəmli və gəzməli yer olsa da, az vaxt ərzində şəhəri gəzib tamaşa edə bilməyəcəyəm... Lakin etiraf edim ki, Türküstən bütün şəhərləri elə eyni cürdür, bir-birinə oxşayır. Bu şəhərlərin arasındaki oxşayış onları bir-birinden ayıran fərqdən daha çoxdur. Həmin şəhərlərdən birini görmüş olsan, təfərrüata varmadan cəsərətə deyə bilərsən ki, o birisini də görmüsən.

Biz, yan tərəflərində gözel sərv ağaclarının, üzüm və meyvə bağılarının salındığı münbit və bərəkətlü tarlaların yanından keçirik. Nehayət, qatar gelib yeni şəhərin qarşısında dayanır.

Mən yuxarıda dəfələrə oxuculara məlumat vermişəm ki, Orta Asiya Rusiyaya birləşdirildikdən sonra bu yerlərde köhnə şəhərlərle yanaşı yeniləri de salınmışdır. Biz bunun Mərv, Buxara, Səmərqənd və Daşkənd şəhərlərində də şahidi olmuşuq.

Köhnə Daşkonddə də küçələr əyri-üyrüdür, qaranlıqdır, evlər çiy körpiedən tikilmişdir, samandan düzəlmış bazarlar və karvansaralar çox görkəmsizdir – “saman” bu yerlərdə gənəşdə qurulmuş kərpicə deyilir, burada həmçinin bu tipdə bir neçə məscid və məktəb də vardır.

Bu şəhərin də əhalisi təxminən Türküstanın başqa şəhərlərindəki kimidir; burada özbəklər, taciklər, qırğızlər, noqaylar, yəhudilər, az bir miqdarda ofşanlar və hindililər yaşayır. Təəccübülu deyildir ki, burada ruslar da məskən salmışdır.

Daşkonddə, demək olar ki, yəhudilər başqa şəhərlərdə olduğundan daha çoxdur. Bu şəhər rus inzibati idarəsinin ixtiyarına keçəndən sonra buradakı yəhudilərin vəziyyəti xeyli yaxşılaşmışdır: onlara vətəndaşlıq hüququnu verilmişdir.

Mən bu şəhərin tamaşasına yalnız iki saat vaxt sərf edə biləram, buna görə də həmin vaxtdan özüma xas olan müxbir sayı ilə istifadə edirəm. Mən, əvvəlcə, köhnə bir tikintidən ibarət böyük bazara gedirəm, burada Şərqi arşın malları, ipək mallar, metal qablar və Çin sənətkarlarının qayırılmış olduğu müxtəlif şəyələrin nümunələri, onların arasında isə çox əla düzəldilmiş Çin çiniyi vardır.

Köhnə Daşkəndin küçələrində siz, qadınlara da rast gələ bilərsiniz. Bu da təəccübülu deyildir. Müsəlmanların narazılığına baxma-yaraq, demək lazımdır ki, bu ölkədə qadınlardan qul və kəniz kimi istifadə edilmir. İndi qadın həttə ev mühitində belə azadlığa doğru gedir.

Mayor Noltis bir qoca özbökən eşitdiklərini eynilə mənə danışıdı. O deyirmiş: “Kişinin hökmranlığı daha qurtarmışdır. İndi arvadı döymək olmur, döyəndə də, səni çar möhkəməsi ilə qorxudur. Bu, ailəni və nikahı tamamile dağıtmış deməkdir!”

Mən bilmirəm. Burada arvadları döyürlər, ya yox, lakin kişi arvadını döyürsə, yəqin, əvvəlcədən çox gözəl bilir ki, bu iş üstündə onu məsuliyyətə calb edə bilərlər. Siz buna inanırsınız mı? Şərqiin bu qəribə adamları, qadına əl qaldırmağın qadağan olunmasının tərəqqi hesab etmirlər! Ola bilər ki, onlar, əfsanəyə görə, yer cənnətinin hardasa bu yerlərin yaxınlığında, Sır-Dərya ilə Amu-Dərya arasında olduğunu unutmamışlar və həlo də bu əfsanəyə inanırlar; bəlkə də, onlar anamız Həvvanın bu ibtidai cənnət bağında yaşamış olduğunu

və əgər əvvəlcədən bir balaca əzişdirilmiş olsayıdı, əsas günahı işləməyəcəyini yenə də unutmamışlar? Hər halda bu məsolənin üstündə çox dayanmağa dəyməz.

Mən, doğrusu, xanım Uyfalvi-Burdon kimi yerli orkestrin general-qubernatorun başında “Nanter yanğınları” havasını necə ifa etdiyini eşitmədim, çünki onlar bu gün həmin bağda “Qəlebonin atası”<sup>1</sup> mahnısını çalırdılar. Hərçənd ki, çalınan bu havalar yerli müsiqidən deyildi, lakin onlaraçın çalğısı fransızların qulağına bir o qədər xoş gelmirdi.

Biz Daşkəndi səhər saat onda tərk etdik. Dəmiriyol xəttinin keçidiyi yerlər getdikcə müxtəlifləşir. İndi gah eniş, gah yoxus olan, şərqi tərəfdəki dağların ilk təpələri ilə uzanmış düzənlik başlanır. Biz tədriclə Pamir dağları əteklerinə yaxınlaşırıq. Bununla belə qatarımız Xocənd stansiyasına qədər olan yüz əlli kilometrlik yolda yenə də əvvəlki normal sürətlə irəliləyir.

Mən yene düşünürəm, fikirlərim moni yene də qoçaq Kinkonun yanına qaytarır. Onun səmimi məhəbbət macərası qəlbimi dərindən təsirləndirmişdir. Təsəvvür edin: adaxlı oğlan yüksək yola salmışdır... Gəlin bu yükü alan kimi, onu getiren hamballara haqq verməlidir... Mən inanıram ki, mayor Noltis biri qəfəsə salmış bu bir cüt göyərçinlə maraqlanardı. O, qətiyyən bu dəmiriyol “dovşanı” ələ vermezdi... Özümün yüksək vaqonuna girməyim haqqındakı əhvalatı yerli-yerində ona nağlı etmək arzusu mən i dinc buraxmır, lakin bu sırr tekçə mənə məxsus deyildir, onu açmağa mənim ixtiyarım yoxdur.

Beləliklə, mən susub dilimi saxlayıram, ertəsi gecə isə, əgər mümkün olsa, yemoli bir şey təpib yesiyimin yanına, yaxşı olar deyəm ki, ilbizimin yanına aparmağa çalışıram. Məger Kinko öz taxta qılafının içino siğnmiş ilbizə oxşamır? Heç olmazsa ona görə ki, ilbiz kimi o da qılafından çıxa bilər, amma uzun müddət yox.

Biz Xocəndə günortadan sonra saat üçdə golib çatırıq. Bu yerlərin torpağı bərekətlidir, münbitdir, qayğıçəşliklə becərilmiş, yaşıllıqla örtülmüşdür. Burada geniş salınmış yonca zəmisi və ilde dörd-beş dəfə məhsul verən bostanlar bir-birindən böyük otaqlarla ayrılmış-

<sup>1</sup> “Nanter yanğınları” və “Qəlebonin atası” – kültüvi fransız mahnlarıdır.

dir. Şohoro torof gedon yolların yanlarında qoribə gövdələri və oyruyuş budaları ilə diqqəti colb edən qoca tut ağacları cərəj ilə uzanır.

Bu şəhər də iki hissəyə bölünmüştür – köhnə və yeni şəhər. Əgər 1868-ci ildə Xocondda yalnız otuz min əhalisi vardısa, indi bu şəhərin əhalisi qırıq beş-əlli min nəfərə çatmışdır. Əhalinin belə sürətli artımı nə ilə izah etmək lazımdır? Şəhərin hər iki hissəsinin bir-birinə yaxın qonşu olması iləmi? Bəlkə, ola bilər ki, əhalisinin bir-birinə yaxın qonşu olması iləmi? Bəlkə, ola bilər ki, əhalisinin bir-birinə yaxın qonşu olması iləmi? Bəlkə, ola bilər ki, əhalisinin bir-birinə yaxın qonşu olması iləmi? Bəlkə, ola bilər ki, əhalisinin bir-birinə yaxın qonşu olması iləmi? Bəlkə, ola bilər ki, əhalisinin bir-birinə yaxın qonşu olması iləmi? Bəlkə, ola bilər ki, əhalisinin bir-birinə yaxın qonşu olması iləmi? Bəlkə, ola bilər ki, əhalisinin bir-birinə yaxın qonşu olması iləmi?

Xocondda biz üç saat dayanırıq. Mən şəhər bir müxbir kimi ötəri nəzər salır, Sır-Dorya çayının sahilində gozinirəm. Yüksək dağların otoklorunu yuyan bu bulaqlı suyu çayın üzərindən çox böyük gəmilərin galib-keçdiyi körpü salmışdır.

Hava çox istidir. Şəhər hər torofdən dağlarla əhatə olunduğuına görə, düzənliliklərin külöyi buraya golub çatır. Bura Türküstən in isti və bürkülü şəhərlərindən biridir.

Mən bu zaman öz gözintilərindən xeyli lozzot almış er-arvad Katernalara rast gəlirəm. Komikin kefi çox kökdür.

– Mən heç zaman Xocondı unutmayacağam, cənab Klodius, – deyə o bildirir.

– Nəyə görə?

– Bu şəftələri görürsünüz mü? – o, meyvə bükülmüş ağır bir bağlamani mənə göstərərək cavab verir.

– Ha, bunlar əladır...

– Özü də qotiqyon baha deyildir! Kilosu dörd qəpikdir, yəni, bizim pula vursaq, on iki santimdir!

– Ona görə ucuzdur ki, – cavab verirəm, – bu yerlərdə şəftələ boldur. Şəftələ – Asiya almasıdır və bu meyvənin dadına ilk dəfə baxan... madam Adam<sup>1</sup> olmuşdur.

– Elədirə, mən onun günahını məmənnüyyətlə bağışlayıram! – xanım Katerma sulu meyvəni dişinə çəkərək cavab verir.

Daşkənddən başlayaraq dəmiryol xətti cənubə, Xocondə torəf, ordan isə Şərqiə – Kokanda sarı burulur. Daşkənd stansiyasında

<sup>1</sup> Adəm və Həvvarun günahı batması haqqında dini ofsanəyə işarədir.

domiryol xətti Böyük Sibir xottino daha çox yaxınlaşır. İndi Daşkəndi Semipalatinsklo təzlikli birleşdiricək yeni qol çokilər və beləliklə, Orta Asiyadan dəmiryol xətləri Şimali Asiyadan yolları ilə birleşdirir, vahid bir dəmiryolu şobokəsi omelo gotirocokdir<sup>2</sup>.

Kokandı keçəndən sonra biz birbaşa Şərqiə torof burulacaq, Margelan və Oş stansiyalarını töbü Türküstən-Çin sorhodino çıxmak üçün Pamir dağları silsiləsinin otoyi ilə iroliloyocoyık.

Qatar tərəponon kimi sornişinlər vaqon-restorana dolurlar. Onların arasında bir nəsər də monə tanış olmayan adam görmürəm. Tozo sornişinlər yalnız Kaşqarda qatara minocokdır. Orada rus motboxi öz yerini “Soma” motboxino tohvıl verocokdır və bu ad horçond Olimp<sup>2</sup> dağındaki nektar və otır qoxusunu xatırladır, lakin motboxların bir-birini belə ovoz etməsinin bizo çox zorarı doyo bilər.

Fulk Efrinəl öz homişəki yerində oyloşmışdır. Yanki yanındakı miss Horatsiya Blucto təkliflisizlik göstərir, lakin hiss etmək asandır ki, onların arasında zövqlərin və meyillərin uyğunluğuna osaslanan yaxın və səmimi bir dostluq omolo golmişdir. Bu işin evlonmoklo qurtaracağına bizim heç birimiz şübhə etmir və onlar, yəqin ki, elo qatardan düşən kimi köbənlərini kosdırıb evlenəcəklər. Bu, amerikalı ilə ingilis qadının dəmiryolundakı möhəbbət macorasına layiqli bir sonluq olacaqdır. Düzənli desək, Zinka Klork ilə Kinkonun möhəbbət ohvalatı üreyimə dəha çox yatır.

Biz öz dəstəmizdəyik. “Biz” deyəndo mənim on xoşagolon nömrərimi, yoni mayor Noltisi, er-arvad Katernalari və komikin ağır zarafatlarına çox ince Paris atmacamaları ilə cavab verən gənc Pan Shaonu nəzərdə tuturam.

Nahar yaxşıdır, kefimiz də kökdür. İndi biz burada yeməyin və içməyin həqiqi ölçüsünü müyyənəşdirən xeyirxah venesiyali Kornaronun üçüncü qaydası ilə tanış oluruz. Pan Sha özü qəsdən

<sup>1</sup> Oxuculara xatırladırıq ki, bu roman meydana çıxdığı zaman Zakaspi domiryolu yalnız Somorqonda qodor golub çatmışdı, Semipalatinskədən keçən və Orta Asiyadan Sibirə birleşdirən xətt (golocok Türksib xotti!) hətta heç layihə halında da mövəud deyildi. Bu, Jül Vəmin fantastik şəkillədi mülahizələrinin bir nəço on ilən sonra həyatda tövbə və təsdiq olunduğu göstərən xeyli misallardan biridir.

<sup>2</sup> Yunan osatırında “nektar” və “ambrozia” – Olimpdəki allahların içkisi və yeməyidir, bunların sayosunda güya homin allahlar öldür və homişə cavan qalırlar.

doktoru bu söhbətə çəkir, Tio Kin iso budda əqidesinə uyğun golən həqiqi bir sakitlik və təmkinlə onu öyədir.

— Bu qayda, — izah edir, — ona əsaslanır ki, hər bir temperament cinsindən, yaşından, fiziki quruluşundan və həyatı qabiliyyətindən asılı olaraq, müxtəlif miqdarda qida tələb edir.

— Baş bilmək olarım, doktor, sizin öz temperamentinizin tələbi nə qədərdir? — cənab Katerina maraqlanır.

— On dörd unsiya<sup>1</sup> bərk və duru qıdadır...

— Saatda?

— Yox, cənab, gündə, — Tio Kin cavab verir, — elə moşhur Kornaro özü də otuz altı yaşından başlayaraq, bu ölçü ilə qida qəbul etməyə başlamışdır, bu isə ona fiziki və oqlı qüvvələrini yaxşı saxlamağa kömək etmişdir ki, noticədə o, doxsan beş yaşında iken özünün dörḍüncü elmi əsərini yaza bilmış və yüz iki yaşına qədər de yaşımişdir.

— Bu münasibətlə, zəhmət olmasa, o beşinci kotleti mənə verin!

— Pan São qəhəqəhə çəkib gülür.

Səliqə ilə açılmış masanın arxasında dostcasına söhbətdən yaxşı və xoş heç nə ola bilməz. Lakin vezifəm mən iyo də Kokand haqqında qeydlərlə öz dəstərəcmi zənginləşdirməyo çağırır. Biz oraya axşam saat doqquzda çatmalıyıq, o zaman artıq qaranlıq olacaqdır. Buna görə də mən rus Türküstani orazisindəki bu axırıcı mühüm şəhər haqqında bildiyi məlumatı mono danışmağı mayordan xahiş edirəm. Mayor deyir:

— Bu barədə məlumat vermək mənim üçün asandır, çünki mən Kokand qarnizonunda on beş ay xidmətdə olmuşam. Təəssüf ki, bizim hələ yeni məhəllələr əlavə etməyə fırsat tapmadığımız və buna görə də Asiya görkəmini tamamilə saxlamış olan bu şəhəri siz görə bilməyəcəksiniz. Əgər siz olsaydınız, oradakı meydana tamaşa edərdiniz, ikinci, elə bir meydan bütün Asiyada yoxdur; yüz metr hündürlükde təpənin başında Xudayar xanın əzəmətli sarayına və orada keçmiş hökmardan qalan, özəbək sənotkarlarının düzəltdiyi toplara tamaşa edərdiniz. Bu saray, sizi inandıra bilerəm ki, memarlığın həqiqi möcüzəsi hesab olunur və bu osassız da deyildir. Siz həmin sarayda üzü rus kilsəsinə tərəf baxan qəbul otağını təsvir etmək üçün sizin dildə mövəcud olan en inca təşəhşəleri və müqayi-

sələri işlətmək kimi xoşbəxt bir imkani doğrudan da itirirsiniz; burada bir-birinin yanında cərgo ilə düzülmüş və döşəmosi qarağac parketindən olan otaqlar vardır; çəhrayı salonda xəriciləri osıl Şərqi qonaqpərvərliyi ilə qarşılıqlı; Əlhambranın<sup>1</sup> arxitektura möcüzələrini xatırladan Mərakeş ornamenti ilə bozmuş işçisi həyət; şəhərə və otrəfa gözəl mənzərə açılan balkonlar; sultanın arvadlarının bir-birindən razı yaşadıqları gözəl həremxanalar vardır; burada arvadların sayı min nəfər imiş, yəni, padşah Solomonun arvadlarının sayından da yüz nəfər artıq imiş; üstü bozoklu və naxışlı fasadlar, üzüm tonəklərindən əmələ golon tağbond istirahət güşələrinin olduğu bağlar... Bax, bütün bunların hamisini siz Kokandda görə bilordiniz...

— Lakin mən, demək olar ki, bütün bunların hamisini sizin göz-lərinizlə görmüşəm, əziz mayor, buna görə de oxucularım məndən inciməzlər. Mən deyin görüm Kokandda bazar da varmı?

— Türküstən şəhəri bazarsız olsa, bu, Londonun körpüsüz olmayı kimi bir şeydir, — mayor cavab verir.

— Yaxud Parisin teatrsız qalması kimi bir şeydir! — birinci komik olavo edir.

— Böli, Kokanda bir neçə bazar var və onlardan biri şəhərin ortasından iki qolla keçən Sox çayı üzərindəki köprüün yanındadır. Bazarda on yaxşı Asiya malları satılır, bu malları almaq üçün qızıl “tillo” vermek lazımdır — bu bizim pulla, üç manat altmış qopio borabordır.

— İndi iso, mayor, xahiş edirəm, oradakı məscidlər haqqında mən dənişin.

— Məmmənuniyyətə.

— Mədrəsələr haqqında da dənişərsinizmi?

— Böyük məmmənuniyyətə, cənab müxbir, ancaq bu barədə mən ona görə dənişəcəğəm ki, buradakı məscid və mədrəsələrin heç bir cəhətdən Buxara və Səmərqəndəki məscid və mədrəsələrlə müqayisə olunmayacağımı biləsiniz.

Mən mayor Noltisin lütfkarlığından istifadə edirəm və yalnız onun sayəsində “XX esr” oxucularına Kokand haqqında müəyyən bir təsəvvür verə biləcəyəm. Qoy mənim qələmim, tutqun şəkildə

<sup>1</sup> Əlhambr — İspaniyada XIII-XIV əsr orob memarlığının diqqətənləyiq abidəsi olan saraydır.

<sup>1</sup> Aptek çəki ölçüsüdür; 30 qrama yaxındır.

olsa da, qaranlıqda kölgəsinin görə biləcəyim bu şəhərin üzərinə öteri bir işq salsın, onu aydın surtdə göstərsin!

Cənab Katerna bizi bir monoloq oxumağa hazır olduğunu təklif edəndə, onsuza da uzun sürmüş nahar birdən-birə qurtardı.

Siz, yəqin, onun bu təklifinin no qədər həvəslə qəbul olunduğunu asanlıqla başa düşürsünüz.

Bizim qatar getdikən daha çox, tokərlər üzərindəki kiçik bir şəhəri xatırlatmağa başlayır. Bu şəhərin hətta öz klubu da vardır – bizim həmin bu dəqiqliq içində olduğumuz vəqon-restoran şəhərin klubudur.

Budur, Türküstanın şərqi hissində, Transasiya domiryolunun Uzun Ada-Pekin qatarının salonunda ola naharın ardınca verilmiş şirin yeməklərdən sonra "Qarabasma" osorindən bir monoloq çox böyük hissə oxunur, gələcək mövsümde Şanxay teatrında çıxışa davət edilmiş birinci komik cənab Katernaya məxsus istedadın bütün gücü ilə oxunub başa çatır.

– Cənab, – Pan Şao ona müraciət edir, – mənim on somimi təriflərimi qəbul edin. Mən kiçik Koklenə<sup>1</sup> də qulaq asmışam...

– Oho, o sənətkardır, cənab, böyük sənətkardır!..

– Elə siz də ona yaxınlaşırınz...  
– Bu mənim üçün çox fərqlidir, çox fərqlidir!..

Cənab Katernanın çıxışının axırında eşidilən dostcasına "bravo" səsləri, çox pis hesab etdiyi nahardan narazılığını dalbadal müxtəlif sözlərlə ifadə etməkdən yorulmayan ser Frencis Travelyana təsir göstərməkdə gücsüz idi. O, ümumiyyətə şadlanmaq hissini, hətta, əgər Fruassara<sup>2</sup> inansaq, həlo dörd yüz il bundan əvvəl onun həmvətənləri üçün səciyyəvi olan "kodərli sadlıq" hissini də malik deyildir.

Bu çox danışan centlmene artıq heç kəs fikir vermirdi.

Baron Veysnitserdörfer birinci komikin oxuduğu kiçik şah osərən bir kələmə də anlamadı, hətta, əgər anlamış olsayıdı da, çotin ki, "Paris monoloqbazlılığını" təqdir edəydi.

Əzəmətli və möhtəşəm Faruskiar isə özündən ayrı düşməyen Qangırılə bir yerde, bütün təmkin və sakitliklərinə baxmayaraq, deyə-

son, cənab Katernanın qırıbo horəkətlərino və mozoli danişığına, az da olsa, müəyyən bir maraq göstərirdilər...

Bu cəhət tamaşaçıların ohval-ruhiyyəsinə çox hossas olan akt-yorun gözündən qaçmadı və cələ buna görə də masanın arxasından qalxanda mono dedi:

– Cənab mongol çox ola adamdır!.. O özünlü necə do loyaqtolu aparır!.. Onun şəxsiyyətində no qədər ozomot vardır!.. Əsil Şərqi adamıdır!.. Onun yoldaşı isə az xoşuma gəlir... Cələ adəmi yalnız üçüncü dərcəlili rollara qəbul etmək mümkün olar. Doğrudurmu, Karolina, bu ozomotlı mongol "Savanna qudlurları"nda Morales roluna çox yaxşı yaraşdırı!

– Amma bu oynindəki kostyumla yox, – mon olavo etdim.

– Bu kostyumla no üçün olmaz, cənab Klodius? Bir dəfə Perpiñanda mən "Cenevro malikanası" osorindəki polkovnik de Montekleni yapon zabitinin paltarında oynamışam.

– Həm də onu necə alqışlayırdılar! – xanım Katerna qeyd etdi.

Qatar dağılıq yerlə gedir. Domiryol xottı təz-tez sağa-sola burulur. Biz təz-tez vəqonların səsindən guruldayan tunellərdən keçirik.

Bir azdan sonra Popov elan etdi ki, biz keçmiş Kokand xanlığının ərazisi olan və onu təşkil edən yeddi əyalət 1876-cı ildə Rusiya birləşdirilmiş Fərqanə ərazisinə daxil olmuşuq. Əhalisi oksorın özbəklərdən ibaret olan bu əyalətlər, əyalət roisleri, onların köməkçiləri və "şəhər başçıları" tərəfindən idarə olunur.

Sonra isə yol yene də düzənləyi çıxır, bu yer o qədər düzdür ki, xanım Uyafalvi-Burdon onu bilyard stolunun yaşılmahudu ilə müqayisə etmişdir. Lakin həmin bu yaşılmazlıq üzərində fil sümüyündən qayırlış şarlar deyil, Böyük Transasiya domiryolu xottının saatda altmış kilometr sürətlə irəliləyən ekspress qatarı horəkət edirdi.

Cuçay stansiyasını keçəndən sonra biz axşam saat doqquzda Kokand vağzalının qarşısında dayanırıq. Qatar burada iki saat dayanaqdır, buna görə də biz platformaya düşürük.

Meydançadan düşəndə mən mayor Noltiso yaxılaşırıam, o isə elə həmin bu dəqiqlidə Pan Şaoşa müraciət edərək soruşurdu:

– Cənəzəsi Pekine aparılan bu mandarin lən Lunu siz tanıydırdınız?

– Xeyr, tanımadım.

<sup>1</sup> Koklen kiçik (1848-1909) – fransız komedyi aktyoru

<sup>2</sup> Fruassar – XIV əsrin fransız salnaməcisi

— Ona göstərilən ehtiramdan belə görünür ki, yoxın, o çox görkəmlı bir adammış.

— Tamamilə mümkündür, mayor. Axi bizim Soma İmperiyasında görkəmlı şəxsiyyətlər az deyildir.

— Elədirse, bəs bu mandarin ılen Lu kim ola?..

— Mən onun haqqında hətta heç bir söz eşitməmişəm.

Görəsən axı mayor Noltis nə üçün gənc çinlidən bu barədə soruşur və nə üçün bu adlı-sanlı cənəzə birdən-birə onu maraqlandırılmışdır?

## ON BEŞİNCİ FƏSİL

Kokand. İki saatlıq dayanacaq. Hər yer gecə kimi qaralıqdır. Sərnişinlərin əksriyyəti artıq öz yatacaqlarını hazırlamış və bundan sonra daha vəqəndən çıxmışlardır.

Mən platformada gəzmişir və tütün çökirəm. Kokand – ehtiyat yolları və parovoz deposu olan çox böyük bir stansiyadır. Bizi Uzun Adadan başlamış, demək olar ki, tamamılı üfüqi və düz yolla götişən lokomotiv burada, daha güclüsü ilə əvəz olunacaqdır. Pamir dağlarının atəklərindəki dərələr arasında, dik yoxuşlarda böyük çökicilik qabiliyyətinə malik maşınlar lazımdır.

Mən lokomotivlərin burada açılıb-bağlanmasına və hərəkətinə diqqət edirəm. Lokomotiv tenderlə birlikdə qatarдан açıldı, Kinkonun olduğu yüksək vagonu bu sofrə qatarın baş tərəfində qaldı.

Əgər gənc rumin indi platformaya enmək fikrine düşsə, çox ağılsız və ehtiyatsız hərəkət etmiş olar. Burada irəli-geri gozişən və hər bir sərnişinə diqqətən göz qoyan "qorodovoylar" o saat onu görərlər. Öz yesiyində dinməzə oturub qalmaq və hətta vəqəndən başını çıxarıb baxmamaq – mənim 11 nömrəmin edə biləcəyi en yaxşı işdir. Mən isə o vaxta qədər yemək taparam və qatar yola düşənədək onun yanına girməye çalışaram.

Vağzaldakı bufet açıqdır. Yaxşı ki, Popov orada deyildir, yoxsa mənim nə üçün ehtiyat ərzəq almağımı görər və təəccüblənib bunun səbəbini soruşardı. Axi vagon-restoranda lazım olan hər şey vardır.

Mən bufetdən bir qədər soyudulmuş ot, çörək və bir butulka araqala bilirom.

Vağzal çox qaralıqdır. Burada yalnız bir neçə tutqun lampa yanır. Popov, dəmiryol qulluqçularından biri ilə söhbət edir. Yeni lokomotiv hələ verilməmişdir. İndi lap əlverişli vaxtdır! Bizim qatarın Kokanddan çıxmağı gözləməyo ehtiyac yoxdur. Mən indi Kinko ilə görüşsem, sonra heç olmazsa geconı rahat keçirərom, doğrusunu deyim ki, özüm də çox yatmaq istəyirəm.

Meydançaya qalxıram və heç kəsin məni görmədiyinə əmin olduqdan sonra yük vagonuna keçir və Kinkonu qabaqcadan duyuşmaq üçün ehmal bir səslə deyirəm:

— Mənəm!

O öz yesiyində oyloşmışdır. Mən ona daha da cəhətiyli olmayı və mümkün qədər vəqəndən az gəzib-dolanmağı məsləhət görürom. Gətirdiyim ərzağa o çox sevindi, cünti yeməyi, demək olar ki, tamam qurtarmışdı.

— Heç bilmirəm, sizə necə təşəkkür edim, cənab Bombarnak, — deyə o müraciət edir.

— İndi ki bilmirsiniz, onun qayğısını çökməyin, ozizim Kinko, — cavab verirəm. — Bu daha asan olar.

— Kokandda biz nə qədər dayanacaqıq?

— İki saat.

— Bəs serhədə nə vaxt çatacaqıq?

— Sabah, gündüz saat birdo.

— Bəs Kaşqara nə vaxt çatacaqıq?

— Əlavə on beş saatdan sonra. Ayın on doqquzundan iyirmisinci keçən gecədə.

— Bax, o yerlər qorxulu olacaqdır, cənab Bombarnak.

— Eledir, Kinko, o yerlər qorxulu olacaqdır. Əgər bu başdan Rusiyaya gelib çıxmak çətindir, o biri başda qapının yanında çinlilər dayananda Rusiyadan çıxmak daha çətindir. Çin gəmərükxanaçıları bizim hamımızı diqqətən yoxlamasalar, sorhəddən buraxmazlar. Lakin onlar yalnız sərnişinlərə belə ciddi yanaşırlar, bunun yüke dəxli yoxdur. Bu vagon isə yalnız Pekinə gedən yükler üçün nozorda tutulduğuna görə mən belə hesab edirəm ki, gərek siz bir o qədər

da qorxmayasınız. Hələlik, gecəniz xeyrə qalsın. Ehtiyat naminə mən daha burada artıq dayanmayacağam...

- Gecəniz xeyrə qalsın, cənab Bombarnak! Gecəniz xeyrə qalsın!

Mən öz yerimə qaydırıb uzandım və cəl bərk yuxuya getdim ki, hətta qatarın yola düşməsi üçün verilən fit səslerini də eşitmədim.

Səhər açılana qədər qatar yalnız bircə böyük stansiyadan – Markelandan keçmiş və orada da çox az dayanmışdı.

Markelanda altmış min nəfər əhalisi vardır, əslinə baxsan, Fərqanə vilayətinin paytaxtının havası və iqlimi səhəhət üçün zərərlə olan Kokand deyil, Markelan şəhəridir. Bu səhər də, əlbəttə, o biriləri kimi iki hissəye – rusların və yerli əhalinin yaşadığı hissələrə ayrılır. Lakin burada yerli əhalinin yaşadığı hissənin məhəllələrində diqqəti cəlb edəcək və görməli bir şey yoxdur, burada qədim dövrün heç bir abidəsi qalmamışdır, buna görə də Markelana ötəri bir nəzər salıb tamaşa etməkdən ötrü öz yuxuma haram qatmadığım üçün oxucular məni danlamazlar.

Qatar Şahimerdan vadisində çatandan sonra yenə də düz səhər ilə getməyə başladı, burada yoluñ düz olması isə qatara normal sürətlə irəliləməyə imkan verdi.

Səhər saat üçdə qatar Oş stansiyasında qırıq beş dəqiqə dayandı. Burada mən, ikinci dəfə yenə öz müxbirlik vəzifəməyi yerinə yetirmədim və heç nə görmədim. Bunu yalnız onunla doğrulda bilərem ki, burada da görməli və baxmalı bir şey yox idi.

Oş stansiyasından sonra dəmiryol xətti rus Türküstənini Pamirin dağ əteklarından və qara qırğızların geniş ərazili ölkəsindən ayıran sərhəd xəttinə gelib çıxır.

Mərkəzi Asyanın bu hissəsinə yeraltı tərəpənlərə doğuran plutonik takanlar ardi-arası kasılmışdan narahat edir. Şimali Türküstən dəfələrlə dağlıcılık yeraltı tekənlərə məruz qalmışdır. 1887-ci ildə baş vermiş məşhur zəlzələni burada hələ yaxşı xatırlayırlar, mən özüm də Daşkənddə və Səmərqənddə olanda, zəlzələnin və yeraltı vulkan fəaliyyətinin raddedilməz əlamətlərini görmüşdüm. Xoşbəxtlikdən, bu cür dəhşətli zəlzələlər burada bir o qədər də tez-tez baş vermir. Zəif takanlar və yer tərəpənləri isə Xəzər dənizindən başlanmış Pamir dağlarının əteklarına qədər uzanan yeraltı neft yataqları boyunca həmişə və müntəzəm surətdə müşahidə edilir.

Ümumiyyətdə desək, bu hissə Mərkəzi Asyanın ən maraqlı və səyyahların gəzməyə gələ biləcəyi ən qəribə əyalətlərindən biridir. Hərçənd ki, mayor Noltis Oş stansiyasından o tərəfdə heç vaxt olmamışdır, buna baxmayaraq, o, müasir xəritələr və ən yeni səyahətlərin təsviri əsasında bu yerləri çox yaxşı tanır. Səyahət qeydləri müllikləri arasında Kapyu ilə Bonvalonun adlarını xüsusilə qeyd etmək lazımdır, bunların ikisi də fransızdır və mən öz vətənimdən xeyli uzaqda olduğum bu yerlərdə onları təbrik etməyi özümə borc bilirəm. Mənim kimi, mayor Noltis də bu yerləri görmək və gəzmək istəyir, elə buna görə də hər ikimiz səhər saat altıdan durbinləri və soraq kitabçalarını götürüb vagonun meydancasında dayanmışıq.

Pamir farsca Bam-i-Dünya sözündəndir, mənəsi isə "Dünyanın damı" deməkdir. Hündür və əzəmətli Tyan-Şan Kuen-Lun, Karakorum, Himalay və Hindiqış dağ silsilələri Pamirdən ayırrı. Əsrlərdən bəri keçilmiş mümkin olmayan bir sədd kimi yüksələn bu dağ silsiləsini möglüb etmişlər və özü də rus inadkarlığı möglüb etmişdir. Bu yerdə slavyan irqi ilə sarı irq bir-biri ilə görüşmüştür.

Oxucular mənim bəzən alimlik etməyimi, yəqin ki, bağışlarlar, bunun səbəbini başa düşmək də bir o qədər çatın deyilidir. Mən bu məlumatların hamısı üçün mayor Noltisə minnətdaram. Mənim ondan öyrəndiklərim isə bunlardır.

Avropa səyyahları Pamir dağ əteklerinin tədqiq edilib öyrənilməsi üzərində az zəhmət çəkməmişlər. XIII osrdə yaşaması venesiyalı Marko Polodan sonra bu yerlərə sonralar kimlər gelib çıxmışdır? İngilislərdən – Forsayt, Duqlas, Bidyuf, Yonqxesbend və Nil çayının yuxarı tərəflərində holak olmuş məşhur Qordon; ruslardan – Fedchenko, Skobelev, Prjevalski, Qrombəçevski, general Pevtsov, Qolitsin knyazları, Qrum-Qrijimaylo qardaşları; fransızlardan – d'Overn, Bonvalo, Kapyu, Papen, Breytel, Blan, Ridqvey, O'Konnor, Dütrey de Ren, Jozef Marten, Qrenar, Eduard Blan; isveçlərdən – doktor Sven-Gedin bu yerlərdə olmuş səyyahlardır. Bu tədqiqatçıların sayesində Dünyanın damı açılmış, sanki Aksaq şeytanı<sup>1</sup> əli bu dağlara toxunmuş və onun altında gizlənən sırları hamı görmüşdür.

<sup>1</sup> Aksaq şeytan – fransız yazılışı Lesajin (1668–1747) eyni adlı romanının qohrəmanı. Bu qohrəman Madrid şəhərinin üzərindən uşarkon evlərin damını bir-bir qaldırır və içino baxır.

İndi artıq məlumdur ki, dünyanın damı üç min metrdən çox hündürlükde, xeyli uçurumlu dərələrdən və əydəmlı yamaclardan ibarət olan bir dağdır; məlumdur ki, onun üzərində iyirmi iki min fut hündürlükdə Qurundi və Kaufman zirvələri yüksəlir, Tayarma zirvəsi isə iyirmi yeddi min fut hündürlükdedir; bu da məlumdur ki, həmin zirvədən qərb tərəfə Oksus, yaxud Amu-Dərya çayı, şərq tərəfə isə Tarım çayı axır; nehayət, indi məlumdur ki, bu dağların uçurumları, başlıca olaraq, ilk mədən növlərindən, slans və kvarsın qarışığından ibarət olan mədənlərdən, ikinci dövrə məxsus qırmızı qumluqlardan, less adlanan və Mərkəzi Asiyada bol-bol təsadüf olunan dördüncü təbəqəyə məxsus çürəktülü gil-torpaqdan ibarətdir.

Demir yol xəttini bu dağ etəklərindən çəkmək üçün Böyük Transasiya yoluñ alanlar ağlaşımaz çətinlikləri aradan qaldırmalı olmuşlar. Əslinə baxsan, onların görmüş olduğu bu iş, insan zəkasının təbiətə meydan oxuması idi, bu mübarizədə insan qələbə çalmışdır. Qırğızların "bel" adlandırdıqları bu keçidlərdə körpülər, bəndlər, xəndəklər və tunellər tikilmişdir. Bu yerdə dəmiryolu çox güclü lokomotivlər tələb edən kəskin döngələrdən və eniş-yoxuslardan ibarətdir. Yolun bəzi yerlərində qatarları kanatlar üzərində dərtmaq üçün xüsusi maşınlar qoyulmuşdur. Müxtəsər, burada Herkules zəhməti tələb olunurdu və Amerika mühəndislərinin Siyerra-Nevada və Qayalı dağlardakı keçidlərdə görmüş olduqları iş bu zəhmətin qarşısında sönüñ və gözdən düşür.

Cox solğun görünən bu yerler insana olduqca çox pis təsir bağışlıyır və qatar polad yoluñ ən qəribə döngələri ilə irəliləyib başğıcəlləndirici yüksəkliyə çatanda bu təsir daha da güclənir. Bu yerlərdə böyük və kiçik heç bir kənd-kəsək görünmür. Cox nadir hallarda gözə dəyən tək-tük daxmalardan başqa burada heç nə yoxdur, bu daxmalarda isə pamirli kəndli öz ailəsi, atları, qaytaq öküzləri, yaxud "kutar", yəni at quyuqlu öküzləri və six yunlu qoyun sürüleri ilə birlikdə yalnız həyat keçirir.

Bu heyvanların tükünü dəyişməsi iqlim şəraitinin təbiətindən irəli gelir. Onlar qış palıtlarını vaxtaşısı ağı yay xəzi ilə əvəz edirlər. Burada itlərin də tükünün rəngi beləcə dəyişir – yandırıcı yay günəşinin şüaları altında itlərin tükü yanır solur.

Bu keçidlərlə yuxarı qalxdıqca, bəzən uzaqlarda başı dumana bürünmiş, o qədər də aydın seçilməyən dağların silsiləsi görünür. Bu yerlərin darixidirici mənzərəsini az-çox canlandırıyan yalnız Pamirin ağaç bitkilərinin əsas növləri olan ağaçqayımlar və ardıc kollarıdır; təpeli düzlərdə yulğun ağacları və yovşan, duzlu su ilə dolu olan çuxurların kənarlarında isə qumotu və qırğızların "törsən" adlandırdıqları xırda dodaqcıçayı kolları bitir.

Mayor söhbət zamanı yuxarı Pamirdə yaşayan müxtəlif heyvanat cinsindən olan daha bir neçə vəhşi heyvanın da adlarını sayır. Burada hətta gözləmək lazımdır ki, nə birinci, nə də ikinci dərəcəli vəqonlara ayı və ya vəhşi pişik hücum edib sıçrasın.

Pəncə üstündə gəzən və ya vəhşi pişik cinsindən olan heyvanların pis niyyətə dəmiryoluna tərəf qaçışdığını açıq-aydın görəndə, necə səs-küy qopduğunu təsəvvür etmək asandır. Bu zaman tapançadan bir neçə atəş açıldı, – bunu lazım olduğundan daha çox sornışınları sakit etmək üçün atıldılar. Gündüz bizim gözümüzün qabağında diq-qətlə atılmış gülə, böyük bir vəhşi pişiyi üçüncü dərəcəli vəqonun ayaqlığına atılmağı hazırlaşlığı dəqiqlik və vurub yerə sərdi.

– Mənim bəxşisimi qəbul et, Marqarita, – cənab Katerina öz-özünə "Nelsk qülləsi"<sup>1</sup> adlı məşhur əsərdə yanlış söyləndiyi kimi, qətiyyən Fransa kralıçasının qohumu olmayan bir nəfərin qadınına Buridanın dediyi atmacanı təkrar edirdi.

Bizim hamımızın minnətdər olduğumuz əzəmətli monqolun atmış olduğu dəqiqlik güləldən sonra birinci komik öz heyrətini bundan daha yaxşı ifadə edə bilərdim.

– Necə möhkəm əli və iti gözləri var! – mən mayor Noltisə bildirirəm.

O, şübhəli bir nəzərlə Faruskiara baxır.

Pamirin heyvanat aləmi, dediyim kimi, zəngin və müxtəlifdir. Orada hələ canavarlar, tülküller vardır. "Arxar" adlanan çox gözəl burma buynuzlu iri vəhşi qoyunlar burada sürü ilə gozir. Göyün yüksəkliyində çalağanlar və qartallar süzür, bizim lokomotivin buraxıldığı ağı buxar buludları arasından isə qarğalar, göyörçinlər və sarı daşadöyənlər dəstə ilə hərlənir.

<sup>1</sup> Aleksandr Duma-atanın dramı.

Gündüz heç bir hadisə baş vermir. Axşam saat altıda biz, Uzun Adadan başlayaraq ümumiyyətlə dörd gün ərzində iki min üç yüz kilometrə qədər yol qət etdikdən sonra sərhədi keçdi. Bundan sonra iki yüz əlli kilometr yol gedib Kaşqara çatacaq. Artıq Çin Türküstəninin ərazisində olmağımıza baxmayaraq, qatarımız yalnız Kaşqarda Çin inzibati qulluqçularının öhdəsinə keçəcəkdir.

Nahardan sonra saat doqquza yaxın, bu gecənin de keçən gecəki kimi sakit keçəcəyi arzusu ilə, daha doğrusu, ümidi həm öz yerinə dağlılığındı.

Lakin işlər tamam başqa cür oldu.

İki, yaxud üç saat ərzində qatar Pamir dağlarının yamaclarından sürətlə enir, sonra isə adı sürətlə yenə düz yola çıxır. Gecə saat bire yaxın qışqırıq səsləri məni yuxudan oydadı. Elə o saat mayor Noltis və başqa sərnişinlər de oyandılar.

– Nə olmuşdur?

Sərnişinlərin hamısını həyəcan bürümüşdü – özü də yolda on kiçik və adı bir hadisənin doğurduğu səbəbsiz həyəcan.

– Nə olmuşdur? Nə üçün qışqırırlar? – Hər bir seyyah öz dilində qorxu içərisində soruşurdu.

Mənim ağlıma gelən ilk fikir bu oldu ki, yəqin bizi hückum ediblər. Mən o saat öz müxbir məlumatım üçün çox sadələvhilükə görüşmək istədiyim monqol qulduru Ki Tszan haqqında fikirleşdim.

Bir dəqiqə sonra qatar birdən tormozlandı. O indicə dayanacaqdır. Popov narahat bir görkəmdə yüksək vaqonundan çıxdı.

– Nə olmuşdur? – deyə mən ondan soruşuram.

– Xoşagelməz əhvalatdır, – cavab verir.

– Yəni, ciddi bir iş olub?

– Yox, zəncir qırılıb və iki axırıncı vaqon arxada qalıb.

Qatar dayanan kimi bir neçə sərnişin, o cümlədən mən də vaqondan çıxırıq.

Fənərin işığında dürüst yəqin etmek olur ki, vaqonun qırılıb qatar-dan ayrılması qəsdən edilməmişdir. Lakin hər halda, necə olur olsun, iki axırıncı – matəm vaqonu və axırdakı yüksək vaqonu qatardan qırılıb ayrılmışdır. Bu nə zaman və harda olmuşdur?.. Bunu heç kəs bilmir.

Bu zaman mandarin lən Lunun conazası yanına qoyulmuş monqol gözətçilərinin necə hay-küy qaldırıqlarını təsəvvür etmək belə

çətindir! Onların vaqonunda gedən sərnişinlər və ele onlar özləri də vaqonun qatardan nə vaxt ayrıldığını hiss etməmişlər, lakin bu hadisədən yalnız bir, ya iki saat keçəndən sonra el-ayağa düşmüşlər...

Burada yalnız bircə iş qalırdı: qatar geri hərəkət etmeli və qırılıb yolda qalan vaqonlara çatmalıdır idi.

Əslində, bu bir o qədər də çətin deyildir. Lakin Faruskiar belə hallarda özünü çox qorıbə aparır: o, inadla tələb edir ki, bir dəqiqə belə vaxt itirmədən işə başlasımlar, Popovun yanına qaçıf, maşınıstə və ocaqçılara müraciət edir. Onun rus dilində yaxşı danışdığını burada mən ilk dəfə gördüm.

Nəhayət, burada mübahisəli bir şey yoxdur. Hami başa düşür ki, qırılıb dalda qalan vaqonları bağlamaq üçün qatarı geri sürmək lazımdır.

Buna yalnız alman baronu etiraz etməyə çalışır. Yenə də ləngimək... Yenə də gecikməklə.. Bir mandarindən, özü də diri yox, ölü mandarindən ötrü qiymətli vaxtı itirmək lazım gelecekdir!..

Lakin onun dediklərini heç kəs saya salır.

Ser Freñis Travelyan isə bu zaman yalnız nifrotle çıyinlərini çəkərək elə bir görkəm almışdır ki, guya indicə onun dodaqlarından bu sözləri eşidəcəksən: "Bele de inzibati idarə olar?.. Belə de qatar olar?.. Həc İngiltərə-Hindistan dəməriyollarında bele iş verə bilər?"

Mənim kimi mayor Noltis də cənab Faruskiarn işə bu cür qəribəliklə qarışmasına məttəl qalmışdır. İndiye qədər həmişə sakit görünən, heç bir şeyə fikir verməyən, hərəketsiz göz qapaqları altın-dən soyuq bir nozərlə baxan bu monqol, indi o təref-bu tərefə qaçıf, anlaşılmaz həyəcan keçirir, görünür, özünü ələ ala bilmir. Onun yol yoldaşı da ondan az həyəcanlanmamışdır.

Axi qatardan qırılıb qalmış vaqonlar onları nə üçün bu qədər maraqlandırır? Axi bunların orada heç bir yükleri yoxdur. Bəlkə, onlar mərhum mandarin lən Luna ehtiram göstərməyə özlərini borclu hesab edirlər? Onlar Duşak stansiyasında matəm vaqonuna bəlkə, buna görə çox diqqətlə nézər yetirirdilər? Hər nə olur olsun, lakin mayor deyəsən, nədə isə onlardan şübhələnməmişdir!

Biz öz yerimizə qayıdan kimi qatar tərpəndi və geri getməyə başladı. Alman baronu yenə də etiraz etməyə çalışır, lakin Faruskiar ona elə bir nifrotle baxır ki, baron o saat səsini kəsir və donquḍan-donquḍana öz yerinə çekilir.

Bir saatdan çox keçdi. Qatardan bir kilometr geride itirilmiş vaqonlar görünəndə, artıq şərqi tərəfdə dan yeri söküldürdü.

Faruksiar və Qangir vaqonlarının qatara bağlanmasıda şəxsən iştirak etmək arzusunda idilər. Mayor Noltisə mən bu təntənəli eməliyyata kənardan tamaşa edərkən onların monqol gözətçilərindən üçü ilə nə isə bir neçə gəlmə damışdıqlarına diqqət yetirdik. Əlbəttə, burada təcəcüblü bir şey yoxdur, — onlar hemvətən idilər!

Həmi öz vaqonlarına çəkilib gedir. Qatar tərpənir və itirilmiş vaxtin yerini tədriclə doldurmaq üçün sürətini getdikcə artırır.

Biz yenə də Çin Türküstanının paytaxtına çox böyük bir gecikmə ilə — yalnız səhər saat beşin yarısında gəlib çatırıq.

## ON ALTINCI FƏSİL

Şərqi Türküstan, yaxud Kaşqariyyə, rus Türküstanının bir növ davamıdır<sup>1</sup>.

"Nuvəl Revyu" qazeti bu barədə belə yazımışdır:

"Mərkəzi Asiya yalnız o zaman böyük bir ölkə olar ki, ruslar öz inzibati idarələrinin təsirini Tibetə yaysınlar, yaxud ruslar Kaşqara sahib olunsun".

Bu iş artıq yarıya qədər görülmüşdür. Pamirdən keçən dəmiryol xətti rus dəmiryollarını bir sərhədindən o biri sərhədine qədər Səma İmperiyasının bütün ərazisinə xidmət edən Çin dəmiryolları ilə birləşdirmişdir. Kaşqariyyənin paytaxtı indi ham rus, həm də Çin paytaxtudur. Slavyan və sarı dərilər irşələr burada bir-biri ilə xeyli yaxınlaşmış və tam sülh şəraitində yaşayırlar. Onların bu dostcasına qonşuluğu unzumlu sürəcək? Gələcək haqqında mülahizə və fikir söyləməyi başqalarının ixtiyarına verirəm; mən isə bugünkü veziyətə kifayatlınilərim.

Biz Kaşqara saat beşin yarısında gəlib çatdıq; qatarın buradan yola düşməsi saat on birə təyin olunmuşdur. Dəmir yol kampaniyası

<sup>1</sup> Yadda saxlamaq lazımdır ki, əvvəllor Türküstan deyəndə, Şimali Asiyada həm Qərbi Çinin əyalətlərini, həm də Əfqanıstanın şimal hissəsi ilə Rusyanın Orta Asiya ərazilərini əhatə edən böyük bir yer nozorda tutulurdu.

bu dəfə öz sənişinləri üçün vaxtı əsirgəməmişdir. Vaxt çox olduğuna görə hətta, sərhədin özündə yox, Kaşqarda, müxtəlif formal və rəsmi işlər azı bir saat çəksə də, mən yenə şəhəri gazib tamaşa edə biləcəyəm. Deyirlər ki, kağız-kuğuzu və pasportları yoxlamaq işində rus və Çin hökumət orqanları bir-birindən geri qalmaz. İndi burada da eyni xırda tələbələr və kiçik bəhanələr ortaya çıxır. Çin məmurunun dilində belə bir ifadə çox qəzəbli səsiənir: "Canına lərzə düşsün və tabe ol!" Səma İmperiyası sərhədləri daxilində olmaq hüququnu təsdiq edən sənədlərin imzalandığı vaxt bu ifadə hər şeyi müşayiət edir!

Bələliklə, mən titrəməli, canımı lərzə düşməli və Çin sərhəd hakimiyyətinə tabe olmalıyam. Bu zaman mən istər-istəməz Kin-konun keçirdiyi qorxu və şübhə hissələrini xatırlayıram. Əger burada təkçə sənişinləri yox, habelə yüksək vaqonundakı yesikləri və tayları yoxlasalar, doğrudan da, onun işi yaxşı olmayacaqdır.

Biz Kaşqara yaxınlaşanda mayor Noltis mənə dedi:

— Elə zənn etməyin ki, Çin Türküstan rus Türküstanından xeyli fərqlənir. Biz həla məbədlər, çaparxanalar, çonkalar, ejdahalar, əlvən fənerlər və çini qüllələr ölkəsinə ayaq basmamışq. Kaşqar eynilə Merv, Buxara və Səmərqənd kimi iki hissədən ibarət şəhərdir. Ümmümiyyətə, Mərkəzi Asiyadan şəhərləri qoşa ulduzlara bənzəyirlər — fərq yalnız ondadır ki, bəzəklərdən biri o birisinin ətrafinda hərlənənir.

Mayuron bu qeydi tamamilə haqlıdır. İndi Kaşqarda əmirin padşahlıq etdiyi, Yaqub bəyin<sup>2</sup> səltənətinin güclü olduğu zamanlar deyildir. Yaqub bəyin vaxtında Türküstan əyalətində monarxiya o qədər güclü idi ki, hətta çinlilər özləri də, əger sakit yaşamaq istəyirdilərse, Buddha və Konfutsiya dinindən el çəkərək müsəlmanlığı qəbul etməyə məcbur olurdular. İndi, əsrin axırında<sup>3</sup> isə biz bu yerlərdə keçmiş Şərqi kosmoramlarını, əvvəlki maraqlı qaydaları

<sup>1</sup> Yaqub bəy — orta Asiyadan çıxmış və Kokand xanının əyanlarından; müsəlmanlarının Çin aleyhine üsyənlərinə rəhbərlik etmiş, Kaşqariyyədə hakimiyyəti əle almış və özünü paytaxtı Kaşqar olan müstəqil dövlətin bacıçısı elan etmişdi. Yaqub bəy müsəlman dinini zorla Kaşqariyyədə yayırdı, buna görə də türk sultani ona əmir rütbəsi vermişdi. 1877-ci ilde, Yaqub bəyin ölümündən sonra Kaşqariyyə yenidən Çin əyaləti olmuşdur.

<sup>2</sup> XIX əsrin sonu nəzərdə tutulur.

<sup>3</sup> Dünyaya baxış; dünyanın mənzərəsi (yun.).

və adətləri görmürük. Asiya incəsonətinin moşhur nümunolardan isə burada yalnız xatirələr və xarabalar qalmışdır. Müxtəlif ölkələrdən keçən dəmiryol xətləri tödricələ həmin ölkələrin hamisini eyni bir səviyyəyə gətirib çıxaraq və bu ölkələrdəki "xüsusi əlamətləri" silib atacaqdır. O zaman isə xalqlar arasında bərabərlik, hətta ola bilsin ki, qardaşlıq əlaqələri yaranacaqdır.

Doğrusunu desək, Kaşqar şəhəri indi artıq Kaşqariyyənin paytaxtı deyildir. Böyük Transasiya xəttində yalnız aralıq stansiyasıdır, – rus və Çin dəmiryollarının birləşdiyi yerdir, Xəzər denizindən başlamış bu şəhər qədər üç min kilometredək uzunluğu olan dəmiryolu xəttinin keçidiyə orazidə yalnız bir nöqtədir, bu nöqtədən sonra Səma İmperiyasının paytaxtına gəlib çatmaq üçün həle dörd min kilometrə qədər yol getmek lazımdır.

İki hissədən ibarət olan bu şəhərə tamaşa etməyə gedirəm. Onun yeni hissəsi Yengi şəhər adlanır; köhnə hissə isə – yeni şəhərin üç mil yarımlıq məsafədə yerləşən hissədir ki, bura osil Kaşqardır. Mən fursatdən istifadə edərək hər iki şəhərə getməli və onların hər iki-sinin möziyyətləri haqqında oxuculara danışmalıyam.

Mənim birinci qeydim: həm köhnə, həm də təzə şəhərin etrafında palçıdan hasar çökilmişdir, bu hasarın həmin şəhərlərə bir o qədər də xeyri yoxdur. İkinci qeyd: burada memarlıq abidələri yoxdur, cünti buradakı sado evlər və saraylar eyni materialdan tikilmişdir. Gildən, özü də bışırılməmiş gildən başqa burada heç nə yoxdur. Ayndır ki, günəşin yandırıcı ziyaları altında qurudulmuş palçığın üzərində isə düzgün xətlər, təmiz profillər və gözəl heykəltəraşlıq naxışları vurmaq mümkün deyildir. Memarlıq sonəri üçün daş, yaxud marmor təlab olunur. Çin Türküstənində isə bunların heç biri yoxdur.

Kiçik, lakin sürətlə gedən ikitəkərli arabə məni mayorla birlikdə gətirib çevrəsi üç mil olan Kaşqar şəhərinə yətirdi. Qızılısuyun, yoni "Qırmızı çay"ın iki qolu bu şəhərin içindən keçir və hər iki qolun üzərindən iki köprü salılmışdır. Lakin bu çay, əslində, qırmızı deyil, sarıdır. Əgər siz burada keçmişdən qalan hər hansı bir yer görmək istəsəniz, gərək şəhərin könərinə, bu və ya digər arxeoloquq toxəylündən asılı olaraq, ya beş yüz, yaxud iki min il əvvəl tikilmiş köhnə qalanın xarabaları yüksələn yərə gedəsiniz. Lakin burada tamamilə həqiqət olan bir cəhət var ki, Kaşqar şəhəri Teymurləng

tərəfindən bir hücumda alınmış və dağıdılbıq viran edilmişdir. Ümmümiyyətə, etiraf etmək lazımdır ki, bu axsaq fatehin qorxunc qohrəmanlıqları olmasayı, Mərkəzi Asiyadan tarixi çox yeknosq hadisələrdən ibarət olardı. Doğrudur, sonrakı dövrlərdə, Uali-Tulla xan kimi 1857-ci ildə Asiya qitəsinin qoçaq tədqiqatçısı və böyük alimi Şlagintveyti qovdurmağı omr etmiş bəzi qudurğan sultanlar da özlərini Teymurləngə oxşatmaq üçün onun hərəkətlərini toqlıq etmişlər. Burada Şlaginveytin şərəfinə qoyulmuş abidonin üzərində Paris və Sankt-Peterburq coğrafiya cəmiyyətləri adından iki tunc xatirə lövhəsi vurulmuşdur.

Kaşqar – mühüm ticarət mərkəzidir, burada, demək olar ki, bütün ticarət, rus tacirlərinin əlində comlonmışdır. Xotan ipokləri, pambıq, yun, xalı-xalça, mahud – bu bazarda satılan başlıca mallardır və bunlar Kaşqariyyədən alınmış xeyli uzaqlara – Daşkəndlə Külçə arasındaki Şərqi Türküstən şimal tərəflərinə qədər hər yərə aparılır.

Mayor Noltisin məno dediyindən belə məlum olur ki, ser Frensis Travelyanın kefi burada ola bilsin ki, daha da korlansın. Doğrudan da, 1873-cü ildə başda Çepmen və Qordon olmaqla ingilis səfəroti Xotan və Yarkond təriqi ilə Koşmirdən Kaşqara göndərilmişdi. Ingilislər o zaman hələ də buradakı yerli bazarı ola keçirəcəklərinə ümidi edirdilər. Lakin rus dəmiryolları burada Hind yolları ilə deyil, Çin dəmiryol xətləri ilə birləşmişdir və bunun sahəsində ingilislərin bu yerdeki təsiri öz yerini rusların təsirinə vermişdir.

Kaşqarın əhalisi qarşılaşdır. Burada çinli sonotkarlar, yükdaşyanlar və xidmətçilər də az deyildir. Mayor Noltisli monim böxtim Çepmen və Qordonunku qədər götirməmişdir. Onlar Kaşqariyyə paytaxtına gəlib çatanda, paytaxtın sos-külyü küçələri əmrin qoşunları ilə dolu idi. İndi orada daha no atlı ığidlər, no də piyada sərbəzələr vardır. Cinsayağı öyrdəlmüş və silahlandırılmış ola "tayfurşı" korpusları, nizəgəzdiron dəstələr, böyük besgirvənkilik oxlar daşıyan kalmik-kamançular, qalxanları və fistili tüfəngləri olan "polong" adlı atıcılar da yoxa çıxmışdır. Müxtəsər, Kaşqar ordusunun çox qoriba görünən bütün gözəl döyüşülləri və onlarla birlikdə Kaşqar əmrinin özü də indi yoxa çıxmışdır!

Axşam saat doqquzda biz Yengi şəhərə qayıtdıq. Təsəvvür edirsinizmi, biz burada qədim qalaya tərəf gedən küçələrdən birində kimi

gördük? Ör-arvad Katernaları. Onlar şen halda bir dəstə musiqiçi-dərvişin yanında dayanıb tamaşa edirdilər.

"Dərviş" sözü "dilənçi" sözüne bərabərdir, dilənçi isə bu ölkədə - türfənliliyin en bitkin təzahürüdür. Bunlar uzun simli gitarada çalanda nə qədər gülməli və qəribə hərəkətlər göstərirler, kübar təbəqələrin həyatına dair oxuduqları nəğmələri və danışdıqları nağılları ifa edərkən, onların oynadıqları rəqslerdə nə qədər maraqlı akrobat hərəkətləri vardır!

Bizim komikdə aktyorluq duyğusu baş qaldırılmışdı. O bunlara tamaşa edərkən yerində sakit dayana bilmirdi, bu onun özündən asılı deyildi! Budur, qoca bir dənənciyə məxsus sadəlik və fitri mezhəkeçə ehtirası ilə indi o da dərvişlərin hərəkətlərini təqlid edirdi və onun özünən də bu dərvişlərə qoşulub oyunbazlıq edəcəyi dəqiqə yaxınlaşdırı.

- Eh, canab Klodius, - müraciət edir, - görüsünüzüm, o qoçaqların göstərdikləri təmrinləri təkrar etmək bir o qədər də çətin deyildir!.. Siz mənim üçün məzmunu Şərq həyatından alınmış bir operetta yازın, orada mən dərviş rolunu verin, onda inanarsınız ki, mən dərviş cildinə necə asanlıqla girecəyəm!

- Mən qətiyyən şübhə etmirəm ki, əziz Katerina, bu rolun öhdəsindən məharətə gələcəksiniz, - deyə mən cavab verirəm. - Lakin dərviş cildinə girməzdən evvel siz vağzaldakı restorana gəlin və nə qədər ki, Çin aşpzaları bize ağalıq etməyə başlamayıblar, oradakı yerli mətbəxələ vidalaşın. Mənim təklifim bir də ona görə məmənliyətə qəbul olunur ki, mayorun dediyi kimi, Kaşqar aşpzalarının məharəti çox haqlı olaraq şöhrət qazanmışdır.

Doğrudan da, canab Katerina və xanım Katerina, mayor, gənc Pan São və mən bizi verilən xörəklərin hödsiz dərəcə çoxluğuuna və gözəl keyfiyyətinə heyran qalmışıq. Burada şirin yeməklər et xörəkləri ilə yanşı verilir və bir-birinə çox gözəl uyğunlaşdırılır. Məşhur Xocənd şəfəlisi kimi yəqin ki, ingilis səfəratının seyahətinin təsviri haqqındaki hesabatda adları çəkilən bəzi xörəklər komikin və onun qadınının yanında həmişəlik qalacaqdır: üstünə şəkər səpilmiş və xüsusi marinadlarla piyda qızardılmış donuz ayaqları, üstünə şirin sous tökülmüş böyrək qızartması, dalbadal da fəseli.

Canab Katerina xörəklərin her birindən üç pay yeyir.

- Mən ümid edirom ki, belə yaxşıdır, - o öz hərəkətini doğruldur. - Kim bilir, Çin aşpzaları vaqon-restoranda bizi neyə qonaq edəcəklər? Köpək balığı üzgəclərinin qızartmasına arxayın olmaq yaramaz: onlar bərk çıxa bilər və dişə gelmez, qaranquş yuvası isə, şübhəsiz, lap təzə xörək hesab olunmur!

Saat doqquzda vurulan zəng səsləri polis rəsmiyətinin başlanğıcını elan edir. Biz hərəmiz bir stekan şəosinq şərəbi içərek nahar stolunun arxasından qalxırıq və bir neçə dəqiqədən sonra gözləmə salonunda toplaşırıq.

Mənim nömrələrimin hamısı burdadır, əlbette, yalmız Kinkodan başqa, o belə bir səhər yeməyindən qətiyyən imtina etməzdə və onu qiymətləndirirdi. Mənim nömrələrim bunlardır: doktor Tio Kin öz əvəzsiz əlaltı Kornaro ilə birlikdə; öz dişlərini və saçlarını, əlbette, başqa mənada, birləşdirmiş Fulk Efrinel və miss Horatsiya Bluet; özünü yüksək tutan təkəbbürlü ser Frensis Travelyan hərəkətsiz və dinməz-söyləməz halda qapının yanında dayanıb siqar sümürür; kübar Faruskiarı isə Qangir müşayiət edir. Başqa sərnişinlər də burdadır, - cəmi altmışa, yaxud səksənə qədər adam toplaşmışdır. Hərə öz növbəsində, arxasında milli geyimdə iki çinlinin oturduğu stola yaxınlaşmalıdır: orada əyləşənlərin biri rus dilində çox iti danışan məmurdur, o birisi isə alman, fransız və ingilis dillerindən tərcümə edən dilməncidir.

Məmuran ellidən artıq yaşı var; başı dazdır, bığları sıxdır, arxadan kuryoinə sallanan bir hörüyü var, burnuna eynək taxmışdır. Onun ölkəsindəki tanınmış adamların hamısında nəzərə çarpıldığı kimi, rəngbərəng və geniş xalat geymiş bu zorba adamın görkəmi xoşagəlməzdir. Lakin burada məsələ yalnız sənədlərin yoxlanılmasıندadır, əger sənədləriniz qaydasındadırsa, məmuran görkəmi ister xoşa gəlsin, ister gəlməsin, size nə dəxlə var?

- Onun nə yaman görkəmi var! - xanım Katerina piçıldayıf.

- Əsil çinli görkəmidir, - birinci komik cavab verir və doğrusunu desək, aktyordan bundan artıq heç bir şey gözləmək də olmaz.

Mən hamidən əvvəl Tiflisdə fransız konsulu və Uzun Adada rus memurları tərəfindən təsdiqlənmiş pasportumu təqdim edirəm. Məmur mənim pasportuma çox diqqətlə baxır. Mən bunu görüb,

özümü yığışdırırıam: mandarin inzibati idarəesindən her hiylə gözləmək olar. Buna baxmayaraq, yoxlama yaxşı keçir və üzərində yaşıl ejdaha təsviri olan möhür məni bu ölkəyə "gelməyə yararlı" hesab edir.

Birinci komikin və onun subretkasının sənədləri də tam qayda-sındır. Lakin onların sənədləri yoxlananda cənab Katerina nə hala düşür! Bu zaman o öz hakimlərindən rəhm diləyən, gözlərini utancaq halda yera zilləyan, müqəssircəsinə gülümsəyib sanki əvvəl olunmasını istəyən, yaxud heç olmazsa, ona bir qədər acımlarını gözlöyən məhbusa bənzəyir, hərçənd ki, bəhane axtarın Çin memurlarından heç biri onların sənədlərinə irad tutmaq üçün heç bir bəhane tapa bilməzdi.

- Hazırdır, - məmərun yanındakı tərcüməçi pasportu ona uzadır.

- Cox sağ olun, knyz! - cənab Katerina müqəssir şagird kimi cavab verir.

Fulk Efrinel və miss Horatsiya Bluetin sənədləri də poçta məktub yazılan kimi, sürtələ yazılıb möhürlənir. Amerika filialı və bu ingilis dəlləl qadının da sənədləri qaydasında olmasa, daha o birilərindən nə gözləmək olar? Sem dayı və Con Bul<sup>1</sup> - bir yuvanın quşlarıdır!

O biri sərnişinlər də heç bir maneəyə rast gəlmədən sınaqqdan çıxırlar. Onlar iştir birinci dərəcəli, iştir ikinci dərəcəli və qonurlarda getsinlər, fərqi yoxdur, əgər hər icazəyə manat, taeli, yaxud sapeki<sup>2</sup> ilə mümkün qədər böyük məbləğ pul vero bilsələr, o halda Çin inzibati idarəesinin tələblərini tamamilə ödəmiş olarlar.

Sərnişinlər arasında mən Birleşmiş Ştatlardan olan bir ruhaniyə rast gəlirəm, əlli yaşlarında bir kişidir, özü də Pekine gedir. Bu adam Boston şəhərindən olan hörmətli Nataniel Morzdur, tipik missioneryankıdır, peşəsi də Tövrat kitabı satmaqdır. Bunun kimi adamlar dini təlim işləri ilə ticarət işlərini çox asan birləşdirir bilirlər. Hər ehtimala qarşı mən öz siyahımda onu 13-cü nömrə ilə qeydə alıram.

Gənc Pan Şəounun və doktor Tio Kinin kağızlarının yoxla-nılması, albəttə, heç bir çətinlik törətmir və onlar Çin hakimiyyəti nümayəndəsi qarşısında azi "on min xeyirxah arzu" bildirib, bir-biri ilə dostcasına səhbət edirlər.

<sup>1</sup> Sem dayı və Con Bul - amerikalıya və ingiliso ironiya ilə verilən və şoxsi türmə dərslərindən.

<sup>2</sup> Taeli, sapeki - Çinə köhnə pul vahidlərinin adıdır.

Növbə mayor Noltise çatanda, kiçik bir engel baş verdi. Mayorla birlikdə ceyni vaxtda məmərun qarşısına gedən ser Fransis Travelyan, görünür, öz yerini ona vermək istəmirdi. Lakin o, yənə də tokobürüyü və xoşagolmaz nəzərlərle kifayətləndi. Centlmen bu dəfə do ağızını açıb danışmaq üçün özüne zəhmət vermedi. Görünür, mən heç zaman onun sesini cəsidi bilməyəcəyəm! Rus da, ingilis də müyyəyen edilmiş icazəni alırdılar və məsələ de bununu qurtardı.

Əzəmətli Faruskiar, Qangir ilə birlikdə stola yaxınlaşdı. Gözündə ceynək olan çinli altdan-altdan ona nəzər salır, mən isə mayor Noltisənin bu ehvalata göz yetirirəm. Görük bu adam imtahandan necə çıxacaqdır? Bəlkə ele onun kim olduğunu biz burada öyrənəcəyik.

Bunun ardınca baş verən və lap teatr tamaşasına bənzəyən hadisəni görəndə, nə qədər təəccübləndiyimizi və heyran olduğumuzu təsvir etmək çətindir.

Cin məməru, Qangirin təqdim etdiyi kağızları görən kimi ayağa qalxdı və Faruskiarın qarşısında hörmətə təzim edərək dedi:

- Siz qarşı bəsliyim xeyirxah arzumu lütf edib məndən qəbul eləmənizi rica edirəm, cənab Böyük Transasiya dəmiryolu idarəesinin direktoru!

Dəmiryol idarəesinin direktorlarından biri! Deməli, əzəmətli Faruskiar belə bir adam imiş! İndi hər şey aydınlaşdır. Biz nə qədər ki, rus Türküstani ərazisində idik, tanınmış və görkəmlü xaricilərin etdiyi kimi, o da özünün kim olduğunu gizli saxlamağı məsləhət bilmədi, indi yolun Çin ərazisindəki hissəsində isə o öz mövqeyini tutmaqdən və öz hüquqlarından istifadə eləməkdən imtina etmir.

Mən isə - hətta zarafatıya olsa da - onu quldur Ki Tszana bəzətməmişim! Axı elə mayor Noltisin gözünə də onun şəxsiyyəti çox şübhəli görünmüdü!

Mən qatarda çox mühüm və məşhur şəxsiyyətlərdən, heç olmazsa bircə nəfər görmək istəyirdim, arzum axır ki, yerinə yetdi. Mən onunla tanış olmağa çalışacağam, on nadir bir bitki kimi onun başına herlənəcəyəm və indi ki, o, rus dilində danışmayı bacarıır, ondan eməlli-başlı bir müsahibe qoparacağam...

Mən o qədər hissiyyata qapılmışdım ki, mayor oyılıb qulağıma piçildiyanda, yalmız çıyınlorımı çəkməklə ona cavab vermişdim. Mayor qulağıma piçildiyib dedi:

— Cox ola biler ki, bu adam yolun təhlükəsizliyini təmin etmək üçün dəmiryol kampaniyasının sövdələşdiyi quldur dəstələrinin keçmiş başçılarından biridir.

Bəsdir, mayor, zarafat etdiyin yetər!

Sənədlərin yoxlanması qurtarır. İndi platformaya çıxan kapıları açacaqlar. Elə bu zaman baron Veysnitserdörfer yüyüre-yüyüre gözləmə salonuna daxil olur. O özündən çıxmışdır, həyəcanlıdır, kəfi pozulmuş, ora-bura qaçıır, strafa baxır. Nə olmuşdur? O ne üçün sağa-sola qaçıır, ne üçün silkələnir, qıymətli bir şey itirmiş adam kimi əyilib-qalxır, əli ilə öz bədənim yoxlayır?

— Sənədlərinizi verin! — tərcüməçi ona almanca müraciət edir.

— Mənim sənədlərim, — baron cavab verir, — elə mən de onları axtarıram... Amma tapa bilmirəm... Sənədlərim mənim bu portmanatımında ididi...

O, şalvarının, jiletinin, pencəyinin və pləşinin ciblərini alt-üst edib yoxlaysı — onun iyirmidən çox cibi var — axtarır, lakin tapa bilmir.

— Tez olun! Tez olun! — tərcüməçi təkrar edir. — Qatar gözləməyəcəkdir.

— Mən qoymaram, mən icazə vermərəm ki, qatar monsiz çıxıb getsin! — baron qışqırır. — Mənim sənədlərim. Axı bu sənədlər hara yoxa çıxmışdır? Yəqin ki, portmanatımı salıb itirmişəm, tapıb mənə gətirərlər...

Bu dəqiqdə zəngin birinci səsi eşidilir və vağzalda boğuq əksədə emələ getirir. Qatar bəs dəqiqdən sonra tərpənəcəkdir. Yaziq baron isə qışqıra-qışqıra deyir:

— Dayanın!.. Dayanın!.. *Donnerwetter*<sup>1</sup>! Yəni, otuz doqquz gün ərzində dünya səyahətini başa vuran bir adamın xatirinə bir neçə dəqiqa gözləmək olmaz?..

— Transasiya sürət qatarı gözləyə bilməz, — tərcüməçi cavab verir.

Biz mayor Noltisə birlikdə platformaya çıxırıq, alman isə qətiyyən öz təmkinini pozmayan činli məmurla davasını davam etdirir.

Biz olmadığımız müddətdə qatardakı vagonların sayı azalmışdır, çünki Kaşqarla Pekin arasındaki yolda sərnişin az olur. On vagon əvəzinə indi qatarda sekkiz vagon qalmışdır; baş tərəfdəki yük

vaqonu, iki birinci dərəcəli vagon, vagon-restoran, iki ikinci dərəcəli vagon, mərhum mandarinin cənəzəsi olan matəm vagonu, bir de qatarın quyrug tərəfindəki yüksək vagonu. Bizi Uzun Adadan buraya qədər getiren rus lokomotivləri indi burada duru yanacaqla deyil, bərk yanacaqla işləyən Çin lokomotivləri ilə əvvəl olunacaqdır.

Mən, hər şeyden əvvəl, qatarın baş tərəfindəki yüksək vagonuna tərəf qaçmağın qeydine qaldım. Gömrükxana məmurları indi hemin vagonu yoxlayırlar, mən də Kinkodan nigaranam.

Onu da deyim ki, əgər onlar bu hiylənin üstünü açsaydılar, xəbər o saat yayılıb xeyli hay-küye səbəb olardı. Kaş onlar yesiyo toxunmayıyadılar, kaş yesiyi yerində tərpədib başqa yero qoymayıyadılar, yesiyi çevirmeyəyidilər, üzüstə və ya dal-qabaq qoymayıyadılar! Yoxsa Kinko yesikdən çıxa bilməz, vəziyyət ağırlaşar...

Budur, Çin gömrükxana məmurları yüksək vagonundan çıxır və kapıları çırırlar. Mən, hətta yüksək vagonunun içində baxmağa belə fürsət tapa bilmirəm. Deyəsən, mənim ruminimi tapmamışdır! Əlverişli fürsət düşən kimi mütləq yüksək vagonuna gedəcək, bankırların dediyi kimi, “nağd olub-olmamasını yoxlayacağam”.

Öz yerlərimizə qayıtmazdan əvvəl, biz mayor Noltisə birlikdə keçib qatarın qurtaracağına, matəm vagonunu qatırıq.

Burada şahidi olduğumuz səhnə maraqsız deyildir: mongol keşikçiləri bu zaman mandarin İen Lunun cənəzəsini yaşıllı bayraq altına rəsmi surətdə düzülmüş Çin jandarlarına təhvil verirdilər. Cənəzə indi iyirmi nefər əsgərin nəzarəti altında olacaq, onlar matəm vagonunun yanında ikinci dərəcəli vagonda gedəcəklər. Tüfəng və tapança ilə silahlılaşmış əsgərlərə bir nefər zabit komandanlıq edir.

— İndi ki, Səma oğlu cənəzəni qarşılamak üçün belə foxri qaroval dəstəsi göndərməsidir, — mən mayora izah edirəm, — görünür, bu mandarin, doğrudan da, çox görkəmlı və tanınmış bir şəxs olmuşdur.

— Bəlkə də, foxri qaroval yox, elə-bələ, keşikçi göndərmişlər, — mayor cavab verir.

Faruskiar və Qangir də bu rəsmiyyətdə iştirak edirdilər, burada təccübəli bir şey yoxdur. Məgər dəmiryol idarəsinin cənab direktoru kimi böyük vəzifəli bir şəxs Böyük Transasiya xətti idarəsinin qeydkeşliyinə etibar edilmiş görkəmlı bir adamın cənəzəsinə göz olmağa borclu deyildir?

<sup>1</sup> Lənəta galəşən! (alm.)

Nəhayət, axırıncı zəng vurulur. Sərnişinlər öz vaqonlarına tələsirlər.

Bəs baron harda qaldı?

Axır ki gəlib çıxdı! O, yel kimi özünü platformaya saldı. Nəhayət, on doqquzuncu cibinin dibindən öz sənədlərini tapa bilmış və on son dəqiqlidə icazə alıb, özünü qatara yetirmişdi.

— Xahiş edirəm, Pekinə gedənlər öz yerlərini tutsunlar! — Popov cingiltili səs ilə elan edir.

Qatar tərpənir.

## ON YEDDİNCİ FƏSİL

İndi qatar təkxetli Çin yolu ilə gedir. Lokomotiv da Çinindir, onu idarə edən məşinist də çinlidir. Ümid edək ki, yolda heç bir hadisə baş verməyəcəkdir, çünkü Faruskiar özü de bizimlə bu qatarda gedir, o, Böyük Transasiya dəmiriyolu idarəsi direktorlarından biridir.

Öğər yolda qatarın felakətə uğraması kimi bir hadisə baş verərsə, bu, əslində, bizim yoldakı dilxorluğu bir qədər dağıdır ve mənim yazım üçün material verər. Mən etiraf etməyə məcburam ki, siyahıma yazdığını və nəzərdə tutduğum hadisələrdə iştirak etməli olan surətlər ümidiyi doğrultmadılar. Pyes oynanmış, hadisə çox solğun inkişaf edir. İndi burada pyesin bütün iştirakçılarına sehnənin ön hissəsinə çəkib gətirən teatr effekti lazımdır, cənab Katernanın dediyi kimi, burada "yaxşı bir dördüncü pərdə" lazımdır.

Doğrudan da, Fulk Efrinlə və miss Horatsiya Bluet, əvvəlki kimi yene də öz gizli ticarət səhbətləri ilə meşəldurlar. Pan Şao və doktor Tio Kin məni bir qədər əyləndirdilər, bundan sonra daha onlardan heç nə qoparmaq mümkün deyildir. Ər-arvad Katernalar — yalnız adı komediya aktyorlarıdır və mənim nəzərdə tutduğum tamaşaşa onlar üçün əlverişli rol yoxdur. O ki qaldı Kinko, mənim hamidən çox ümid bəslədiyim Kinko... o, sərhədi çox asanlıqla keçdi, sağ-salamat gedib Pekin şəhərinə çıxacaq və öz Zinka Klorku ilə mütləq evlənəcəkdir. Bəli, mənim işlərim heç düz getirmir! Mərhum mandarin əlen Ludan da maraqlı bir şey yazmaq olmaz. Lakin bununla

belə, "XX əsr"in oxucuları məndən qəribə və maraqlı xəbərlər gözleyirlər!

Bəlkə, mən alman baronundan yapışım! Yox! O, yalnız gülmeli adamdır, gülünclük də axmaqlıqdan uzaq deyil. Axmaqlı isə — sarsaqların işinə yarayır, buna görə də maraqlı ola bilməz.

Bələliklə, mən yene də əvvəlki fikrimə qayğıdım: mənə baş qəhrəman lazımdır, lakin onun addımları hələ indiyə qədər hətta sehnənin arxasından belə eşidilmir. Daha gözləmək olmaz. İndi əzəmetli Faruskiarla yaxın tanışlıq əlaqələri düzəltməyin vaxtıdır. Onun sırrı açılmısdır, ola biler ki, bundan sonra o, daha əvvəlki kimi özünü gizlətməyəcək və adamlardan qaçmayıacaqdır. Biz, necə deyərlər, onun tabeliyində olan adamlarıq, o, əger belə demək mümkündürse, bizim təkərlər üzərindəki şəhərciyin meridi və şəhərin məri gərek həmişə öz həmşəhərlilərinə kömək etsin. Belə bir məşhur memurun himayəsinə və köməyinə arxayı olmaq çox faydalıdır. Hətta Kinkonun hiyləsi açılsayıdı, belə bir tanışlıq yene faydalı olardı.

Kaşqarı tərk etdikdən sonra qatar adı sürətli irəlileyir. Qarşı tərəfdəki üfüqde Pamir dağlarının böyük silsilesi, bir qədər o tərəfdə, cənub-qərbe doğru, Bolor dağının silsilesi görünür, — bu isə başı buludlara qovuşan Taqarma zirvəsi ilə birlikdə Kaşqar silsilesini təşkil edir.

Heç bilmirəm, vaxtimi necə öldürüm. Mayor Noltis heç zaman bu yerlərdə olmamışdır və mən onun diktəsi ilə daha dəftərcəmə heç bir şey qeyd edə bilmərəm. Doktor Tio Kini, Kornaronun kitabından ayırmalı mümkün deyildir. Pan Şao isə görünür, Parisi və Fransanı Şanxaydan və Pekindən yaxşı tanır, həm də o, Avropaya Süveyş kanalından keçib getmişdir və Şərqi Türküstənlər Kançat-kadan artıq tanış deyildir. Söz ola bilməz ki, o çox lütfkar və yaxşı səhbətcil adamdır, lakin bu dəfə mənim lütfkarlığı az, orijinallığı isə daha çox ehtiyacım var.

Buna görə də mən vaqondan-vaqona keçir, meydançalarda hər-lənir, lal dayanmış üfüqdən sorğu-sual etməli, sərnişinlərin danışiq-larına qulaq verməli oluram.

Budur, komik qadımı ilə birlikdədir, ne barədə isə çox şən-şən səhbət edirlər. Onlara yaxınlaşıram, astadan oxuyurdular.

"Hinduşkalarımı sevirəm... sevirəm... sevirəm", — deyə xanım Katerina mahnını uzadır.

"Mən də qoyunlarımı sevirəm... sevirəm... sevirom", - deyə hər iş bacaran cənab Katerina onun səsinə səs verir və lazımlı gələndə lap baritonu da əvəz edir.

Onlar Şanxaydakı çıxışlarına hazırlaşdırlar, buna görə də Pipo ilə sarışın Bettinanın məşhur duetini təkrar edirdilər. Xoşbəxt şanxaylılar! Onların hələ "Maskotta"dan<sup>1</sup> xəbərləri yoxdur.

Onların yanında eylemiş Fulk Efrinel və miss Horatsiya Bluet şəhərbədə edirlər. Mən onların danışığının axırını eşidirəm:

- Qorxuram ki, Pekində saçlar bahalanmış ola, - dəllal arvad izah edir.

- Mən də qorxuram ki, - dəllal ona cavab verir, - dişlərin qiyəti aşağı düşmüş ola. Belə vaxtda əgər mühərabə baş versə...

Siz heç ömrünüzdə buna bənzər bir kələm eşitmisinizmi? Mühərabə olsun, vuruşsunlar, özü də Amerika ticaret evi "Strong Bulbul və K"<sup>2</sup> məməlütünə yaxşı satılmasına kömək etmək üçün!

Doğrusu, heç bilmirəm ki nə edim. Vaxt son dərəcə gec gəlib keçir, cəmi altı günlük yolumuz qalmışdır! Bu Böyük Transasiya dəmiryolu və onun yeknəsaq görkəmi lənətə gəlsin! Nyu-Yorkdan San-Fransiskoya gedən xətdəki Qreyt-Trunk yolunda istədiyin qədər hadisə baş verir. Orada, heç olmazsa, zəncilər bəzən qatara basqın edirlər, yolda isə başının dərisini soyulmaqdan gözləmək, səyahəti haqiqətən koloritli və canlı edir.

Bu nədir? Duya oxuyurlar, yoxsa deklamasiya deyirlər? Qonşu kuperdən yeknəsaq səs gəlir:

"Elə bir insan yoxdur ki, hansı mövqeyi və vəzifəni tutur tutsun, həddindən artıq qida yeməkdən özünü saxlaya bilməsin və qarnının doldurulması nəticəsində əmələ gələn ağırlıların qarşısını ala bilməsin. Xüsusiəl dövlət xadimi olan adamlar gərkə həddindən çox yeməkdən özlərini saxlasınlar, çünki xalqların taleyi onlardan asılıdır...".

Bu, doktor Tio Kin idi, Karnaronun kitabçasından bir parçası ucadan oxuyur və onu bütünlükə yadında saxlamağa çalışırı. Nə etmək olar, mərhəmətli və xeyirxah venesiyalının məsləhətlərini bir o qədər də qulaqardına vurmaq olmaz. Bu məsləhətlər lap teleqramla şəhər edib Nazirlər Sovetinə göndərmək də olar! Dövlət xadimi olan adamlar bələ, bu məsləhətlərdən sonra qonaqlıqlarda özlərini bir qədər təvəzükər aparacaqlar?

<sup>1</sup> Fransa bəstəkarı Edmon Odranın operettası; 1880-ci ildə yazılmışdır.

Bu gün günortadan sonra biz Yamanır taxta körpüsünü keçdik. Bu kiçik və səssiz bir çaydır, qarlar oriyəndə çayın axını güclənir, yatağından çıxır və qərb torəfdə azi iyirmi beş min ingilis futu hündürlüyündəki sildirilmiş dağlardan axıb töklür.

Dəmiryolunu bəzən hər tərəfdən sıx kolluqlar əhatə edir. Popovun dediyine görə, bu kolluqlarda pələng də çox olur. Mən ona inanıram, lakin onu deym ki, mən hələ indiyə qədər bu vəhşi heyvanlardan bircə dənəsini görmək soadətinə nail olmamışam. Amma təessüf! Zolaqlı vəhşi heyvanlar bizim səyahətimizə bir qədər müxtəliflik gətirə bilərdi. Elə olsayıdı, müxbir üçün də əlverişli olardı! Özünüz təsəvvür edin, məsələn, diqqəti cəlb edən bu cür başlıqlar "XX əsr" in hər yerdən adı altındakı sütunlarında necə görünərdi:

*Dəhşətli fəlakət... Böyük Transasiya dəmiryolunda qatara basqın... pəncəcların zərbəsi və tüsəng atışı... Əlli nəfər ölmüş, ananın gözləri qarşısında uşağı heyvan yemişdir...*

Bütün bunların hamisının arasında beləcə nöqtələr qoyulmalıdır. Xeyr, baş tutmaz! Türküstən vəhşi heyvanları mənə belə bir zövq vermək istəmədiyər. İndi onlara nifret etməyə monim haqqım vardır. Onlar pələng deyil, on adı qorxaq pişiklərdir!

Yolun bu hissəsində iki dayanacaq var idi, - on dəqiqəlik və on beş dəqiqəlik - Yengi-Qisarda və bi neçə donma sobasının tüstü-ləndiyi Kızılda dayanmalı idik. Bu yerlərdə torpaq dəmir külçəlidir, "Kızıl" stansiyasının adı da bunu göstərir, bu sözün mənası "Qırmızı" deməkdir.

Torpaq bu yerlərdə münbitdir, xüsusilə Kaşqariyyənin şərqi rayonlarında yaxşı becərilmişdir. Tarlalarda çovdar, arpa, dari, kətan və həttə düyü əkilmişdir. Haraya baxırsan, hər tərəfdə nəhəng qovaq, söyüd və tut ağacıları görünür; hədsiz-hesabsız kanallarla suvarılan geniş tarlalar və yaşıl çəmənlər yol boyunca uzanır, çəmənlərdə və otlaklıqlarda qoyun sürüleri otlayır. Əgor sərt üfüqda Pamir dağları olmasaydı, bu ölkə ya Normandiya və yaxud Provans kimi görünərdi. Doğrudur, mühərabə bu ölkəni xeyli oldən salıb virən etmişdir. Kaşqariyyə öz istiqlaliyyəti uğrunda vuruşduğu dövrde bu ölkənin torpaqlarında qan su yerino axmışdır. Dəmiryolu boyunca düşmüş qobırıstanlılıqda vətənpərvərlik göstərib hələk olmuş qurbanlar yatır.

Lakin mən Mərkəzi Asiyaya Fransanın təbii mənzərələrini görüb ləzzət almaq üçün gəlməmişəm! Burada, heç olmazsa, bir yenilik, yadda qalan, təsirli və göznlənilməz bir hadisə baş verməlidir ki, mən də onu qələmə alıb!

Bələliklə, biz, heç bir macəraya rast gəlmədən, günortadan sonra saat dördədə gəlib Yarkənd vəzənləndə dayandıq.

Hərçənd ki, Yarkənd Şərqi Türküstən rəsmi paytaxtı deyildir, lakin bu şəhər həmin əyalətin, şübhəsiz ki, ən böyük ticarət mərkəzidir.

— Lap qəribədir: burada da bir-birinin yanında iki şəhər vardır! — mən mayor Noltise müraciət edirəm.

— Elədir, — cavab verir, — lakin bu dəfə, yeni şəhər rusların iştirakı olmadan əmələ gəlmışdır.

— Yenisi ya köhnəsi, — cavab verirəm, — qorxuram ki, gördükərimizin tayı ola: palçıq divar, divarda açılmış bir çox qapı, darvaza, çiy kərpicdən tikilmiş daxmalar. Şəhərdə bəlkə də, nə əsil evə, nə maraqlı abidələrə, nə də ki, Şərqi bazarlarına rast gəlmiyək!

Mən doğrudan da sehv etməmişim. Təzəsi də eynilə Yengi-şəhər adlanan hər iki Yarkəndi gezib tamaşa etmək üçün həttə dörd saatlıq vaxtın özü də çox idi. Xoşbəxtlikdən, Yarkənddəki qadınlarla "dadkva", yaxud bu əyalətin qubernatorları zamanında olduğu kimi, şəhərin küçələrində azad gəzmək qadağan edilməmişdir. İndi Yarkənd qadınları istadikləri adama baxa bilərlər, həttə özlerini "firangi"lərə də göstərə bilərlər — bu yerlərdə xaricdən gəlmələrin, hansı millətə mənsub olur olsun, hamisini firangi adlandırırlar. Asyanın bu qadınları çox gözəldir, onların uzun hörükleri var. Əyinlərində parlaq ipəkdən tikilmiş, Çin naxışları ilə bezañmış, döş hissəsi köndələn tikməli, rəngarəng palatarları, ayaqlarında üstü bəzəkli, hündürdən uzunboğaz çəkmələri var. Başlarına tərbənd bağlanmışlar, altından isə qara telləri və bir-biri ilə birləşib düz xətt əmələ gətirən çatma qara qaslıları görünür.

Yarkənddə qatardan düşmüş çinli sərnişinləri o saat başqa çinlilər əvəz etdi, bu yeni sərnişinlər də çinlər idilər, onların arasında iyrimiya qədər həmbal vardi. Axşam saat səkkizdə lokomotiv yenidən tərəndi.

Bütün gecə ərzində biz Yarkənddən Xotana qədər üç yüz əlli kilometr yol getməliyik. Mən qabaqdakı yüksək vaqonuna gedib oradakı

yeşiyin öz əvvəlki yerində olduğunu görəndə sevindim. Kinko öz sığınacağında sakitcə yatıb xoruldayırdı, mən onu oyatmaq istəmedim. Fikirləşdim ki, qoy öz gözəl rumin qızınnı xəyalı ilə yatıb lezzət çəksin!

Şəhər mən Popovdan öyrəndim ki, biz adı sərnişin qatarı süreti ilə yol getmiş və Qarqalıq stansiyasını keçmişik. Gecə hava çox sərin idi. Bu isə təccübüllü deyil. Bu yerde yol min iki yüz metr hündürlükde dağların arasından keçir. Quma stansiyasından sonra dəmiryolu xətti birbaşa şərqi tərəf burulur, toxminən otuz yeddinci paralel boyunca, yəni Avropada Sevilya, Sirakuza və Afina şəhərlərindən keçən en dairesi ilə irəliləyir.

Bu müddət orzində biz yolda yalnız birçə böyük çaya rast gəldik — bu da Karakaş çayı idi. Bir neçə yerdə mən çayın üzərində bərə gördüm, çayın quru daşlıq yerdələrində isə çobanlar at və uzunqulaq ilxilərini qabaqlarına qatıb dayaz yerdən keçirirdilər. Karakaş çayı üzərindən çəkilmiş dəmiryol körpüsü Xotan stansiyasının yüz kilometrliyindədir, biz şəhər saat səkkizdə ora çatdıq.

Qatar burada iki saat dayanır, bu şəhər bir qədər Çin şəhərlərine bənzədiyinə görə mən, heç olmazsa, oraya ötəri bir nəzər salmağı qərara almıdım.

Eyni edaletlə demək olar ki, Xotan — çinlilər tərəfindən tikilmiş müsəlman şəhəri, yaxud müsəlmanlar tərəfindən tikilmiş Çin şəhəridir. Bu ikili mənşeyin eləmetləri bu yerdəki evlərde və adamlarda aydınca hiss olunur. Buradakı məscidlər Çin məbədlərinə, Çin məbədləri isə məscidlərə oxşayır.

Buna görə də ilk dəfə Çin torpağına ayar basacaqları yeri və fürsəti əldən verməməyə çalışan or-arvad Katernalıların burada necə meyus olduqlarına və bu şəhərdən narazı qaldıqlarına qətiyyən təcəüb etmədim.

— Cənab Klodius, — komik mənə müraciət etdi, — burada "Pekin gecələri" tamaşası üçün heç bir dekorasiya görmürəm.

— Axı biz hələ Pekinə çatmamışq, özizim Katerina!

— Siz haqlısınız, gərek gördüyünlə kifayətlənib, aza qane olmağı bacarasan.

— Hətta lap az olanda da, italyanların dediyi kimi, cüzi olanda da.

— İndi ki belə deyirler, deməli, onlar bir o qədər də axmaq deyillər!

Mən vaqona qalxmağa hazırlaşan dəqiqədə Popov qaça-qaça yanına gəldi:

- Cənab Bombarnak!

- Nə olub, Popov?

- Məni telegraf kontoruna çağırmışdır, soruşurdular ki, "XX əsr" in müxbiri bizim qatarda gedir?

- Telegraf kontoruna çağırmışdır?

- Bəli, mən sizin getdiyinizi təsdiq edəndə, telegrafçı həmin bu təcili telegramı sənət qatdırmağı xahiş etdi.

- Verin görüm!.. Verin!

Neçə gündən bəri məni Xotanda gözləyən təcili telegramı alıram. Bəlkə, bu mənim mandarin İen Lu haqqında Merv şəhərindən göndərdiyim telegramın cavabıdır?

Telegramı açıram... Oxuyuram... Telegram əlimdən yerə düşür. Telegramda yazılmışdır:

"XX əsr" müxbiri Klodius Bombarnaka.

Xotan. Çin Türküstanı.

Qatarla Pekinə aparılan mandarinin cənəzəsi deyil, İrandan Çina göndərilən on beş milyon dəyərində imperator xəzinəsidir. Paris qəzərlərində hələ səkkiz gün əvvəl bu barədə xəbər verilmişdir. Çalışın, bundan sonra hər şeydən yaxşı xəbər tutun.

## ON SƏKKİZİNCİ FƏSİL

- Milyonlar! Matəm vaqonunda gedən bir adamın cənəzəsi deyil, milyonlardır!

Bu sözlər ehtiyatsız bir halda mənim dilimdən çıxdı və imperator xəzinəsinin sırrı o saat hamiya - həm qatarda gedən sərnişinlər, həm də dəmiryol qulluqçularına o saat məlum oldu. İran hökuməti gözdən pərdə asmaq üçün Çin hökumətinin razılığı ilə, vəfat etmiş mandarin haqqında şayə buraxmışdır, halbuki həqiqətən bu vaqonda on beş milyon frank dəyərində bir xəzine Pekinə yola salınırdı!..

Mən necə də bağışlanmaz bir sohvə yol verdim! Mən nə qədər axmaq imisəm! Lakin mən nə üçün Popova inanmamalı idim, nə üçün Popov, İran məmurlarının yalan söylədiklorini zənn edib, onlardan

şübhələnməli idi! Həm də, bu mərhum mandarin İen Lunun vəfatının doğru olmadığı axı kimin ağlına gələ bilərdi?

İndi mən çox dərindən incidilib təhqir olunmuş öz müxbir mənliyimi düşünürem, alıdığım bu töhmət məni çox incidir. Lakin geldiyim bu noticəni, aydınlaşdır ki, heç kimə, hətta mayora da danışmır. Heç belə də iş olar? Böyük Transasiya demiryolu xəttində baş verən hadisələr haqqında Parisdə "XX əsr" redaksiyasında, həmin redaksiyanın bu dəmiryolu ilə gedən xüsusi müxbirindən daha yaxşı xəberləri vardır! Redaksiyaya məlumdur ki, qatarın quyrug tərəfinə imperator xəzinəsi olan vaqon bağlanmışdır, xüsusi müxbir Klodius Bombarnakan isə hələ heç bir şeydən xəbəri yoxdur! Ah, müxbir mənliyi daşa dəymisidir. İndi isə artıq hamiya məlumdur ki, İran şahının elində olan qızıldan, qiymətli daş-qəşdən ibarət xəzinə onun esil qanuni sahibinə, Çin böğdixanına qaytarılır.

Faruskiarın Duşak stansiyasında bizim qatarə nə üçün mindiyi indi tamamilə aydınlaşdır. Aparılan qiymətli yük haqqında əvvəlcədən xəbərdar edilmiş dəmiryol kampaniyasının direktorlarından biri kimi o, imperator xəzinəsini son mənzilə qədər şəxsən özü müşayiət etməyi qərara almışdır. Buna görə də o, Qangir və üç monqolla birlikdə "matəm vaqonu"nu bu qədər səyələ qoruyur, bax, elə buna görə də, həmin vaqon qatardan qırılıb arxada qalandır, o, xeyli həyəcanlanmışdı və bir dəqiqə də olsun vaxt itirmədən qatarın geriye dönməsinə tekidələ tələb edirdi... Bəli, indi hər şey aydın olur.

Kaşqarda monqol gözətçilərinin əvəzinə bir böyük Çin əsgəri dəstəsinin gələmisi də tamamilə aydınlaşdır. İndi aydın olur ki, Pan Shaō nə üçün vəfat etmiş mandarin İen Lu haqqında heç nə deyə bil-mədi: cümlə Səma İmperiyasında belə bir mandarin heç vaxt olmamışdı!

Xotan stansiyasından, biz cədvəldə göstərilən vaxtda çıxdıq. Qatarda hamı həmin bu milyonlar haqqında səhbət edirdi, bəziləri deyirdi ki, bu milyonlar buradakı sərnişinlərin hamısını varlı etmək üçün tamamilə kifayət edər.

- Bu matəm vaqonu lap ilk dəqiqlik dənənə şübhəli görünmüdü, - mayor Noltis izah edir. - Elə buna görə də men mandarin İen Lu haqqında Pan Shaodan sorğu-sual edirdim.

- Mən isə heç başa düşmürdüm ki, - cavab verdim. - Bunu öyrənmək sizin nəyinizi lazımdır. İndi heç olmazsa, aydın oldu ki, biz Çin imperatorunun xəzinəsini yedəyə götürüb çökirik.

— Həm də, imperator, — mayor əlavə etdi, — vaqonu qarşılıamaq üçün iyirmi nəfər yaxşıca silahlanmış mühafizə dəstəsi göndərmək də çox ağıllı iş görmüşdür. Xotan stansiyasından Lancjou stansiyasına qədər qatar Qobi sehrsəri ilə iki min kilometr məsafə qət edəcəkdir, o yerlərin gözəçiləri isə bir o qədər də yaxşı deyildir.

— Həm də, mayor, siz özünüzdə dediyiniz kimi, quldurğan Ki Tszan öz dəstəsi ilə birlikdə Səma İmperiyasının şimal vilayetlərində soyğunçuluq edir.

— Elədir, cənab Bombarnak, on beş milyon — quldur dəstəsinin başçısı üçün çox yaxşı bir yağılı tikədir.

— Lakin o quldur, imperator xəzinəsinin göndərilməsini necə cəhd edib öyrənə bilər?

— Oho, bu cür adamlar bilməli olduqları hər şeyi həmişə öyrənirlər.

“Özleri də heç “XX əsr”i oxumadıqlarına baxmayaraq, öyrənirlər!” — öz-özümə fikirleşdim və məni, bir müxbir kimi, öz ağamın, Şenşolun gözündə bu bağışlanmaz sehvimi xatırladıqca qıpqrırmızı qızardığımı hiss etdim...

Bu arada vaqonların meydancalarında toplaşan sərnişinlər çox qızığın fikir mübadiləsi edirdilər. Bəziləri belə hesab edirdi ki, hətta lap yüksək təbəqəyə mənsub mandarinin cənəzəsini darta-darta aparmaqdansa, milyonları yedəyə alıb çəkmək daha yaxşıdır; başqaları isə belə hesab edirdilər ki, xəzinənin yedəkdə aparılması qatar üçün çox ciddi təhlükədir. Baron Veysnitserdörfer də bu fikirdə idi. O özünün bu fikrini çox sərt bir şəkildə ifadə edərək, Popovun üstüne düşdü və onu söyüb danlamağa başladı:

— Siz gərk əvvəlcədən xəbərdarlıq edəydimiz, cənab! İndi isə hamı bilir ki, bizim qatarda milyonlar gedir, buna görə də qatara basqın edilə bilər! Basqın isə, hətta təsəvvür edək ki, dəf olunsa belə, yene də mütləq qatarnı gecikməsinə səbəb olacaqdır; size isə məlumdur ki, cənab, mən heç cür gecikməyə döza bilmərəm? Xeyr, mən döza bilmərəm!..

— Heç kəs bizim üzərimizə basqın etmir, cənab baron, — Popov cavab verdi. — Heç kəs basqın haqqında düşünmür də!

— Yaxşı, bəs siz bunu hardan bilirsınız, cənab? Hardan bilirsiniz ki, basqın olmayıacaqdır?

— Xahiş edirəm, sakit olun, səbriniz olsun...

— Xeyr, mən sakit olmayıacağam və əgər qatar azacıq gecikse, dəməriyol kampaniyasını mosuliyyətə çəkəcək və mənə deymiş zərəri geri alacağam!

Çox ola bilər ki, doğrudan da bu “dövri-aləm” səyahətinə çıxmış baron ona deyəcək zərər üçün dəməriyol kampaniyasından yüz min florin qopartmaq istəyəcəkdir!

İndi o biri səyyahlara keçək.

Fulk Efrinel yene də hər şeyə sifir əməli nöqtəyi-nəzərdən baxır, bu adamdan ele bunu gözləmək lazımdır. O deyir:

— Orası doğrudur ki, bu xəzinənin sayesində təhlükə qorxusunu həqiqətən artır və əgər bir hadisə üz versə, mənim siğorta olunduğu *Life Travellers Society*<sup>1</sup> doğrudan da belə bir iş üçün mənə siğorta pulu verməz və bütün məsuliyyəti dəməriyol kampaniyasının üzərinə qoyar.

— Tamamilə ədalətli sözlərdir, — miss Horatsiya Bluet əlavə edir.

— Özünüz təsəvvür edin, əgər o itirilmiş vaqonlar tapılmasayı, hələ dəməriyol kampaniyasının Səma İmperiyası hökuməti ilə münasibətləri nə qədər gərginləşə bilərdi! Siz mənimle razısimizi, Fulk?

— Əlbətə, raziyam, Horatsiya!

Horatsiya ve Fulk — qısa və aydın!

Amerikalı Fulk ile ingilis qadını tamamilə əsaslı mülahizə yürüdürlər: içinde xəzinə olan vaqon itseydi, buna dəməriyolu cavabdeh olardı, çünki burada əfsanəvi mandarin İen Lunun canazəsi deyil, qızıl və qiymətli şeýlerin göndərilməsi haqqında səhbət getdiyi, dəməriyol kampaniyasına məlum olmaya bilmezdi.

Bəs ər-arvard Katernalar bu baredən ne fikirdər? Qatarın quyuğu bağlanmış milyonlar onların ruhi vəziyyətini qətiyyən pozmayışdı. Birinci komik yalnız belə bir qeydlə kifayətləndi:

— Eh, Karolina, bu pullara no gözəl bir teatr binası tikidirmək olardı!

Hamidan yaxşı Kaşqarda bizim qatara minmiş müqəddəs ruhani Nataniel Morz vəziyyəti müəyyən edib dedi:

— Barit anbarını yedəyə götürüb arxanca aparmaq bir o qədər də xoşagələn iş deyildir!

O, doğrudan da, haqlı idi: imperator xəzinəsinin olduğu vaqon — hər dəqiqə bizim qatarı partlada bilecək əsil barit anbarı idi.

Cində 1877-ci ilə yaxın çəkilmiş birinci dəməriyolu Şanxay şəhəri ilə Fuçkou şəhərini birləşdirdi. Böyük Transasiya yoluna göldikdə isə bu dəməriyolu təxminən rusların 1874-cü il layihəsində

<sup>1</sup> Səyyahların həyatını qoruyan cəmiyyət — siğorta kampaniyasının adıdır (*ing.*).

nəzərdə tutulan – Daşkənd, Kulçu, Xami, Lançou, Sian və Şanxay xətti ilə gedir. Bu yol Çinin arı pətəyini xatırladan səs-küylü, əhalisi sıx olan mərkəzi vilayetlərindən keçmir. Lancou stansiyasına burulana qədər bu yol Suçjou<sup>1</sup> stansiyasınınadək mümkün qədər düz xətə gedir. Əgər bu yolda dəmiryolu bəzən böyük şəhərlərə də xidmət edirə, bu yalnız əsas yoldan cənuba və cənub-şərqə ayrılan kiçik qollarla edilir, həm də bu qollardan biri, Təyyuandan Nanginə gedən xətt, Şansi və Tszyansu vilayətlərinin iki əsas şəhərini birləşdirməlidir. Lakin bu yol hələ istismara verilməmişdir, çünki yoldakı əsas körpülərdən biri hələ tikilib qurtarmamışdır.

Lakin Böyük Transasiya dəmiryolunun əsas xətti tamamilə çəkilib qurtarmışdır və Mərkəzi Asiya ilə birbaşa əlaqəni təmin edir. Çin mühəndisleri bu yolu, general Annenkov Zakaspi yolunu çəkdiyi kimi, asanlıqla və sürətlə çəkib başa çatdırmışlar. Doğrudan da Qara-qum səhrası ilə Qobi səhrası arasında oxşar və ümumi cəhətlər çoxdur. Həm orada, həm də burada yer düzdür, dərə-təpə yoxdur, direkləri və relsləri döşəmək eyni dərəcədə asandır. Əgər Kuen-Lun və ya Tyan-Şan kimi nəhəng dağ silsilələrini yarib yol çəkmək lazımlı gəlseydi, belə bir işi heç yüz ilə de görüb qurtarmaq olmazdı. Düz və qumlu sohrada isə dəmiryolu xətti asanlıqla üç min kilometr qədər çəkilib Lançou stansiyasına çatdırılmışdır.

Yalnız bu şəhərə çatanda mühəndislik məharəti təbiətli qızığın mübarizəyə girişməli olmuşdu. Qansu, Şansi və Çjili vilayətlərindən keçən dəmiryolu həm çətin, həm də baha başa gəlmİŞdi.

Mən səyahətimin bu hissəsində yol boyu qatarın yalnız su və yanacaq götürmək üçün dayandığı ən mühüm stansiyaları qeyd etməklə kifayatlənəcəyəm. Dəmiryolunun sağ tərəfəne baxanda şimalda Tibet dağlarının mərkəzi ilə tamamlanan uzaq və gözəl dağların mənzərəsi insanın gözüñü oxşayır, sol tərəfə baxanda isə Qobi səhrasının ucsuz-bucaqsız üfüqləri insanın nəzərlərini cəlb edir. Dağlarda düzənlilikin bir-birinə bitişdiyi bu yerlər hələ bizim yalnız Lançou stansiyasına yaxınlaşanda görəcəyimiz əsil Çin olmasa da, hər halda mahiyət etibarı ilə Səma İmperiyasının ərazisini təşkil edir.

Əgər müxbirlərin allahı mənə rəhm etməsə və mənim üçün hər hansı bir sorgūzaşlı hadisə göndərməsə, səyahətimin bu ikinci hissəsi

deyəsən bir o qədər də maraqlı olmayıcaqdır. Bircə bəhane əlimə keçəsə, qalanını fantaziyam özü düzəldəcəkdir...

Qatarımız saat on birdə Xotan stansiyasından çıxıb Lob, Çira və Xanlanqou stansiyalarını arxada buraxaraq saat ikidə Keriyə stansiyasına gəlib çatır.

1889-1890-ci illerde Pevtsov səyahət zamanı Çin Türküstənini Tibetdən ayıran Kuen-Lun dağlarının etəyi boyunca Xotandan Lobnora həmin bu yolla getmişdi. Rus seyyahı o zaman Keriyadan, Niyanan, Çerçəndən keçmiş, lakin bizim qatardan fərqli olaraq, onun karvani bir çox maneceler və çətinliklərle qarşılaşmışdı, bununla belə, həmin çətinliklər Pevtsova xəritə üzərindən on min kvadrat kilometrlik bir ərazinə qeyd etməye və bir çox mühüm coğrafi nöqtələrin koordinatlarını göstərməyə mane olmamışdı. Prjevalskinin zəhmətini bu cür davam etdirmək rus hökuməti üçün şərefli bir iş idi.

Keriya vağzalından baxanda cənub-qərb tərəfdə Karakorum dağlarının zirvələri və bir çox kartografların qeyd etdiyinə görə hündürlüyü səkkiz min metrdən çox olan Dansanq zirvəsi ayndıca görünür. Həmin dağın ətoklarında Keşmir vilayəti yerləşmişdir. Hindistan yarımadasının en böyük çaylarından birini su ilə doyuzdurur Hind çayının mənbəyi buradan başlanır. Yer kürəsində özünün en yüksek zirvələri ilə məşhur olan nəhəng Himalay dağları silsiləsi də burada Pamir dağlarından ayrılır.

Xotan stansiyasından sonra biz yüz əlli kilometrlik yolu dörd saata getdik. Belə bir süret, elbəttə, çox azdır, lakin Transasiya dəmiryolu xəttinin bu hissəsində qatarlar bundan artıq sürelə getmirlər. Bunun səbəbi, bəlkə də, odur ki, Çin lokomotivləri kifayət qədər çəkici qüvvəsinə malik deyildir, yaxud da, buradakı maşinistlər çox asta tərəponirlər və qatarın sürətini saatda otuz, yaxud qırq kilometrdən yuxarı qaldırmağı lazımlı bilmirlər? Səbəb nə olur olsun, hər halda, Səma İmperiyasının dəmiryollarında biz artıq əvvəlki, Zakaspi dəmiryolu üçün adı olan süreti daha görməyəcəyik.

Axşam saat beşdə biz Niya stansiyasına çatırıq, burada general Pevtsov meteoroloji rəsədxanə təsis etmişdir. Qatar burada yalnız iyirmi dəqiqə dayanır. Vağzaldakı bufetdən bir qədər ərzaq almaq üçün mənim kifayət qədər vaxtım vardır. Siz yəqin ki, bu ərzağın kimin üçün alındığını bilirsınız.

Yeni xəritələrdə Tszyusyuana.

Yol boyu, aralıq stansiyalarda qatara çinli sərnişinlər minir. Onlar çox nadir hallarda birinci dərəcəli vəqona bilet alırlar. Özleri de çox yaxın yerlərdə düşürlər.

Biz Niya stansiyasından elə təzəcə yola düşmüşdük ki, Fulk Efrinə gəlib meydancada məni tapdı. Onun görkəmi, çox vacib bir saziş bağlamağa hazırlaşan taciri xatırladırı, özü də nə ise, çox narahat idi.

— Cənab Bombarnak, — mənə müraciət edir, — mən sizdən bir xahiş etmək istəyirəm.

“Eh, deyə mən öz-özümə fikirləşirəm, lazımlı olanda bu yankı gör məni necə axtarıb tapır.”

— Əgər, cənab Efrinəl, sizə bir köməyim deyərsə, özümü xoşbəxt sayaram, — cavab verirəm. — Nə işdir?

— Sizdən xahiş edirəm ki, mənim şahidim olasınız.

— Yəqin ki, namus məsaləsidir, eləm? Bilmək olarmı kimlə?

— Miss Horatsiya Bluetlə.

— Necə, siz miss Horatsiya Bluetlə vuruşursunuz? — mən gülümşədim.

— Nə danışırsınız, eşi, mən onunla evlənirəm.

— Siz onunla evlənirsiniz?

— Bəli! O çox əvəzsiz bir qadındır, ticaret işlərini, haqq-hesabı, mühasibat işlərini çox gözəl bilir...

— Sizi təbrik edirəm, cənab Efrin! Siz mənə arxayın ola bilərsiniz.

— Cənab Katernaya da arxayın ola bilərem? Siz necə düşünürsünüz?

— Şübhəsiz. O buna yalnız sevinəcəkdir və əger toy məclisi olsa, yeməkdən sonra sizin üçün lap bir-iki ağız oxuyar da...

— Qoy nə qədər isteyir oxusun, — amerikalı cavab verir. — Axı miss Horatsiya Bluetlə də şahidlər lazımdır.

— Əlbəttə.

— Siz necə bilişiniz, mayor Noltis razılıq verərmi?

— Ruslar çox lütfkar olurlar, imtina etməzlər. Əgər isteyirsiniz, mən onunla danışa bilərem.

— Əvvəlcədən sizə təşəkkür edirəm. Bəs ikinci şahid kim ola bilər? Burada mən bir qədər çatınlık çəkirəm... Bəlkə, o ingilis, ser Frensis Travelyan razı ola?..

— O, dinməz-söyləməz yalnız başını tərpədəcəkdir, — ondan, başqa heç nə gözləmək olmaz...

— Bəs baron Veysznitserdörfer?

— Bir adam ki, dövri-aləm səyahətinə çox, özünün də familyası bu qədər uzun ola, ondan heç xahiş etmək olar? Onun familyası o qədər uzundur ki, imza edənə qədər xeyli vaxt həder gedər!

— O halda, mən gənc Pan Shaodan başqa daha heç kəsi yadına sala bilmirəm... yox, əgər o da imtina etsə, onda bizim baş konduktor Popovdan başqa heç kim qalmır.

— Əlbəttə, o da, o birisi də bu işi özlərinə şərəf hesab edərlər... Lakin tələsməyin adı yoxdur, cənab Efrinəl. Pekinə qədər həle xeyli yolumuz qalır, çatarıq, orada siz dördüncü şahidi asanlıqla taparsınız...

— Pekinin bura nə dəqli var? Miss Horatsiya Bluetlə evlənmək üçün mən qətiyyən Pekini gözləməli deyiləm.

— Deməli, siz Suçjou, yaxud Lançjou stansiyalarındaki bir neçə saatlıq dayanacaqdən istifadə etmək isteyirsiniz?

— *Wait a bit*, cənab Bombarnak! Yankı nə üçün gözləyib vaxtını itirmelidir?

— Deməli, bu iş... baş verəcək.

— Ele burada!

— Lap qatarda?

— Lap qatarda.

— Bəli! O halda mən də sizə: *Wait a bit* deməliyəm!

— Bəli, özü də lap tezliklə. Heç cəmi bir gün çekməyəcək...

— Axı toy mərasimi üçün hər şeydən əvvəl... lazımdır.

— Bəli, amerikalı ruhani lazımdır! Ruhani elə bizimlə qatarda gedir. Müqəddəs Nataniel Morz...

— O özü də razıdır mı?

— Əlbəttə! Ona bircə xahiş kifayətdir, bütün qatardakıların hamısının kəbinini təzədən kəsib evləndirsin.

— Əhsən, cənab Efrin! Qatarda toy! Bu çox əladır...

— Cənab Bombarnak, o işi ki, bu gün görmək olar, onu heç vaxt sabaha qoymaqla lazımdır.

— Bəli, mən bilirəm... *Time is money*<sup>1</sup>.

— Yox! Sadəcə *Time is time*<sup>2</sup>, amma on yaxşısı budur ki, bir dəqiqlini də həder yera itirməyəsen.

<sup>1</sup> Vaxt – pulsuz (*ing.*)

<sup>2</sup> Vaxt – vaxtdır, yəni vaxt qiymətlidir (*ing.*)

Fulk Efrinel mənim əlimi sixır, mən isə öz vədimə görə nikah mərasiminin gələcək şahidləri ilə danışığa başlayıram.

Aydındır ki, dəllal və dellal qadın – azad insanlardır, istədikləri kimi hərəkət edib, istədikləri kimi də evlənə bilərlər, – bu iş üçün yalnız ruhani olsun! – Evlənmək üçün də onlara Fransada və başqa ölkələrdə tələb olunan cansixli hazırlıq və adamı əldən salan rəsmi qaydaları gözləmək lazımdır. Bu – yaxşıdır, yoxsa pisdir? Amerikalılar belə hesab edirlər ki, bu cur yaxşıdır, Fanimor Kuper isə demişdir: "O şey ki, bizdə yaxşıdır, deməli, hər yerdə yaxşıdır".

Mən əvvəlcə, mayor Noltise müraciət edirəm. O, miss Horatsiya Bluetin şahidi olmağa məmənəyyətlə razılıq verir.

– Bu yankılər çox qəribə təyfadır, – o mənə izah edir.

– Qəribadırılar ona görə ki, heç nəyə tövəccüblənmirlər... Mən eyni təklifi Pan Şaoja da edirəm.

– O ilahi və pərəstişə layiq miss Horatsiya Bluetin şahidi olmağa çox şadam! – o da öz razılığını bildirir.

Əgər amerikalı ilə ingilis qadını evlənirsə və bu işdə onlara fransız, rus və çinli şahid durursa, bu cür evlənmək xoşbəxtlikle qurtarmasa, demək olarımı ki, ümumiyyətlə xoşbəxtlik və səadət mövcuddur?

İndi növbə cənab Katernanındır.

Görəsən o da razıdır? Bu çox boş sualdır – necə yəni razı deyil, ləp ikiqat, üçqat razıdır!

– Bu əhvalat vodevil, yaxud operetta üçün çox gözəl bir mövzudur! – komik bildirir. – Bizdə artıq "Nağara ilə toy", "Zeytun ağacı altında toy", "Fənər işığında toy" vardır... indi isə biz "Qatarda toy", yaxud daha yaxşısı – "Hər şəraitdə toy" tamaşasını göstərcəyik. Görürsünümüzü, nə qədər gözəl adlardır, cənab Klodius. Sizin amerikalı bütünlükə mənə arxayı ola bilər. Tamaşaların seçməyi və arzusuna görə şahid – qoca, yaxud gənc, aliconab ata, yaxud ilk aşiq, markiz, yaxud kəndli ola bilər!

– Siz elə olduğunuz kimi də qalın, cənab Katerna, bu cür dəha yaxşıdır, – mən dillənirom.

– Baş xanım Katernanı toya dəvət edəcəklərmi?

– Baş necc! Gelinin yanında rəfiqəsi olmalıdır!

Əlbəttə, Böyük Transasiya dəmiryolu qatarında baş verən toy daşgahına həddindən çox teləbkarlıq göstərmək yaramaz!\*

Gec olduğunu görə toy mərasimi dəha bu gün baş tutmaz, həm də Fulk Efrinel, işlərini bir qədər səliqəli tutmaq üçün bəzi hazırlıq görməlidir; nikah sabah sohərə təyin edilmişdir; sənəsinin hamisi dəvət olunmuşdur, hətta Faruskiar öz gelişilə ilə toy məclisini şərof yab edəcəyini vəd etmişdir.

Nahar zamanı hamı qarşısındaki toydan danışır. Goləcək ər-arvad hamının təbrik etməsinə və sağlıq səyləməsinə osil anqləsaks nəzakəti ilə cavab verirdilər. Hamı nikah müqaviləsini imza etməyə hazır olduğunu bildirdi.

– Biz isə sizin imzalarınızı layiqilə qiymətləndirərik! – Fulk Efrinel ticarət sazişinə razılıq verən bir tacir oðası ilə cavab verdi.

Gece düşən kimə hamı sabahkı tentənənin xəyalı ilə yatıb dincəlmək üçün öz yerlərinə getdilər. Mən Çin jandarmlarının yerləşdiyi vaqona qədər öz adı gəzintimi davam etdirib inandım ki, Səma Oğlunun xəzinəsi çox ciddi nəzarət altındadır. Dəstənin bir hissəsi keşik çəkəndə, o biri hissəsi yatıb dincəldirdi.

Gecə saat birə yaxın mən Kinkonun yanına gedib Niya stansiyasında aldığım yeməyi ona verə bildim. Genç rumin özüne göldi və şadlandı. O indi daha etibarlı bir limanda lövber salmaqdə yolda heç kəsin mane olmayıcağına emindir.

– Mən bu yaşıkda qaldıqça kökölürəm, – şikayətlənir.

– Özünüüz gözləyin, kökləməyin, – zarafatyanı deyirəm, – yoxsa yesikdən çıxa bilməzsınız!

Mən Efrinel-Bluet adaxlıların qarşısındaki toyları barədə, qatarda evlənməyə hazırlaşdıqları haqqında ona danışram.

– Nə xoşbəxtlər. Pekine qədər gözləmeli olmayıacaqlar!

– Beli, elbəttə, – deyirəm, – lakin mənə elə gelir ki, bu cür şəraitdə tecili evlənməyin axırı bir o qədər də möhkəm ola bilməz... Lakin bu barədə qoy onlar özləri qayğı çəksinlər!

Səhər saat üçdə qatar demək olar ki, Kuen-Lun dağlarının ləp etəyində, Çerçen stansiyasında qırx doqquz dayandı. İndi buradan dəmiryolu heç bir ağaç və yaşıllığı olmayan, insannın nozorlarını oxşamayan qupquru yerdən keçərək, şimal-şərqə tərəf yol alır.

Günün başlanması ilə, böyük şoran düzənlik günüşi ziyanları altında parlayanda Çerçen stansiyasını Çarklıq stansiyasından ayıran dörd yüz kilometrlik məsafənin ortalarında idik.

\* Orlu arvadın, toy mərasimində golinin rəfiqəsi ola bilməyəcəyinə işarədir.

## ON DOQQZUNCU FƏSİL

Mən yuxudan ayılanda soyuq tər içinde idim. Dehşətli yuxu görmüşdüm, lakin gördüğüm yuxu "Qızıl açar"! kitabının təsviri ilə yoxula biləcək yuxulardan deyildir. Xeyr, onszu da hər şey aydın idi! Quldurlar dəstəsinin başçısı Ki Tszan, Çin imperatorunun xəzinəsini ələ keçirmək fikrina düşmüş və cənubi Qobi sohrasında qatara basqın edir... Vəqon sindirilmiş və talan edilmişdir... Qızıl və qiymətli daş-qəşdən ibarət olan on beş milyon dəyrindəki xəzinə Çin keşikçilərindən alınmışdır, keşikçilər isə imperatorun xəzinəsini qoçaqlıqla müdafiə edərək, vuruşmada həlak olurlar... O ki qaldı sərnişinlər... Əger mən yuxudan ikicə dəqiqə də gec aylısaydım, həm sərnişinlərin, həm də öz şəxsi taleyimin necə olacağını bilerdim!

Lakin yuxuda gördüğüm bu əhvalatın hamisi gecənin dumanları içərisində eriyib yox olur. Yuxu – fotoqraf şəkilləri deyildir. O, güneşin tesiri altında "yanıb" solur və yaddan çıxır.

Nümunəvi bir burjua öz yaşadığı şəhərin baş küçəsi ilə gəzməyə çıxan kimi, mən də bütün qatar boyu öz adı gəzintimə çıxanda, mayor Noltis mənə yaxınlaşdı və ikinci dərəcəli vəqonda əyleşmiş bir monqol göstərərək dedi:

– Bu adam Duşak stansiyasında Faruskiarla və Qangirlə birlikdə qatara minənlərdən deyildir.

– Doğrudan da elədir, – cavab verirəm, – mən də bu adamı birinci dəfə görürəm.

Sualıma cavab olaraq Popov dedi ki, mayor Noltisin göstərdiyi monqol, Çerçen stansiyasında qatara minmişdir.

– Sizə onu da söyləyə bilərəm ki, – Popov eləvə etdi, – bu adam qatara minən kimi direktor onunla qisaca bir səhbət etdi və mən bu danişqdən belə natiqə çıxardım ki, yəqin, yeni sərnişin – Böyük Transasiya dəmiryolu kampaniyası qulluqçularından biridir.

Onu da deym ki, gəzinti zamanı Faruskiara rast gəlmədim. Bəlkə, o, Çerçenlə bizim günortadan sonra saat birdə gedib çatacağıımız Çarklıq arasındakı stansiyalardan birində qatardan düşmüşdür?

Yox, elə deyildir; budur, mən onu görürəm, o, Qangirin yanında bizim vəqonun qabaq meydancasında dayanmışdır. Onlar nə barədə

isə qızığın söhbət edirlər və aydınca hiss olunan bir səbirsizliklə tez-tez geniş sohrannı şimal-sərq torofindəki üfüqə baxırlar. Bəlkə, onlar hemin bu monqoldan bir heyəcanlandırıçı yeni xəbor eşimisler! İşin bu yerində mən yenə də öz xəyalima güç verir və fikirleşirəm... gecə yuxuda olduğu kimi qəribə macəralar, quldurların hücumu gözümüzün qarşısında canlanmağa başlayır...

Məni yalnız müqəddəs Nataniel Morz bu vəziyyətdən ayıldır özümə gətirir:

– O məsələ bu gün... saat doqquzda... baş tutacaqdır... Xahiş edirəm, gecikməyəsiniz... – mənə xatirladır.

Aha, yadına düşdü, ruhani, Fulk Efrinello miss Horatsiya Bluetin toyu barədə danışırı... Mən isə tamam unutmuşdum. Hazırlaşmaq lazımdır. İndi ki yanında geyməyo başqa kostyumum yoxdur, heç olmazsa, köynəyimi dəyişə bilerəm. Adaxının iki şahidindən biri kimi, mənim görkəmim gərək yaxşı olsun, onu da nəzərə almaq lazımdır ki, ikinci şahid, cənab Katerna, gözəl geyinəcəkdir.

Doğrudan da, komik yük vəqonuna getdi, – oraya gedəndə yazılı Kinko üçün mən yenə də nigaranlıq çəkməyə başladım, – oradan, Popovun köməyi ilə öz sandığından kifayət qədər geyilib köhnəlmış bir kostyum çıxartdı, lakin köhnə olsa da, bu kostyumla toy mərasimində müvəffəqiyət qazanmaq mümkün idi: sürtük təzə zeytin yağı rəngində parçadan tikilmişdi, metal düymələri vardı, yaxalığında rəngi qəçmiş düymə iləgəyi, qalstukun üstündə çox böyük bir briliyant var idi. Al-qırmızı dize qədər şalvari mis toqqa ilə bağlanırdı. Üzərində güləlli olan rəngbərəng jilet, zolaqlı corablar, ipək əlçəklər, bal möclislərindən geyilən qara ayaqqabılar və yanları enli boz şlyapadaydı. Təsəvvür edirəm, komik bu ənənəvi toy paltarında nə qədər ilk evlənən kendli cavanların, daha doğrusu, onların əmi və dayılarının rolunu ifa etmişdir! Bir-birinə uyğun gələn bu əla və gözəl paltar onun temiz qırxılmış parlaq üzüne, rəngi göyo çalan yanaqlarına, şən gözlərinə və həmisi gülümseyən çəhrayı dodaqlarına nə gözəl yarasıdır.

Xanım Katerna da erindən pis bəzənməmişdi. O da öz paltar dolabından rəfiqlərə məxsus kostyum çıxartmışdı: onun geyimi güləbetinlə işləmiş gözəl korsajdan, yun tumandan, əməkəməci rəngində corablardan, üstüne yalnız qoxulmaq üçün stiri çatışmayan sünə gülər sancılmış hesir şlyapadan ibarət idi. Xanım Katerna paltar

"Qızıl açar" – fransızlarda qodim yuxu yozmaq kitabı

geyəndən sonra qaşlarına bir balaca sürmə çəkmış və yanaqlarını azacıq qızardıb allasdırılmışdı. Nə demək olar, eśil eyalət subretkasıdır! Əgər bizim komiklər toy yeməyindən sonra kənd həyatından alınmış bir neçə kiçik tamaşa göstərməyə razılıq versələr, mən mərc gəlirəm ki, əməlli-başlı müvəffəqiyət qazanacaqlar.

Saat doqquza tayin olunmuş toy mərasiminin başlanmasına qatar-dakı tender zəngi xəber veracəkdir; o, kilsə zəngləri kimi ucadan ələniləcəqdır, Əgər xəyala bir qədər də güc versək, özünü kənddə təsəvvür etmək olar. Lakin bu zəng səsləri qonaqları və şahidləri haraya çağıracaqdır?.. Mən öyrənə bilmisəm ki, vaqon-restorana çağıracaqdır, ora qarşidakı mərasim üçün pis təchiz edilməmişdir.

Bura artıq, vaqon-restoran yox, salon-vaqondur. Buradakı böyük nahar stolunu yiğisidirmiş və onun yerinə kiçik kontoru və ya büronu əvəz edəcək kiçik bir stol qoymuşdular. Çerçən stansiyasında alınmış bir neçə gül dəstəsi sərnişinlərin böyük hissəsini yerləşdirmək üçün kifayat qədər geniş olan vaqonun kǔnc tərəfində qoyulmuşdur. Bir də, hər kəsə vaqonda yer çatmasa, onlar vaqonun meydancalarında da dayanıb tamaşa edə bilərlər.

Birinci və ikinci dərəcəli vaqonların qapılarda elanlar asılmışdı:

"Nyu-Yorkdakı "Strong Bulbul və K°" ticarət evinin nümayəndəsi cənab Fulk Efrinel sizi özünүn London holms-holm firmasının nümayəndəsi miss Horatsiya Bluetlə nikah məclisine dəvət etməyi özünə şərəf hesab edir. Nikah mərasimi Böyük Transasiya dəmiryolu qatarının vaqon-restoranında həmin il may ayının 22-də düz sehər saat doqquz tamamda bostonlu müqəddəs Nataniel Morzun hüzurunda olacaqdır".

"Londonda holms-holm firmasının nümayəndəsi miss Horatsiya Bluet sizi, özünүn "Nyu-York Strong Bulbul və K°" ticarət evinin nümayəndəsi cənab Fulk Efrinellə nikah məclisine dəvət etməyi özünə şərəf hesab edir. Nikah mərasimi..." və i.a.

Əgər mən bu toy əhvalatından, heç olmazsa, yüz xətlik bir material yazıb düzəldə bilməsəm, deməli, mən öz müxbirlik sənətindən qatıyyən baş çıxara bilmirəm.

İndi isə işə başlamaq lazımdır. Popovdan sorubş öyrənməliyəm ki, bu təntənəli dəqiqədə bizim qatarımız yoluñ hansı yerində ola-caqdır.

Popov həmin yeri yol soraq kitabına olavo edilmiş xəritədə mənən göstərir. Həmin dəqiqədə qatar Çarklıq stansiyasının yüz əlli kilometrliyində, Lobnor gölüne tökülen kiçik bir çayın kəsdiyi soh-rada olacaqdır. İyirmi lycəlik məsafədə dəha heç bir stansiyaya təsadüf etməyəcəyik, növbəti dayanacaq toy mərasimini poza bilməyəcəkdir.

Aydın məsələdir ki, mən və cənab Katerina öz vəzifəmizi ifa etmək üçün hələ saat doqquzun yarısında hazırlıq.

Bu təntənəli toyla elaqədar mayor Noltis və Pan São da bir qədər özlərini qaydaya salıb bəzənmışdır. Mayorun görkəmi ciddi idi, činli isə kənd toyuna gelib çıxmış gülməli parisiyyə dəha cox oxşayırdı.

Doktor Tio Kin, elbəttə, öz Kornarosundan ayrılməq istəməyəcəkdir və onlar bu təntənəyo, həmişə olduğu kimi, yenə də bərabər gelib çıxacaqlar. Mənə məlum olduğuna görə, alicənab venesiyalı evlənməmişdim və bunu görə də əgər onun kitabındaki "Həyat üçün təhlükəli olan müxtəlif hadisələr zamanı tacili yardımın ən düzgün və asan vasitələri" fəsilinin başlangıcında bəzi ayrı-ayrı qeydlər tapılmışa, əsas həyat şirələrinin hödəsiz dərəcədə sərf edilmesi nöqtəyinənəzindən, nikah və evlənmək məsələsi barədə heç bir xüsusi mülahizə qoyub getməmişdir.

— Mən razılaşa bilerdim ki, — elə indicə Kornarodan həmin ibarəni mənə misal getiren Pan São qeyd etdi, — nikah məsələsinin həmin təhlükəli hadisələrdən birinə aid etmək tamamilə mümkündür.

Şəhər saat səkkiz qırıq beş deqiqədir. Adaxlıları hələ görən yoxdur. Miss Horatsiya Bluet birinci dərəcəli vaqonun tualetinə girib qapını bağlamışdır və şübhəsiz ki, orada öz toy bəzək-düzəyi ilə möşğuldur. Yəqin ki, elə Fulk Efrinə də harada isə indi öz qalstukunu bağlayır, üzüyünü, saatının zəncirini və öz kiçik zərgərlik dükənindəki başqa qiymətli şəyləri axırıncı dəfə silib parıldadır. Onların hələ gelib çıxmaması məni narahat etmir. Zəng vurulan kimi harada olsalar gelib çıxacaqlar.

Mən yalnız ona təəssüflənirəm ki, Faruskiar və Qangir nədən isə çox nigarandırlar və belə görünür ki, indi toy əhvalatı heç onların qulağına girmir. Onlar nə üçün sohranın uzaq üfüqlərinə diqqətlə baxırlar? Axi onlar Lobnor gölü rayonunda, Qrum-Qrijimayo Blan və Martenin təsvir etdikləri kimi yaşlılığı olmayan, qeyri-münbit və kədərli Qobi sohrasından başqa heç no görə bilməzlər?

– Öğər hissiyyatım məni aldatmışsa, – mayor Noltis mənə müraçət edir, – burada, nə isə bir iş var.

Mayor bununla nə demək istəyir?.. Lakin indi fikirleşməyə vaxt yoxdur: tender zəngi artıq öz şən çağırışlarını göndərək bizi davət edir. Saat doqquzdur. Vəqon-restorana getmeyin vaxtidir.

Cənab Katerma mənimlə yanaşı gedir və ucadan öz-özünə oxuyur:

Qüllədəki o zönglər  
Necə ince səslənir...

Xanım Katerma isə "Ağ paltarlı qadın"<sup>1</sup> operasından alınmış bu trionun sözlərinə "Viyyar draqunları"<sup>2</sup> əsərindəki nəqəratla cavab verib oxuyur:

Zəngin səsi gözeldir,  
Bir-birindən gözeldir...

Xanım Katerma bu nəqəratı oxuduqca teatr səhnəsinə məxsus hərəkatlər edib göstərir ki, guya zəngin ipini dərtür.

Sərmişinlər təntənəli bir surətdə vəqon-restorana təref yönəllirlər. İzdihamın lap öündə dörd nəfər şahid gedir, onların ardına kəndin – mən qatarın demək istəyirdim – hər iki qurtaracağından davət olunanlar gedirlər. Onların arasında – çinilər, türkmənlər və bir neçə tatar vardır. Hami toy məclisində iştirak etmək istəyir.

Ruhani, vəqon-restoranda qoyulmuş kiçik stolun arxasında əyleşmişdir, stolun üstündə, gelecek ər-arvadın teleblərinə uyğun olaraq, Nataniel Morz tərəfindən tərtib olunmuş nikah müqaviləsi görünür. Yəqin ki, bu ruhani həm dini, həm də eyni dərəcədə ticarət əməliyyatlarını xatırladan bu cümlələr çoxdan adət etmişdir.

Bəy və gelin isə hələ gelib çıxmamışdır.

– Bəlkə, onlar fikirlərini dəyişiblər? – böyrümdeki komikə müraçət edirəm.

– Öğər onlar öz fikirlərini dəyişmiş olsalar, – cənab Katerma gülümşünərək cavab verir, – o halda, qoy bu ruhani məni təzədən

<sup>1</sup> Fransız bestəkarı Baudyenin 1825-ci ildə tamaşaşa qoyulmuş operası.

<sup>2</sup> Fransız bestəkarı Şayyann 1856-ci ildə yazılmış komik operası.

öz qadınımla ikinci dəfə evləndirsən. Biz bu toy paltarlarınıza əbəs yero geyməmişik ki!.. Əslinə baxsan, buraya toplaşmış adamlar üçün də yaxşı olar. Doğrudurmu, Karolina?

– Əlbəttə, Adolf, – xanım Katerma bir qədər əzilib-büzülərək cavab verir.

Lakin ər-arvad Katernaların tekrar evlənməsi baş tutmayacaqdır. Budur, Fulk Efrinel gelir, dünənki kimi o bu seher də çox qəribə geyinmişdir, – səhəbətin bu yerine yaxşı diqqət edin! – O, sol qulağının dalına bir karandaş taxmışdır: görünür, xeyirxah dəllal Nyu-Yorkdakı ticarət evi üçün nə isə bir haqq-hesab sənədi hazırlıq və onu ele bu saat qurtarmışdır.

Budur, miss Horatsiya Bluet də göründü, ingilis dəllal qadını kimi o da ariq və dümdüzdür, yalnız ingilis dəllal qadını bəla ola bilər. Yol paltarının üzərindən o, əyinə plaş salmışdır, belindən isə bəzəkdüzək evəzincə bir dəstə açar sallanır.

Onlar isə gah sağa və gah sola baş əyerek, cənab Katernanın deyeceyi kimi, "bir balaca nəfəs alıb", asta-asta ruhanının qarşısına gəlirlər, ayaq üstə durmuş ruhani isə əlini Tövratın açıq sehifəsi üzərində qoymuşdur, yəqin ki, həmin sehifədə Avraamin və Sarranın oğlu İshaqın rahib qızı Revekkəni aldığı haqqında danişılırdı.

Öğər burada mərasimə xüsusi bir dəbdəbə verən orqan musiqisi səslənəsəydi, adam özünü kilsədə hiss edərdi.

Aha, burada ele musiqi aləti də var! Doğrudur, bu, orqan deyil, cənab Katernanın özü ilə birlikdə götürməyi unutmadığı kiçik qarmondur. Sabiq dənizçi olduğuna görə o, bu cəza silahı ilə nece rəftər etməyi bilir və öz sənətini nümayiş etdirib, bu alətin en kədərlə tonlarında "Norma"<sup>1</sup> operasının lap şit yerlərini ifa etmeye çalışır.

Bu alətdə böyük bir temperamentlə səslənən dəbdən düşmüş köhne melodiyalar, görünür, Mərkəzi Asyanın sakinlərinə çox lezzət verirdi. Lakin dünyada hər şeyin axırı var, – "Norma"dan çalınan havaların da axırı gelib çatdı.

Müqəddəs Nataniel Morz, gənc evlənenlərə müraciət edərək, özünün toy nitqini irad edir və zənniməcə o, həmin bu nitqi, yəqin ki, dəfələrlə irad etməli olmuşdur.

<sup>1</sup> İtaliya bestəkarı Vinçenzo Bellininin 1831-ci ildə tamaşaşa qoyulmuş operası.

"İki ruh bir-biri ile birləşir... əti ətindən, qanı qanından iki insan birləşir... törəyin və çoxalın..."

Mən belə hesab edirəm ki, əgər ruhani bu sözlərin əvəzinə, sadəcə, bir notarius kimi tələsik desəydi ki, "Bizim ruhani – notariusun, hüzurunda Efrinel, "Bluet və K" həmin müqaviləni bağladılar... Daha yaxşı olardı.

Təəssüf ki, mən öz fikrimi tamamlaya bilmirəm. Çünkü lokomotiv tərəfindən qışkırtı sesləri gelir. Tormozlar ətürpərdici bir sesle çırlıdayır, qatar sürətini azaldır, güclü təkanlardan silkelənir və yolun yan tərəfindəki qumu bağlıdır...".

Toy mərasimində nə qədər kobud bir müdaxilədir! Vəqon-restoranda hər şey – adamlar da, mebel də, yeni evlənənlər də, şahidlər də hamisi bir-birinin üstünə yixilir. Heç kəs ayar üstündə dura bilmir. Ağlagalməz bu vəziyyət dehşətli qışkırtılar və uzunuzadı iniltılrlə müşayiət olunur... Sərnişinlərdən heç kəsə ciddi xəter yetməmişdir, çünkü qatar bir an içində qəflətən dayanmamışdı.

– Tez bayira çıxın... Teləsin! – mayor mənə qışkırir.

## İYİRMİNÇİ FƏSİL

Qorxmuş və əzilmiş sərnişinlər həmin dəqiqə vaqonlardan bayra çıxdılar. Həyəcan içində hər tərəfdən yalnız üç, yaxud dörd dildə deyilən müxtəlif şikayətlər və anlaşılmaz suallar eşidildi.

Faruskiar Qangırla birlikdə və dörd nəfər monqol hamidiyən qabaq birinci olaraq atılıb yero düşür, tapança və xəncərlə silahlanmış halda yol boyu düzülürələr. Heç bir şübhə yoxdur ki, qatarın dayandırılması qarət niyyəti ilə bədxahlalar tərəfindən düzəldilmişdir.

Doğrudan da yolda yüz metrə yaxın bir məsafədə reislər çıxarılmışdır və lokomotiv şppardan üzərində lap quma batmışdır.

– Nəcə yəni! Yol çəkilib başa çatdırılmamışdır, amma Tiflisdən Pekina qədər bilet satılır?.. Axi mən elə ona görə Transasiya qatarı ilə gedirdim ki, öz dövri-aləm sayahətimi, heç olmasa, doqquz gün tez başa vurum!

Mən başa düşdüm ki, Popovu alman dilində danlayan bu qorxuncəsəs baronunkudur. Lakin bu dəfə o, dəmiryol kampaniyasının mühəndislerini deyil, başqalarını təqsirləndirməlidir.

Biz Popovu dövreyə alıb sorğu-sual edirik, mayor Noltis isə bu zaman Faruskiara və mongollarla baxır, onlardan gözünü çəkmir.

– Baron haqsızdır, – Popov bize cavab verir. – Yol tamamilə çəkilib qurtarmışdır, bu reisləri kim isə cinayətkarlıq məqsədi ilə çıxarmışdır.

– Qatarı ləngitmək üçün edilmişdir! – mən izah edirəm.

– Həm də qatarın Pekina apardığı xəzinəni əle keçirmək üçün edilmişdir, – cənab Katerina eləvə edir...

– Beli, şübhəsiz ki, eledir, – Popov cavab verir. – Biz isə hücumu dəf etməyə hazır olmalıyıq.

– Axi bu quldurlar kimlərdir? – soruşuram. – Olmaya, Ki Tszan və onun dəstəsidir?

Bu qorxuncə quldurun adı sərnişinlərin bədəninə üstütmə gətirir.

– Nə üçün mütləq Ki Tszan olmalıdır... nə üçün Faruskiar deyildir? – mayor astadan mənə deyir.

– Siz nə danışsınız, o ki yolun direktorlarından biridir!

– Fərz edək ki, eledir. Lakin əgər qatarların hərəkətinin təhlükəsizliyini təmin etmək üçün kampaniyanın bəzi quldur dəstəsi başçıları ilə sazişə girdiyi haqqındaki şayiələr doğrudursa.

– Mən heç bir zaman buna inanmaram, mayor!

– Özünüz bilərsiniz, cənab Bombarnak, lakin nəzərdə tutun ki, axı Faruskiar bilirdi ki, "matəm" vaqonunda...

– Kifayətdir, mayor, indi zarafat vaxtı deyil!

– Eledir, zarafat vaxtı deyil. Biz özümüzü müdafiə etməliyik, həm də tam qətiyyətə müdafiə etməliyik.

Çin zabitli öz əsgərlərini xəzinə olan vaqonun etrafına düzdü. İyirmiye qədər əsgər vardi, qadınları hesaba almasaq, sərnişinlər də otuz nəfər olardı. Popov silah payladı, – bu silahları basqın etməlinə qarşı həmişə qatarda saxlayırlar. Mayor Noltis, Katerina, Pan Şao, Fulk Efrinel, maşinist və ocaqçı, həm əslen asiyali, həm də avropanlı olan sərnişinlərin hamisi bu ümumi təhlükədən xilas olmaq üçün vuruşmayı qərara aldılar.

Sağ tərəfdə, texminən dəmiryolunun yüz addimlığında six kolluq görünürdü. Hər daqiqə hücuma keçməyə hazır olan quldurlar, yəqin ki, həmin kolluqda gizlənmışdır.

Qəfletən dəhşətli səsler eşidildi. Kolluqdakı budaqlar hərəkətə gəldi, orada gizlənmiş altmış qədər qobili monqol kolların arasından çıxdı. Əgər quldurlar güclər, qatar talan ediləcək, milyonlar uğurlanacaq, – o ki qaldı bizə – yəqin ki, biz sərnişinləri də rəhmsizcəsine qıracaqlar.

Bəs mayor Noltisin nəhaq yere şübhələndiyi cənab Faruskiar özünü necə aparır? Faruskiar sanki tamamilə dəyişmişdi: onun boyu bir az da uzanmış, gözəl sıfəti saralmışdı, gözlərindən od parlayırdı. Doğrudur, mən mandarin ən Lu barəsində səhv etmişdim, lakin hər halda dəmiryol kampaniyası direktorunu bədnam Yunyan qulduru hesab etməmişdim!

Quldurlar görünən kimi Popov, xanım Katernaya, miss Horatsiya Bluetə və bütün başqa qadılara əmr etdi ki, vəqonlara qayıtsınlar.

Mənim yanında altıçılan tapança vardır və çalışacağım ki, gülələrdən heç biri boşça çıxmazı. Mən macəra, sərgüzəst və qorıbə hadisələr haqqında düşüntürüm... Budur, həmin hadisələr gelib bizi tapdı! İndi oxuculara söyləmək üçün söz tapılar. Əgər müxbir öz tərtib edəcəyi müsahibələrin və "XX əsr" redaksiyasının şərəfi namına bu vuruşmalarдан sağ-salamat çıxarsa, o, yazmaq üçün daha materialsız qalmayacaqdır!

Bəlkə, hücum edən quldurları geri çökilməyə mecbur etmək üçün ele birinci gülləni dəstə atamanının alına sıxmaq mümkün oldu? Bu mümkin əlsayıdı, vəziyyət o saat bizim xeyrimizə dəyişirdi.

Quldurlar yaylım atəsi açırlar, əllərindəki tüfəngləri yuxarı qaldırıb silkələyə-silkələyə vəhşi səsler çıxarırlar. Bu zaman Faruskiar, bir əlinde tapança, o birisində xəncər hücumu keçir, öz hərəkətləri və sözləri ilə Qangiri və dörd monqolu da üreklendirir, onlar da Faruskiardan bir addım geri qalmırlar. Biz mayor Noltislə birlikdə döyüşün lap qızığın yerine tərəf irəliləyirik, lakin cənab Katerna bizi qabaqlayır. Onun ağızı açıqdır, ağ dişləri görünür, gözləri qiyılmışdır. İndi daha o, operettalarda oynayan komik deyil, sabiq dünyagörümüz bir dənizçidir!

– Bu oelaflar, – o qışqırır, – deyəsən, əlbəyaxa vuruşmaya keçir! Quldurlar bizi batırmaq isteyirlər! İreli, bayraq uğrunda, bayrağın şərəfi namına ireli! Sağ böyürdən atəş aç! Sol böyürdən də aman vermə! Hər iki tərəfdən atəş açılsın!

Cənab Katerna indi daha teatrdə işlənən xəncərlə, içi qum ilə doldurulmuş tapança gəzdirmir. Xeyr! Onun hər iki elindəki əsil tapançadır, indi o bu tapançalardan gülə yağıdır – sağa da, sola da, hər iki tərəfə atəş açır!

Gənc Pan Şao da igidcəsinə vuruşur, amma heç gülməyindən geri qalmır və qalan çinli sərnişinləri də öz arxasında döyüşə cəlb edir. Popov və qatarın bütün xidmət heyəti öz vəzifəsini cəsaretlə yerinə yetirir. Travelyansırdəki Travelyan-Holdan olan ser Frensis Travelyan da özüne xas bir soyuqqanlıqla vuruşur, Fulk Efrinil isə həqiqi bir yankı kimi qəzəbələ döyüşə girmiştir, onu bu cür qəzəblənməyə məcbur edən yalnız toy mərasiminin pozulması deyil, həmçinin onun qırıq iki yaşık sünü dişlərinə olan tehlükədir. Mən hələ işğūzar amerikalının düünsəcində bu iki hissədən hansının üstün geldiyini kəsdiro bilmirəm.

Qısaca desək, quldurlar dəstəsi indi elə bir güclü müqavimətə rast golmuşdilər ki, dəstə qətiyyən belə müqavimət gözləmirdi.

Bəs baron Veysnitserdörfer nə edir? Baron – qorxubilmez döyüşçülərdən biridir. Onun dodaqlarında qanlı köpük görünürlə, o özündən çıxıb qudurmuşdur, heç nə görmür və heç nə eşitmür, bu qırğında, az qala, özünü lap birinci qurban verməyə hazırlıdır. Hər dəfə onu çətin vəziyyətdən qurtarmaq lazımlı gəlir. Çıkarılmış reislər, dayandırılmış qatar Qobi sehərasının ortasında başlanmış basqın, bununla birlikdə qatarın gecikməsi – bütün bunlar Tyantszində paroxoda vaxtında çatmağa mane olar. Marşrutun birinci dördə bir hissəsinin cədvəlini poza bilər, dövri-aləm səyahətini korlaya bilər! Bu isə almanın menliyinə ağır zərəbə olar!

Əzəmetli Faruskiar, mənim qəhrəmanım – mən onu başqa cür adlandırma bilərəm – qoçaqlıqla möcüzələr göstərir. O, tapança gülələrinin hamisini boşaltdıqdan sonra indi dəfələrlə ölmələ öz-üzə gəlir və qətiyyən ölümdən qorxmayan bir adam kimi elində xəncər vuruşur.

Hər iki tərəfdən yaralananlar, hətta ola bilər ki, ölenlər də vardır. Sərnişinlərdən bir neçəsi dəmiryolun üstündə hərəkətsiz uzanıb qalmışdır. Onlar sağdır mı? Güllə mənim ciyini azacıq yaralamışdır, lakin bu boş sıyrılmaya qətiyyən əhəmiyyət vermirəm. Müqəddəs Nataniel Morz, öz ruhani mənəsəbəna baxmayaraq, əsil bir döyişçi kimi vuruşur və onun silahla necə davrandığına əsasən mühakimə yürütsək, belə bir nəticəyə gəlmək olar ki, deyəsən, o bu işdə də heç naşı deyildir.

Cənab Katernanın şlyapasını güllə deşmişdir, unutmayın ki bu, kənd toyları üçün seçilmiş dövrəsi geniş həmin boz şlyapadır ki, aktyor onu öz artist qarderobundan çıxarmışdı, şlyapanın bu cür deşil-məsi, onun qəzəblənilib özündən çıxməsi və dənizçi söyüsləri yağıdırmasi üçün bir bəhənə olmuşdur; bunun ardınca cənab Katerna, diqqətə nişan alaraq, onun şlyapasını güllə ilə deşməyə cəsərət etmiş qulduru vurub yere sərir.

Artıq döyuş on dəqiqliydir ki, davam edir. Hər iki tərəfdən sıradan çıxanların sayı artır, lakin döyuşün neticəsi isə həle şübhəlidir. Quldurlar tərefindən sixişdirilan Faruskiar, Qangir və monqollar Çin əsgərlərinin qətiyyən aralanmadıqları və içində qiymətli xəzinə olan vaqona tərəf geri çəkilirlər. Çinli əsgərlərdən ikisi və ya üçü ölümüçü yaranmışdır, onların zabiti isə başına dəyen güllədən elə o saat oldu. İş bu yere çatanda, mənim qəhrəmanım Səma Oğlunun qiymətli xəzinəsini qorumaq üçün ən böyük və cəsərətli igidlik göstərir.

Döyuşün uzanması məni çox narahat edir. Əlbəttə, quldurlar dəstəsinin uzunboy, qarasaqqlal ataməni öz adamlarını qatarın üzərinə hücuma göndərməyi dayandırmayıncı, döyuş də kəsilməyəcəkdi. İndiyə qədər atılan güllələr həle də ona rəhm edir və bizim göstəriyimiz bütün səylərə baxmayaraq, asta-asta, lakin birbaşa bizim üstümüze irəliliyər. Yəni doğrudanlı, biz qaçıb vaqonlarda gizlənməli olacaqıq, qala divarlarının arxasına sıçınanlar kimi, son nəfərimiz qalanadək axırıncı dəqiqliyə qədər atışmalı olacaqıq! Əger quldurlar bizi sixişdirmaqdən el çəkməsələr, tezliklə, mütləq belə olacaqdır...

İndi qadınların qısqırtısı da güllə səsine qarışır, qadınların bəziləri tamamilə başlarını itirib, vaqonların meydancalarına çıxırlar, miss

Horatsiya Bluet və xanım Katerna isə onları dərtib vaqonların içinde saxlamağa çalışırlar. Doğrudur, vaqonların bəziləri bir neçə yerdə güllə ilə desilmişdir, bunu görəndə, mən öz-özüme fikirləşirəm: görəsən Kinko yarananmamışdır ki?

Mayor Noltis mənə deyir:

— İşimiz xarabdır!

— Elədir, işlər yaxşı deyil, — cavab verirəm, — deyəsən, gulləmiz de qurtarmaq üzərdir. Atamanı mütləq sıradan çıxarmaq lazımdır. Mənimlə gedək, mayor.

Lakin bizim görmək istədiyimiz işi, elə həmin dəqiqə başqa bir adam — cənab Faruskiar görür. O cəld hərəkət edib, üstüne yönəldilmiş zərbələri dəf edərək, hücum edənlərin sırasını yarır və onları demir-yolu xəttindən kənara qovur... Budur, indi o, quldurların başçısı ilə üz-üzə durmuşdur... Xəncəri qaldırı... birbaşa onun sinəsinə sancır.

Bunu görünen quldurlar o saat geri çekilirlər, onlar, hətta öz ölümlərini və yaralılarını belə götürmürler. Kimisi səhraya qaçıır, kimisi isə kolluğa girib gözdən itir. İndi ki vuruşma bizim xeyrimizə qurtarmışdır, daha onları təqib etməyin nə mənası vardır? Mən cəsərətə təsdiq edə bilərəm ki, tehlükədən xilas olmayıñımızda biz yalnız əzəmətli Faruskiarın heyvətamız igidiyyinə minnətdarıq. Əger o olmasaydı, çətin ki bu kitab da yazılaydı.

Lakin quldurların ataməni, yarasından qan axsa da, həle sağdır.

Bu arada mənim heç bir zaman xatirimdən çıxmayaçaq qəribə bir hadisə baş verdi.

Quldur bir dizi üstə yerə yixıldı, əlinin birini uzadıb, o biri ilə yerə söykəndi.

Faruskiar öz hündür boyu ilə onun başının üstünü kəsdirmişdi.

Ataman son gücünü toplayaraq qəddini düzəldir, əlini qəzəble qaldırır və öz düşməninin üzüne baxır... Xəncərin sonuncu zərbəsi onun ürəyinə sancılır.

Faruskiar bu zaman geriye çevrilir və guya heç nə olmamış kimi rus dilində deyir:

— Ki Tszan öldü, Səma Oğlunun əleyhinə çıxmağa cəsərat edənlərin hamisiniń axırı belə olacaqdır!

## İYİRMİ BİRİNCİ FƏSİL

Deməli, belə çıxır ki, Ki Tszan Qobi sehrasında qatara basqın etmişdir! Bu quldur qatara içində böyük məbləğdə qızıl və qiyməti daş-qas olan vaqonun qoşulduğunu hardansa öyrənmişdi! Əger bu barədə qəzətlərdə, o cümlədən Paris qəzətlərində yazılımışdır, daha burada təccüb olunası nə var ki? Basqına hazırlaşmaq üçün Ki Tszanın əlində kifayət qədər vaxt olmuşdur: relsəri çıxarmış, hərəkəti dayandırmış və pusqu düzəltmişdi. Əger möhtərem Faruskiar onu öz ayaqları altına salmasayıdı, quldur nəinki imperator xəzinessini olə keçirər, hətta sərnisişlərin də hamisini qırardı. İndi mən anlayıram ki, bizim xilaskarımız nə üçün sehərdən bəri narahat idi, daim səhranın üfűflərinə baxır və gözünü oradan çəkmirdi. Yəqin ki, Çerçen stansiyasında qatara minmiş monqol, quldur Ki Tszanın niyyəti haqqında ona xəbərdarlıq etmişdi. İndi bu quldur daha bizim üçün qorxulu deyildir. Doğrudur, Transasiya dəmiryolu idarəesinin direktoru o quldura çox dəhşətli cəza verdi, lakin nəzərdə tutmaq lazımdır ki, Monqolustanın bu düzlərində ədalətə bir o qədər də tələbkarlıqla yanaşmaq olmaz. Monqolların xoşbəxtliyindən, bu yerlərdə hələ məhkəmə inzibati idarəsi yoxdur.

– İndi, zənnimcə, siz Faruskiara qarşı öz şübhələrinizdən imtina edərsiniz, deyilmə? – mayor Noltisdən soruşdum.

– Müəyyən dərəcədə, cənab Bombarnak.

Müəyyən dərəcədə?.. Lənət şeytana, bu mayor Noltis, deyəsən, çox tələbkar adamdı!

Biz, hər şeydən əvvəl, itkini müəyyən etməliyik.

Bizim tərəfdən üç nəfər ölmüş – çinli zabit de onların arasındadır – on iki nəfər yaralanmışdır, onlardan isə dörd nəfəri ağır yaralıdır, qalanların yarısı Pekine gedib çıxmalarına maneə olacaq qədər ciddi deyildir. Popov kiçik bir siyirinti ilə canını qurtarmışdır, komikin cızılan yarasını isə xanım Katerna özü sarımaq niyyətindədir.

Mayor yaralıları vaqonlara getirməyi emr etdi və onlara ilk yardım göstərməyə töşədi. Doktor Tio Kin də öz xidmətinə təklif etdi, lakin burada hamı rus hərbi həkiminə daha çox etibar edir, mən də bunun səbəbini başa düşürəm. O ki qaldı vuruşmada həlak olmuş yol yoldaş-

lərimizə, belə qərara alındı ki, onları yaxın stansiyalardan birinə aparaq və orada son borcumuzu verib dəfn edək.

Quldurlar isə, dediyim kimi, öz ölürlərini qoyub qaçmışdır. Biz onların üstünü qum ilə basdırıq və daha onların haqqında düşünmədik.

Qatar Çarklıq stansiyası ilə Çerçen arasındaki yolu ortasında dayandırılmışdı. Həm bu, həm də o biri stansiyada bize kömək göstəriləcəkdi, lakin bədbəxtlikdən, Ki Tszan telefon əlaqəsini də keçmişdi – relsəri çıxardanda o, telegraf direklərini də yıxmışdı.

İndi, her şeydən əvvəl, lokomotivi relsər üzərinə keçirmək, sonra Çerçen stansiyasına qayıtmək və fəhlələr dəmiryol xəttini bərpa edənədək orada dayanıb gözləmək lazımdır. Əger başqa bir maneə olmasa, bu işe iki günə yaxın vaxt tələb olunar.

Biz bir deqiqəni belə itirmədən işe başlayırıq. Sərnisişlər Popova və ixtiyarlarında bütün lazımi hacatları – qaldırıcıların, rıçaqların, çəkicilərin, ingilis açarlarının olduğu qatar heyətinə həvəslə kömək edirlər. Üç saatlıq işdən sonra xeyli zəhmət çəkib tenderi və lokomotivi relsər üzərinə qoymaq mümkün olur.

Ən başlıca iş görülmüşdür. İndi maşını geriye vermək və az sürətlə Çerçenə qayıtməq lazımdır. Lakin nə qədər vaxt itdi, nə qədər gecikdik! Siz təsəvvür edirsinizmi ki, indi baron necə qəzəbələ söyüş söyür, onun dodaqlarından nə qədər “teufel”, “donner wetter” kimi cürbəcür almanın söyüləri çıxır!

Unutдум deyəm ki, quldur dəstəsinin darmadağın edilməsindən sonra bütün sərnisişlər və birinci növbədə sizin bu sadıq nökəriniz cənab Faruskiara təşəkkür etməyi özlərinə borc bildilər. Xilaskarımız bu təşəkkür sözlərini həqiqi bir şərqli ləyaqəti ilə qəbul etdi.

– Mən Böyük Transasiya dəmiryol xətt idarəesinin direktörlerindən biri kimi, yalnız öz vəzifəmi yerinə yetirdim, – o, alicənab bir tevazökarlıqla cavab verdi.

Sonra isə onun əmri ilə monqollar işin bir hissəsini öz üzərlərinə götürdürlər və qeyd etməliyəm ki, onlar xeyli səy göstərib bizim səmimi teriflərimizə layiq oldular.

Bu arada Faruskiar və Qangir kənarda dayanıb nə barədə isə uzun müşavirə edirdilər və nehayət, onların tərəfindən belə bir gözlənilməz təklif geldi.

— Cənab qatar rəisi, — Faruskiar, Popova müraciət etdi, — əminəm ki, geriyo yox, irəliyə — Çarklıq stansiyasına tərəf getmək sərnişinlərin xeyrinədir.

— Şübhəsiz ki, elədir, cənab direktor, — Popov cavab verdi, — lakin relsler çıxarılmışdır... yolu nə qədər ki, tamir etməyiblər, biz irəli hərəkət edə bilmərik.

— Relsler çıxarılmışdır, doğrudur, lakin biz özümüz onları döşəyə bilərik, heç olmazsa elə edərik ki, yalnız bizim qatar keçib gəde bilsin.

Bu təklifi çox işğūzər və tamamile diqqətəlayiq idi. Buna görə də biz hamımız — mayor Noltis, Pan São, Fulk Efrinel, cənab Katerma, amerikalı ruhani, baron Veysənitserdörfer və sərnişinlərdən rus dilini bilən on nəfərə qədər adam bu təklifi müzakirə etmək üçün toplasdıq.

Faruskiar davam etdi:

— Mən elə bu saat yoluñ dağıdılmış hissəsini geziş qayıtmışam. Şpalların demək olar ki, hamısı yerindədir, relsler isə açılmış və yaxınlıqdə qumun üstüne atılmışdır. Relsleri yenidən yerinə bərkitmək və qatarı ehtiyatla onun üzərindən keçirmək olar. Bu iş bir gündən artıq vaxt istəmir, beş saat sonra isə biz Çarklıqdə olarıq.

Əla fikirdir! Hami, xüsusişə baron bu fikri müdafiə edir. Bu tamamılıkaya keçirilə bilesi plandır, yox, əgər relslərdən bir neçəsi çatmasa, o halda qatarlardan arxada qalan relsləri buraya keçirmək olar.

Əhsən sənə, Faruskiar! Bu çətin dəqiqlidə o öz ağı ilə hamidan yüksəkdə dayandı və ümumin hörmətini qazandı. Mənim yazacağım yazda çatışmayan qəhrəman — fəvqələdə şəxsiyyət elə bu imiş! İndi mən, bütün müxbirlik qabiliyyətimi sefərbərliliyə alaraq, onun adını bütün dünyaya nişan verəcək və hər yerdə məşhur edəcəyəm!

Mayor Noltis onu, indicə öz cinayətkar işlərinə görə Faruskiar tərəfindən haqlı olaraq cəzaləməş quldur Ki Tszanın rəqibi hesab edib, şübhələnməkdə nə qədər böyük səhv etmişdir!

Biz, hər şeydən əvvəl, çıxarılmış və ya zədələnmiş — şpalları döşəyin bərkitməklə məşgül olduq.

Arada mən bir dəqiqlik vaxt tapıb, hətta, bu ümumi qarşıqliqda mən görə biləcəklərindən qorxmayaq, yuxarıvaqonuna çıxdım və

Kinkonun sağ-salamat olduğunu görüb, arxayınlasdıdım. Mən baş veren hadise haqqında ona xəbər verdim, ehtiyatı gözləməyi məsləhət görüb xəbərdarlıq etdim ki, bir müddət öz yesiyindən bayır çıxmasın. O da mən söz verdi, indi mən ondan lap arxayınam.

Biz işe başlayanda saat üçə yaxın idi. Yolun yüz metrlik bir hissəsində relsler çıxarılmışdı. Biz, Faruskiarla razılaşaraq, bu relsləri öz yerine möhkəm bərkitməye girişmedik. Bizi qatar Transasiya dəməriyolu xəttindəki en böyük stansiyalarından biri olan Çarklığa çatandan sonra oradan göndərilecek fehələlər özləri bu işlə məşğul olacaqlar. Relsler çox ağır olduğunu görə biz destələre bölündürük. Həm birinci, həm də ikinci derəcəli vaqonlardan olan sərnişinlərin hamısı durmadan işleyir. Baron işə elə girişmişdir ki, arada hərdən bir onu dayandırmaq lazımdır. Hətta, Fulk Efrinel də, özünün yarımcıq qalmış toy ohvalatını heç dilinə götürmədən, lap dörd adamin əvəzine işleyir. Elə bil evlənmək isteyən heç o deyildi. Doğrudan da, — hər işin öz vaxtı var! Pan São da başqalarından geri qalmır, doktor Tio Kin de, peyini yerindən tərpətməyə çalışan pispisi kimi hərələnir fırlanır, faydalı bir iş görməyə çalışır.

— Əshi, Qobi səhrasının bu gününi də nə yaman yandırıcıdır! “Şüaların kralı” bu yerdə necə də amansızdır! — cənab Katerma tez-tez donquldanır.

Yalnız Travelyangsildəki Travelyan-Holdan olan ser Frensis Travelyan vaqonda sakitcə öz yerində əyleşmişdir. Ağzına su almış bu centilmen heç bir iş qarışmamağı üstün tutur.

Saat yeddiyə yaxın otuz metrə qədər yol bərpa edildi. Tezliklə havaya qaranlıqlaşacaqdır, sabaha qədər tənəffüs etməyi qərara aldıq. Sabah günortadan sonra işi qurtarır, qatar yola düşüb gedər.

Sabahı gün işçiləşəndə yene de işə başladıq. Hava gözəldir, gün isti keçəcəkdir. Mayın iyirmi dördündə Orta Asiya sehralarında havanın hərəketi elə olur ki, yumurtanı qumun içəinə basdıranda əməlli-başlı bişir.

Qızığın iş gedir. Hami, dünənki kimi səylə çalışır. Şpalların üzərinə döşənmiş relsləri baş-başa bağlayırlar. Yolun təmiri sürelə gedir. Gündüz saat dördə yol tamamile təmir olunub qurtarır.

Lokomotiv buxar buraxaraq asta-asta irəliləyir. Hamımız yığılıb vaqonları daldan itələyirik ki, onlar yoldan çıxmasın.

Tehlikeli yerden keçmişik, indi Çarklığa qədər yol tamamile açıqdır... Mən nə danışıram? – Yol lap Pekinə qədər açıqdır!

Biz öz yerlerimizi tuturuq, Popov qatarn yola düşməsi üçün siqnal verənə, cənab Katerina "Qayde" admiral gəmisində dənizçilərin oxuduğu qələbə mahnısını oxumağa başlayır. Buna cavab olaraq hor tərifdən güclü "ura" səsləri eşidilir!

Axşam saat onda qatar otuz saat gecikmə ilə Çarklıq stansiyasına çatır. Lakin baron Veysnitserdörferin Tyantszində ləkəqamaya gedən paroxoda gecikməsi üçün otuz saat yox, lap otuzca dəqiqə kifayət deyilmə!

## İYİRMİ İKİNCİ FƏSİL

Mən macəra axtarirdim, artıqlaması ilə də eldə etdim. Bizim tərəf qurban verməmiş olsayıdı, mən müxbirlərin allahına töşəkkür edərdim. Mən özüm, bildiyiniz kimi salamat qurtarmışam, bütün nömrələrim də cağ və salamatdır. Cızılan və sıyrılan yerləri nəzərə almırıam. Hamidən çox zərər çəkən 4-cü nömrədir – gullə onun bezəkli toy şlyapasını deşmişdir.

İndi mənim qarşısındaki vezifəm Bluet Efrinlin toy mərasimini bərpa edib təzədən keçirmək və bir də Kinkonun fırıldığını başa çatdırmaqdır. Cənab Faruskiar öz rolunu artıq oynayıb qurtarmışdır və çətin ki, bizim üçün bir yenilik göstərə. Lakin irəlidə her cür gözlənilməz hadisə baş verə bilər, – Pekinə qədər biz hələ beş gün yol getməliyik. Ki Tszanın təqsiri üzündən qatarımız gecikdiyinə görə Uzun Adadan başladığımız bu yolu on üç güne qət edəcəyik.

On üç gün... Mənim qeyd dəftərcəmədə də on üç nömrə vardır – nəhs rəqəmdir!.. Yaxşı ki, mən mövhumatçı deyiləm!

Çarklıqda qatar üç saat dayandı. Biz qatara basqın haqqında məlumat verdik, vuruşmada öldürülənlərin cənəzəsini, dəfn işlərini öz üzərinə götürmüş Çin hakimiyyət idarəsinə təhvil verdik, ağır yaralıları isə hərbi xəstəxanaya göndərdik. Pan Şəonun dediyinə görə Çarklıq, əhalisi çox sıx olan bir qəsəbədir, bu qəsəbəni gəzib baxmağa vaxtım olmadığına çox təəssüf edirəm.

Zədələnmiş yolu və telegraf xəttini təmir etmək üçün stansiya rəisi dərhal fəhlə qatarı göndərdi. Həç iki gün keçməyəcək, dəmir-yolunda hərəkət yene de tamamile bərpa olunacaqdır.

Onu demək artıqdır ki, cənab Faruskiar, kampaniyanın direktorlarından biri kimi öz nüfuzundan istifadə edərək, Çarklıq stansiyasında lazımlı bütün rəsmi işlərin qaydaya salınmasına kömək etdi. Onun iş bacarığı hər cür tərifdən yüksəkdir, təsadüfi deyildir ki, dəmiryolu qulluqçuları ona bu qədər ehtiram göstərirler.

Səhər saat üçdə biz Qaraboran stansiyasına çatdıq və orada cəmi bir neçə dəqiqə dayandıq. Həmin bu yerde dəmiryolu, 1889-1890-ci illerde Tibete səyahət etmiş Qabriel Bonvalonun və şahzadə Henrix Orleanskinin keçmiş olduqları yolu kəsib gedir. Onların seçmiş olduqları yol bizimkinə görə daha uzaq, çətin və təhlükəli olmuşdur. Onların yolu dairevi xətlə Parisdən Parise idil, bütün Asiya və Avropanı dolanan bu yol Berlin, Peterburq, Moskva, Nijni-Novgorod, Perm, Tobolsk, Omsk, Semipalatinsk, Gülcü, Çarklıq, Batan, Yunnan, Xanoy, Sayqon, Sinqapur, Seylon, Ədən, Süveyş və Marsel kimi yerlərdən keçirdi.

Dəmiryolu iso indi Nanşan dağlarının ətəyi ilə gedir, bir qədər şərqi isə Xara-Nur gölünün sahilinə çıxır. Dağlıq yer olan Saydam əyalətində yol tez-tez burulub, sıldırımla dağların etrafında dövredür. Büyük Lancjou şəhərinə də biz dolama yolla gedib çatacağız.

Bu yerlərin solğun və kədərləi təbii mənzərəsi, sərnişinlərin əhval-ruhiyyəsinə qotiyen uyğun gelmir. Sərnişinlərin bikef və kədərləi olmalarına heç bir asas yoxdur. Şəhərin əlamətlərindən bilinir ki, bu gün hava çox gözəl olacaqdır. Göz işlədikcə uzanan geniş Qobi səhrasının qumları səxavəti günəş ziyanları altında qızılı rəngə boyanır. Lobnordan Xara-Nura qədər beş yüz kilometrdən çoxdur, Fulk Efrinlə miss Horatsiya Bluetin lap yersiz olaraq yarımcıq qalmış toy mərasimini də həmin bu iki gölün arasındaki yoluñ bir yerində başa çatıb tamamlanaçaqdır. Ümid edək ki, bu dəfə heç bir hadisə yeni evlənənlərin səadətinə mane olmayacaqdır.

Səhər tezdən yene də vəqon-restoranı toy salonuna çevirib qarşısındaki mərasim üçün səliqəyə salıdlar. Şahidlər də, gələcək əravad da yene öz rollarına girdilər.

Müqəddəs Nataniel Morz bizi xəbərdarlıq edib toyun sehər saat doqquza təyin olunduğunu, eyni zamanda cənab Fulk Efrinlin və miss Horatsiya Bluetin salamlarını bizi yetirir.

Mayor Noltis və sizin sadıq nökeriniz, cənab Katerina və Pan Şao nə vaxt hazır olacaqlarını bildirirlər.

Lakin birinci komik və onum subretkasi bu dəfə kənd adaxlılarını təsvir edən teatr kostyumlarını geyməyi, nədənse, lazımlı bilməmişdilər. Onlar axşam saat səkkizdə yalnız şahidlər və birinci derecəli vəqonda gedən bəzi sərnişinlər üçün veriləcək rəsmi nahar məclisinə hazırlanışında bəzənib-düzənəcəklər. Cənab Katerina sol gözü ilə mənənə göz vurub bildirir ki, çörəzdən sonra qoribə əhvalat olacaqdır. Maraqlıdır, görəsən nə əhvalatdır? Lakin hörmət gözləyib kişini daha sorğu-sualə tutmadım.

Saat doqquza bir az qalmış tender zənginin səsi eşidilir.

Yox, bu – həyacan zəngi deyildir! Bu sevincli zəng səsləri bizi vəqon-restorana dəvət edir, biz hamımız tətənəli surətdə o müqəddəs hadisənin baş verəcəyi yerdə yollanırıq.

Biz içəri girəndə cənab Fulk Efrin və miss Horatsiya Bluet kiçik stolun yanında ruhani ilə üzbezə oturmuşdular.

Bu toy mərasimine heç olmazsa gözücü baxmaq arzusunda olan xeyli adam, vəqonun meydancası və keçəcəklərinde toplanmışdır.

Məclisə şəxşən dəvət olunmuş Faruskiar və Qangir o biri qonaqlardan gec gəlib çıxırlar. Onlar gələndə hamı ayağa qalxıb hörmətlə təzim edir. Kəbin müqaviləsinin altında onlar da imza atmalıdırular. Bu cür adamların imzası isə yeni evlənənlər üçün böyük şərafətdir, əgər mən özüm də evlənməyi qot etsədim, Faruskiar kimi məşhur bir adamın mənim nikah müqaviləmin axırıcı səhifəsinə imza atmağa razılıq verməyindən çox məmənun qalardım.

Mərasim yenidən başlandı və müqəddəs Nataniel Morzun üç gün avval yarımcı qalmış nikah nitqini davam etdirib qurtarmasına bu dəfə heç nə mane olmadı. Nə o, nə də məclisə toplaşanlar qatarın qəflətən dayanması nəticəsində bündəyib yixılmadılar.

Bey və gəlin – onları belə adlandırmığa bizim hələ ixtiyarımız vardır, – ruhanının işarəsi ilə ayağa qalxırlar, müqəddəs ata isə onlardan hər ikisinin evlənməyə razılıq verib-vermədiklərini soruşur.

Miss Horatsiya Bluet, ruhaniyo cavab verməzdən əvvəl, üzünü bəyə tərəf çevirir və dodaqlarını sıxa-sıxa ona deyir:

– Hə, deməli, qət etdi, bizim müəssisənin gəlirinin iyirmi beş faizi holms-holm firmasına cətacaqdır!

– On beş faizi, – deyə Fulk Efrin cavab verir, – on beş faiz də bəs elə!

– Bu ədalətsizlik olardı, axı mən özüm gəlirin otuz faizinin “Strong Bulbul və K°” ticarət evinə çatmasına razılıq verdim.

– Yaxşı, miss Bluet, iyirmi faizo razılışaqq, qurtarsın getsin.

– Ele isə, çək gəlsin, cənab Efrinel.

– Amma bilin ki, sizin xotrinizə razı oluram! – cənab Katerina asta səsələ əlavə edir.

Həmin bu dəqiqədə mənə elə gəldi ki, bu uğursuz beş faiz məsələsinə görə iş pozulacaq, toy baş tutmayacaqdır.

Lakin saziş hər iki ticarət evinin xeyrinə qarşılıqlı razılıqla bağlanıb başa çatdı. Müqəddəs Nataniel Morz tərəflərin evlənməyə razılığı haqqında əvvəlki sualını bir də təkrar etdi.

Miss Horatsiya Bluet quru səsle “bəli!” dedi, cənab Fulk Efrinel də udquna-udquna “bəli!” deyə təkrar etdi, bununla da hər şey qurtardı: bəy ilə gəlin ər-arvad oldular!

Əvvəlcə gənclər özləri, sonra şahidlər, sonra cənab direktor Faruskiar və nəhayət, dəvət olunanların hamısı nikah müqaviləsinin axırında imza etdi. Daha sonra növbə ruhaniyo çatır: o öz adı, mənəsəbi və imzası ilə bu sənədi təsdiq edib qüvvəyə mindirir.

– Budur, bütün ömürleri boyu onlar bir-birinə bağlandılar, – komik gülümsünərək mənə piçıldayır.

– Bütün ömürleri boyu, özü də bir cüt qarqusu kimi, – subretka əlavə edir; görünür, həmin qışların möhəbbətdə çox sadiq olduğunu bu qadın hələ unutmayışdır.

– Cində, – gənc Pan Şao qeyd edir, – ər-arvad sədaqətinin rəmzi qarqusu deyil, Pekin ördəkləridir.

– İster ördək olsun, istor qarqusu, fərqə yoxdur, hamisinin cinsi birdir! – cənab Katerina fəlsəfi bir müləhizə yürüdür.

Nikah mərasimi qurtardı. Gənc ər-arvad təbriklori qəbul edəndən sonra yenə də öz işlərinə girişdilər: cənab Efrinel ticarət balansına,

missis Efrinel isə mədaxil-məxaric kitabına. Qatarda heç nə dəyişməmişdi: yalnız bir ər-arvad artırmışdı.

Biz də öz işlerimizlə meşğul oluruq. Mayor Noltis, Pan Šao və mən meydançada dayanıb tütün çəkirkir, komik cütlər öz aralarında nə isə maşq edirlər – yaqın ki, axşam çərezdən sonraya vəd olunmuş sürprizi hazırlayırlar.

Ətrafdakı töbii mənzərədə heç bir rəngarənglik görünmür, – eyni kəderli Qobi səhrasının, sağ tərəfdə isə Tyan-Şan silsiləsi ilə birləşən Humboldt dağlarının zirvələri görünür. Az-az təsadüf olunan stansiyaların da çox pis görkəmi vardır: bir-birindən aralı səpələnmiş daxmalın lap ortasında yol nəzarətçisinin evi bir abidə kimi yüksəlir. Hərdən bir bu yarımdayanacaqlarda biz qatar üçün su ve yanacaq ehtiyatı götürürük. Əhalisi çox olan əsil zəhmətkeş Çin məməkətinin yaxınlaşmasını biz yalnız Xara-Nurdan sonra hiss edəcəyik, əsil səhərləri də biz orada görəcəyik.

Qobi səhrasının bu hissəsi Şərqi Türküstən Kəşqardan o tərəfə gördiyümüz vilayətlərinə qətiyyən oxşamır. Qatar indi biz avropalılar üçün olduğu qədər, Pan Šao və doktor Tio Kin üçün də yeni sayılan bir yerlə gedir.

Bütün gün ərzində heç bir qəribə sərgüzəşt baş vermedi. Qatar yənə də süretini azaltmışdır, saatda qırıq kilometrdən artıq irəliləmir, elbette, əgər baron Veysnitserdörferin şikayətləri nəzəre alınsaydı, qatar, şübhəsiz ki, sürətini saatda lap sekson kilometrə də qaldırardı. Düzünü desək, Çin maşinistləri və ocaqqıları Çerçenlə Çarklıq stansiyaları arasında itirilmiş vaxtı qazanmağa heç təşabbüs də göstərmirlər.

Axşam saat yeddiidə qatar Xara-Nur gölünün sahilində əlli dəqiqə dayanır. Öz mənbəyini Nanşan dağlarından götürən Sulax çayının suları Lobnor qədər böyük olmayan bu göla tökülr<sup>1</sup>. Gölün cənub sahilini dövrəyə almış six yaşlılıq səhranın yorucu və yeknəsəq mənzərəsindən sonra gözlerimizə rahatlıq gətirir. Quşların dəstə ilə uçuşması bu yerlərə bir canlanma verir.

Biz saat səkkizdə vağzaldan çıxanda günəş yenice qum təpələrinin arxasına əyildirdi, üfüqün üzərində isə artıq axşam toranlığı qovuşurdu. Bu mənzərə bütün gün ərzində atmosferin qızmış aşağı qatlarının yaratdığı ilgimə bənzəyirdi.

<sup>1</sup> Burada səhəv yol verilmişdir. Xara-Nur – axmaz göldür.

Qatar tərpənən kimi hamımız yenə də əvvəlki adı görkəmini almış vəqon-restorana toplaşdıq. Lakin bizim bu məclisimiz adı axşam yeməyi deyildi, toy məclisi süfrəsi idi, – dəmiryolda təşkil olunmuş bir növ gizli şam süfrəsi idi<sup>2</sup>. Bu süfrənin başında əzəmetli Faruskiar başda olmaqla, iyirmi nəfərə qədər toplaşmalı idi. Lakin kimin ağlına gələ bilerdi ki, – hansı bir anlaşılmaz səbəbə görə isə o, Fulk Efrinelin dəvətini redd etmişdi.

Mən buna çox təəssüfləndim, çünki məclisde onun yanında oturmaq ümidiñde idim.

Faruskiarın qəhrəmanlığı haqqında mən "XX əsr"ə elbette, məlumat verəcəyəm. Qoy camaat onun adını bilsin və yadında saxlasın! Nə qədər baha başa gəlse də, mən bu barədə Parise teleqram göndərəcəyəm: belə bir xəber her cür xərci ödəyir. Bu dəfə mən daha redaksiyadan töhmət almayaçağam! Burada mənim mandarin ɻen Lu barəsində buraxdığım səhəvə benzər heç bir dolaşıqlıq ola bilmez. O sehv hər halda mənim boynumdadır, hərçənd ki, mən yalançı Smerdisin<sup>2</sup> ölkəsində tələye düşüb dolaşmışdım. Məsələnin bu cəhəti qoy, heç olmazsa, mənim günahımı bir qədər azaltınsın!

Deməli, qət olundu. Suçjouya çatan kimi mən təcili suretdə teleqram vururam. Faruskiarın şərəfli adı gərək bütün Avropada gurlasın! Biz həmin stansiyaya çatana qədər yolu xarab hissəsi və teleqraf xətti də bütünlükle təmir olunub bərpa edilecekdir.

Budur, biz stolun arxasında eyloşmişik. Fulk Efrinel çalışmışdır ki, hər şeyi yaxşı düzəltsin. Qonaqlıq üçün lazıim olan təze erzaq Çarklıq stansiyasında alınmışdır. Lakin indi rus xöreklerini Çin mətbəxi evəz edir, yeməklərin hamısı Çin aşşapının rehbərliyi ilə hazırlanır. Xoşbəxtlikdən biz burada xöreyi, Çin qaydasında çöplərə yeməyəcəyik. Böyük Transasiya dəmiryolu qatarında həttə Çin xörek-ləri yeyəndə de çəngəl-bıçaqdan istifadə etməyə icazə vardır.

Mən missis Efrinelin solunda, mayor Noltis isə Fulk Efrinelin sağında oturmuşdum. Qalan qonaqlar, necə gəldi, oturublar. Ortalıqda

<sup>1</sup> İncil kitabındaki dini ofsanoya görə, İsanın öz toləbələri – əshəbləri ilə keçirdiyi sonuncu axşam yeməyi

<sup>2</sup> İran padşahı Kirin oğlu (c.e. VI əsr) – öz qardaşı torosından öldürülən. Kahin Qomata özünü öldürmiş Smerdis kimi qolomo verəndə, qatil öz qarşısını öldürdüyüni açıb deməmiş, güzli saxlamışdı.

yağlı tıko göründö qasqabaq sallayıb küsmoyi bacarmayan alman baronu da dəvət olunanlar arasındadır. Ser Frendis Travelyanın işi isə tamamilə ayrı cürdür – toy məclisinə dəvət olunana o, hətta heç görünüdə qırıp bir cavab verməmişdi.

Əvvəlcə toyuq atı və çökükburun quşu yumurtası ilə hazırlanmış duru xörəklər verdildər; sonra ince saplara ayrılmış qaranquş yuvası, qısaquruq xərcəng otindən qovurma, sarço boğazı, üstüne sous gəzdirilmiş kövrək donuz ayağı, qoyun beyni, yağda qızardılmış iynədəriləli balıq atı, köpək balığının hom yapışanlı, hom də uzanan üzgəclərindən hazırlanmış xörəklər gəldi; nəhayət, cavan qamışın öz şərəsində bişirilmiş zoğları, qəndə yatırılmış ağ suzambağı kökləri və metal çayniklərdən qızdırılmış şəsinqş şərabı ilə yeyilən bir çox qəribə və əcaib Çin yeməkləri payladılar.

Bayram məclisi çox canlı, şən və hotta demək olar ki, məhrəm şəraitdə keçirdi. Lakin çox tövəcüblü olsa da, qəribə idi ki, gənc ər və arvad bir-birlərinə azaciq da olsun diqqət yetirmir və meyil göstərmirdilər.

Bizim komik isə bu məclisda yorulmaq bilməyən zarafatçıya əvərilmişdi! Kəhna lotifələrdən tutmuş əksəriyyətin başa düşmədiyi zərb-məsəllərə və cinaslı atalar sözlərinə qədər, ağılna ne gəlir, hamisini məclisdəkilərin bədənina döşəyir və ona elə gelirdi ki, bu – müdriklik və həzircəvəblığın lap yüksək pilləsidir. Özü də o qədər sırayetidəci bir qəhqəhə ilə gülür ki, qoşulub onunla birləkde gülməmək mümkün deyildir. Komik, necə olur olsun, bir neçə kəlmə Çin sözü öyrənmək istəyirdi və Pan Sha ona izah edib başa salanda ki, "çin-çin" sağ ol deməkdir, o da hər sözün başında "çin çinləyir" və üz-gözünü çox qəribə bir şəkildə büzüşdürüb hamını güldürdü.

Sonra növbə mahnilara – fransız, rus və Çin mahnilarına gəlib çatdı. Pan Sha öz dilində "Şanq-Tuo-Çinq", yaxud "Xəyal mahnısı"ni oxuyurdu, bu axırından mən onu başa düşdüm ki, "şaftalı çiçəyi ayın üçgününlündə, nar ağacının çiçəyi isə ayın beşgününlündə xüsusi yaxşı ətir saçır".

Bayram məclisi gecəyarısı qurtardı. Biz öz yerlərimizə qayıtdıq və o saat uzanıb yatdıq. Elə yatmışdı ki, Suçjoudan əvvəlki stansiyaların adları bir-bir ucadan elan ediləndə belə, bizlərdən heç kəs eitməmişdi.

Dəmiryol Nanşan dağlarının şərq eteklərini hərlənib qırxinci paraleldən aşağı endikcə, bu yerlərin görkəmi də tədriclə dəyişir. Səhra yavaş-yavaş gözdən itir, qəsəbələrin sayı getdikcə çoxalır, əhalinin sixlığı artır. Ümidsiz, bərəkətsiz və cansıxıcı qum sehralarını yaşıl düzənləklər əvəz edir, tez-tez düyü tarlalarına təsadüf olunur. Ətraf dağlardan bu yerə coşqun bulaqlar və sulu çaylar axıb gəlir. Qaraqum sehrasının kedərlə və yeknəsəq mənzərəsindən və cansıxıcı Qobi qumlarından sonra təbiətdəki bu dəyişikliyə biz yalnız sevinə bilərik! Yolun Pamir dağları eteklərindən keçən kiçik bir hissəsi istisna edilsə, demək olar ki, Xəzər denizindən başlayaraq sehranı yalnız sehra əvəz etmişdir. İndi isə Böyük Transasiya dəmiryolu qatarı, Pekine yaxınlaşdıqca, üfüqlərindəki uzaq dağların silsiləsi güclü seçilən gözəl təbii mənzərəli vadilərdən keçəcəkdir. İndi siz Çin məmələkətinə ipək arakəsməli və çini vazah esil Çin torpağına – geniş Qansu əyalətinin orazisində daxil olmusunuz!

Üç gündən sonra biz axırıncı stansiyaya çatacaqıq, təkerlər üzərində həyata almış məmən kimi qəzet müxbiri, əlbəttə, belə bir səyahətin uzunluğundan və ya əziyətindən şikayətlənə bilməz. Burada deyinib şikayətlənmək daha çox, əlbəttə, yesiyan içinde qapanıb qalmış Kinkoya və onu Peñinde Şə-Xua küçəsində sobirsızlıklı gözleyən gözəl Zinka Klorka yaraşar.

Suçjou stansiyasında biz iki saat dayanırıq. Hər şeydən əvvəl mən teleqraf kontورuna qaçıram. Hörmətci Pan Sha dil məsələsində mənə vasitəçi olmağa məmənliyətə razı olur. Teleqrafçı bize xəbər verir ki, dəmiryol xəttindəki dirəklər qaldırılıb sahmana salınmışdır və tacili teleqramlar gecikdirilmədən verilir.

Mən elə o saat "XX əsr"ə belə bir teleqram göndərirom:

SUÇJOU, 25 MAY, GÜNORTADAN SONRA SAAT 2.25 DƏQİQƏ

Çərçenla Çarklıq arasında qatar məşhur quldur Ki Tszanın quldur dəstəsinin basqınına mərzə qaldı. Sərnişinlər hücumu dəf etdi-lər. Çin imperatorunun xəzinəsi xilas edilmişdir. Hər iki tərəfdən ölenlər və yaralananlar vardır. Quldurların ataməni, Böyük Transasiya xətti idarəsinin direktorlarından biri olan qoçaq mongol, Farus-kiar tərəfindən öldürülmüşdür. Onun igidliyi hamını heyran etmişdir.

Suçjouya tamaşa etmek üçün iki saat, əlbəttə, azdır.

Türküstanda bız indiyə qədər bir-birinin yanında iki köhnə və təzə şəhər görmüdüd. Çinde isə, Pan Şəounun mənə dediyinə görə, şəhərlərin çoxu, məsələn, Pekin, bir-birinin içində iki, üç və hətta dörd şəhərdən ibarətdir.

Burada da belədir: Tayçjou – bayır, Sucjou isə – içəri şəhərdir. Bizi hər şeydən artıq heyratlondıran o oldu ki, bu şəhərlərin hər ikisi dağılmış və xaraba kimi görünür. Hər yerdə yanğın izləri, yarı-dağılmış məbədlər və evlər, yiğidirilmiş qır-qırıntı yiğinları var. Bu kədərləi izlər ötən zəmanədən yox, müharibədən qalmışdır. Sucjou müharibə vaxtı dəfələrlə əldən-ələ keçmişdir, – gah şəhərə müsəlmanlar hücum edib girmiş, gah da çinlilər onu geri almışlar və bu vəhşicəsinə mübarizə hər dəfə şəhərdəki binaların dağıdılması, sakınların rəhmsizcəsinə döyülib əzilməsi ilə başa çatmışdır.

Suçjouda səyyahların diqqətini cəlb edən görmeli bir yer var: Büyük Çin səddi məhz həmin yerə qədər gelib çatır.

Bu məşhur sədd cənub-şərqə, Lancjouya tərəf enəndən sonra yenə də şimal-şərqə tərəf burulur. Pekindən şimalda olan Qansu, Şensi və Çjili vilayətlərini dövrəyə alır. Lakin səddin bu yeri yalnız, bir o qədər də yüksək olmayan torpaq bənddən və bir neçə yarıdağılmış bürclərdən ibarətdir. Əgər mən öz əhatə dairəsinə görə bütün on yeni möhkəmləndirilmiş bənd və qala tikintilərindən üstün olan bu nəhəng səddin qurtaracağındakı axırıncı nöqtəyə baxmasayıdım, bir müxbir kimi öhdəmə düşən vəzifəyə laqeyd yanaşmış olardım.

– İndi bu Büyük Çin səddinin bir faydası varmı? – deyə mayor Noltis məndən soruşdu.

– Çinlilər üçün bir faydası olub-olmadığını bilmirəm, – cavab verdim, – lakin siyasi natiqlər üçün şübhəsiz ki, böyük faydası vardır. Onlar hər işdə, xüsusən ticarət müqavilələri müzakirə olunanda, Çin səddindən bir müqayisə vasitəsi kimi istifadə edirlər. Əgər bu Çin səddi olmasayıdı, bizim dəbdəbəli qanunvericilik nitqlərimizdən daha nə qalardı?

## İYİRMİ ÜÇÜNCÜ FƏSİL

Gecə çox pis keçdi. Hələ axşamdan tutulub yaşıł-boz rəngə çalan qırmızı göyün üzü, tufan olacağının bildirirdi. Hava çox bürküllü, kesif və elektrikli idi. Nehayət, tufan qopdu – özü de komikin dediyi kimi “lap yaxşıca tutdu”; tufanın birdən-birə başlanmasıన görən cənab Katerna, fırsatı əldən vermeyib bele bir qeyd etdi ki, əgər “Freyşüts”<sup>1</sup> əsərinin ikinci pərdesindəki ov sehnəsi nəzərə alınmazsa, bu tufan qədər öz rolunu vaxtında oynayan ikinci bir ifaçı hələ görməmişdir. Doğrudan da belə idi, qatar, səsi dağlarda aramsız qulaqbatarıcı eks-səda verən göy gurultuları altında gözqamaşdırıcı ildirimlərə tərəf gedirdi. Bir neçə dəfə mənə elə goldı ki, bizi ildirim vuracaqdır, lakin ildirim hər dəfə metal relslər qəbul edir və cərəyanı yerə keçirib vəqonları zərbədən xilas edirdi. Bu çox gözel və eyni zamanda çox müdhiş bir mənzərə idi: fezanı kosıbdoğrayan bu od dilimlərini yağış söndüre bilməz! Qatarımız Şandan, Yunçan, Uvey, Qulan stansiyalarının yanından keçəndə bizim lokomotivin çıxardığı zil fit sesləri də bu ardi-arası kəsilməyen göy gurultularına qarışırıdı.

Bu tufanlı gecənin mərhəməti sayəsində mən Kinko ilə görüşüb, Sucjouda aldığı ərzəyi ona vere bildim və özü də bir neçə dəqiqə səhbət etdim. Mən Kinkonun olduğu vəqona girən kimi o məndən soruşdu:

– Biz Pekinə sabah yox, birisi gün çatacağıq, elə deyilmə, cənab Bombarnak?

– Eledir, Kinko, əgər özgə bir hadisə üz verməsə, birisi gün çatacağıq.

– Eh! Mən gecikməyimizdən qorxmuram. Məni qorxudan özgə şeydir: qorxdığum odur ki, axı bu yesişi Pekin və zgazalında düşürəndən sonra elə o saat götürüb Şa-Xua küçəsinə aparmayacaqlar.

– Eybi yoxdur, Kinko, xanım Zinka Klork, yəqin ki, özü və zgazala gələcəkdir.

– Yox, cənab Bombarnak, o, və zgazala gelməyəcəkdir, mən özüm ondan xahiş etmişəm ki, gəlməsin.

<sup>1</sup> “Freyşüts” (“Azad atıcı”) – alman bestəkarı Kral Mari Veberin möşhur operası

– Nə üçün?

– Onun üçün ki, qadınlar, özünü bilirsiniz, çox həssas olurlar, hər şey onlara təsir edir. Yeşiyi görəndən sonra istəyəcək ki, bu yeşiyin hansı vəqonda getirildiyini də bilsin, vəqona baxsin; yeşiyi evə aparmağa o qədər tələsəcək ki, hamida şübhə oyadacaqdır... Beləliklə, o özündən asılı olmayıraq, məni də, özünü də ələ verə bilər.

– Siz haqlımız, Kinko.

– Həm də biz Pekinə axşam çatacağıq, artıq qaranlıq düşmüş olacaqdır, buna görə də yüklerin verilməsini sabahı günə keçirəcəkdir...

– Mümkündür.

– Elə buna görə də, cənab Bombarnak, əgər mən sizin lütfkarlığınızdan sui-istifadə etmiş olmaramsa, mənə bir kiçicik xidmət göstərməyi sizdən xahiş edəcəyəm.

– Na barədə, Kinko?

– O barədə ki, yesik düşürdülüb yola salınanda, gözlənilməz hadisə baş vermasın deyə, siz özünü xeyirxahlıq edib hər işə diqqət yetirəsiniz.

– Yaxşı, Kinko, mən bunu sizə vəd edirəm. Axi doğrudan da, bu güzgü çox kövrək malldr və onunla çox incə davranışlığı tələb edir. Mən yeşiyin düşürdülməsinə və göndərilməsinə diqqət yetirərəm, əgər istəsəniz, lap Şə-Xua küçəsinə qədər müşayiət də edərəm.

– Daha orasını sizdən xahiş etməyə, düzü, cəsarət etmədim, cənab Bombarnak.

– Nahaq yere, Kinko. Mən sizin dostunuzam, dostdan isə heç nəyi utanıb gizlətməzələr. Həm də xanım Zinka Klorkla tanış olmağım mənə çox xoş olar. Onun bu qiymətli yeşiyi almaq haqqında qəbzlərə necə imza atacağını mən özüm görmək istəyirəm, yeşiyin qapığını açmaqda da ona kömək edərəm...

– Yeşiyin qapığını açmaq nəyə lazımdır, cənab Bombarnak? Bəs siyirmə qapı nə üçündür? Şeytan balası kiçik qutudan çıxan kimi, elə mən özüm siyirməni çekib yeşikdən çıxacağam...

Göy gurultusunun qorxunc səsi bizim bu söhbəti yarımqıq kəsir. Mənə elə gəlir ki, havanın titrəməsi indice bizim qatarı vurub rəlsdən çıxarıcaqdır. Mən rumından ayrılib öz vəqonuma qayıdırıam.

Mayın 26-da sohər saat yeddi də biz gelib Lançjou vağzalında dayandıq. Qatar burada yalnız üç saat dayanacaqdır! Quldurların başqınının nəticəsində burada dayanacağı vaxtı azaldılmışdı. İndi ki belədir, onda təlesin, mayor Noltis, tez olun, yiğisin, Pan Sha, siz də ər-arvard Katernalar, əlli tərponin! Tez yola çıxın, biz vaxtı itirə bilmerik!

Lakin biz elə vağzaldan çıxırdıq ki, həmin dəqiqə qorxunc, heybotlı, zorba və ciddi görkəmlə bir şəxs yolumuzu kəsdi. Bu adam Lançjounun valisi idi. Əynində ağ və sarı ipəkdən xalatı vardi, belinə parlaq kəmərbəndi olan enli qurşaq bağlamışdı, əlinde yelpazəsi, ciyinində, dəha çox manola<sup>1</sup> üçün münasib görürlə biləcək qara lebbadesi vardi. Onu bir neçə mandarin müşayiət edir, çinlilər isə hər iki yumruqlarını bir yerde qabağa uzadır və ona altdan yuxarı baş əyirdilər.

Lakin axı bu məmər nə üçün buraya təşrif getirmişdir? Yoxsa Çin rəsmiyəti yenidən işə düşəcəkdi? Bəlkə də, sərnişinləri və yükleri yenidən yoxlamağa başlayacaqlar? Onda Kinkonun hali necə olar? Mən isə zənn edirdim ki, dəha o, təhlükədən uzaqdır...

Yox, narahatlığa ehtiyac yoxdur. Belə hiss olunur ki, bu iş Səma Oğlunun xəzinəsi ilə əlaqədar olan bir məsələdir. Vali və onun möviyyəti platformaya çıxır, hər yeri bağlı və möhürülə olan qiymətli vəqonun yanında dayanır, hörmət və heyrolə vəqona qalxırlar; onların bu vəziyyətdə keçirdikləri hiss, çinlilərin hətta Çin məmlekətində içi milyonlarla dolu pul sandığının qarşısında keçirdikləri hissindən eynidir.

Mən valinin bu gəlişinin nə demək olduğunu və bizim sərnişinlərə dəxli olub-olmadığını Popovdan soruşub öyrənirəm. Popov məni sakitləşdirib deyir:

– Valinin bu gəlişinin sərnişinlərə qətiyyən doxlu yoxdur. Pekindən telegram alınıb, xəzinənin gəlib çıxması barədə məlumat istəyirlər. Vali sərəncamı yerinə yetirmişdir və indi cavab gözləyir: vəqonu Pekinəmi göndərsin, yoxsa müvəqqəti olaraq Lançjouda saxlasın?

– Bu məsələ bizi gecikdirməz ki?

– Zənnimcə, yox!

<sup>1</sup> İspaniyada dorzi, satıcı vo s. işleyən şohorlu qız (Fransada onlara grizet deyirlər).

— Elə isə, biz şəhərə dəyək, — mən öz yol yoldaşlarımı müraciət edirəm.

İmperator xəzinəsi məsələsinin necə həll olunacağına bize qeytiyyən dəxli yoxdur. Bu, ən çox, Faruskiarı maraqlandırır. Bir az dərin-dən fikirləşəndə, bu məsələnin heç ona da aidiyyəti yoxdur — və onu ister qatardan açınlar, ister açmasınlar, ister getsin, ister burada qalsın, onun nəyinə lazımdır? Lakin Faruskiar öz narahatlığını gizlədə bilmir, Qangir nə isə qayğılıdır, monqollar da pərtdirler. Onlar bir-birilə piçildəşir və yerli hakimiyət nümayəndələrinə də kinli nəzərlə baxırlar.

Faruskiarin qəhrəmanlığı barədə elə oradaca valiye xəbər verirlər, — qatara basqını necə dəf etdiyini və beleliklə də neinki Boqdixanın xəzinəsinə xilas etdiyini, habelə bütün ölkəni dəhşətli quldur Ki Tszanın əlindən xilas etdiyini danışırlar. Vali bizim qəhrəmana müraciət edib təşəkkürünü bildirir, onun qoçaqlığını tərifləyərək hiss etdirir ki, Səma Oğlu bu cür xidməti mükafatsız qoymaz. Məmərun bu təmtəraqlı və ibarəli nitqini Pan Şao cəld bize tərcümə edir.

Böyük Transasiya Dəmiryolu İdarəsinin direktoru özünəməxsus adı bir sakitlik və təmkinlə bu tərifləri dinləyir, bununla belə onda bir səbirsizlik də hiss olunur. Bəlkə, o özünü hər cür tərif və mükafatdan yuxarı hesab edir və belə yüksəkdən gələn uca tərifləri də vecinə alır? Bu onun tekəbbürlü monqol təbiətindən doğan bir hal deyildirmi?

Nəhayət, biz vağzal meydanına çıxırıq. Lançjouya öteri və tələsik tamaşa etmiş olsam da, aldığım təssərət çox aydınındır.

Əvvələn, onu deyim ki, burada da şəhər ikidir — içəri şəhər və bayır şəhər. Amma bu şəhərdə heç bir dağıntı və xarabalıq yoxdur. Şəhərdə adam çoxdur, əhalı çalışqandır, işgüzarıdır, dəmiryolunun sayəsində buraya gəlib-gedən xaricilərə də öyrəşiblər və hər şeyə maraq göstərib onların zəhləsini aparmırlar. Geniş məhəllələr şəhərin bu yerində eni, demək olar ki, iki kilometrə çatan Xuanxe çayının sağ sahilindədir. Xuanxe — Sarı çaydır, bu məşhur Sarı çay dörd min beş yüz kilometr uzunluğundadır və öz gilli sularını Çjiliysk körəzəsinin dərinliyinə axıdır. — Bizim baron, gərək ki, bu Xuanxe çayının mənsəbində, Tyan-tsizin yaxınlığında, ləkoqama gedən paroxoda minməlidir, elə deyilmə? — mayor Noltis mondən soruşur.

— Bəli, məhz orada minməlidir, — cavab verirəm.

— O, paroxoda çatmayacaqdır, — cənab Katerina qeyd edir.

— Əger özünü suya atıb ardınca üzməsə, — onun sözüne qüvvət verirəm.

— Həm də balta kimi dənizin dibinə getməsə... — komik əlavə edir.

— Axı o, çata da bilər, — mayor Noltis dillənir. — Əgər biz yolun qalan hissəsini gecikmədən gəde bilsək, ayın iyirmi üçündə səhər saat altıda Tyantszində olacaqıq. Paroxod isə saat on birde yola düşür.

— İstər paroxoda çatsın, ister çatmasın, bu onun öz işidir — cavab verirəm, — biz isə, dostlar, gəzintimizi davam etdirək.

Biz sahile çıxırıq, bu yerde Sarı çayın üzərindən ponton köprü salınmışdır. Çayın sürətli axınından köprü dalğalar üzərindəki kiçik gəmi kimi yırğalanır. Cesaret edib körpünün yırğalanan döşəməsi üzərine çıxməq istəyən xanım Katernanın o saat başı gicəlləndi və bənizi qaçıdı...

— Karolina!.. Karolina!.. — deyə onun əri şikayətli səslə qışkırdı.

— Deniz xəstəliyi tutarsan! Qayıt! Özünə gel!..

Xanım Katerina “özünə gelir” və biz bütün şəhərin üzərində yüksələn dağın başındaki məbədə tərəf dırmanırıq. Biz eyni zamanda — əlbəttə, kənardan, — böyük sənaye müəssisələrini — top zavodunu və silah fabrikini gördük. Bu müəssisələrdə yalnız çinlilər xidmət edirlər. Biz həmçinin valinin evinin yanında gözəl bir bağın içində keçdik. Bağ çox qəsəng idi: hər yerdə köşklər, köpürlər, hovuzlar və Çin vazaları şəklində darvazalar var idi. Bağın içində, ağacdən və kölgəlikdən daha çox pavilyon və kənarları girdə qatlanmış taxtапuşlar göründürdü. Bir qədər aralıda isə Böyük Çin səddi qalıqları arasında salınmış kərpic döşənmüş xiyabanlar uzanırdı.

Saat ona on dəqiqə qalmış, biz tamamile yorulub əldən düşmüş halda vağzala qayıtdıq. Dözləməz istidən və bürküdən əynimizdəki palta bedənimizə yapışmışdı.

Mən əvvəlcə, qatar bir nəzər saldım. İçində xəzinə olan və qon öz yerində idи, qatarın axırında, sonuncu və qabağa bağlanmış, çinli əsgərlərin nəzarəti altında idи.

Valinin gözlədiyi cavab teleqramı alınmışdı: emr olunmuşdu ki, yuxarıda adı çəkilən və qon Pekinə göndərilib, içindəki xəzinə maliyyə nazirinə tevhil verilsin.

Bəs möhtərəm Faruskiar hardadır? Nə isə heç gözüme deymir. Olmaya, bizi tərk etmişdir?..

Yox. Odur, meydançada dayanmışdır, monqollar da elə indicə öz vaqonlarına keçdilər. Fulk Efrinə də şəhərdən qayıtmışdır. Qoltığunda içi "Strong Bulbul ve K°" ticarət evinin buraxıldığı məhsulların nümunələri ilə dolu portfel vardır. Belə fərz etmək olar ki, o bu şəhərdə fürsət tapıb bazı işləri öz yoluna qoymuşdur. Missis Efrinə də qayıtmışdır. Ola bilsin ki, o da Lançjouda müəyyən miqdardan saç ala bilmışdır. Lakin onlar vağzala ayrılıqda geldilər, öz yerlərində oturdular və özlərini elə aparırdılar ki, guya bu adamlar heç bir-biri ilə tanış da deyildirlər.

Qalan sərnişinlərin hamısı – çinlilərdir; onların çoxu Pekinə gedir, qalanları isə Sian, Tunquan, Şansyan, Tayuan kimi aralıq stansiyalara bilet alanlardır. Qatarda təxminən yüze qədər sərnişin olmalıdır. Mənim nömrələrimin hamısı öz yerindədir. Əvvəl də on üç idi, indi də on üçdür! Yaxşı ki, mən mövhumatçı deyiləm!

Sonuncu zəng vurulanda biz meydançada dayanmışdıq. Cənab Katerma öz arvadından soruştu ki, Lançjouda ona ən çox maraqlı görünən ne idi.

– Ən çox maraqlı görünəni soruştursan, Adolf? Ağaclarда və divarlarda asılmış, içində quş müqəvvaları olan böyük qəfəslər çox maraqlı idi. Amma müqəvvalar ne isə çox qoribə görünürdülər...

– Onlar doğrudan da qoribədlər, xanım Katerma, – Pan São cavab verdi, – bunlar danışmağı bacaran quşlar imişlər...

– Deməli, onlar tutuquşu imişlər?

– Xeyr, o quşlar canılərin kəllələridir...

– Bu ki dəhşətdir! – deyə aktrisa əllərini yanlara açdı.

– Nə etmək olar, Karolina, – cənab Katerma nəsihətamız bir şəkildə qeyd etdi, – bu ölkənin adəti belədir.

## İYİRMİ DÖRDÜNCÜ FƏSİL

Lançjoudan çıxandan sonra yol çox yaxşı becərilmiş, çayların suyu ilə bol-bol suvarılmış yerlə gedir, lakin bura, eyni zamanda, çox təpəlik olduğuna görə yol tez-tez burulmalı və müxtəlif mançelərin yan-yorasından hərlənib keçməlidir. Burada tez-tez mühəndis qurğularına – böyük və kiçik körpülərə rast gəlirik; bunların da

çoxu taxtadandır, taxta körpüler, qatarın ağırlığı altında əyiləndə sərnişinin qorxudan bənizi qaçı. Görək unudulmasın ki, biz artıq Səma İmperiyasındayıq, burada hətta dəmiryol qəzası qurbanlarının sayı bir neçə mine çatsayı, bu rəqəm dörd yüz milyonluq əhaliyə görə çox cüzi bir faizi təşkil edərdir.

– Həm de ki, – Pan São izah edir, – Səma Oğlu özü heç bir zaman dəmiryolu ilə getmir.

– Bu onun üçün daha yaxşıdır!

Keçdiyimiz yerin kiçik bir hissəsində dəmiryolu Büyük Çin səddinin lap yaxınlığı ilə gedir və səddin döngələrini eynilə tekrar edir. Bir zamanlar Çin məmlekəti ilə Mongolustan sərhədində ucalılmış bu nəhəng süni sədden, indi yalnız bünövrəsini təşkil edən böyük qranit və qırmızı kvars süxuru parçaları, bəzi yerlərində kerpicdən tikilmiş və eyni hündürlükde olmayan açıq qala eyvanları, paslanmış və mamır basmış qədim toplar, həmçinin bəzi yerlərində dilikləri salamat qalmış dördkünc gözətçi bürcələri vardır. Bu nəhəng səddin divarları baxdıqca uzanıb gedir, gah dağlara dırmanıb buludlara toxunur, gah aşağıya enib dərələrdən keçir, eylilər, düzəllər, burulur və üsfübüñ ən uzaq dərinliyində gözdən itir.

Axşam saat altıda qatarımız Tyanşa stansiyasında yarım saat dayanır. Burada mən yalnız bir neçə uca məbəd gördüm. Saat onda biz Sian stansiyasına çatdıq və qırıq beş dəqiqə orada dayandıq. Lakin qaranlıq düşmüşdü, mən heç nəyi aydın görə bilmədim.

Dayandığımız bu yerdə Şansyan şəhərinə qədərki üç yüz kilometrik məsafəni bir gecəyə getdik.

Zənnimcə, londonlular Şansyan şəhərində özlərini lap evlərində olduğu kimi hiss edərdilər. Belə hesab etmək olar ki, bu şəhər missis Efrinə də məhz bu cür bir təəssürat əməle göttirmişdir. Doğrudur, burada nə ağlaşımaz dərəcədə basıraq olan, xeyli piyadanın və miniyin toplantı Strend küçəsi<sup>1</sup>, nə də yedəklərin və buxar gəmilərinin cərgələndiyi Temza çayı yoxdur. Bəli, bunların heç biri burda yoxdur! Lakin burda ayrı bir şey vardır: biz burda o qədər six və keçilməz bir dumana düşdük ki, göz gözü görmürdü, ətrafdı heç bir məbəd və ev də görünmürdü; bu – əsil Britaniya duməni idi!

<sup>1</sup> Londonun mərkəzi küçələrindən biri.

Duman bütün günü çekilmədi, bu da qatarın hərəketinə az çətinlik törətmirdi. Lakin çinli maşinistlər öz işlərini yaxşı bilirlər. Onların diqqəti, səyi və səriştəsi Qərbi Avropa dəmiryolları maşinistlərinə nümunə göstərile biler.

Bu dumanın ucundan, mənim verəcəyim müxbir xəberlerimin nə qədəri batdı! Tyantszinə yaxınlaşanda bizimki doğrudan da getirmədi! Dəmiryoluñ hərləniñ keçdiyi bu yerlərdə, bir dənə də olsun, nə uçurum, nə dərə görə bildim. Göz gözü görməyən qaranlıq içində biz iki yüz otuz kilometr yol getdik və axşam saat onda Tayyuán adlı böyük stansiyaya çatdıq.

Günümüz çox dilkor keçdi!

Axşamtərəfi duman çəkildi, lakin biz gözümüzü açıb, azacıq şadlanmağa macal tapmamış, gecə düşdü, özü də zülmət gecə!

Mən vağzala çıxıb bufetdən bir neçə qutab və bir şüşə şərab alıram. Kinkonun yanına sonuncu görüşə getmək fikrindəyəm. Onun sağlığına və qəşəng rumin qızı ilə gelecek xoşbəxtliyinin sağlığını içirik. Kinko bu yolu xəlvəti başa vurur, mən bunu bilirom, amma qorx ki, Böyük Transasiya dəmiryoluñ kampaniyası bundan xəber tutu... Yox, xəber tutmaz!..

Faruskiar və Qangir platformada əda ilə gəzinirlər. Lakin bu dəfə qiymətli xəzinə olan vəqon yox, qatarın baş tərəfindəki yüksək vəqonu onların diqqətini daha çox cəlb edir. Nə isə onlar bu vəqona xüsusi bir maraqla baxırlar.

Bəlkə, onlar Kinko barəsində xəber tutub şübhəleniblər?.. Yox, bu ola bilməz. Aha! Onlar maşinist və ocaqçıya, elə indice qatarı qəbul etmiş iki gənc çinliyə diqqət edirlər. Bəlkə, imperator xəzinəsinin daşınması və yüze qəder sərnişinin həyatı tapşırılan adamlar cənab Faruskiar maraqlandırır?

Qatarın yola düşməsi üçün siqnal verilir. Düz gecəyarısı biz Tayyuán stansiyasını tərk edirik.

Dediym kimi gecə çox qaranlıqdır, – nə Ay var, nə də ulduz. Gökün aşağı qatlarında bulud topaları cəmlənir.

Yük vəqonuna keçmək mənim üçün asan olacaqdır. Heç kəs məni görməyəcəkdir. Həm də mən bu on iki günlük səyahətimiz ərzində Kinkonun yanına bir o qədər da tez-tez getməmişəm...

Bu zaman Popov məni fikirdən ayırir:

– Siz hələ yatmadınız, cənab Bombarnak?

– Hazırlaşırıam. Dumana görə bütün günü ağır havalı vəqonda oturmali olduq. Bir qədər temiz hava almaq istedim. Bəs o biri dayanacaq harada olacaq?

– Şouyanda. Oraya çatmamış – kiçik bir ayric vədir, Nankin xətti həmin yerden ayrırlar.

– Geçəniz xeyrə qalsın, cənab Popov.

– Xeyrə qarşı, cənab Bombarnak!

Budur, mən yenə də təkəm.

Ağlıma gelib ki, bütün qatarı bir də gəzib hərənlərim. Bir dəqiqəliyə içinde xəzinə olan vəqonun meydançasında dayanıram. Çinli jan-darmarlardan başqa, qatarda olan sərnişinlərin hamısı sonuncu yuxularını görürələr, əlbəttə, bu onların Böyük Transasiya dəmiryolundakı son yuxularıdır.

Geri qayıdırıam. İndi, deyəsən, daha Popov da xidmət şöbəsi adlandırılaraq öz daxmasına çəkilib bərk yatmışdır.

Yük vəqonunun qapısını aralayıram, içəri keçirəm və ehmalca böğazımı arıtlayıb öskürür, gəldiyimi Kinkoya xəber verirəm.

Yeşiyin siyirmə qapısı çəkilir, kiçik lampa yanır.

Qutab və şorabın əvəzinə xeyli təşəkkür alıram və əvvəlcədən nəzərdə tutduğum kimi, mənim bu qəşəng ruminimlə birlikdə Zinka Klorkun sağlığına içirəm. Sabah mən onunla mütləq tanış olacağam.

Saat bire on dəqiqə qəhr. On dəqiqədən sonra biz ayrici keçəcəyik. Nankin dəmiryoluñ xəttini həle yenicə çəkməye başlamışlar. Yolun beş və ya altı kilometri çəkilmiş və dərəyə çatan yerde yarımcıq qalmışdır, indi orada körpü tikilir, Pan São mənə demisi ki, Cju tərəsində tikilən həmin körpü böyük bir qurğu olacaqdır. Çin mühəndisləri hələlik yalnız köprünün yüz fut hündürlükdeki dayaq sütunlarını qaldırmışlar. Nankin xəttinin Böyük Transasiya xətti ilə bitişdiyi yerde qatarların yeni xəttə keçirilməsinə imkan verən yolayıcı da qoyulmuşdur. Yeni xətti üç-dörd aydan sonra çəkib qurtarmaq fikrindədirler.

Qatar stansiyaya çatıb dayanan zaman, yük vəqonunda qəflətən tutulmayım deyə mən Kinko ilə vidalaşırıam. Qapiya tərəf gedirəm və birdən bayır meydandan ayaq səsləri eşidirəm.

– Özünüzü gözləyin, Kinko! – alçaq səsli xəbərdarlıq edirəm.

Lampa o saat sönür, ikimiz də yerimizdə donub qalrıq. Mən sehv etməmişəm – kim isə vəqona girmek istəyir,

- Siyirməni, unutma, çək, - yenə də ona xəberdarlıq edirəm.  
Yəşik bağlanır. Qaranlıqda indi mən təkəm. Fikirləşirəm ki,  
albəttə, bu adam Popovdur, ondan başqa kim ola bilər. Bəs o məni  
burada görəsə, nə düşünər?

Mən ilk dəfə gənc ruminin yanına gələndə, həmin bu tayların  
arasında gizlənməli olmuşdum. Nə eybi var, bir dəfə də gizlənərəm!  
Popov lap fənər işığında da məni Fulk Efrinelin yesikləri arasından  
tapa bilməz.

Lakin bu gələn Popov deyildir. O, fənərsiz yüksək vaqonuna girməz.  
Paho! Onlar bir neçə nəfərdir! Budur, vaqonun içindən keçirlər,  
qapını açırlar, qabaq meydançaya çıxırlar...

Bunlar sərnişinlərdir, şübhə etməmək olar, lakin gecənin bu vaxtında  
onların burada nə işləri var?

Gərək öyrənəm. Əgər hissiyyatım məni aldatırsa, deyəsən,  
bunların bir kələyi var...

Vaqonun qabaq tərəfinə yaxınlaşıram, qulaq asıram. Qatarın  
gurultusuna baxmayaraq, onların səsi çox aydınca eşidilir.

Lənətə geləsən kor şeytan! Bu Faruskiardır ki... özü də Qangirle  
rusca danışır. Beli, odur, o özüdür, səhv etmirəm!.. Dörd nəfər  
monqol da onun yanındadır... Burada onlara nə lazımdır? Onlar ten-  
derin qabağındakı bu meydançaya nə üçün toplaşmışlar? Onlar nə  
barədə məsləhətləşirler?

Bu saat öyrənəcəyəm. Onların danışıdıği sözlərin, demək olar  
ki, hamisini eşidirəm.

- Yolayricına tezmi çatacağıq?
- Bir neçə dəqiqədən sonra.
- Ayrıntıyanında Kardekin dayanıb gözlədiyinə də əmin olmaq  
mümkündürmü?

- Əlbəttə, biz o cür şərtləşmişik.  
Şərtləşmişik? Nə barədə, kimin? Bu Kardek deyilən kimdir?  
Söhbət davam edir:

- Onun siqnalı görünənə qədər gözləmək lazımdır, - Faruskiar  
bildirir.

- Yaşıl işığı deyirsiniz? - Qangir soruşur.
- Beli, yaşıl işiq görünəsə, bu o deməkdir ki, ayrıca o biri yola  
keçirilmişdir.

Bəlkə, mən sərsəmləyirəm, başıma hava gəlib? Bəlkə, yatmışam,  
yuxu görürəm? Onlar hansı ayrıcdan danışırlar?

Yarım dəqiqə də keçir. Fikrimi cəmləyirəm. Tez Popova xəbor  
vermək lazımdır.

İstədim qapiya tərəf qaçam, lakin Qangirin dediyi sözləri eşidib  
dayandım:

- Siqnal verildi!.. Budur, yaşıl siqnal görünür!

- Deməli, qatar Nankin xəttinə keçəcəkdir, - Faruskiar onun  
sözlərini təsdiq etdi.

Nankin xəttinə keçəcəkdir!.. Onda biz hamımız məhv olarıq ki!..  
Üstündən körpü tikişen Cju dərəsi beş kilometrlikdədir. Deməli,  
bizim qatar birbaşa uçuruma gedir...

Beli, mayor Noltisin şübhələri əbəs deyilmiş! O bu əzəmətli  
Faruskiar haqqında sohv etməmişdi! Böyük Transasiya Domiriyolu  
İdarəsinin bu direktoru - fürsət gözləmək və qəfəli zərbe hazırlamaq  
məqsədi ilə kampaniyanın qılığına girib etibarını qazanmış qəddar  
bir canidir. Çin imperatorunun milyonları üfüqədə görünəndə onun  
əlinə də fürsət düşmüşdür. Faruskiar Səma Oğlunun xəzinəsini Ki  
Tszanın quldur dəstəsindən yalnız ona görə müdafiə edirmiş ki, özü  
də bu ova susayıbmış. Quldurların qatara basqını onun cinayətkar  
planlarını pozurmuş. Bax elə buna görə də o, iğidliklə vuruşmuş!  
Elə buna görə də o, cəsaret edib öz həyatını tehlükəyə atır və özünü  
bir qəhrəman kimi aparırmış! Amma sən, zavallı Klodius, yenə də  
əsil qanız və axmaq vəziyyətində qaldın! Yenə də sarsaq yerinə  
qoyulduñ, əvvəl düşmüş olduğun lehməyə bir də girdin... Bütün  
bunlardan sonra sənə bircə ad yaraşır: uzunqulaq! Vəssalam!..

İndi, hər şeydən əvvəl, bu canilərə mane olmaq lazımdır ki, öz  
xəbis niyyətlərini həyata keçirə bilməsinlər. Sürtələ, birbaşa, yarımcıq  
qalmış körpüyü tərəf gedən qatarı xilas etmək lazımdır. Səmisişləri  
bu dəhşətli felakətdən qurtarmaq lazımdır. Canilərin elə keçirə  
mək istədikləri xəzinə mənim heç vecimə də golmir, tüpürüm ona,  
mənim gözündə indi onun heç köhnə bir müxbir yazılı qədər də qiyim  
tehlükə qarşısındadır!..

Popovun yanına qaçmaq istəyirəm - yerimdən tərəpənə bilmirəm.  
Ayaqlarına elə bil qurğuşun doldurublar. Başum da ağırlaşmışdır.

Doğrudanmı biz uçuruma yuvarlanırıq. Bəlkə, mən doğrudan da ağımı itirirəm? Axi bu necə olacaqdır: Faruskiar və onun əlaltıları da qatardadırlar, deməli, onlar da bizimlə birlikdə məhv olacaqlar...

Bu zaman parovoz tərəfdən qışkırtı eşidilir, öldürülən adamın qışkırtısı... Heç şübhə ola bilməz! Maşinisti və ocaqını öldürmişlər... Budur, hiss edirəm, qatar sürətini azaldır.

İndi har şey mənə ayındır: quldurlardan biri lokomotivi idarə etməyi bacarı. Qatın sürətinin azaldılması onların hamisəna fəlakətdən əvvəl qatardan yera tullanıb qaçmağa imkan verəcəkdir.

Nəhayət, mən özümü elə alıb, donub qaldığım yerdən terpənirəm. Sərxos kimi aşa-aşa birtəhər özümü Kinkonun yesiyinə çatdırıram və baş vermiş ehvalatı bir necə kəlmə ilə ona xəbər verirəm.

— Biz məhv olduq! — dəhşət içində qışkıriram.

— Bəlkə də, məhv olmadıq, — deyə Kinko cavab verir və mən hələ özümə galxməmiş, yeşidən çıxıb qaçanın bayırı qaçırlar, cəld atılıb tenderin üstünə çıxır.

— Gelin! Bura gəlin! Tez bura gəlin! — o qışkırir.

Heç yadında deyildir ki, bu necə oldu, lakin onu bilirom, bir necə saniyədən sonra mən Kinko ilə birlikdə parovoz budkasında idim. Ayaqlarımız döşəməye tökülmüş qanım üstündə sürüsür — bu, öldürülüb yola tullanmış maşinistin və ocaqının qanıdır.

Faruskiar və əlaltıları yox olmuşlar. Lakin qaçmazdan əvvəl, onlardan biri tormozları açmış, buxarı artırılmış, ocağı kömürlə doldurmuşdur, indi qatar dəhşətli sürətlə irəliyə cumur.

Bir necə dəqiqə də keçə, biz Cju dərəsində tikilən körpüyə yanaşacaqı...

Kinko iradəsini və mərdliyini itirmir. Lakin — heyhat — o, tənzimləyici cihazla necə davranmayı, buxarı bağlamağı və tormozları necə döndərməyi bilmir.

— Popova xəbər vermək lazımdır! — ona müraciət edirəm.

— Popov nə edəcəkdi ki? Yox, gözləmək olmaz! Bircə çarə qalımışdır.

— Na çarə?

— Ocağı gücləndirmək, — Kinko sakit cavab verir, — qapaqların hamisini bağlayıb lokomotivi partlatmaq...

Yeni körpüyə çatıb uçurma yuvarlanmadan əvvəl qatarı yalnız bu dəhşətli vasitə dayandıra bilər?

Kinko kürəklə dalbadal ocağa kömür tullayır.

Təzyiq çoxalır, qazan qaynayır, buxar bağlı qapaqların altından fit verib çıxır. Süret xeyli artır — yüz kilometrdən də yuxarıdır.

— Qaç hamiya xəbər ver ki, cəld arxa qaçonlara keçsinlər! — deyə Kinko mənə tərəf qışkırir.

— Bəs siz özünüz?

— Tələsin, təz xəbər verin, vaxt keçir!

Mən onun var gücü ilə necə linglərin üstünə əyildiyini, qapaqları və buxarşələri bağladıqını görürəm.

— Çekil, buradan uzaqlaş! — rumin mənə emr edir.

Mən tenderdən düşüb yüksək qaçonundan qaçaraq keçirəm, Popovu oyadıram və bərkədən çıçırib deyirəm:

— Arxaya!.. Hami arxaya!..

Yuxudan aylımlış sərnişinlər keçidlərdə toplaşaraq arxa tərəfdəki qaçonlara qaçırlar...

Qəfletən dəhşətli partlayış olur, ardınca bütün qatar dərtlib silkilənir.

Bir anlıqa qatar sürətdən düşüb dayanır, sonra yene də öz etəlet gücü ilə irəli hərəkət edir, yarım kilometrə qədər belə gedib, dayanır...

Popov, mayor, Katerina, mən və sərnişinlərin eksəriyyəti o saat qatardan atılıb düşür, dəmiryola çıxırıq.

Qaranlıqda biz qarşı tərəfdəki tikinti şalbanlarını və Cju dərəsindəki geləcək köprü üçün qoyulmuş dayaq sütnularını güclə seçirik.

Əger iki yüz addım da irəlilemiş olsayıd, Böyük Transasiya dəmiryolu qatarı yəqin ki, uğurumun dibine gedəcəkdi.

## İYİRMİ BEŞİNCİ FƏSİL

Mən isə altı min kilometrlik yoldakı bu adı soyahətin yorucu yeknəsəkliyindən çox qorxur və ondan çap dəzgahına layiq bir yaxşı təəssürat gözlemirdim. Doğrusunu deyim ki, mən həttə öz yazım üçün deyərli bir material tapa biləcəyimə də ümidi etmirdim!

Amma bu da şübhəsizdir ki, mən yene də pis vəziyyətə düşüb biabır olmuşam. "XX əsr"ə göndərdiyim telegramda bu Faruskiari

qəhrəman kimi təqdim etmək, heç bilmirəm, haradan beynimə girdi! Doğrudur, mən bunu ən yaxşı və xeyirxah niyyətlə etmişdim, lakin təkcə xeyirxah niyyətdən nə çıxır, əbəs yerə demirler ki, cəhənnəmin özü də xeyirxah niyyətlə döşənmişdir. Elə buna görə də sizin bu sadiq nökerin cəhənnəmdə döşəməçi vəzifəsində işləmek şərəfinə tama-mıla layıqdır.

Biz indi Cju vadisinin, təxminən üç yüz əlli-dörd yüz fut uzunluğunda körpü tələb edən bu enli dərənin iki yüz addımlığındayıq. Uçurumun daşlı-kəsəkli dibi yüz fut dərinlikdədir. Əgər qatar oraya yuvarlansayıdı, bir nəfər də olsun salamat qurtarmazdı. Müxbir müsa-hibəsi nöqtəyi-nəzərindən, şübhəsiz ki, maraqlı olan bu qəza yüzlərə qurban bahasına başa gəldərdi. Yalnız gənc ruminin soyuqqanlığı və qətiyyəti sayəsində biz hamımız ölümündən xilas edildik...

Həmi xilas oldumu? Yox, həmi olmadı. Bizim xilasımız üçün Kinko öz həyatını qurban verdi...

Bəlkə, onun da bəxti getirmiş, ölümündən yaxa qurtara bilməmişdir? Belə bir möcüzə baş versəydi, o, elbəttə, öz yerinə qayıdar və orada mənim gəlisiyi səbirliyənən gələndi.

Qarışılıqlıdan istifadə edərək mən yenə də yüksək vaqonuna keçirəm. Lakin onun sağ qalmışına heç bir ümidi yoxdur! Yeşik boşdur, iflasa uğramış bankın dəmir seyfi kimi. Zavallı Kinko öz alicənəblığının qurbanı oldu.

Ösil qəhrəman bax o imiş! Mənim çox ehtiyatsız halda bütün dünyaya tanıtduğum xəbis quldur Faruskiar yox, bu təvazökar rumin, zavallı dəmiryol “dovşanı”, nişanlısı yolunu gözləyəcək o bədbəxt adaxlı əsil qəhrəman imiş.

Mən də onun xatırasını əziz tutacaq və onun qəhrəmanlığından danışacağam! Onun sırrını açıb həmiya bildirsem, bu mənim tərəfindən, yəqin ki, pis olmaz. Bəli, doğrudur, o, Büyük Transasiya dəmiryolu kampaniyasını aldatmışdır, lakin aldatmasayıd, qatar bütün sərnişinləri ilə birlikdə indi uçurumun dibində olardı. Bu qoçaq gənc bizim aramızda olmasayıd, dəhşətli ölüm bizim hamimizi məhv elərdi...

Mən kor-peşman qatardan düşürəm, qəlbim ağrıyr, gözlərim yaş ilə dolmuşdur.

Faruskiarın rəqibi Ki Tszan tərəfindən az qala pozulacaq planı çox hiyləgərcəsinə qurulmuşdu. Qatari yarımcı qalmış körpüyü tərəf

gedən yan xəttə keçirmək onun əlində çox asan bir iş idi. Xətlərin birləşdiyi yerde quldurların əlaltılarından biri dayanıb keşik çəkməli və lazımi vaxtda ayıcı dönderməli imis. “Hər şeyin öz qaydasında” olduğunu təsdiq edən yaşıl işq görünən kimi, caniler dərhal maşinistini və ocaqqını öldürmüş, bir dəqiqəliyə süreti azaltmış və yanın ocağı kömürlə dolduraraq qatardan düşməşdülər. İndi isə onlar, yəqin ki, qəzaya uğramış qatarın sınlıqları arasından Boqduxanın xəzinəsinə axtarış tapmaq üçün Cju dərəsinə enmişlər. Onlar bu dəhşətli cina-yətərlərinin gecənin qaranlıq pərdəsi altında gizlətmək ümidiñənmişlər... Bele əcləflər Çində tətbiq edilən ən ince ceza üsulu ilə ölməye layıqdırlər!

Lakin xoşbəxtlikdən, onlar yamanca aldanmışlar! Həm də ki, şahid meydandadır və quldurların tutulub layiqi surətdə cezalanmaları üçün mümkün olan hər şeyi edəcəkdir. Bir halda ki, yaxşı Kinko sağ deyildir, deməli, şahid mən özüm olacağam.

Bu qət olundu. Zinka Klorkla görüşəndən sonra mən hər şeyi Cjin hakimiyət idarəsinə danışacağam. Lakin o yaxşı qızı əvvəlcədən bu qara xəbərə hazırlamaq lazımlı gələcəkdir ki, bədbəxt hadisə, ildirm kimi onu qəfletən vurub sarsıtmassisin. Sabah, biz Pekinə çatan kimi mən əvvələcə, Şa Xua küçəsinə gedəcəyəm.

Əger Zinka Klork istəməsə ki, mən onun mərhum adaxısının sırrını açıb bildirim, heç sırrı açmaram, lakin Faruskiarın, Qangirin və onlarla birlikdə hərəkət etmiş o dörd nəfər quldurun törətdiyi cinayətin bütün təfərrüatı haqqında məlumat verməyimə heç nə mane ola bilmez. Mən onların yüksək vaqonundan necə keçdiklərini özüm gördüm, onları izledim, meydançadakı səhəbtlərinə qulaq asdım, maşinistlə ocaqqının ölümqabağı qışqırıqlarını eşitdim, sonra da “Arxaya!.. Hami arxa vaqonlara!” deyə çığırıb sərnişinləri yuxudan ayıltdım. Bütün bunların hamisini mən and içib təsdiq edə bilərəm.

Lakin heyhat! Mən çox gec ayılmışam. Axı Faruskiarın alçaq niyyətlərindən, bildiyiniz kimi çoxdan beri şübhəlenmiş bir nəfər vardır və həmin adam hər şeyi ifa edən şahid rolunda çıxış etmək üçün fürsət gözleyir!

Parçalanmış parovozun yanında bir dəste adam toplaşmışdır, mayor Noltis, alman baronu, cənab Katerna, Fulk Efrinel, Pan São, Popov və mən. Öz borclarına sadiq olan çinli jandarmalar, içinde xəzinə olan vaqonu qatardan açıb ayırdılar. Nə olur olsun, onlar bir

dəqiqə də bu vaqonu tərk etməyəcəklər. Yük nəzarətçisinin qatarın quyrıq tərəfindəki vaqondan getirdiyi fənərlər lokomotivin na günde düşdүünü görmeyimizə imkan yaratdı.

Oxuların yadindadır ki, qatar böyük sürətlə gedirdi ve birdən-birə dayanmadı. Bunun səbəbi odur ki, partlayış buxar qazanının yuxarı hissasında baş vermişdi. Təkerler salamat idi, elə buna görə də lokomotiv, partlayışdan sonra bir müddət yenə irəliyə hərəkətini, davam etdirmişdi. Bu səbəbdəndir ki, sərnişinlər ancaq qatarın güclü silikalənməsini hiss etmiş və canlarını qurtarmışdır. Parovozun ocağı və buxar qazanı əzilib ayrı-üryü bir şəkər düşmüşdü. Biz burda sinmiş və ayılmış trubaları, əzilmiş silindirləri, bir-birindən aralanmış manivelaları gördük. Böyük dəmir yığınından ibarət olan bu meyitin bütün yaraları və yırtılıb bayırı çıxmış içəlatı gözümüzəñündə idi.

Məhv edilən tekə lokomotiv deyildir, tendir də xarab edilib sıradan çıxarılmışdır. Su çənləri deşilmişdir, kömür yola tökülmüşdür. Lakin nə qədər təəccübüllə olsa da, qabaqdakı yüksək vaqonu, demək olar ki, tamam salamat qalmışdır.

Son ümid də boşça çıxdı: burada gənc ruminin xilası üçün heç bir imkan olmamışdır. Belə bir partlayış onu öldürər, parçalayır və tike-tikə edərdi. Təəccübüllü deyildir ki, onun bədənindən heç bir iz-əlamət qalmamışdır.

Biz xeyli dinməz-söyləməz dayanıb baxdıq, bu dəhşətli mənzəra bizi sarsıtmışdı.

— Şübhə yoxdur ki, maşinist və ocaqqı partlayış zamanı həlak olmuşdur, — kim isə sükutu pozur.

— Bədbəxtlər! — deyə Popov dərindən ah çökir. — Mən birce şeyi başa düşə bilmirəm, axı necə olmuş ki, qatar Nankin xəttinə keçmiş və onlar nə üçün bunu başa düşməmişlər.

— Gecə çox qaranlıqda və yolayricının o biri qola keçirildiyini maşinist görməyə də bilərdi, — Fulk Efrinə bildirdi.

— Bəli, yeganə olaraq yalnız bu cür izah etmək mümkündür, — Popov onun fikri ilə razılaşır. — Maşinist qatarı saxlamalı idi, biz isə, əksinə, dəhşətli sürətlə irolılımışık.

— Lakin bu yolayricını o biri xəttə keçirmək kimin nəyinə lazımlımiş? — Pan Şao soruşur. — Nankin xətti hələ işləmər, heç körpüsü də tikilib başa çatdırılmamışdır.

— Zənnimcə, bu diqqətsizliyin nəticəsidir, — Popov cavab verir.

— Mən belə hesab edirəm ki, bu qəsdən edilmişdir, — Fulk Efrinə söhbət qarışır. — Canilər qatarı qəzaya uğratmaq istəmişlər, görünür onlara bütün sərnişinlərin məhv olması lazım olmuş.

— Axi məqsədləri nə imiş? — deyə Popov soruşur.

— Nə olacaq, elə həmin şey! — Fulk Efrinə cavab verir. — İmperator xəzinəsinə öğurlamaq. Quldurların şirnikib iştahaya gölməsinə bundan başqa daha nə səbəb ola bilər? Məgər Çerçenlə Çarklıq arasında quldurlar elə talan məqsədi ilə üzərimizə basqın etmədilər? Hesab edin ki, ikinci dəfə də basqına məruz qalmışıq.

Amerikalı, həqiqətə nə qədər yaxın olduğunu heç özü də bilmirdi.

— Siz, deməli, belə hesab edirsiz ki, — Popov soruşur, — Ki Tszanın dəstəsindən sonra başqa quldurlar da cəsarət edib basqın eləməz...

İndiyə qədər söhbətde iştirak etməyən mayor Noltis, bu arada Popovun sözünü yarımcıq kəsir və hamı eşitsin deyə, ucadan və aydın bir səslə soruşur:

— Cənab Faruskiar hardadır?

Sərnişinlər dönüb bir-birinə baxır və cavab gözləyirlər.

— Bəs onun dostu Qangir hardadır? — mayor davam edir. Cavab gelmir.

— Bəs axırıncı vaqonda gedən dörd monqol hardadır? — deyə mayor bir də soruşur.

Onlardan heç birinin səsi çıxmır.

Sərnişinlərin hamısı bir ağızdan çıçırlar:

— Cənab Faruskiar, hardasınız, hardasınız?

Cavab gelmir.

Vaqon boşdur.

Boşdur? Yox, tamam boş deyil. Ser Frensis Travelyan sakit-sakit öz yerində oturmuşdur, heç nə vecinə gəlmir, dinib-danışmır, elə bil ki, bütün bu ohvalatların qətiyyətinə ona dəxli yoxdur. O, heç nəyə qarışmır. Bəlkə, o elə həmin bu dəqiqənin özündə fikirləşir ki, rus-Çin dəməriyolunda dəlaşiq və intizamsız işlərdən özünü qorumaq çətin məsələdir? Kimin ağlına geldi, gedib yolayricını dəyişdirsin? Harada eşidilib ki, qatar öz yolu ilə yox, başqa yolla getsin?

— Beli, aydındır! — mayor Noltis izah edir. — İmperator xəzinəsini elə keçirmek üçün qatarı Nankin yoluna keçirib birbaşa uçuruma yönəldən caninin kim olduğunu bilmək isteyirsinizsə, onda yəqin edin ki, həmin canı — Faruskiardır!

— Faruskiar? — sərnişinler təəccüb edirlər və onların çoxu ittihاميا inanmaq istəmir.

— Neca? — Popov təəccübüle soruşur, — quldurların basqını zamanı qoçaqlıq göstərən və Ki Tszanı öz əli ilə öldürən yol idarəsi direktorunun özü?

İş bu yerə çatanda, mən daha özümü saxlaya bilmirəm, mayorun fikrini təsdiq edirəm:

— Elədir, mayor səhv etmir, qatarın qəzaya uğradılması Faruskiarın işidir!

Təsadüf nəticəsində görüb bildiklərimin hamisini — Faruskiarın və monqolların planı haqqında eşitdiklərimi və canillərə mane olmağın artıq gec olduğunu danişıram, hamı heyət edir. Lakin Kinko və onun göstərdiyi ığidlik haqqında, mən hələ bir müddət heç ne deməyəcəyəm. Onun layiqli haqqını mən hələ sonra verəcəyəm.

Her tarəfdən saslar eşildi, canillərə hamı lənət, söyüş yağdırır və hədələyirdi. Yəni, doğrudanmı, bu işi görən odur, yüksək rütbeli məmər, bərk ayaqda özünü o qədər gözəl göstərən o əzəmətli Faruskiar necə ola bilər ki, belə bir iş... Yox, bu ola bilməz.

Lakin fakt, faktlığında qalır. Özüm görmüşəm, özüm eşitmışəm və mən təsdiq edirəm ki, qatarı və bizim hamimizi az qala məhv edə biləcek bu qəzanın təşəbbüskarı və əsas təqsirkarı Faruskiardır. Mən ucanan bildirirəm ki, Mərkəzi Asiyada təsadüf olunan quldurlardan on dehşətliyi Faruskiardır!

— İndi siz görürsünüz mü ki, cənab Bombarnak, şübhələrim əbəs deyilmiş? — mayor Noltis mənə müraciət edir.

— Elədir, — cavab verirəm, — həm də səmimi surətdə etiraf edirəm ki, bu firıldaqçının saxta alicənablılığı məni aldatmışdı.

— Cənab Klodius, — komik sözə qarışır, — burada baş verən hadisələri götürün, bir roman yazın, heç kəs inanmayacaq və hamı deyəcək ki, bütün bunlar həqiqətə uyğun deyildir.

Doğrudan da, cənab Katerina haqlıdır. Lakin nəzərdə tutmaq lazımdır ki, romanda qətiyyən həqiqətə oxşamayan hadisələr çox zaman hayatıda baş verir.

Bizim xilas olmayımız bir möcüzə kimi görünür və çoxları bunu izah etməyi mümkün sayırlar. Yalnız mən, Kinkonun sırrinə bələd olduğunu görə bilərim ki, əsrarəngiz partlaysı nəticəsində lokomotiv necə olmuş ki, gəlib uçurumun kənarında bənd alb dayanmışdır.

İndi isə hər cür tehlükə sovuşduqdan sonra qatarı geriye, öz yoluна qaytarmaq üçün tedbir görmək lazımdır.

— Bunu etmək çox asandır, — Popov izah edir. — Burda yalnız sizlərdən bəzilərinin, ümumən mənafeyi namına, əziyyət çekməyə razılıq verməsi lazımdır.

— Na desəniz, bacararam! — cənab Katerina dillənir.

— Biz nə etməliyik? — soruşuram.

— Ən yaxındakı stansiyaya, — Popov sözüne davam edir, — yəni Şouyana gedib oradan Tayyuan stansiyasına teleqrafla xəbər vermək lazımdır ki, tezliklə köməkçi lokomotiv göndərsinlər.

— Şouyan stansiyası burdan çoxmu uzaqdır? — Fulk Efrinl soruşur.

— Biz indi Nankin xəttinin başlığı yerin texminən altı kilometrliyindəyik, — Popov cavab verir, — ayrıdan Şouyana isə yenə beş kilometrdir.

— Cəmisi on bir kilometr yoldur, — mayor əlavə edir, — bir o qədər də uzaq deyil. Ayaqdan qıvrıq adam bu məsafəni saat yarıma qət edər. Deməli, Tayyuandan çıxan lokomotiv üç saatdan sonra burada olar. Mən getməyə hazırlam.

— Mən də gedirəm, — Popov bildirir, — həm də nə qədər çox olsaq yaxşıdır. Necə bilirsiniz, yolda biz Faruskiara və onun əlaltılarına rast gələcəyikmi?

— Siz düz deyirsiniz, — mayor Noltis razılaşır, — elə buna görə də biz möhkəm silahlanmalıyıq.

Doğrudan da elədir, ehtiyatlı olmaq lazımdır, çünkü quldurlar indi Cju dərəsinin yaxınlığında olmalıdır. Düzdür, onlar uduzuqlarını bilən kimi sivişib aradan çıxmaga çalışacaqlar. Altı nəfər quldur, çətin ki, yüzədək sərnişinin üzərinə basqına cəsəret edə, mən hələ imperator xəzinəsini gözləyən činli əsgərləri demirəm.

Sərnişinlərdən on iki nəfər, onların arasında Katerina, Pan Şao və mən mayor Noltisi müşayiət etməyə çağrılır. Biz hamımız Popova məsləhət görürük ki, qatarı qoyub getməsin, onuz da Şouyanda lazım olan bütün işlər görüləcəkdir.

Tapança və xəncərlə silahları, gecə saat ikinin yarısında süretli addimlarla yolayıcına tərəf gedirik, gecənin qaranlığına baxmayaraq bizi iki saatdan da tez cağ - salamat gelib Şouyan stansiyasına çatırıq. Quldurlar yolda bizi rast gəlmədi. Qoy indi onları Çin polisi axtarsın. Lakin tapacaqmı? Mən bu işdə onlara yalnız müvəffeqiyət arzu edə bilərəm, hərçənd ki, bu Çin polisine mənim bir o qədər də etibarım yoxdur.

Pan Šao stansiyasının rəisi ilə danışığa girib onu başa salır, rəis isə Tayyuana telegram verib Nankin xəttinə tacili lokomotiv göndərilməsinə xahiş edir.

Səhər saat üçdür. Biz yolayıcına qayıdır lokomotivi gözləyəndə, dan yeri ağarmağa başlamışdı, saat dörde on beş dəqiqə qalanda uzaqdan fit səsləri eşidildi.

Lokomotiv geldi, bizi də tenderə götürdü və qatarın dayandığı xəttə buruldu. Yarım saatdan sonra biz qatara çatdıq.

Artıq hava o qədər işıqlanmışdı ki, etrafi aydın görmək olurdu. Mən, heç kəsə bir kəlmə söz demədən, bədbəxt Kinkonun sürsümükərini axtarmağa başlayıram, lakin heç nəyi, hətta onun paltrının bir tıkəsini belə tapa bilmirəm.

Burada yol təkxətlidir, hərlənməyə döngə yoxdur, buna görə də lokomotiv yolayıcına qədər dal-dalı gedəcəkdir. Partlamış parovozu və zədələnmiş tenderi sonra gelib aparacaqlar. Mənim bədbəxt rumının boş qalmış yesiyi olan yük vaqonu bu dəfə qatarın quyruş tərəfinə düşmüşdür.

Yarım saatdan sonra biz gəlib yolayıcına çatırıq. Xoşbəxtlikdən, biz daha Tayyuana qayıdası olmadıq, bu da bizi əlavə olaraq saat yarımlıq lüzumsuz gecikmədən xilas etdi. Ayrıçı keçəndən sonra lokomotiv Şauyanə tərəf döndü. Vaqonlar bir-bir açıldı, itələndi və əvvəlki qaydada yenidən qatara qoşuldu. Gündüz saat beşdə biz artıq normal sürətla Çjili vilayətindən keçirdik.

Səyahətimizin bu son günü haqqında mənim daha deyiləsi sözüm yoxdur. Onu qeyd edə bilərəm ki, çınlı maşinist yoldakı gecikmədə itirilmiş vaxtı qazanmağa qətiyyən soy göstərmirdi. Lakin bir neçə saat gecikmənin bizim üçün bir o qədər böyük əhəmiyyəti olmasa da, öksinə, Tyantszin stansiyasında lokoqamaya gedən paroxoda min-

məli olan baron Veysşnitserdörfer bu məsələyə tamamilə başqa cür yanaşır.

Doğrudan da, günortaya yaxın biz gəlib Tyantszin vağzalında dayananda, miss Blay və Bislendin rəqibi olan bu alman "globe trotter"<sup>1</sup>, güllə kimi qatardan platformaya atıldı və öyrəndi ki, lokoqamaya gedən paroxod bizdən qırx beş dəqiqə əvvəl limanı tərk etmiş və həmin dəqiqə açıq dənizə çıxmış üzərdir.

Üğursuz səyyah! Təccübülü deyildir ki, tevtlon söyüsləri bizim qatarın üstüne dolu kimi yağıdırırdı və bu söyüsləri hər tərəfdən, cənab Katernanın təbiri ilə desək, "həm sağ, həm sol böyürdən eyni zamanda" yağıdırıbaron idi. Gəlin, biz də həddindən artıq ciddi olmayaq! İndi bu alman baronunun öz ana dilində istədiyi qədər söyməyə bütün əsasları vardi!

Tyantszinda biz cəmi on beş dəqiqə dayandıq. Yarım milyon əhalisi, xeyli məbədləri, böyük ticarət sazişləri bağlanan Avropa məhəlləsi, yüzlərlə yelkənlər gəminin aşağı və yuxarı üzüdüyü Xayxe çayı kənarında sahil küçəsi olan bu Çin şəhərini gəzib dolanmadığımı görə "XX əsr" oxucuları qoy məni bağışlaşınlar... Bunun təqsiri məndə deyil, en ağır cəzaya layiq olan Faruskiardadır, çünki o manım öz müxbirlük vəzifələrimi layiqinca yerinə yetirməyimə də mane oldu!

Keçdiyimiz uzun yolu son mərhələsində heç bir fövqəladə hadisə baş vermedi.

Qəlbimi sıxan yeganə fikir, – Kinkonu Şa-Xua küçəsinə aparıb sahibinə təhvil verə bilməyəcəyimdir... Onun yesiyi tamam boşdur, bu boş yesiyi Zinka Klorka aparmaq faydasızdır! Heç özüm də bilmirəm, necə dilim gələr gənc qızə deyəm ki, onun adaxlısı nəzərdə tutulan son stansiyaya gəlib çıxa bilmədi, Kinko artıq yoxdur?..

Lakin dünyada hər şeyin sonu var. Böyük Transasiya dəmiryolu xətti ilə bizim də bu altı min kilometrlik səyahətimiz başa çatdı. Bir gün gecikməni hesaba almasaq, demək olar ki, on üç günün tamaṁında, saatbasaat, dəqiqəbədəqiqə, düz öz vaxtında qatarımız Səma Imperiyası paytaxtinın qapıları ağızında dayandı.

<sup>1</sup> Görkəmli yئىلەرلە tolusik baxıb keçən səyyah (turist); horfi monada – "Yer kurosunu ayaqdan salan" (ing.).

— Pekində çatdıq! — Popov ucadan elan edir.

Sərmişinlər vəqonlardan çıxırlar.

Axşam saat dördür.

Əgər siz üç yüz on iki saat qatarla yol gəlmış olsanız, o halda, çətin ağlın kosır ki, qatardan düşən kimi birbaşa şəhəri — mən ne danışıram! — şəhəri yox, bir-birinə bənd edilmiş dörd şəhəri gəzməyə həvəsiniz olar!

Onu da deym ki, mənim indi kifayət qədər vaxtim var, çünkü Pekində bir neçə həftə qalmaq fikrindəyəm. İndi əsas məsələ münasib mehmanxana tapmaqdır. Soraqlaşır öyrənirom ki, vağzalın yaxınlığındakı "On min yuxu mehmanxanası" avropalı zövqünə daha çox uyğundur.

Xanım Zinka Klorkun görüşüne getməyi sabaha qədər təxire salmaq lazımlı gələcəkdir. Mən onsuz da boş yesik vağzaldan oraya aparılcaya qədər gedib onun yanına çıxacağım və qızı təsəlli verib Kinkonun həlak olması haqqındaki qara xəbərə onu bir qədər hazırlamağa vaxtim olacaqdır.

Mayor Noltis də mənim nəzərdə tutduğum mehmanxanada qalmığı qərara almışdır. Buna görə də mənə nə onunla, nə do Şanxaya getməzdən evvel iki həftə Pekində qalmaq istəyən ər-arvad Katerinalarla vidaslaşmaq lazımlı deyildir.

Pan Šao və doktor Tio Kini evdən göndərilmiş fayton vağzalın qabağında gözləyir. Biz onlarla yenə da görüşəcəyik. Dostlar heç vaxt bir-birindən belə asanlıqla ayrılmırlar, mənim vəqondan çıxarkən gənc çinliyə al verib ayrılmağım da son ayrılıq olmayıcaqdır.

Mister və miss Efrinel bir dəqiqliyi belə itirməmək üçün vağzaldan çıxmaga tələsirlər. Onların işləri, necə deyərlər, ləp başlarından aşır. Onlar hər hansı bir Çin məhəlləsində, ticarət mərkəzinə yaxın bir yerde özlorına mehmanxana tapacaqlar. Amma məndən xeyir-dua almamış yaxalarını qurtara bilməyəcəklər! Biz mayor Noltusla gedib arxadan təzə evlənənlərə çatırıq.

— Bəli, mister Fulk Efrinel, — mən söz atıram, — deməli, belə çıxır ki, "Strong Bulbul və K" ticarət evinin malları ilə dolu qırıq iki yesiyi,

axır ki, etibarlı bir limana gətirib çıxardınız, ho! Amma lokomotiv partlayanda, sizin süni dişləriniz yamanca təhlükə qarşısında idı, ha!

— Tamamile doğrudur, cənab Bombarnak, — amerikalı cavab verir, — çox təəccübüli işdir ki, mənim dişlərim o partlayışda simib dağılmadı. Gör biz Tiflisdən çıxan gündən bəri ne qədər qəribə macəralara rast gəlmışık! Həqiqətən, bizim bu soyahətimiz, mən gözlediyimdən daha az yeknəsəq keçdi.

— Hələ bütün bunlardan əlavə, — mayor qeyd edir, — yolda siz fürsət tapıb evləndiniz de!

— Wait a bit! — deyə yankı qəribə bir səslə cavab verir. — Bağışlayın, biz tolosırik.

— Sizi saxlamağa cəsarət etmərik, mister Efrinel, — mən cavab verdim. — Amma icazə verin sizə və missis Efrinə xudahafiz deyek.

— Xudahafiz, — seyahətin başlanğıcındakına nisbətən, indi daha çox ariqləmiş bi amerikalılasmış ingilis qadını deyindim.

Sonra qadın öz ərinə müraciətə əlavə etdi:

— Mənim gözləməyə vaxtim yoxdur, mister Efrinel.

— Heç mənim də, missis...

Mister, missis!.. Bax belə! Onlar daha bir-birini Fulk və Horatsiya deye çağırırlar!

Bu qısa söhbətdən sonra tezə evlənənlər bir-birindən ayrı, hərosi özlüyündən vağzala tərəf yollanır. Mənim o saat ağlıma belə bir fikir gəlir ki, vağzaldan çıxan kimi dollal kişi sağa, dəllal qadın isə sola döñecək və bununla da məsələ bitecekdir. Bir də ki, bu onların öz işidir.

İndi qaldı 8-ci nömrə, ser Frencis Travelyan! O, lal surətdir, bütün əsər boyu — seyahət demək istəyirdim, bəli, bütün seyahət boyu ağızını açıb bir kəlmə dənmişmayıbdı. Yəni mən heç onun səsini eitməyəcəyəm, ya heç olmazsa bir atmacası da olmayacaqdır?

Aha! Deyəsən, onu danışdırmaq üçün indi ləp münasib vaxtdır, mən hökmən bu fürsətdən istifadə edəcəyəm!

Bu soyuqqanlı və laqeyd centlmen platformada dayanmış və həqərətli nəzərlərle vəqonlara baxır. O elə indicə sarı meşin tütün qabından sıqar çıxardı, qutunu silkelədi və əmin oldu ki, içində bir dənə de olsun kibrıt çöpü qalmayıbdır.

Mən isə elə "londr..." sıqarımı elə bu saat yandırmışam. Mən sıqarı ləzzətlə çekirəm və əsil çəken olduğum üçün boynuma alıram

ki, çəkdikcə bir qədər hayıfsılanıram, çünki axırıncı sıqarımdır ve bütün Cində bu cür əla sıqar tapılmayacaqdır.

Ser Frendis Travelyan, əlinde tüstülenen sıqarı görüb, mənə təref gəlir. Gözləyirəm ki, indi o məndən od, yaxud ingilislərin belə halarda dedikləri kimi "işiq" istəyəcəkdir və ondan ənənəvi "Some Zigth" ifadəsini eşidəcəyəm.

Lakin centlmen əlini mənə təref uzadan kimi mən dərhal öz sıqarımu ona verirəm.

O, sıqan iki barmağı – baş və şəhadət barmaqları ilə tutur, çırtma vurub ağ külüñü tökür və özünüñküñü yandırır, mən isə bu zaman sadələvhəcəsinə düşünürəm ki, o əgər "Some Zigth" demədişə, hər halda "tank you, sir" deyib teşəkkürünü bildirməyi unutmaz!

Amma qorx ki, mən düşündüyüm kimi olmasın! Bəli, öz sıqarını bir neçə dəfə sümürüb qullab vurandan sonra, ser Frendis Travelyan mənim "londr" sıqarımı platformaya atır, mənə təref heç baş da əyməden arxasını çevirir, əsil londonlu kimi aram addimlarla vağzaldan çıxıb gedir.

Yəqin ki, oxucu məndən soruşacaqdır: "Bəs onun bu hərəkətinin qarşısında siz heç nə demədiniz? Yox! Mən yerimdə donub qaldım. Nə bir kəlmə sözla, nə də birçə hərəkətlə öz hiddətimi bildirmədim. Mən hər cür ədəb dairəsindən kənara çıxan bu Britaniya nəzakətsizliyinə mat-məttəl qalmışdım!"

Eh, o centlmen kaş bir də mənim girimə keçeydi!..

Yarm saatdan sonra biz gəlib "On min yuxu mehmanxanası"nda yerləşirik. Orada bize Çin mətbəxini bütün ağlışlaşmaz və qəribe qaydaları ilə hazırlanmış nahar verirlər. Yeməyi qurtarandan sonra əgər çinlilərin işlətdiyi ifadələrlə desək, ikinci növbəli işləre keçəndə, hərə ayrılib bir o qədər də rahat olmayan öz otağına çəkilir, ensiz çarpayılara uzanır və o saat yuxulayıb; bizim bu yuxumuzu mömin bəndələrin yuxusu adlandırmış azdır, bu, hədsiz dərəcədə yorğun adamların yuxusudur ki, əslində, elə bu da möminlərin yuxusu kimi bir şeydir.

Mən səhər saat ona qədər bərk yatmışdım, yatmaq yox, ölü düşmüsdü; əgər öz kədərləri borcumu yerinə yecitmək zərureti haqqındakı fikir məni oyanmağa məcbur etməsəydi, bəlkə, daha çox yatardım, lakin mən istəyirdim ki, o maşum yesik aparılıb öz sahibinə, Zinka Klorka çatdırılmazdan qabaq, özümü Sha-Xua küçəsinə yetiririm.

Qalxmaq vaxtıdır! Ah, əgər Kinko sağ olsayıdı, indi mən vağzala gedərdim, ona vəd etdiyim kimi, həmin qiymətli yesiñin düzgün düşürlüb, lazımı qaydada yere qoyulması üçün hər şeypə nəzarət edərdim, sonra yesiñin ardınca Sha-Xua küçəsinə gedər və hətta onun Zinka Klorkun otağına keçirilməsinə şəxson kömək edərdim!.. O vaxt, necə bir şənlik olacağımı təsəvvürümüzdə canlandırıram: siyirmə çəkilir, adaxlı yesiñin içində çıxır və qəsəng rumin qızının ağışuna atılır!..

Lakin yox! İndi o yesik boşdur, bütün qanı axıb getmiş ürək kimi boş!

Saat on bire yaxın mən "On min yuxu mehmanxanası"ndan çıxıram, təkərlər keçavəni xatırladan Çin faytonu tuturam, Zinka Klorkun ünvanını verir və bütün səhəri keçərək oraya tələsirom.

Çinin on sekiz vilayeti arasında Cjili – on şimaldadır. Bu vilayət doqquz dairədən ibarətdir, paytaxt səhəri Pekin de bu vilayətdədir, bəzən bu səhəri "Şun-Tyan-fu" adlandırlırlar ki, bunun da mənası "Səmanın itaetində olan birinci dərəcəli səhər" deməkdir.

Bu paytaxt səhərinin doğrudan Səmaya tabe olub-olmadığını bilmirəm, lakin bildiyim budur ki, bu səhər həndəsənin düzxətti qanunlarına sözsüz tabedir. Bir-birinə bənd edilmiş dörd səhərin hər biri kvadrat və ya düzbucaqlı şəklindədir. Çin səhəri adlanan bayır səhərin içinde Mancur səhəri, onun lap ortasında – Sarı səhər, yaxud Xuançen, Sarı səhərin içinde – Al-qırmızı səhər, yaxud Tzinçen yerləşir ki, bunun da mənası "Bağlı səhər" deməkdir. Dövrəsi iyirmi mil olan və bu cür simmetrik şəkildə planlaşdırılmış səhərdə iki milyona qədər əhali yaşayır ki, bunun da əksəriyyəti çinlilərdən, qalan hissəsi ise bir neçə min monqoldan, tibetlidən və tatarlardan ibarətdir.

Küçələrdə o qədər tünlükdür ki, addimbaşı mənim faytonumun qabağında bir manə çıxır: gah seyyar tacirlər dəstəsi, gah ağır yüklü əl arabaları, gah da öz dəbdəbəli möyyətləri ilə birlükde keçən məş-

Çin və Mancur səhərləri birlikdə Bayır Pekini – "Vayçen" toşkil edir ki, burada on çox zəhmətəş əhali yaşayır. "Neyçen" adlanan içəri Pekin rayonları isə daha çox abad və həkim təbəqələrin yaşadığı yer olmuşdur. İçəri Pekin özü de iki hissəyə ayrılmışdır: Sarı, yaxud İmperator səhəri adlanan hissədə hökumət idarələri yerləşir, əyanlar və saray qulluqçuları yaşayır. Al-qırmızı, yaxud Bağlı səhərdə ise imperatorun sarayı yerləşirdi. Hazırda saray tikililəri və məbedlər bütün kompleksi ilə muzey-şəhəre çevrilmişdir.

hur mandarinlər yolumuzu kəsib bizi dayandırır. Küçələr her tərəfə dördgöz baxan, ağızları açıq, yalaq və qotur itlərlə doludur, bu itlər – Cin paytaxtı üçün əsil bələdir. Onlar artıq qalan tör-töküntünü yeyir və paltalarından tanıldıqları xaricilərin üzərinə atılırlar. Yaxşı ki, mən piyada deyiləm, özümün də nə adı adamların buraxılmadığı Bağlı şəhərdə, nə Sarı şəhərdə, nə də Mancur şəhərində heç bir işim yoxdur.

Cin şəhəri, Böyük küçə ilə təxminən eyni bərabərdə iki hissəyə bölünmüs düzbucaqlı şəklindədir. Böyük küçə şimaldan cənuba uzanır, şəhərin ortasında onu kəsən və şərqdən qorbe uzanan küçə isə Şə-Xuadır. Bu cür planı olan şəhərdə Zinka Klorkun yaşadığı evi tapmaq çətin deyildir, lakin bu Bayır şəhərin adam ve miniklə dolu olan six küçələrindən keçib, oraya çatmaq asan iş deyil.

Nəhayət, günortaya yaxın fayton gəlib görkəmsiz bir evin qabağında dayanır; asılmış lövhələrdən məlum olur ki, burada, əsasən, otaq kirayə edən xarici sənətkarlar yaşıyır.

Zinka Klorkun otağı ikinci mərtəbədədir, pəncəresi də küçəyə baxır. Yadınızda olduğu kimi, bu gənc rumin qızı modaçılıq sənətini Parisdə öyrənmiş və qazanc üçün Pekina getmişdir.

İkinci mərtəbəyə qalxıram. Qapıda kiçik lövhə var: Zinka Klork. Döyürem. Qapını açırlar.

Qarşısında olduqca qəşəng bir qız dayanmışdı. Kinko onu gözəl adlandırmışdır, demək olar ki, mübaliğə etməmişdir. Bu, iyirmi iki-iyirmi üç yaşlarında, mütənasib bədənlı, ruminlara məxsus qara-gözlü, incəbelli, çox nəvəzişli və gülərzüzlü, sarışın bir qızdır.

Bəs bu qız bilmir ki, Transasiya qatarı dünən axşam Pekinə varid olmuşdur? Məger o indi hər dəqiqli öz adaxlığını gözəlmir?

İndi mən gotirdiyim qara xəbərlə onun nəşesini pozmalı, bu mehriban gülüşü sıfatından qoymalıyım...

Öz qapısının astanasında bir xaricini görən Zinka Klork çox heyrətlənmişdir. Bir neçə il Fransada yaşadığına görə mənim fransız olduğumu dərhal başa düşür və bu teşrifin səbəbini soruşur.

Kadərli xəbərlə yaziq qızı qəflətən sarsıtmamaq üçün mən deyəcəyim hər sözü ölçüb-biçməliyim.

- Xanım Zinka... - sözə başlayıram.
- Necə, siz məni tanıyrısnız? - o heyrətlənir.

- Beli... Mən Transasiya sürət qatarı ilə dünən gəlmişəm.

Qızın bənizi qaçırm, onun gözəl gözləri dumanlanır. Görünür, onun nədənə qorxusunu var və sebəbsiz də deyildir. Yeşik əhvalatının üstü açılib? Bəlkə, Kinko tutulmuş, həbsə alınmışdır?..

Mən telesik eləvə edirəm:

- Xanım Zinka, yolda gələndə vəziyyət elə oldu ki, gənc bir ruminla tanış oldum...

- Kinko!.. Mənim bədbəxt Kinkom!.. Onu tapdilar? - qız qorxudan titrəyə-titrəyə kəkələyir.

- Yox... yox, - mən də dilim dolaşa-dolaşa tez onu sakitləşdirəm. - Məndən başqa heç kim bilmir... Mən gecələr tez-tez yüksək vagonunda onun yanına gedirdim. Biz dostlaşmışdım. Mən ona yemək getirirdim...

- Sizə təşəkkür edirəm, cənab! - Zinka mənim əlimi sıxır.

- Kinko fransızca tam arxayınlıqla etibar edə bilərdi. Oh, sizə çox minnətdaram!

İndi mənim vəzifəm daha da mürəkkəbələşdi. Mən həqiqəti ona deməye necə cəsarət edəcəyəm?

- Mənim əziz Kinkomun yesikdə olduğunu sizdən başqa daha heç kim başa düşmədi?

- Heç kim.

- Nə edək, cənab? Biz varlı deyilik. Kinkonun orada... Tiflisdə yol üçün pulu yox idi, mənim də o qədər yox idi ki, ona göndərəm. Mən hər şeyin belə xeyirliliklə qurtardığına çox şadam! Kinko yaxşı üzükəndir, burada özüne asanlıqla iş tapar. Elə ki biz kampaniyanın borcunu vermək iqtidarından olduq...

- Beli... Bilirem... bilirem...

- Beli, onda biz evlənəcəyik, cənab... O məni çox sevir, düzünü deyim ki, mən də onu heç az sevmirəm. Biz Parisdə tanış olmuşuq, qurbət şəhərdə həmyerlilər həmişə bir-birinə daha çox yaxınlaşır. Mən qarşı çox diqqətli idim... Sonra o, Tiflisə getdi, mən isə onu buraya çağırmağa başladım... Yaziq oğlan, yesikdə onun nə qədər əziyyət çəkdidiyi təsəvvür edirəm...

- Xeyr, xanım Zinka, heç bir əziyyəti yox idi.

- Ah, mənim əziz Kinkomun gətirilməsi haqqını məmənuniyyətlə ödəyəcəyəm!

- Bəli, yesiyin haqqını...  
- İndi daha onu tuta bilməzler ki?  
- Xeyr... özü de günortadan sonra şübhəsiz ki...  
Bundan sonra mən ne deyəcəyimi qətiyyən bilmirdim.  
- Cənab, - deyə Zinka Klork davam edirdi, - bütün rəsmi cəhətlər yerinə yetirilən kimi, biz Kinko ilə nikahlanacaqı və mən belə hesab edirəm ki, əgər sizi toyumuza dəvət etsək, lütfkarlığınızdan sui-istifadə etmiş olmalarıq... Sizin iştirakınız bizim üçün böyük şərəf olardı...

- Məni toyu dəvət edirsiniz... Bəli, əlbəttə, bunu dostum Kinkoya da vəd etmişəm...

Yazıq qız! Onu belə çəş-baş vəziyyətdə bundan artıq qoymaq olmaz, nə qədər acı olsa da, həqiqəti olduğu kimi demək lazımdır.

- Xanım Zinka... Kinko...

- Gəldiyini qabaqcadan mənə xəbor verməyi sizdən xahiş etmişdir?

- Bəli, xanım... Lakin bilirsinizmi... Belə uzun bir səyahətdən sonra o çox yorğundur.

- Yorğundur?

- Yox, qorxmayıñ!

- Xəsta deyil ki?

- Ha... bir balaca nasazlığı vardi.

- Ele ise mən gedirəm... təcili onu görməliyəm. Cənab, sizə yalvarıram, məni vağzala ötürün!

- Yox, xanım Zinka, bu bir qədər ehtiyatsızlıq olardı... Siz heç yera getməməlisiniz.

Qız diqqətlə mənim gözlərimə baxır.

- Həqiqəti söyləyin, cənab! Yalnız həqiqəti! Heç nəyi məndən gizlətməyin! Kinkoya nə olmuşdur?..

- Bu saat deyərəm... Mən sizin yanınızda kədərlə xəberlə gəlmışəm.

Zinka Klork az qalır özündən getsin. Onun dodaqları titrəyir, sözləri çətinliklə deyir.

- Deməli, onu tapdılar... Hər şeyi bildiler... o indi həbsxanadadır...

- Həbsxanada olsayıdı, dərd yarıydi... Yolda qəza baş verdi...

- O ölmüşdür!.. Kinko ölmüşdür!..

Zavallı Zinka stulun üstüne yixılır - mən burada yene Çin dili ibarəsi işlədirəm - "onun gözlerindən payız gecəsinin yağışı kimi

yaş töküür". Mən heç zaman bundan qəmlı mənzəre görməmişdim. Axı yazıq qızı belə dəhşətli vəziyyətdə qoymaq olmaz. O bu saat ağılıni itirə bilər... Ne edim? Ona nece kömək göstərim?

- Xanım Zinka... Xanım Zinka... - mən təkrar edirəm.

Ele həmin dəqiqə küçədə qəflətən hay-küy qopur. Pəncərənin lap altında çıçırtı, haray, at ayağının tappıltısı, vurnuxma eşidilir və bu ümumi səs-küy içindən tanış bir səs seçilir.

İlahi! Bu ki Kinkonun səsidir! Mən yanılmıram! Mən onun səsini tanıyorum!

Bu mümkündürmü? Belkə mən ağlımı itirmişəm?

Zinka Klork yerində qalxır, pəncərəyə tərəf qaçıb onu taybatay açır.

Nə görsək yaxşıdır?

Qapının ağızında bir araba dayanmışdır, üstündə yarıdağılmış bir yeşik vardır, yesiyin üzerindeki yazı isə tanışdır:

*Yuxarı! Aşağı! Ehtiyyatlı olun, güzgündür!*

*Sinan seydir, bərk bağlanmasın! Rütubətdən qorunsun!*

Yeşik düşürdürlər, bir araba gəlib ona toxundu, yeşik yerə düşüb parçalandı... və Kinko da, cüce yumurtadan partlayıb çıxan kimi, sağ-salamat onun içindən atılıb çıxdı.

Mən gözlerimə inanmırıam. Deməli, o, partlayış zamanı həlak olmamışdır? Xeyr, həlak olmamışdır.

Hadişənin nece baş verdiyini sonra o özü mənə nəql elədi. Buxar qazanı partlayanda əmələ gələn dalğanın gücü oğlanı tullayıb yolun üstünə atır. Zərbədən huşunu itirib, xeyli bu vəziyyətdə qalır, sonra aylır və - dünyada çox qəribə möcüzələr olur! - görür ki, sağ-salamatdır, hətta heç yaralanmayıb da. Sonra o, yoldan kənara çəkilib gizlenir və yük vaqonuna qayıtmaga fırsat düzən qədər gözləyir. Mən ele həmin bu vaxt yük vaqonuna gedib baxmış və oradakı yesiyi boş görəndən sonra qət etmişdim ki, Kinko qəzanın qurbanı olmuşdur.

Doğrudan da qəribədir. Taleyin oyununa bir bax! Yesiyin içinde, yüklerin arasında, Büyük Transasiya dəmiryolu ilə altı min kilometr yol gələsən, o qədər təhlükədən yaxa qurtarasan, quldurların bas-

qınına düçər olasan, böyründə buxar qazanı partlaya, amma sən sağ qalasan, indi isə Pekin küçələrindən birində, öz qapının qabağında arabanın toxunması kimi axmaq bir təsadüfdən sırrın açıla və öz səyahətinin bütün faydasını itirəsən... Mən səyahət deyirəm, amma əlbəttə, bu, dələduzluq səyahətidir, buna özgə ad vermək, bundan ince bir təşbeh axtarıb tapmaq olmaz.

Arabaçı o saat qışdırır, yesikdən çıxan adamın yaxasından yapışır. Bir dəqiqənin ərzində camaat toplaşır, polislər gəlir. Çin dilində bir kəlmə belə bilməyən və çox çətin anlaşılan əl-qol hərəkətləri dilinin köməyinə çatmağa məcbur olan rumin, belə bir vəziyyətdə nə edə bilər? Onu başa düşmürələr, həm də axı işaretərlə o, nə kimi bir izahat verə bilər?

Biz Zinka ilə birlikdə küçəyə qaçıraq.

— Zinka!.. Mənim əzizim Zinka! — o, haray salır və gənc qızı qucaqlayıır.

— Kinko!.. Mənim əziz Kinkom!.. — qız kəkəleyir və gözünün yaşını axıdır.

— Cənab Bombarnak... — yalvarıcı bir səslə mənə müraciət edən gənc rumin, mənim ona qahmar çıxacağıma ümidi bəslədiyini bildirir.

— Kinko, — cavab verirəm, — ümidiñizi itirmeyin və mənim köməyimə arxayın olun. Sağ-salamatsınız, bu özü böyük işdir, sizi lap olmuş hesab edirdik...

— Ah, indi mən elə yenə də ölmüş kimiyəm, — o, astadan piçıl-dayır.

Qəribə dolaşılıqdır! Ölüm dənən başqa hər şeyə çarə vardır, o lap həbsxanaya, özü də adı həbsxanaya yox, Çin həbsxanasına düşsə belə, yenə çarə tapmaq mümkündür. Lakin qızın yalvarişlarına və mənim inandırmalarıma baxmayaraq, polislər gülüb, ələ salan camaatın hay-küyü altında Kinkonu tutub aparırlar.

Lakin mən onu darda qoymaram! Necə olur olsun, onu qurtara-cağam!

## İYİRMİ YEDDİNCİ FƏSİL

Şəhərin qəsəbəsi, qəsəbə

Əger "limanda qəzaya uğramaq" ifadəsi öz dəqiq mənasında işlədilə bilərse, demek lazımdır ki, Kinkonun indiki vəziyyətində bu ifade lap yerine düşür. Bunun üçün də oxucular, belə köhnə və işlənmiş təşbehə qaçıǵığımı görə gərək məni bağışlasınlar. Lakin gəminin limanda, lap körpünün yanında qəzaya uğramasından hələ belə nəticə çıxartmaq lazımdır ki, gəmi məhv olmuşdur. Əlbəttə, mənim və bizim yol yoldaşlarımızın işə qarışib onu müdafiə etməyimizin faydası olmasa, Kinkonun azad edilməsi şübhə altında qalacaqdır. Lakin burada ən başlıca məsələ odur ki, Kinko özü sağ-salamatdır.

Bir dəqiqəni belə itirmək olmaz. Hərçənd ki, Çin polisi bir o qədər də bacarıqlı və məhərətli deyildir, lakin sürətlə və qətiyyətlə iş görməyinə söz ola bilməz. Gözünü açıb-yumunca, bir də görəsən ki — kəndir boğazındadır. Lakin mən heç ağlıma da getirə bilmərəm ki, iş o yere gelib çatsın.

Mən Zinka Klorkun qoluna girir, onu öz faytonumun yanına aparıram və biz sürelə "On min yuxu mehmanxanası" na gedirik.

Orada mayor Noltisi, or-arvad Katernaları və bir də, xoşbəxt təsadüf üzündən, yaxasını bu dəfə doktor Tio Kindən qurtarmış gənc Pan Shaonu tapıram. Pan Sha o bizim Çin hakimiyyət idarələri ilə danışığımızda vasitəçi kimi iştirak etməye məmənəniiyyətlə razı olur.

İndi mən burada, gözüyaşlı Zinkanın yanında, onun adaxlısının başına gələn bütün əhvalatı dostlarımı nağıl edirəm: Kinkonun yesikdə necə səyahətə çıxdığını və mənim onunla necə tanış oldugumu başa salıram. Mən bir cəhəti xüsusi qeyd edirəm ki, əgər Kinko Büyük Transasiya dəmiryolu kampaniyasını aldatmasaydı, gelib Uzun Adada qatara düşməzdi, əgər Uzun Adada o bizim qatara düşməseydi, indi hamımız məhv olub Cju dərəsinin dibinde qalmışdıq.

Sonra onlara, yalnız mənə məlum olan bir məsələni — Faruskiarın öz əlaltıları ilə damışığına necə qulaq asıldıǵımı, hazırlanın cinayət haqqında Kinkonu necə xəbərdar etdiyim, bu qoçaq gəncin, öz həyatını təhlükəyə ataraq heyrətamız bir soyuqqanlıqla ocağı necə kömürlə doldurduğunu, qapaqları necə bağladıǵını və qatarı dayanırmış üçün lokomotivi necə partlatdığını bir-bir danışram.

Mən bütün bunları danışdıqca, dinləyicilər ah-uf edir, heyrətlənlərlər, mən hekayəni qurtaranda isə birinci, komik ayağa qalxıb, özünəməxsus bir aktyor pafosu ilə minnətdarlığını ifadə edib deyir:

— Yaşasın Kinko!.. Suda boğulanları xilas etdiyinə görə qoy ona medal versinlər!

Suda boğulanları xilas etdiyinə görə, Səma Oğlunun qəhrəmanı medal və ya Yaşıl Əjdaha ordeni ilə təltif edəcəyini gözlemədən, xanım Katerina o saat Zinka Klorku yanına çekir, onu qucaqlayıb öpür və göz yaşlarını saxlaya bilmir. Adətən ikinci dərəcəli rollarda, lazımlı gəldikdə isə, birinci sevgili rolunda çıxış edən bu aktrisa, hadisələrin inkişafı ilə əlaqədar gözyaşı axıtmagı bacarıır. Təsəvvür edin: Kinkonun və bu qızın əhvalatı elə son səhnədə yarımcı qalmış maraqlı bir məhəbbət dramı deyildirmi?

Bütün bunlar öz yerində, lakin tələsmək lazımdır. Hadisələrdəki düyününlərin açılması yaxınlaşır, beşinci pərdə sona çatır və bu son pərdəni həddindən çox uzatmaq lazımlı deyildir. Cənab Katerina bu vəziyyətdə yəqin ki deyərdi: "Bütün aktyorlar sohnəyə!"

— Axi yol vermək olmaz ki, bu yaziq oğlanı məhkəməyə versinlər, — mayor Noltis dillənir. — Biz hamımız Transasiya dəmiryolu rəisinin yanına getməliyik, bütün bunları biləndən sonra Kinkonun təqib edilməsinə birinci o özü mane olacaqdır.

— Şübəsiz ki elədir, — cavab verirəm, — cünki Kinko yalnız qatarı yox, bütün sərişinləri də xilas etmişdir.

— Hələ Səma Oğlunun xəzinəsi bir yana qalsın, — cənab Katerina əlavə edir.

— Bütün bunlar doğrudur, — Pan Šao qeyd edir, — lakin nəzərdə tutun ki, Kinko, bədbəxtlikdən, polisin elinə keçmiş və hebsxanaya salınmışdır, bizim hebsxanalarlardan qurtarmaq isə çox çətindir.

— Gəlin, biz tez yol rəisinin yanına gedək! — təklif edirəm.

— Hamımız pul yığıb onun yolkərcini verə bilmərikmi? — xanım Katerina soruşur.

— Bu təklif sənin üçün bir şərəfdır, Karolina! — komik qeyd edir və özünü elə göstərir ki, guya pul çıxartmaq üçün jiletinin ciblərini axtarır.

— Xilas edin, mənim adaxlımı xilas edin! — Zinka Klork yalvarır və onun qəşəng gözləri yenə yaşa dolur.

— Sakit ol, mənim əzizim, — xanım Katerina onu ovundurur. — Senin adaxlısı xilas edəcəyik, əger lazım gəlsə, onun xeyrinə bir tamaşa da verərik...

— Əhsen, əhsən, Karolina! — cənab Katerina şadlanır və alqış deyib əl vurmaqla, pulla tutulmuş adam kimi öz arvadını alqışlayır.

Biz rumın qızına baxmağı hem zahirən, hem də elə daxilən səmimi və mehribən aktrisaya etibar edirik. Xanım Katerina bildirir ki, bu qızı bir ana mehəbbətə sevmişdir və ana öz balasını neçə müdafiə edirse, o da sinesini irəli verib bu qızı elecə müdafiə edəcəkdir. Sonra biz mayor Noltis, Pan Šao və cənab Katerina ilə birlikdə tələsk Büyük Transasiya dəmiryolu Çin idarəsi reisinin dəftərxanası yerləşdiyi vağzala gedirik.

Reis öz kabinetindədir, Pan Šaoonun xahişi ilə bizi onun yanına buraxırlar.

Bu reis her cəhətdən əsil dəftərxana qulluqçusudur, hər cür inzibati fırıldaqların ustasıdır, süründürmeçilik onun lap iliyinə işləmişdir, en aydın bir işi elə dolaşdırır ki, heç kəs baş çıxara bilməz, eməlli-başlı memurdur, öz avropalı hemkarlarının hamisini barmağında oynatmağa qadir olan məmurlardandır.

Pan Šao məsəleni ona danışır, reis rus dilini bir az qandığına görə mən və mayor Noltis də bu danışında iştirak edirik.

Bəli. Mübahisə başlanır. Bu höcət memur inad edib deyir ki, Kinkonun işi çox ciddidir. Dəmiryol kampaniyasını aldatmaq... altı min kilometr yolu biletisiz getmək... kampaniyaya və onun üzvlərinə min frank zərər vurmaq... bu çox ciddi işdir.

Biz onu başa salmağa çalışırıq ki, bütün bu deyilənlərin hamisi düzdür, lakin bu "dovşan" yüksək vəzifəsindən olmasayı, dəmiryola dəha çox zərər dəyər bilerdi. Axi öz həyatını tehlükə qarşısında qoyub, hem qatarı, hem də bütün sərişinləri xilas edən odur.

Məmur sıfətindəki bu canlı çinli nə düşünsə yaxşıdır? O bize bildirir ki, hüquqi nöqtəyi-nəzərdən, fırıldaqının töqsirini yüngüləşdirən xüsusi şərait və vəziyyəti axtarıb tapmaqdansa, yüzlərə sərişinin mehv olması ilə razılaşmaq daha asan olardı.

Eh, nəyi qoyub nəyi axtarırsan! Bu cür düşünen ilk adam bu deyildir! Belələri çox olmudsın və bu fikir bize çoxdan tanışdır: qoy bütün dünya alt-üst olsun, təki prinsip qələbe çalsın!

Sözün qisası, biz bu reise heç nə başa sala bilmedik və ondan heç nə çıxmadi. İşe qanunla baxılacaqdır. Kinkonu fırıldaq üstə mühakimə edəcəkler.

Biz çıxıb gedirdik və cənab Katernanın bu laqeyd və rehmsiz məmərun üzərində yağırdığı dənizçi və aktyor söyüşləri ehtiyatının tamam qurtarmasını gözlemirik.

Bəs nə etməli?

— Sizi inandırıram ki, cənablar, — Pan Şao bizi başa salır, — heç iki saat çəkməyəcək, yaziq Kinkonu daire məhkəməsinə getirəcəkler, hakim isə yubanmadan hökm çıxaracaqdır. Cox ola bilər ki, həbsə alınmaqdan əlavə, bambuk çubuğu ilə ona bir-iki çəksinlər de.

— Ele birce o qalmışdı! — birinci komik əllərini şappıldadır. — Ele olsa, "Əger mən kral olsaydım" operettasındaki gicbəsər Kizelin başına gələn əhvalat onun da başına gələr!

— Bəli, gələ bilər, — Pan Şao cavab verir, — cənbi mən bu Səma İmperiyasında necə məhkəmə qurulduğunu və necə divan tutulduğunu yaxşı bilirom.

— Bu biabırçılığın qarşısını almaq lazımdır, — mayor Noltis bildirir.

— Yaxud, heç olmazsa, qarşısını almağa təşəbbüs göstərmək lazımdır, — Pan Şao qeyd edir. — Məhkəmədə Kinkonun müdafiəçisi olmayı siz mənə tapşırın, əger mən onun cəzasını yüngülləşdirməyə nail olmasam, qoy simam heç mənimki olmasın!

Bu ən yaxşı və mümkün olan yeganə çıxış yoludur. Minik qoşub yola düşürük və iyrimi dəqiqədən sonra gəlib çox görkəmsiz bir evin yanında dayanırıq. Daire məhkəməsi burada yerləşir.

Xeyli adam toplaşmışdır. Bu işin səhbəti her yere yayılıbdır. Artıq ham bilir ki, kim isə qəribə bir adam Transasiya qatarının yüksək vəqonunda dovsansayağı, xəlvətə yol gəlib, özü də Tiflisden Pekinə qədər bütün yolu bir yesiyin içinde gizlənibdir. İndi hamı bu çəvik "dovşana" baxmaq isteyir, lakin heç kəs bilmir ki, həmin fırıldaqçı yolda əsil qəhrəmanlıq göstərmişdir.

Budur, bizim qoçaq Kinko! Sifətləri heyva kimi sapsarı olan iki yekəpər və güclü polis nəfəri onu qoruyur; bunlar hakimin ilk əmri

<sup>1</sup> Çin dilində işlənən ifadədir, mənası "Üzüm qara olsun", "binamus olum" demekdir (müəllifin qeydi).

ilə məhbusu həbsxanaya aparmağa və edalet naminə müqəddərəti həll edən adəmin ağlinin kəsdiyi qədər onun dabanlarını bambuk çubuğu ilə döyməye hazırlırlar.

Kinko özünü itirib pərt olmuşdur, bu da onun cəsareti və qətiyyətli xarakteri ilə heç uyuşmur. Lakin bizi görende, bir az özüne gəldi, qəmli gözleri işıqlandı.

Gözüne eynək taxmış gülməli bir adam məhkəmə stolunun arxasında öylemişdir, yüksək sərçəsi onun qarşısında dayanmış və neyi isə çox uzun və geniş izah edir. Görünür, o, şahidlik ifadəsi verir. Hakim müttehim üçün çox da təsəlliverici olmayan bir ada ilə başını yelleyir, müttehim isə biz nə qədər arzu etsek də, fərqi yoxdur, özünü doğrultmaq üçün heç nə deye bilməz, cənbi Çin dilində bir kelmə belə başa düşmür.

Budur, indi Pan Şao stola yanaşır, hakim onu tanır və məhrəbanlıqla ona baxıb gülümseyir.

Bizim bu gənc yol yoldaşımız — böyük çay firmasının sahibi olan varlı bir Pekin tacirinin oğludur. Buna görə də hakimin başının budefəki terpənişini xeyirxahlıq əlaməti kimi qəbul etmək olar.

Bizim bu gənc vəkil nece bir pafosla çıxış edib, nə qədər gözəl nitq irad edir! Onun nitqi hakimə təsir edir, bizim səyahət və yolda başımıza gələn əhvalatları nağıl etməsi camaata da təsir edir, nəhayət, o, demiryolu kampaniyasına çatacaq haqqı bütünlükle ödəməyi də təklif edir...

Lakin çox təessüf ki, hakim bununla razılışa bilmir. Onun fikrincə, kampaniyaya, maddi zərərlə birlikdə, mənəvi zərər də vurulmuşdur və i.a.

İş bu yera çatanda Pan Şao daha da ilhamla gəlib yenidən hərəketlə dənişməğə başlayır və biz onun nitqindən heç nə başa düşməsək də, hiss edirik ki, o, Kinkonun igidiyyindən danışır, qatarı və sərnişinləri xilas edərən onun özünün az qala həlak olacağını söyləyir. Nəhayət, o ən son və tutarlı dəlil getirir: axı müttehim imperator xəzinəsini də quldurlardan xilas etmişdir!

Lakin heç bir gözel nitq və heç bir dəlil-sübüt, qulluqda olduğu uzun müddət ərzində, yəqin ki, heç on nəfər də müttehimə bərəət qazandırmamış olan bu sərt və rehmsiz məmura təsir edə bilməz. O bildirir ki, müttehimi çubuqla döyülməkdən azad etməyə razıdır, lakin

onu mütləq yarım il həbsxanada oturtmalı və Böyük Transasiya dəməriyolu kampaniyasına dəymış zərər və itkinin ödənilməsini hazırlamalıdır. Sonra həmin bu cəza maşınının işaretisi ilə, yazılı Kinkonu aparırlar.

Kinkonun taleyi qoy "XX əsr" in oxucularını kədərləndirməsin! Mən, hətta, verdiyim xəbərlərdən lap yüz xəttin silinib atılmasına da razıyam, amma işin axırda nə ilə qurtardığını təcili surətdə oxucularına yazıb bildirəcəyəm.

Kinkonun işinə qəzetlər qarışdı. Pekində çıxan "Şi-Bao" və "Ça-niz-Tayms" adlı Tyantszin qəzetləri gənc ruminin əfv olunmasını tələb edirdilər. Kinkonun bu qeyri-adi əhvalatı haqqında xəber Pan Shaonun xahişnaməsi ilə birlikdə Boqdxananın nəzər-diqqətinə de çatdırılmışdı. Çin imperatoru bilmədi ki, ona məxsus olan qızıl və qiymətli daş-qası yalnız Kinkonun fədakarlığı sayesində quldurların əlinə keçməmişdir və bu adam – lap Buddanın özünə and içirəm! – həbsxanaya yox, təltifə layiqdir!

Təsəvvür edin ki, bütün bu hadisələrdən sonra Kinkonun qəhrəmanlığı on beş min tael, yəni yüz min frank məbləğinə bir mükafatla qiymətləndirildi! Səma Oğlu yüksək və alicənab ruh coşqunuğu məqamında həmin məbləği əfv haqqında verilmiş fərمانla birlikdə Kinkoya gönderdi!

Kinkonun özünün biza gətirdiyi bu yeni xəbərin necə sevinc, şadlıq və ümumi ruh yüksəkliyi doğurduğunu qələmə alıb təsvir etməyi öz öhdəmə götürmürəm. Dünyada mövcud olan dillərdən heç biri, hətta Çin dilinin özü də bütün dəbdəbəli ibarə və təşbəhləri ilə birlikdə qəşəng Zinka Klorkun bu anda keçirdiyi hissələri ifadə etmək qüdretinə malik deyildir.

İndi isə "XX əsr" oxucuları icazə versinlər adları sıra nömrəsi ilə qeyd dəftərçəmə yazılmış yol yoldaşlarım haqqında bir necə kəlmə danışım.

Mənim 1-ci və 2-ci nömrələrim Fulk Efrinə və miss Horatsiya Bluetdir. Kəbin müqaviləsindəki faiz məsəlesi üstündə mübahisə etdiklərinə görə Pekinə çatandan üç gün sonra onlar boşandılar. Elə bil, Böyük Transasiya dəməriyolu qatarında qurulan toy məclisi heç bunların deyilmiş! Miss Horatsiya Bluet elə yenə də miss Horatsiya

Bluet olaraq qalmışdı. Nə demək olar, qoy Allah onlara kömək olsun və bu quruyub qaxa dönmüş dəllal ingilis qadın Çində mümkün qədər çox saç alsın, işgüzər amerikalı dəllal isə Səma Oğlunun bütün təbəəlerinin çənəsindəki dişləri çıxarıb yerine süni dişlər qoysun!

3-cü nömrə – mayor Noltisdir. Pekinde rus hökumətinin hesabına hərbi xəstəxana təşkil etmək işi ilə çox feal möşğul olur. Ayrılıq vaxtı çatanda, mən hiss etdim ki, onun şəxsində bu uzaq və qurbət ölkədə on yaxşı dostumu qoyub gedirəm!

4-cü və 5-ci nömrələr – cənab və xanım Katernalardır. Üç həftə Səma İmperiyasının paytaxtında qaldıqdan sonra bu mehriban komik və səmimi artistlər Şanxaya gedirlər, oradakı fransız teatrında müvəffiqiyyətle çıxış edirlər.

6-ci nömrə – baron Veysnitserdörferdir. Mən bu uzun və yazdırıqca qurtarmaq bilməyən famili son dəfə yazıram, bilsəniz ki, fərəsətsiz turist nəinki Tyantszində paroxoda gecikdi, hətta bir ay sonra İlokoqamada da paroxoddan eli çıxdı; sonra altı həftə keçmiş İngilis Kolumbiyası sahilleri yaxınlığında qəzaya uğradı, nəhayət, San-Fransisko ilə Nyu-York arasında xətdə dəməriyol qəzasına uğradı. Uzun əziyyətdən sonra, axır ki öz dövri-alem səyahətinə otuz doqquz gün əvəzinə... yüz səksən yeddi güne başa vura bildi.

9-cu və 10-cu nömrələr – Pan São və doktor Tio Kindir. Bunların haqqında mən ne deye bilərem? Pan São, necə ki siz onu tanıyırsınız, yenə de həmin qaydada, bir parisli kimi qalmışdır. Hər dəfə o, Fransaya geləndə, biz onunla birlikdə Duran və Marquerada nahar edirik. Doktora gəldikdə isə deməliyəm ki, o öz yeməyini gündə bir yumurtanın sarısına endirmişdir və bununla belə yenə də, nümunə götürdüyü nəcib venesiyalı kimi yüz iki il yaşayacağına umidini itirmir.

8-ci nömrə – ser Frencis Travelyan, 12-ci nömrə isə – möhtəşəm Faruskiardır. Birinci yə mən daha heç vaxt təsadüf etmədim, ikincim isə asıldığımı eșitmədim. Çox cəhital ki, məşhur quldur Böyük Transasiya Dəməriyolu İdarəsinin tərkibindən çıxmış və öz səmərəli fealiyyətini Mongolustan vilayətlərinə keçirmişdir.

Nəhayət, 11-ci nömrə – Kinkodur. Onun Zinka Klorka evləndiyini söyləməyə heç ehtiyac yoxdur. Biz hamımız onların çox dəbdəbəli və təmtəraqlı keçən toylarında iştirak etdik və əgər Səma

Oğlu gənc ruminı səxavətlə mükafatlandırdısa, gənc rumin qızı da onun adaxlısunın xilas etdiyi qatarın sərnişinlərindən gözəl bir bəxşış aldı.

Mənim Tiflisden Pekine seyahətimin həqiqi və dəqiq həkayəti bundan ibarətdir. Yolda olduğum müddətdə mən öz müxbir vəzifəmə ifa edərək, bacardığım hər şeyi etdim. İşimdəki bezi büdrəmələrə və səhvlərə baxmayaraq, "XX əsr" redaksiyası qoy indi mənə öz razılığını bildirsin.

Üç həftə Pekində qaldıqdan sonra mən dəniz yolu ilə Fransaya qayıtdım.

Nəhayət, mən burada son və öz mənliyim üçün çox xoşagalməz bir etirafı da etməliyəm. O da bundan ibarətdir ki, Sema İmperiyasının paytaxtına gəldiyimiz günün səhri mən Lançoudan göndərdiyim teleqrama belə bir cavab aldım:

Klodius Bombarnaka  
Pekin Çin

"XX əsr" redaksiyası öz müxbiri Klodius Bombarnaka tapşırır ki, igid və qəhrəman Faruskuara təbrik və təşəkkürlərimizi çatdırınsın.

Lakin mən bu teleqrama cavab vermək kimi xoşagelməz bir işdən yaxamı qurtardığımı görə, qəti təsdiq edirəm ki, həmin teleqram və orada nəzərdə tutulan təbrik və təşəkkürlər də öz sahibinə çatmamışdır.

İnteqrasiyalı əmək mərkəzində işləmə  
atəşqəsindən idarəetmə və tətbiq etmə  
hərəkətin pərvənəsi  
hərəkəti tətbiq etmə  
və idarəetmə

**MÜNDƏRİCAT** ..... 4

Arxipelaq alovlanır ..... 7  
Klodiis Bombarnak ..... 185

İnteqrasiyalı əmək mərkəzində işləmə  
atəşqəsindən idarəetmə və tətbiq etmə  
hərəkətin pərvənəsi  
hərəkəti tətbiq etmə  
və idarəetmə

Buraxılışa məsul: *Əziz Güləliyev*  
Texniki redaktor: *Rövşən Ağayev*  
Tərtibatçı-rəssam: *Nərgiz Əliyeva*  
Kompyuter səhifələyicisi: *Aslan Almasov*  
Korrektorlar: *Pərinaz Səmədova*  
*Leyla Hüseynova*

Yığılmışa verilmişdir 14.11.2006. Çapa imzalanmışdır 27.12.2006.  
Formatı 60x90  $\frac{1}{16}$ . Fiziki çap vərəqi 26. Ofset çap üsulu.  
Tirajı 25000. Sifariş 266.

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.  
Bakı, Aşıq Ələsgər küçəsi, 17.

449(4)  
V-41